

Dilarə Seyidzadə

**Azərbaycan
XX əsrin əvvələrində:
MÜSTƏQILLİYƏ APARAN YOLLAR**

*Azərbaycanı əbədi müstəqilliyə
qovuşdurmuş Prezident Heydər Əliyev
şəxsiyyətinin parlaq xatirəsinə*

Dilarə Seyidzadə

**Azərbaycan XX əsrin
əvvəllərində:
müstəqilliyə aparən yollar**

İşlənmiş, əlavələr olunmuş ikinci nəşri
Bakı • 2004

Redaktor
Asaf Həsənov

Ön söz...

Dilarə Seyidzadə. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliye aparan yollar.
Bakı, 2004. OKA ofset, 348 səh.

XIX əsin sonu - XX əsin əvvəlləri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən bəndir. İslahatlarından sonrakı çar Rusiyasında baş veren əsas iktimai-siyasi və iqtisadi dayışlıklar mərcasında Azərbaycan emalə golmıs sahibkarların görkəmli nümayəndələri, onların ideoloqları və ziyanlar bütün imkanlarından istifadə edərək xalqın milli menlik şurunun oynanması, maariflənməsi, siyasi mədəniyyət, soviyyətin yüksəlməsi, vətəndaşlıq hüquqlarından təm həcmde istifadə etməsi üçün mübarizə bacılıq edilir. Hər cür coğnlıklar, mahdudiyyətlər əsasında deputat seçilmiş Azərbaycan nümayəndələri Rusiyadan ali qanunverciliç orqanı olan Dövlət Dumasının tribunasdən xalqımızın haqq səsinə bütün imperiya çatdırıla.

Sərgo ilə demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına doğru aparan dövrün tədqiqi olunduğu bu kitabıda XX əsin əvvəllərində Azərbaycanda carəyə edən iktimai-siyasi proseslərin geniş manzorası özəsin tapmış, müükəmməl təhlili olunmuşdur.

Kitab tarixçilər, tədqiqatçılar, tələbələr və geniñ oxucu klubları üçün nozorda tutulmuşdur.

The end of the XIX and the beginning of the XX centuries are one of the important periods in the struggle of the Azerbaijani people for the independence. The outstanding representatives of the local entrepreneurs, their ideologists and intelligentsia, which appeared in Azerbaijan on the background of the radical socio-political and economic changes in the post-reform tsarist Russia, began to lead the fight for awakening the national self-consciousness of the people, for its enlightenment, for raising the level of its political culture, for the complete enjoyment of the civil rights by the people, making use of all the available means. Being elected to the State Duma (the legislative body-parliament) of Russia, the Azerbaijani representatives conveyed the problems of Azerbaijan to the whole Empire.

This book studies the historical period which led to the birth of the Azerbaijani People's Republic, the first democratic republic in the east, reflects the broad picture of the socio-political processes currenting in Azerbaijan in the beginning of the XX century and subjects the period to a thorough analysis.

The book is intended for historians, researchers, students and wide masses of readers.

© Seyidzadə D.
OKA ofset

ISBN 9952-411-04-2

Azərbaycan xalqı özünün çoxasrlıq azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi yalnız XX yüzilliyin sonlarında dövlət müstəqilliyinə nail oldu. Məhz buna görə də xalqımızın suverenlik yolu ilə inamla addımladığı indiki zamanda öten əsin əvvəllərindən canlanmağa başlamış milli azadlıq hərəkatının, müstəqilliyimə aparan yolların tarixi təcrübəsinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Iyirminci əsin əvvəllərində Rusiyada baş vermiş sosial toqquşmalar cəmiyyətdə siyasi qüvvələrin bir-birindən aralanması prosesini sürətləndirdi, bütün iktimali qüvvələri hərakata gətirdi. Rus-yapon müharibəsində çərızimin mağlubiyəti, 1905-ci ildə xalq kütlələrinin geniş miqyaslı çıxışları, cəmiyyətin sosial cəhdətə yuxarı təbaqələrində müxülfət əhval-ruhiyyəsinin artması səbəb edirdi ki, mütləqiyət rejiminin əvvəlki, "xalis" şəkildə mövcudluğunu artıq mümkün deyil.

İmpriyanın milli ucqarlarında, o cümlədən də Azərbaycanda azadlıq hərəkatı genişlənmişdi. Hüquqsuzluq şəraiti yaratmış, hər cür azadlıklıllıq və milli dirçəliş təzahürlərinə görə amansız təqiblər həyata keçirən çərızimin müstəmləkə siyaseti Azərbaycandakı böhranı darınlasdırırdı.

Azərbaycanın milli-azadlıq hərəkatının liderləri müstəmləkə asarına qarşı çıxaraq milli bərabərsizliyin lağıvına, Qafqazda federativ quruluşa çağırır, eyni zamanda hər bir regiona özünlüdərəsmə hüququn verilməsi idəyəsim müddəfə edirdilər. Onlar mədəni-maarif sahəsində müstəqillik tələb edir, ana dilinin sarbast inkişafı, ana dilində talim keçmək hüququnu uğrunda mübarizə apardırlar.

Çərızimin müstəmləkə siyaseti, Azərbaycan ziyatlının maruz qaldıqları iqtisadi və siyasi mahdudiyyətlər onlarda müxülfət əhval-ruhiyyəsinin güclənməsi və ziyatlının öz millatından olan zəhmətkeşlərlə birləşməsi üçün zəmin yaradırdı. Azərbaycan sahibkarları, onların ideoloqları çar mütləqiyətinin vəd etdiyi isləhatlar yolu ilə öz tələblərinin yerinə yetirilməsinə nail olmaq niyyətində idilər.

Öz mənafelərinin qorunmasında siyasi cəhətdən formalasılmamış Azərbaycan sahibkarları XIX əsrin axırlarında - XX əsrin əvvəllərinin ilk illərində petisiyalar və ərizələr tətib edib verməklə sikk hüquqlarına, rus sahibkarları və mülkədərləri ilə bərabər hüquqlara nail olmağa çatışırılar.

Cəsədən 1905-ci ilin lap əvvəlindən Azərbaycan sahibkarları siyasi və ideoloji cəhətdən fəallaşaraq öz liderlərinin və ideoloqlarının simasında siyasi meydana çıxıb mənafelərini və tələblərini ifadə etməyə başlamışdır. Milli sahibkarların siyasi xətinin özünəməxsus və kifayət qədər müümə alamatları olsa da, bütövlükdə Rusiya sahibkarlarının siyasetinin ümumi meyilləri onlara da xas idi.

XX əsrin əvvəllərində Azərbaycan sahibkarlarının keçidkəri yoluñ təhlili bu təbəqənin sosial və siyasi simasını səciyyələndirməyə, onların ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibətini və bu hadisələrdə iştirakını açıq göstərməyə, azadlıq hərəkatında oynadıqları rolu müəyyən etməyə imkan verir.

Azərbaycan sahibkarlarının sosial proseslərin kaskinlaşması dövründə formalasılmış siyasi aqidəsi siyasi partiyaların və təşkilatların program sənədlərində, 1917-ci ilin oktyabr inqilabından əvvəlki bütün dövr ərzində onların nümayəndələrinin və ideoloqlarının çıxışlarında öz əksini tapmış və Rusyanın Dövlət Dumasında Azərbaycan deputatlarının fəaliyətində xüsusiət açıq şəkildə nümayiş olunmuşdur. Azərbaycan deputatları coxsayılı qanun layihələrinin, sorguların hazırlanmasında və tərtibində, Dumada və onun komissiyalarında qaldırılan məsələlərin müzakirəsində iştirak edərək Rusiyada parlamentarizmin yaranmasına və inkişafına öz töhfələrini vermişlər.

Bu kitabda Azərbaycan tarixi elmində ilk dəfə olaraq deputatların fəaliyyəti nəzərdən keçirilir, onların Duma tribunasından çıxışları təhlil olunur, Rusiya parlamentinin bütün müsəlman deputatları ilə səyləri bir-ləşdirmək cəhdəri və kadetlərə bağlıqları ümidişlər işqalandırılır. Lakin onların bütün səyləri abəs idi - çarizm, Duma onların tələblərini yerinə yetirmək, uçaqların müsəlman əhalisine bərabər hüquqlar, müvafiq imtiyazlar vermək, hüquq məhdudiyyətlərini lağv etmək və s. üçün heç bir tədbir görəndi. Kohna metodlarda diyarı idarə etməkdə getdikcə daha çox çatılık çəkən yerli çar idarəsinin "acizəna məktubları" da çara təsir göstərə bilmədi. O, "özgə xalqlara" münasibətdə öz ana xəttindən zərrə qədər də olsa kənara

çıxmırıldı - heç bir hüquq, heç bir imtiyaz verilməməli idi. Beləliklə, Azərbaycanın sosial cəhətdən yuxarı təbəqələrinin nümayəndələri müəyyən siyasi tacrid şəraitində idilər və qarşıya qoyduqları məqsədə - Rusiya imperiyası çərçivəsində hüquq məhdudiyyətlərinin lağvinə nail ola bilmədilər. Təkəcə öz imtiyazları uğrunda deyil, ham da milli inkişaf azadlığı uğrunda onların mübarizəsinin əsas forma və metodları çara, yerli çar hakimiyyət orqanlarına müraciətlərən, xahişlərən ibarət idi.

Azadlıq hərəkatının böyük yüksəlişi dövrü Azərbaycan xalqına istedadlı, yüksək peşəkar içtimai-siyasi sadimlərin parlaq bir dəstəsini bəxş etdi. Onların həyat amali millətin mənafeyini, azadlığını və müstəqilliyini müdafiə etmək idi. Amansız siyasi və iqtisadi hüquqsuzluq şəraitində Rusyanın ali nümayəndələri orqanının yüksək tribunasından ilk dəfə olaraq çıxış edib öz sözünü demək imkani qazanmış Azərbaycan ideoloqları öz xalqının ehtiyac və ümidi lərini ardıcıl surətdə və məqsədyönlü şəkildə imperiyanın hər bir sakininə çatdırmağa çalışırdılar. Bəzən həftə şəxsiyyəti alçaltma və təhqir forması olan heç bir əngəl, heç bir maneə onların qarşısını kəsə, onları tutduqları yoldan çəkindirdə bilmirdi.

Rusyanın Dövlət Dumasındaki fəaliyyət prosesində Azərbaycan deputatlarının topladıqları təcrübə gələcəkdə onlara camiyyətin bütün mütləqəqi qüvvələrinin səylərini birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa, milli hökumətin rəhbər orqanlarına başçılıq etməyə və müstəqil dövlətçiliyin yaradılmasına başlamağa imkan verdi. Prezident Heydər Əliyev Azərbaycanda ilk demokratik respublikanın qurulmasında Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin və onların silahdaşlarının böyük xidmətlərini yüksək qiymətləndirirək demişdir: "Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır!".

I fəsil

Azərbaycan XIX-XX əsrlərin qeyri-siyasi vəziyyətində



1.1. Çarizm siyaseti ve Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi vəziyyət

Rusiya imperiyasının işgal etdiyi əyalət olan Azərbaycan siyasi, dini və milli osarotin bütün ozabalarına moruz qalmışdı. Imperiyanın qalan bütün qeyri-rus əhalisi kimi Azərbaycanın da əhalisini alçaldıcı "özgə xalq" damgası vurulmuşdu. Azərbaycanlılar müsəlman, "qeyri-xristian" olduqlarına görə həyatın bütün sahələrində hüquq məhdudiyyətlərinə moruz qahırdılar. Çarizm ictimai-siyasi və iqtisadi sahələrində hor hansı bir müstəqillik tozahürünə hor cür ongöllər tördirdi.

Azərbaycanda yaşayış yerli əhaliyə, azərbaycanlılara münəsibotda çarizmənin siyaseti heç də birdən-birə formalşamadı. Lakin bu regionu fəth edib onu imperiyaya birləşdirmək məyli çoxdan mövcud idi. Bu təkcə Rusiyanın coğrafi voziyyətindən, Orta və Yaxın Şərqi siyasi möqsədlərindən deyil, həm də iqtisadi monafelərindən irolı golirdi. I Pyotr Xozor donizinin sahillərində borgorat olmağa, İranın Zaqafqaziyada hökmənlərinə son qoymağa, bu orazinin Osmanlı imperiyası torosundan tutulmasının qarşısını almağa çalışaraq XVIII əsrin 20-ci illərində möşhur Xozor yürüşüne başlamışdı. Lakin o dövrədə Qafqaz uğrunda müharibə Rusiyaya sorfolu deyildi və bu cəhdlər heç bir şey verməmişdi.

Çar Rusiyasının siyasi xoitində doyişikliklər XIX əsrin əvvollerində baş verdi. 1803-cü ilə orzisi böyük horbi-strateji ohomiyyəti malik olan Car-Bakon camaati təbcə etdirildi. 1804-cü ilə Gonco müdafiəçilərinin müqavimətinin qırmaq mümkün oldu, 1805-ci ilə isə ozoli Azərbaycan torpaqları olan Qarabağ və Zongozur işgal edildi. Bu hadisələr Qafqaz uğrunda Rusiya-İran və Rusiya-Türkiyə mühəribələrinin başlanmasına səbəb oldu. Bu mühəribələrin noticisində isə Gülüstan (1813-cü il) və Türkmençay (1828-ci il) müqavilələri ilə Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının torkübinə daxil edildi.

Rusiya torosundan Azərbaycanın işğalının noticorlari heç də birmənalı olmadı. Bu tarixi hadisənin Azərbaycan xalq üçün müsbət ohomiyyəti ondan ibarət idi ki, nəhayət xarici istiləşərin tohüküsəsi aradan qaldırıldı. Diyarada həyatın müyyən dörcəcə sabitləşməsi ticarətin və sonnotkarlığın canlanması, şəhərlərin artmasına kömək etdi. Əyalətlər arasında daxili gəmrük manecorlının loqv edilməsi, Azərbaycanda vahid pul sisteminiñ, həminin bütün ölkə üçün ümumi olan ölçülərini tətbiq etməsi, Rusiyanın quberniyaları ilə möhkəm iqtisadi əlaqələrin yaradılması, sahibkarlıq mən-

siblərinin toşkəkkülü Azərbaycanın Ümumrusiya bazarına, onun vasitesi ilə dünya ticarət dövriyyəsinə qoşulmasını şərtləndirirdi.

Lakin bu hadisənin mənfi nticicəleri Azərbaycan xalqı üçün daha ağır və ozablı idi. Rusiya tərəfindən işğal nticicəsində Azərbaycanda müstəmləkə rejimi quruldu. Azərbaycan xalqı zorakılıqla iki hissəyə bölündü: onun böyük hissəsi İran Azərbaycanında, kiçik hissəsi isə Qafqaz Azərbaycanında (onu coğrafi dilde Şimali Azərbaycan da adlandırmışa başladılar) qaldı. Azərbaycan dövlətliyinin inkişafı demək olar yüz il longidildi, onun orası bütövlüyü pozuldu, torpaqlarının ayrı-ayrı hissələri müxtəlif quberniyaların və vilayetlərin tərkibinə qatıldı ki, bunların da sərhədlerini carizm vaxtaşın dəyişdirirdi. Təbe etdirilmiş Azərbaycan xalqına, həmçinin de başqa müsəlman xalqlarına münasibətde Rusiya mütləqiyətinin siyasetində ayrı-seçkiliyyət yol verilirdi. Azərbaycanlıları hüquqları hota başqa ucqarların (məsolən, Gürcüstanın, Ermənistanın) xalqlarının hüquqlarından da xeyli məhdud idı, carizmin köçürülmə kompaniyası isə regionun etnik monzorosunu eșaslı şəkildə dəyişdirmişdi.

Carizm Azərbaycana Rusiyadan xammal menbəyi kimi baxaraq yalnız özünün inkişaf etməkə olan sonayesi üçün gərəkləi olan sahələrin münasibətde proteksionist xətt yeridirdi. Lakin XIX əsrin 60-70-ci illərində çar hökumətinin ölkənin sosial-iqtisadi inkişaf tələbatını nəzərə alaraq Azərbaycanda keçirdiyi dəyişikliklər məhsuldar qüvvələri xeyli dərəcədə azadlığa çıxardı, yeni istehsal münasibətlerinin intensiv inkişafına kömək etdi. Vahid Ümumrusiya bazarının toşkəkkülü əhalinin sosial strukturunda ciddi dəyişikliklər doğdurdu. Əlverişli iqtisadi və ictimai şərait işgūzar adamların toşabbuskarlığı və zirəkliliyi üçün meydən açdı.

İctimai-iqtisadi hayat sahəsinə müxtəlif zümрələr arasında sahibkarlar və muzdil işçilər kimi yeni zümrələr çıxırdı. Onların formallaşmasının xüsusiyyəti bundan ibarət idi ki, müstəmləkə rejimi şəraitində onların na lazımı seviyyədə təhsili, na sonayə verdikləri, na de hor hansı iri kapitalı var idi. Onların hətta monafeləri qanunverciliğin tərəfindən qorunmurdur. Bu zümrələrin Azərbaycanda sorbet inkişafı yolunda sünə mançelor yaradılmışdır. Bu, müxtəlif millətlərdən olan işçilərin eməyinin qeyri-beraber ödənilməsi kimi müstəmləkə prinsipində də, mili sahibkarların həqiqətən çox böyük səyər hesabına aradan qaldırmaları olduqları güclü sedlərin mövcudluğunda da özünü təzahür etdirirdi.

Öz inkişafı nticicəsində ölkənin mərkəzi quberniyalarında Rusiya sahibkarlarının müəssisələri ilə rəqabət giri biləcek sahələrdə milli qüvvələrinin sahibkarlıq fealiyyəti son dərəcə məhdudlaşdırılmışdır. Hökumət qabaqcıl və mənfaeti təsərrüfat sahəsinə - neft sonayesine rus kapitalının və xarici kapi-

talın axınıni xüsusi təsviq edirdi. Rus kapitalının və xarici kapitalın nümayəndələri neft hasilatı və emalı texnikasının yaxşılaşdırılmasına, neft mohsullarının daşınması vasitələrinin tokmilloşdırılmasına və beynolxalq bazarda Bakı neftinin mövqeyinin möhkəmləndirilməsinin obyektiv nticicələri ilə yanşı Azərbaycanın tükənən yataqlarını yırtıcı şəkildə istismar edirdilər. Onlar külli miqdarda mənfov götürürək Azərbaycanın çox zongin yeraltı sorvətlərinin işlənməsi perspektivləri barədə az düşünürdülər. Emal sonayesi müəssisələrinin yaradılması sahəsində göstərilən hər cür cohduların qarşısında ciddi sədər çökilirdilər. Pambiqətmizləmə sonayesi yaradılmasının, Hacı Zeynalabdin Tağıyevin Qafqazda ilk və on iri toxuculuq fabrikının tikintisinin tarixçəsi buna şübhət. 1897-ci ildə H.Z.Tağıyev çar idarolarına müraciət edərək Bakıda lıflı maddələrin emalı üzrə sohñər comiyyəti yaratmağa icazo istemişdi. Əvvəlcə ona icazo vermİŞDİLƏR, cünki Qafqazda mülki işlər üzrə baş roisin maliyyə nazirinə vəsətində yazdığı kimi, "Bakı qubernatorunun bildiridiyino görə, qeyd olunan comiyyətin müəssisəsi çox faydalıdır və ticarət baxımdan böyük əhəmiyyətə malikdir, sahibkar Tağıyevin mətəbor sima olması isə tamamilə uğurlu nticicə vədir" ¹². Lakin təzlikli iş oks istiqamət almışdır. Yerli hakimiyyət orqanları H.Z.Tağıyevin icazo gözləmədən fabrikin tikintisinə başlığındı bohano gotirərmişdir. Lakin təzlikli iş dayandırmaq barədə soroncam verdi, Tağıyev isə bir neçə dəfə corime olunmuşdu. Fabrik tikmək üçün icazo məsəlesi ilə uzanmışdır. Hotu fabrik tikilib qurtarandan sonra da torpaqmı icarəyə götürürəməsi məsəlesi ilə olaqədar bir neçə il hakimiyyət orqanları ilə çəkışma davam etmişdir. 1906-ci ilin iyununda II Nikolay H.Z.Tağıyevin nümayəndələrinin xahişini "noticisiz" qoymağı omr etmişdir ¹³. Çar momurları bütün region üçün lazımlı olan müəssisənin tikintisi işini uzun müddət longidərək bununla imperiya dövlət aparatının müəyyən instansiyalarına tozyiq göstərən və imperiyanın ucqarlarında toxuculuq sonayesinin inkişafını hor vasitə ilə dayandıran Rusiya sahibkarlarının iradosunu yerinə yetirmişdilər.

Toxuculuq fabrikı Tağıyevin qeyri-adi kommersiya müəssisəsi idi. Artıq 1904-cü ildə onun istehsal hocmisi 2,2 milyon rubl, 1911-ci ildə isə Port-Petrovskdakı (indiki Mahäçqala) filial ilə birləşkən demək olar 3,5 milyon rubl təşkil etmişdir. Birinci Dünya müharibəsi dövründə Hərbi İdarənin cəhəyacları üçün tikcə 1915-ci ildə 4 milyon arşınadək bez və 300 milyon arşın parusin parça hazırlanmışdı. Bakıda toxuculuq fabrikı tək tək H.Z.Tağıyev tək tək Azərbaycanda qiyməti ixrac mohsulları və külli miqdarda golur verən yeni sonayə sahəsinin yaradılmasına kömək etmemişdi. Belə iri müəssisənin açılmasının daha böyük nticicəsi minlərlə kasib-füqərənin iş və pulsuz ev ilə

təmin edilmesi demək idi. Fabrikin ambulatoriyası ve məktəbi de var idi. Fabrikin işçilərinə ibtidai təhsil almaq, Azərbaycan əhalisini ictimai monafelərə xidmət yoluna cəlb etmək imkanı verilmişdi⁵.

Milli sahibkarlar her cür məncələrlə qarşılaşmalı olurdular. Bele ki, 1908-ci ilin yanварında Azərbaycanın gəmi sahibləri Demir Yolu İdarəsinə müraciət edərək onların gəmicişlik idarələrinin birbaşa Qafqaz-Zakaspisik və Qara dəniz-Qafqaz-Voljsk-Zakaspisik xətlərinə qoşulmasını xahiş etmişdilər⁶. Iri roqabatçılarından vəsətəti Rusiyadan məşhur "Qafqaz və Merkuri", "Şərq omtoə anbarları comiyyəti" və "Ümid" şirkətlərinə ciddi narahat etmişdi. Qeyd etmek lazımdır ki, 1908-ci ildə Bakı limanında "Qafqaz və Merkuri" comiyyətinin yüksək dövrüyyəsi 7,1 milyon pud, "Şərq omtoə anbarları comiyyəti"ninki isə 6,2 milyon pud olmuş. Tağıyevin "Kür-Xezer Comiyyəti"nin yüksək dövrüyyəsi isə artaraq 5,2 milyon puda çatmış və onlanın yüksək dövrüyyəsinin hecmine yaxınlaşmışdı. Bundan təşvişə düşmüş inhişarçılar yüklerin birbaşa dəniz-dəmir yolu ilə daşınması haqqında dəniz, çay və demir yolu müəssisələri arasında saziş bağlanmasıన nezərdə tutan konvensiya yüksəkşimaları üzündə nezarəti öz əllerində saxlamağa çalışmışdır. Milli gəmi sahiblərini konvensiya daşımalarına buraxmamağı qötü qorara almış sindikat nümayəndəleri hökumətə qarşı her cür tezjiq tədbirlərinə ol atırdılar. Bele bir cəhət diqqəti cəlb edir ki, Tağıyev və Rosulov öz gəmicişlik idarələrinin bütün istiqamətlərde yüksək daşınması müddətlərini azaltmağa və yüksək daşınmasının yol xərcini her pud üçün 2 qəpik aşağı salmağa hazır olduğunu bildirmişdilər. Lakin Peterburg şirkətləri özlerinin inhişarçı vəziyyətindən qarşı yonəlmış hər hansı qəsdli qötüyəti redd etdirdilər. Öz qorazlı mübarizəsində onlar heç bir şeydon çekinmirdilər. Məsələn, 1910-cu ilin iyununda maliyyə və yollar nazirinin adına yazıldıqları ərizədə onlar xüsusi olaraq vurğulanmışdır ki, yüksəkşimaların bir hissəsinin xaricdəki qeyri-rus sahibkarının (qeyd müellifindir -D.S.) elinə keçməsi İran ilə ticarətə mənfi təsir göstərə biler⁸. Çox böyük seyler noticesində H.Z.Tağıyev və M.Resulov, nehayet ki, icazo əla bilmışdilər. Lakin onların qarşısında sərt şərtlər qoymuşdu - yeni qəbul edilmiş gəmicişlik idarələri üçün müyyən cədvəl üzrə müddətli reyslərin təsis edilmesi, yüksək gəndərlərən gəmicişlik idarələrinin adlarının hökmən göstərilməsi və nehayət, 300 min rubl mebləğində girov qoyulması⁹. Buna baxmayaraq girov məbləğini na H.Z.Tağıyev, ne do Resulov ödemədi - M.Resulovun bunun üçün olında nağd sərməyəsi yox idi, H.Z.Tağıyev isə bele bir qərarı ədalətsizlik hesab etmişdi¹⁰.

Beləliklə, 8 il ərzində müxtəlif instansiyalar sırasında qaldırılan vəsətətələr rədd edilmişdi. Bu işə məncəlli tərodən comiyyətlorın idarə heyətləri özlerinin şovinist, böyük dövlətçilik mövqelərini gizlətmirdilər. Mosolon, "Qafqaz və Merkuri" comiyyətinin idarə heyəti Nazirlər Şurasının bütün üzvlərini göndərdiyi "Yaddaş məktubu"nda comiyyətin hökumət qarşısındaki bütün xidmetlərini sadalayaraq belə bir cəhətə diqqəti colb etmişdi ki, comiyyət "sərf milli müəssisədir, cümlə sohmlardan başlayaraq ona aşağı pillələrənən işçilərənən comiyyətin bütün tərkibini rus təbəbələrindən ibarətdir və onların da böyük əksəriyyəti osl rüslərdir. H.Z.Tağıyevin yaratdığı Kür-Xezer gəmicişlik idarəsi barəsində isə bunu demek qotiyon olmaz"¹¹. Polis Departamentinin direktoru xəbor verirdi ki, mətəbər dairələr Tağıyevi müdafiə edirlər, "Tağıyevin gəmicişlik idarəsinin birbaşa yollara daxil edilmesi barədə göstəriş alınmışdır, gözənlənilən kommersiya faydasından asılı olmayaq ondan bozı siyasi möqsədlərlə, Qafqazda İran və Türkiyə ilə birlikdə höyata keçirilməli olan əməliyyatlar üçün istifadə olunması nezərdə tutulur"¹². Buna, baxmayaraq mosolo Nazirlər Şurasında müzakiro olunmamışdı.

H.Z.Tağıyev bu cür güclü müqavimətə tab gotirməyərək və gəmicişlik sahəsindən hər bir addımının belə qarşılanacağına başa düşərək bu fəaliyyət sahəsindəki əməliyyatları dayandırmağı qorara almış və axırdı özünün bütün donanmasına: "Qafqaz və Merkuri" və "Şərq omtoə anbarları comiyyəti" sindikatına satmağa məcbur olmuşdu.

Qafqazda, o cümlədən do Azərbaycanda çarizmin müstəmləkə siyasetinin təzahüründən biri da köçürümə kampaniyası idi. Bu siyaset diyarnın on yaxşı torpaqlarında əvvəlcə ermənilərin, sonra isə morkozı quberniyalarдан ona rus kəndlərinin zorakılıqla yerləşdirilməsindən ibarət idi. XIX əsrin 30-cu illərindən başlanan köçürümə kampaniyası tədricon aradılınmış, möqsəd-yönüli siyasetə çevrilmişdi. Əsirin axırlarında isə çar hökuməti köçürmə üzrə qanunvericilik aktlarının hazırlanmasına başlamışdı. 1899-cu il aprelin 15-də Əlahəzərət tərəfindən "Zaqafqaziyada köçürümə icazo haqqında qanun"¹³ verilmişdi. 1900-cü il dekabrın 22-də elan olunmuş yeni qanunda isə Qafqazda mülki işlər baş reisi icazo verilmişdi ki, "rus mənşəli və pravoslav dininə mənsub kəndlərin" vəsətələrini yalnız ilkin qaydada müzakiro etməkə onları xəzino torpaqlarında yerləşdirsin¹⁴. Yerli hakimiyyət orqanları bu çar sərençamı həyata keçirərək artıq 1901-ci ilin martında köçürümə sahələrini müəyyənəşdirməye başlamışdilar. 1904-cü ilin iyulunda yeni bir qanun verilmişdi - "Kend obivatərlərinin və ekinçi meşəşənərin könnülli surətdə

köçürülməsi haqqında müvəqqəti qaydalar¹⁵. Qanuna görə yalnız rus mənşəli, pravoslav dininə mənsub yerli adamların ve ya üç idarənin - Daxili İşlər Nazirliyinin, Hərbi İdarənin və Qəfqazda mülki işlər üzrə baş roisiniñ mülahizəsi ilə raskolçuluq səktələrinə mənsub şəxslərin imperiyanın müsəlman ucqarlarına, o, cümləden de Qəfqaz diyanına köçürülməsinə icaza verilmişdi. 1903-cü ilin iyununda təsis edilmiş köçürme işi üzrə xüsusi müşavirə yuxarıda adı çəkilməyi layihəye eləvə edilmiş və Dövlət Şurasına təqdim olunmuş izahatnamədə göstərmişdi ki, "köçürməni təkəcə ölkənin mərkəzindən aqar məsələnin həlli vezifəsinə deyil, həm də rus əhalisinin faizinin cüzi olduğunu ucqarlanın meskullaşdırılmasının siyasi mənafələrinə tabe etdirmək zəruridir"¹⁶.

Köçürme üçün münbit torpaqlar seçiliirdi. Azərbaycanda belə erazi Mil və Muğan düzleri idi. Bu torpaqlarda çar hökuməti yalnız rus köçkünləri üçün suvarma sisteminiñ aparılmasına dair bütöv bir program heyata keçirmişdi. Əvvəlcədən adamların xoxinə torpaqlarına köçürüleceyinə olan edən hökumət tədricinə bənəqsədli müxtəsil behənələr altında yerli əhalinin de torpaqlarıñ allərindən alırdı. Bu məsələde məhkəmə, yerli və ali hakimiyət instansiyaları yekdil idilər, buna görə də azərbaycanlı əhalinin şikayət etməyə yeri qalmamışdı. Düzdür, çoxsaylı şikayətlərin izi ilə gönderilən xüsusi məmərlər yerli əhalinin mənafələrinin səxidinəlməsi faktlarını etiraf edir və ərənəmələr tətib edərək onları ali dövlət idarələrinə təqdim edirdilər, lakin bunların heç birinə nötcəsi olmurdı.

Alar kənd camaatının bütəbütn Lonkeran qəzasından Cavad qəzasına köçürülməsi və bu torpaqların Pokrovka rus kəndindən olan köçkünlərə verilməsi barədə çar hakimiyət orqanlarının səroncamı yerli əhalinin torpaq ilə temin edilmədən dədə-baba yurdlarından məcburi surətdə köçürülməsinə və boşaldıdan torpaqlarda gelmə ünsürlərin yerləşdirilməsinə dair dehşətli faktlardan biridir. 1905-ci ildə "Bakı şəhərini və Bakı quberniyasını teftiş etməyə" gəlmüş senator A.M.Kuzminski bu faktı qeyd etmişdi¹⁷. Bu məsələyə nəzarələrini bildirən Əlimerdan bəy Topçubaşov "Kasıpi" qəzetində dərc etdiridi möqalədə səroncamın verilməsində "köçkünlərin işi ilə məşğul olan bürokratlar olı olduğunu" göstərərək yazardı ki, "özlerine hər hansı bir mögəliliyyət axtaran bu bürokratlar Qəfqazda köçürme məntəqələrinin yerləşdirilməsi üçün yararla olan gen-bol münbit torpaqlar olduğunu təsvir edərək Peterburqdakı roisləri şirikləndirir"lər¹⁸. Əlbəttə, məsələ təkcə hakimiyət orqanlarının bürokratlığında deyildi. Lakin hər şəyində əvvəl məhz bu cəhət Azərbaycanda qurulmuş rejimin müstəmləkə xarakterini, çar idarələrinin özbaşinalığın eks etdirirdi. Ə.M.Topçubaşov defələrlə çar hakimiyət orqanları nümayən-

dölorinin kondililərə qarşı qorozlı münasibətinə diqqəti colb edərək göstərirdi ki, onları torpaqlarıñ allərindən alınub köçkünlərə verilir¹⁹. O, 1905-ci ilin iyulunda "Ödəletli tödbir" möqaləsində çarizmin köçürmə siyasətini tonqid atəşinə tutaraq qeyd edirdi ki, bə siyaset azərbaycanlı əhalinin monafələrinin tapdalanması hesabına həyata keçirilmişdir. Ə.M.Topçubaşov aqar işlərində qəsdən qeyri-müyyənlik və qarışıqlıq yaradıldıq, torpaq sahələri arasında sorhəd qoyulmadığı, kondililərin torpaq paylarının satın alınmadığı barodə yazırırdı. Buna görə də Ə.M.Topçubaşov 1899-cu ildə Qazax qəzasının kondililərindən alınmış 3,3 min desyatın torpağın onlara qaytarılması barodə Qəfqaz canişini I.I.Vorontsov-Daşkovun göstəriniñ ədalətli tödbir kimi qiymətləndirmiştir. Ə.M.Topçubaşov bu addımı "yerli əhalinin istoynının nozoro almasına doğru qotı dönüş"ə²⁰ kimi baxırdı. Əslində isə çar idarəsinin bu göstərişi Azərbaycan kondililərini bər qədər sakitləşdirmək, onları öz hüquqları uğrunda mübarizədən yarındırmaq istəyindən ılır golridir.

Hakimiyət orqanları tərəfindən öz doğma torpaqlarını tərk etməyo məcbur edilən əhalı əksər hallarda yaşamaq üçün yaraları olmayan iqlim şəraitinə düşürdü. Bu isə çox vaxt insanların xostolonmosino və məhvino sobob olurdu. Diyarın kənd əhalisi arasındakı nərazılıq və iğtişaşlar Qəfqazda köçürme işinin müdirini məcbur etmişdi ki, 1905-ci ilin aprelində köçkünlərin işlərinə baxan məmər aparatına köçkünlərin horokotını müvəqqəti olaraq dayandırmaq barədə müraciət etsin. Lakin o eyni zamanda belə bir cəhəti də göstərirdi ki, bə səroncam əvvəlki yaşayış yerdində birdəfəlik üzülfümüş və köçürmə yerdinə doğru horokotdə olan adamlara aid deyildir. Bu bir dəha sübut edirdi ki, köçürmə planaşığın və ardıcıl surətdə həyata keçirilirdi, bələdə səroncamlar isə yalnız yerli kondililərin avamlığı və sadolövlüyü üçün nozordə tutulmuşdu. Çarizm özünün köçürmə siyasətindən heç vaxt dənməmişdi. Əksinə, "artıq XX əsrdən başlayaraq, xüsusən isə 1905-1914-cü illər ərzində çarizmin Qəfqazda köçürmə siyasətində belə bir meyl aşkar nozoro çarpırdı ki, köçürmə problemi ilə yanaşı böyük iqtisadi ohomiyətini olan ərazilərdə təsərrüfat quruculuğu vəzifəsi həyata keçirilir. Bununla əlaqədar diyarin rus kondililərinin yerləşdirilməsi üçün sahə daqiq müyyən edilmiş və demək olar ki, orazi cəhətdən möhdudlaşdırılmışdı. Bundan sonra rus kondililəri Qəfqazda başlıca olaraq Şərqi Zaqqafqazinin düzən rayonlarında və Qara deniz quberniyasının torpaqlarında yerləşdirildi"²¹.

Milli mədəniyyətin bütün sahələri və ilk növbədə mətbuat keşkin möhdudiyyətlərə məruz qalırdı. İsmayıllı xan Ziyadxanov 1906-ci ildə Dövlət Dumasında demişdi: "Deyirlər ki, müsəlmanlar geridə qalmış xalqçırlar, lakin bu,



"Əkinçi" qəzeti - Azərbaycanda ilk milli qəzet. 1875-1877-ci illərdə Bakuda (iki həftədən bir) dərc olunmuşdur. Cəmi 36 nömrəsi çıxmışdır. Qəzetiň banisi, redaktoru, naşiri Həsən bəy Zərdablı (Məlikov) olmuşdur.

düzgün deyil, onları yatmağa və gəridə qalmaya *macbur etmişlər* (qeyd müəllifindir - D.S.). Bir misal çekim. Sənzura nizamnaməsi xüsusun ciddi olanda bize qəzət buraxmağa icazə verildi. Sənzura zoifloyöndən sonra iso tokče keçən il bizde 30 müsləman noşri olmuşdur"²².

1875-ci ildə Hesən bəy Zərdablı (Məlikov) "Əkinçi" qəzeti təsis etdi. "Əkinçi" Azərbaycan dilində nəşr olunan ilk qəzət idi. 1905-ci ildə Ə.M.Topçubaşov yazdı: "Bizim savadlı müsləmanlarımızın oksoriyyəti in-diyyedək "Əkinçi" qəzeti ruh yüksəkliyi ilə xatırlayırlar... Coxlarının yaxşı yadındadır ki, qisa bir vaxtda Qafqaz müsləmanlarının dərgünluq bataqlığı necə hərəkətə gəldi və ana dilində mətbə orgənini canlı sözü onları necə aylıtdı"²³. Bu qəzət və onun sehifelerində mütərəqqi, demokratik və maarifçilik ideyalarının toplığı, Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasına onun tosiri çar üsüli idarəsinə narahat etməyə bilməzdı. Çar sənzurasi onu bağlamaq üçün behano axtarıldı. 1877-1878-ci illər Rusiya-Türkiyə mühərbiyəsinin başlanması ilə əlaqadər qəzəto siyasi xarakterli məsələlərə toxunmaq qadağan edilmişdi. 1977-ci ilin sentyabrında isə hökumət onun bağlanmasına fərمان verdi.

Sənzura məhdudiyyətləri rus dilində çıxan "Kasp" qəzeti də tətbiq edilmişdir. Qəzeti 1895-ci ildə H.Z.Tağıyev 57 min rubla almış və onun sahibi olmuşdu²⁴. Görkəmlü ixtimai xadim, hüquqşünas, publisist Əlimardan boy Topçubaşov uzun illor qəzetiň redaktoru olmuşdu. Tokcası Azərbaycanda deyil, həm de onun hüdudlarından çox-çox uzaqlarda populyar olan bu qəzetiň noşrinin və redaktosinin azərbaycanlıların olundə comiloşması yerli hakimiyyət orqanlarını heyocana salırdı. Zonnimizco, Bakı quberniya jandarm idarəsinin mövqeyi diqqətolayıqdır. Jandarm idarəsi "yegano yerli qəzetiň noşrinin və redaktosinin *tatarların* (azərbaycanlıların - D.S.) ixtiyarına veriləməsi, xüsusən de Azərbaycanda böyük nüfusa və hörmətli malik H.Z.Tağıyevin "Kasp" ya sahib olmasına icazə veriləməsi heç də mümküñ" hesab etmirdi²⁵. Yəqin ki, 1897-ci ildən qəzetiň qeyri-rosmi noşr olduğunu bununla izah etmək olar²⁶.

1879-cu ildən "Ziya" qəzeti noşr olunmağa başladı. 1880-ci ildən o, "Ziyyə-Qaşqaziyə" adı altında çıxmışdı. Eyni zamanda Tiflisdə "Koşk" qəzeti, 1903-cü ildən isə "Şorç魯" qəzeti noşr olunurdu.

Dövri mətbuat Qafqaz Mətbuat İşləri Komitəsinin sənzurasının çox ciddi nəzarəti altına götürülmüşdür. Komitənin seanzorları Azərbaycan dilində mətbuat orqanlarının yayılmasına hor cür mane olmağı çalışaraq onların üzərinə "panislamizm" damğası vurmağı soy göstəriridil. Tiflis sənzura komitəsinin



"Kaspî" qəzeti - ictimai-siyasi, ədəbi qəzet. 1881-ci ilin yanvarından 1919-cu ilin martınadək Bakıda rus dilində nəşr olunmuşdur. Comi 10065 nömrəsi cıxmışdır. Qəzetiň nəşir və redaktorları H.Z.Tağıyev, Ə.M.Topçubaşov, Ə.Hüseynzadə, H.B.Zərdabi, V.Kuzmın, V.Liçkus-Xomutov, N.Sokolinski və başqları idilər. Qəzetiň H.B.Zərdabi (1881-1907-ci illərdə "Kaspî" qəzetində İslamiyədir), C.Məmmədəquluzadə, M.Mahmudbəyov, F.Köçərlı, M.A.Şahtaxtinski və başqları mütarraqı ideyalarla çoxış etmişlər.

divarları arasında uydurulmuş "panislamizm" Polis Departamentindən və Baş Jandarm İdarəsindən tutmuş müsəlman əhalisinin yaşadığı ən ucqar yerlərin polis sahələrinədən Rusiya imperiyasının bütün inzibati idarələrinin mühüm mövzusu idi. Komitəde "şərq mətbuatını" müşahidə etmiş Mirza Şorif Mirzoyev xatırlayırdı: tamamilə təbii idi ki, müsəlman işləri haqqında raport yanan işçi öz yüksək rəisləri qarşısında forqlənmək üçün hökmən "panislamizm" toxunmalı idi²⁷.

Azərbaycan cəmiyyətinin bir çox varlı nümayəndələri hakimiyyət orqanlarının bu cür manfi münasibəti, bezoın iso təqibləri ilə üzlöşərək dövri mətbuat orqanlarında maddi yardım göstərməkən qorxur, heç də həmişə maarifçilik və xeyriyyəçilik ilə bağlı tədbirləri müdafiə etmirdilər. 1871-ci ildə canişinin və yerli hakimiyyət orqanının hüsn-roğbatından istifadə edib xeyriyyə cəmiyyəti yaratmağı qərara almış Hasan boy Zərdabi də bununla qarşılaşmışdır²⁸. O, cəmiyyətin nizamnaməsini tərtib edərək Bakıda, Gəncədə, Tiflisdə nüfuzlu adamlara müraciət etmiş və onları təşəbbüsü müdafiə etməyə və bu cəmiyyətə müntəzəm surətdə pul yardımı göstərməyə çağrışmışdı. Lakin cəmiyyət çox adı, eyni zamanda onun təsisçisi üçün acı bir sobəbə görə bağlanmışdı - o öz fəaliyyətinin əsas şərtini yerinə yetirə bilməmiş, iki il orzında özünün mədaxili və mexarıçı barədə məlumat təqdim edə bilmişdi.

1905-ci ildə yenidən xeyriyyə cəmiyyəti yaratmağa cəhd göstərildikdə bu dəfə artıq hakimiyyət orqanları buna mane olmuşdu. Əhməd boy Ağayev yazırı: "75 miy müsəlmanın yaşadığı Bakının müsəlmanları xeyriyyə cəmiyyəti yaratmağa icazə verilməsi barədə vəsatət qaldırıldılar. Onlardan bir ay sonra müsəlmanlarla müqayisədə sayca çox cüzi olan gürçü cəmiyyəti belə bir vəsatət qaldırdı. Gürcülərə icazə verdilər, müsəlmanlara isə rədd cavabı verdilər"²⁹.

Cəriyim ana dilində məktəblər açılmasına mane olur, məktəblərdə ana dilinin tədrisini qadağan edir, tədrisin ən yeni metodlar əsasında aparılması sahəsində hər cür cəhdləri toqib edərək buna mövcud rejime qarşı çıxmak kimi baxırı³⁰. Müsəlmanlara təkçə Zaqafqaziyada deyil, həm də bütün Rusiya imperiyasında orta məktəblərdə dərs deməyə icazə verilmirdi. Ə.Ağayevin orta məktəb müsləmli vəzifəsinə təsdiq edilməsinə on bir il intiha olunması buna misalıdır³¹. İstər orta, istərse də ali savadlı adamların sərbəst peşə seçməsi imkanı məhdud idi. Bəzi ali tədris müəssisələrinin qapıları azərbaycanlıların üzüne bağlı idi. Onların texniki təhsil almasına hər cür maneqçılık töredilirdi. Müyyəyen monada bununla izah olunur ki, Azərbaycan sahibkarlarının nümayəndələri neft sənayeciləri qurultayınnın şurasında ümumiyyətlə təmsil olunmamış, Bakı Birja Komitəsində isə çox zəif təmsil olunmuşdu. Təhsil alan gənclərin dövlət təqaüdü almaq

hüquq yox idi. Ali məktəbi müvəffəqiyyətə bitirdikdən sonra onlar həmin tədris müəssisəsində yuxarı vezifələrə keçmək imkanından məhrum idilər. Belələrindən biri də Əlimərdan boy Topçubaşov idi. Topçubaşov Peterburq Universitetinin hüquq fakültəsinə ola qiyimetlərlə bitirdikdən sonra ona təklif olunmuş kafedranın professoru pozisyonisini bu sebəbdən tutu bilməmişdi. O, Bakıya qayıtmış və özünü içtimai-siyasi fəaliyyətə həsr etmişdi. Qeyri-adı bacanğı, dərin peşə biliyi çox tezliklə Azərbaycan comiiyətinin bütün təbəqələrində ona layiqli hörmət və nüfuz qazandırmışdı. Moskva Universiteti hüquq fakültəsinin müzənnələri, Yelisavetpol şəhərindən olan Fətəli xan Xoyski və Xoılı boy Xasməmmədov yalnız ona görə uzun illər Yekaterinodar mahal möhkəməsi prokurorunun köməkçisi pozisində işləmişdi. Ki, onların öz yaşayış yerlərində isləmək hüquq yox idi. Müsəlmanın andlı müvəkkil olmasına ədliliyyət naziri tösdinq etməli idi³². Vokiller korporasiyasında müsəlmanların sayı 5 faizdən çox ola bilməzdi. Möhkəmə icraatının əhalinin başa düşdüyü ana dilində aparanlığı qadağan idi. Möhkəmə icraatının mühüm tosisatlarından biri olan andlı icləşərlər yox idi. İsmayıllı xan Ziyadxanov Dövlət Dumasının icləsində deməmişdi: "Bizdə möhkəmələrin binaları var, məmurlar var, lakin odalot mühəkəməsi yoxdur. Hərbi möhkəmələrdə ölüm hökmələri, mülki möhkəmələrdə katorqaya sığrınan barədə hökmələr, - bu cəzalara bizdə möhkəmələr deyil, torcūməçilər möhkəmə edirlər. Müsəlman əhalisinin rus dilini bilmir, məmurlar iso yerli əhalinin dilini bilmirlər, odur ki, qopik-qurusa xidmət edən torcūməçilər, - məndə faktlar var ki, torcūməçilər 8 rubl maaş alırlar, - bütün bu cozaqlara möhkəmə edirlər"³³. İ.Ziyadxanov Azərbaycanda mütləqiyət siyasetini hoyata keçirən məmurlar haqqında danişərkən göstərirdi: "Bizzət administrasiya, comab xalq nümayəndələri, heç bir tənqidə sağlışır. Əger təsəvvür etsəniz ki, Rusiya donıñ, Zaqaqcəzayı isə onun sahilidir, sizdə olañ lazımsız və ölü nə varsa hamisi bizim Qaſqaz sahilinə axırdıl və diyanırmızıñ onusuz da mənəviyyətsiz olan administrasiyəsinin tərkibini tamamlayır. Administrasiyamızın ideali - rüşvətxorluq və adamları azab-oziyət verməkdir"³⁴. Eyni zamanda azərbaycanlılar dövlətin məmür aparatında iş, demək olar, colb edilmərdilər. "Şərqi-rus" qəzeti yazırı: "Bakı müsəlmanları indiyoduk şəhər roisi comab Novikovdan narazıdırılar. Boş yer açılan kimi rois dərhal ora bir rus toyin edir, müsəlmanları iso tamamilə unudur. Boş yerləri tutmaq üçün rois Rusiyannı ucqar kəndlərindən məmurlar gotizdir, onlara böyük və artıq məvacib toyin edir"³⁵.

Azərbaycanlıların hüquqları şəhər özünüdürəsi və yerli özünüdürə sahəsində də koskin surətdə möhdud idti. 1892-ci il 11 iyun tarixli Şəhər osasnaməsinin 44-cü maddəsinə uyğun olaraq qeyri-xristian olan qəlşənlərin sayı

əhalinin hətta böyük əksəriyyətini müsəlmanlar təşkil edən yerlərdə qəlşənlərin ümumi sayıının beşde bir hissəsindən çox ola bilməzdi. Çoxsaylı vəsətətlərin noticisində "Əlahəzərotin əmrinə uyğun olaraq" 1900-cü il dekabrın 14-də əhəmin osasnaməyə edilən olavaşçı görə Qaſqazın şəhərlərində qeyri-xristianlardan olan qəlşənlərin sayı qəlşənlərin ümumi sayıının yarısından çox ola bilməzdi³⁶.

Din sahəsində də müsəlmanların qarşısında çoxlu sədlər çökülmüşdi. Onlar din xadimlərini seçmək hüququndan məhrum edilmişdilər. Çar administrasiyası din xadimlərini öz iradosının sözsüz icraçılarına çevirmək istyordı. Çarızm süni nilor ilə şıollar arasında ziddiyətliyən də məharətli istifadə edərək bazonunu son həddədək koskinləşdirirdi. Nohayot, voqf torpaqları da müsəlmanların olımdan alınaraq hökümət torpofindən inzibati orqanların ixtiyarına verilmişdi.

Tam hüquqsuzluq, sort sixisdrəma və toqiblər şəraitit XIX-XX əsrlərin qovuşağında Azərbaycan comiiyətinin vəziyyətini tam sociyolondırırdı. 1905-ci ildə Əhməd bəy Ağayev "Müsəlmanların petisiyallarına dair zoruri izahatlar" moqalasında bu barədə belə yazmışdır: "Demək olar heç bir xalq müsəlmanları kimi bu cür unudulub sixisdrılmamışdı. Onlar elo bil heç yox idilər. Onların heç bir cəhiyacı ödənilmirdi. Onların bütün xahişləri rödd edilirdi. Düzdür, o vaxtlar onlara qarşı xüsusən müstəsnə todbirlər də görülmərdi, lakin bu ona görə deyildi ki, onların xidmətləri nozorə almırı, onları belə müstəsnə todbirlərə layiq bilmərdilər. Bu sadəcə olaraq ona görə idi ki, onların yaşayış-yasamamasını heç ağıllarına da gətirmirdilər, onlarla hesablaşmındırlar, onlara qotiyon fikir vermirdilər. Buna görə də müsəlmanları tokco bir müsəlman kimi deyil, hom də passiv surətdə ozab çökirdilər. Başqalarının hüquqlarının möhdudlaşdırılmasına yönəldilmiş qanunlardakı anlaşılmazlıqlar, qeyri-müøyğun ifadələr ucbatından heç bir kəs onlara hor hansı şökilde ziyan vurmaq istəmirdi"³⁷. Ə.Ağayev bunuluna yanaşı yaranmış vəziyyətin soboblorını açıb göstərməyo və ondan çıxış yolları təpməğə çılışırı. O hesab edirdi ki, Rusiya kimi belə bir böyük ölkədə hor bir xalq "özünü istor hökuməto, istor so həkim xalqa tanıtdırımag!", bacarmadı. Ə.Ağayev bu "başlıca və nocib missiyamı ziyahılara və varlırlara" həvalo edidi. O yazırı: "Birincilər öz zokası, öz şürrü, öz istedadı və bacarığı ilə xalqın köməyinə gedir, həkim xalqı onun cəhiyacıları, həyatı, quruluşu ilə tamış edir, ikincilər iso bu vəzifəni yerinə yetirmək üçün ziyahılara öz sərvətlərinən maddi yardım göstərirler". Ə.Ağayev toosşüflə yazırı ki, varlırlardan höləlik yalnız H.Z.Tağıyev "onların sərvətinin xalq üçün böyük rol oynadığını başa düşmüştür, ziyahılardan iso çok nadir adamlar Rusiya



Soldan: İsmayıł bəy Qasprinski, Həsən bəy Zərdabi,
Əlimərdan bəy Topçubaşov

comiyoytini müsəlmanlarla tanış etməye cəhd göstərmisərlər". O homçının qeyd edirdi ki, tək-tük olan bələ hallarda da ol verib salamlasharaq, iltifat göstərərkən onlardan "mərhəmet", "nəcabət", "xeyirxahlıq" gözləməkələ "biz irolı getmirik, məsələlərin nüfuzlu surətdə və vicdanla holl ouluna bildiyi yerdə məsələləri işğalandırmağa nail ola bilmirik"³⁸.

Bununla yanaşı Azərbaycan sahibkarları hüquq və imtiyazlarını rus sahibkarları ilə bərabərlişdirməyə doğru toləbkarcasına və inadla can atırdılar. Onlar şəhər özünədirəsasi sahəsində feallıq göstərirdilər. Burada Azərbaycan sahibkarları öz mövqelərini möhkəmləndirməyə çalışırdılar. Bu isə şəhərlərdə sonaye və ticarət fealiyyətinin konkret məsələlərinin hollində real şəhər ilə olaqadır idi. Belə ki, 1902-1905-ci illerde Bakı şəhər dumasında 48 qlasından 23-ü azərbaycanlı idı. Onların arasında Azərbaycan milli kapitalının H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsodullayev, N.Q.Sadiqov, N.Mehdiyev, Ə.Dadaşov kimi iri nümayəndələri, ziyanlılarından Ə.M.Topçubaşov, F.Vəzirov, Ə.Ağayev (qlasını namizəd) və başçıları var idi³⁹. Onların bəzəyi nümayəndələri Bakı şəhər dumasının bir səra komissiyalarının tərkibində iştirak edidilər⁴⁰. Şəmaxıda 12 şəhər müvəkkilinin tərkibində 6 azərbaycanlı var idi və onlar əsasən yerli sahibkarların nümayəndələri idilər⁴¹. Lənkəranın və Qubanın şəhər müvəkkillərinin tərkibində də azərbaycanlıların say nisbəti belə idi⁴².

1.2. Azərbaycan iqtisadiyyatında milli kapitalın mövqeyi

Rusiyada sosial-iqtisadi və ictimai doyişikliklər zorurotundan irəli golon sahibkarlıq münasibətləri quruculuğu sonayenin və ticarətin inkişafı üçün olverişli şərait yaratdı. Bu, Azərbaycan sahibkarlarının nümayəndələrinin imkan verdi ki, çarızmin siyaseti ilə bağlı yuxarıda göstərilən möhdudiyyətlərə, rus və əcnobi sahibkarlarının koskin rəqəbatına baxmayaraq sonaye, ticarət və nəqliyyat sahələrində Azərbaycan iqtisadiyyatının inkişafı, mədoniyiyat ocaqlarının yaradılması, Azərbaycan comiyoytının intellektual potensialının yüksəlisi, comiyoytın milli monlik şüurunun inkişafı üçün obyektiv surətdə ümummilli əhəmiyyəti olan bir sira iri müəssisələr yaratılsın.

Milli kapitalın tadəvül sahəsindən istehsal sahəsinə transformasiyası XIX əsrin ikinci yarısında Azərbaycanın sosial-iqtisadi inkişafının sociyyəvi xüsusiyyəti idi. Nisbəton qısa müddət ərzində milli kapital iqtisadiyyatın bir səra mühüm sahələrində və xüsusən də neft sonayesində kifayət qədər möhkəm mövqə tutdu.

Neft sonayesinə qoyulan kapitalı monbeyinə görə dörd osas qrupa ayırmalıdır: ticarət kapitalı, sonaye kapitalı, xarici kapital, habelə horbçılın və çar administrasiyası nümayəndələrinin qoynuğu pul⁴³. Milli sahibkarlardan H.Z.Tağıyev, Ş.Əsodullayev, M.Nağıyev və başqları birinci qrupun nümayəndələrindən idilər. Əgər onlar əvvəllər ticarət evi formasında onənəvi və adı müəssisələrin toşkilini üstün tuturdularsa, ikinci və xüsusən də üçüncü qrupun nümayəndələri dərhal sahmdar comiyoytloru yaratmaq yolunu tutmuşdular.

Qeyd etmək lazımdır ki, "neft sonayesinin inkişafının lap ovvöldön nozoro çarpan xüsusiyyətlərdən biri də bu iddi ki, yataqların zonginliyi, torpağın və işçi qüvvəsinin ucuzluğu neft işini az məqdərdə kapital ilə də aparmaq imkan verirdi. Buna görə də çoxlu kiçil firmalar yaranırdı. Bu firmaları əsasən yerli sahibkarlar yaradırdılar. 70-ci illərin əvvəllərində onlar neft quşularının 88 faizindən hər hissəsinə öz ollurunda toplamışdırlar və neft çıxan torpaq sahələrinin satış qiymətinin ümumi məbləğinin 94,5 faizini onlar ödəmişdilər". Milli kapitalın nümayəndələri neft emalı sonayesində çox möhkəm mövqə tutmuşdular. Bakı rayonundakı fealiyyət göstərmiş 46 zavoddan 25-i və ya 54 faizi azərbaycanlılara moxsus idi⁴⁴. Bu onu səbət edirdi ki, İslahatlardan sonra dövrə Azərbaycanın neft sonayesinin inkişafı bütün ölkə miqyasında sahibkarlıq münasibətləri sisteminin yaranması prosesinin tərkib hissəsi kimi Ümumrusiya zəminində baş verərə, onun "köhnə yerli kökləri var idi"⁴⁵. Lakin istehsalatın yüksəlisi onun bütün sahələrini texniki cəhətdən tokmilloşdırımdan mümkün deyildi. Xarici sahibkarlardan müəssisələrin toşkilini müasir formalarını oxz edən, neftin hasilatı, emalı və daşınması işinə yerli təcrübəni və texniki yenilikləri daxil edən milli sahibkarlar bununla öz şirkətlərinin inkişafına nail olurdular. Bunun noticisində homin şirkətlər çox tezliklə o dövrün on sabit və kifayət qədər əhəmiyyətli istehsal şirkətləri sırasına çıxmışdı. Düzdür, belə müəssisələrin sayı çox deyildi. Mosolon, 1883-cü ilde neft sonayesi müəssisələrinin 135 sahibi sırasında 17 azərbaycanlı, o cümlədən H.Z.Tağıyev, N.Solimxanov, Ə.M.Qafarov, A.Qarayev, M.Q.Solimxanov, H.B.Haşimov, İ.Nuriyev və başqları var idilər⁴⁶. Əsriñ axırlarında 167 neft sonayesi firmasından və müəssisəsindən 49-ü və ya 29,3 faizi azərbaycanlılara moxsus idi. Lakin bunlar kiçik müəssisələr idi. Mosolon, istehsal gücü ilə 100 min pud neft olan müəssisələr qrupunda Azərbaycan sahibkarlarına onlar 33, 3 faizi, 100 min puddan 500 min pudadək olan qrupda 48,7 faizi, 500 min pudden 1 milyon pudadək olan qrupda 25 faizi, 1 milyon pudden 10 milyon pudadək olan qrupda 12,5 faizi moxsus idi. İstehsal gücü 10 milyon pudden çox olan müəssisələr qrupunda milli kapitalı yalnız H.Z.Tağıyev, M.Nağıyev və Ş.Əsodullayev tomsil edirdilər.

XX əsrin əvvəllərində milli sahibkarların mövqeyi bir qodor möhkəm olmuşdu. 1914-cü ilin məlumatlarına görə, 58 nofır azərbaycanlı sahibkara 83 firma məxsus idi.⁴⁷

Hacı Zeynalabdin Tağıyev Azərbaycanın ən iri sahibkarı və sənaye-maliyyə və ticarət sahəsində milli sahibkarların yuxarı təbəqələrinin nüfuzlu simalarından biri idi. O, hökumət dairələrində, momurlar arasında böyük nüfuz malik idi və Azərbaycanın iqtisadi və icitmai-siyasi həyatına aid bütün məsələlərdə çox fəal iştirak edirdi.

1878-ci ildə Tağıyevin mədənində neft quyuşusu fəntan vurdu. Modon iri bir müəssisəsi, Tağıyevin özü isə Azərbaycanın ən varlı adamlarından birinə çevrilərək bir sıra sonaya sahələrində, neqliyyatda və ticarətdə mühüm mövqə tutdu.

1897-ci ildə axırlarında Tağıyev özünün neft mədənlərini, kerosin-yağ zavodunu, habelə Xəzordə neft məhsulları daşıyan gəmilerini İngiltərə bankının direktorlarından biri E.Qubbardonun başçılığı etdiyi Britaniyanın ən sahibkar şirkətinə 5 milyon rubla satdı. H.Z.Tağıyev pulsəndən savayı təsis edilmiş ingilis şirkətinin 100 min funt sterlinq (o vaxt toxminən 1 milyon rubl) möbləğində sohmlor paketini də ali və onun direktorlarından birinə çevrildi⁴⁸.

İngilis kapita利 ilə six bağlı olan H.Z.Tağıyev Britaniya sahibkarlarının və maliyyəçilərinin Bakıda təsis etdikləri başqa firmalarda da iştirak edirdi. Sonralar o, 1896-ci ildə Londonda yaradılmış ingilis firmasının - Bakı Rus Nefti Comiyyətinin direktorlarından biri oldu. Bu comiyyət Bakıda Arafelovun və Budaqov qardaşlarının mədənlərini 6,8 milyon rubla alırdı. Müəyyən dövr orzindo ingilis sahibkarları çar qanunvericiliyinin hotta son dərəcə yumşaq möhdüyyətlərindən yan keçərək Bakı neft mədənlərini almaq üçün H.Z.Tağıyevin adından pərdə kimi istifadə edirdilər⁵⁰.

H.Z.Tağıyev Azərbaycan neft sonayesinin inkişafının bir çox mühüm məsələlərinin həlliində iştirak edirdi. O, Bakı neft sonayecilərinin bir sıra birləşmənin yaradılmasının, "Bakı standartı", "Bakı kerosin zavodları sahiblərinin ittifaqı", "Xəzər gəmi sahiblərinin ittifaqı" kimi əri sazişlərin təşəbbüsçüsü idi. Bu qrupların möqsidi ölkənin daxili bazarda əri şirkətlərə müqavimət göstərmək və yerli neft məhsullarının dünya bazarlarına çıxarmaq idi⁵¹.

1913-cü ilədək neft sonayesində milli kapitalın mövqeyi xeyli güclənmişdi. Qeyd etmək lazımdır ki, artıq 8 milli firma bir milyon püddan çox neft hasil edirdi: "Musa Nağıyev" - 6,8, "Şəmsi Əsədullayev" - 6,7, Ə.S.Məlikov - 5,6, M.T.Mirbabayev - 1,3, Əmirəslanov qardaşları - 1,2, Məlikov və Mahmudov - 1,5, "Bəxt" - 1,6, "Naftalan Neft Sonayesi Comiyyəti" - 4,9 milyon pud. Bakının milyonçu firmaları arasında ümumi neft hasilatının 30 faizə qodori həmin

müəssisələrə məxsus idi. Mədonlarda 500 min püddan bir milyon püddadək neft hasil olunan neft sonayeciləri arasında İ.Hacinski, Aşurbəyov qardaşları, M.Səlimov, H.B.Ələkbərov var idilər. Bütləvlükədə milli müəssisələrin xüsusü ənənəvi 15 faiza çataraq Bakı rayonunda neft hasilatının 1/6 hissəsini təsdiq edirdi.

Musa Hacioli oğlu Nağıyev öz sahibkarlıq foaliyyətinə manufaktura təcrübədən başlayaraq 1862-ci ildə kiçik bir dükən açmışdı. XIX əsrin son illərində o, Balaxanıda, Sabunçuda, Əmircanda, Ramanada neft çıxan torpaq sahələrini icarəyə götürmüştü. Əvvəllər onun modon foaliyyəti çox da uğurlu deyildi, lakin artıq XX əsrin ilk illərində onun mədənlərindəki quyuşalar fəntan vurmışdı. Möhəz bu hadisə 1887-ci ildə yaradılmış "M.Nağıyev" firmasının itəhsalat foaliyyətinin xarakterini təsir göstərmədi. Artıq 1913-cü ildə bu firma Bakının sabit işləyən firmaları sırasına daxil olmuşdu.

Şəmsi Hacı Əsədulla oğlu Əsədullayev XIX əsrin 60-ci illərinin axırlarında - 70-ci illərinin əvvəllərində bir qodor pul yiğib dövlət duz mədənini icarəyə götürmüştü. Eyni zamanda Musa Nağıyev ilə birləşdə Ramanada üzüm-meyvo bağı almışdı. Bu cür foaliyyətdən olda etdiyi golir ona dəha mənfooltı işə başlamağa imkan vermişdi. 1872-ci ildə otcup sisteminin logy olumluş⁵² təşəbbüskar adamlar üçün neft işi sahəsində böyük perspektivlər açmışdı. Belələrindən biri do Ş.Əsədullayev idi. O, 1874-ci ildə kiçik bir torpaq sahəsi alıb orada neft hasilatı müəssisəsi yaratmışdı. 1893-cü ildə onu yeganə neft quyuşuna 23 milyon pud neft çıxarılmış, 1895-ci ildə isə neft fəntanı 40 milyon pud neft vermişdi. Noticoda onun müəssisəsi "Ş.Əsədullayev" neft hasilatı və emalı kontoruna çevrilmişdi. Bu kontor osas kapitalı 10 milyon rubldan çox olan əri neft sonayesini müəssisələri sırasına çıxmışdı. XX əsrin əvvəllərində kontor sohmlar comiyyətinə çevrilmişdi. Həmin comiyyət Bakı rayonunda bütün neft hasilatının toxminən 60 faizini veren 12 şirkətən biri olmuşdu⁵³.

"Podrat qazma" kontoru başqa bir milli sahibkar Murtuza Muxtarovun adı ilə bağlıdır. O, əsrin axırlarında Bibi-Heybətə qazma avadanlığı zavodu inşa etmişdi. Bu zavod Rusiyada neft avadanlığı istehsah üzrə ilk xüsusü müəssisə idi. 1906-ci ildə M.Muxtarov "Qazma" avadanlığı sahibləri sindikatı⁵⁴nin və "Neft quyuşlarının qazılması üzrə Bakı podratçıları comiyyəti"⁵⁵nin osas iştirakçılarından biri olmuşdu. Onun 1903-cü ildə yaradıldığı neft emalı firması 1913-cü ildə osas kapitalı 4 milyon rubl olan sohmlar comiyyətinə çevrilmişdi. Comiyyət osason neft quyuşlarının qazılması və neft avadanlığının tomiri işləri ilə möşgül olurdu. Bütləvlükədə sonayenin bu sahəsində milli sahibkarlar kifayət qodor möhkəm mövqə tutmuşdu. 34 podrat



Hacı Zeynalabdin Tağıyev

H.Z.Tağıyevin fabriki



H.Z.Tağıyevin evi



qazma müəssisəsindən 3-ü, 1913-cü ildə iso 45 belə müəssisədən 7-si azor-baycanlılara moxsus idi⁵⁴.

Nefş emalı sonayesində Azərbaycan kapitalının xüsusi çökisi getdikcə ar-tırıldı. 1883-cü ildə Bakının 100 kerosin zavodu sahibindən 41-i azorbaycanlı idi, onların arasında H.Z.Tağıyev, N.Mehdiyev, A.M.Nuriyev, H.S.Sadiqov, M.Xanlarov var idi⁵⁵. Lakin istehsalın miqyası onlara nefş emalı sonayesində qabaqcıl yer tutmağa imkan vermirdi. Belə müəssisələrin, həbelə neftidoldur-ma stansiyalarının vo körpüllerinin sahibləri arasında onlar yalnız 21 faiz töşkil edirdilər⁵⁶. Onların müəssisələrində bütün nefş məhsullarının yalnız 8,1 faizi istehsal edilmişdir⁵⁷.

Nefş emalı sonayesində Azərbaycan sahibkarlarının iştirakının azalması meyli osrin ovvollerindən davam etmişdi. Mosolon, 1904-cü ildə Azərbaycan sahibkarlarına moxsus 19 nefş emalı müəssisəsindən 11-i başqa mil-lətlərdən olan sahibkarlara icarəyə verilmişdi, 4-ü il orzindo islomomışıdı. Foaliyyət göstərən başqa müəssisələrdən 4-ü Azərbaycan kapitalının iri nümayandalarını - Ş.Əsodullayev, M.Nağıyev, H.M.Vozirova vo İ.Hacınskiyə moxsus idi⁵⁸. Həm de bu müəssisələrdə istehsal olunan nefş məhsullarının ümumi hocmi 1904-cü ildə Bakı rayonunda onların istehsalının yalnız 4,7 faizini töşkil edirdi⁵⁹. 1906-ci ilə dair məlumatlara görə isə, foaliyyət göstərən 77 müəssisədən artıq 20-si azorbaycanlılar moxsus idi⁶⁰ ki, bəzən onların mövqeyinin möhkəmlənməsi səbəb edirdi. 1913-cü ildə iso Ş.Əsodullayevin vo M.Nağıyevin zavodları bütün nefş emalı zavodlarının 45 faizo qədərini sahib olan vo Rusiyadan nefş məhsullarının 60 faiza qədərini istehsal edən 6 en güclü müəssisə qrupuna daxil idi.

Kimya sonayesinin inkişafı nefş emalı ilə sıx bağlı idi. XX osrin ovvollerində Azərbaycan sahibkarları kimya müəssisələri (sulfat türşüsü, kaustik soda vo s. istehsal edən) sahiblərinin ümumi sayıının 10 faizini töşkil edirdilər.

Maşınçayırma sonayesində milli kapital istor müəssisələrinin ve işçilərin sayıya, isterən istehsalın homino gərə zoif mövqə tuturdu⁶¹. Metal emalı sonayesində Azərbaycan kapitalı daha sanballı tomsıl olumuşdu. Bakının mexaniki zavodlarından birinin şoraklı sahibi H.Z.Tağıyev idi⁶². XIX osrin axırlarında bu sahədə M.Muxtarova, Cavanşirov qardaşlarına vo başqlarına⁶³ moxsus xeyli müəssisə qazma avadanlıqlarının temiri üzrə ixtisaslaşmışdı. M.Muxtarovun podrat qazma ilə müşğul olan iki mexaniki zavodu var idi. Onlardan bəybüyübə Sabunçu zavodu idi. Bu iki nöhong müəssisədə fəhlələrin bir qismi qazma işləri ilə, digər qismi iso qazma lovacızatının isteh-sali vo temiri ilə müşğul idi⁶⁴. M.Muxtarovun müəssisələri tödricən genişlə-

nirdi. 1913-cü ildə dəhə bir mexaniki zavod inşa edilmişdi. Bu zavod modon-ları iri qazma texnikası ilə tomin edirdi⁶⁵.

XX osrin ovvollerində Azərbaycanda 12-14 maşınçayırma müəssisəsi milli kapital moxsus idi, onlar öz istehsal işini osasın nefş emalının tolobat-nı uyğun qururdular⁶⁶. Bu sonayə sahəsi müəssisələrinin xeyli hissəsinə to-mir emalatxanaları töşkil edirdi. Onların arasında milli kapitalın payı toxm-nı dörddə bir qodor idi.

Buxar qazanları istehsal edən iri müəssisələr siyahısına M.Nağıyevin do-müəssisəsi daxil idi. Müəssisədə 1500-2000 fohlo işləyirdi⁶⁷. Bütövlükde iso bu sahədə milli kapital XX osrin ovvollerində 14 kiçik müəssisə ilə tomsıl olunmuşdu ki, bunların da hor birində 15-20 fohlo işləyirdi⁶⁸. Metal emalı üzrə kiçik müəssisələrin sahibləri sırasında Azərbaycan sahibkarlarından S.Abdullayev, M.Solimov vo başqlarları var idilər⁶⁹.


Gomi tomiri sahəsində də milli sahibkarların müəssisələri var idi. 12 gomi tomiri müəssisəsinin yarısı onlara moxsus idi. Mosolon, H.Z.Tağıyev vo moxsus olan gomi tomiri emalatxanasi, Ə.O.Dadaşovun vorosolorının gomi torsanasi vo mexaniki emalatxanaları, İ.V.Voliyevin mexaniki emalatxanaları vo s. var idi⁷⁰. 1900-1903-cü illorə Azərbaycan sahibkarlarına moxsus olan gomi tomiri müəssisələrinin xüsusi çökisi istehsalın homino gərə 18,2 faiz töşkil edirdi⁷¹.

Energetikada Azərbaycan kapitalı H.Z.Tağıyevin "Elektriçeskaya sila" sohmları comiyiyotundan iştirak ilə tomsıl olunmuşdu. Tağıyev comiyiyotın direktorlarından biri idi⁷². O, 1907-ci ildə Əhmədliyidəki kağız istehsal fabrikinin chitiyacları üçün lazımı miqdarda elektrik enerjisi buraxılmış barodu bən comiyiyot ilə müqavilə bağlaşmışdı⁷³. Bundan olavo XX osrin ovvollerində Bakı rayonunda 12 xüsusi kiçik elektrik stansiyası inşa edilmişdi. Bunlar Ş.Əsodullayev, H.B.Aşurova, T.Quluboyova vo başqlarına moxsus idilər⁷⁴. 2 elektrik stansiyası Tağıyev tikidirmişdi: burlardan biri onun Zığdakı fabrikini tohiz etmək üçün idi, ikinci isə şohordu Olqinskaya küçəsində ("Köhnə univermaq") idi⁷⁵.

Milli sahibkarları az-çox müümü mövqə tutduqları başqa tosrrüfat sa-holordan forqlı olaraq ipoçkilik sonayesini yaranması vo inkişafı bilavasitə Azərbaycan kapitalı ilə bağlı idi. 1903-cü ildə Azərbaycanda mövcud olan 105 baramaaçma vo ipok emalı müəssisəsindən 57-si milli sahibkarların nümayandalarını moxsus idi. Nuxada vo Nuxa qozasında bu sahənin müəssisələrinin üçdə iki hissəsi Ə.H.Məmmədova (142 fohlosi olan on iki fabrikin sahibi), Mehdi Hacıəbdül oğluna, Hacısüleyman Hüseyn oğluna, Əbdülkorim Hacı oğluna, Salam Lotif oğluna vo başqlarına moxsus idi⁷⁶. Bu sonayə sahəsində "Şamil vo Aslan Sorkorov qardaşları", "Nadir vo Hacı Məmmədrosluv qardaşları",



Musa Nağıyev



M.Nağıyevin evi



"Solimov qardaşları", "Bünyadov qardaşları" və başqa ticarət evləri görkəmli yer tuturdu⁷⁷. Digər ipəkçilik rayonlarında - Qarabağda və Naxçıvanda Azərbaycan kapitalının mövqeyi nisbəton zoif idi. Ordubad sahibkarlarından R.Rzayevin, H.I.Hacıyevin, H.M.Babayevin, H.Forçevun və başqalarının fabriklarını qeyd etmək lazımdır⁷⁸. 1908-ci ildə Azərbaycanda 131 fabrik var idi ki, burlarda da toxminan 6 min fohla işləyirdi. 1915-ci ildə 169 ipok emalı müəssisəsində 10 mindən çox fohla çalışır, 14 milyon rubldan çox məbləğdə məhsul istehsal edilirdi⁷⁹. Azərbaycanda çox yüksək keyfiyyotlu ipok istehsal olunurdu və buna görə də Azərbaycan ipeyi dünyada geniş səhər qazanmışdı. Azərbaycanlı ipok sonayıcılarından L.Latifovun, Ə.Əbdürrohmanovun, Rohimov qardaşlarının, Ə.Məmmədovun, İ.Nağıyevin, R.Rzayevin, M.Babayevin və başqalarının fabriklərində əldə olunmuş xam ipok bir çox beynəlxalq və Ümumrusiya sərgilərinin qızıl və gümüş medallarına layiq görülmüş, K.Babayevin müəssisəsi isə yüksək keyfiyyotlu məhsul buraxduğunda görə 13 dəfə qızıl medal almışdır⁸⁰.

XIX əsrin axırlarında inkişaf etməkdə olan pambıqcılığın bazasında sonayenin yeni bir sahəsi - pambıqtomizləmə sahəsi yaranmışdı. Sahənin müəssisələrinin xeyli hissəsi Azərbaycan sahibkarlarına məxsus idi. Bakıda H.Z.Tağıyevə məxsus olan Azərbaycanda ilk iki pambıq parça fabriki tikilmişdi. Fabrik 1900-cü ildə işə başlamışdı. 1905-ci ildə fabrikin illiq məhsuldarlığı 2,2 milyon rubl təşkil etmişdir⁸¹. Tağıyevin Bakıda toxuculuq fabrikı da var idi. 1912-ci ildə Yelisavetpol və Bakı quberniyalarının 50 pambıqtomizləmə zavodundan 26-sı azərbaycanlılara məxsus idi ki, bu da 52 faiz təşkil edirdi. İravan quberniyasında mövcud olan 200 müəssisədən 80-i, yəni 40 faizi Azərbaycan kapitalına məxsus idi, Naxçıvan ərazisində isə bütün zavodların yarısı azərbaycanlıların olinde idi⁸².

Milli sahibkarlar qonşu regionların pambıqtomizləmə sonayesinə də kapi-
tal qoyurdular. Qeyd etmək lazımdır ki, Zaqafqaziyada demək olar bütün toxuculuq sonayesi Azərbaycan sahibkarlarının nozarəti altında idi. Mahmud-
beyov və Məstanzadə qardaşlarının Tiflisdəki fabriki öz istehsal gücündən görə yalnız Tağıyevin Bakıdakı fabrikindən geri qalırdı. Burada şəhərin sonayec-
hoyatında çox böyük nüfuzu olan "İbrahim boy Şirinbəyov və K^o" şirkəti də
var idi. Şirkət Yelisavetpolda xüsusi şöbə açmışdı. 1913-cü ildə H.Z.Tağıyev
Dərbənddə "Xəzər manufakturası" sohmdar cəmiyyətini almışdı. Bu cəmiyyət əvvəllər rus sahibkarlarına məxsus idi. Orta Asiyada, xüsusun də
Türkmənistanda Azərbaycan kapitalının xüsusi çökisi böyük idi. Bakının
birinci gildiyaya mənsub tacirləri X.M.Mövləmov və M.Nağıyev tərəfindən
Qızılardə yaradılmış "Pambıq" sohmdar cəmiyyətinin əsas kapitalı 1,2
milyon rubl təşkil edirdi. Moskvada "M.S.Əliyev və X.B.Hacılıosinski",

"M.K.Mehdiyev və oğlanları" ticarət evləri var idi. "Əliyev qardaşları" şirkətinin Ucarda pambıqtomizləmə zavodu, Rusiyannı bir çox şəhərlərində, o cümlədən Moskvada, Nijni Novgorodda, habelə Türkiyədə, İranda, Yunanistanda ticarət müəssisələri vo şöbələri var idi⁸³.

XIX əsrin axırında rübündə Azərbaycanda unüyütəm-düyürtümtə müəssisələri yarandı. Artıq 90-ci illərdə Bakıda 12 unüyütəm-düyürtümtə müəssisəsi var idi ki, onların da sahibləri arasında milli kapitalı Hacıməcid Həmid oğlu tomsil edirdi⁸⁴. 1896-ci ildə Ağabala Quliyevin iri doyırımanı inşa edilmişdi. Ağabala Quliyevin sahibkarlıq foaliyyəti tərkibində Bakı ilə möhduldür. Onun doyırımanın məhsullarını Azərbaycannın, Zaqafqaziyadan başqa rayonlarda, Rusiyannı mərkəzlərində - Moskvada, Peterburqda, Varsavadə, Rostovda, Hoştorxanda və başqa yerlərdə təməyürdülər. Onun Bakıda doyırımandan və düyürtümtə zavodundan başqa Stavropolda, Georgiyevskdə 3 doyırımanı da var idi. O, 1915-ci ildə öz müəssisələrini "Ağabala Quliyevin unüyütəm və düyürtümtə doyırımlarının Qafqaz sohmdar cəmiyyətinə" çevirmişdi. Onun müəssisələri on yeni texnologiya və on müasir masınlarda tozchiz edilmişdi.

1914-cü ildə Bakıdakı 24 unüyütəm və düyürtümtə müəssisəsindən 8-i azərbaycanlılara məxsus idi. 1905-ci ildə H.Z.Tağıyev, A.B.Quliyev, H.A.Rzayev, Ə.B.Əliyev, M.S.Karimova, R.K.Babayev, M. və Ə.Rosulov qardaşlarına sonayenin bu sahəsinin ümumi məhsulunun 25 faizindən çoxu məxsus idi⁸⁵.

1907-ci ildə Bakıda çörök-bulka momulatlarının bışırılması ilə möşğul olan 192 müəssisə var idi. Bu müəssisələrin çoxu azərbaycanlıları ididir⁸⁶. Azərbaycanlıların bir sıra kiçik yeyinti məhsulları sonayesi müəssisəsi - makaron fabrikları, mineral su, buz, qonnadi momulatları vo sair istehsalı üzrə zavodları da var idi. Əksər hallarda bu müəssisələr sadə kooperasiya şəklində təşkil edilmişdi.

XIX əsrin axırlarında milli kapitalın nümayəndələri olan M.Q.Dadaşova, Novruzova və Zülfiqarova Nuxadə foaliyyət göstərən 3 tütün fabriki məxsus idi⁸⁷. Şamaxıda olan 2 maxorka fabrikinin sahibləri H.Abdullayev və Həsonov idilər⁸⁸. Azərbaycan sahibkarlarının Yelisavetpolda, Şuşada və Qubada kiçik tütün müəssisələri var idi⁸⁹. H.Zeynalovun və Ə.Sultanovun Bakıda papiroş gilizləri istehsal edən fabriki var idi⁹⁰. 1905-ci ildən Bakıda Əzimboyovun buxar mühərriki ilə işləyən tütün fabriki işə başlamışdır⁹¹. Bütün bu fabriklər yerli xammal osasında işləyirdilər, horçond bozun fabrikları Kutaisidən tövüs götilirdi.


İnsaat materiallarının istehsalı sahəsində Azərbaycan kapitalı körpic zavodlarının sahibləri Həsonov və Əmiraslanov qardaşları, H.F.Əliyev və gipsolt müəssisəsinin sahibi Babayev və başqaları tərəfindən tomsil olunmuşdur⁹². Bakının 25 körpic zavodundan 10-u azərbaycanlılara məxsus idi⁹³.

Odadavamlı gil yatağının işlənməsi hesabına Gedəboylar və Qalakənd məsərit-məzvədləri odadavamlı körpüclərdən istifadə edirdilər. Bu yataq Qazax qəzəsinin iri torpaq sahibi Nəsib bəy Sultanova məxsus idi⁹⁴. XX əsrin əvvəllərində Bakıda Mehdiyevin mərmər zavodları, Dadaşovun beton zavodu, Qədirovun mərmər və sement zavodu, Orucovun düləg emalatxanası, Ağa Qədirovun "Şəms" mozayka məmələtləri fabriki və s. fəaliyyət göstərirdi⁹⁵.

H.Z.Tağıyevə və Orucov qardaşlarına məxsus mətbəələr poliqrafiya işində iri müəssisələr idilər⁹⁶.

Bahıqçılıq sonəri Azərbaycan iqtisadiyyatında böyük ohomiyyyət daşıyaraq öz müəssisələrində 46 min yaxın fəhləni birləşdirirdi. Bu müəssisələrin illik məhsul istehsalının həcmi 77 milyon rubl təşkil edirdi⁹⁷. XIX əsrin

Ş. Əsədullayevin evi



Шамил Асадуллаев.

Шамиль Асадуллаев родился в 1871 году в селе Красногорское Тарасовской волости Тарасовского уезда Бакинской губернии. Отец его - Асадуллаев Гаджи Магомед - был крестьянином из бедных. У него было 4 сына и 3 дочери. Шамиль был старшим из сыновей. Отец его умер в 1880 году. Сынам оставил имущество, состоявшее из небольшого земельного участка, скота и инвентаря. Шамиль был вынужден оставить школу и заняться работой на земле. В 1890 году он женился на Мусе Наргизе. У них было пятеро детей: старший сын Гаджи Гаджимагомед, младший сын Гаджи Гаджигабдулла, старшая дочь Гаджи Гаджигулла, младшая дочь Гаджи Гаджигулла и младшая дочь Гаджи Гаджигулла.

Дело дошло до того, что въ банках отказывались учтывать сго векселя. Всему дѣлу грозилъ крахъ, и тогда покойный обратился за помощью къ Г. З. А. Тагиеву и Мусѣ Наргизе. Послѣдній ему приходится родственникомъ.

Они помогли ему, и дѣла быстро стали поправляться.

Шамил Асадуллаевъ отличался большой щедростью, давая на благотворительность, имѣть стипендіатовъ и вообще помогать своимъ единовѣрцамъ. Особенно много пощектовавшій въ послѣднее время сѣть сдѣлать на разные мусульманскія благотворительныя предприятия въ Москвѣ. Отъ природы былъ человѣкомъ умнѣмъ, коммерческимъ. У покойнаго осталось: идея мѣсѧциновъ; старший, Мирза, гласный городской думы и младшій, Али, тридцати четырьмя, который всѣ замужемъ, а Гаджи Гаджигабдулла - мѣстный состоятельный гражданинъ.

— 555 —

№ 89

axırlarında 12-ri iri sahibkardan dördü azorbaycanlı idi - H.Z.Tağıyev, Sultanov, Əhmod Mustafa oğlu, Ağa Mustafə oğlu. 1906-cı ilde M.Nağıyev, M.Muxtarov, T.Soforoliyev, H.Z.Tağıyev vo başqaları külli miqdarda kapital qoyaraq Kür çayında iri votogolor almışdilar⁹⁸. Elo homin il M.Nağıyev, T.Soforoliyev vo B.Rüstəmboyov "Kür baliqçılıq sonayesi" şirkətini yaratmışdilar. 1909-cu ilde H.Z.Tağıyev baliqçılıq sonayesino toxmonin 1 milyon rubl vosait qoymuş, 1910-cu ilde o, Kürün on iri votogolorindan biri olan "Banko votogosini" almışdır⁹⁹.

Azorbaycan sahibkarları gorgin roqabot mübarizosi şoraitindo öz istehsalat işlərini aparmalı olurlar. Buna baxmayaraq onlar özlerinin Kür baliqçılıq votogolorının hamisini müstəqilliyyini qoruyub saxlaya bilmisdilar. Yaxşı avadanlıqla tochiz olunmuş 30 votogonun sahibi Tağıyev iso 1916-ci ilin onlarında "Xozor-Tağıyev" baliqçılıq sonayesi vo ticarət sohmdar comiyyötini yaratmışdı. Bu comiyyötün osas kapitalının üçdö ikisi hissisi ona moxsus idi. Müossisinin idarə heyeti Bakıda yerləşirdi¹⁰⁰.

XIX əsrin axırlarında - XX əsrin ovvollarında Xozor doniz noqlıyyati gomilorin xeyli hissisi Azərbaycan sahibkarlarına moxsus idi. Xozordo iri paroxod sahibləri sırasında H.S., H.E. vo Ə.Ə.Dadaşovlar, M.Rosulov, Ə.Uscynov, M.S.Manafov, M.Nağıyev, H.Z.Tağıyev var idilər. Ümumi tutumu 18,5 min ton olan 36 baxut gomisi onlara moxsus idi¹⁰¹. Xozor donanmasının ucunda almış gomilorin ilkin doyورuin hesablamaları göstörür ki, 1900-cü ilin axırlarında Xozordo üzən paroxodlarnın vo yelkonli gomilorin istor hazırlanmasına, istorso da alimmasına Azərbaycan kapitalının xorcları 17,4 milyon rubl təşkil etmişdir¹⁰².

1900-cü ilin axırlarında Xozor donanması gomilori sahiblərinin milli monsabiyəti görə bölgüsünün todqiqi göstirmişdi ki, Azərbaycan kapital gomilorin ümumi sayıda, yanacaqdoldurma vo quruyüklü-sornişin gomilori donanmasının vo yelkonli gomi donanmasının gomilorinın sayında birinci yer tutmuşdur. Mosolon, gomilori ümumi sayıda azorbaycanlı gomi sahiblərinin xüsusi çökü 54,5 faiz, yanacaqdoldurma donanması gomilorinin sayında 53,6 faiz, quruyüklü-sornişin donanması gomilorinın sayında 55,4 faiz, yelkonli gomi donanmasının sayında 64,3 faiz təşkil edirdi¹⁰³. 1904-cü ilde Bakıda 60 gomi kontoru var idi ki, bunların da 32-si azorbaycanlıları idil¹⁰⁴.

Senator Kuzminskinin verdiyi məlumatə görə, Azərbaycan sahibkarları "gomicilik sahəsində çox iri sahibkarlar idilər, onların bozilərinin payına iso sonayenin bu sahəsi üzrə rüsumların vo gelirin 3/4 hissəsindən çoxu düşürdü"¹⁰⁵. 1902-1905-ci illerde Bakı şəhər dumasına sekillorde iştirak etmək



Murtuza Muxtarov



M.Muxtarovun evi



hüquq olən azərbaycanlı gomı sahibləri arasında göstərilən şəxslərdən başqa H.B.Aşurov, N.Mehdiyev, Ə.B.Necəfquliyev, Ə.Işgəndərov, H.Ə.Cəbrayılov, A.Q.Tağıyev və başqlar var idilər¹⁰⁶.

XX əsrin əvvəllərində Xəzərdə bütün ticarət donanmasının say tərkibinin 44,4 faizi və yüksəkaldırma qabiliyyətinin 42,1 faizi Azərbaycan kapitalının nümayəndələrinə məxsus idi¹⁰⁷. 1907-ci ildə Xəzərin buxarla işləyən yanacaqdoldurma donanmasının 129 şxunundan 20-si öz nefstirma zavodları olan gomı sahibləri - "Nobel qardaşları" şirkətinə, Ş.Əsədullayevə, M.Nağıyevə, M.S.Manafova məxsüs idi¹⁰⁸. Xəzər donizinin cənub limanları və İran ilə olaq saxlayan on iki müəssisələrdən biri H.Z.Tağıyevin "Kür-Xəzər cəmiyyəti" idi. Cəmiyyətin quruykülli-sornişin, yanacaqdoldurma və yüksəkliklərə donanmaları var idi¹⁰⁹.

1903-cü ildə H.Z.Tağıyevin təşəbbüsü ilə gomı sahibləri Bünyadovun, Aşurovun, Manafovun, Uşeynovun və başqlarının iştirakı ilə saziş imzalanaraq "Yanacaqdoldurma şxunları ittifaqı" adlı sindikat yaradıldı. "Nobel qardaşları" şirkəti və "Mazut" birliliyi də onlara qoşuldu. Sindikat üzvləri olan sahibkarlar Rusiyannıñ daxili bazarlarına neft yüksəklinin daşınması barədə iki firmalardan zəmanət alırdılar¹¹⁰. İki paroxod firmalarının inhisarına qarşı mübarizədə azərbaycanlı gomı sahiblərinin birliyəsi öz bohorsunu verdi - 1914-cü ildə buxar gəmилəri donanmasının say tərkibinin 55 faizo qodori və yüksəkaldırma qabiliyyətinin 40,1 faizi onlara məxsus idi. Milli kapital Xəzər yanacaqdoldurma donanmasında yüksək xüsusi çəkiye və sabit mövqeyə malik idi¹¹¹.

Bakıda, Şamaxıda, Yelisavetpolda, Nuxada, Şuşada və başqa şəhərlərdə comloşmış Azərbaycan ticarət sahibkarlığının mühüm tərkib hissələrindən birini milli kapital tutdurdu. Azərbaycan tacirlarının xeyli hissisi Bakıda toplaşmışdı. 1897-ci ildə Azərbaycanda ticarət omiliyyatları aparan 20 min tacirdən 7,3 min və ya 36,5 faizi Bakının və Bakı qəzasının payına düşündü. Bakıda gildiya qaydalarının töbükçün lap ovollündən, yəni 1876-ci ildən Azərbaycanın iki tacirleri ticarət üçün "şəhadətnamələr" almış, onların bozülleri - H.Dadaşov, H.Ş.Dadaşov, H.K.Aşurov, H.M.Qədirov iso birinci gildiya tacirleri olmuşdur¹¹². 1899-cu ildə Bakıda artıq 72 nəfər birinci gildiya taciri var idi ki, bunların da 14-ü azərbaycanlı idi. 122 nəfər ikinci gildiya tacirleri arasında 13 azərbaycanlı var idi¹¹³. 1897-ci ildə Azərbaycan tacirlerinin Bakıda əmtəə dövriyyəsi 21,5 milyon rubl və ya şəhərin bütün əmtəə dövriyyəsiin 19,6 faizini təskil edirdi¹¹⁴. Bu zaman Bakı şəhərinin ümumi əmtəə dövriyyəsində 250 min rubldan 1 milyon rubla dək əmtəə dövriyyəsi olan tacirler on böyük xüsusi çəkiye (84,3 faiz) malik idilər. Onların 28 faizini azərbaycanlılar - H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev,

H.M.Qədirov, Zeynalov, Coforov və başqları təskil edirdilər¹¹⁵. 1903-cü ildə Bakıda 14945 tacirdən 7084-ü azərbaycanlı idi¹¹⁶. 1913-cü ildə Bakı şəhərinin azərbaycanlılarına bütün ticarət müəssisələrinin 53 faizi məxsus idi. Bu ticarət müəssisələrinin böyük bir hissisi üçüncü və dördüncü dorco müəssisələr idi, başqa etibarilo kiçik perakondə ticarət ilə möşğul olurdular¹¹⁷.

Bakı tacirlerinin ticarət omiliyyatlarında neft məhsullarının ixracı kifayət qodor mühüm yer tuturdu. Neqliyyat vasitələrinə malik olan Bakı sahibkarları noiniği böyük miqdarda neft məhsulları apara bilirdilər, həm də Rusiya və xarici bazarlarda onları yaxşı sata bilirdilər. Ş.Əsədullayevin, M.Nağıyevin, H.Z.Tağıyevin apardığı neft məhsullarının həcmi 1903 ildə 10 milyon puddan çox idi. XX əsrin əvvəllərində H.Z.Tağıyevin ticarət firmasının Rusiyamın bir çox şəhərlərində çoxsaylı nümayəndəlikləri var idi. O, Moskvadə ticarət omiliyyatları keçirmək üçün çoxmərtəbəli mülk, İranda karvansaray almışdı. Bakıda Tağıyevin pasajı alıcılar arasında böyük populyarlıq qazanmışdır¹¹⁸. Neft məhsulları ticarətində onun illik dövriyyəsi 5 milyon rubl möbləğində idi.

XX əsrin əvvəllərində "Ş.Əsədullayev" firmasının ticarət-istehsal omiliyyatları genişlənmişdi. Onun müəssisələrinin ticarət dövriyyəsi 2 milyon rubldan çox idi. Rusiyannıñ bir çox sonay mərkəzlərində - Povoljedyo, Peterburqda, Moskva-da, eləcə də Orta Asiyada, İranda, Polşa çarlığındə neft məhsullarını saxlamaq üçün anbarlar tikilmişdi.

1898-ci ildə gildiya ticarət vo sonayə müəssisələrindən toplanmış olavo vergilərə dair məlumatlar Bakı quberniyasının başqa şəhərlərində ticarət vo sonayə fəaliyyətində Azərbaycan kapitalının sanballı iştirakını sübut edir. Məsolon, Şamaxıda bu vergiləri ödəyən 114 nefordon 90-i, Lənkəranda 54 nefordon 38-i, Quba 102 nefordon 55-i azərbaycanlı idi¹¹⁹. Azərbaycan tacirlerinin nümayəndələri Yelisavetpol quberniyasında da ticarət sormaya qoyular. Məsolon, 1895-ci ildə Yelisavetpolda birinci vo ikinci gildiyalara məxsus 160 tacirdən 45-i azərbaycanlı idi. Həmin il Şuşada bu kateqoriyadan olan 319 tacirdən 61-i, Nuxada isə ikinci gildiyadan olan 83 tacirdən 48-i azərbaycanlı idi¹²⁰. Yelisavetpolun ticarət kapitalının iki nümayəndələri arasında azərbaycanlılardan Ə.H.Əsgərovun, H.B.Quliyevin, İ.H.Rohimovun, K.A.Eldarovun və başqlarının, Şuşada H.I.Allahverdiyevin, H.M.Səforovun, Ş.M.Kazimovun, Ə.K.Məmmədovun, M.Vəzirovun və başqlarının, Nuxada H.M.Həmidovun, H.M.Xəlilovun, S.Q.Əliyevin və başqlarının adlarını çökmək olar¹²¹.

1903-cü ildə aid olan məlumatlara görə, Yelisavetpolda ticarət müəssisəsi üçün tacirlik şəhadətnaməsi almış 593 nefordon 406-sı və ya 68,4 faizi azərbaycanlı tacirler idilər¹²².




Teymur Aşurbayov



T.Aşurbayovun evi





Milli kapitalın nümayandaları taxıl, bakaleya malları, yun, gən-dəri məməlatları, meyvo sahəsində demək olar bütün topdansatış ticarətini öz əllorında comloşdırmışdır. İran ilə ononovu ticarət onların tam nozaratı altında idi. Neft və neft məhsulları, metal və metal məməlatları, taxta-şalban təcərində Azərbaycan tacirlerinin mövqeyi bir az zoif idi¹²³.

Azərbaycan kapitalının ticarətdə geniş təmsil olunduğu baxmayaraq Azərbaycanın iri ticarət firmalarının sayı az idi. Senator Kuzminskinin məlumatlarına görə, Bakı quberniyasında azərbaycanlıların ticarət müəssisələrinin 3/5 hissisi xırda, porakonda ticarətin payına düşürdü¹²⁴. Bununla yanaşı XX əsrin ovvollarında Bakuda, Yelisavetpolda, Şuşada, Nuxada və bəzi başqa şəhərlərdə Azərbaycan tacirlerinin böyük kapitalı olan ticarət evləri var idi: "Əli Olyev və K⁰⁰ - manufaktura ticarəti - illik dövriyyəsi 150 min rubl, "Abdulla Dadaşov və K⁰⁰ - parfümeriya, ocaqlıq, qalanotreya vo başqa məllər ticarəti - 56 min rubl və s.¹²⁵

Milli sahibkarların nümayandalarından H.Z.Tağıyev, M.Nağıyev, S.Əsodullayev, H.Dadaşov, H.B.Əşurov və bəzi başçıları cənə zamanda sonayə müəssisələrinin, doniz gomilərinin, ticarət müəssisələrinin do sahibləri¹²⁶ idilər ki, bu da onların iqtisadi mövqelərini möhkəmləndirir və soroncamlırında iri kapital olduğunu göstərirdi.

XIX əsrin axırlarında - XX əsrin ovvollarında Azərbaycanda bank sahibləri arasında milli sahibkarların nümayandaları yox idi, horçond ki, onlar mövcud kredit-bank müəssisələrindən gen-bol kredit alırlırlar. Milli sahibkarlardan bəzi lərin iso (mosolon, S.Əsodullayev, M.Nağıyev və başçıları) öz bankir kontorları var idi. Bakı birja comiyiyində azərbaycanlılar yalnız 14 nofər vo ya 5 faiız təşkil edirdilər¹²⁷. 1904-1913-cü illərdə xüsusi kredit müəssisələri şəbəkəsinə "H.Z.Tağıyev" bankir kontoru da daxil olmuşdu. Tağıyev Dövlət Bankının üç komitəsinin üzvü seçilmişdi. Ona və milli kapitalın bəzi nümayandalarına Rusiyaň iri bankları kreditlər verirdilər. Dövlət Bankının Bakı şöbəsi Tağıyevə iri kreditlər verərkən onun böyük sorvotu malik olduğunu nozoro alırdı. 1907-ci ildə Tağıyevin sorvoti 16 milyon rubl məbləğində qiyamətləndirilirdi¹²⁸.

1914-cü ildə H.Z.Tağıyev ilə M.Nağıyevin fəal iştirakı sayəsində 3 milyon rubl məbləğində osas kapitalı olan Bakı Tacir Bankı açıldı¹²⁹. Bankın Şurasında milli kapitalın nümayandalarından H.Z.Tağıyev (şurasının sadri), S.Əsodullayev, A.Əhmədov, S.Z.Tağıyev, A.Q.Tağıyev, idarə heyətinin üzvlüyü M.Nağıyev (idarə heyətinin sadri), F.Rüstəmboylu, təftiş komissiyasının tərkibində Ə.O.Korimov, M.Ə.Miriyev daxil oldular¹³⁰. Bank təsisçilərinin başlıca məqsədi sonayə və ticarət müəssisələrinin geniş məbləğdə maliyyələşdirilməsi, ilk



növbədə Azərbaycan sahibkarlarına kömək göstəriləmisi idi. Onlar müxtəlif təsərrüfat sahələrinin inkişafına, mədəni-maarif müəssisələri səbəkosunun genişləndirilməsinə kömək göstərməyi qarşılara vəzifə qoymuşdular və perspektivdə diyarlardır bir sıra digər şəhərlərdə bankın şöbələrini açmaq niyyətində idilər. 1915-ci ilədən bankın şurasına Azərbaycan sahibkarlarının da həbi bir nümayəndəsi - Əli boy Aşurbəyov, Ağə Muxtarov, Sofor Əliyev, Zeynal boy Salımxanov seçilmişdir¹³¹. Çox tezliklə bankın sohmlorino şəhərin kredit müəssisələri arasında böyük taləbat yaranmışdır. Öz növbəsində bank da Rusiya banklarının sohmlorino maraq göstərirdi. Petroqrad Kommersiya Bankı ilə onu daha sıx əlaqələr birləşdirirdi. Bank müstəqilliyini saxlamaqla daim Petroqrad bankı ilə əlaqələri genişləndirirdi. Bank 1915-ci ilədə isə meşə sonayesinin maliyyələşdirilməsinə genişləndirmək məqsədi ilə Rusiyadan bütün oyalı bankları birləşdirmək ideyasını iştirak etməsindən sonra sürmüdü. Tacir Bankının açılması və fəaliyyəti Azərbaycanda kredit sisteminin inkişafında milli kapitalın iştirakının genişləndirilməsinə, burada Rusiyadan maliyyə olıqarxiyasi qruplarından birinin formallaşmasına inandırıcı sübut idi¹³².

Azərbaycan sahibkarlarının nümayəndələri mülk sahibliyinə də xeyli kapital qoymuşdular. Onlara moxsus olan onlarca ev sabit mənzərə verirdi. Bu sahə kapital qoyuluşunun bir qədər passiv forması idi, lakin eyni zamanda idarəetmənin və gəlir götürülməsinin sadolayı nöqtəyi-nozorından cəlb edici idi. Bu gün də Bakı şəhərini bozəyən və ona xüsusi fordları görkəm verən əzəmətli ictimai binalar, habelə sadə şəhər adamlarına yaşamaq üçün icarəyə

verilmiş evlər bu qəbilden idi. Nefşçilərin yaşadıqları medon-zavod rayonundakı kazarmalar da golir verirdi.

Senator Kuzminskinin məlumatına görə, 1905-ci ilde Bakıda mülklərin 82,3 faizi azərbaycanlıların olinde idi. Lakin bu mülklərin qiyməti ümumi qiymətin yalnız 33,9 faizini təşkil edirdi¹³³. Yüksek qiyməti olan (50 min rubl və ondan yuxarı) mülklərə goldidən isə onların sahibləri arasında Azərbaycan kapitalının nümayəndələri, 0,9 faiz təşkil edirdilər¹³⁴. Ortabab qiyməti olan mülklərin (5 min rubldan 50 min rubladek) sahibləri arasında azərbaycanlıların xüsusi çöküsü 8 faiz, daha aşağı qiyməti olan mülklərin (5 min rubladek) sahibləri arasında isə 91,1 faiz təşkil edirdi¹³⁵. Yüksek qiyməti olan evlərin əksəriyyətindən onların sahibləri öz ehtiyaclar üçün istifadə edirdilər. Bunlar cah-calallı saraylar və yarısaqlı imarətlər idilər. Bununla yanaşı mülk sahiblərinin xeyli menfeət veren çoxlu başqa evləri də var idi. Azərbaycanın başqa rayonlarında isə golir getirən evlərin tikintisi işi geniş yayılmışdı.

H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, Aşurbeyov qardaşları, M.Muxtarov, İ.Hacinski və başqları on iki mülk sahiblərindən idilər. Onların öz doğma şəhərlərinə gen-bol pul buraxıb tikdirikləri əzəmetli binalardan başqa Rusiyadan və Avropanın bir sıra şəhərlərində da bir sıra gözəl imarətləri var idi. Bu binalar osason xeyriyyə idarələri, məscidlər, modaniyyət mərkəzləri üçün tikdirilmişdi. M.Muxtarovun vəsaitinə təknilmiş Vladiqafqazdakı məscid, Kislovodskdakı və Florensiyadakı gözəl mülklər, Ş.Əsədullayevin Moskvada tikdirildiyi Tatar Modaniyyət Mərkəzinin binası, tikintisinin maliyyəsi olurğusunda H.Z.Tağıyevinin de yaxından iştirak etdiyi Peterburqdakı məscid (bu gün də Avropada on iki məsciddən) xüsusi qeyd olunmalıdır.

Azərbaycan sahibkarlarının formallaşmasının və inkişafının başlıca mərkəzi Bakı şəhəri idi. XIX əsrin axırlarında - XX əsrin evvəllərində sahibkarların on iki nümayəndələri, Azərbaycan ziyahları Bakıda comloşmışdı. Mətbuat orqanlarının əksəriyyəti burada noş olunurdu. Azərbaycanın başqa qəza mərkəzlərində də sahibkarlar sənaye və ticarət sahəsində fəaliyyət göstərirdilər. Onların arasında Yelisavetpol və Nuxa sahibkarları fərqlənirdilər.

Bələliklə, Azərbaycan sahibkarlarının on varlı hissini neft, pambıq parça, unyütmə və döyüntmə, ipək emalı sonəsi, deniz naqliyyatı və ticarət sahəsində iki müəssisələrinin sahibləri təşkil edirdilər. Bular ilk növbədə H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Ə.Dadaşov, M.Manafov, M.Rosulov, Ə.B.Quliyev, Ə.H.Məmmədov, Ə.Əliyev və başqları idilər.

Azərbaycanın dahi çoxsaylı olan ortabab sahibkarları neft hasilatı və emalı, mexanika, ipək emalı, tütün, inşaat materialları kimi istehsal sahələrində az



Vladiqafqazda M.Muxtarovun vəsaitinə təknilmiş məscid

məhsul veren müəssiselerin, habelə deniz gəmilerinin (əsasən tutumu böyük olan yelkenli gəmilerin) sahibləri, ikinci və üçüncü gildiya tacirləri, golrlı evlərin sahibləri idilər.

Milli sahibkarların en çoxsaylı təbəqəsini xırda sahibkarlar təşkil edirdi. İri milli sahibkarlar zümrəsinin ehətə dairesi məhz bu təbəqədən çıxan sahibkarlar hesabına genişləndiridi.

İslahatlardan sonrakı dövrde Rusiyada sənayenin inkişafı, nefər artan təlebat, 1872-ci ilde neft sonayesində icarə sisteminin leğv olunması ona getirib çıxarıdı ki, əsirin axırlarında Bakı dünəninin en iri neft mərkəzini əvərildi. 1898-ci ilde isə Bakı neft hasilatının soviyyəsine görə ABŞ-ı arxada qoydu. Azərbaycanın yeraltı sərvətləri istor Rusiyadan, isterse de bütün dünəninin sahibkarlarının diqqətini özüne colb edirdi. Məhz bunun neticəsi idi ki, Azərbaycanda formalşmış sahibkarlar öz tərkibinə görə coxmilletlidi. Azərbaycanlılardan başqa onların arasında rus, erməni və ecnəbi kapitalının nümayəndələri de var idi. Sahibkarların ayrı-ayrı dəstələri arasında rəqəbat şəraitində ziddiyyətlər yaranırdı. Bir tərəfdən Azərbaycan sahibkarları, digər tərəfdən isə rus və ecnəbi sahibkarlar arasında iqtisadi bəhsətən yalnız iqtisadiyyatın bezi sahələrində təzahür edirdi. XX əsrin evvellerində rus sahibkarlarına münasibətdə milli sahibkarların hüquqlarının möhdudluğunu onlarda narazılıq doğururdu. Bu narazılıq hełə koskin xarakter daşımasına da, onun artması istisna edilmirdi.

Azərbaycanlı ve erməni sahibkarları arasında oks-cəbhələşmə getdikcə güclənirdi. Azərbaycanda meskon salmış rus sahibkarları kimi erməni sahibkarları da çarizmin hüməyədarlıq sayesində diyarlardır sərafa təsərrüfat sahələrində mühüm mövqə tutub illərdir. Sahibkarları bu dəstələri arasında iqtisadiyyat sahəsindəki rəqəbat getdikdən sonra çox ictihad-siyasi hoyatı özəksin tapırdı. Bundan da tez-tez çar mütləqiyəti istifadə edərək Rusiyada yaşayan xalqları bir-birinə qarşı salışdırmaq kimi sevimli və sınaqdan çıxmış siyasetini işə salır, bezilərino mütsəsna hüquqlar verir, digorlarını isə on adı hüquq normallarından mohrur edirdi.

Azərbaycan sahibkarlarının çar mütləqiyətinə münasibəti mürökəb və ziddiyyətli idi. Ən mütoroqqi siyasi dairələr çarizmin müstəmləkə siyasetini Azərbaycan sahibkarlarının monafelerini möhdudlaşdırın aspektlərinən narazılığını bildirirdilər. Bu narazılıq, məsolon, aşağıdakılardan irolı golirdi: emal sonayesi sahəsində azərbaycanlıların sahibkarlıq foaliyyətinə engellər tərodiildi; şəhər özünüdürəti orqanlarında onların təmsil olunması möhdudlaşdırılmışdı ki, bu da öz növbəsində şəhərin təsərrüfat hayatı məsolələrinin həllinə milli sahibkarların təsir dairəsini azaltmışdı; din, dil, mədəniyyət və s. sahəsində siixidirmalar var idi.

Milli zülm və Rusiya qanunvericiliyi torofindən milli kapital sahiblərinin yaradıcı foaliyyətinin koskin surotda möhdudlaşdırılması şəraitində baxmayaq Azərbaysan sahibkarları iqtisadi hoyatın tam bir sərafa təsərrüfatı öz mövqelərini möhkəmləndirir, kapitallarını artırır, vəsaitlərinin Azərbaycan comiyyətinin modoni-maarrif hoyatının inkişafına, onun intellektual potensialının yaradılmasına yönəldirdilər. Iqtisadi sahədə mövqelərin genişləndirilməsi onlara comiyyətdə öz siyasi təsirlərini tədricən gücləndirməyi imkan verirdi. Onların vəsaiti hesabına noşr olunan dövri mövqətətənəfərlərində ümummilli ideyalar irolı səron, "millotin oyanmasına", maariflənmənin genişləndirilməsinə, xeyriyyə toşkilatlarının yaradılmasına çağırın moqalo və yazılar dorc olundurdu. Comiyyətin siyasi, maarifçilik hoyatının bir qədər canlanması o da təsir göstərmədi ki, Rusiya və Avropanın ali məktəblorında təhsil almış Azərbaycan ziyalılarının yüksək savadlı nümayəndələrinin bütün bir dəstəsi xalqın monəsəfi uğrunda fəal mübarizəyə qoşulmuşdu. Xeyriyyəciliyə, yuxarıda adı çəkilən ali məktəblorla gone homvətonluların təhsil almasının öz kapitalindən xeyli pul buraxanı iiri milli sahibkarlar onların bu mübarizəsinə dəstəkləyirdilər. Onlar votona qayıtdıqdan sonra öz xalqının modoni soviyyəsini yüksəltmək, milli monəlik şürunu inkişaf etdirmək üçün ollorindən goloni edirdilər. İki əsirin qovuşduğu siyasi hüquqsuzluqdan və onun soboblorından, müsəlmanların hüquq möhdudluylarından, içtimai-siyasi foaliyyəti sahəsində azərbaycanlıların qarşısına çəkilən sədlərdən bohs edən möqalələri ilə mövəud mütləqiyət rejimini qarşı öz müxälişfötük mövqelərin ifadə edən və ziyanlılar xalqın milli şürunu inkişaf etdirməyə, xalqı azadlıq uğrunda mübarizəyə qaldırmaga çalışırdılar.

1905-ci il xalqın azadlıq mübarizəsinin yüksəltişinə kömək etdi, comiyyətin bütün toboqlarının siyasi foaliyyət, ümummilli tələblərin irolı sürüləməsi, xalqın osas baxışlarının və monafelerinin ifadəsi üçün obyektiv şərait yaratdı. Artıq bu dövrde Azərbaycan sahibkarları zoruri iqtisadi və intellektual potensiala malik idilər. Buna görə də Azərbaycanın görkəmlə şəxsiyyətləri mövəud quruluşun "yenişəmosunu" elan etmiş fərمانlar, soruncamlar və reskriftlər verildikdən sonra burju-a-liberal horokatının yalnız dinc, əcəl metodlarından istifadə etmək - petisiyalar, orizolar vermək, ali həkimiyət instansiyalarına müraciət etmək öz otralarda comiyyətin mütərəqqi qüvvələrini comloşdırırmış, ümummilli program hazırlayır, çar imperiyasının ali hakimiyət eçənlərinə töqdim etməyə nail oldular. Sonrakı illər isə onların təkcə ideyalarının deyil, həm də mövəud quruluşa qarşı mübarizə metodlarının tokaməltinə göstərdi.

II fəsil

XX əsrin əvvəllərində Azərbaycanda milli-azadlıq hərəkatı



2.1. Milli hərəkatda oyanış

XX əsrin əvvəllərində sosial münaqişələrin koskinloşması, fohlorin külevi çıxışları, Azərbaycan kəndlilərinin artan narazılığı Azərbaycan comiyyətinin bütün təbəqələrinin siyasi və ideoloji cəhətdən foallamış üçün obyektiv şərait yaratdı.

Çar hökumətinin böyük dövlətçilik siyaseti, milli zülmün güclənməsi, imperiyanın milli ucqarlarında yaşayan xalqların hüquqlarının hor cür sixşdırılması comiyyətin milli mosololinin tezliklə hollindo marağı olan bütün təbəqələrini bu mosolo etrafında birləşdirirdi. Bu ondan iroli golirdi ki, milli mosolo nürokkob sosial mosololordan biri idi. Millotin təleyindən narahat olan comiyyətin mütoroqqi hissəsi getdikcə daha koskin şəkildə mövcud quruluşun yeniləşməsi mosolosunu qoyur, işlahatlar keçirilməsini tövə edirdi. Çara və hökumət qarşı horokatlar - fohlorin, kəndlilərin və ziyanlıların çıxışları milli-azadlıq horokatında six birloşirdi.

XX əsrin əvvəli neft Bakının omokçularının iri çıxışları ilə olamoddar idi. Homin çıxışlarında Azərbaycan fohlori faal iştirak edirdi. 1903-cü ilin iyul totilində, 1904-cü ilin dekabr totilində və başqa tövbirlərdə onların iştirakı buna səbəbdür. 1904-cü ilin dekabr totili xüsusi ohomiyət malik idi, çünki onun noticosindo modon fohlorının, o cümlədən də çoxlu azərbaycanlıların omok haqqının artırılmasına və bozi basqı iqtisadi tövələblərinin yerinə yetirilməsinə nail olundu. Neft sonaççıları ilə fohlor arasında bağlanmış kollektiv müqaviləyə uyğun olaraq birincilər aşağıdakılardır: barodə öhdəlik götürmüşdülər: iş günü 9 saatadək azalmaq, gündəlik xarakter almış işdonkonar vaxtlarda işi loyğ etmək, müntəzəm gecə işləşməsi xüsusi fohlo ştatı vasitəsilə gördürmək, onların iş gününü 8 saatdan çox etməmək, dərtayçılar, ocaqçılar və yağlayıcılar üçün üçnövbəli sistem tövbiq etmək, fohlorlara nozakotlu davranışmaq, yağlayıcılar, dərtayçılar, ocaqçılar, qazmaçı fohlor və qara fohlor üçün omok haqqının minimum məbləğini müyyəyon etmək və s. Hesablaşma kitabçalarının rus dilə ilə yanaşı qeyri-rus millötündən olan fohlorların ana dilində, başa düşdükleri dildə çap edilmiş barodə bondın müqavilənin şortlorino daxil edilmiş olamoddar hadisə idi. Kollektiv müqavilənin bu şartı (başqa şortlarda yanaşı) fohlofının siyasi və milli monlik şüurunun yüksəlişinə böyük təsir göstərdi. Müqavilənin

bağlanması Azərbaycan fehləlerinin öz hüquqları uğrunda mübarizəsi tarixində dönüş nöqtəsinə çevrilərək onlar üçün öz mühüm mənafə və tələblərini müdafiə etmək perspektivləri açı.

1904-cü ilin dekabr hadisələrində bütün müsləman dünyasında ilk sosial-demokrat təşkilat olan "Hümmət" sosial-demokrat təşkilatı da Rusiya Sosial-Demokrat Fehlə Partiyasının Bakı Komitəsi ilə birlikdə iştirak edirdi. "Hümmət" təşkilatını yaratmaq töşəbbüsü Azərbaycan ziyalılarının nümayəndələri S.Əsfandiyeva, A.Axundova, M.Mövsumova, M.Əzizbəyova, M.Ə.Rəsulzadəyə, M.Mirqasımovaya, M.Hacıyeva, A.Kazimzadəyə, M.Hacinskiyə və başqlarına məxsus idi. Sosial-demokratlar tərəfindən millətlərin öz müqəddərətini teyin etmək muxtar vilayətlər yaratmaq hüququna bəredə şüərən irəli sürülməsi və bunun RSDFP-nin II qurultayında programma ayrıca müddəə kimi daxil edilmesi (9-cu bond) Azərbaycan ziyalılarının on mütərəqqi düşüncəli hissəsinin siyasi maraqlarına uyğun idi və onların sosial-demokrat təşkilatına geniş cəlb olunmasına gətirib çıxarmışdır¹³⁶. Lakin onların bir çoxu bu müddəənin şüarçılıqdan başqa bir şey olmadığını təzliliklə başa düşüb bu təşkilatdan çıxdılar və özlərini hər cür milli zülmün və qeyri-bərabərliyin leğvi uğrunda mübarizəyə həsr etdilər. Buna baxmayaraq milli hərəkatın yaranması mərhələsində bu görkəmli siyasi xadimlərin "Hümmət" təşkilatında iştirakı Azərbaycan xalqının azadlıq mübarizəsinin, onun siyasi fəaliyyətinin artmasına kömək etdi.

1904-cü il kollektiv müqaviləsinin şartları çox tez-tez pozulurdu ki, bu da Bakı fehlələrinin yeni-yeni çıxışlarına səbəb olurdu. Həmin çıxışlarda azərbaycanlılar getdikcə daha faal iştirak edirdilər. 1905-ci il yanvarın 4-dən 20-dək olan dövrə Bakının iki sənaye müəssisələrinin fehlələri tööt etmişdilər. Tarix adabiyatında belə hesab edilir ki, Bakı çıxışları bütün Rusiyada inqilabi çıxışların artmasına bəhanə oldu. Ola bilsin ki, burada müəyyən dərəcədə həqiqət var, cünki xalqların dözləməsə sosial və hüquqi vəziyyəti bütün ölkədə imperiyaya qarşı çıxışlara səbəb olurdu.

Aqrar məsələnin həlli, Azərbaycan kəndində torpaq uğrunda mübarizə çərçivəsi milli zülmünə, məmurların özbaşınlığına qarşı çıxışlarla müşayiət olunurdu. Kəndliilər hakimiyət orqanlarının sərəncamlarını yerinə yetirəmkən, xəzinəyə vergi ödəməkən, mükülləfiyyət daşımından boyun qəçirən, yerli hakimiyət orqanlarına silahlı müqavimət göstərirdilər¹³⁷. 1905-ci ilin iyulunda quberniya raişləri yuxarı instansiyalara məlumat vermişdilər ki, Rusiyada və Qafqazda baş verən hadisələr yerli əhalinin ehval-ruhiyyəsinə öz təsirini göstərməmişdir. Yelisavetpol və Bakı quberniyalarında qeyri-sabitlikdir¹³⁸. Daha sonra məlumatlarda yerli hakimiyət orqanlarının



Əliməd bay Ağayev

nümayəndələrə, meşə mühafizə dəstələrinin qulluqçularına qarşı düşməncilik münasibətləri faktları göstərilirdi. Dövlət meşələrinin qırılması və məhv edilməsi, silah ələ keçirilməsi, məhkəmə orqanlarının qərarlarına tabe olmaməq halları var idi. Məhkəmə idarələrinin nümayəndələri əhali tərəfindən düşməncəsinə qarşılaşdırılmasına görə öz vezifələrini icra etməkdon, istintaq aparmaqdan tez-tez imtiyə edirdilər.

Bəzən kəndlərin bütövlükle məhv edilməsi həddində çatan çarizmin sort repressiya tədbirlərinə baxmayaraq kəndlərin azadlıq mübarizəsi səkitləşmir, əksinə artır, daha geniş vüsət alındı.

İnqilabi əhalı-ruhiyyə Azərbaycan cəmiyyətinin bütün töbəqlorunu bürümüşdü. Şəhər əhalisinin orta töbəqləri, qulluqçular, tolobolor və başqaları milli mənafələr uğrunda mübarizəyə qoşulmuşdular. Azərbaycan müəllimləri xalq təhsili sahəsindəki mövcud məhdudiyyətlərin loğlu uğrunda çıxış edirdilər. 1905-ci ilin dekabrında Bakının ibtidai məktəblərinin bir qrup müəllimi "Məktub"¹³⁹ ilə canişino müraciət edəcək bir sıra peşə tələbləri sırasında ana dilində təhsil hüquq tələbini da qoymuşdular.

Peterburqda əhalinin çarın hüzuruna dinc yürüşünün gülləbaran edildiyi 9 yanvar hadisəsi bütün imperiyada hiddət və etiraz doğurmışdı. Bakının bir sıra sonaya müəssisəsi tətil etmişdi. Lakin Bakı şəhər duması bu hadisəni diqqətdən konarda qoymuşdu. Mətbuat Rusiya və Peterburq teleqraf agentliklərinin rəsmi məlumatlarını dərc etməklə kifayətlənmişdi.

Yanvar günlərində Azərbaycan sahibkarlarının və ziyanlarının müxalifəciliyə meylləri təzahür etməyo başlamışdı.

Milli sahibkarların on ziyanların on foal nümayəndələri başa düşürdülər ki, Rusiyada başlanmış hadisələr imperiyann milli ucqarlarında yaşayan xalqların həyatında mühüm dövrün başlangıcı ola bilər. Dövri mətbuatın sohifələrində Azərbaycan cəmiyyətinin gölöcək taleyi üçün hazırlı məqəmin əhəmiyyətini izah edən məqale və yazılar dərc olunmağa başlamışdı. Xalqın milli şüurunun inkişafında həlliəcici rol oynamış milli mətbuatın təşəkkülü tam bir sırə məqalələrin silsiləsinin müəllifi olan görkəmli içtimai xadimlərin, publisistlərin yaradıcılığı ilə bağlı idi. İctimai-siyasi həyatın bütün sahalarında Rusiya cəmiyyətini böhrana gotirib çıxarmış sobobolların dörən tohllilini verən Əhməd bəy Ağayev Rusianı nəhəng, qollu budaqlı, lakin çürümüş ağaca bənzədirdi. O yazırı: Rus-yapon müharibəsi göstərdi ki, çürümənin sobobları dövlət idarəetmə forması və daxili siyaset ilə əlaqədardır. Ə.Ağayev belə hesab edirdi ki, bu ağacı sağaltmağa qadir olan "həkim yalnız Ə'ləhəzrot və onun fərmanlarıdır"¹⁴⁰.



Əli bəy Hüseynzadə

İslahatlara böyük ümidiyor boşluğun Azərbaycan ideoloqları bu islahatlarda öz əksini tapmali olan problemlərdən yazardılar. Onlar yerli əhalinin dövlət idarəetmə orqanlarında təmsilciliyinin genişləndirilməsi məsələsini qotiyotla qoyrudular. 1905-ci il yanvarın 18-də Bakı şəhər dumasının iclasında Ə. Ağayev yazılı orzıo verərək ictimai vozifələrə seçkilər məsələsində Zaqafqaziya müsəlmanlarının hüquqlarını xristianların hüquqları ilə boraborloşdırmaq barədə Daxili İşlər Nazirliyi qarşısında vəsatet qaldırılmışını təklif etmişdi¹⁴¹. Bu arzidə qeyd olunur ki, "müsəlmanların hüquqlarının möhdudlaşdırılması şəhər özüntüdərəsinin fəaliyyətinə zoror gətirir"¹⁴². Duma yanvarın 25-də Ə. Ağayevin erizisindən baxmış, səs çıxılığı ilə bu vəsateti qaldırmış və Zaqafqaziyənin bütün başqa şəhər idarəetmə orqanlarına ona qoşulmağı çağırmaq barədə qərar qəbul etmişdi¹⁴³.

1904-cü ilin dekabrında - 1905-ci ilin yanварında dövri mətbuat səhifalarında milli mədəniyyətin vəziyyəti haqqında tonqudù materialları dərc olunmuşdu. Ə. Ağayev müsəlmanları şoriot qaydalarına əməl etməyə, lakin cini zamanda Avropa xalqları mədəniyyətinin on yaxşı ənənələrinə əzx etməyə çağırırdı. O, xalqın maariflənməsi haqqında danışarkan xalqın elm və texnika nəaliyyətləri ilə tanış edilməsini zoruri sayırdı¹⁴⁴. Biliklərə yiyolnomaya çağırın Ə. Ağayev gizlətmirdi ki, onun xalqının başına gölmüş bir çox bələlər uzun müddət müstəmləkə zülmü altında olmasından, nadanlılığndan irəli gəldi. Ə. Ağayev mədəni cəhətdən geri qaldıqlarına görə ilk növbədə müsəlmanların özlərini günahlandırırdı¹⁴⁵. O yazdı: "Biz müsəlmanların danışmaqda tayi-boraborimiz yoxdur. Biz gurultulu ifadələr işlətməyi, bələgətlə niqş söyleməyi, maarif, mədəniyyət torofdarlığı olduğunu döşüməz döyməyi bacarıraq, ancaq sözdən işə keçəndə, fikirlərimizi həyata keçirməyə göləndə isə qarşıya qoyulmuş vozifənin çətin və anlaşılmaz olduğunu bəhanə gətirən balaca uşaq yerində qalıraq. Biz fəgir-fəgir başımızı aşağı dikiq və qolumuzu yanımıza salayıraq. Heç yerdə, heç kimdə zərrə qədər də olsa təşəbbüs, cosarlı fikir yoxdur. Hami əzboronmış, ceynənmiş fikirlərin ətrafında kor-korana fırlanır. "Mədəniyyət", "maarif", "nadanlılıq qovmaq" və bu kimi şeylər cələ bir tilsimdir ki, bizi özünə çəkib azadlığa buraxmaq istəmir. Əzberonmış bi sözləri və fikirləri təkrar etməkələ biz özümüzdən razı qalıraq, cələ bil doğrudan da mühüm bir iş görürük, cəhəlatlı qovub onun yerinə sivilizasiya işığını salıraq və bununla da zənn edirik ki, öz borcumuzu yerinə yetirmişik. Bunlar bizim psixologiyamızın xüsusiyyətləridir və əlbəttə, bu psixologiya ilə mübahisə etməyə dəymoz"¹⁴⁶. Əlimordan bay Topçubaşov müsəlmanların mənəviyyəti haqqında məqalələrində

yazırkı ki, onlar "özlərindən asılı olan və olmayan səbəblər üzündə zülmət tilsiminə"¹⁴⁷ düşmüşlər.

Türkiddil mətbuatın sixşdırılması və senzura məhdudiyyətləri haqqında Əli bey Hüseynzadə de yazırıd¹⁴⁸. Onun yazılarında müsəlmanlar üçün qoyulmuş hüquq məhdudiyyətləri sadalanır, hüquqsuzluq vəziyyətindən çıxmağın yolları və vasitələri izah edilir. "Köhnə döyərləri nəzərdən keçirib deyişdirməye başlamığın tarixi anı Rusiya müsəlmanları üçün də golib çatmışdır... Biz gorık işleyək, öz qayğımiza özümüz qalaq, öz cəhiyacımızı barədə danişaq... longimədən yeni həyatda sayımıza və biliyimizə uyğun yer tutaq. Bunun üçün iso gorık a) dərhal və longimədən ictimai həyatda bizi zeñfləden bütün səbəbləri - laqeydiyi, süstlüyü, çıxışmaları, şəxsi ədavəti bir kənara qoyaq; b) hər yerdə və har şədy ağıla, işgūzarlıq, biliyō, şərofə üstünlük verək və bunları qohumbazlıq və şəxsi ədavətə qurban verməyək və nəhayət; c) hər yerdə və har şədy müsəlmanlar öz ziyanlarına etibar eləsinlər, onları özlərinə rohbar seçsinlər, ziyanlarınə məsləhətlərinə və göstərişlərinə qulaq assınlar, cünki qarşidakı həyatın cəhiyacları, bu cəhiyacın yerinə yetirilməsi üssülları hamidan yaxşı ziyanlılara molundur"¹⁴⁹.

İdeoloqların söylədikləri fikirlərin bir qədər mülayim səslənməsi onuna bağlı idi ki, milli hərəkat yenice genişlənməyə başlamışdı, mütlöqiyətin dayaqları hələ də sarsılmaz görünürdü. Bununla yanaşı inqilabi hərəkat genişlənərkən çar hakimiyətinin ciddi narahatlığına səbəb olurdu. Fevralın 19-də Bakıda fohlərin siyasi manifestasiyasına hazırlıq barədə yayılmış şayiələr xüsusilə ciddi təşviş doğurmuşdu¹⁵⁰.

Bu dəfə də çarızın özünün sevimli və sınaqdan çıxmış siyasetinə ol ataraq bir milləti başqa millətə qarşı qoydu. Fevralın 6-dan 9-dək Bakıda millətlərətərə toqquşmalar toşkil edildi. Bu siyaset əhalinin azərbaycanlı və erməni hissəsi arasındaki ziddiyyətlər şəraitində mümkün oldu. Bu toqquşmaların günahkəri isə taxribatçılarından və fitnəkarlardan ibarət kiçik qruplar toşkil edə bilmiş çar administrasiyası idi. Şəhərdə keçirilmiş etiraz mitinq-lərində toşkilatçılar lənətlənir və qardaş qırğınına son qoyulması tələb olunurdu.

Rus-yapon müharibəsindəki uğursuzluqlardan sonra müxalifət əhval-tuhıyyəsinin təzyiqi altında hakim dairələrdə mütlöqiyəti qurulmuşu bir qədər yenileşdirmək məcili güclənirdi. Çar məcbur olub daxili işlər naziri A.Q.Buligino tapşırılmışdı ki, ictimaiyyət nümayəndələrini qanunvericiliyə cəlb etmek barədə reskript layihəsi tərtib etsin. 1905-ci il fevralın 18-də nazirlerle keçirdiyi müşavirədə çar II Nikolay reskript layihəsini bayan

etmiş vo layihə nazirlər tərofından boyonılmışdı. Reskriptdə padşah belə bir niyyətdə olduğunu elan etmişdi ki, "bundan sonra... əhalinin vəkalət verdiyi, seçdiyi və layiqli, etibarlı xalq nümayəndələri qanunvericilik layihələrinin ilkin hazırlanmasında və müzakirəsində iştiraka colb edilsinlər... bir şərtlə ki, imperiyanın (yəni, mütələqiyətin - D.S.) osas qanunlarının toxunulmazlığı mütlöq qorunub saxlansın"¹⁵¹. Reskriptdə homçının çarın bu qorunının həyatı keçirilməsi yollarını müzakiro etmək üçün A.Q.Bulğinin sədrliyi ilə Xüsusi müşavironın təsis edilmişsi barədə deyilirdi.

Liberal burjuaziyanın bir qismi 18 fevral reskriptini Rusiya tarixində "dönlüş nöqtəsi" kimi qiymətləndirirək reskripti "ərvənənda parlaq golocok perspektivlərinin təsvir olunduğu qapı" ilə müqayisə edirdi¹⁵². Şəhər duşmaları, birja komitələri, sonayecilərin qurultayıları bu məvəqədən çıxış edirdilər. "Kaspı" qəzetinin sohifələrində "Ali manifest", II Nikolayın Bulğino reskripti və Senata 1905-ci il 18 fevral tarixli fərmanı dərc olunmuşdu¹⁵³. Qəzet çar reskriptinə həsr etdiyi baş məqalədə qanunvericilik layihələrinin ilkin hazırlanmasında və müzakirəsində ictimaiyyət nümayəndələrinin iştirakı mosololarının höllini "son dövrün bütün todbirlərinin və islahatlarının on mühüm aktı, başlıca osası"¹⁵⁴ adlandırmışdı. Qəzetiñ rohborları (o dövrə qəzetiñ redaktoru Ə.M.Topçubaşov idil) bu reskripti comiyiyətin iqtisadi, siyasi və modoni həyatının inkişafında bürokratik qəyyumluğun, məhdudiyyətlərin loqvi vəsитəsi kimi qiymətləndirirdilər.

Çar senzurası şəraitində qəzetiñ baş məqaləsində mütlöqiyət tərofündən Azərbaycanın müstəmləkə osarəti altında olması mosolosino toxunulmur, ictimai həyatda dərğünluq iso onunla izah edildi ki, paytaxtın mərkəzi idarələrinin hota tocrübəli momurları da mərkəzdən uzaq olan bu rayonun bütün milli-ictimai cəhətiyaclarını başa düşmək və düzgün yozmaq iqtidarından deyildirlər¹⁵⁵. Qəzetiñ fikrincə, bu cəhətiyacları "yalnız yerli savadlı xadimlər başa düşə bilərlər. İndi onlara tomsilcilik, hökumət, mosul qanunvericilik işinə yardım kimi böyük missiya həvələ olunur"¹⁵⁶. Qəzet hesab edirdi ki, reskript ideyələri zəmstvo və şəhər özüntüdərəsinə möhkəm dayaq nöqtəsi verdi. Qəzet arzu edirdi ki, tomsilcilik hüquq ucqarlarla da şamil edilsin¹⁵⁷.

Qafqaz canişinliyinin yaradılması haqqında Ə.M.Topçubaşovun məqaləsində də çar reskripti ilə əlaqədar belə hissələ ifadə olunurdu. Məqalədə artıq inamlı deyilirdi: canişinliyin yaradılması ona səbəbdür ki, "bizim diyar konarda qalmayaq və Rusiya imperiyasının başqa vilayətləri kimi indi rus torpağı üzərindən boyulan azadlıq islahatları günəşinin parlaq şəfəqləri ilə nurlanacaqdır"¹⁵⁸. Müellif emin olduğunu bildiridi ki, "xalqın

etimadını qazanmış və əhali arasından seçilmiş on layiqli adamların qanunvericilik layihələrinin ilkin hazırlanmasında və müzakirəsində iştiraka colb edilmişsi kimi bu cür olduqca mühüm və olamətdər aktın bütün xeyri bizim Qafqaza da cini dorocə şamil ediləcəkdir"¹⁵⁹.

Zəmstvo özüntüdərəsinin, andlı iclaşçılar mohkomosının tövbəqini, Qafqaz diyan əhalisinin hüquqlarının Rusiyannıñ daxili quberniyalarının əhalisinin hüquqları ilə bərabərdirilməsini, "indi ilk növbədə iroli sürülən bütün prinsiplər... şoxsiyyətin və omlakın toxunulmazlığının, vicdan, mətbuat, söz və xalq yığıncaqları azadlığının qanunvericilik tominatlarının" Qafqaza şamil olunmasını Ə.M.Topçubaşov "Qafqazda həyatın yeniləşməsinin" mühüm şəhər hesab edirdi¹⁶⁰.

Bələliklə, ideoloqlar özlorının on görkəmli nümayəndəsi olan Ə.M.Topçubaşovun simasında çar manifestinin və Bulğino reskriptinə mozmanına, Qafqaz canişinliyinin yaradılmasına müsbət münasibətlərini bildirirək buna xalqın ümidi və arzularının yerinə yetirilməsinin mühüm şəhər kimi baxırdılar. Onları narəhat edən başlıca mosolo çar reskripti müdəddələrinin ucqarlarla, mosolən, Azərbaycana şamil edilib-edilməyəcəyi idi.

Azərbaycan sahibkarlarının nümayəndələri də 18 fevral reskriptində vəd olunmuş Xüsusi müşavirodə iştirak etmək umidində idilər. Lakin hökumət elan etdi ki, reskriptdə vəd olunan Xüsusi müşaviro keçirilməyəcək, Daxili İşlər Nazirliyində hazırlanmış layihə birbaşa Nazirler Şurasına toqdim olumacaq, sonra iso çarın sədrliyi ilə keçiriləcək müşavirodə ona qotı baxılacaqdır¹⁶¹.

Qafqazda çar hökuməti canişinlik təsis etməklə kifayətləndi. Bu zaman çarizm inzibati idarəctəminin möhkəmləndirilməsinə, bu ucqarda yaşayan xalqların azadlıq çıxışlarının qarşısını almaq üçün operativ todbirlər görülməsinə imkan yaratmaq möqsədini güdürdü. Çar hökuməti qraf İ.I.Vorontsov-Daşkovu bu diyarda özüñ valisi toyin etmək onun vədlərindən və sosial deməqəqiyəyən öz möqsədləri üçün bacarıqla istifadə edən hıylor siyasetçi keyfiyyətlərinə omim idi. Azərbaycanın sosial cəhətdən yuxarı təbəqələrinin nümayəndələrinin onunla sonrakı ünsiyyəti İ.I.Vorontsov-Daşkovu buraya göndərmiş şoxslorun uzaqqoroniyiñ doflatır tosqıd etdi, yəni onun həmin vəzifədə olduğu bütün dövrə möhz bu keyfiyyətlər özünü bürüzo verdi. Çar reskriptinə umidləri boşça Azərbaycan sahibkarları bununla yanaşı Vorontsov-Daşkovun toynatına müsbət yanaşraq umidlo onu "Qafqazı xoş günü çıxaracaq böyük islahatçı" adlandırmışdır.

1905-ci il martın 5-də Bakı şəhərinin roisi K.A.İrcetskoy şəhər dumasının qəsəbələrinə müraciət edərək bildiridi ki, 18 fevral reskripti "diyarda yegano

"seçkili təsisatlar kimi" şəhərin içtimai orqanları qarşısında belə bir vezifə qoymuşdur ki, "diyarin möhkəm esaslandırılmış gelecek sabit inkişaf üçün lazım olan" islahatlar haqqında mülahizelerini bildirsinler¹⁶². 18 fevral reskriptində vəd olunmuş Bulğinin sedriliyi ilə Xüsusi müşavirəyə Bakı şəhərinin özünü idarə nümayəndələrinin buraxılması məsesi martın 8-də Bakı dumasının iclasında müzakirə edildi. Qlasnlar nümayəndelerin tərkibi və səlahiyyətləri məsələsinin müzakirəsində feal iştirak etdilər. Bu məsələyə baxılarkən dumadakı Azərbaycan sahibkarlarının nümayəndələri Bakının başqa mülətlərlən olan sahibkarlarının mənafələrini təmsil etmiş qlasnlarla hemraylıq göstərdilər. Ə. Ağayev nümayəndələrin sayını mehdudlaşdırılmamağı təklif edərək bunu onunla əsaslandırmağı, ki, her bir millet öz xüsusiyyətləri ilə seçilir və daha çox xəbərdar adamları göndərməlidir. Ə.M.Topçubaşov belə bir arzuda olduğunu bildirmişdi ki, neinki təmsilciliyə nail olmaq, hem de "yeni qaydalar qəbul edildikdən sonra diyarın ehtiyaclarının yeritilməsi üçün tədbirlərin"¹⁶³ həyata keçirilməsinə hər cür cəhd göstərmək lazımdır.

Duma nadir təsadüf olunan yekdiliklilik göstərərək "Rusyanın başqa quberniyalarına nisbetən islahatlara bəlkə də daha çox keskin ehtiyac duyan"¹⁶⁴ Zaqafqaziyannı heyat şəraitini haqqında danışmaq imkanı alət etmek üçün yuxarıda adı çəkilən müşavirəyə özünü üç nümayəndəsinin buraxmaq xahişi ilə daxili işlər nazirinə telegram göndərməyi qərara aldı. Həm də qeyd olunurdu ki, dumanın kifincə, bu müşavirə "gelecekdə zəruri daxili deyisliklərə dair məsələlərin qoyulmasına çox böyük təsir göstərəcəkdir"¹⁶⁵. Bu vəsətəti müdafiə etmek və dumanın mülahizelerini Bulğina daha ətraflı şərh etmek üçün şəhər rəisi K.A.İretskoydan və iki qlasndan - Ə.M.Topçubaşovdan və P.O.Qukasovdan ibarət deputat heyəti göndərilirdi¹⁶⁶.

Ə.Ağayevin təklifi ilə duma qərara aldı ki, Yelisavetpolun, Dərbəndin, İrəvanın, Şuşanın, Nuxanın, Qubanın və Lənkəranın şəhər reislərinə teleqramla müraciət edilsin və onlara bu qərəni müdafiə etmək təklif olunsun¹⁶⁷.

Lənkəran şəhər idarəsi martın 15-də və 16-da müvəkkillərin iclasında bu təklifi müzakirə etdi və Bakı şəhər dumasının deputatlarını qəbul etmek və bununla da "yerli şəraitinə görə son derece seciyyəvi olan bizim geniş uçqar qəzamızın nümayəndəsi üçün gelecek məsəvet məclisinə yol açmaq"¹⁶⁸ xahişi ilə daxili işlər nazirinə telegram göndərməyi qərara aldı.

Bakı şəhər dumasının təklifinə Qubanın şəhər idarəsi də qoşularaq Quba yədəmir yolu cəkilməsinə çalışmayı deputat heyətindən xahiş etdi¹⁶⁹.

Martın axırlarında Bakı şəhər dumasının deputat heyəti Peterburqa geldi və aprelin 2-də Bulğin tərəfindən qəbul edildi¹⁷⁰. Söhbət 10-15 dəqiqə çəkdi.

Son dərəcə mühüm missiyanın belə qısa müddətdə qəbul olunmasına baxma-yrayaq deputat heyəti məsolonun mahiyyətini şor edə bildi və Morkozı Rusiya üçün nozorə tutulan islahatların Qafqazda da keçirilməsi zorurılıyına və Xüsusi müşavirəyə Qafqaz xalqlarından nümayəndələr seçiləsinə torofdar olduğunu bildirdi. Nazir deputat heyətindən bildirdi ki, üzvlərini çəm öznə toyin edəcəyi Xüsusi müşavirənin tərkibi ona hələ məlum deyildir, lakin şübhəsin ki, Qafqazın yerli xüsusiyyətləri nozoro alınaraq onun şəhərlərinin nümayəndələri müşavirədə iştiraka buraxılacaqlar. O homçının belə bir fikir də söylədi ki, imperiya üçün Bakının xüsusi yer tutduğunu nozoro alaraq şəhər duması nümayəndələrinin müşavirəyə buraxılması yaxşı olardı¹⁷¹.

Deputat heyəti hələ Peterburqda olan İ.I.Vorontsov-Daşkov torosundan də qəbul edildi. Təbrik marasimindən sonra canişin Qafqazda işləyocayı dövr üçün planları barədə danışdı. Məsolən, o, deputatları omın etdi ki, Qafqazın gelən kimi il növbədə diyarda hökmən zəmstvonun və andılır mohkaməsinin tətbiqi qayğısına qalacaq, canişinin yanında diyarın abadlaşdırılması üçün müşavirə çağırıraq. O homçının bu işdə yerli içtimai xadimlərin köməyinq ümidi etdiyini bildirdi¹⁷². O lap əvvəldən vəd verməyə hazır idi və bəzən ağzından qaçırdı ki, bu məsələlər onun səlahiyyətində deyildir. O haradəsə somimi idi, cənubi mütlöqiyət rejimi şəraitində yerdən müstəqil suradı ki, bu vədləri o yerinə yetirmək niyyətində deyildi. Bakıya gələn K.M.K.A.İretskoy şəhər dumasının və şəhər idarəsinin üzvlərini səfərin neticələri, keçirilmiş görüşlər ilə tanış etdi¹⁷³.

Yelisavetpolun sosial coğrafiyə yuxarı təbəqələrinin mövqeyi dəha qətiyyəti idi. İqtisadi və siyasi məhdudiyyətlər bu şəhərdə və ona yaxın qozalarda Azərbaycan sahibkarlarının imtiyazlı qrupları - yerli xan və bəy nöslindən olan iri torpaq sahibləri ilə birləşdirirdi. Bu sosial zəmindo 1905-ci ilin fevralında Yelisavetpolda "Türk inqilabı sosial-federalistlər komitəsi" yarandı. Siyasi partiya rüscəmiyi olan bu komitə elə həmin ay buraxıldığı və fevralın 16-na keçən gecə şəhərin küçələrində aşkar edilmiş iki vərəqə ilə öz fəaliyyətinə başlamışdı.

Vərəqələr "Türk-müsəlman qardaşları" müraciətli başlanırdı. Bu proklamasiyalar carizmə qarşı çıxaraq, Bakıda millətlərətərə toqquşmaların "toşkilinə" görə müsəlmanların, xüsusən də müsəlman ruhanilarının toqib olunmasında, yerli ehalidən torpaqları, məscidlərdən vəqfları almaq hesabına Qafqazda köçürülmə siyasetinin həyata keçirilməsində hökuməti ittiham edərək müsəlmanları öz hüquqları uğrunda, hər cür edalətsizliklərə qarşı mübarizəyə çağırırdı.

Xalqın milli manlıq şurunun, onun siyasi yetkinliyinin artması ümummilli programın hazırlanması üçün perspektivlər açırdı. Rusiyana torkibində, siyasi hüquqsuzluq soraitində olduğu dövrdə ilk dəfə Azərbaycana öz ümidi və arzulannı çar hökumətinə qatdırmaq imkanı verilmişdi. Azərbaycan ziyalılarının on görkəmlü nümayəndələri bu nocib missiyani öz üzərlərino götürdülər.

Politologiya və yunisprudensiya sahəsində yüksək peşəkarlıq hazırlığı və dərin biliklər tələb edən bu mosul işdə Əlimərdan boy Topçubaşov xüsusi yet tutdur. Ali instansiyalara ünvanlanan petisiyaların, orizolorin, müraciətlərin demek olar hamisi bu görkəmlü ictimai xadimlərin bilavasitə iştirakı ilə tətbiq və təqdim olunurdu. Bu, təsadüfi deyildi. Mükəmməl hüquq tohsili almış Ə.M.Topçubaşov yüksək peşəkarlıqla və dərin səriştə ilə program sənədləri tətbiq etmək qabiliyyətinə malik idi. Dərin tehlil qabiliyyəti, geniş dünyagörüşü, ensiklopedik biliyi, siyasi əzaqəronlılığı, yüksək ideallarla, ümuməbsəri dəyərlərə bağlılığı ona Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da layiqli şəhər qazandırılmışdı. O, Rusiyada müsəlman horatının liderlərindən biri idi. Rusyanın on nüfuzlu müxalifət partiyası olan Kadetlər Partiyası onuna hesablaşırı, neft Bakının eməkçiləri 1905-ci ilin sentyabrında maliyyə naziri V.N.Kokovtsovun yanında keçirilmiş müşavirədə iştirak "mandatını" ona həvəs etmişdilər və s.

Müsəlman horatının liderləri Ümumrusiya təşkilatı olan "İttifaqı-müsəlin" təşkilatının programını və nizamnaməsini tətbiq etməyi ona tapşırılmışdır. I Dövlət Duması qovulduğundan sonra Viborq çağrısını imzaladıqdan və Dumani qovmuş imperatorun iradəsinə təbə olmadığını gərəb artıq parlament fəaliyyətindən konarlaşdırılmış və bir daha Dövlət Dumasına seçilmək hüququndan mərhüm edilmiş Ə.M.Topçubaşovun dəfələrlə bütün çağrılarından olan Dövlət Dumasının müsəlman franksiyasına rəhbərlik etmək üçün, onun işində iştirak etmək üçün, xüsusun da Dumada müzakirə olunan mühüm qanun layihələri üzrə təklif verilməsi və onların əsasında qərar qəbul edilməsi lazımlı goləndo Peterburqa dəvət etmişdilər. İran hökuməti Ə.M.Topçubaşova "Ədliyyə Nazirliyində mühüm vəzifə" təklif edərkən Rusiya müsəlmanları arasında populyar olan "Tərcümən" qəzeti yazmışdı: "Topçubaşov yeni vəzifədə böyük fayda verəcək, lakin müsəlmanların arasında belələri barmaqla sayılır və belələrinin təcrübəsinə, əzminə və biliyinə müsəlmanların özlərinin cəhəyi var"¹⁷⁵.

Xalqlara on adı hüquq və azadlıqlar oldu etmək ümidi vərmiş 1905-ci il hadisələrinə böyük şəhəriyyət verən Ə.M.Topçubaşov redaktoru olduğu "Kəsp" qəzetiñin sohifələrində bu hadisələri işqəldirməyi və hərtərəflə təhlil etməyi özüne borc bilirdi.

Ə.M.Topçubaşovun Azərbaycan xalqı qarışındaki xidmətlərinə yüksək qiymət verən Prezident Heydər Əliyev demişdir: "Olimordan Topçubaşov vaxtı bizim Azərbaycanın ilk demokratik respublikasının parlamentinin sodri olubdur və bir diplomat kimi do bizim tariximizdə öz yerini tutubdur. Onun haqqında indi yazılar da, xatirələr da var. Deyirək ki, no qədar modonlu, ziyanlı, görkəmlü bir adam olubdur. Xalqımızın tarixində belə bir adamlı faxr edirik"¹⁷⁶.

1905-ci il martın 15-də H.Z.Tağıyevin sarayında Azərbaycan sahibkarları və ziyanlıları nümayəndələrinin müşavirovi keçirildi. Müşavirodə Qafqaz diyarında islahatların keçirilməsi zorurılı, hökumət petisiya veriləməsi haqqında məsolə mütəzakiro olundu¹⁷⁶. Müşavirodə petisiya veriləməsi zəruri sayaraq Bakı şəhər dumasının 8 mart tarixli qorarını müdafiə etdi və Buhaginın sodrılı ilə Xüsusi müşavirədə diyar nümayəndəsin istirakının oho-miyəyinə xüsusi qeyd etdi. Petisiyanı təqdim etmək üçün "bütün Qafqaz müsəlmanları" adından deputat heyətinin göndərilməsi möqsədouğun hesab olundu. Bu möqsədə müşavirodə qorara aldı ki, diyərəm bütün iri yaşayış məntəqələrinə teleqramlar göndərərək onlara deputat heyətinin torkibinə öz nümayəndələrini irolu sürməyi təklif etsin. Bununla da müşavirə milli qüvvələri, habelə bütün Qafqaz müsəlmanlarını öz ətrafında six birləşdirməyə cəhd göstərdi.



1905-ci ilin aprelində Zaqafqaziyanın "müsəlman ohalisinin müvəkkilləri" Ə.M.Topçubaşovun tətbiq etdiyi petisiyanı¹⁷⁷ Nazırız Komitəsinə təqdim etdilər. Petisiyanı Bakı və Yelisavetpol quberniyalarının nümayəndələri - Ş.Əsodullayev, R.Şirvənli, Ə.Ağayev, M.R.Vekilov, Ə.M.Topçubaşov, A.Ziyadxanov, H.B.Zülqədərov və başqları imzalamışdılar. Bu petisiya eyni zamanda Qafqaz canisi İ.I.Vorontsov-Daşkova da təqdim olunmuşdu. Lakin sonərlər bunu təsdiq etmir. Qoşma məktubundan göründüyü kimi, petisiyanın verilməsindən canisi xəbərdar edən Nazırız Komitəsi olmuşdu¹⁷⁸. 1905-ci ilin iyundan canişinə təqdim olunmuş və əsasən aprel petisiyanının müdafiələrini qısa şəkildə öks etdimiş petisiyada isə "Zaqafqaziya müsəlmanlarının" deputat heyəti oandan xahiş etmişdi ki, "ali hökumətə" aprelde verilmiş petisiyanı müdafiə etsin¹⁷⁹.

Nazırız Komitəsinə verilmiş petisiya onunla eləmətdərdir ki, bu, Azərbaycandan çar hakimiyət orqanlarına təqdim olunmuş ilk program sənətidir. Sonralar həmin sənəd və ya digər inzibati instansiyalara müraciətlər və hər cür məktublar üçün bir növ platforma və əsas oldu. Bu zaman onun ayrı-ayrı bəndlərinin məzmunu daha konkret şəkildə genişləndirildi.

Petisiyada ilk növbədə ictimai və təsərrüfat heyatında müsəlmanlar qarşısında qoyulmuş məhdudiyyətlər ifadə olunurdu. Çarızmın müəyyən etdiyi rəqləmələr görə müsəlmanqların sayı şəhər özünüdürər orqanlarının bütün türkibinin yarısından çox ola bilmezdi. Mülki və hərbi idarələrin bütün müəssisələrində yüksək vezifələr onlar üçün elçətməz idi. İster orta, isterse də ali savadlı müsəlmanlar qarşısında sərbəst peşə seçməkdə məhdudiyyətlər qoyulmuşdu, onlar pedaqoji fealiyyətdən keñarlaşdırılmışdılar, tələbə müsəlmanlar dövlət təqədümündən istifadə edə bilmirdilər, onları bir sıra ali məktəblərə qəbul etmirdilər. Bəzi yerlərdə müsəlmanlar həttə sərbəst yaşaya, daşınmaz əmlak ala, ticarətə məşğıl ola bilmirdilər. Onlar rus zadəganlarının və tacirlərinin silk hüquqlarından mehrum idilər¹⁸⁰.

Azərbaycan cəmiyyətinin nümayəndələri petisiyada bu məhdudiyyətlərin leğvi məsələsini qoysaraq "imperiyada yaradılacaq nümayəndəli xarakterli bütün qanunyaradıcı, qanunverici və digər təsisatlıarda" müsəlmanların temsil olunmasına, dövlət qulluğunda və ictimai işdə məhdudiyyət qoyulmadan vezife tutmaq hüququnda xüsusi məraqları olduğunu nümayiş etdirirdilər. Petisiya həmçinin 18 fevral reskriptine uyğun olaraq çağırılan "xalq nümayəndələrinin müşavirəsinə Qafqazın müsəlman ohalisinin nümayəndəleinin" buraxılması telebini de iżri sürdürdi¹⁸¹.

Qafqazda tam özünüdürər prinsipləri əsasında və inzibati hakimiyət orqanlarının müdaxiləsi olmadan zəmstvo təsisatının tətbiqi, heç bir məhdudiyyət qoyul-

madan müsəlmanların zəmstvoda və şohor özünüdürərosində iştirakı zorurılıyının əsaslandırılmasına petisiyada xeyli yer ayrılmışdı. Petisiya müəllifləri hesab edildilər ki, Rusiyanın daxili quberniyalarında olduğu kimi, Qafqazda da "tam özünüdürə ideyəsinin" həyata keçirilməsi bütün məhdudlaşdırıcı qanunların logvi, normal mülki idarəetmə təşkilatının müəyyən edilməsi, idarəetmədə qanunçuluğa zəmanət verilməsi, şəxsiyyət və monzil toxunulmazlığı, vicedən, söz və mövbat azadlığı (ana və nus dillərində)¹⁸², yiğincələr və ittifaqlar azadlığı, ana dilində ümumi, icbari və pulsuz ibtidai təhsilin tətbiqi və s. şəraitində mümkündür.

Sənəddə qeyd olunurdu ki, Qafqazda tətbiq olunmuş 1864-cü il məhkəmə nizamnamoları andlı iclasçılar məhkəməsi kimi mühüm tosiasat olmadan fealiyyət göstərir. Hakimlərin dil bilmədiyi və yerli ohalinin mösəti ilə tanış olmadığı Qafqazda xalq içindən seçilmiş nümayəndələrin məhkəmədə iştirakının bu forması xüsusilə zoruri idi. Sonodon tətbiçiləri homçının seçkili barışdırıcı hakimlər təsisatının tətbiqinə də torəfdər çıxırdılar¹⁸³.

Petisiya fəhlə mosolosunda "fabrik qanunçılığının genişləndirilməsi yolu ilə" fabrik-zavod və mədon fəhlələrinin mösətinin yaxşılaşdırılması sahəsində bütün tədbirlərin müsəlman fəhlələrə da şamil edilməsi barədə bənd ilə kifayətlənməmişdi¹⁸⁴. Kondililərin vəziyyəti ilə bağlı mosololər də konarda qalmamış, kondil torpaq paylarının hökmon satın alınması, axtorpaqlı və torpaqsız kondilərlər torpaq verilməsi, yerli şərait nozoro almınmaqla vergilər qoyulması, Qafqazda köçürülmə horokatının dayandırılması və yerli kondililərin qış və yay otaqlan, məsə, balıq ova sahələri və s. ilə tomin edilməsi zorurılıyı bildirilmişdi¹⁸⁵. Lakin petisiyada kondilərə hansı torpaqların verilməsi, torpaq paylarının nozordo tutulan normaları və s. mosololərə toxunılmamışdı. Bu qeyri-müəyyənlik bir qədər sonra, mosolo konkretləşdən Dövlət Duması deputatlarının çıxışlarında aradan qaldırılmışdı. Xanlara və boylorə zədəgən təşkilatları yaratmaq imkanı verilməklə onların zədəgən hüquqları haqqında məsələnin hollinin sürtənləndirilməsi vozifəsi də qoyulmuşdu.

Azərbaycan cəmiyyətinin bütün töbəqələrinin monafelərini öks etdiron aprel petisiyası ümumdəmokratik xarakter daşıyaraq, milli osarotu qarşı yonelmişdi. Buna görə də homçın sənədi milli azadlıq və cəmiyyətin deməkratik coğrafiyən yenidən qurulması uğrunda ümummülli müharizə proqramı hesab etmək olar. Petisiya Azərbaycan xalqının milli mənşətli təsərrüfatının inkişafı üçün müstəsna əhəmiyyətli malik idi və bütün milli qüvvələrin siyasi birlişməsi işində böyük rol oynadı.

2.2. Siyasi həyatın mühüm məqamları

1905-ci ilin yazında və yayında Azərbaycanda petisiya kampaniyası davam etdi.

1905-ci il aprelin 17-də verilmiş "ali forman"da petisiyadakı bütün xahiş və tələblərdən yan keçilməş və yalnız bu təsdiq olunmuşdu ki, guya bütün müsəlmanların "öz rifahları və ezziz Vətonin rifahi namino öz monəvi və maddi qüvvələrini inkişaf etdirməkdan başqa qayğısı yoxdur"¹⁸⁶. Mütlaqiyətin yeganə güzəsti ondan ibarət idi ki, müsəlmanlara müfti, qazi və məhəllə ruhanilərinə seçmək hüquq verilmiş və dinini öyrənmək, ona etiqad etmək azadlığı bayan edilmişdi. Bununla çarızım "özgə xalqlarla" özünün əsl münasibətinə bir daha nümayiş etdirərək, onları cəhalətdə və əsərətdə saxlamayaq hor cür soy göstərirdi. Bu formanın doğurduğu aşkar toosşü hissəsinə baxmayaraq Bakının "en nüfuzlu müsəlmanları" Bakı general-qubernatoru İ.Q.Amilaxoridən xahiş etmişdilər ki, canişin vasitəsilə çərəqərlərini çatdırırsın. Teleqramda onlar çardan xahiş etmişdilər ki, "17 aprel formanında müsəlmanlara göstərilən mərhəmət ... görə onların hədsiz sədəqətinə, cəhirəmən və minnətdarlığını"¹⁸⁷ omini olsun.

Azərbaycan sahibkarlarının və ziyyahlarının nümayəndələri çərəqərlərindən olduqlarını bildirməklə yanaşı 17 aprel formanı veriləndən sonra da öz petisiya kampaniyalarını dayandırmadılar. Belə ki, 1905-ci il aprelin axırında Yelisavetpol quberniyası müsəlmanlarının petisiyası Nazirlər Şurasına təqdim olundu¹⁸⁸. Petisiyada "bütün Qafqaz müsəlmanlarının" aprel petisiyəsindəki tələblərinin demək olar hamısı daha qısa şəkildə öz əksini tapmış, lakin dini məsələlər ən plana çıxılmışdı. Çər formanının tosiri özünü göstərməmişdi. Zaqatala mahalının müsəlman əhalisi adından Qafqaz canişinə təqdim olunmuş petisiyada¹⁸⁹ dini tələblər, habelə mahalın həyatumun təsərrüfat-inzibati məsələləri ilə əlaqadər bondılər var idi.

1905-ci ilin payızında Ə.Hüseynzadə torofindən tərtib olunmuş və imzalı "Salyan və Cavad qozaları sakinlərinin vəsətəti" Qafqaz canişininin dosdoğrulanmasına təqdim olundu. Vəsətətə aprel petisiyəsinə daxil edilmiş ehtiyaclarlardan başqa yerli xarakterli məsələlər əsər ididi¹⁹⁰. 1905-ci ilin sentyabrında canişinə homçının Nuxa şəhərinin müsəlman əhalisinin nümayəndələrinin orzusunu təqdim etdi. Ərizədə "vəd olunmuş" islahatların keçiriləsi və "bütün qafqazlılar" arasında təhsilin təşkiləti məsələsi qoyulmuşdu¹⁹¹.

Azərbaycan sahibkarlarının nümayəndələri tələbləri şəhər etmək məqsədilə 1905-ci il aprel ayının ilk günlərində çər senatoru A.M.Kuzminskinin Bakı

şəhərini və Bakı quberniyasını töftiş üçün golişindən istifadə etdilər. Senatorun qəbul etdiyi bir sıra nümayəndə heyətləri arasında "Bakı şəhərinin ali, ziyali və varlı sırfina moxsus olan möşhur votondaşları"ndan ibarət 12 noforlik nümayəndə heyəti da var idi¹⁹². İyun ayında çər senatorunun qəbulunda olmuş deputat heyəti belə bir arzuda olduğunu bildirmişdi ki, "imperiyada yaşayan başqa xalqlar kimi müsəlmanlara da cəni siyasi, mülki, dini hüquqlar verilsin"¹⁹³.

Qafqaz canişini qraf İ.I.Vorontsov-Daşkov xüsusi ümildər baslınlırdı. 1905-ci il iyundan 10-da "Qafqaz müsəlmanları adından" Tiflis golmıs deputatlar onun yanında oldular¹⁹⁴. Sosial tərkibinə görə deputatlar yuxarı təbəqələrin nümayəndələri idilər.

İlkin tanışlıq üçün canişinə təqdim olunmuş orznamado deputat heyəti bir dəha "təhn omini olduğunu bildirdi ki, Qafqaz müsəlmanlarının imperiyanın osas əhalisinə qovuşmaq istəy hökumət torofundan roğbotlu qarşılıqnaq və bununla da müsəlmanların siyasi, mülki və dini hüquqları yerli rus əhalisinin hüquqları ilə bərabərleşərək onlar Rusiya dövlətindən keçirilən islahatlara qoşulacaqları"¹⁹⁵.

İ.I.Vorontsov-Daşkov orznamo ilə tanış olaraq hor bir bondı birgə müzakiro etmək üçün deputat heyətini qəbul etdi. Görüş zamanı canişinə petisiya təqdim olundu. Ə.M.Topçubaşovun tortib etdiyi petisiyada aprel petisiyəsinin bir çox bondıləri qısa şəkildə verilmiş, boyların monastərlərini oks etdirən tam bir sıra tələblər sonərdə daxil edilmişdi¹⁹⁶. İzahatı Ə.M.Topçubaşov vermişdi. Canişin petisiyada ifadə olunmuş arzular tamamilə odalotlı hesab etmişdi. O, ana dilində məktəblər açılmasına, qadınların üçün todris müəssisələrinin və müsəlmanların dini məktəblərinin açılmasına xüsuslu diqqət yetirəcəyini vəd etmişdi. Canişin ana dilində qozət, jurnal və kitab noşrına kömək edəcəyini vəd edərək sənzurunun bəzi sıxışdırıcı şartlarının loğvini prinsipe mümkün hesab etmişdi. Canişinin cavablarının tohlili göstərir ki, o, boş vədlər verib canını qurtarmağa çalışaraq oksor məsələlərin "qanunvericilik qaydasında" həlli zorullığını bəhanə götürmişdi, bu da oslindo çər dövlət aparatının müxtəlif idarələrində sonu görünməyən bürokratik süründürməçilik demək idi. Canişin müsəlmanların sosial cəhətdən yuxarı təbəqələrinin arzularının hətta on kiçik hissəsinin yerinə yetirilməsinin də diyarda "sabitliyin"¹⁹⁷ yaramasından asılı olduğunu bildirmiş və bununla da zəhmətli küləklərin inqilabi çıxışlarını nozordu tutmuşdu. Çər hakimiyyətinin ali nümayəndəsinin siyaseti onun qarşısında qoyulmuş belə bir vəzifədən irolı golirdi ki, yerli nüfuzlu adamların simasında diyarda özüne arxa tapmaq üçün vədlər vermək və kiçik güzəştlərə getməklə onlar ilə ittifaqı möhkəmləndirsin.

1905-ci ilin iyundan "Bakı müsəlmanlarının" vəsətəti canişinə təqdim olundu¹⁹⁸. Bakı dumasına deputat seçkilərində müsəlmanlar üçün möh-

düdiyyotları tezliklə lağış etmək və 1905-1909-cu illər üçün onun tərkibinin seçilməsini dayandırmaq məsələsini qoyan Azərbaycan sahibkarları şəhər işlərinin həlliində öz hüquqlarını genişləndirməyə çalışırdılar. Bununla yanaşı "Bakı müsəlman comiyyyotinin on nüfuzlu və ziyanlı şəxsləri" ümum-milli monafeləri müdafiə edərək cinsi zamanda Müsəlman Xeyriyyə Comiyyyəti və Qaşqaz Canişinliyinin Müsəlman Əhalisinin Savadlandırılması Comiyyyəti nazamnamələrinin təsdiq edilməsi barədə canişino orizo göndərdi. Bu vosatötürün çatdırılması və izahı ilə əlaqədar bütün məsələlər Ə.M.Topçubaşova həvələ olundu¹⁹⁹.

Avgustun əvvəllərində üç vosatot hamısı Ə.M.Topçubaşov tərəfindən canişino töqdim olundu. Bakı qəzətləri xəbor verirdilər ki, bu vosatotlər "ləzimcə işə salınmışdır və tezliklə onların müsbət hollino tam ümidi var"²⁰⁰.

1905-ci ilin mayında Yelisavetpolda şəhər duması qələnlərinin seçkilərində Gəncə sahibkarlarının ardıcıl faaliyyəti noticəsində 55 müsəlman qələmət seçilmişdir²⁰¹. Seçkilərin noticələri təsdiq olunmadı, çünki seçilən müsəlmanlar sayı müəyyən olunmuş normadan yuxarı idi. Bu, hiddət doğurdu. Qozəltörlərdə bu ayrı-seçkilik faktının pisliyən məqalələr dərc olunurdu²⁰². Yelisavetpolda və Hacıkondoda təskil edilmiş müşavirələrdə Ə.M.Topçubaşov "müsəlmanların ehtiyaclarının" izahı ilə çıxış etmiş, Yelisavetpolda şəhər dumasına seçkilərin təsdiq edilməsi və ya şəhərlərin ictimai cəhətdən idarə olunmasında müsəlmanların hüquqlarını məhdudlaşdırınan qanunlar lağış ediləndən sonra seçkilərin dayandırılması barədə vosatötür müdafiə etmək üçün Ə.M.Topçubaşovdan, A.Ziyadxanovdan, Ə.Xasməmmədovdan²⁰³ və başqalarından ibarət deputat heyəti seçilmişdir²⁰⁴. Avgustun 4-də deputat heyəti Qaşqaz canişinin mülki işlər üzrə koməkçisi N.A.Sultan-Krim-Gireyin qobulunda oldular. O bildirdi ki, şəhər işlərində müsəlmanların hüquqlarının məhdudlaşdırılmasının lağışlı məsələsini tezliklə baxılmalıdır. Bakı xeyriyyə comiyyyotinin nümunəsi osasında Yelisavetpolda Müsəlman Xeyriyyə Comiyyyətinin açılımasına icazə məsələsi də qaldırılmışdı.

Canişin dəfələrlə müsəlmanların tələblərini yerinə yetirəcəyini vəd etməklə yanaşı cinsi zamanda buna da diqqəti cəlb edirdi ki, o, şəhər özünü idarəsində sahinhəsində müsəlmanların hüquqlarının məhdudlaşdırılması üçün heç bir əsas görməsə də, bu məsələ imperiya üçün ümumi bir məsolədir. Lakin o, 44-cü maddəyə aid qeydə uyğun olaraq hüququndan istifadə edib homin qaydamları müvəqqəti olaraq dəyişdirə bilərdi. Vədini heyata keçirməyə isə o töloşmirdi. 1907-ci ilin martında Bakı şəhərinin "on nüfuzlu müsəlmanlarının" divanxanaya göndərdikləri kollektiv orzızo diqqət buna cəlb edilmiş-

di. Orzızo deyildi ki, iki il bundan əvvəl şəhər duması bu məsəlonu canişin qarşısında qaldırmışdı. Məsəlo həll olunmadığına görə onlar bir daha vosatotla ona müraciət edirlər²⁰⁵. Bütləvlükde bu məhdudiyyətin lağışlı məsələsini qoymaq, yoxsa keçirilməsinə səkkiz gün qalmış qarşısındaki şekillərdə məhdudiyyətlərin götürülməsi xahişi ilə kifayətlənmək məsələsi müzakiro edilərkən qələnlərin fikirləri bir qədər ayrılmışdır²⁰⁶. Qələnlərin bir hissəsi məsəlonun bütövlükde Dövlət Dumasında həll ediləcəyini hesab edərək bir az gözələməyi və sonralar horokət etməyi məsləhət görürdü. Qələnlərin digər qismi isə, o cümlədən H.Z.Tağıyev və Ə. Ağayev longimədon horokət etməyi təklif edirdilər. Ə. Ağayev təkildə deyirdi: "Təsəvvür edin ki, Dövlət Dumasında məsəlo keçmədi, onda müsəlmanlar əvvəlkən şorayı qalmalı olacaqlar. Biz indi buna öz etirazınızı bildirməli və haray salmaňıq ki, biz dənə olməkdə olan rejimin siyasetinə dəzə bilmirik və axıradək mövəfətli gedə bilmirik. Nəhayət oyanmalı və öz insan hüquqlarımızı dərk etməliyik"²⁰⁷. Dumanın qəbul etdiyi qərara görə divanxana canişino telegram göndərdi. Telegramda canişinin diqqəti ona yönəldilirdi ki, "həzirdə, aləhəzrot tərəfindən viedan azadlığı elan edildikdən sonra imperiyamın hər bir votondaşı sitayı etdiyi dini səməkəzə zəddir və bu məsəlo barədə qanunvericilik sanksiyası yaxın golocoyin işidir". Buna görə də duma qərara almışdı ki, 15 mart seçkilərində məhdudiyyətləri götürmək üçün onun qarşısında vosatot qaldırınsın. Məqsəd do o id ki, "əhali dininə forq qoymadan iş üçün faydalı hesab etdiyi bütün şəxsləri qələmət seço bilsin"²⁰⁸. Lakin bu vosatot diqqətdən konarda qaldı. Naxçıvan qozasının torpaq sahiblərinin öz nümayəndələri Abbasqulu xan və Coforqulu xan vasitəsilə 1910-cu il dekabrın 1-də Peterburqa töqdim etdikləri "məktub" da diqqətdən konarda qaldı. "Məktub"da silk hüquqlarının rus mülküdərləri ilə boraborlaşdırılması barədə vər id²⁰⁹. 1913-cü ilin fevralında Yelisavetpol quberniyası boyorlun və ağalarının deputat heyəti Qaşqaz canişinin yanında oldu və Rusiya zadagalarının silk hüquqlarının onlara şəmil edilməsi barədə vosatot qaldırdı²¹⁰. Vosatot yerinə yetirilmədi və 1914-cü ilin mayında Yelisavetpol quberniyası boyorlunun yığıncıq qərara aldı ki, silk hüquqları təsdiq ediləndən "quberniya"nın ali silkinə monsəb olan şəxslərdən ibarət olan və geniş modəniyyət və məarif vəzifələri daşıyan qarşılıqlı yardım comiyyyəti²¹¹ yaradılsın.

Xeyriyyə comiyyyotlarının açılması barədə orzızo baxılması da hor cür bəhanolurlar uzadılmışdı. Belə ki, Bakı Xeyriyyə Comiyyyəti nizamnaməsinin baxılmaq üçün Ə.M.Topçubaşov tərəfindən 1905-ci ilin iyulunda canişino töqdim olunmuş layihəsinə o yalnız oktyabrda təsdiq etmişdi. Xeyriyyə

Cəmiyyətinin açılmasına razılıq 1905-ci ilin axırlarında - 1906-ci ilin əvvəlində alınmış, şəhər özünüdərə orqanlarına müsəlmlərinin seçilməsindəki məhdudiyyətlər isə yalnız 1917-ci ilin fevralından sonra loq edilmişdi.

Gənişlənmış petisiya hərəkatında, onun müntəzəm işçiləndirilməsində və cəmiyyətin geniş dairələrinin diqqətinin bu işə çəlb edilməsində o dövrün siyasi publisistikası böyük rol oynamışdı. Çoxsaylı məqalə və yazıların müəllifləri özürünün qızəz sehifələrindəki çıxışlarında yalnız petisiya və orizələrdə qaldırılan masoloları açıb göstərməkə kifayətlənmirdilər. Onlar bu müraciətlərə sərşəti şəhərlər verir, sonndlər daxil edilmiş bir hər bondın millətin təleyi üçün əhamiyyətini izah edirdilər. Belə ki, Ə. Ağayev "Müsəlmlərin petisiyalarına dair zəruri izahat" məqələsində yazırı: "Bütün rus cəmiyyətinin bürülmüş corəyən rus müsəlmlərini da ehət etmişdir. Biz əsrlər boyu ümidiş yaşımiş və mürgülmüşik, yalnız indi aylımağa başlaşmışq. Ele bil, nohavat, başa düşmüşük ki, həyat yatmaqdən, mürgülməkdən ibarət deyil, fəal hərakətdən, həyatın cəhiyacılara, insan təbiətinin eqli və monov irolılıyışının tələblərinə dönməden həssaslıqla yanaşmaqdan ibarətdir. Məhz buradan da görünməmis bir manzor açılır. Rusyanın müsəlman əhalisinin bütün güləşlərindən deputat heyətləri hazırlır, ona görə yox ki, bu və ya digər stanovuya və ya pristava modhiyyo oxusunlar, müdrik rəhberliyi və atılıq qayığı sayasında bu cür yaxşı yaşadıqları barədə bu və ya digər qəza roisino tərif dolu ərizələr yazsınlar. Yox. Onlar ali reskriptdən ilhamlanaraq və bu sənədin doğurduğu ümidiə Peterburqda gedirlər ki, lazımı idarələrdə və yerlərdə öz cəhiyacları və tələbatları haqqında danışınlar, rus votondası olmayı, rus cəmiyyətinə qoşulmayı, bütün xeyirə və şərə, bütün hüquq və vəzifələrdə onunla bir olmayı özləri üçün xahiş etsinlər"²¹². Ə. Ağayev onların tərəfini saxlayaraq secdikləri yolu müdafia edirdi: "Onlar (müsəlmlər -D.S.) xahiş edirlər, onlar tələb edirlər ki, onları unutmasınlar, əvvəlki kimi onları kənardə qoymasınlar. Bu, müsəlmlərin bütün xahişlərinin on osasıdır, onlar uzun illərdən, əsrlərdən gələn təcrübədən bilirlər ki, unudulmaq nə deməkdir, kənardə qoymulmaq nə deməkdir".²¹³

Nefit sənayesinin vəziyyətinə baxılması ilə əlaqədar Azərbaycan sahibkarlarının və ziyanlılarının nümayəndələri maliyyə naziri V.N.Kokovtsovun sədrliyi ilə 1905-ci ilin oktyabrında Peterburqda açılmış müşavirənin işində iştirak etmişdir. Müşavirə mədənələrin işinin bərpası və Bakıda avqust hadisələri zamanı millətlərətərəfli təqliğimələr noticəsində nefit sənayesinə vurulmuş böyük ziyanın kompensasiyası ilə əlaqədar məsələlərin müzakirəsi üçün çağırılmışdı. Müşavirəye sənaye sahəsindəki sahibkarlıq təşkilatlarının,

gəmiçilik idarələrinin və birja komitələrinin nümayəndələri golmisdilər. Müşavirədə comi 300 nəfər iştirak edirdi²¹⁴.

Nefit sənayecilərinin təkliflərini və xahişlərini ümumiləşdirmək üçün sentyabrın 23-də onların xüsusi müşavirəsində²¹⁵ "Bakı nefit sənayecilərinin orznaməsi"²¹⁶ hazırlanmış və maliyə nazirinin yanında keçirilən müşavirənin müzakirəsinə toqdim olunmuşdu. Nefit sənayecili, özlərinin fikrincə, bu sahənin həyatının normallaşması və bərpası üçün konkret və lazımi tədbirləri müəyyən edərək bunları üç kateqoriyaya bölmüşdülər. Guya dərhəl və ya on yaxın vaxtlarda həyata keçirilməsi mümkün olan birinci və ikinci kateqoriyalara aid tədbirlərə onlar aşağıdakılardı şəhər etmişdilər: Bakıya olavaş qoşun hissələrinin göndərilməsi, polisin gücləndirilməsi, "yerli əhalidən olan bütün polisləri" çıxarmaqla polisin keyfiyyət tərkibinin yaxşılaşdırılması, nefit sənayecilərinə tərkibdə "yerli ünsürlər" olmayan silahlı mühafizə dəstələri saxlamağa icazə verilməsi və s. Onlar "qabaqcadan işlənilməsi" və həyata keçirilməsi üçün az-çox vaxt tələb edən" üçüncü kateqoriyaya aid tədbirlər kimi fəhlə qosobolarının tikintisinin sürotləndirilməsi, Balaxanı, Sabunçu, Ramana və Zabrat kəndlərinin tutduqları torpaqların özgənlikləşdirilməsinə, mədənələrdə hər hansı tikinti aparmaq hüququnun yalnız nefit sənayecilərinə verilməsinə və s. irəli süründürdülər²¹⁷. Nefit sənayecili orznamədə fəhlələrə demokratik azadlıqlar verilməsinə törofdar çıxmışdilar.

V.N.Kokovtsov orznamə ilə tanış olmuş və ilk iki kateqoriyadan olan tədbirlər üzərində dayanmağı təklif edərək qeyd etmişdi ki, təklif olunmuş tədbirlərdən bəziləri, "məsolən, Bakı rayonuna qoşular verilməsi kimi tədbir artıq icradadır". Bakıda və onun ətraflarında "800 osgor və iki süvari polku" var idi²¹⁸. Polisin tərkibinin yaxşılaşdırılması məsələsinə isə V.N.Kokovtsov Nazırılar Komitəsinə çatdıracağı vəd etmişdi²¹⁹.

Fəhlə məsələsinə goldikdə isə nazir bildirmişdi ki, bu "məsolə imperiya üçün ümumi məsolədir, onu yalnız Bakıda İslahətərəfli höllər etmək mümkin deyildir"²²⁰. Fəhlələrə demokratik azadlıqlar verilməsi bildirilmiş və vəd olunmuşdu ki, bu məsolə Dövlət Dumusunun müzakirəsinə veriləcək²²¹.

Soruncamızda olan mənbələr orznamənin bütün bəndlərinə Azərbaycan sahibkarları nümayəndələrinin müsəlibinə, habelə müşavirənin üzündə onların iştirakını kifayət qədər səciyyələndirməyə imkan vermir. Eyni zamanda sonndlər göstərir ki, onlar Balaxanı, Sabunçu, Ramana, Zabrat mədən rayonları sakinlərinin oradan köçürülməsi məsələsinin uzun sürməş müzakirəsində fəal və yaxından iştirak etmişlər. Bu məsolə ilə əlaqədar çıxış etmiş Ə.M.Topçubaşov, İ.Hacıyev, M.Xanlarov, F.Rüstəmboylu azərbaycanlı

kendililərin monafelərinə istinad edərək iri neft sonayesi firmalarının bu toplifinə qarşı qötüyyətlə çıxmışdır²²². Bu torpaqların istifadəçiləri olan yerli kənd sahibkarlarının monafelərini müdafiə etmək istəyi də öz təsirini göstərirdi. Bu torpaqlarda neft olduğu güman edilməsə də, onlar çox zəngin neft yataqlarının qonşuluğunda idi və hər halda gelecekde sənaye məqsədilə homin orazidən istifado edilə bilərdi.

Azərbaycan neft sonayecilərinin nümayəndələri fohlo qosəbələri salınması bəhanəsi ilə homin kəndlilərin sakinlərinin olundan 300 desyatı torpaq alınması təklifinə qarşı çıxdırlar²²³. Bu təklifi Azərbaycan kəndlilərinin istifadəsində olan torpaqlarda işləyən və hər dəfə müxtəlif bəhənələrlə homin torpaqları Azərbaycan kəndlilərinin elindən alımağa çalışan başqa milletlərə məxsus bir səra iri neft sonayesi firmaları vermişdi. Ayndır ki, bu, Bakı fohlelerinin monafeyi üçün edilmirdi, çünki Abşeronda başqa torpaqlar - istifado olunmayan xəzino torpaqları və ya xüsusi sahibkar torpaqları da tapmaq olardı²²⁴. Bu cür təklifi yerli ohalının monafelərini sixişdirməq istəyinə bir daha ifadə edirdi.

Ə. Ağayev, sonra isə Ə.M. Topçubaşov bu məsələ ilə əlaqədar çıxış edərək öz etirazlarını bildirmiş, kəndlilərin yaşadıqları torpağa bağlı olduğunu, kəndlilərin çəkəcəkləri ziyanı göstərməmişdir. Polemikanın qızığın çağında Ə. Ağayev avqust toqquşmaları zamanı yerli ohalinin horəkötürlərinə toxunmuşdu. Ə. Ağayev toqquşmalarda müyyən dərəcədən neft sonayecilərini də toqsırlınlırdır ola bilmişdi ki, onların deyər-döyməzi aldıqları neft ilə zəngin torpaqlardan götürdükləri milyonlar "yerli qeyri-modəni ünsürlərə" itirdiklərini başqa şeyle ovoz etmək istəyi doğurmuşdur²²⁵.

Müzakirə noticosında bu mosoloların heç biri həll olunmadı. Yerli ohalının monafeyini ardıcıl surətdə müdafiə etmiş Azərbaycan comiyətini nümayəndələrinin etirazları obyektiv surətdə müsbət rol oynadı, Azərbaycan kəndlilərinin köçürülməsi və ya onların olindən torpaq paylarının xeyli hissəsinin alınması barədə açıq-əşkar müstəmləkəçilik xarakteri daşıyan tokflor Heyata keçirilmişdi. Çar hakimiyət orqanlarının Azərbaycan comiyətinin bütün töbəqələrini birləşdirməyə başlayan ümummilli azadlıq horəkatının yüksəlisiindən qorxmasında buna öz təsirini göstərdi. Müsəlman fohlelerinin bu müşavirədə iştirak etməsi "mandat" Ə.M. Topçubaşova həvəslə olundu. Müşavirə onun səlahiyyətlərini təndi və iclaslardan birində V.N. Kokovtsov bildirdi ki, müsəlman fohlelər öz monafelərinin müdafiə olunmasına Ə.M. Topçubaşova tapşırılmışlar²²⁶.

Ə.M. Topçubaşov müsəlman fohlelerinin təleblərindən ibarət məktub tərtib edib müşaviroye toqdim etmişdi. Məktubda siyasi təleblər de irəli sürülfürdü. Bu təleblər V.N. Kokovtsovun soroncamı ilə müzakirə edilmə-

mişdi, buna görə də onlar çap olunmayaq naməlum qalmışdı. Elan olunmuş təleblər arasında Bakı neft sonayeciləri qurultayı şurasının işlər müdürünin ikinci köməkçisi vozifəsinə müsəlman toyin olunması barədə təlob rədd edilmişdi²²⁷. Fohlolorının mösət problemlərini oks etdirmiş tələblər də - mədonlörədə ayrıca müsəlman hamamlarının, qobiristanlılarının, məscidlərinin yaradılması tələbləri və s. yerinə yetirilməmişdi²²⁸. Hətta fohlolorın adından Ə.M. Topçubaşovun irolu sürdürüyü bu cür cüzi program da ondan asılı olmayan sebəblərə görə çar momurlarına "həddindən çox böyük" program kimini görmüş və bu təloblərdən heç biri yerinə yetirilməmişdi.

Azərbaycanın içtimai xadimləri öz orzulorında, petisiyalarda, orznamo-lərində, çar hökmətinin bu və ya digər nüfuzlu şökslərinin qobulunda olarkən defolordə yerli ohalının ana dilində qozet noşrının zorurılıyi vo senzurən yüngüləşdirilməsi mosolosunu qoymuşdular. Qozet milli monşlik şüurunun formalasması, ümummilli vozifələrin töbliği, diyarda, Rusiya imperiyasında və dünyada baş verən çox mühüm siyasi hadisələrin işqalandırılması, ohalının ümumi siyasi səviyyəsinin yüksəldilməsi və s. üçün lazımdı.

1905-ci ili haqqı olaraq milli siyasi motbuatın toşokkülü ilə hesab etmək olar. 1905-ci il aprelin 22-də canişinin doftorxanası Baş Motbuat İşləri İdarəsinə xəbor vermişdi ki, Ə.M. Topçubaşova Bakıda "ilkin senzura şərtlə ilə tatar dilində gündəlik "Həyat" qozetinin"²²⁹ noşrino icazə verilmişdir. Ə. Ağayev və Ə. Hüseynzadə qozetin müsol redaktorları toyin olunmuşdular.

"Kasıpi" qozeti xəbor verirdi ki, "Həyat"ın noşrindo iştiraka "Qaşqazın, Kazanın, Krimin, Ufanın və başqa yerlərin yazan müsəlmanları sırasından bütün on yaxşı müsəlman qüvvələri"²³⁰ cəlb olunmuşdur.

"Həyat" qozetinin çıxmazı ilə əlaqədar iyunun 6-da ibadət keçirilmiş²³¹, quberniya qazisinin söndürüli ilə "Bakının tacirlərinin və tanınmış adamlarının" tətonnolu yığıncığı olmuşdu²³². Toplaşanları qozetin ohomiyəti vo vozifələri ilə tanış etmək qazizi həvalə olunmuşdu. İştirakçılar qozetin neşrini sexavətə maliiyyətədir. H.Z. Tağıyevin minnədərlərlik etmiş vo onun "millətə sədaqətini"²³³ yüksək qiymətləndirmişdilər.

Yığıncaqdə xəbor verilmişdi ki, quberniya idarəsinin katibi A. Atamaliboyov "Həyat"ın dövlət senzoru toyin edilmişdir. Elo homin gün H.Z. Tağıyevin vo qozetin redaktorları Ə. Ağayevin və Ə. Hüseynzadənin imzaları ilə canişinə minnədərlərlik teleqramı göndərilmiş və ona "bütün Qaşqazın rifahi naməni qüvvə vo cansaşlığı"²³⁴ arzu olunmuşdu.

Qozetin iyunun 7-də çıxmış birinci nömrəsi onun hoyata keçiricəyi vozifələrlə oxucuları tanış etmişdi. Bu nömrədə elan olunmuş prinsiplər son-



"Həzər" qızeti - gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qızet. Bakıda "Kasp" mətbəəsindən Azərbaycan dilində nəşr edilmişdir. İlk nömrəsi 1905-ci il iyunun 7-də, sonuncu nömrəsi 1906-ci il sentyabrın 3-də çıxmışdır. Cəmi 325 nömrəsi çıxmışdır. Nasiri Ə.M. Topçubasov, redaktorları Ə. Ağayev və Ə. Hüseynzadə (1906-ci ildə 102-ci nömrədən sonra təkzə Ə. Hüseynzadə) olmuşlar. Qızetə N. Nərimanov, M. Ə. Sabir, C. Məmmədquluzadə, Ə. Həqverdiyev, H. Zardabi, N. Vəzirov, M. Hadi, F. Kocarlı və başqalarının məqəsləri dərc olunmuşdur.

ralar Azərbaycanda noş edilən demokrətik bütün mötbuat organları üçün əsas prinsiplər oldu. Bu prinsiplər aşağıdakı kimi ifadə edilmişdi: "Biz müsəlman və Rusyanın toboqları olduğumuz üçün rus dövlətinin iqtiadı və siyasi şoraitində təroqqi etmək isteyirik!" Bir az aşağıda deyilirdi: "Biz müsəlmanıq və buna görə de bütün din qardaşlarımızın təroqqisini arzu edirik və dünyanın hansı güşəsində olursa-olsun onların inkişafını ürokdan salamlayırıq. Biz türkük və buna görə de hər yerdə bütün türkloru inkişaf, təroqqi və xoşbəxtlik arzu edirik"²³⁵. İlk dəfə "Həzər" qızetində boyan edilmiş bu prinsiplər "Irşad", "Füyuzat", "Təroqqi", "Açıq söz", "Sədə", "İstiqlal" və s. qızet və jurnalların naşirleri və redaktorları da sadiq idilər. Dövri mötbuatın sohifolərində müxtəlif ictimai-siyasi coroyanların mövqeyini oks etdirən məqale və korrespondensiyaların dərc olunmasına baxmayaraq osason bu prinsiplər üstünlük təşkil edirdi.

Milli mötbuat senzura məhdudiyyətlərinə moruz qalırdı. Qızetlərin naşirleri bu məhdudiyyətlərə qarşı çıxaraq 1905-ci il 17 oktyabr tarixli çar manifestində vəd edilmiş söz və mötbuat azadlığına, habelə Dövləti Dumasının qanun layihelerine böyük ümidiłər boşayırdılar: "Biz müsərir naşirlik işi şərəfinə duran sədlərə və maneolərə göz yumurq, lakin biz daha yaxşı və üstəlik çox da üzəqda olmayan goləcəyə ümidiyo yaşıyırıq, o goləcəyə ki, xalq nümayəndəliyi fikir və sözə görə coza və repressiya özbaşınlığının ağır zülmünü aradan qaldıracaq, o geleceyə ki, mötbuat haqqında qanunu bu və ya digər dərəcədə "pozmağa" görə qiyomat verilməsi indi ozilmiş və simasızlaşmış mülki məhkəmənin işinə çeviriləcək"²³⁶.

Bu dövrde Azərbaycan ictimaiyyətini odobi dilin dəha da inkişafı məsəlesi maraqlandırırdı. Əli boy Hüseynzadə "Təroqqi" qızetindəki "Dilimiz, yazımız, ikinci ilimiz" məqaləsində osmanlı dilini odobi dil kimi qəbul etmək arzusunu bildirmişdi. Lakin Colil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, habelə Abbas Səhət, Fürudin boy Köçərli və Əbdürəhim boy Haqqverdiyev hesab edirdilər ki, odəbi yazılı dilin əsasını "azori" xalqının dənlişq dili təşkil etməlidir²³⁷.

İrəli sürülmüş "avropalaşmaq, islamlaşmaq və türkloşmok"²³⁸ şəhərətrafında qızığın diskussiyaları gedirdi. Bu diskussiyalar müyyən dorocoda milli hərəkatın yüksəlişi prosesini oks etdirirdi. Azərbaycanın azadlıq horokatında mütəroqqi və votenporvər ohval-ruhiyyəli demokratik ziyyahaların nümayəndələrinin əksəriyyəti iştirak edirdi. Onların arasında yazıçılar, müəllimlər, publisistlər və incəsənət xadimləri, o cümlədən Abdulla Şaiq, Süleyman Sani Axundov, Nəriman Nərimanov və başqları var idilər²³⁹.

Milli metbuat orqanları vaxtaşırı olaraq "zorlori istiqamot" gərə bağlanır. Jurnalistlər cenzura məhdudiyyətlərindən savayı müxtəlif "qaydaların ve qorarların" maddelerin uyğun məhdudiyyətlərə de moruz qalırlılar. Sonralar, məsolon, 1915-ci ilde "Yeni İqbal" qəzetində "ictimai qayda vo asayıf üçün zorlori fealiyyətinə" gərə hətta Məhəmməd Əmin Rəsulzadə barədə istintaq işi qaldırılmışdı. Hərbi veziyət elan olunmuş yerlər haqqında qaydaların 23-cü maddəsi (qeydlər) osasında o həbs edilmiş və Bakı həbsxanasının bölməsində saxlanılmışdır²⁴⁰. İstintaq gedisiində Bakı Jandarm İdarəsinin momurları M.Ə.Rəsulzadənin tərcüməyi-halli barədə məlumat verərək xəbərdarlıq edirdilər ki, "o, yerli müsəlmanlar arasında böyük nüfuzlu malikdir, müsəlman xeyriyyə cəmiyyətinin katibidir" və "qüsurlu foaliyyəti və ictimai asayıf üçün zorarı olan bir adam kimi tanınır". Yerli hakimiyət orqanlarının qərarı ilə 1915-ci ilin iyulunda M.Ə.Rəsulzadəyə "hərbi veziyət elan edilmədiyi bütün dövr ərzində" Qafqaz diyanət hədudlarında yaşaması qadağan edilmişdir²⁴¹. Hərçənd onun şəxsi yazışmasında da axtarış zamanı "heç bir ləkəloyıcı" şey tapılmamışdır²⁴².

M.Ə.Rəsulzadə XX əsrin övvəllerində milli metbuat səhifələrində öz okşini tapmış materialların təhliliini verərək onların aşağıdakı əsas cəhətlərini göstərirdi:

- 1. Yeni metod məsələsi. Məktəblərdə ana dilinin tədrisi səs metoduna əsasən aparılmalıdır. Mədrəsə programına müasir elmlərin daxil edilməsi.*
- 2. Milli məktəblərin açılması. Mövcud kənd molla məktəblərində fars dili əvəzində ana dilinin öyrənilməsi. Müasir tipli yeni məktəblər açılması.*
- 3. Dövlət məktəblərində ana dilinin öyrənilməsinə icazə verilməsi tələbi.*
- 4. Bütün dini idarələrin və müsəlmanların əmlakının "vəqfi" işləri idarəsinin müsəlman əhalisinin tərəfindən seçilmiş ruhanişlərin və vəzifəli saxşırın tabeliyinə verilməsi.*
- 5. Başqa millətlər kimi müsəlmanlar tərəfindən də maarifçi, xeyriyyəçi və digər belə cəmiyyətlərin təşkiləti.*
- 6. Şəhər özünüidarəsinə və Dövlət Dumasına seçkilər üzrə seçki qanunlarda müsəlmanlar barəsindəki məhdudiyyətlərə qarşı kampaniya.*
- 7. Bütün mülki və amlak hüquqlarının müsəlmanlara şamil edilməsi və onların siyasi və mülki hüquqlarının bütün qalan vətəndaşlarla bərabərəşdirilməsi²⁴³.*

Bəleliklə, publisistlərin diqqəti Azərbaycanın sosial cəhətdən yuxarı toboqlarının dosfeleri qaldırıldıqları məsololərə ətrafında comloşmışdır.

Petisiya kampaniyası gedisiində irolu sürülmüş tolobıldordan biri do Azərbaycanda zemstvonun tövbisi idi.

Canişin 1905-ci ilin iyulunda Qafqazda mülki işlər üzrə baş rois Y.D.Malamye teleqramında Qafqazda zemstvo təsisatı haqqında osasnamonin tövbığının möqsədəyğunluğunu və mümkünlüyünü qeyd etmişdi. Tiflisli Canişin Şurasının iclasında o, geniş niqə səbəloyorok diyarada nozordo tutulan zemstvo islahatının əsas prinsipləri ayrı-ayrılıqla sərh etmiş və bu islahat haqqında xüsusi "Ösasnamo" hazırlanmasının zəruriyini qeyd etmişdi²⁴⁴. "Dinciliyi və emin-amanlılığı bərəqərət etmek" üçün iso canişin Tiflisdo bütün silklərdən və şəhərlərdən olan nümayəndələrini müşavirösini çağıracağını vod etmişdi.

Ved olunmuş müşaviro 1905-ci il iyulun 16-də keçirildi, müşavirədə 59 nəfər - çar administrasiyasının Qafqazdakı nümayəndələri, mülkodalar və sahibkarlar, habelə iri qəzətlərin redaktorları və başqları iştirak edirdilər²⁴⁵.

Cıxış edənlərin əksariyyəti 1864-cü il "Ösasnamosu" ilə diyarın əhalisini geniş tanış etməyi təklif etdi. Həmin sonoda görə zemstvonun foaliyyət sahəsi sırı təsərrüfat məsoloları ilə sərt məhdudişdirilmişdi. Ösasnamo Ə.Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və H.Z.Tağıyevin köməyi ilə 1905-ci ilin avqustunda dorc olunmuşdu²⁴⁶.

Azərbaycan sahibkarları zemstvonun tövbığını başlanması xəborini sevincə qarşılıqlılar. Onlar zemstvo təsisatlarında torpaq sahibləri ilə birləşdə başlıca mövqə tutmaq, yerli məsololərin hollindən fayda götürmək niyyətində idilər. Onlar cəni zamanda diyarın özünüidarəsinə, təsərrüfat məsələlərinin hollində müstəqilliye nail olmağa ümidi bosloyırdılar.

Ə.M.Topçubaşov Azərbaycan sahibkarlarının isteklərini ifadə edərək "16 iyul günüün" Qafqazın "salnamolorində obidi olaraq yaddaqalan gün" adlandırmış, bunu "islahatların başlanğıcı" hesab etmiş, "Qafqazda zemstvo təsisatı tövbığının mümkünlüyünü və möqsədəyğunluğunu" alıqlaşdırılmışdır²⁴⁷. O, müşavirənin çağırılmasını canişinin "dinino və milliyyətinə forq qoymadan diyarın bütün ictimai qüvvələrini"²⁴⁸ bu məsolonun hollino colb etmək istəyinə göstəricisi kimi qiymətləndirirdi.

Müşavirədən az sonra canişinin göstərişi ilə "Zemstvo osasnaması" dorc olundu. Onun osası 1864-cü il "Ösasnamosu" təskil edirdi. Ümumişk zemstvo sahə idarəsi on aşağı zemstvo vahidi sayılırdı. Rusiyadan forqlı olaraq Zaqafqaziyada sayca çox olmayan kond comiyyətləri tərkibində daha kiçik vahidlər yaratmaq təklif olunurdu. Sonrakı mərhələ zemstvo olmalı idi.

Zemstvonun qlasnuları xüsusi sahə yığıncaqlarında ve on iri zemstvo rüsumu ödəyənlərin xüsusi seckî yığıncaqlarında seçilməli idilər. Qəza qlasnularının ümumi sayı iri torpaq sahibləri ilə başqa iştirakçılar arasında tən bölündürdü.

Diyarda ali zemstvo instansiyası hər qəzadan iki qlasının nümayəndəliyi ilə mahal zemstvosunu nəzərdə tuturdu²⁴⁹. Mahal zemstvosunun hüquqları Mərkəzi Rusiya quberniyalarındaki zemstvoların istifadə etdikləri hüquqlara bərabər tutulurdur. Layihədə nəzərdə tutulduğu kimi, zemstvo təsisatları üzərində ciddi inzibati nezərinə heyata keçirilməsi Daxili İşlər Nazirliyinin nümayəndəsindən, qubernatorlardan və qəza reislərindən ibarət Canişin Şurasının üzvlərinə hevələ olummuşdu və bu bir dəfə çarımızın müstəmləkə siyasetini tecəssüm etdirirdi. Canişinin göstərişi ilə qəza və quberniya müşavirələri sentyabrde keçirilməli idi, sentyabrın 15-dək isə müşavirələrin protokollarının canişinin dəftərxanasına toqdim edilməsi nəzərdə tutulmuşdu²⁵⁰.

Müşavirələrin keçirilməsi üçün bu qədər az müddət ayrılmış Azərbaycan sahibkarlarının nümayəndələrini narahat etdirdi. Onlar hesab edirdilər ki, qruplara qruplaşdırmaq və seckiləri lazımi soviyyədə keçirmək üçün bu müddət kifayət deyildir²⁵¹.

Bununla yanaşı onlar müşavirələrde feal iştiraka çağırıldılardı. Ə.M.Topçubaşov Yelisavetpolda və Hacikəndə belə çağırışlarla çıxış edərək zemstvonun Zaqaf-qaziyada tətbiqinin zəruriyini izah etmişdi. Yelisavetpol quberniyasında zemstvonun tətbiqi üzrə qəza müşavirələrinin və quberniya müşavirovinin təskili vəzifəsini XX əsrin ovvəllərində Azərbaycanın görkəmli icimai xadimləri - A.Ziyadxanov, Ə.Rəfibəyov, Ə.Xasməmmədov, C.Xoyski öz üzərlərino götürmüdürlər²⁵².

1905-ci il avqustun 17-də Bakı qubernatorunun ovozi həqiqi mülki müşavir P.A.Lileyevin sədrliyi, şəhər roisinin ovazi K.Səfərəliyevin, quberniya idarəsinin katibi A.Atamalboyovun və başqa vəzifeli şəxslərin iştirak ilə Bakı quberniyasında zəmstvo idarələrinin taşkılı üzrə ilk müşavir keçirildi²⁵³. Müşavir qəza müşavirələrinin keçirilməsini avqustun 28-nə təyin etdi, sentyabrın 9-dan 13-dək Bakı şəhərində quberniya müşavirovinin keçirilməsini nəzərdə tutdu.

Nəzərdə tutulduğu kimi, avqustun axırlarında Bakı quberniyasının Quba, Cavad, Göyçay, Lənkəran, Şamaxı qəzalərində müşavirələr keçirildi. Həmin qəza müşavirələrində quberniya müşavirovinə və Canişin Şurasına seçilmiş nümayəndələr torpaq sahibləri silkinə mənsub idilər²⁵⁴. Lakin avqust hadisəleri ilə əlaqədar Bakı qəza müşavirovinin keçirilməsi toxiri salındı. Avqustun 19-da Bakı şəhər duması qlaslarının xüsusi müşavirovinə quberniya müşavirovinə nümayəndələrin seçilməsi qərara alındı (canişinin təlimatına görə, Bakı şəhəri

quberniya müşavirəsində 10 nümayəndə ilə təmsil oluna bilirdi)²⁵⁵. Onlar avqustun 22-də dumanın iclasında təsdiq edilməli idilər²⁵⁶. Lakin yuxarıda qeyd olunduğu kimi, avqust hadisələri dumanın toplaşmasına imkan vermodi. Buna görə də yalnız oktyabrın 21-də keçirilmiş qəza müşavirəsində Azərbaycan sahibkarlarının - sənayecilərinin monafelerini K.Səfərəliyev və sədrlik etmiş M.H.Hacınski təmsil etmişdi²⁵⁷. Müşavirədə isə vo orta sonayə və ticarət müəssisələrinin, gomı və torpaq sahiblərinin vo başqalarının nümayəndələri iştirak edirdilər²⁵⁸.

Müşavirə "hökumətin ohaliyə etmədik akti kimi" diyarda zemstvo idarəlorının nezərdə tutulan tətbiqini alıqlaşdı və canişino minnətdərliyi bildirdi. Müşavirə öz qərərində torpaq sahiblərinin isri və xırda torpaq sahiblərinin böülünməsinə qarşı qətiyyətə çıxdı, səs hüquq illik dövriyyəsi 6000 rubldan çox olan ticarət-sonayə müəssisələrinin sahiblərinə verildi. Şəhər sakinləri üçün azy min rubl mobloğında emlak senzi müəyyən edildi²⁵⁹. Buna görə də zemstvo idarəlorında ohalının yalnız varlı toboqolərinin nümayəndələri iştirak edə bilərdilər.

Təcəccüblü deyildir ki, quberniya müşavirəsindən sonra quberniya səcilişlərinin əksariyyətini Azərbaycanın sosial coğrafiyədən yuxarı toboqolərinin nümayəndələri təskil etdirdilər. I.Hacınski, M.H.Hacınski, R.Solimxanov, Ə.Solimxanov (o, Canişin Şurasına da seçilmişdi), N.Əmirəslanov, E.Məmmədov və başqları²⁶⁰.

Sentyabrın 27-də Bakıda quberniya müşavirovi keçirildi. Müşavirədə 33 müvəkkil iştirak etdi. Çox cüzi istisna ilə onların hamısı sahibkarların nümayəndələri idilər²⁶¹. Müşavirədə sədrlik etmiş M.H.Hacınski bildirdi ki, "bütün ohali idarəetməde şoxson iştirak etmək hüquq, bununla yanaşı müstəqil işləmək və şəxsi təsəbbüsünü inkişaf etdirmək imkanı olda edir"²⁶². Bunun həqiqəti nə dəredə uyğun olduğunu belə bir fakt sübut edir ki, bu müşavirədə təhsil senzi qoyulmuşdu - yalnız orta tohsili olanlar qlasını ola bilərdilər²⁶³.

Quberniya müşavirovi qəza müşavirələrinin arzularını tamamlayaraq belə bir fikir ifadə etdi ki, canişinin yanında "Qafqazın bütün zemstvo işlərinin" qəti həlli üçün qəza və quberniya müşavirələrindən seçilən şəxslərən ibarət Xüsusi Şura təsis edilmişdir²⁶⁴. Bununla da diyarinə mosololorının müzakirəsində və hollində dəha feal iştirakın tomin olunması istəyi ifadə edilmişdi.

Quberniya müşavirovi Bakı şəhər divanxanasının üzvü M.H.Hacınski Canişin Şurasına nümayəndə seçdi²⁶⁵. Sonralar son dorucu möhdud olan bu "nümayəndəlik" dumanın xüsusi vəsətindən sonra Bakı şəhər dumasının iki qlasını - İ.Hacıyev və A.Saparovun simasında artırdı²⁶⁶.

Yelisavetpol quberniyasında kondli horotə artıraq adətən qəza müşavirələrinin keçirilmək mümkün olmadı, bu isə quberniya müşavirovinin keçirilməsini pozdu²⁶⁷.

1905-ci il avqustun axırlarında Zaqtala mahalında zəmstvonun tətbiqi üzrə müşavirələr keçirildi²⁶⁸. Ticarət və sonaye müəssisələri sahiblərinin, Zaqtala şəhərinin, kənd cəmiyyətlərinin və s. nümayəndələrinin iştirak etdiyi müşavirələrde diyarın zəmstvonun tətbiqini arzu olunduğu bildirildi. Diyarın ali zəmstvo orqanı Qafqaz zəmstvo yığıncağı hesab olundu. Qafqaz zəmstvo yığıncağı qaza və quberniya müşavirələrini birləşdirməli, diyarın ümumi məsolələri - yollar çəkilməsi, körpülər salınması, ali məktəblər açılması, tibbi xidmətə rəhbərlik məsələləri ilə məşğul olmalı idi²⁶⁹.

1905-ci ilin zəmstvo kampaniyası hissədiləcək nöticələr vermedi. Bundan əlinə əlverişli fürsət düşmüs canişin 1909-cu ilde Zaqqafqaziya qubernatorlarına müraciətində yazmışdı: "... hələ 1905-ci ildə, diyarı idarə etməyə başlayandan sonra Zaqqafqaziyada zəmstvo islahatının tətbiqi ilə əlaqədar məsələləri müzakirə etmək üçün monim sərəncamım ilə əhali torofindən seçilmiş nümayəndələrdən ibarət qəza və quberniya müşavirələri çağırıldı. Lakin o dövrün xüsusi şəraiti ucbatından bəzi qəzalarda bu müşavirələr ümumiyyətə keçirile bilməzdi, keçirilənlər isə məsələni praktik zəmində qoymaq üçün lazımi material vermedi. Bu səbəblər... nozorda tutulmuş dəyişikliklərin hayata keçirilməsindən vaxtında başlamağa imkan vermedi"²⁷⁰.

"Kaspı" qəzeti zəmstvonun tətbiqinə hazırlıq üzrə müşavirələrə bir növ yekun vuraraq zəmstvo kampaniyasının uğursuzluğunu "rus heyatının ümumi şəraiti ilə" izah edirdi. Eyni zamanda qəzet kütükləri inandırmağa çalışırkı ki, zəmstvo "aqrar-iqtisadi xarakterləri proqram vəzifələrinin yalnız bir hissəsinə da yerinə yetirsə", bu, Zaqqafqaziya üçün irəliye doğru iri addım olardı²⁷¹. O dövrün əhval-ruhiyyəsini öks etdirən bu mövqə, şübhəsiz ki, diqqətə ləyiqidir, çünki Azərbaycanın sosial cəhətdən yuxarı təbaqələri zəmstvonun tətbiqini regionun özünüdərəsine, siyasi və milli qeyri-berabərliyin ləğvinə doğru ilk mərhələ kimi qiymətləndiririldilər.

Azərbaycanda zəmstvo kampaniyası 1909-cu ildə keçirildi. Noyabrın 12-15-de Bakı quberniyasında və Bakı şəhərində zəmstvonun tətbiqi məsələsinə dair Bakı quberniya müşaviri keçirildi. Müşavirədə 35 nefər iştirak etmişdi²⁷². Yığıncağı hazırlamaq, onun məsələləri üzərində işləmək üçün Ə.M. Topçubaşovun başçılığı ilə ilkin komissiya seçildi. O, komissiyanın işinin nöticələri haqqında müşavirəyə məruzə etdi. Komissiya 1890-ci il zəmstvo əsasnaməsinə aşağıdakı bəndlərin əlavə olunmasını zoruri saydı: a) yerli suların idarə olunması; b) əhaliyə hüquq yaradımının təşkil; c) barışdıcı hakimləri seçmək hüququ; c) məktəblərin və məktəbdənənar təhsil məsəssilərinin idarə olunması. Komissiya barışdircilik təsisatında seçki

prinsipinin zorunlılığını diqqəti cəlb etdi - demək olar bütün barışdıcı hakimlər yerli əhalinin dili bilmirdilər, torcumöçilərə bel bağlayırdılar və onların sehv tərcüməsi sehv qərarlarla səbəb olurdu, bu isə əhalinin ədalət mühəkiməsinə inamını qırırı²⁷³. Bəndlərin hamisi səs çıxlığı ilə qəbul olundu.

Müşavirədə sədrin belə bir toklifi koskın fikir mübadiləsi doğurkı ki, quberniya zəmstvo idarələrinin əzvində bütün quberniyalar və vilayətlər üçün ümumi olan, bütün Zaqqafqaziya üçün nozorda tutulan və imperiyafoaliyyət göstərən quberniya zəmstvo idarələrinin ümumi solahiyətinə malik olan bir dairə zəmstvo idarəsinin təsis edilməsi mümkünüy mütəzakiro olunsun. Ə.M. Topçubaşov toplaşanlara bildirki, komissiyada bu məsələ üzrə fikir ayrılığı olmuşdur: komissiya üzvlərinin bir qismi hesab etmişdir ki, öz mədəni səviyyəyinə görə bəzi vilayətlər çox geri qalmışlar və onlar üçün ümumdiyər zəmstvo idarəsini kimi rəhbər orqan lazımdır. Dövlərlə isə bunun əksinə olaraq hesab etmişdir ki, belə mərkəzi orqana lüzum yoxdur. Ə.M. Topçubaşovun özü isə geniş zəmstvoya torofdar çıxaraq bunu belə əsaslandırdı ki, "diyərimizin maraqları no qədər müxtəlif olsa da, bizim hamimizin Moskva və Ryazan quberniyalarında tosadüf olunmayaq, lakin bu qədər çox olan ümumi cəhiyacımızı da yaddan çıxarmaq lazımdır. Biz islahatlar orəsfəsindəyik və hüquqi cohdən bir vahid təşkil edirik. Yaxşı oları ki, məsəlon, zəmstvo ilə bağlı canışın qarşısında sualları ayrı-ayrı quberniya zəmstvoları deyil, mərkəzi zəmstvo orqanı qoymayı. Bu orqan təkco tosorfüfat heyatının deyil, hom da icitmə-siyasi höyətin tonzimlöyicisi olacaqdır. Diyar zəmstvosunun təsis edilməsi canab canışın torofindən islahatların höyətə keçirilməsində diyarın nümayəndələrinin dili ilə onun fikirlərini təsdiqleyən sübutlar söylenilməsinə imkan verərdi"²⁷⁴. Ə.M. Topçubaşov homçının zəmstvo idarələrinin faaliyyəti üzərində hökumət nozarətinə torofdar çıxmışdı: hökumət nozarətinə yalnız zəmstvo idarələrinin faaliyyətinin və qərarlarının qanuniliyi üzərində qoymaq lazımdır²⁷⁵.

Müşavirədə senzin minimum həddinin müəyyən edilməsi haqqında, kuriyalar haqqında və təhsil senzi üzrə adamların seçkilərə iştiraka buraxılması haqqında məsələlər qaldırıldı. Ə.M. Topçubaşov komissiyanın adından ziyalıların zəmstvoya cəlb olunmasının məqsədöyüngülü məsələsini qoymayı. Bu, etiraz doğurdu, çünki kuriya sistemində ziyalılara yer verilməmişdi. Ə.M. Topçubaşov, M.H. Hacınski təhsili olan adamlara zəmstvoda müvafiq yer verilməsini təkidlə telob etmiş və bunun üçün hətta kuriya sistemində dəyişikliklər etməyi və ziyalıları xüsusi kuriyaya ayırmayı təklif etmişdi. Zəmstvoda bütün kargızlıq rus dilində aparılmalı idi. Möhz buna görə də

tohsilli adamların iştirakı xüsusən vacib idi. Həm de M.H.Hacinski güman edirdi ki, iştirak hüquq yalnız müvafiq orazide aži üç il yaşaması şəxslərə verilməlidir²⁷⁶. Müşavirə dörd kuriyanın: kəndli, şəhərli, torpaq sahibi və ticarət-sənaye kuriyalarının tətbiqi vo hər kuriyadan qlasnlarını sayının tutulan vergiya proporsional olması barədə komissiyanın təkifini yekdilliklə qobul etmişdi²⁷⁷. Bununla yanaşı Ə.M.Topçubaşov vergi senzini maksimum darəcədə aşağı salınması barədə tətbiq etmişdi, çünki yuxarı senz çox az adama seçicili olmaq imkanı verirdi - "daha geniş seçicili hüquq onun məhdudlaşdırılmasından hətta praktik cəhətdən də sərfəlidir"²⁷⁸. Senzi müsəyyənəşdirmək üçün on nəfərdən ibarət yardımçı komissiya yaradılmışdı. Onlarında Ə.M.Topçubaşov, M.T.Əliyev, Ş.Sixalibeyov da var idi²⁷⁹.

Azlıqların hüquqlarının tomin ediləməsi məsələsinin etrafında xeyli müzakirə getmişdi. Ə.M.Topçubaşov məlumat vermİŞdi ki, ilkin komissiyanın təkə ruhəlisi barədə deyil, başqa millətlər barədə də azlıq hüququnun tomin ediləməsi məsələsinə yekdilliklə öz mönfi münasibətin bildirməsidir. Bəki qubemiyasında əsasən üç millət yaşayırı: ruslar - 7 faizdək, ermənilor - 5 faizdək idilər, qalanlarım iso əksəriyyəti yerli əhali idi²⁸⁰. Şəmaxi şəhərinə təmsil etmiş M.T.Əliyev toplaşanları şəhərin əhalisinin milli tərkibi ilə tanış etdi - 20 min nəfər müsəlman, 800-a yaxın erməni vo 200 nəfərdən çox olmayan, lakin nümayəndələri homişə müsəlmanları tərəfindən şəhər özünüdürərə orqanına seçilən ruslar. M.T.Əliyev deyirdi: ruslara goldikde iso, "müsəlmanların hamisi rus dilini öyrənməyo can atri, Rusiya yaxşı münasibət bəsləyirler və azlıq taşkil edən rusların hüquqlarının tomin olunmasından səhəbat getənəsi onlar üçün tohqiqədiridicidir. Onlar onsur da bu azlıq qoruyurlar"²⁸¹. M.R.Vokilov, Ş.Sixalibeyov, N.V.Rayevski, M.Y.Kərimov və başqların azlıq imtiyazları verilməsinə qarşı çıxaraq hesab edirdilər ki, bu, düşməncilik toxumunu sepe biler. K.I.Xatisov onlara etiraz edərək demişdi: "Müsəlmanlar azlıq taşkil etdiklərinə görə hüquqlarının qurultayı şurasında və şəhər rəisiylə yanındakı şurada tomin olunmasına tələb edəndən və orada proporsional nümayəndəlik tətbiq olundan, bətə tamamilə többi bir şey kimi görünürdü, səhəbat azlıq taşkil edən ermənilorın hüquqlarının tomin edilməsindən gedəndə iso bu, etiraz doğurur"²⁸². Ə.M.Topçubaşov bu məsələyə komissiyanın mönfi münasibətini müşavirə iştirakçılarının nəzərini çatdıraraq bildirmişdi: "Bizdə ümumi cəhətiyaların və mənafələrin tomin olunmasına xidmət edən zəmstvo deyil, qarşılıqlı çəkışma və sonsuz mübahisələr ocağı yaranacaq. Bündən iso ne zəmstvo üçün, na da ümumiyyətə diyən gelecek firavanhı üçün heç bir fayda gözəzlək olmaz.. Bu prinsip bu vo ya digər sosial-iqtisadi və siyasi prinsip osasında birləşmiş hər hansı bir azlıq hüquqlarını tomin edərək düzgün qurulmuş insan

birgəyəşiyində münasibətlərin ədaləti tənzimləyicisidir,.. rus gerçəkliliyindən hətta hüquqların bu cümlədən edilməsi iso yalnız milli azlıqların hüquqlarının təmin olunmasına gotirib çıxaraçaqdır. Zənimcə, indi bu şuan Qafqazda irolu sürmək bizzət zəmstvonun olmasına istəmək deməkdir.. Vəziyyət oslindo necədir: əgər müvafiq rayonun adamları ümumi seydlər öz yerli təsirətət cəhətiyalarını mümkün qədər daha möqsədliyən və dəha yaxşı ödəmək üçün zəmstvoda birləşirəsə, bu cəhətdən bu vo ya digər millətin hökmonun təmsil olunması üçün ona xüsusi imtiyazlar vermek ne dərəcədə lazımdır"²⁸³.

Səsvermədə 11 səso qarşı 22 səs çıxlığı ilə vo iki nəfər bitorof qalmaqla müşavirə zəmstvoda azlıqlı mənafələrinin tomin edilməsi zorulılığına qarşı çıxdı²⁸⁴. Azərbaycanda zəmstvonun tətbiqi ilə bağlı geniş məsələlər dairəsinin bu qədər oträflı müzakirəsinə baxmayıraq ovvolki vo sonrakı müşavirələr kimi bu müşavirədən hər hansı bir müsbət noticaya gotirəndi. Zəmstvonun tətbiqi tələbləri Azərbaycan cəmiyyətinin aktual cəhətiyalarından biri olaraq qalırıdı. Hər dofto olverişli fürsət düşəndə çar hökumətinin diqqəti buna colb edildi. 1916-cı ilde hökumət qarşısında yenidən zəmstvo müşavirələrinin keçirilməsi məsələsi qaldırıldı. Yerli hakimiyət orqanları buna razılıq verərək ovvolki illordə (1905, 1909) olduğunu kimi bundan əhəlinin geniş dairələrinin narazılığını özləri üçün lazımi mocraya yönəlmək, onları osas təmənşiyası problemlərindən yayanırmış vasitəsi kimi istifadə etməyə ümidi bəsləyirdilər. Müşavirələrin iştirakçılarının böyük əksəriyyəti 1890-cı il osasnaməsi²⁸⁵ üzrə zəmstvonun Qafqazda tətbiqindən tərəfdar çıxsa da, Dövlət Duması bu qorarı müdafiə etən, hökumət bu dofto də müharibə şəraitinin islahatları keçirilməsi üçün müəsəbət vaxt olmadığını bəhanə gotirərək bu mosoləyə baxmadı. Beləliklə, bütün soyłor vo baxma-yaraq Azərbaycanda zəmstvo tətbiq olunmuşdu.

Mətbuat Dövlət Dumasının təsis edilməsinə böyük ümidiyərək bəsləyirdi. "Kaspı" qəzetiinin 1905-ci il 5 avqust tarixli nömrəsinin baş məqədəsində Bulğın layihəsi "tarixi akt" kimi səciyyələndirilirdi. Qəzeti fikrincə, layihənin elan edilməsi və müzakirəsi "bütün şübhələri aradan qaldıracaq və dövlət quruluşumuzun böyük yeniləşmə işinə yalnız fayda gotirocakdır"²⁸⁶. Qəzeti razılıq hissə ilə qeyd edirdi ki, Bulğın layihəsinin sərovi Qafqaz canişinəno ruy üçün göndərilmişdir. Qəzeti ümidi edirdi ki, Qafqaz canişinini "yerli vüvvələri" layihənin müzakirəsinə colb edəcəkdir.

Avgustın 6-da telegraf "Dövlət Dumasının təsis edilməsi" barədə xəbor yaydı vo "Dövlət Dumasına seçkilər haqqında Əsasnamə" ilə əhəlini tanış etdi. Hər iki aktda xalq nümayəndəliyi kobud surətdə saxtalaşdırılmışdı. Dövlə-

İst Dumasının rolü qanunvericilik layihelerinin ilkin qaydada hazırlanması ve müzakiresi, dövlət mədaxili və mexaricinin maddelerine baxılması ilə möhdudlaşdırıldı²⁸⁷. Mütləqiyət sarsılmaz olaraq qalırı. Çar elan edirdi ki, bu yeni təsisatın "daha tekmilləşdirilməsi qayğısimi təmamilə öz üzərinə götürür".

Çar hökuməti Dumani çağırmaqla xalq içinde konstitusiya xülyalarını möhkəmləndirməye ümidi bəsləyirdi. Liberal sahibkarlar Bülgün Dumasından tam razi olmasalar da, bununla yanaşı Dumada iştirak etməyi qorara alırlar. Azərbaycan sahibkarları buna daha qızılqılıq tərəfdar cixıd və Dövlət Dumasının təsis edilməsi barədə xəbəri alqışlamaqdə tələsdirler. "Əsaslı islahatlar sahəsində ilk addım", "böyük daxili islahata başlanılmışdır, keçmiş quruluş tədricən tarixdə qalır və rus comiyəti parlaq, azad heyat, ciddi qayda-qanun, məqbul emək və geniş nezareti orəsfəsindədir", - publisistlər öz sevinclərini bu cür izhar edirdilər. Onlar "iclasa başqalarının buraxılmaması" barədə göstərişə haqq qazandıraraq bunu "aşkarlığı möhdudlaşdırırmış" istəyi kimi deyil, "hazırkı dövrün səraiti ilə" izah etməye çalışırdılar²⁸⁸.

"Dövlət Dumasına seçkiler haqqında Əsasname"də kifayət qədər açıq deyilmişdi ki, Rusiyanın milli ucqarlarının ehalisi hələ hazırlanacaq xüsusi qaydalar əsasında Dumaya nümayənde seçə biləcəkdir və "rus dilini bilməyən şəxslər"²⁸⁹ Dumaya seçilə biləməzler. Buna baxmayaraq Azərbaycan ideoloqları bildirmişdilər ki, "elan olunmuş aktin ayrı-ayrı bəndlərini qiymətləndirməyin hələ vaxtı deyildir"²⁹⁰. Bununla yanaşı milli sahibkarlar Dumada təmsil olunacaqlarına ümidi bəsləyərək orada "müvafiq yer"²⁹¹ almışa can atırdılar. Layihənin müzakirəsi gedisində dəfələrə söz və mətbuat azadlığı verilməsi, senzurənən leğvi zəruriyyət haqqında məsələ qaldırılmışdır²⁹².

Azərbaycan sahibkarları, onların ideoloqları 1905-ci ildə öz tələblərini, ümidi və ethiyaclarını bütövlükda ifade edərək sonralar bu məsələləri qoymaq üçün hər bir imkandan istifadə etmişdilər. Belə ki, milletlərərəsi münəsibətlərin keşkinləşməsi ilə əlaqədar 1906-ci ildə canişin tərəfindən çağırılmış "barışdırıcı" qurultay adlanan yığıncaqın işinin gedisində Azərbaycan nümayəndə heyətinə demək olar hər bir üzvü öz çıxışında aprel petisiyəsinin bu və ya digər müddəəsinə toxummuşdu. Qeyd etmək lazımdır ki, bu çıxışlarda tələblər konkretləşdirilir və onların həyata keçirilməsi yolları müyyənəşdirilirdi.

Qurultayda Azərbaycanın çoxmilletli sahibkar təbəqəsinin milli dəstələri arasında ziddiyətlər tam çıqlıqlı ilə özünü bürüze vermişdi. Azərbaycan və erməni sahibkarları arasında iqtisadi sahədə rəqabət getdikcə daha çox ictimai-siyasi həyatda da öz əksini tapdı. Qurultayın işi buna parlaq sübut

idi. Buna baxmayaraq qurultaya böyük ümidi bəslənilirdi. Qurultaya gərgin hazırlıq getmişdi. Regionun bütün inzibati mərkəzlərini təmsil edən görkəmli ictimai xadimlər nümayənde heyətinin tərkibinə daxil edilmişdilər. Mətbuat orqanları qurultayın perspektivləri haqqında müxtəlif roylor dərəcədir, öz sohifələrində mövcud ohval-ruhiyyənin və fikirlərin bütün palitrasını geniş əks etdirirdilər. Üzeyir Hacıbəyovun "Irşad" qəzetiində dərc olunmuş məqaləsində qurultayı təskil edənlərə məsləhətlər verilir, torəfləri barışdırmaq üçün bütün torəflər hər cür soy göstərocayı inam bildirilir və qurultayın verəcəyi təpşirqlər böyük ümidi bəslənilərdi²⁹³. Qəzet "Ehtiyatlı olmaq lazımdır" adlı məqalədə qurultaya nümayəndəlik məsələsinin tohilini verərək hesab edirdi ki, toqquşmaların olmadığı, adamların "qardaş kimi" yaşadıqları yerlərin nümayəndələri qurultaya dəvət olunsayıd, daha yaxşı oları. "Bax məhz həmin deputatlar sizin gözünüzü açacaq və o zaman siz görəcəksiniz ki, bizim aramızda heç bir düşməncilik yoxdur"²⁹⁴.

Qurultay 1906-ci il fevralın 20-da Tiflisdə canişin sarayının böyük salonda açıldı. Qurultayın tərkibi çox mətəbər idi. Qurultaya Canişin Şurasının bütün üzvləri, qubernatorlar, azərbaycanlıların və ermənilərin nümayəndələri, ruhanılar iştirak edirdilər. Nümayəndəliklərin coğrafyası geniş idi. Sosial tərkibinə görə isə qurultay yekcins idi - orada yalnız sosial cohordan yuxarı təbəqələr təmsil olunmuşdular. Azərbaycan torəfi belə təmsil edilmişdi: Tiflisde - andlı müvəkkil Məmməd boy Şahmaliyev, Hüseyn boy Yadigarov, Şərif Mirzəyev, qazı Mövlazadə; İrəvandən - Ağaxan İrəvanski, Abasqulu boy Hacıbəyov; Naxçıvandən - Eynali boy Sultanov, Məhəmməd ağa Şahattività; Yelisavetpol qəzasından - Ələkbər boy Xasməmmədov, Adil xan Ziyadxanov; Zəngozurdan - Cəlil boy Sultanov; Şuşa qəzasından - Cahangir xan Nurubəyov, Qalabov Isabəyov, İsmayıllı Quliyev; Nuxa qəzasından - Hacı Cəlil; Qazax qəzasından - İbrahim ağa Vəkilov; Ərəs qəzasından - Sultan boy Sultanov; Axalkalaki qəzasından - Məmmədəğa Polavəndov; Borçalı qəzasından Rahim boy Axundov, Əbdürəhman Haqverdi oğlu; Bakıdan - Əhməd boy Ağayev, Əlimərdan boy Topçubaşov, Qara boy Karabəyov, Kərbəlayı Əsrəfil Hacıyev. "Tiflisski listok", "Qafqaz", "Novoye obozreniye", "Mşak", "Araq", "Kaspı", "Irşad" qəzetlərinin nümayəndələri də qurultaya iştirak edirdilər²⁹⁵. Erməni torəfini Tiflisden, Bakıdan, İrəvandən, Şuşadan, Yelisavetpoldan, Qarsdan, Qazax qəzasından, Batumdan, Aleksandropoldan, Nuxa qəzasından olan nümayəndələr təmsil edirdilər. Qurultayda yüksək vəzifəli çar momurları - general Malame, general Sultan-Krim-Girey, Canişin Şurasının bütün üzvləri, qubernatorlar, ruha-

nilar iştirak edirdilər. Ə.M.Topçubaşov qurultayın redaksiya komissiyasının sadri seçilmişdi.

Canişin qraf İ.I.Vorontsov-Daşkovun giriş nüqtində qeyd olunmuşdu ki, il ərzində onun "mənəsəz erməni-müsəlman qırğıının" qarşısını almağa yönəldilmiş bütün seydləri yalnız "bəalanın bir qədər lokallaşmasına, bir qədər səngiməsinə" görətir çıxarmışdır. İndi isə onlar "tosirli fayda vərə bilən" inzibati tədbirləri müzakirə etmek üçün toplaşmışlar. O, bələ nəticəyə golmişdi: "Məsələ onda deyil ki, bu qarma-qarışlılıqda kim günahkardır, məsələ ondadır ki, ölkənin maddi rifahını məhv edən bəlaya son qoymaq üçün hansi vəsitələri təsirlidir. Bu bəla yalnız quldurlara və inqilabi təşkilatlara sorf edir"²⁹⁶.

Azərbaycan tərefinin nümayəndələrini diyarda millətlərəsi münasibətlər sahəsində təkrar olunan bu kədərləri hadisələrin səbəblərinin aşkar çıxarılmış mehanizmisi maraqlandırırı. Ə.Ağayev aşağıdakı məsələləri aydınlaşdırmağı təklif etmişdi: diyarda ermənilərin və müsəlmanların möşət vəziyyəti, onların vəziyyətindəki fərqlər; son ildə Rusiyadan içtimai-siyasi həyatında ümumi cərəyanlar; ermənilərin və müsəlmanların bu cərəyanlara münasibəti; erməni təşkilatları. Ə.M.Topçubaşov qurultayın müəyyən programının olmamasından narahətini bildirib toqqusmaların səbəbləri haqqında məsələnin müzakirəsinə istiqamət verməyə çalışaraq demişdi: "Onları (səbəbləri-D.S.) axtarıb tapmaq *Qafqazın Rusiyaya birləşdiyi gündən etibarən bütün tarixini yazmaq* (qeyd mülliifindir-D.S.) deməkdir. Buna burada bizim nə vaxtımız, nə də gəcümüz çatar... Senator Kuzminski bu səbəbləri burada yaranmış iqtisadi, milli və inqilabi sərafatda görür. Hadisələrin səbəbləri məsələsinə da bu hüdudlarda müzakirə etmək olar"²⁹⁷. Səbəbləri aydınlaşdırırkən nümayəndə heyətləri arasında ciddi fikir ayrılıqları meydana çıxmışdı: ermənilər səbəbləri hakimiyyət orqanlarının fealiyyətsizliyində, azərbaycanlılar isə erməni silahlı təşkilatlarında görürdülər.

Ə.M.Topçubaşov "hakimiyyətin özünün pisliydi keçmiş rejimin" imperiyanın "özgə xalqları" barəsində siyasetini səciyyələndirərək yaziirdi: "Bu siyasetin devizi Roma imperiyasının köhnə və sinanmış "*divide et impera*" prinsipi idi. "Parçala və hökm sü", yəni bir milləti başqa millətin üstüntü salmışdır, birincə müvəqqəti himayədarlıq et, başqasını taqib et, sonra isə cəbhəni deyis... Bundan da monaviyatsız siyaset ola bilərmi!... Onun nəticələri və son dərəcə kədərləri nəticələri göz qabağındadır, xüsusun də ucqarlıarda... Bir millətin başqa millətdən uzaqlaşması, bir milletin başqa milletə inamsızlığı - bax bunlar ən yaxın, kədərləndirici nəticələrdər..."²⁹⁸.

Qurultayda qərara alındı ki, toroflər ayrıca müşavirələr keçirsin, bu müşavirələrin nəticəsində hər bir torof program hazırlasın və sonra bu proqramlar birgə iclaslarda müzakirə edilsin.

Canişin İ.I.Vorontsov-Daşkov general Malameyo iclaslarda sədrlik etmək, sonra isə irolı sūrlən bütün müləhizələr haqqında ona ətraflı morozu etmək selahiyəti vermişdi. 1906-ci il fevralın 23-də general Malameyo proqramlar təqdim olundu. Azərbaycan tərefinin proqramını Ə.Ağayev elan etdi. O qeyd etdi ki, proqram təribə edilərkən "tezliklə möhkəm sülh olda edilməsi və sülh şərtlərinin mümkün qədər tez yerinə yetirilməsi"²⁹⁹ nozordu tutulmuşdur.

Proqramın bondlörlərin tohliki göstərki, tortibçilərin fikrincə, diyarın sakitleşməsinə goturib çıxara bilən tokiflərə yanaşı ümumdemokratik toloblar da qoyulmuşdu. Proqramın müzakirəsi prosesində Adil xan Ziyadxanov qeyd etmişdi ki, "müsəlman nümayəndələri proqramı təribə edərən orada öz siyasi ideallarını öks etdirmək möqsidi güdməmişlər, yalnız o bondlöri vermişlər ki, bizim dərin inamimizə görə, hoyecan içinde olan diyarın sakitləşdirilməsinə goturib çıxara bilər. Əvvəlcə somimi və sarsılmaz sülh yaratmaq üçün bütün vəsitələri işə salmaq lazımdır, sonra isə 17 oktyabr manifestindən və orada ifadə olunmuş hər cür azadlıqlardan danışmaq olar. No qədər ki, bu qəndi hadisələr bizimizin üstündü Damokl qılıncı kimi kasdırılmışdır, heç bir azadlıq barədə düşünməyin də daymoz, azadlıq isə müsəlmanları hava vo su kimi lazımdır"³⁰⁰.

Azərbaycan nümayəndo heyətinin proqramı millətlərəsi toqqusmalarla goturib çıxarış səbəblərin aydınlaşdırılması vozifəsindən başlanırdı. Bu hissədə tərk-silahın zoruriyyi göstərilirdi. Buna isə yalnız diyar əhalisini tam sakitləşdiridən sonra başlamaq olardı. Yaylaqlar mosolosu da qaldırılmışdı. Köçərlilərin əmlakının və həyatının tohliyəsizliyini tömər etmək üçün aşağıdakılardır təklif edilmişdi: hər iki millətin nümayəndələrindən ibarət xüsusi qarşıq komissiyaların təsis edilməsi; yerli hakimiyyət orqanının rəhbərliyindən yerli əhalidən ibarət qarşıq törkübdə gözətçilər qoyulması; şohorluların bitorof millətdən olan yerli hakimiyyət orqanı nümayəndəsinin sədrliyi ilə hər iki millətin nümayəndələrindən ibarət qarşıq komissiya yaradılması - həm də bu komissiyaların qərarları hakimiyyət orqanları tərəfindən icra edilməli idi. Daha sonra nümayəndə heyəti təlob edirdi ki, "vozifəli şəxslərə və ictimai xadimlərə milli zəməndə hücumlar olmasın", milli zəməndə törödilən "cınayıtkar hərəkətlərin" qarşısı alınsun, horbi və inzibati tədbirlər - möhkəmələrin qoruları, inzibati sürgünər və s. yalnız yerli qarşıq komissiyaların razılığı ilə tətbiq edilsin.

Elə həmin gün proqrama oləvelər edilmişdi. Azərbaycanın deputat heyəti verilmiş imkəndən istifadə etməyi qorara almış, və proqrama öz tələblərini

daxil etmişdi - diyarda ümumi, icbari, pulsuz ibtidai təhsilin tətbiqi, əhalinin bütün qruplarının hüquqi vəziyyətinin faktiki bərabərşöhrüləşməsi və s. Bütin vəzifəli şəxslərin onlara həvələ edilmiş xidməti funksiyaları maneəsiz həyata keçirməsinə tominat verən tələblər də daxil edilmişdi. Deputat heyəti öz yaşayış yerini tərk etməye məcbur olmuş adamlar üçün həyat şəraitini yaratmaq məqsədilə tədbirlər görülməsi barədə dəklif etmişdi³⁰¹.

Azərbaycan tərəfi mədənələrəsi toqquşmaların qızışdırılmasında "Daşnak-sütyun" partiyasını, erməni silahlı dəstələrini ittihəm edərək bu quldur dəstələrinin buraxılmasını tələb etmişdi. A.Ziyadxanov öz çıxışında demişdi: "Əgər "Daşnak-sütyun" Qafqazda öz silahlı qüvvələrini buraxmasa, müsəlmlər da tədricən öz dəstələrini yaratmaq məcbur olacaqlar, onda qanlı toqquşmalar labüb olacaq və çəçəklənən Qafqaz yenidən qan içinde üzəcəkdir"³⁰².

Ə.M.Topçubaşov müzakirə olunan bütün məsələləri - toqquşmaların səbəblərini, öz yurd-yuvasını tərk etməye məcbur olmuş adamlar üçün həyat şəraitinin yaradılmasını və başqa məsələləri ümumi təhsil programı ilə üzvi surətdə əlaqələndirdi. O, Ə.Ağayev ilə tam həmroylik göstərdi. "On min əhalisi arasında on nəfər de olsa savadlı tapılmadığını" qeyd edən Ə.Ağayev hesab edirdi ki, "birce təhsil vasitəsilə hər şəxə son qoymaq olar". Bunun üçün o təklif etmişdi ki, "bütün diyara hər bir müsəlmanın ödəməye hazır olduğunu xüsusi vergi qoyulsun". Ə.M.Topçubaşov diyarda ümumi, icbari, pulsuz ibtidai təhsilin totbiqinin çox böyük əhəmiyyətini göstərək izah edirdi: "Yönümündən asıl olmayaq Rusyanın bütün siyasi partiyaları və ictimai qrupları dövləti-ictimai firavanhılgıñ bu əsaslı məsələsini öz platformalarına daxil edirlər və öz tələblərinin öntüne çıxırlar"³⁰³.

Tələbləri ifade etmek, tam bir sıra sənədləri, petisiyaları tərtib etmek sahəsində sanballı təcrübəsi olan Ə.M.Topçubaşov bu zərurəti elan edərək məsələnin həyata keçirilməsi üçün müsəvərəde praktik tövsiyələr verməyə çalışmışdır: hər şəyden əvvəl ümumi və pulsuz qaydada icbari təhsil totbiq edilməli, ibtidai məktəbdə dərsler ana dilində keçiləməlidir. "Bu prinsip semaralı pedaqoqikanın əsas telebinə cavab verən prinsip kimi artıq canışın qraf Vorontsov-Daşkov tərəfindən bayan edilmişdir"³⁰⁴. Ə.M.Topçubaşov sözüne davam edərək bildirmişdi ki, lakin müsəlmanlar usşaqlarını ana dilində oxutmaq üçün onlara verilmiş hüquqdan istifadə edə bilmirlər, cənubi onların ana dilində "müəllim hazırlayan müvafiq institutu" yoxdur. Zaqafqaziya müəllimlər seminariyası nezdindəki tatar bölməsində başqa tədris ocaqlarında olduğu kimi polis rejimi və "müqəddəs təhsil işi ilə heç bir əlaqəsi olmayan nə isə bir rəsəlik siyaseti"³⁰⁵ hökm sürür. Bu bölmə müsəl-

manların monafelerinə uyğun deyildi. Ə.M.Topçubaşov Qori seminariyasının tatar bölməsini Azərbaycanın şəhərlərində birincə köçürümöyi, onu müellimlər institutuna çevirməyi, müsəlman ruhani seminariyası açmağı töklif etmişdi³⁰⁶. O həmcinin belə bir məsol qoymuşdu ki, müsəlmanların həyatı mənafelerinin müzakirəsində onların özlorının rəyləri nəzərə alınınsın, müsəlmanlara təkcə tədris ocaqlarının təsərrüfat məsələlərində deyil, həm də təlim-təbiyyət məsələlərində iştirak etmək hüququnu verilsin.

Məlum olduğu kimi, N.Nərimanov da 1906-ci il iyunun 18-də "Hoyat" qəzetiñdə dərc edilmiş meqəlosunda "Qori seminariyasının Azərbaycan əhalisinin yaşadığı başqa mərkəzi şəhər" köçürülməsi məsələsinə qoymuşdu. O bunu belə əsaslandırdı ki, hər şəyden əvvəl seminariyadakı təlim proqramını doyişmə lazımdır. Seminariya elo müəllimlər hazırlamalıdır ki, öz dilini, adəbiyyatını, dinini bilsinlər və ibtidai məktəblərdə usşaqları zamanın təlobinə uyğun dərs keçə bilsinlər, xalq və voten üçün təbiyyəli, savadlı usşaqları hazırlaya bilsinlər. O, müəllimlərin buraxılışımı ilə 10 nəfərdən 40 nəfərodakı artırımı töklif edirdi. Qori seminariyasından başqa daşı 2-3 seminariya, özü də Azərbaycan əhalisinin yaşadığı mərkəzi yerlərdə: Bakıda, Gəncədə və başqa yerlərdə seminariyalar açmaqla bu problemi həll etmək olardı. "Qori seminariyasına on cəox 60 sağird qəbul olunur və təkrar edirik ki, Qoridə daim yaşayış azərbaycanlılar yoxdur. Əger belələrlər yoxdursa, konanda oxumağa golonlar da olmayıacaqdır"³⁰⁷.

Qurultaya ümumi tohsil, məktəblərin növürləri barədə diskussiya getmişdi. Q.Qarabəyov bundan narahat olduğunu bildirmişdi ki, əhalinin porakonda yaşaması ümumi tohsili çətinləşdirəcəkdir. Öz tərəfindən ümumi tohsilin totbiqini və onun təzlikli həyata keçirilməsini alqışlayan Tiflis qubernatoru baron Raus fon-Trauntenberg Finlandiya və İsveç təcrübəsinin götürüb soyxar məktəblər açmağı məsləhəti görmüşdi. Ə.M.Topçubaşov bunu yalnız comiyyətin daha çox müstəqil olduğu və "hələ də məktəb işində hökm sūron polis qaydalarının"³⁰⁸ aradan qaldırıldığı şəraitdə mümkün hesab etmişdi. Məktəblərin növürlərindən birinci V.Kəvikkil təklif etmişdi - əhalinin qarışq yaşıdagı yerlərdə qarışq məktəblər yaradılsın; homin məktəblərdə şəriət məllətlər və ruhanıllar tərəfindən tədris olunardı, dillər isə birləlikdə öyrədiildi. Q.Qarabəyov sağird kontingentinin qruplaşdırılması kimi alternativ variant da irali sürmüdü.

Təhsil proqramları bəndinin müzakirəsini general Malame bu cür yekunlaşdırılmışdı: "Diyarda ümumi ibtidai təhsilin totbiq etmək lazımdır və bunun üçün xalq dövlətin xəzinosuna kömək kimi lazımi vəsait verməyə hazırlıdır, müəllimlər institutunu müsəlman mərkəzinə keçirmək, müsəlman mərkəzində müsəlman ruhani seminariyasını açmaq, kəndlərdə şagirdlərin qruplaşdırılmasına mane olma-

maq, Tiflisdəki şia və sünni ruhani məktəplerini birləşdirmek zəruridir"³⁰⁹. Cəxanlılar bu nəticə aşkar əhəmiyyətə malik olsa da, heç vaxt heyata keçirilmişdi.

Azərbaycan nümayəndə heytinin programına müsəlmanların hüquqlarının Qafqazın başqa əhalisinin hüquqları ilə faktiki berabərliyinə bərdə bənd də daxil edilmişdi. Hər şeydən əvvəl səhəbət şəhər esasnamasının 44-cü maddesinin leğvindən gedirdi. Həmin maddəyə görə şəhər özünüdürər orqanlarında müsəlman əqlənlərin sayı əqlənlərin ümumi sayının yarısından çox ola bilmezdi. Ə.M.Topçubaşovun məlumat verdiyinə görə, canişinin şəxsi toxubbüüs ilə Yelisavetpolda şəhər dumasına seçkilərdə məhdudiyyətlərin götürülməsinə baxmayaq 44-cü maddə hezə də qüvvədə idi. Bakı Birja Komitəsinə və Arbitraj Məhkəməsinə seçkilərdə də məhdudiyyətlər saxlanılmışdı. Ə.M.Topçubaşov qeyd edirdi ki, belə bir veziyətde müsəlmanların laqeydiyinin sobəti tamamilə aydınlaşdır.

Ə.Ağayev din sahəsində məhdudiyyətlərin aradan götürülməsi zəruriyindən danışaraq toplasılan xəbərdar etmişdi ki, o, 11 il orta məktəbdə müəlliimlik etmişdi və bu vəzifəyə müsəlman olduğuna görə təsdiq olunmayırdı. O, xalqlar arasındaki çıxışmaların aradan qaldırılması yoluńa hüquqların berabərliyinə görə dənizdən gəldi³¹⁰. A.Ziyadxanov demədi: "Müsəlmanın andlı müvəkkil olması üçün ədliyyə nazirinin təsdiqi tələb olunurdu"³¹¹.

Programda canişinin yanında "diyar sakitləşəndək əhalinin nümayəndələrindən ibarət xüsusi müşavirənin" təsis edilməsi məsələsi qaldırılmışdı. Ə.M.Topçubaşov nümayəndə heyəti adından izah vermişdi ki, "bu qədər müxtəlif və rəngarəng əhalisi olan diyanət idarə olunması son dərəcə mürükək və çatın işdir. Diyanətin geridə qalmışının sobəblərindən biri də budur. Qafqazın an görkəmləri nümayəndələri bunu dərk edirlər". O sözünə davam edərək demədi: "Hətta istəsən da, bütün yerli xüsusiyyətlərdən lazımlıca baş çıxarmaq mümkin deyil. Rəhbərlik funksiyalarını yerinə yetirmək üçün isbu xüsusiyyətləri bilmək zoruridir. Yalnız yerli adamlar bu xüsusiyyətlərdən baş çıxarmağa qadirdirlər. Canişin yanında təklif etdiyimiz xüsusi müşavirə bütün əhalini tömsil edən məhz belə adamlardan ibarət olacaqdır. Müsəlmanlar bu müşavirəni diyarda hökumət idarələrinin mövcud quruluşuna bir düzəlis kimi təklif edirlər". Ə.M.Topçubaşov həm də ümidi etdiyini bildirirdi ki, "təklif olunan xüsusi müşavirə diyanətli başçısı yanında daimi nümayəndəliyi orqan əhəmiyyəti, Ümumqafqaz scymi əhəmiyyəti kosb edə bilər"³¹². O deyirdi: "Həsrətində olduğumuz azadlıq naməni biz diyanət sakitlişdirilməsi işinə kömək və yardım göstərməliyik və təklif olunmuş tədbirlərin bütün praktik çətinliklərinə baxmayaq biz bunu etməliyik"³¹³.

Ölkədə hüquq qaydasının, bununla yanaşı iso sülhün və əmin-amanlığın yaradılmasının temel daşı olan ədalət mühakiməsi haqqında məsələ yeno də qaldırılmışdı.

Öz fealiyyətinə məhkəmə qanunvericiliyinə yenidən baxılması ilə başlamalı olan Dövlət Dumasına Ə.M.Topçubaşov böyük ümidişər boşloyırdı. 1864-cü il məhkəmə nizamnamələri Qafqazda qısalılmış şökildə tətbiq edilmişdi, barəndəri hakim, andlı məhkəməsinin seçki prinsipinin tətbiqinə məhol qoyulmurdur, ilkin istintaqın təskili qeyri-normal idi. Əsl müstəntiqlər olmadığına görə ilkin istintaq məhkəmə vəzifələrinə namizədlərin və barəndəri hakimlərin köməkçilərinin əlinde idi. Ə.M.Topçubaşov Qafqazda "məhkəmə müstəntiqlərinin surroqatını deyil, öz təcrübəsi və müstəqilliyi ilə mühibb istintaq funksiyalarının yerinə yetirilməsindən azad ola bilən əsl istintaq hakimlərinin" görmək istədiyini bildirmişdi. Onun fikrincə, nəzər almaq lazımdır ki, "ilkin istintaqı aparılanlara onda doqquzu və hətta dəha böyük faizi yerli əhalinin dilini, mənviyyatını, mösətini və bütün xüsusiyyətlərini bilməyən adamlardır". O, məhkəmə polisi kimi məhkəmə təsisatının tətbiq edilməsi zorluluğunu göstərirdi³¹⁴.

A.Ziyadxanov II Aleksandrin məhkəmə nizamnamələrinin üç prinsipi üzərində dayanmışdı - tocili, həqiqi və mərhomotlu məhkəmə. O etiraf etmişdi ki, məhkəmə islahatından sonra Azərbaycanda məhkəmə müəyyən dərəcədə "həqiqətperət və mərhomotlu" olmuşdur. Lakin məhkəmənin süreti yoxdur. Məsolon, "məsləkdar Şahmalyevlərin prosesi demək olar 100 ildir ki, uzanır"³¹⁵. Ədalət mühakiməsi prosesinə "yerli və nüfuzlu" adamlar davət olunmurdular. Yelisavetpol şəhərinin ədalət mühakiməsi orqanlarında demək olar bir nəfəs də müsəlman yox idi.

Qurultayda nümayəndə heytinin qotnamələri oxundu. Azərbaycan nümayəndələrinin təklifləri bütövlükde aşağıdakılardan ibarət idi: 1) İbtidai məktəbdə ümumi, icbari, pulsuz tohsilin tətbiqi, məktəbləri yaratmaq və saxlamaq məqsədi ilə dəha iri qruplarda birloşmak imkanının verilmesi, mümkün olan yerlərdə iso soyyar məktəblərinin tətbiqi; əhalisinin tərkibinə qarışıq olan kondlorlarda qarışıq məktəblərin təsis edilməsi, istor tosorrüfat, istorədə tolim-torbiyə sahəsində məktəb işinə yuridik hüquqlar veriləmisi, müəlliim və ruhani seminarialarının təsis edilməsi; 2) Müsəlmanların hüquqlarının başqa millətlərlə faktiki tam berabərliyin qanunvericilik yolu ilə təmin edilməsi, ictmai özünüdürər üzrə seçkilər üçün müəyyən edilmiş senzin aşağı salınması; 3) Andlı məhkəmənin, yerli dilləri bilən barəndəri hakimlərin seçki prinsipinin tətbiqi, təcrübəli müstəntiqlər, məhkəmə polisi, seçki münsif hakimləri təsisatının tətbiqi, məhkəmə müstəntiqləri tərkibinə

gücləndirilməsi, təhsil senzi nəzərə alınmaqla etibarlı tərcüməçilərin ciddi seçilmesi, ilkin istintaqın icraatında vekillerin iştirakı və s. Qurultay iştirakçıları bu tədbirlərin həyata keçirilməsi işində canişine böyük ümidişlər bəsləyərək ona bir növ kömək göstərmək üçün teklif etmişdilər ki, canişinin yanında xalq tarofundan seçilmiş nümayəndələrdən ibaret xüsusi müşaviro təsis edilsin. "Taxt-tac zirvəsindən rus xalqının nümayəndələrini dövlət işlərində (Dövlət Duması nəzərdə tutulur - D.S.) iştiraka çağırın güclü sesin eşidildiyi indiki vaxtla Qafqaz əhalisinin de sosinin eşidiləcəyinə"³¹⁶ inanınca Əlimərden bey Topçubaşov başqalarını da buna inandırmağa tələsirdi.

Köçərilər, onların hərəketi zamanı təhlükəsizliyin temin edilməsi məsəlesi üzrə xüsusi komissiya seçilmişdi. Komissiyaya İravan general-qubernatoru qraf V.F.Tizenqauzen başçılıq edirdi. Komissiyanın tərkibinə Tiflis qubernatoru baron P.A.Rauş fon-Trautenberg, Yelisavetpol qubernatoru A.A.Kalaçov, Qafqazda baytarlıq işinin müdürü P.A.Zolotaryov daxil olmuşdular. Azərbaycanı Ə.M.Topçubaşov, Ə.Vəkilov, C.Sultanov, M.Eminov, Ş.Mirzəyev temsil edirdilər. Tarla işlərinin, köçərilərin təhlükəsizliyin temin edilməsi barədə komissiyanın konkret teklifləri nümayəndələrin tərfindən bəyənildi. Nümayəndələr bu tədbirlərdən başqa köçərilərin oturaq həyata keçirməsinə kömək tədbirləri haqqında ümumi məsələnin müzakirəsi üçün canişinin dəftərxanası yanında səriştəli şəxslərin iştirakı ile xüsusi müşavirenin yaradılmasını zəruri hesab etdilər. Zərərəçəkənlərin ailələrinə yardım göstərilməsi zəruri sayılırdı.³¹⁷ "Irşad" qəzetiñin müxbiri bununla əlaqədar xəber verirdi ki, meclisin üzvləri canişinin yanında keçirilən müşavirədə müsəlmanların teklifi ilə qarar qəbul etdilər ki, hökumət köçərilərin həyat və emlakının təhlükəsizliyini temin etsin. Bunun üçün tədbirləri hökumətin özü müəyyən etməli idi³¹⁸.

Qurultayın sonuncu, yekun müşaviresində canişin çıxış etdi. O qeyd etdi ki, mülətlərərəsə münəaqişiñi bir tərəfdən qeyri-legal silahlı təşkilatlar, digər tərəfdən isə "çox vaxt nüfuzlu şəxslər tərfindən rəhbərlik edilen quldur destələri" həyata keçirildilər. O dedi: "Əlahəzər imperator istədi ki, erməni-müsəlman davasına son qoyulsun və buna son qoyulmalıdır"³¹⁹. Büttövlükde banşdırıcı komissiyaların, xüsusi müşavirənin təsis edilməsi, zərərin ovezinin ödənilməsi, əhalinin təhlükəsizliyin temin edilməsi ilə bağlı bəndləri, hətta qurultayın tövsiyi etdiyi prinsiplərlə əhalinin tacili ədalət mühakiməsi ilə temin olunması məsələsinə qəbul edən canişin qeyd etdi ki, "maarifçilik tədbirləri və müsəlmanların hüquqlarının başqa milətlərin hüquqları ilə beraberşədirilməsi barədə müşavirənin nəzərdə tutuduğu məsələlər artıq mərkəzi hökumət tərfindən işlənib hazırlanır və güman etmək lazımdır ki, müşavirənin arzu

etdiyi monada həll olunacaqdır". O həmçinin qurultay iştirakçılarını ömür etdi ki, "əhalinin savadlandırılmasının və məktəb işinin lazımi soviyyəyə qaldırılması üçün özündən asılı olan bütün tədbirləri" görəcəkdir³²⁰. Canişin həmçinin söz verdi ki, Rusiya qanunvericiliyindən və inzibati səroncamlardan müsəlmanların saxışdırılmasına aid olan və loygud ilə qızıl təxiro salmadan səroncam verəcəkdir. Qalan bəndləri isə o, müəyyən edilmiş qaydada yuxarı instansiyların qarşısında vəsətət qaldırmış yolu ilə həll etmək niyyətində id. Canişin Qoridon daha münasib olan yerdə müllikimlər seminarıyası açılmasının mümkinliyünü üzərində dəyandı.

Nümayəndələr çar hakimiyyətinin Qafqazdaq nümayəndosino və bu doftə də o qədər inandılar ki, İ.Hacıyevin aşağıdakı bəyanatı iştirakçıların hamisindən yekünlilikle bəyonıldı: "Canişinin yanında keçirilən hazırkı müşavirələr haqqında xatiro olaraq canişinin adına Tiflisi Qafqaz üçün ali məktəb təsis edilsin və bu məqsədə bütün diyarda iano toplanmasına başlan-

sin"³²¹. Qurultay belə ruh yüksəkliyi ilə öz işini başa çatdırdı.

Nümayəndələr öz yerlərinə gedib çatmağa macər tapmamış canişinin no qədər səmimi olduğunu ömür əldər. Martin 6-da keçirilmiş müşavirədə canişinin yanında xüsusi müşavirəyə Azərbaycan nümayəndələri seçildilər. Onlar Ə.M.Topçubaşov, Ə.Vəkilov, Ə.Zülqədərov, M.Şahmalyev, A.Kazanlıpov idilər (nümayəndəliyə namizəd - I.Ziyadxanov və M.Eminov)³²². Lakin canişinin dəftərxanası qurultayın qorarlarının həyata keçirilməyə tolosmiridi. Martin 17-də dəftərxanası direktoru bildirdi ki, quberniya və qoza barışdırıcı komissiyalarının yaradılması barədə hololik heç bir səroncam yoxdur. Yalnız aprelin 6-da bu komissiyaların yaradılması barədə canişindən telegram geldi, lakin həmin komissiyalara millotlolarası münasibələrin bütün məsələləri üzrə müşvərəçi sos hüquq verildiyi bildirilirdi. Başqa məsələlərə görə isə onlar həyata keçirildi.

Qurultayın siyasi yekunu isə 1906-ci ilin payızında "Difai" partiyasının yaradılması oldu. Bir çox azərbaycanlı nümayəndələr belə bir noticayə golüşdilər ki, 1905-1906-ci illərin toqquşmalarında ermənilərin üstünlüyü onların "Daşnakşütün" partiyasının və silahlı dəstələrinin mövcud olmasına iddi. Bunu nəzərə alaraq onlar siyasi qüvvələrini bir təşkilatda birləşdirmək qərarına gəlmisdilər.

Bələdliklə, Azərbaycanda siyasi cəroyanların formallaşması XX osrin evvəllərində ölkədə yaranmış obyektiv şəraitlərə sənətə bağlıdır. Sənət hüquqsuzluq və zülm şəraitindən hər cür qadağanlar və məhdudiyyətlər barosunda danişmaq imkanı əldə etmiş Azərbaycan sahibkarları öz ideoloqlarının simasında ilk

dəfə olaraq tələblərini, arzularını və isteklərini ifade edib ali hökumət instansiyalarına təqdim etdilər. 1905-ci ilin aprel petisiyasiında toplanmış, sonralar isə erizelerde, müraciətlərdə və metbuat yazılarında konkretləşdirilən bu tələb, arzu və isteklər bütün xalqın mənafəyini eks etdirirdi və gelecek partiyaların və təşkilatların siyasi platformlarının temelini qoymuşdu.

2.3. İctimai-siyasi təşkilatlar

Din azadlığını nezərdə tutan 1905-ci il 17 aprel tarixli çar fərmanı, habelə imperiya əhalisine "vətəndəş azadlıqlarının sarsılmaz əsaslarının" verilməsini elan etmiş 1905-ci il 17 oktyabr tarixli çar manifesti siyasi partiyaların və təşkilatların, xeyriyyə cəmiyyətlərinin və s. yaranmasına böyük rol oynadı. Bu işdə milli sahibkarların nümayəndəleri və ideoloqları fealiyyət göstərirdilər.

1905-ci ilin yazında və yayında Rusiya imperiyasının müsəlman ucqarlarında yaşayan xalqların siyasi qüvvələrinin birləşməsi prosesi baş verdi. Azərbaycan nümayəndəleri müsəlman hərəkatında, xüsusun müsəlmanların siyasi təşkilatının - özünü "İttifaqı-müslimlər" adlandırmış Ümumrusiya Müsəlmanları İttifaqının yaradmasına yaxından iştirak etdilər.

İttifaqın yaradılmasının teşəbbüskarları Krim və Kazan tatarları - R.İbrahimov, Y.Akçurin, I.Qasprinski idilər. Ə.M.Topçubaşov hazırlığı içinde feal iştirak etmişdi.

Ümumrusiya Müsəlmanları İttifaqının yaradılması, bu təşkilatın təsis qurultayıının çağırılması ideyası heles 1905-ci ilin əvvəllərində meydana gəlmış, 1905-ci ilin iyundunda isə Çistopolda 500 nəfərofdə adamın topladığı görüşdə təşkilat cəhətən rəsmiləşdirilmişdi. Bu görüşə bohanı "Çistopol toyu" deyilən hadisə olmuşdu (molla Kamalov öz bacısını arə verirdi). Toy mərasimi ictimai yığıncağa çevrilmiş və hotta orada qotnamo qobul olunmuşdu. Müşavirenin iştirakçıları konstitusiyalı monarxiya ideyasını müdafiə edərək həmçinin vicdan, din, söz, metbuat, yığıncaq, toplantı azadlığının həyatə keçirilməsinə, ümumi və bərabər seçki hüquq şorti ilə "xalq nümayəndəliyinə" tərəfdər çıxıqlarını bildirmişdilər³²³.

Siyasi platformada müsəlmanların birləşdirilməsinin tərəfdarları toroqipərvərlərin - "bitərəflik" bayraqı altında müxtəlif burju-a-mülködər partiya və qruplarından olan ünsürləri birləşdirməye cəhd göstəren rus liberal-monarxiya burjuaziyasının siyasi qruplaşmalarının təsirini öz üzvlərindən hiss edirdilər. Müsəlman dünyasında geniş tanınmış I.Qasprinskini naşırılıyı və redaktorluğu ilə Baxçasarayda nəşr olunan "Tərcümən" qəzeti 1905-ci il av-



1905-ci ilin 17 aprel tarixli çar fərmanı, habelə imperiya əhalisine "vətəndəş azadlıqlarının sarsılmaz əsaslarının" verilməsini elan etmiş 1905-ci il 17 oktyabr tarixli çar manifesti siyasi partiyaların və təşkilatların, xeyriyyə cəmiyyətlərinin və s. yaranmasına böyük rol oynadı. Bu işdə milli sahibkarların nümayəndəleri və ideoloqları fealiyyət göstərirdilər.

1905-ci ilin yazında və yayında Rusiya imperiyasının müsəlman ucqarlarında yaşayan xalqların siyasi qüvvələrinin birləşməsi prosesi baş verdi. Azərbaycan nümayəndəleri müsəlman hərəkatında, xüsusun müsəlmanların siyasi təşkilatının - özünü "İttifaqı-müslimlər" adlandırmış Ümumrusiya Müsəlmanları İttifaqının yaradmasına yaxından iştirak etdilər.

Tərcümən - ictimai-siyasi, iqtisadi, elmi qəzet. 1883-1918-ci illərdə Baxçasarayda (Krimda) tatar dilində dərc olunmuşdur.

Qəzeti naşiri və redaktoru İsmayılov bəy Qasprinski idi.

1905-ci ilin 17 aprel tarixli çar fərmanı, habelə imperiya əhalisine "vətəndəş azadlıqlarının sarsılmaz əsaslarının" verilməsini elan etmiş 1905-ci il 17 oktyabr tarixli çar manifesti siyasi partiyaların və təşkilatların, xeyriyyə cəmiyyətlərinin və s. yaranmasına böyük rol oynadı. Bu işdə milli sahibkarların nümayəndəleri və ideoloqları fealiyyət göstərirdilər.

1905-ci ilin yazında və yayında Rusiya imperiyasının müsəlman ucqarlarında yaşayan xalqların siyasi qüvvələrinin birləşməsi prosesi baş verdi. Azərbaycan nümayəndəleri müsəlman hərəkatında, xüsusun müsəlmanların siyasi təşkilatının - özünü "İttifaqı-müslimlər" adlandırmış Ümumrusiya Müsəlmanları İttifaqının yaradmasına yaxından iştirak etdilər.

Tərcümən - ictimai-siyasi, iqtisadi, elmi qəzet. 1883-1918-ci illərdə Baxçasarayda (Krimda) tatar dilində dərc olunmuşdur.

"Tərcümən" qəzeti - ictimai-siyasi, iqtisadi, elmi qəzet. 1883-1918-ci illərdə Baxçasarayda (Krimda) tatar dilində dərc olunmuşdur. Qəzeti naşiri və redaktoru İsmayılov bəy Qasprinski idi.

gustun 12-də Nijni Novgorodda qurultaya hazırlıq üzrə təşkilat müşavirisi-nin çağırılmasının xəbar verərək qeyd etmişdi ki, bu müşavirəni torəqqiporvör müsəlmanlar təşkil edirlər³²⁴.

İttifaqın birinci (təsis) qurultayı 1905-ci il avqustun 15-do Nijni Novgorodda yarmarka zamani keçirilmişdi. Qurultayda Rusiyada "İttifaqı-müslimim" partiyasının yaradılması barədə qərar qəbul olunmuşdu³²⁵.

Qurultayda Rusiyadan müsəlman ehalisinin müxtolif təbəqə və qrupları, özü də ziyyətlər və xırda sahibkarlar kifayət qədər geniş tomsil olunmuşdu-lar. Çıxışlarda əsasən Rusiyadan bütün müsəlmanlarının "birloğosinus" çağırışlar sosionidir. Praktik vozifələr kimi ilk növbədə müsəlman sahibkar-larının hüquqlarının hakim rus siniflərinin hüquqları ilə boraborlaşdırılmış vozifikasi irəli sürüldürdü. Bu, bütün petisiyalarını və ərizələrini möhz hommətələblərə başlayan Azərbaycan sahibkarlarının nümayəndələrinin diqqətini cəlb etməyə bilməzdi. Qurultayın qərarlarında qeyd olunurdu ki, "Rusiya müsəlmanları bütün siyasi, mədəni məsələlərdə, həbəcə Rusiyadan indiki vəziyyətdən asılı olaraq meydana çıxmış məsələlərdə homroy olmalıdır-lar"³²⁶. Tələblərin yerinə yetirilməsi üçün isə vaxtaşın çağırılmalı olan yerli yığıncaqların təsis edilməsi nozərdə tutulurdu³²⁷.

Müsəlman sahibkarlarının rus kapitalından asılılığı, onların siyasi cəhdənən təşkil olunmaması Ümumrusiya Müsəlmanlar İttifaqının program sonadlı-nıñ öz tosirini göstərdi. Buna görə də qəbul olunmuş qərarlarda qeyd olunurdu ki, müsəlmanlar barəsindəki mövcud sixidirmaların və hüquqsuzluğun logvi, onların siyasi, dini və əmlak hüquqlarının ruslarla boraborlaşdırılmışlığı uğrunda mübarək "qanuni üssüllərlə" həyata keçiriləcəkdir, "müsəlmanlar öz chtiyaclarını ödəmək işində" Rusiyadan bi gününü və gələcəyini düşünəcək-lər³²⁸. Tələblər "arzular" kimi qələmə verilirdi. Sənədirdə belə fikirlərə tösadüf olunur: "qabaqcıl rus adamları ilə həmşəkər olan düşüncəli müsəlman-lar elə bir qaydanın yaradılması işində iştirak edirər ki, bu qaydaya görə qanunlar xalqın özünün seqdəyi nümayəndələrin iştirakı ilə tərtib ediləcəkdir". Sənədlərdə həmçinin "məktəblər açılması, kitab, qəzet və jurnallar nosri yolu ilə müsəlmanların hərəkətli inkişafına"³²⁹ səy göstəriləməsi boyan edildi.

Rusiya müsəlmanlarının ikinci və üçüncü qurultayları "İttifaqı-müslimim" təşkilat cəhdənən möhkəməldirdi. Bu qurultaylarda nizamnamə qəbul edildi, İttifaqın program müəyyən olundu.

Azərbaycan sahibkarlarının mövqeyindən çıxış edən ideoloqlar bu qurultayların işində xaxından iştirak etmişdir. Demək kifayətdir ki, İttifaqın programını və nizamnaməsini Ə.M.Topçubaşov yazmışdı.

Ikinci qurultay 1906-ci il yanvarın 13-23-do Peterburqdə qeyri-legal şəraitdə, rəsmi icazə olmadan keçirilmişdi. Qurultayda 100-dək adam - sahibkar-lann, ruhaniyin və ziyyətlərin nümayəndələri iştirak edirdilər³³⁰.

Qurultaya toplaşmadan ovvol tatar liberal coroyanının ideoloqları qorara gəlmİŞdilər ki, rus kadetləri ilə programın osasları və onlarla sekci bloku yaratmaq mümkinlÜYÜ barədə razılığa gələnlər. Bu məqsəddö "İttifaqı-müslimim" in üzvləri Y.Akçurin və S.Alkin 1906-ci ilin yanvarında Peterburqdə Konstitusiyalı Demokratiya Partiyası qurultayının işində iştirak etdilər. Özü də passiv iştirak etmedilər. Onlar qurultaya xüsusi boyanatla müraciət edərək İttifaqın kadetlərin programı qəbul etməyo hazır olduğunu bildirdilər. Onlar boyanatda yazmışdır: "Bizim fikrimizcə, Konstitusiyalı Demokratiya Partiyası spesifik rus təşkilatı deyildir, oksino, o, müxtolif millətlərin partiyasıdır. Buna sübə belə bir cəhətdər ki, bu qurultaya müxtolif xalqların nümayəndələri iştirak edirər. Kadetlər partiyası idəyalarının müsəlmanlar arasında çox da qonaqitoxuş yaxşılaşdırma-haxmayaraq onun programının osas motivləri böyük roğbatlı qarşılımlar..."³³¹.

Daha sonra İttifaqın adından bildirildi ki, kadetlər öz proqramlarına müsəlmanların monafeinyo uyğun olan bozı doyişliklər və olavorələr etsərlər, müsəlmanlar tərəfindən dəsha çox müdafiə oluna bilərlər. Onda ayrı-ayrı müsəlmanlar da, bütövlükde İttifaq da toroddud etmədən Konstitusiyalı Demokratiya Partiyasına qoşulardı.

Kadetlər qurultayının nümayəndələri İttifaqın boyanatının partiya proqramının osas idəyaları ilə uyğun goldiyini hesab edərək müsəlmanların bütün müdəddələrini qəbul etdilər. Kadetlər partiyasının liderləri Gessen və Petrajitski də buna çağırıldır. Kazan liberallarının orqanı razılıq hissə ilə öz oxucularına xəbor vermişdi: "Konstitusiyalı Demokratiya Partiyasının ikinci qurultayı müsəlmanların demək olar bütün müdəddələrini qəbul etdi"³³².

Qurultayın işində Azərbaycan müsəlmanlarının nümayəndələri "Kaspı" qəzeti-nin redaktoru Ə.M.Topçubaşov, hokimlər Q.Qarabəyov və Ə.X.Axundov fəal iştirak etdilər³³³.

Qurultay İttifaqın nizamnaməsinin və programının layihələrini, I Dövlət Dumasına seçkilərdə taktikasını müzakiro etdi. Dumada müsəlman fraksiyası qurultayın müyyən etdiyi istiqaməti uyğun fəaliyyət göstərdi.

Qurultayda İttifaqın nizamnaməsi qəbul edildi. Nizamnamənin 23 bondında Rusiya müsəlmanlarına toplif olunmuşdu ki, vahid siyasi partiya yaratsınlar və bütün təşkilat kimi foaliyyət göstərsinlər. Müsəlmanların yaşıdlıqları Rusiya quberniyalarında aşağıdakı 16 rayonun və onların mərkəz-

lərinin yaradılması nəzərdə tutuldu: Qafqaz rayonunda - Bakı, Krim rayonunda - Simferopol, Moskva və Peterburq rayonunda - Peterburq, Aşağı Volqaboyunda - Haştxan, Yuxarı Volqaboyunda - Kazan və i.a. Bütün bu bəndlərdə göstərilirdi ki, Ümumrusiya qurultayına, qurultalararası dövrdə isə İttifaqın Baş Şurasına təbe olacaq rayon yığıncaqların təsis edilir. Nizamnamə İttifaqın üzvlərindən 50 qəpikden 5 rubladək məbləğdə üzvlük haqqı toplanmasını, habelə "Allah namine" ianələr qəbul edilməsini müəyyən edirdi. Toplanmış məbləğ rayon yığıncaqlarının qərarları ilə xərcənməli idi.

Nizamnamə hər il Ümumrusiya qurultaylarının çağırılmasını nəzərdə tuturdu. Qurultaylarda rayon yığıncaqlarından iki nümayəndə, yerli (şəhər) yığıncaqlarından bir nümayəndə həlledici səsli iştirak etməli idi. İttifaqın üzvləri qurultayın qərarlarına təbe olacaqları barədə öhdəlik götürürdürlər. Qurultay İttifaqın müvəqqəti programını qəbul etmişdi. Bu program kadetlərin programı ilə demək olar tamamilə eyni idi.

Dövlət Dumasına seçkilərə kifayət qədər əhəmiyyət veren qurultay seçkilərdə taktika məsələsində kadetlərə qoşulmağı yekdiliklə qərara aldı və boyan etdi ki, bu, müsəlmanlar üçün on yaxşı qərardır. Bununla da İttifaq özünün kadetlərə blokunu rəsmiləndirdi. Öz növbəsində kadetlər təxəllüs sahibkarlırlar sırasından olan millətlər ilə can-başa bloka girildi. Onları iso kadet-doktrinayaqların lideri P.B.Struvenin təmərəqlə töbliği etdiyi "yaradıcı millətçilik" ideyası cəlb edirdi. Bu ideya aslinde ondan ibarət idi ki, birincisi, sağ tomayıllı qıvıvorların töbliği etdiyi ruslaşdırmanın və milli zülmün kobud zorakılıq metodlarından əl çökəlsin, ikincisi iso, qeyri-rus xalqlara məktəbdə, möhkəmədə və zəmstvo özünüdürəsində ana dilində istifadə etmək hüququnu verilsin. Əslində iso "yaradıcı millətçiliyin" möqsədləri hökumatın məqsədləri ilə eyni idi: imperyanın möhkəmləndirilməsi, Rusiyadan bətövülüy və bölgünməzliyi. Fərqli yalnız vasitələrdə idi³³⁴.

Kadetlərin irəli sürdükleri şüurların son məqsədlərinə baxmayaraq, bu şüurlar XX əsrin ilk illərində imperiya hüdudlarında hüquq və imtiyazlarının genişləndiricəcəyin ümidi bəsləyən Rusiya ucqarlarında sahibkar millətlərlər cəlb edirdi. Kadetlər xüsusi inadkarlıqla istor məktəblərdə ana dilinin tədrisini, istorəsə də ana dilində məktəblər açılmasına törfədar çıxırlar. Milli dilin inkişafı, milletin, onun ziyyahlarının formallaşması ve inkişafı comiyyətin intellektual potensialının yüksəliyi üçün böyük əhəmiyyətə malik idi. Buna görə də müsəlman, o cümlədən Azərbaycan sahibkarlarının və ziyyahlarının bu sahədən uğursuz mübarizəni müsbət əhəmiyyətə malik idi. Lakin bu mübarizə hər cür millətçilərin və irticəşələrin qızığın müqavimətinə rast galırdı. İş bundadır ki, ana dilinin tədrisi uğrunda mübarizə çox vaxt millətçilərin bəzi güzəştələrə get-

məsi ilə başa çatırı. III Dövlət Dumasında mosolənin müzakirosi buna nümunədir. 1908-ci il aprelin 3-də Herbi İdarətin təqdim etdiyi dövlət müdafiəsi planının layihəsi barədə xalq məaři naziri A.A.Şwarts hökumətin mövqeyini aks etdiren rey ilə çıxış etmişdi. Şverts məktəbdə rus milli hissini inkişaf etdirməyi və möhkəmləndirməyi, buna görə da "özgə xalqların məktəbi milliloşdırmaç meylinin" qarşısını hər cür almağı təklif etmişdi. Şverts bildirmişi ki, "məktəb milli və mübahizəkar olmalıdır və bu mövqənin hər hansı şəkildə zoifləməsinə dözmək olmaz"³³⁵. Müsəlman fraksiyası üzvlərinin bütün orızaşlarında, petisiyallarında və çıxişlarında deyildiyinə baxmayaraq ali tohsil müəssisələrinin açılmasından səhəbət de gedə bilməzdi. Şəxsi məktəblərə goldikdə isə buna yerli hakimiyyət orqanlarının ciddi nozarəti altında yol verilirdi.

Kadetlər yerli sahibkar millətlərlər ilə can-başa bloka girirdilər. Mosolən, 1906-ci ilin fevralında kadetlər partiyasının MK-si müsəlmanların nümayəndələri ilə partiyanın mərkəzi orqanları arasında daimi olagələr təşkil etməyi zəruri hesab etmişdi³³⁶. İttifaqın kadetlər ilə bloka can atmasına müdaafiə edən M.Ə.Rəsulzadə yazdı ki, müsəlmanlar irtica rejimino qarşı soyularını Rusiyada yaşayan başqa xalqlarla birləşdirməlidirlər. O, belə nöticəyə görəndi ki, müsəlmanların öz soyuları ilə qalib gəlmək ümidi qeyri-realdir³³⁷.

1906-ci il avqustan 16-dan 21-dək Nijni Novgorodda keçirilmiş müsəlmanların üçüncü qurultayında "İttifaqı-müsəlimin" in programı qəbul edildi. Qurultayda 800-ə yaxın adam - yarmarkaya gəlmış tacirlər, sənayeçilər, müəllimlər, mollalar, müsəlman qozətərinin naşirleri iştirak edirdilər. Qurultayda qozətərlərin, o cümlədən "Irşad" qozətinin də müxbirləri iştirak edirdilər³³⁸. Qurultayda Ə.M.Topçubəşov sədriyə edirdi.

11 bölmədən və 79 paraqrafından ibarət programın qəbul edilməsi qurultayın fealiyyətində on əhəmiyyətli hadisə oldu. Bu programın osasını kadetlər partiyası programının başlıca müddəələri təşkil etdi. Təşkilatın siyasi möqsədlərinin izah olunduğu cələ birinci bölmədə göstərilirdi ki, onun vəzifəsi Rusiyanın bütün müsəlmanlarını birləşdirməkdən ibarətdir. İttifaqın təsisçiləri onun "sınıfı olamətdən konar" və ya "ümummilli" bətəşkilat olduğunu bildirməklə müsəlman ucqarlarının geniñ kütələlərinin İttifaq'a cəlb etməyə ümidi bəsləyirdilər.

Kadetlər partiyasının programı kimi İttifaqın da programı konstitusiyalı monarxiya ideyalarını müddəə etdi³³⁹. Program xüsusi mülkiyyəti möqdadəsənə elan edirdi. Kəndliyin cəhətiyələrini "ödomok" möqsədilə (§ 60) program "bütün udel, dövlət, kabinet və monastır torpaqları hesabına" lazımı ölçüdə onlara torpaq verilməsini mümkün hesab edirdi. Xüsusi sahibkar torpaqlarının özgənlikləndirilməsi zoruri olduğu hallarda iso program dövlət

torofindən mülkodalarla bunun əvəzinin "ədaləti qiyəmətlə" ³⁴⁰ ödənilməsini icbari şərt hesab edirdi. Bu məsələdə İttifaq kadetlərlə tam homşeylik nümayiş etdirirdi. Program 8 saatlıq iş günü məsələsindən yan keçərək "normal iş gününün maksimum saatının" (§ 67) ³⁴¹ müəyyən olumluşun arzu edildiyini göstərirdi. Bununla İttifaqın programı fehlələrin mübarizosunun tozyiqi altında holo XIX əsrin axırlarında qəbul edilmiş iş günü haqqında çarqanunvericiliyindən uzaqə getməmişdi.

İttifaqın ideoloqları "milli-mədəni muxtarlıyyət" telebini irolı sürdürdülər (ana dilində məktəblər açılması, milli dilde qəzet və jurnal noşri və s.)

Müsəlmanların ruhani idarələrinin yenidən təşkilili məsələlərinə baxılımasına kifayət qədər mühüm yer verilmişdi. Məktəb işinin islahatı layihəsi də bu məsələyə xidmət edirdi. Təklif olunurdu ki, məktəb və medresələr Maarif Nazirliyinin tabeliyindən müsəlmanların ruhani idarələrinin ixtiyarına verilsin. Müsəlmanların ruhani idarələrinin hüquqlarının genişləndirilməsi, müsəlman ruhanilərinin hüquqlarının pravoslav ruhanilərinin hüquqları ilə borborlaşdırılması, vəqf işinin nizama salınması barədə telebələr irolı sürülmüşdü ³⁴². Mövcud rejimin esaslarına qotiyən toxunmayan bu telebələr ruhaniləri imkan daxilində öz tərəfinə çəkmək meylini eks etdirirdi.

Qurultayda İttifaqın Mərkəzi Komitosisinin 15 nəfərdən ibarət daimi büro-su scçildi. Büronun tərkibinə Ə.M.Topçubaşov da daxil oldu ³⁴³. Daha 5 üzvün MK-ya kooptasiya edilməsi barədə də qərar qəbul edildi (onlardan üçü Bakı, Yelisavetpol və İrəvan quberniyalarından olan müsəlmanları temsil edirdi) ³⁴⁴. "İttifaqi-müslimlən" qurultayı bütün qorarlarını təbliğ etməyi, İttifaqın programını və nizamnaməsini tövsiy etməkə Rusiya müsəlmanları arasında izah işi aparmağı MK bürosunun bütün üzvlərinə bir vəzifə olaraq tapşırıldı. İttifaq MK-sinin üzvlərinə ünvanlanmış məktubda deyiləndir: "Bütün rayonların müsəlmanları İttifaqın programına uyğun horokot etməli, şəhərlər və rayonların kəndlərində regional İttifaqlar yaratmalı, onları təşkilatı cəhətdən rəsmiyləşdirməlidirlər". Daha sonra təşkilatın məqsədləri izah olunurdu: "İttifaqi-müslimlən" təşkilatının ümddə məqsədi maddi və ictimai sahələrdə xalqın monafələrinin müdafiə etməkdir, cəmiyyətdə aparılan islahatlarda vahid xotū hazırlamaqdən və ona əməl etməkdən ibarətdir" ³⁴⁵. "Bürhani-tərəqqi" qəzeti "İttifaqi-müslimlən" in Rusiya müsəlmanlarına ünvanlanan və vicedənə, ədalətə, şəriətə, birləşə və qardaşlığı çağırın çağrışını dorc etmişdi. Qozet həmçinin xəber vermişdi ki, təşkilat 23 nəfərdən ibarət komissiya yaratmışdır. Din komissiyasına Azərbaycandan Əlimerdan bay Topçubaşov, Əbdürəsəd İbrahimov, Xəlil bəy Xasməmmədov daxil idilər.



"Irşad" qəzeti - gündəlik ictimai-siyasi və ədəbi qəzet. 1905-ci il dekabrın 17-dən 1908-ci il iyunun 25-dək Bakıda Azərbaycan dilində dorc olunmuşdur. Qəzətin redaktoru Əhməd bəy Ağayev idi. 1905-1908-ci illərdə Ədib-ül-Məməlik Fərəshənin redaktorluğu ilə "Irşad" qəzəlinin farsca bir neçə nömrəsi çapdan çıxmışdır.



"Vaqt" qəzeti - gündəlik ictimai-siyasi qəzet. 1906-1913-cü illərdə Orenburg şəhərində tatar dilində çıxmışdır. Qəzətin nəşirləri Şakir və Zakir Rəməyevlər olmuşlar.

Iqtisadi komissiyyaya F.Xoyski, Sultanov, Molla Sabir Hosonov və başqaları daxil idilər. Hüquq komissiyyasının tərkibində Ə.M.Topçubaşov, F.Xoyski, X.Xasmommedov da var idilər¹⁴⁶.

Qurultay bütün başlıq vozifələr ilə yanaşı müsəlman partiyası nizamnamosinin tərib edilməsini de seçilmiş MK-ya həvalə etdi. 1906-ci il noyabrın 18-20-də Moskvada MK-nin müşəviroşində nizamnaməyə baxıldı və o, qəbul olundu. Noyabrın 30-da layihə comiyyətlər və ittifaqlar haqqında 1906-ci il 4 mart tarixli müvəqqəti qaydalar osasında qeydiyyata alınmaq üçün comiyyət işləri üzrə Peterburq xüsusi şohor idarəsinə təqdim olundu. Layihəyə yalnız 1907-ci il fevralın 28-də baxıldı və bəzi formal osasları istinad edilmişlər geri qayıtarıldı. Nizamnamədə müvafiq döyişikliklər etmək üçün 1906-ci il aprelin 6-də Peterburqda keçirilmiş MK-nin dördüncü müşəviroşində müvəqqəti komisiya seçildi və bundan sonra layihə idarəsi bir dəfə təqdim olundu¹⁴⁷. 1907-ci il aprelin ortalarında keçirilmiş MK müşəviroşində İttifaqın işlərini aparmaq və Dövlət Dumasında müsəlman fraksiyasının dumadankomət işinə kömək etmək üçün beş nofordon ibarət daimi büro seçildi¹⁴⁸. Büroya aşağıdakı qızətlorun redaktorları daxil oldular: "Kasıpi" - Ə.Topçubaşov, "Ülfət" - A.Ibrahimov, "Kazanski vestnik" - S.Alkin, M.F.Korimov, "Vaqfi" - publisist Y.Akçurun¹⁴⁹.

Müsəlmanların üçüncü Ümumrusiya qurultayında miflətloratasi töqquşmalar mosolosuna dair qotnamə qəbul olundu. Qotnamoda hər iki xalqın da və ictimai-siyasi xadimlərinin diqqəti belə bir zorurotə cəlb edilirdi ki, "Zaqafqaziya müsəlmanları ilə ermənilərin qarşılıqlı barışması işini" öz əllərinə alımlar "və insənporvorlıq naməni, azadlıq horəkatında Rusiyadan bütün xalqlarının monafelərinin ümumiyyəti naməni qarşılıqlı qırğıma son qoyunlar və votondaş azadlığ və siyasi azadlıq prinsipləri osasında Rusiyada şürlü həyatın bərərətə olmasına ümumi səylərlə kömək göstərsinlər"¹⁵⁰.

"İttifaqı-müsəlmin" in MK-ə Dövlət Dumasında müsəlman fraksiyasının fəaliyyətini rəhbərliyi həyata keçirirdi. Onun üzvləri Dumaya deputat seçilir, qanun layihələrinin müzakirəsində, program hazırlanmasında iştirak edirdilər. Bu zaman onlar Ümumrusiya müsəlmanları qurultaylarının qərarları rəhbər tuturdular.

İttifaqın üzvləri toşkilatın şəbəkəsinin coğrafiyasını genişləndirmək məqsədilə izahat işi apardılar. Onlar Bakı şəhərinə xüsusi olumluşuyut verərək İttifaqın şəbəkəsini yaratmaq üçün 1907-ci ilin aprelində buraya əzəz numayandosunu göndərmişdilər. Bakı ziyahları onların toşqubüsünün müdafiə etmişdilər. "Progress" qəzətində dorc olunmuş möqələdo belə bir çağırış var idi ki, "öz xalqına heç olmasa bir damla məhəbbəti olan, bütün otrafındakılara şüurla yanaşan və müsəlmanların irəliyə doğru hərəkatının bütün geddişini diqqətlə izleyən hər bir kos bu cür

birləşdirici vahidlərin yaradılmasına var gücünү sərf etməlidir, müsəlmanların birliyi ideyasının hamı üçün ümumi və müqəddəs olacaq şəraiti can atmaqdır”³⁵¹.

Bununla yanaşı qəzet qeyd edirdi ki, İttifaqın nümayəndəsi “ümummüsləman mosololorına Bakı işçilərinin laqeyd münasibətindən möyus halda” getdi. Nüfuzlu müsəlmanlar elan olunmuş yiğincəga golmadılar, yiğincənin iştirakçıları isə komitonin seçilməsi mosolosının hollino cürot etmədilər³⁵². Bakıda İttifaqın şəbəsi yaradılmışdı. Qeyd etmək lazımdır ki, Bakı comiy-yotinin yuxarı töbəqosu Ümumrusiya müsəlman birləşkərinə qəribə laqeydlik göstərdi. “Açıq söz” qozetinin naşiri M.Ə.Rəsulzadə sonralar IV Dövlət Dumasında və onun bürosunda müsəlman fraksiyasına kömək göstərilməsi işində Bakının rolunu və yerini qıymətləndirərək yazmışdı ki, “tariximizin on mosul anında, Rusiya tarixinin on ciddi anında, həyatın ən təhlükəli vaxtında... bütün şimalı Rusiya köməyo tolosdu”³⁵³ və “... yalnız Bakı, bu qızıl xəzinəsi, varlı diyar konarda qaldı”³⁵⁴.

1907-1908-ci illərdə mövcud rejime qarşı mübarizədə müsəlmanları birləşdirmək işində İttifaqın fəaliyyəti bir qədər zoiflədi. 1909-cu ilin avqustundan isə Nijni Novgorod mühafizə bölməsinin rəisi Polis Departamentinin xüsusi şöbəsinə xəbor vermişdi ki, Dövlət Dumasının müsəlman fraksiyasının üzvləri, o cümlədən də Ə.M.Topçubaşov qarşısındaki qurultayın programını hazırlamaq və bəzi toşkilatı mosoloları müzakiro etmək üçün Nijni Novgorod yarmarkasına gəlmİŞdir. Mühafizə bölməsinin rəisi məlumat vermişdi ki, müsəlmanlar hazırda imperiyada mövcud olan və milli müqəddərlərləri təyin etmək üçün maneə sayidləri dövlət quruluşuna qarşı siyasi mübariza möqsadılıq bütünlüklü müsəlmanları birləşdirmək üçün qurultay çağırırlar³⁵⁵.

1909-cu il avqustun 21-də Şamaxı və Salyan nümayəndələri X.Salahovun, I.Veysovun, A.Axundovun, Y.Vəzirovun iştirak etdiyi müsəlmanların yiğincəyi Dövlət Dumasının müsəlman fraksiyasının fəaliyyəti haqqında informasiyanı dinləyərək fraksiya yanında büro yaratmağı qorara aldı. Onun işinə maddi cəhat-dən təmin etmək üçün Orenburqda maliyyə komissiyası yaradılmışdı. Yiğincəqəbirinci və ikinci çağışular Dövlət Dumasının fəaliyyətində Ə.M.Topçubaşovun rolunu qeyd etdi. Lakin yiğincəq göstərdi ki, “maddi cəhətdən zərər qədər de olsa təmin olunmayan canab Topçubaşov üçün fraksiyanın dumadənkonar bütün mürəkkəb və mosul işini təkbaşına aparmaq çətindir”. Yiğincəq “Dövlət Dumasının hazırlı sessiyasında müsəlman fraksiyasının canab Topçubaşovun kəməyindən mohrəm ola biləcəyindən” qorxaraq belə bir noticəyə geldi: büro yaradılsın, maddi cəhətdən təmin edilsin və fraksiyanın sədri K.M.Tevkelevdən

və Ə.M.Topçubaşovdan xahiş olunsun ki, zoruri izahat işinin aparılması üçün “müsəlman ohalisinin yaşadığı müxtəlif mərkəzlərə getsinlər”. Homçının qanun layihelerinə, məruzələrə, Dumanın komissiya və iclaslarında fraksiya üzvlərinin çıxışlarına aid materialların toplanmasını və sistemləşdirilməsini davam etdirmək do nozordə tutulmuşdu³⁵⁶. Ə.M.Topçubaşov və K.M.Tevkelev bu məqsədə Orenburqda, Ufa da, Troitskda, Yekaterinburqda, Permə, Petropavlovskda oldular³⁵⁷.

“İttifaqı-müslimlərin”in sonrakı fəaliyyəti Dövlət Dumasının müsəlman fraksiyasının işi ilə sıx bağlı idi. Fraksiya Rusiya müsəlmanlarının bütün ictmai-siyasi həyatının bir növ əlaqələndiricisi olmuşdu. Mosolon, onun üzvlərinin təşəbbüsü ilə 1914-cü ilin iyundan Peterburqda müsəlmanların növbəti qurultayı keçirilmişdi. Özü də qurultaya nümayəndələr seçilməmiş, müsəlman fraksiyası tərəfindən dəvət olunmuşdur. Bu barədə Ə.M.Topçubaşov xüsusi olaraq ayrıca müşavirəyə toplaşmış Bakı ziyyətlərinə məlumat vermişdi. Ziyyətləri qurultayda nümayəndəlik mosolosu narahat edirdi. Ə.M.Topçubaşov izah etmişdi ki, məhz fraksiya bütün şəhərlərə qurultaya gəlmək üçün dəvətnamə göndərməmişdir. Qurultayın gündəliyini də fraksiya müyyən etmiş, Rusiya müsəlmanlarının ruhani idarələrinin yenidən toşkili, onlar üçün vəhid rəhbər idarəsinin təsis edilməsi ilə əlaqədar mosololari gündəliyə daxil etmişdi³⁵⁸.

Qurultayda K.M.Tevkelev sədr, Ə.M.Topçubaşov və İ.Axtiyarov iso onun köməkçiləri seçilmişdir.

Qurultayın işində M.Y.Coforov çıxış etmişdi. O, müsəlmanların monovi mosololərinin toşkiline dair hökumət tədbirlərinin tarixi icməlini vərək mövcud qanunvericiliyi təhlil etmiş və xalqın monovi həyatına hökumətin müdaxilə etməsinin arzuolunmazlığını göstərmişdi. O, “özünün sıxılıdırıcı tədbirləri və müsəlmanların monovi həyatına müdaxilə etməsi noticəsində Qafqaz tarixində müridlilik adı ilə tannan hərəkat doğurmuş”³⁵⁹ general Yermolovun fəaliyyəti üzərində dayanmışdı.

Qurultayın adına Peterburqda və Moskvada ali qadın kurslarının dini-loyiciləri olan müsəlman qadınlarından petisiya daxil olmuşdu. Onlar müsəlmanların ictməyi həyati üçün qurultayın şəhərəyyətini qeyd edir və buna görə də qurultay iştirakçılarının diqqətini müsəlman qadının siyasi və mülki hüquqsuzluğuna, ailədə son dorucu ağır vəziyyətinə cəlb edirildilər. Onlar qadın mosolosu həll edilmədən ictməi tərəqqini qeyri-mümkün hesab edorok özümüzürlərinin qanunvericilik idarələri üzvlərinin müdafiə olunması ilə bağlayır və qurultaydan xahiş edirdilər ki, dordlurino şərık çıxın və onları müdafiə etsin³⁶⁰.

1905-ci il 17 oktyabr tarixli çar manifestinin Azərbaycan cəmiyyətinin siyasi cəhətdən faollaşması üçün böyük şəhəriyyəti oldu. Azərbaycan sahibkarlarının nümayandaları bu manifesti sevincə qarşılıqları kimi, bu da konstitusiyalı monarxiya çörçivösində tolobollarının yerine yetiriləcəyinə onların ümidiñorun oks etdirirdi. Manifestdən və orada azadlıqların elan olunmasından sonra motbuata müəyyən qotiyoy, tolobkarlıq və müxalifətçilik müşahidə olundurdu.

"Kaspi" qəzeti "Böyük akt" adlı baş məqaləsində yazdı ki, manifest saflaşdırılmış "mühafizəciliyi" özünün osas vozifesi hesab edən və bununla da "bütün böyük ölkəni başdan-başa qarışqlıq və açıq terror ocağına çevirmiş" ³⁶¹ polis nozaratının və ağır bürokratik qoyumluğundan, məhvədici məhdidiyyət mongonosino salınmış icimai və dövlət mösiyətinin gərkəminə osashı surətdə doyişəcəkdir. Ə.M.Topçubaşov qəzətin fikrini şərəqətə çıxaraq yazdı: "İndi cəl bir işqli dövr başlanmışdır ki, bu və ya digər dino, miliyyətli monsubluğundan asılı olmayıaraq Rusiyanın hər bir votondaşı özünün insan hüquqlarını dərk etmişdir" ³⁶². O, "din azadlığının" elan olunması və müsəlmanların Rusiya votondaşı kimi tanınması ilə olaqadər xüsusilə sevindiyini bildirirdi ³⁶³. Ə.M.Topçubaşov imperiyada müsəlmanların voziyətini əvvəlkindən daha qotiyotla tonqid edərək ümid edirdi ki, "işqli 17 oktyabr günü Rusiyanın hər bir votondaşına öz insan hüquqlarını hiss etməye imkan verəcək və müsəlmanların ümumi quruluşu işində iştirak edəcəklər" ³⁶⁴. O yazdı ki: "Innan belə votondaş azadlığı və siyasi azadlığı prinsipləri osasında şürlü sosial-siyasi həyat üçün onların qarşısında ümumi meydan açılır" ³⁶⁵.

"Həyat" qəzətində dore olunmuş yazınlarda da bu cür ümidiñor ifadə olundur: "Biz gərək icimai horəkət qoşulaq və onda iştirak edək... Çünkü bizim iştirakımız bizo golocokda yalmız xeyir və fayda gotirocokdır. Perspektivdə bu, zərər yox, yalnız fayda və xoşbəxtlik vər bilər" ³⁶⁶.

Şəhər dumasının üzvləri manifesto çox böyük şəhəriyyət verərək oktyabrın 19-da tacili iclasa toplaşmışdılar ³⁶⁷. Çıxış etmiş İ.Hacıyev sevincə bildirmişdi: "... elə bir vaxt golib çatmışdır ki, istədiyini qorxmadan deye bilsərən. Bu, həyatımızda böyük hadisodır" ³⁶⁸. Icləsədə qorara alınmışdır ki, S.Y.Vitten teleqram gəndorilərənən xahiş olunsun ki, "verdiyi azadlığı görə" ³⁶⁹ çəra dumannın minnətdarlığını çatdırınsın. Teleqramda bildirilirdi ki, duma "böyük dövlət müdrikiliyi olan bu akti sevincə qarşılıqlı" ³⁷⁰ 17 oktyabr manifestinin ölkəyə "asayıyo" nail olmağın bütün üsullarını verdiyi, "asayış olmasa bundan sonra yaşamağın artıq qotiyoy məmkün olmadığını" yanan Bakı şəhər duması II Nikolay "azad xalqın çarı" ³⁷¹ adlan-

dirmiñdi. S.Y.Vittenin şəhər rəisi və ovoz edən K.Soforoliyevin adına daxil olmuş cavab teleqramında deyilirdi: "Əlahozrot İmperator lütfən buyurmuşdur ki, ifadə etdiyi hissələr görə dumaya minnətdardır" ³⁷².

Azərbaycan sahibkarları belə bir xəbəri də cəyin ruh yüksəkliyi və "dorin minnətdarlıq" hissi ilə qarşılıqlar kimi, manifestda elan olunmuş söz və motbuat azadlığından sonra Qaçqaz canisi mötəbəsini üzərindən "senzura zonçorunu və qandallarını" ³⁷³ götürmişdər. Azərbaycan sahibkarları bu addımı canının "humanist və məqsədövüygün programının" ³⁷⁴, "onun uzaqqoroniyyin və Qaçqaz ucqarlarının cəhiyaclarını dorindən başa düşməsinin" ³⁷⁴ tozahər kimi baxmışdır. Milli sahibkarların nümayandaları omlı oldularını bildirirdilər ki, senzurun logvi onlara motbuat sohifələrində öz monafelərini daha geniş müdafiə etməyo imkən verəcək, "icimai yaraların vo ağrılara azad tonqıdi, bütün bolalara qarşı azad motbuat mübarizəsi üçün" ³⁷⁵ imkanlar açacaq.

Çar manifesti ilə olaqadər Bakıda manifestasiyalar toşkil olunmuşdu. Oktyabrın 18-do və 19-da şəhərdə toşkil olunmuş yürüşlər şəhər özünüñidarosının nümayandaları başçılıq edirdilər ³⁷⁶. Nümayişçiləri general-qubernator salamlamışdı. Oktyabrın 20-də çarın "mərhəmot və boxşisi olan konstitusiya" ³⁷⁷ ilə olaqadər Təzəzir möscidində ibadət keçirilmişdi. Manifest Azərbaycanın başqa şəhərlərində də sevincə qarşılıqlı elan edilmişdi. Yelisavetpolda, Şuşada, Nuxada, Zaqatalada və başqa yerdələrdə mitinqlər və nümayişlər keçirilmişdi.

Lakin çox tezliklə çar manifesti ilə olaqadər Azərbaycan sahibkarlarının sevinci manifesto verilmiş vodluların çar hökuməti torosundan yerinə yetiriləcəyinə görə narəbatlıqla ovoz olunmaga başlandı. 1905-ci ilin noyabrında Azərbaycan sahibkarlarının siyasi çıxışlarından göründüyü kimi, onların bir qismi artıq başa düşmüşdü ki, çarızmın elan etdiyi güzəştlərin həyata keçirilməsi üçün qarşında hələ uzun mübarizə var.

Vodluların yerinə yetirilməsi barədə xahişlər və toloblor matbuatda və Bakıda keçirilən mitinqlərdə də bildirilirdi. Artıq noyabrın 3-do "Kaspi" qəzətinin baş məqaləsində vəd olunmuş azadlıqların həyata keçirilməsi zəruriyyət qeyd olunmuş və deyilənmiş ki, müvəqqəti sakitliyi "tam daxili sülhün başlanması" hesab etmək sohə olardı, "tam daxili sülh yalnız o zaman mümkündür ki, ölkədə yarımcıq yox, tam konstitusiya olacaq və elan olunmuş azadlıqların hoqiqi tominatları fəal həyata keçiriləcək" ³⁷⁸. Mosololin bu cür qoysuluşu islahatların keçirilməsinə, mövcud quruluşun yeniləşdirilməsi uğrunda mübarizonın konstitusiya formasına ümidiñor boşluğun sahibkar təbəqələrinin mövqeyini oks etdirirdi.

"Kaspı" qəzetiñin redaktoru Ə.M.Topçubaşov 1905-ci ilin noyabrında bu məvqedən yazılmış məqalələr ilə qəzetiñ səhifələrində çıxış etmişdi. Məqalələrdə "əlan olunmuş azadlıq ilə osarot vəziyyəti, xüsusun də... Qafqaz işlərində osarot vəziyyəti" arasındaki ziddiyət qeyd olunur, diyarda həkimiyət orqanlarının özbaşnalığının, satınlığının və risvətxorluğunun, qanunsuzluğun davam etdiyi göstərləridi. Hətta yerli orqanların tərkibi də əvvəlki kimi qalmışdı. "Bu fikri möhkəmləndirmək üçün xüsusi sübutlar getirmək lazımdır ki, köhnə rejimin tam pislenməsi polis-bürokratiyə qaydaları kökündən məhv edilməlidir, cünti yalnız o zaman azadlıq horəkatı tərəfindən qotı əalan olunmuş azadlıq prinsipləri osasında höyatımızı yenileşdirmək mümkündür. Rusiyadan hor tərəfindən və hor yerində qanunu birinci pozan və ictimai əxlaçı korylanınların başında dayanan "administrasiya işçiləri" bu cohetdən birinci yerdə gedirlər"³⁷⁹. Ə.M.Topçubaşov canısının Qafqaz əhalisindən nümayandalar çağıracağı barədə vədinə yerinə yetirməməsi ilə əlaqədar tonqıdı iradələrin bildirilərək əvvəlki kimi yena də bəcür müşavirələrə "diyarı vətəndaş azadlığı və siyasi azadlıq üçün hazırlayacaq organ" kimi baxırdı. Ə.M.Topçubaşov Qafqazın sosial cohetdən yuxarı təbəqələrini və ziyanları birləşdirəməyin mühüm vasitəsi kimi "qarşılıqlı anlaşılmazlıqları aradan qaldırmaq və qarşılıqlı tədbirlər hazırlamaq üçün"³⁸⁰ Qafqaz xalqları nümayəndələri qurultaylarının keçirilməsinə toklış edirdi. Ə.M.Topçubaşov "diyarnın geniş miqyasda özünüdürəsino", Qafqazda "diyarnın daxili höyəti məsələlərində qanunvericilik funksiyaları olan seymin"³⁸¹ yaradılmasına tərəfdar çıxaraq bununla da Gürcüstanın sosial cohetdən yuxarı təbəqələrinin nümayəndələrinin irəli sürdükləri proqrama qoşulmuşdu. Həmin program bu məsololordur Azərbaycan sahibkarlarının mənafələri ilə üst-üstə düşürdü.

Ə.Ağayev 1905-ci il noyabrın 4-də "Həyət" qəzətində dere olunmuş məqəlosunda manifestən sonra yaranmış siyasi vəziyyətə münasibətini daha mülayim şəkildə bildirmişdi. O yazardı ki, çar manifesti verildikdən sonra "Rusiya tamamilə dəyişmişdir. Böyük Imperator özəlli ilə öz hüquqlarından ol çökmişdir və xalq hökuməti yaradılmasına razılıq verərək-xalqa hor cür azadlıqlar və borabölkələr vermişdir. İnnən belə gubernatorlar, pıristavlar tam həkimiyətə malik olmayaçaq və istidlikləri kimi horəkat edə biləmeyecekler"³⁸². Ə.Ağayev ehtiyatlı olmağa və çarın elan etdiyi "azadlığ", hər cür maarifçilik comiyətlərinin təskilinə, məktəblər açılmamasına, qozetlərin noşırname, kitablarnın tərcüməsinə "zorar gotirən" horəkətlərdən cəkinməyə çağırırdı.

1905-ci ilin noyabr-dekabrında Bakıda keçirilmiş mitinqlərdə manifestin verilməsindən sonra ölkədə yaranmış siyasi vəziyyət müzakirə edilmişdi. Çi-

xışlarda həm çarın demokratik azadlıqlar elan etməsi faktından razılıq, həm də onların höyətə keçirilməsinin longidildiyindən narahatlıq hissi bildirilir, onların toxiro salınmadan icrası, yeni islahatların keçirilməsi təlobları irolu sürülürdü. Noyabrın 18-də keçirilmiş mitinqdə Ə.Ağayev siyasi monitər şüurunun artması üçün mitinqlərin əhəmiyyətini qeyd etmiş, Qurandan gotirdiyi sitatlar osasında "imünumiyətə azadlığın, xüsusun do vən vicedən azadlığının"³⁸³ zoruriyini göstərmüş, votondaş azadlığının Peygəmborin tolımı ilə tam ahongdar olduğunu sübut etmişdi. Necəf bey Vəzirovun çıxışında hökumətin ünvanına dəha koskin ittihamlar səslənməmişdi. Natiq hökuməti bunda ittihəm etmişdi ki, "onun qeyri-mütsəkkiliyi vo forasotsizliyi ucbatından müsəlmanların indiyodək azadlıq haqqında heç tosovvluları do yox id". N.Vəzirov bildirmişdi ki, "müsəlmanlar indi verilmiş azadlıqlardan istifadə etməlidirlər"³⁸⁴. Noyabrın 27-de mitinqə toplaşanlar belə bir noticeyə golmişdilər ki, "manifest həlo do ölü akt olaraq qalır vo manifestədən olan olunmuş on adı votondaş hüquqlarının höyətə keçirilməsinə xalqın özü nail ola bilər vo nail olmalıdır"³⁸⁵. Mitinqdə bir çox sosial-siyasi məsələlər müzakirə olunmuşdu. Çixışlarda manifestin konstitusiyam "İşdə deyil, yalnız kağız üzərində oks etdirməsi" qeyd olunur, vəd olunmuş hüquqların həqiqəton verilməsinə tolub etmək çağırışı səslənirdi³⁸⁶. Bakı şəhər dumasının qlasnarı X.Kazımov, N.K.Sadiqov və başçıları Dövlət Dumasında müsəlmanların proporsional nümayəndəliyi təlobını irolu sürdürmədilər³⁸⁷. İ.Hacıyev hətta Azərbaycan gönçlərinin azadlıq uğrunda mübarizlər cərgesində dayanmağa çağırılmışdır³⁸⁸. Rusiyada aqrar horəkatından danişan K.Soforoliyev Qafqazdaçı xozino torpaqlarının yerli kəndlilər arasında bölüşdürülməsi təlobını mitinqin qotnamasına daxil etmək toklifi vermişdi. S.Norimanov voqf omlakının qaytarılması təlobını qotnaməyə daxil etməyi toklış etmişdi³⁸⁹.

Mitinqdə qobul olunmuş qorarda mitinq iştirakçıları manifesti alqışlayaraq, vəd olunmuş azadlıqların höyətə keçirilməsinə tolub edərək göstərildi ki, "siyasi və votondaş azadlıqları islamın ruhuna zidd deyil, oksino, onlar islamın əsasını toşkil edirler"³⁹⁰. Qorara ümumi seçki hüququ³⁹¹, Dövlət Dumasında müsəlmanların proporsional nümayəndəliyi³⁹² təlobları do daxil edilmişdi.

17 oktyabr çar manifesti verildikdən sonra Rusiyada tam bir sər siyasi partiylar vo toşkilatlar yaranmışdı. Bununla əlaqədar Ə.M.Topçubaşov məqalələr silsiləsi ilə "Kaspı" qəzətində çıxış etmişdi. Bu məqalələrdən biri "Partiyalar"³⁹³ adlanırdı. Müəllif məqalədə qeyd edirdi ki, Rusiyada azadlıq horəkatı siyasi partiyalara həyat verməyidir. Onlardan bozılırları artıq formalşa bilmiş, digərləri iso yalnız nozərə çarpmağa başlamışdır. Ə.M.Topçubaşov belə parti-



Nəcəf bay Vəzirov

yaların yaranmasına principle müxtəlif ictimai qrupların siyasi ideallarını oks etdiron qanunayığın hal kimi baxırı³⁹⁴. Lakin 1905-ci ilin noyabrının əvvəllərindəki Rusiyannın konkret şəraitində Ə.M.Topçubaşov 17 oktyabr manifestinin faktiki həyata keçirilməsi tolobatrafında bütün partiyaların birləşməsini zoruri sayırdı. Kadet liderlerinin aşkar tosisi almışda yazılmış bu məqalədə Ə.M.Topçubaşov homin şəraitdə yalnız bir "votondaş və siyasi azadlıqlar"³⁹⁵ partiyasının yaradılmasına torofdar çıxırı. Müstəqiliyətin devriləməsini tolob edən partiyalara isə o, "dağıdıcı xarakterləri"³⁹⁶ partiyalar kimi baxırı.

Zemstvo-şohor xadimlərinin 1905-ci il noyabrın 6-13-də Moskvada keçirilmiş qurultayında Ə.M.Topçubaşov xüsusi məqalo həsr etmişdi. Ə.M.Topçubaşov bu qurultayı "indiki hökumətin də hesablaşmalı olduğu siyasi partiyamı təmsil edən Rusiyannın qabaqcıl adamlarının"³⁹⁷ yığıncağı adlandıraq Moskvadəki qurultayı Rusiyada ilk konstitusiya yığıncağı hesab edirdi. Məqalədə kadetlər partiyasının yaranması tarixi və programı öz əksini tapmışdı. Partiyanın programı səciyyələndirilərkən onun qanunvericilik hakimiyətinin həyata keçirilməsindən istirak hüququnu, yerli məxariyyəti və nümayəndəliyi vilayət yığıncaqlarını vəd etdiyi xüsusi qeyd olunurdu. Kadetlər programının həndəni Ə.M.Topçubaşov "Rusiyannın federaliv prinsiplər osasında yenidən qurulması ideyasının"³⁹⁸ onlar torosından müdafiə edilməsi kimi yozurdu. Məqalədə homin Peterburqda yaradılmış demokratik Konstitusiyaçılar İttifaqının bu məsələdə mövqeyi də qeyd olunur və göstərilir ki, onun programında "Rusiya imperiyasının bütün məkanında özünüdürən tətbiqi"³⁹⁹, özünüdürən funksiyaların genişlənməsi nozordu tutulmuşdur. Eyni zamanda Ə.M.Topçubaşov qeyd edir ki, N.I.Qırkovun başlıq etdiyi sağ tomayılı partiya Rusiyannın ictimai-siyasi quruluşunun federalivleşməsi əleyhəni kimi çıxış edərək "Rusiyannın birliyi və bələnəməzliyi" ideyasını müdafiə edir.

Ə.M.Topçubaşovun bu fikirləri şübhə doğurmur ki, Azərbaycanın sahibkar-liberal dairələri kadetlərə rəğbətlə yanaşırıdlar. 1905-ci ilin dekabrından çıxmaga başlamış "Irşad" qızeti də bu mövqədə idi. 1905-ci il dekabrın 4-də Konstitusiyalı Demokratiya Partiyasının Bakı bölməsinin təşkilatı sahibkarların bu qruplarının siyasi cəhətdən formallaşmasına kömək etmişdi⁴⁰⁰. Bölmənin təsis yığıncağının qətnaməsində qeyd olunurdu ki, partiyanın Bakı bölməsinə üzvlərin yazılılı keçirilir. Yazılılı aparmaq solahiyəti verilmiş şoxslor sırasında I.Hacinski, K.Hacinski, K.Əfəndiyev, M.S.Hosənov da var idi⁴⁰¹.

Konstitusiyalı Demokratiya Partiyasının Bakı bölməsinin sonrakı foaliyyəti 1906-ci ilin əvvəllerində baş vermiş hadisələrə əlaqədardır. 1906-ci il

yanvarın 7-də bölmənin yiğincəgündə Azərbaycan sahibkarlarının ve ziyyətlərinin nümayəndələri - Ə.M.Topçubaşov, I.Hacıyev, I.Hacinski, K.Sofarolyev onun daimı bürosunun tərkibinə seçilmişdilər⁴⁰². Bölmənin 300 nöfər üzvü var idi⁴⁰³. Bu barədə 1906-ci il yanvarın 19-də kadetlərin Bakı komitosisının katibi partiyinin mərkəzi bürosuna xəber vermişdi. O həmçinin yazmışdı ki, "horbi veziyət vo erməni-tatar münasibətləri fealiyyəti inkişaf etdirməyə çox mane olur"⁴⁰⁴. Bölmənin rohberlerindən mərkəzə daxil olan məlumatlardan göründüyü kimi, təşviqat və toblığat işində Azərbaycan bölməsinin fealiyyəti hololik cüzi idi və bölmənin siması hələ tam müəyyənəlaşmamışdı⁴⁰⁵.

Dövlət Dumasına seçkiqəbəgi kampaniyasının gedişində kadetlərin fealiyyəti xeyli canlanmışdı. Partiya programının müdeaclarının toblığı və izahı üçün Bakıya görkəmlü xadimlər dəvət edilmişdilər. Seçkilerin nəticələrindən və Dumada Azərbaycandan olan deputatların fealiyyətinə əsasən demək mümkündü ki, onlarınlı soyları ebas deyildi.

1912-ci ilin yanварında Yelisavetpol qubernatoru Polis Departamentino məlumat vermişdi ki, quberniyada "ziyaişlər büsbütn kədətçilərdər - ayrı-ayrı, müstəsna hallarda öz daxili eqidələrinə görə ciddi kədətçilərdər, əksəriyyət isə nodonso belə hesab edir ki, kədət platforması her bir ziyaiş üçün vacibdir. Bu cəhət siyasi partiyaları, mətbuatı və yerli əhalinin maarif-modəni fealiyyətinin bütün başqa növlərini de hərortexi filialı səciyyələndirir"⁴⁰⁶.

1905-ci ilin payızında "Milli müdafiə comiyiyoti və müsləman zadəganlarının, ziyyətlərinin və yuxarı tobəqolorının ittifaqı"⁴⁰⁷ yaradı. "Kaspı" qozeti bu təşkilat "Birloşmiş müsləman ziyyətlərinin xalq müdafiəsi komitisi" adlandırmışdır. Lakin cəmi müraciətin "Kaspı" və "Hoyat" qozetlərində müxtəlif təşkilatlar adından dərc olunması onların eyni bir təşkilat olduğunu şübhə doğurmurdur. Təşkilatın "Hoyat" qozetində verilmiş adı bu comiyiyətə iştirak etmiş sosial qüvvələri daha geniş açıb göstərirdi. Adından göründüyü kimi, bu İttifaqda Azərbaycanın sosial cəhətdən yuxarı tobəqolorının ziyyətlərin nümayəndələri birləşmişdilər. Görünür, 1905-ci ilin oktyabrında Bakıda yaranmış "İttifaq" qrupunun üzvləri olmuş sosialist-inqilabçıların nümayəndələri de İttifaqda daxil idilər.

Bu təşkilatın fealiyyəti barədə yeganə, lakin kifayət qədər ehəmiyyətli fakt onun nöfər etdirdiyi "Bakı şəhərinin zadəganlarına və nüfuzlu şəxslərinə müraciət"dir⁴⁰⁸. "Müraciət"in mülliəfləri hökumətə qarşı yönəlmış azadlıq horakatına rəğbət bəslədiklərini bildirirdilər⁴⁰⁹. Eyni zamanda "Müraciət"de qeyd olunurdu ki, bu horakatdan müsləmanlara qarşı istifadə olunmasına cəhd göstərilərsə, İttifaqda birloşmiş qüvvələr bunu qotı def edəcəklər⁴¹⁰.

1906-ci ilin avqust-sentyabrında Bakı və Yelisavetpol quberniyalarında "Difai" partiyası - "Qafqaz Ümumüsləman Komitisi" təşkil olunmuşdu⁴¹¹. 1905-ci ildə erməni-azərbaycanlı ziddiyyətlərinin koskinloşmosi milli siyasi təşkilatın yaradılmasının zoruriyyəti aşkar etmişdi. 1906-ci ilin fevral-martında Tiflisdə keçirilmiş "barışdırıcı" qurultayda Azərbaycan nümayəndələrinin çıxışlarında milli qüvvələrin birloşması, xalqın monafelərinin müdafiəsi vo onun təhlükəsizliyi üçün təşkilatların, o cümlədən siyasi təşkilatların rolü xüsusü qeyd olunmuşdu. Qızığın dissüssiyalar nəticəsində çıxılmış nəticələrdən biri də bu olmuşdu ki, "Daşnakşütün"a vo onun silahlı qüvvələrinə qarşı siyasi partiyanın və döyüş drujinalarının yaradılması zorudur. "Son qanlı hadisələrdə" "Daşnakşütün" partiyasının mövqeyini "özü-nümüdəfə" kimi adlandırmış K.İ.Xatirova etiraz edən Adil xan Ziyadxanov bildirmişdi ki, "bu, belə deyildir, çoxlu fakt vo sübut var ki, hücum edən tərəf ermonları olub, hələ onu demirik ki, müsləmanların heç bir təşkilatı vo həzər döyüş qüvvələri yoxdur"⁴¹².

"Difai" təşkilatının osasını Azərbaycanın görkəmlü ictimai xadimi Əhməd bəy Ağayev qoymuşdu. Partiyanın yaradılmasından övvəl böyük hazırlıq və izahat işi aparılmışdı. Azərbaycanın bir çox regionlarında təsis yığıncıqları keçirir, burların nəticəsində partiyanın "komissiyalar" adlanan bölmələr yaradılırdı. Partiyanın MK-si Bakıda yerləşirdi⁴¹³. Ona Ə.Ağayev başçılıq edirdi⁴¹⁴. MK-ya Q.Qaraboyov, M.H.Hacinski, İ.Aşurbayov, B.Cavansır, N.Bebhudov daxil idil⁴¹⁵. Yelisavetpolda, Şuşada, Ağdamda, Bordod, Yevlaxda, Qaryagında, Tərtər, Qarsda, Naxçıvanda vo başqa yerlərdə partiyanın bölmələri yaradılmışdı. Jandarm məlumatlarında belə bir informasiya vardır ki, Vladiqafqazda da partiyanın komitisi var idi⁴¹⁶.

"Difai" partiyasının voroqələri Bakıda çap olunur və bütün bölmələrə göndərilirdi. 1906-ci ilin avqustunda, sonralar isə oktyabrında "Difai"nın cəmi zamanda Azərbaycan və rus dillərində voroqələri buraxılmışdı. Bu voroqələrde diyarın əhalisinə müraciət çap olunmuş vo onların nozorino çatdırılmışdı ki, "Daşnakşütün" partiyası çar hakimiyəti orqanları ilə olıb olaraq müsləman əhalisinə qırmağa və Qafqazdan qoymağa çalışmışdır ki, "Qafqazda erməni əhalisi üçün müxtəriyyət - milli idarəcəmə oldu etsin". Daha sonra voroqəde deyilirdi ki, buna görə də Şimali Qafqazdan, Dağıstan və Zaqafqaziyadan olan "minlərlə gənc" partiya yaratmağı qərara almışlar. Bu partiyanın möqsidi "Qafqaz müsləmanlarını mohv olmaq təhlükəsindən" xilas etməkdir. Maarifləno və qüvvə toplamaq bu möqsədə çatmaq vəsiti ilə edilmişdir. Voroqəde yazılmışdı ki, bu iki vasitə onun

üçün lazımdır ki, "xalqın savadsız kütłosunu" maarifləndirərək onu "hakimiyət orqanlarının horakotlarından" azad etmək mümkün olsun⁴¹⁷.

Vəroqolordo okinçının arzusunu ifadə edən toləb də var idi: "Torpaq omokçı sinfı monsub olmalıdır"⁴¹⁸.

"Difai"nın çağırış-proqramı "İrsad" qəzətində çap olunmuşdu⁴¹⁹. Redaksiya bildirdirdi ki, proqramı çap edərkən o, işin xeyrinə olaraq dövlət əleyhinə olan bozı fikirləri mətnində çıxmışdır.

Proqramda Azərbaycan xalqının təqiblərə və möhvə moruz qalması ilə nəticələnmiş regiondakı mövəud siyasi voziyiyotın xarakteristikası verilmişdir. Bunun başlıca sobobinin millotlularası töqqüsmlər və kütlələrin savadsızlığı olduğu göstərilmişdi. Voziyiyotdan çıxış yolu kimi hökumət todbirlərinin tövbisi və ohalının maarifləndirilməsi zorlu sayılmışdı. Daha sonra izah olundu ki, yerli hakimiyət organları və onların nümayandaları qosunu, mütəşəkkilliyi və silahı olan "Daşnaksütün"un əlində miskin bir alətdir. Azərbaycan comiyyyətinin qabaqcıl hissəsi porakondəlikdə töqsirləndirilərlər qeyd olunurdu ki, o, milli qüvvələrin birləşməsinə kömək etmədi, nə xalqı "əbdi cohalətdən və nadanlıqdan" qurtarmaq üçün, "nə də bizi gerido qoyan və hüquqlarımızı təpdalayan hökumət qarşı" heç bir iş görmədi.

Proqram təşkilatın başlıca məqsədini müəyyən etmişdi - "Qaflazın başqa xalqları ilə, hətta "Daşnaksütün" partiyası ilə birləşərək əsl qardaşlıq münasibətləri yaradılsın, lakin bir şartla ki, "Daşnaksütün" öz programını elan etsin və Qaflazın rifahi, bütün xalqların hüquqları və monafeləri ilə razılaşın...".

Tanınmış adamlara iso partiya xəbdarlıq etmişdi ki, "xoncor və güllə ilə" onları məcbur edəcək ki, "hoyatlarını və əmlaklarını əsirgəməyərək inənə belə xalqın qayğısına qalsınlar və onun azadlığı çıxmamasına xidmət etsinlər". Bu xüsusun o şoxşalar aid idi ki, "comiyət içinde nüfəq salır və toşiv doğururlar, gəncələr ayrı-ayrı qrupları arasında odavot toxumu sopırlar. Bununla da xalqın möhvini və var-yoxdan çıxmamasına xidmət edirlər"⁴²⁰.

Çağırış voraqası oxucuları təşkilatın rəmzi ilə tanış etdirdi. Təşkilatın romzi altıgusoli ulduz ilə ayıparanın və dəstəkləri aşağıda olan, bir-birinin üzərinə çarpaz şəkildə qoyulmuş iki qılıncın tosvirindən və "Difai" - "Mübariz milli fırqəsi" sözlərindən ibarət idi⁴²¹.

"Difai"nın təşkilatçıları başa düşürdülər ki, təbliğ etdikləri siyasi məqsədləri və vazifələri başa düşmək üçün kütlələrin şüurluluğunu və mütəşəkkiliyinin müvafiq soviyyəti lazımdır. Buna görə də onlar ohali arasında geniş maarifçilik işi aparırdılar. Bu iş onlar həmin dövrə Yelisavetpolə yaradılmış müsəlman xeyriyyə comiyətinin üzvlərini cəlb etmişdilər. "Difai"nın qar-

gah "Comiyəti-Xeyriyyə" və "Noşri-Maari" xeyriyyə comiyətlərinin binasında yerləşirdi. Bu cür six omokdaşlıq konspirasiya normalarına omol etmək zorurotundan do iləri golridi, çünki bu təşkilat hökimiyət organları torasından toqip olunurdu. Jandarmi işçilərinin Polis Departamentino əxşaslı məlumatları buna sübutdur. Həmin məlumatlarda "Difai"yo monsubluğunu şübhə doğuran şoxşlorun evində axtarış zamanı müsadiro edilmiş noşrların siyahısı da göstərilirdi. Mosolon, Yelisavetpoldən daxil olmuş məlumatlardan birində axtarış zamanı götürülmüş odobriyyətən otaqlı siyahısında aşağıdakı noşrlar var idi: Ola-qə Volkenşteynin "Söz və yiğincəq azadlığı nə üçün lazımdır" kitabçasının Azərbaycan dilinə tərcüməsi, Gedin və Lafarqın rus dilində "Sosial-demokratlar nə istəyirlər" kitabçası, "Kolokol", "Rusiya siyasi partiyalarının programı", "Rusiyyada siyasi partiyaların programları məcmuası", Kautskinin "Respublika və Fransada sosial-demokratlar", Ə.M.Topçubaşovun "Müsəlman parlament fraksiyası", S.Rusovun "Bolqarlar necə azadlıq olda etdilər", I.Naumovun



"Difai" partiyasının emblemi

"Rusiyada aqrar məsəleyə dair", A.A.Nikolayevin "Ziyalılar və xalq", A.Q.Baxuruyevin "Xalq nümayəndələrini necə seçməli", D.Qalevinin "Anarxizm və sosializm", Q.Balitskinin "Tətil və boykot" kitabçaları, habelə "Məmurlar və xalq hakimiyyəti haqqında" və s. kitabçalar⁴²².

Partiyanın sosial bazasını əsasən comiyeytin orta təbəqələrinə mənsub şəxslər - tacirlor, ziyalılar, kəndlilər, telebəlor və başqları təşkil edirdilər.

"Difai"nın bölmələri yerli əhalisi arasında böyük nüfuz qazanmışdı. Çar məmurları qeyd edirdilər ki, bu partiyanın mövcud olduğu vaxt ərzində yerli əhalinin içtimai işlərə marağlı xeyli artmışdır, indi əhali hakimiyyət orqanlarından daha çox partiyanın komitələrinə müraciət edir⁴²³. Bundan başqa onları belə bir fakt da narahat edirdi ki, "müsəlmlər töbliği"nən təsiri ilə bir loşəndə, zehni cəhətdən inkişaf edəndə və "şüurlular" olanda partiya, şübhəsiz ki, dövlətəLEYHİNE MƏQSƏDLƏRİNİ DƏ TƏBLİĞ ETMƏYƏ BAŞLAYACADIR⁴²⁴.

Partiyanın bölmələri maliyyə məsələləri ilə də məşğul olurdular. Partiyanın vəsaiti üzvlük haqlarının hesabına yaranırdı. Üzvlük haqlarını yığarkən partiyanın xəzinədarlarının yanında çək kitabçaları olurdu. Pulu alanda üstüne ştəməl vurulmuş qızıl verirdilər. Əhalidən xeyriyyəcilik adı ilə də pul yığıldı. Camaat içinde buna "ac müsəlmanlara yardım" adı qoymuşdular. Həm də elan olunur ki, bu vəsait mərkəzi müsəlman xeyriyyəcilik comiyeytinə gəndərilir⁴²⁵. Partiyanın bölmələri pul vəsaiti yiğmədan başqa mehkəmə işlərinin tohquqatı, corıma qoyulması, torpaq münəaqışlarının həlli, döyüş drujinalarının yaradılması ilə də məşğul olurdular.

İri qoza mərkəzlərində partiyanın bölmələri var idi. Kəndlərdə yardımçı komitələr var idi ki, bunlar da qoza komitələrinə təbə idilər. Komitələr varlı təbəqələrin və ziyalıların nümayəndələri rəhbərlik edirdilər.

Yelisavetpolda partiyanın lideri böyük içtimai-siyasi xadim Ələkbər bay Rəfibəyov idi. Təşkilat komitəsinə zadəgənlərin və ruhanilərin nümayəndələri Ələkbər bay və Ələsgər bay Xasməmmədovlar, Həsən bay Ağayev, şeyxülislam Ə.M.Pışnamazzadə, Həbib bay Usubbayev, Adil xan Ziyadxanov və başqları daxil idilər⁴²⁶. Komitənin yaradılması Yelisavetpol şəhər divanxanasının üzvləri H.İsrəfilbəyovun və C.Xoyskinin narazılığına səbəb olmuşdu. Onlar hotta bu barədə yuxarılärlə məlumat verəcəkləri ilə hadisəlmüşdilər⁴²⁷. Buna baxmayaraq bölmə yaradılmış və sonadıldından gəndüründü kimi, əhali arasında çox böyük iş aparmış və layiqli hörmət qazanmışdı. Bu isə yerli hakimiyyət orqanlarını çox narahat edirdi. Bölmənin foaliyyətini müşahidə edən çar məmuru Kovalyov onun yaxın gölöcəkde "müsəlman kütələrinin" rəhbəri rolunu oynayacağını bildirmişdi.

Yelisavetpol gubernatoru difaiçilərin "ağılı, ehtiyatlı, ardıcıllı, vicdanlı və səmimi"⁴²⁸ şəxsiyyətlər olduğunu yazdı.

Komitələr Zengozur və Cobrayıl qızılarda Moşodi Cəfər, Bordədo - Moşodi Mehdiqulı Şərif oğlu, Ağdamda - Bahə boy Kazimbayov, Moşodi Şamil Hacıyev, Yevlaxda - Asan Qaraca oğlu, Əşref Tağıyev, Salih Hüseynov, Qarsda - polis praporşiki Qurban Əfəndi və mülk sahibi Nadir Atabaşzadə⁴²⁹ başçılıq edirdilər.

1907-ci ilin martında Yelisavetpol şəhərində Zaqafqaziya, Şimali Qafqaz və Krim müsəlmanları nümayəndələrinin qurultayı keçirilmişdi. Qurultaya qorara alınmışdı ki, Qarabağda mövcud olan erməni toşkilatlarına cavab olaraq "Difai"nın faaliyyəti orada toşkil edilsin; Bakı sahibkarları Tağıyevin və Əsodullayevin köməyi ilə Ağdam yaxınlığında knyaz Uzmiyevlərin (yoqın ki, Utsmiyevlərin - D.S.) mülkləri satın alınsın və Ağdamdan Xocalı stansiyasında bütün torpaqlar ermənilərdən satın alınaraq orada yalnız müsəlmanlar yerləşdirilsin; hökmon Şuşada yaşamaq azərbaycanlılara bir vozifə olaraq tapşırılsın; Qarabağ müsəlman əyalətinə çevrilsin. Bunları Moskvadən Polis Departamenti Simbirsk, Kazan, Həsərəxan, Saratov, Samara, Ufa, Penza, Don qoşunları, Kostroma, Ryazan qubernatorlarına məlumat vermişdi⁴³⁰.

Qurultayın qorarı ilə "Difai" partiyasının Qarabağda "Qarabağ Birlik Məclisi" adlı bölməsi yaradılmışdı. Məclis Qarabağda - Yelisavetpol quberniyasının Cavanşir, Qaryagin, Şuşa qızılalarında faaliyyət göstərirdi. Onun toşkilatçıları ticarətçilər, ziyalıların bir qismi, qolçomaqlar və kəndlilər idilər. Məclisin baş komitəsi Şuşada yerləşirdi. Onun sadri Körim boy Mehmandarov, sadri müavini Cahangir xan Nuribayov, katib Xudüs Quliyev idi⁴³¹. Toşkilatın 400 nöfurdan ibarət döyük drujinası var idi⁴³².

"Qarabağ Birlik Məclisi"nin 1907-ci ilin oktyabrında qəbul edilmiş programı 53 bəndən ibarət idi. Proqramda "müsəlmanlar arasında milli mənlik şüurunun inkişaf etdirilməsi" vozifəsi qoyulur və müsəlmanların birliliyə çağırılır. Proqramda belə hesab olunur ki, məhz müsəlmanların birliliyi onların əmlak toxunulmazlığının, maddi firavanhığının, modoni inkişafının və milli özügünlüğünün qorunub saxlanılmasının rəhnidir. Proqram toşkilatın nizamnamə prinsiplərini müyyən edirdi. Sodr, onun köməkçisi və katib vezifələri nəzərdə tutulurdu. Məclisin vəsaiti pul yığımlarından ibarət idi. Pul yığımları yiğicilərə olaraq modaxil-moxaric kitabçılarından qeyd olunurdu.

Proqramda həm siyasi məqsədlər, həm də əxlaqi normalar göstərilirdi. Proqram məllətlər arasında münasibələri müyyən edir, məllətlərə qarşı çırıldı. Milli odavalı qızışdırmağa görə məsuliyyət, pul qoparmağa, haki-



"Müdafia" toşkilatının möhürü

miyyətdən sui-istifadəyə, böhtana, andı pozmağa, intriqalara, qıymətlərin osassız olaraq qaldırılmasına görə cərimələr və s. haqqında müddəələr sübut edirdi ki, məclis şüurluluq, mütaşəkkilik, məsuliyət ünsürlerinin kütlələrin şüuruna yeridilmesi üçün addımlar atmış, siyasi mədəniyyət, insanların birgə yaşayışı və qarşılıqlı hörməti, yardımçı və köməyi normallarının təriyə olunmasına cəhd göstərmişdir. "Qarabağ Birlik Məclisi" və unun programı comiyyətin həyatına qanunçuluğun və hüquq qaydasının yeridilməsinə doğru bir qədər cəsarətsiz də olsa ilk addımlar atmışdı. Program həmçinin yeni metod ilə məktəb təhsilini, o cümlədən qadınlar üçün məktəblər şəbəkəsinin yaradılmasını da nəzərdə tuturdı. Ticarətdə, istehsalatda və məhsulların satışında qayda və sistem yaradılması barədə bəndlər var idi. Bu məsələlərdə də qarşılıqlı yardım ünsürü nəzərə çarpıldı - müsəlmanlardan bütün kənd təsərrüfatı məhsullarını satın almaq məqsədilə varlı müsəlmanlar üçün səhmdar şirkətlərinin yaradılması məsələsi qoyulmuşdu. Müsəlmanlar sonayə mallarını da özünüküldən almağı öhdələrinə götürürdülər.

Kasiblara qayıq göstərilirdi. Proqramda öz ev-çiyini ataraq şoharı tork edənlərin hamısına xəbərdarlıq edən maddələr var idi. Onların əmlakı Məclis keçirdi. Məclis homin əmlakın golirini kasiblara verirdi. Bütün mübahisəli məsələlərin hollindo Məclisə ümumən müyyəyon rol ayrıldı. Məclis özünün ümumi yığıncağında dumaya qlasnı seçkiləri məsələlərinə baxırı - onun razılığı olmadan heç kim dumaya seçilo bilməzdi¹³³.

Bələliklə, Məclisin programı comiyyətin iqtisadi, siyasi və monovi həyatı ilə bağlı məsələlərin həllinin partiyanın əlinde comloşdırılmasını nəzərdə tuturdu. Bu program bir növ comiyyətin hüquq qaydası və qanunçuluq principləri osasında yenidən qurulması programı olmuş, kütlələrin siyasi cəhətdən oyanmasına kömək etmişdi. Jandarm məlumatlarında axırıcı dəfə 1908-ci il sentyabrın axırlarında "Qarabağ Birlik Məclisinin" adı çökilir¹³⁴.

"Difai" partiyası çar hakimiyyət orqanları torosundan taqib olunurdu. 1908-ci ildən başlayaraq onu fəaliyyəti möhdudlaşdırmağa başladı. Bu, çox güman ki, partiyanın yaradıcısı Əhməd boy Ağayevin İstanbulun getməsi ilə də bağlı idi. 1908-ci ilin aprelində Yelisavetpol qubernatoru "hökumət oleyhine çıxan müsəlman partiyasına" monsub şəxslər kimi "Difai" rəhbərlərinin 3 il müddətində Zaqafqaziyadan Həştorxan quberniyasına sürgün ediləmisi barədə suroncam vermişdi. 1911-ci ilin yanvarında iso Qafqaz canişinənə xəbor verilmişdi ki, 1908-ci il aprelin 12-də bu şəxslər Zaqafqaziya hüdudlarından sürgün edilmişlər. Sürgün olunanlar arasında H.Usubboyov da var idi¹³⁵. Həmin ilin mart ayında xəbor verilirdi ki, 1910-cu il yanvarın 1-dən iyulun 1-dək "Difai" heç bir fəaliyyət göstərməmişdir, buna görə də belə hesab etmələ lazımdır ki, bu partiyanın toşkilatı qotiyon yoxdur¹³⁶. Bununla yanaşı toşkilat üzvləri, xüsusi olaraq liderləri izlənlər, onların evlərində axtarışlar aparılır, bunun noticəsində də, jandarm idarəsinin təbirincisi, "senzuradən keçməmiş vəroqələr və kitabçılar" aşkar edilirdi. Məsolon, Nuxada Zaqafqaziya şeyxülislamı Ə.M. Pişnamazzadonin evində 1912-ci il mayın 21-də qəfləton keçirilmiş axtarış zamanı Azərbaycan dilində 11 kitabça və 17 vəroqə aşkar edilmişdi¹³⁷. Yelisavetpol qubernatoru 1912-ci il mayın 22-də qubernianın polis roislərinə göndərdiyi məktubda "Difai"nın vəroqələrinin yayılması faktları olduğunu xəbor vermiş və "müsəlman mühitində baş verən hadisələri çox diqqətən müşahidə etməyi"¹³⁸ toklif etmişdi. Zaqafqaziya domir yoluñun jandarm polis sahəsinin roisi 1912-ci il mayın 18-də Azərbaycan dilində çağırışın bir nüsxəsini Tiflisə örtürmiş və xəbor vermişdi ki, bu çağırış 1912-ci il aprelin 29-da Ərəş qızasında keçirilən axşam toplantısında paylanmışdır¹³⁹.

Ayri-ayri sübutlardan və xatirələrdən belə toxmin etmək olar ki, difaiçilər Birinci Dünya müharibəsi dövründə də öz fəaliyyətini davam etdirmişlər. Belə ki, bu illərdə əsir düşmüs, 1917-ci il inqilabından sonra isə Gəncəyə golmiş Hüsəməddin Quqaç adlı birisi yazardı ki, milli Azərbaycan ordusunun döyüşçüləri arasında "Difai"yu monsbən olan şəxslər də var idi⁴⁴⁰. Türkiyə tarixçisi Abdullaxalıq Çay bildirir ki, sonralar "Difai"nin üzvləri "Müsavat" partiyasının sıralarına qoşuldular. Bununla yanaşı "Difai" 1917-ci ilədək öz fəaliyyətini davam etdirmişdi⁴⁴¹.

Müsəlmanların 1907-ci ildə Yelisavetpol şəhərində keçirilmiş yuxarıda adı çökilən qurultayının qoralarından biri də bu idi ki, İsmayıllı xan Ziyadxanov başda olmaqla Zaqqafqaziya Ümummüsləman İttifaqı yaradılsın.

1907-ci ilin mayında "Müdafia" toşkilatı yaranmışdı. Görkəmlə ictimai xadim İsmayıllı xan Ziyadxanov ona başçılıq edirdi⁴⁴². Kond müsəllimləri Ə.Qiyasbəyi, H.Saniyev, hərbi topoqraf podpolkovnik Vəkilov, notarius Xəlilbayov və başqları "Müdafia"nın toşkilatçılarından idilər⁴⁴³. "Müdafia" əsas etibarilə Yelisavetpol quberniyasının qərbi hissəsində və Tiflis quberniyasının bir hissəsində fəaliyyət göstərirdi⁴⁴⁴. Yuxarıda adı çökilən quberniyaların əhalisinin imtiyazlı hissəsinin nümayəndələri, mülkədar-boyları, habelə kond ziyahlarının nümayəndələri "Müdafia" toşkilatının sosial dayağı idilər. "Müdafia"nın möqsəd və vozifələri onun nəşr etdiridi "Çağırış"da ifade olunmuşdu. Bu "Çağırış" Tiflisdə Ə.Qiyasbəyi və H.Saniyev torosundan tərtib olunmuş, "Bakı Mərkəzi Müsəlman Komitəsi" torosundan böynülmüş, sonra isə Azərbaycanın qızılardanı "əhalinin görkəmlə nümayəndolordinə və polis işçilərinə" göndərilmişdi⁴⁴⁵.

"Çağırış"da toşkilatın möqsədləri müyyən edilmişdi - müsəlmanlar arasında məarif və mədəniyyət işləri qayıq göstərilsin - və hüquq, ədalət və vicdanı tapdalayıcıların hamisi amansızcasına cozaqlanılsın⁴⁴⁶. "Çağırış"da deyilirdi ki, "partiya camiyyətin sağlam düşüncəli və aliconab hissəsini ədalət və azadlıq uğrunda apardığı çotin mübarizədə köməyo çağırı... "Müdafia" sülh yolu ilə işləsə də, hüquq, ədalət və vicdanı tapdalayıcıların hamisini amansızcasına cozaqlanıcaqdır. Xalqın fəlakətlərində gənűnlər olanlar amansız qısqasdan qaça bilən yəcəklər. "Müdafia" və onun silahlansmış əli zəhmli collad kimi hamiso xatırladacaqlar ki, inən belə müsəlmanlar incidilməlidirlər".

"Çağırış"da göstərilirdi ki, partiyanın bölmələri icra etdikləri işlər barədə MK-ya hesabat təqdim etməlidirlər⁴⁴⁷. Kondliların mösiotunu yaxşılaşdırmaq, mülkədar torpaqlarını kondlilar arasında bölüşdurmək, mövcud dövlət gur-

luşunun devrilmesi və kondliların mülkədarlara torpaq vergisini, golir vergisini - "bəhre"ni ödəməmələri yolu ilə onların modonu rəfahını yükseltmək partiyanın vəzifələrindən biri elan edilmişdi⁴⁴⁸.

Jandarm məlumatlarına dair arxiv sənədlərindən toşkilatın yuxarıda adı çökilən yalnız bir müraciəti qalmışdır. "Çağırış" onuna olamadırdar ki, onun üzərində "Müdafia"nın möhürü vərdid. Möhürdə torzo, kitab, saman topası və aşağıda kəsişən qılınc təsvir olunmuşdur. Toşkilatın rəmzləri onun qarşısına qoyduğdu vəzifələri eks edirirdi: ədalət vo biliklər uğrunda mübarizə, okinçinin monafelərinin qorunması, habelə "İamahkarlığının vo amansızlığının hoddi olmayan momurlar"⁴⁴⁹ torosundan əhalinin azadlığına edilən qəsldərən onun müdafiəsi. Polis Departamenti Yelisavetpol qubernatorunun raporunda dosflorlo qeyd olunmuşdu ki, "Müdafia" azsəyli toşkilatdır, doqiq programı yoxdur və xüsusi bir fəaliyyəti göstərmir⁴⁵⁰.

Azərbaycan xalqının siyasi cəhətdən six birloşmosunda "Müsavat" ("Bərabərlik") Müsəlman Demokratik Partiyası mühüm rol oynadı. Partiyaya Azərbaycanın bir sıra foal ictimai xadimləri başçılıq edirdilər. Xalqın monəsəyi uğrunda mübarizədə artıq tocrübəsi olan bu xadimlər istor yaxın illər, istərsə də perspektiv üçün milli-azadlıq hərəkatının möqsəd və vozifələrini aydın təsdiq etdirildilər. Əsirin ilk illərində "Müsavat" toşkəkkül dövrü yaşımdı, onun əsas fəaliyyəti isə 1917-ci ilin fevralından sonra baş vermişdi. Lakin nozordan keçirdiyim dövrədə "Müsavat", bu partiyanın lideri M.Ə.Rosulzadə və onun torosundan 1915-ci ildən noşr olunan "Açıq söz" qəzeti Azərbaycanın siyasi həyatında çox foal idilər.

"Müsavat" partiyası 1911-ci ilin oktyabrında Bakıda yaranmışdı. Onu yaradıcı ziyalıların nümayəndələri - jurnalıstlər və odiblər - Tağı Nağıyev, Məmmədəli Rosulzadə (Rosul oğlu) və Abasqulu Kazımkəzə yaradaraq özək (üçlük) toşkil etmişdir⁴⁵¹. 1929-cu ildə Bakıda "Müsavat" partiyasının bu günü və keçmiş" kitabını nəşr etdirmiş Mirzə Davud Hüseynov partiyanın yaradıcıları sırasında tacir Qulam Rıza Şorifzadə və Korbəyli Veli Mikayılovun adlarını çəkir⁴⁵². Partiya çox tezliklə ziyalıların, fohloların, kondilərin, qulluqçuların, xırda sahibkarların nümayəndolordinə öz sıralarına çəkməsi⁴⁵³. Partiyanın sosial dayağı kifayot qodur geniş idi. Bu, partiyani demokratik partiya kimi tanımağa əsas verir. Partiyani yaradənlər da "Müsavat"ı demokratik partiya hesab edirdilər. 1912-ci ildə partiyanın 8 bondən ibarət manifest-programı dorc olunmuşdu⁴⁵⁴. Qısalığına baxma-yaraq program milli və dini monsubiyətinə forq qoymayaraq bütün xalqlar üçün həyati cəhətdən mühüm vozifələr irolu sürmüştü - müsəlman xalqlarını



Məmmədəmin Rəsulzadə

birləşdirmək, müsəlman dövlətlərinin müstəqiliyini borpa etmək, müstəqiliyinin borpa olunması və qorunub saxlanması uğrunda mübarizo aparan müsəlman xalqlarına maddi və mənəvi kömək göstərmək. Partiya istor müsəlmanlar, istərsə də bütün boşırıyyot barəsində bu cür vəzifoları qarşısına qoymış bütün partiyalar ilə əməkdaşlıq etmək niyyətində idi. Partiya borabərlik və tərəqqi, azadlıq və müstəqillik ideyalarını elan etmişdi. Ümumbaşarı dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi uğrunda mübarizo vəzifəsi onun ətrafına geniş təroşdarlar dairəsi toplamışdı.

1912-ci ilde partiya öz programını qəbul etmişdi. İqtisadi dayağı olmayan hər cür mübarizənin uğursuzluğa düşar olduğunu başa düşən partiya xüsusi bond ilə özünün bütün üzvlərinə bir vəzifə olaraq təşirmışdı ki, "müsəlmanların həyatı mübarizəsi üçün vəsaiti artırınlar, onların ticarətinin, peşə sahələrinin və bütövlükdə iqtisadi həyatının inkişafına kömək etsinlər"⁴⁵⁵.

"Müsavat" çox tezliklə Rusiyann bir sira yerlərində, habelə Rostədə öz özəklərini yarada bilmüşdi⁴⁵⁶. Partiyanın üzvləri onun ideyalarının, çağırışlarının yayılmasında böyük iş görürdülər. 1912-ci il oktyabrın 22-də Bakı Şəhər Jandarm İdarosunun reisi Polis Departamentinin xüsusi şöbosino xəbor vermişdi ki, oktyabrın 21-də Tiflisdən Bakuya 74 paket galmişdır, onların hər birinin içində "yerli müsəlmanlar" və müsəlman məktəbləri üçün⁴⁵⁷ nozordu tutulmuş 4 çığırş vardır. Malumatə oləvə olunmuş "Müsəlman homməzəhlərimiz" adlı çağrıda deyildi ki, "xilasımız Türkiyə imperiyasının mövcudluğundan və onun tərəqqisindən" asılıdır, bu tərəqqi üçün isə tohükə yaradan "iddialı zalim", "dünyanın jandarmı", "şimal ayısı", "zülmkar rus dövlətidir". Müraciətdə daha sonra deyildi ki, məhz rus dövləti bolqarları, serbləri və černoqoriyalıları hom canlı qüvvə, hom də artilleriya ilə silahlandıraraq Türkiyəyə qarşı mübarizədə onlara kömək edir. Daha sonra müsəlmanların "Borabərlik" təşkilatının Mərkəzi Komitəsi onları Türkiyənin qüdrəti üçün "həyatlarını və əmlaklarını" əsirgomomoya çağrırdı⁴⁵⁸.

M.Ə.Rəsulzadə 1913-cü ilde Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar amnistiyadan istifadə edərək Azərbaycana qayıtmış və geniş küllələri siyasi mübarizəyə colb etmək üçün böyük səyərlər göstərmişdi. Bu işdə onun "Açıq söz" qozeti böyük rol oynamışdı. "Açıq söz" inqilabdan əvvəlkə Azərbaycan matbuatının ənənələrini yaşıdaraq, öz sohifolurunda istə ölkədə, istərsə də dünyada baş verən hadisələrin müəssəl tohlilini verən ətraflı icməllər dərc edirdi. Qozet elm və mədəniyyətin inkişafına həsr etdiyi məqalələrə hom də maarifçilik missiyasını həyata keçirirdi. Mosolən, o zamanlar Rusiyada siyasi həyatın reallığını öks etdiron Dövlət Dumasının



"Açıq səz" qəzeti - Bakıda Azərbaycan dilində nəşr olunmuş gündəlik siyasi-ictimai, ədəbi qəzet. İlk nömrəsi 1915-ci il avqustun 2-də, sonuncu nömrəsi isə 1918-ci il martın 18-də çıxmışdır. Cəmi 704 nömrəsi çıxmışdır. "İqbal" qəzətinin davamı olub Mütəşəkkir Partiyasının rəsmi organına çevrilmişdi. Naşirları və redaktorları Məmmədəmin və Məmmədəli Rəsulzadələr, Orucov gərdəşləri və başgaları idilər.

demək olar hor bir iş gününo qozetin həsr etdiyi gündəlik bəzən möqalolar diqqətənləyiqdır. Qozet oxucuları Azərbaycan deputatlarının çıxışları, müsəlman fraksiyasının faaliyyəti və s. ilə olaflı tanış edirdi. Qozet oxucuların diqqətini Dumada müzakiro edilən məsololara cəlb edərək bozun onları bu və ya digər məsələyə dair lazımi informasiyani deputatlara göndərməyə yönəldir, bununla da onların seçici funksiyalarını və vozifələrini dərk etməsinə kömək edir, habelə onlarda baş verən hadisələrlə bağlılıq hissini formalaşdırırı. Qozetin sahiblərində Rusiyannı müsəlman horkatında Bakının roluna və yerinə həsr olunmuş tam bir sıra möqalolar dərc edilmişdir. Bu möqalələrdə bozun milli sahibkarlar, genişlənən azadlıq horkatına onların laqeydiyyi barədə kifayət qədər koskin, acı tonqıd söylənilirdi. Bununla da qozet və onun redaktoru Azərbaycan sahibkarlarının nümayəndələrini faal siyasi mübarizəyə cəlb etməyə və eyni zamanda onlardan maddi və monoviy yardım almağa ümidi bosloyirdi. Milli, dini və etnik mənsubiyyətin mahiyyəti haqqında qozetdə dərc olunmuş çoxsaylı materiallar milli monlik şüurunun inkişafında, gənc nəslin, xüsusun dətolobuların təbiyəyasında böyük rol oynamışdır.

Yarananaz an sonra töqiblər nöticəsində "Müsavat" öz faaliyyətini müvəqqəti dayandırmağa məcbur olmuşdu. 1913-cü ildən 1917-ci ilin fevralına dək "Müsavat" partiyası qeyri-legal şəraitdə faaliyyət göstərmədi. Lakin 1917-ci ilin fevralından sonra yenidən dırçolon "Müsavat" tezliklə hakim partiaya çevrilmişdi.

Bələliklə, XX əsrin övvəllorında, azadlıq horkatının güclü yüksəlişi dövründə Azərbaycanda yaranmış vəziyyət siyasi toşkilatlarının və partiyaların formalşaması üçün obyektiv şərait yaratılmışdı. Sosial cəhdəndən kifayət qədər rəngarəng olan, öz sıralarında əhalinin demək olar bütün tabaqələrini birləşdirən bu toşkilatlar bütövlükdə Azərbaycan comiyyətinin monafelərini ifadə etməyə çalışırdılar. Petisiyaların və arızaların müdafiələri, partiya toşkilatlarının programları uzun illər hor cür-hüquqşluq və məhdudiyyətlərə dərhal amansız şəraitdə yaşaması xalqın ümidi və arzularını özündə oks etdirirdi.

III fəsil

Rusiya Dövlət Duması və Azərbaycan



3.1. Azərbaycan deputatları I və II Dövlət Dumalarında

1905-ci il dekabrın 11-də Rusiymanın Dövlət Dumasına seçkilər həqqunda çar formanı elan olundu. Formana uyğun olaraq fəhləflorın bir qismində seçki hüquqları verilmişdi. Kəndlilərin iştirakı payı nözordu tutulsa da, bu çox cüzi idi. Seçkilərde və Dumadan özündə sosial cəhətdən yuxarı toboqolorun nümayandalarının üstünlüyü tömən olumurdu.

Azərbaycanda Dövlət Dumasında nümayandalık hüququnu almışdı. Azərbaycanda, eləcə də bütövlükdə Qafqazda seçkilərin keçirilməsi canışının tam ixtiyarına verilmişdi. O, ayrı-ayrı quberniyalarda, diyarlarda seçkilərin keçirilməsi müddətlərini öz mülahizəsinə görə müyyəyn edə bilər, əhalinin bu və ya digər hissəsinin seçkilərdə iştirakdan məhrum edə bilər, quberniya seçki yığıncaqlarından bölmələr ayrıra bilər və deputatların quberniya üzrə təyin olunmuş ümumi sayı osasında bu və ya digər bölmədən seçilən Duma üzvlərinin sayı müyyəyn edə bilərdi¹⁹⁹.

Ön müxalifəçi partiya kadetlər partiyası idi. Bu partiya imperiyamı demok olar bütün quberniyalarda fəal seçkiçəbagı toşviqat apararaq, öz platformasını töblikdə edərək seçkilərə qolpo qazanmışdı. Bu ona görə baş vermişdi ki, kadetlər əhalinin geniş toboqolorının monaşlarını dəha çox ifadə edirdilər. Onlar tokco "Rusiymanın birliliyini və bələtinməzliliyini" boyan etmir, hom də bu birliliyə nail olmaq yollarını açıb göstərməyo çəlhdirdilər. Onlar buna güclü hesabına nail olmaqdə hökuməti ittiləm edərək "süngü və güllə ilə Rusiymanın birliliyə nail olmağın mümkünüsüzliyini" bildirir və "təbelikdə olan hor bir xalqın adət-ənənələrini, dilini və dinini"²⁰⁰ hörmət hissi bəslədiklorini boyan edirdilər. Xalq azadlığı partiyası seçkilərə bildirirdi ki, o, geniş özünütüdarası, "özünəmoxsus milli hayatı" olan bütün yerlərin müxtəlif quruluşunun, "ümumi, pulsuz, icbari tohsilin" və s. torafdarıdır²⁰¹. Bütün bunlar müsəlman ucarlarının, o cümlədən də Azərbaycanın sosial cəhətdən yuxarı toboqolorının nümayandaları üçün çox coxbedici idi. Çünkü onlar özlərinin bütün orzularında bu məsələləri dəfələrlə qaldırılmışdır və ümidiyorlarmışdır.

Kadetlər partiyasının Bakı bölməsi Dövlət Dumasına seçkilər ilə bağlı gəmş toşviqat işi aparmışdı. 1906-ci il aprelin 29-da partiya üzvlərinin ümumi yığıncağında qeyd olmuşmuşdu ki, «partiyamın bürosu müsəlman seçkilərə tatar



Məmmədtagı Əliyev

dilində (Azərbaycan dilində - D.S.) müraciət tətbiq edərək, partiyanın programını və hazırkı seçki kampaniyasında qarşıya qoyduğu vozifələr ilə onlara tamış olmaq imkanı vermişdir⁴⁶². Bölmənin bürosunun keçirdiyi müzahizələrdə partiyanın ideyaları töbliğ olunur və bildirilirdi ki, "müxtəlif millətlərə münasibətdə partiya hüquq boraborliyi və geniş muxtar idarəetməyo", "məktəbə daxil olarkən adamların cinsi, monşayı və dini ilə olaqədar hor cür sıxışdırımların loğvına"⁴⁶³ torofsdardır. Bütün bunlar kadetlərə arzu etdikləri noticoları olدو etməyə imkan vermişdir; Peterburqda müsəlmanların Ümumrusiya qurultayı Dövlət Dumasına qarşıdaçı seçkilərde Rusiya müsəlmanlarının mövqeyini müyyənəşdirəndə özünü on başlıca vozifələrindən biri hesab edərək, kadetlərin siyasi platformasına qoşulmayı qorara almış⁴⁶⁴ və bununla da Rusiyadan müsəlman ucarlarından seçiləcək Dövlət Dumasının göləcək deputatlarının partiya monsbiyətytinə və mövqeyini qabaqcədan müyyənəşdirmişdi.

Cəçkilər Bakıda və Bakı quberniyasında 1906-ci il mayın 31-də⁴⁶⁵, Yelisavetpol quberniyasında mayın 16-da⁴⁶⁶, yəni artıq aprelin 27-də 1 Dövlət Duması öz işinə başladıqdan sonra keçirilmişdi.

Azərbaycandan olan deputatlar gec seçildiklorino görə Dövlət Dumasının açılışında iştirak etməsələr də, H.Z.Tağıyev onun sədrə S.A.Muromtsevin adına göndərdiyi töbrik teleqrammında bildirmişdi ki, "bütün Bakı müsəlmanları moscidi yığışaraq Allaha dua ediblər ki, öz üzərlərini bə qədər ağır və müsəliyyətli iş görmüş xalq nümayəndələrinə xoşbəxtlik və uzun ömrə baxış eitsin. Bununla yanaşı biz ürokdon istoyırıkkı, rus hökuməti ölkədə azadlıqları osaslarını qan tökmədən möhkəməndiro bilsin"⁴⁶⁷.

Bakı və Yelisavetpol quberniyalarını, Bakı şəhərini Dövlət Dumasında aşağıdakılardan təmsil edirdilər: Mommodtagı Əliyev - 48 yaşı, tacir ailəsindən, Petrovsk Kond Tosorrfat Akademiyasının məzunu, Dumanın 8-ci şəbosinin üzvü, xalq azadlığı partiyasına monsub idi; Əsədulla boy Muradxanov - 40 yaşı, boy ailəsindən, Müəllimlər Seminarıyasının məzunu, Cavad kənd şəbosunda mırza, Dumanın 1-ci şəbosinin üzvü, xalq azadlığı partiyasına monsub idi; Əlimordan boy Topçubaşov - 41 yaşı, boy ailəsindən, andlı müvəkkil, Peterburq Universitetinin hüquq fakültəsinin məzunu, "Kaspı" qəzetinin redaktoru, Bakı şəhər dumasının qələməsi, müsəlmanların parlament fraksiyasının üzvü, Diemannin 1-ci şəbosinin üzvü, xalq azadlığı partiyasına monsub idi; İsmayılov xan Əbülfəz xan oğlu Ziyadxanov - 39 yaşı, iri torpaq sahibi, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, Tiflis dairə möhkoməsində prokuror kəməkçisi, müsəlmanların parlament fraksiyası büroşunun üzvü, xalq azadlığı partiyasının müsəlman qrupuna monsub idi; Əbdürəhim boy



Əsədulla bəy Muradxanov

Haqverdiyev - 36 yaşlı, mülkodar ailisindən, Peterburg Universitetinin şorq fakültəsi kursunun dinlöyicisi, görkəmlı dramaturq, yazıçı, Dumanın 4-cü şöbosinin üzvü, xalq azadlığı partiyasının müsləmən qrupuna mənsub idi⁴⁶⁸.

Kadetlər Dumada on iri partiya qrupu idilər. Dumanın faaliyyəti dövründə kadetlər fraksiyasının tərkibini yeni seçilmiş deputatlar hesabına tədricən artırırdı. Bunlar osason imperiyamın müsləmən ucqarlarının sosial cəhdəndən yuxarı töbəqələrini təmsil edən şəxslər idilər⁴⁶⁹.

I Dövlət Dumasının mövcud olduğu 72 gün orzında 301 mosolo qaldırılmışdı ki, bunlardan da 123-ü tacili mosololardı⁴⁷⁰. Kadetlər şəbəkələrə başçılıqlı edirdilər. Duma üzvlərinin solahiyətlərini yoxlamaq üçün yaradılan 11 belə şöbə var idi.

Kadetlər 30-a yaxın daimi vo müvəqqəti komissiyyaya başçılıq edərək bütövlükdə Dumanın faaliyyətinin siyasi istiqamətini müəyyən edirdilər. Şəxsiyyətin toxunulmazlığı, ölüm cozasının loqvi, votondaş boraborliyi, siyasi azadlıqlar vo s. haqqında mosololörün müzakirosi gedisi buna sübutdur.

Azərbaycan deputatları müsləmən parlament qrupuna daxil idilər. Imperiyamın bütün müsləmən ucqarlarının nümayəndələrini birləşdirən bu qrup 36 nofordon ibarət olmuş idi, lakin imperiyamın bozi yerlərində, osason da ucqarlarında seçkilərin keçirilməsi gecikdəyindən müsləmən fraksiyası üzvlərinin sayı holo nozorda tutulduğu qədər deyildi. Bu qrup sayəcə Dumadakı on iri qruplardan idi vo Ukrayna qrupundan, Polşa kolosundan vo başqa qruplardan böyük idi.

Fraksiya 1906-ci il iyulun 21-də özünün ilk iclasında yaradılmışdı. Fraksiyanın 7 nofordon ibarət bürosu seçilmişdi. Büroya Azərbaycandan Ə.M.Topçubaşov vo İ.Ziyadxanov daxil idilər. Ə.M.Topçubaşov fraksiyanın sadri seçilmişdi. Fraksiya yaradılarkən 22 nofori birləşdirirdi, çünki həmin vaxtadək Qırğızistanda vilayətlərindən, Türkistan diyarından vo Zakaspı, Forqana, Semireçinsk, Semipalatinsk, Sir-Dorya, Akmola vo Dağıstan vilayətlərindən deputatlar holo golib çıxmamışdılar. Fraksiyanın yaradılmasının təşəbbüsçüləri bundan çox narahat idilər, çünki Dövlət Duması artıq aqrar mosolənin, viedan azadlığı, votondaş boraborliyi kimi müümən mosololörün müzakirosına başlamışdı vo deputat sorğuları azı 30 deputatın imzası ilə verilirdi. Təşkil olunub "bu mosololoro öz müntasabatını bildirmək"⁴⁷¹ lazımdı. Fraksiyanın yaradılması barədə Dumanın sadri məlumat verilmiş, fraksiyaya ayrıca kabinet ayrılmışdı. Lakin Dumada Fraksiyanın yaradılması haqqında rosmi elan verilməmişdi vo onun faaliyyəti dövrü motivatıda da çox zoif işqlandırıldı.



Olimərdən bəy Topçubaşov

Fraksiya xalq azadlığı partiyası ilə homroy foaliyyət göstirməyi qorara almışdı. Bu barədə Ə.M.Topçubaşov partiyasının lideri P.N.Milyukova xəbor vermişdi⁴⁷². Xalq azadlığı partiyasının iclasında bu təklif qəbul olunmuş, fraksiyanın nümayəndəsinə dörhəl kadetlərin fraksiya komitəsinin tərkibinə daxil olmaq və kadetlər partiyası Mərkəzi Komitəsinə seçilmək hüquq verilmişsi qərara alınmışdı⁴⁷³.



Müsəlman deputatları kadetlərə yaxınlaşdırıran Dumadı kadetlərin irolı sürdükleri "Bütün millətlərin hüquq boraborlılı" şüarı idi.

Fraksiyanın bir neçə iclası olmuşdu. İlk iclasda Dumaya təqdim olunan bütün qanun layihələri voşqular haqqında otaqlı moruzolar dönlənilməsi qərara alınmışdı. Lakin qarşıya qoyulmuş vozifələrdən heç biri yerinə yetirilməmişdi. Zəmmizəcə, fraksiyanın foaliyyətinin yeganə təzahür onun təklif etdiyi aqrar islahatı müddəalarının müzakirə olunduğu 24 iyun iclasında baş vermişdi⁴⁷⁴. Bu addımmın noqdor cosaratısız olduğunu və Dumanın aqrar komissiyasının foaliyyəti üçün heç bir ohəmiyyət kəsb etmədiyi o da sübut edir ki, iyulun 7-dən iyulun 8-dək aqrar komissiyası iclaslarının jurnallarında bu layihənin adı bir köləm ilə də çökülmüş, yəni başqa sözlu desək, komissiya müsəlman fraksiyası üzvlərinin təkliflərindən yan keçmişdi⁴⁷⁵. Vicedən azadlığı haqqında qanun layihəsi barədə moruz olsuna da, layihənin iyulun 10-na toyin olunmuş müzakirəsi keçirilməmişdi, çünki həmin vaxt artıq Dövlət Duması buraxılmışdı. Fraksiya Ə.M.Topçubaşova belə bir boyanat verməyi tapşırılmışdı ki, müsəlman fraksiyasının sifirinə, Belostokdakı talanlar yerli hakimiyət orqanları torosundan təşkil olunmuşdur. Lakin Ə.M.Topçubaşov çıxış edə bilməmişdi, çünki müzakirələr dayandırılmış və heç bir natiq söz ala bilməmişdi⁴⁷⁶.

Duma tezliklə buraxıldığına görə fraksiyanın sorğularına baxılmamışdı. Dumanın iyulun 14-nə toyin olunmuş iclasında fraksiyanın tərkibini voşqular haqqında Ə.M.Topçubaşovun moruzası də baş tutmamışdır⁴⁷⁷. Müsəlmanlara dair Rusiya imperiyası qanunlarında təsbit olunmuş məhdudiyyətlərinin müəyyən olunması sahəsində deputatlardan Axtiyamovun, Alkinin və Topçubaşovun başlıqları iş də başa çatdırılmışdır⁴⁷⁸.

I Dövlət Dumasının, elcə də sonrakı dumaların başlıca müzakirə obyekti aqrar-kəndli mosolosu idi. Tosadüfi deyildir ki, bütün partiya və qrupların mövqeyi məhz bu mosolodan daha doqquz meydana çıxırdı.

Mayın 8-də kadetlər "42-lorin" aqrar qanunu layihəsinə müzakirəyə təqdim etmişdir. Layihədə mülkədər torpaqlarının qismən mochuri özgəncilikləşdirilməsinə yol verilirdi. Bu qanun layihəsinin ovozində tru-







doviklər "104-lorin" aqrar layihosunda mülkodar torpağının tamamilo loqvi-ni, "ümumxalq torpaq fondunun" yaradılmasını, yoni torpağın milliş-dirilməsini tələb emişdilər⁴⁷⁹.

İyunun 24-də müsəlman fraksiyası aqrar islahatının osas müdəddalarını müzakirə etmişdi. Fraksiyanın programının layihosunda göstərilirdi ki, vəqf torpaqları özgənlikləşdirilər bilər, torpaq payları isə "udel, kabinet və monastır torpaqları hesabına" artırıla bilər. Xüsus isə sahibkar torpaqlarının özgənlikləşdirilməsinə isə "yalnız tələb olunan hallarda, məsadiro olılmış torpaqların ovozinin ədaləti qıymətlə öndənilməsi şartlı" yol verildi. Layihədə köçürmənin dayandırılması tələb olunurdu⁴⁸⁰.

İyunun 23-də Dövlət Dumasının sədrini "tocili" boyanat verilmişdi. Bu boyanatda Torpaq Məsələsi Nazirliyinin mətbuatda dərc olunmuş məlumatlarla etiraz ifadə olunurdu. Həmin məlumatda guya torpaq məsələsində Dövlət Dumasının "xəzino, udəl, kabinet, monastır, kilsə torpaqlarının və məcburi surətdə özgənlikləşdirilən xüsusi sahibkar torpaqlarının hökmən kəndlilərə verilməsinə əsaslanan" işi əhalinin gözündən salırdı. Bu boyanatı M.T.Əliyev də imzalamışdır⁴⁸¹.

Ə.M.Topçubaşov aqrar komissiyasının moruzosinin müzakirosında iştirak etmişdi. Hökumətin verdiyi məlumatla qarşı aqrar komissiyasının etirazının tamamilo haqlı olduğunu hesab edən Ə.M.Topçubaşov (etirazın tonunu yumşatmağa çağırısa da) bir "ucqarlı" və "qafqazlı" kimi komissiyasının məlumatını geniş yayağı toklış etmişdi. Həm də o, məlumatın tokco "dövlət dilində" dərci ilə kifayotlənməməyə, imkan daxilində onu yerli dillərə də tör-cümə etməyə çağırılmışdı. "Qoy hər bir xalq, - tatarı da, erməniyi do, polayki da, gürçüsü do, başqaları da, hər biri burada no işlər görüldüyü barədə öz ana dilində oxusun. Qoy hər bir xalq bilsin və öz ana dilində oxusun ki, indiki nazirlik nodır və xalq nümayəndələrinin somoroli foaliyyətinə kim ongol törodür".⁴⁸²

Sonralar "Kaspı" qəzetində dərc olunmuş möqaləsində Ə.M.Topçubaşov göstərirdi ki, "bütün rus toboolorının hüquq boraborlıyi, viedan azadlığı, söz azadlığı, şoxsiyyətin toxunulmazlığı, kəndlilər torpaq verilməsi kimi məsələlərin hazırlanmasında, bu cür ümumdövlət məsələlərində hər hansı bir milli xarakterli məsələ yer ola bilməzdi. Buna Rusiyamın bütün xalqlarının monafcları yox vərmedi, hazırkı dövrün bütün şəraitlə bunun oleyhini id".⁴⁸³

Birinci Dövlət Duması aqrar problemini də həll etmodi. Mülkodarların monafclorını "qanunverciliç" yolu ilə tomin etmək niyyətində olan hökumət yalnız buna nail olmuşdu ki, mülkodar torpaqlarının məcburi surətdə özgənlikləşdirilməsi təlobını tamamilo rədd edən bir neçə forman versin.



İhdürrəhim bəy Hacıverdiyev

İrəvan və Yelisavetpol quberniyalarında millotlorası töqquşmalar ilə əlaqədar Dövlət Duması deputatlarının verdikləri sorğu üzrə çıxış edən İ.Ziyadxanov aqrar məsələyə də toxummuşdu. O, başlıca bolanı çarizmin köçürmə siyasətindən görürdü. İ.Ziyadxanov köçürməyə etirazını bildirərək demişdi: "Mərkəzi Rusiya kimi bizim də torpağa chtiyacımız var. Biz də torpağın azlığından, yoxluğundan oziyyət çökərik. Lakin administrasiya bu məsələni başqa cür həll etdi. Burada heç bir komissiyaya və yardımçı komissiyaya chtiyac yox idi, - onların sistemi onların fikirincə çox oladı: füsunlar. Gürcüstani qoşunları tapdağı altına verdilər, ermənilərin və müsəlmanların yaşadıqları əyalətlərə goldikdə isə, bu millotlorı bir-birinin üstüne salışdıraraq qərər alırdılar ki, beləliklə onları asanca Yer üzündən silib atmaq olar. Onda, conab Qurko və Stişinskiler, acizənə xahiş edirik ki, Qafqazın mord oğullarının sümükleri sepsələnmiş qanlı torpaqları özünüz üçün köçürmə sahələrinə çevirin".

İ.Ziyadxanov öz çıxışında Azərbaycanın sosial cəhətdən yuxarı təbəqələrinin arzu və ümidiini ifadə etməyə çalışmışdı. Onun kifayət qədər ətraflı çıxışında XX əsrin övvəllorında Azərbaycan sahibkarlarının bütün petisiyi və ərizələrində irolı sürülmüş toloblorın demək olar hamısı öz əksini tapmışdı. O, imperiya çörçivəsində siyasi hüquqsuzluq vəziyyətindən bir dəha nərazılığım bildirmiş, rus sahibkarları və mülkədarları ilə borabor hüquqlara torəfdə çıxmışdı. O, Dövlət Dumasının tribunasından hökumətin azığlığını, müsəlman ruhanilərinin hüquqlarının sixisdirilməsi barədə molumat vermişdi. İ.Ziyadxanov ürək yanğısı ilə deyirdi: "Artıq elo bir vaxt golib çatmışdır ki, biz də oyanmışıq və bizim susmağa ixтиyārim yoxdur. Yüz il bundan əvvəl Rusiya Zaqqafqaziyanı fəth etmişdir... Siz sosial-iqtisadi və siyasi həyatın hanşı sahəsinə toxunsanız, hor yerdi yalnız hüquqsuzluq görərsiniz... Hotta voqf pullarını tutub almışlar, burada məscidlər sökürlür, minarələr uçulur və buların borpasına pul oldo etmək üçün neçə il lazımdır". İ.Ziyadxanov zəmstvənun olmamasına, şəhər özünüdürə organlarında yerli millotin nümayəndələrindən olan qəsnənlər üçün möhdudiyyətlər qoyulmasına diqqəti colb etmişdi. Onu narahət edən bu idi ki, ali savadlı azərbaycanlıların dövlət idarələrində vəzifə tutmasına yol verilmirdi, bəzi ali məktəblər onlar üçün qadağan olmuşdu. "Xalq tohsili haqqında heç düşünməyinə də doymoz... Saşa, sola, geriyo və irolıyo yüz ver!*" getsonzə də bir dənə məktəb görə moyocoksiniz"⁴⁸⁴.

* Versi - 1,05 kilometrə borabor uzunluq ölçüsü.

Azərbaycan nümayəndələrini, elcə də Dumanın başqa deputatlarını əhalinin şəxsi və əmlak təhlükəsizliyi məsələləri maraqlandırırdı. 1906-ci il iyunun 26-da Dövlət Dumasının 31 üzvü daxili işlər nazirinə ərizə təqdim edərək, elan olunduğu görə, əsas qanunlar verilənəndən (1906-ci ilin aprel) bir sıra yerlərdə gücləndirilmiş müdafiəzönün saxlanmasından narahatlığını bildirmişdi. Onların arasında Ə.Haqqverdiyev de var idi⁴⁸⁵. İrəvan və Yelisavetpol quberniyalarında əhalinin şəxsi və əmlak təhlükəsizliyinin qorunması üçün tədbirlər görülmüş və əlaqədar deputat sorğusunda Dövlət Dumasının üzvləri xəbərdarlıq edirdilər ki, belə bir vəziyyət və quberniya larda bir ildən çoxdur ki, yaranıb və "minlərlə insan tələfətinə və diyarın iqtisadi cəhətdən tamamilə var-yoxdan çıxmışına" səbəb olmuşdur. Onlar bu hərc-mərcliyin aradan qaldırılması üçün hansı tədbirlər görüldüyü barədə Qafqaz canişinənən sorğu göndərilməsinə xahiş etmişdilər. Bu sorğunun sonrakı taleyi isə belə olmuşdu. Duma bu sorğunu tecili məsələ hesab etmemiş, sorğu ümumi yüksəqda müzakirə olunmuş və iyunun 14-də Nazirlər Şurasının sadri gəndərilmədi⁴⁸⁶. İyulun 7-də, yəni Dumanın buraxılmasına ərafəsində Nazirlər Şurasının sadri Qoremkən Dumanın sadri cavab vermişdi ki, "canişinənən vəzifəsi və hakimiyyəti Ümumi Yerləşdirmə Nazirliyinə münasibətdə tamamilə müstəqildir və buna görə də Qafqaz diyan barədə Dövlət Dumasının sorğularına cavab vermək üçün Nazirlər Şurasının heç bir solahiyəti və zəruri məlumatı yoxdur"⁴⁸⁷. Beləliklə, Nazirlər Şurası Qafqaz millətlərinin taleyiənə tam bigənələr göstərib bu sorğunu başından edərək, onun mülliətlərinin formal suretdə canişinənən üstüne göndərmişdi. Elə həmin 1906-ci ilin sonrakı hadisələri göstərdi ki, canişin diyarında şəxsiyyət toxumalılığının tomin edilməsi üçün heç tədbir görmək niyyətində deyildi.

Ə.M.Topçubaşov, İ.Ziyadxanov, M.T.Əliyev, Ə.Muradxanov Dövlət Dumasının üzvləri ilə həmrəylik göstərərək 1906-ci il iyunun 22-də sadra müraciət etmişdilər ki, Qafqaz administrasiyası Terek vilayətinin strajnikləri olan dağlılardan "dinc rus votondaşları üçün talançılar hazırlayırlar" və onlar "dörhəl qaytarılsın"⁴⁸⁸. Bununla da Azərbaycanın siyasi xadimləri belə tədbirlərle Rusiya imperiyasının xalqlarında bir-birinə qarşı ədəvət və nifrat hissini doğurmaya ümidi boslaşın çar administrasiyasının siyasetinə mane olmağa çalışırdılar.

M.T.Əliyev Dumanın 30 deputati ilə birlikdə sadra müraciət edərək, suiqəsd dərəcəsinə çatdırılmış siyasi möhbəslərə qarşı zorakılıqla töqsiri olan vəzifəli şəxslərin mösuliyyətə cəlb edilməsini tələb etmişdi⁴⁸⁹.

İ.Ziyadxanov Pribaltika diyarında özbaşınalıq təzahürələrinin və "kədərlə qanunsuzluq hallarının"⁴⁹⁰ qarşısının alınması üçün tədbirlər görülməsi

zoruriyyəti barədə boyanata qoşulmuşdu. Dumanın deputatları, o cümlədən Ə.Haqqverdiyev Novominsk sakinlərindən daxil olmuş teleqram barədə məlumat vermişdi. Teleqramda adətsizliklər, ölüm hökmələri barədə xəbər verilir və bunların icrasının dayandırılması tələb olunurdu. Xarkov quberniyasının Sumi qozasında administrasiyanın özbaşınalıqları barədə sədər məlumat veren M.T.Əliyev, Ə.Muradxanov və başqaları belə hərəkətlərin dayandırılması və günahkarların coşaldırılması üçün tədbirlər görülməsinə tələb etmişdilər⁴⁹¹. Krim tatarları Ə.M.Topçubaşova solahiyət vermİŞDILƏR ki, Krim müsəlmanlarının petisiyada təsvir olunmuş vəzifəyinə bayan etsin. Duma buraxıldıǵığna görə Ə.M.Topçubaşov Krim tatarlarının xahişini Dumanın nozorino qədirdə bilməmişdi.

Azərbaycan deputatları müxtəlif sorğuların və "qanunvericilik boyanatlanın" müzakirəsində və təqdim olunmasında iştirak edirdilər. Lakin onlar məktəbdə icbari təhsil haqqında 45 deputatin orizosunu imzalamışdırlar. Əriyəzə qeyd olundur ki, bu məsələyə laqeyd münasibət noticisində "Avropanın heç bir ölkəsində Rusiyada olduğu kimi savadsızların bu qodur nohng kontingenti yoxdur. Özgə xalqların öz mühiitində və hom də öz ana dilində məktəbler açmaq cəhdleri isə çox vaxt hətta müxtəlif toqiblərə səbəb olmuşdur"⁴⁹². Şübəsiz ki, onlar bu boyanata şorik çıxdırlar, cümlə ana dilində məktəblərin açılması tələbi Azərbaycanın sosial cəhətdən yuxarı təbəqələrinin petisiyalanının əsas müddəələrindən biri idi. Onlar bu tələbi müşavirələrin, qurultayların programənənlərinə daxil edirdilər. Üstəlik İ.Ziyadxanov millotforarası töqquşmalar barədə sorğu otrafindəki çıxışında müsəlmanların qarşılaşdırıldıkları möhdüdüllyyyətlərdən danışaraq demişdi ki, xalq tohsilinin yaxşılaşdırılmasına cəhiyicə var - kəndlərdə ümumiyyətə məktəb yoxdur, məktəblərə hor cür yeniləklər töqib olunur, bəzi ali məktəblərə qəbul tamamilə qadağandır. Ali məktəbləri bitirdikdən sonra müsəlmanlara tokco Zaqafqaziyada deyil, bütün Rusiya imperiyasında heç bir orta məktəb dərs deməyə icazo verilmir.

Azərbaycan deputatlarının, elcə də I Dövlət Dumasında bütün müsəlman fraksiyalarının siyasi amali, zonnimizcə, fraksiyanın lideri Ə.M.Topçubaşovun "Müsəlmanların parlament fraksiyası" haqqında məqaləsində çox dəqiq ifadə olunmuşdur: "Müsəlmanların programı konstitusiya prinsiplərinə ciddi əsaslanaraq vilayət torpaqlarının milliödirilməsi, dini işlərdə tam muxtarlıyyət və bütün imperiya məkanında xırda özünüdürəctəmə vəhidi və vilayət müşavirələri təsis olunmaqla yelrərədə geniş muxtarlıyyətli idarəetmə prinsipini irolu sürür"⁴⁹³. Ə.M.Topçubaşov "... 72 gündən ibarət möcburi qısa həyatı orzında Dumanın özündə milli zəmində heç bir təzahürün baş ver-

"modiyimi" qeyd edərək, "xalq nümayəndöliyinin ilk addımlarının Rusyanın bütün xalqları üçün ümumi olan ietimai-dövlət quruculuğu məsələlərinin hollino yönəldilməli olduğunu dərk etmiş mülklətlərin nümayəndələrin"⁴⁹⁴ xüsusi olaraq tərifləyirdi. Ancaq bu yolla onlar özlər üçün bozı imtiyazalar almaq fikrində idilər, Rusyanın müsəlman ucarlarının əhalisi üçün tam bir səra möhdudiyyətlərin ləğvinə ümidi baslıyırıdlar. Onlar hələ 1905-ci ilin avqustunda Nijni Novgorodda Rusiya müsəlmanlarının birinci Ümumrusiya qurultayında "Rusiya imperiyasının idarə olunması formasının konstitusiyalı dövlət prinsipləri osasında yenidən qurulması" şartılı... bütün vətəndaş höyəti və siyasi höyat quruluşunun azadlıq, hoqiqət və mərhəmət prinsipləri əsasında yeniloşmosino" çağırışlarını elan etmişdilər.

Müsəlman fraksiyası moruzolor oxumaq və səhəbətlər aparmaq, dövri motbuata materiallar dərc etdirmək, müsəlman vilayətlərinə getmək və qurultaylar çağırmaq yolu ilə çoxmilyonlu müsəlman əhalisini Dövlət Dumasının faaliyyəti ilə tanış etmək üçün somorələr addımlar atmışdı.

Lakin müsəlman ucarları deputatlarının böyük ümidiərlər boşlədiyi I Dövlət Dumasının faaliyyəti kifayət qədər şorşəsiz başa çatmışdı. Çar hökuməti "nümayəndələ qanunvericilik idarəsinə" bağlamaq barədə qotı qorara gəlmədi. Ə.M.Topçubaşov sonralar yazmışdı: "...hökumət hesab etdi ki, Dumanın deputatları pis işləmişlər, ...başlıcası isə nazirlərə qarşı çox düşmən əhval-ruhıyyosında olmuşlar. Birinci Dumanın buraxılması ilə olaqadər ölkəyə elan olmuşmuş ki, hökumət ilə olüb faaliyyət üçün başqa nümayəndələr lazımdır, o nümayəndələr ki, hökumətin oleyhino yox, Ichino olsunlar"⁴⁹⁵.

İyulun 9-da Tavriya sarayının bütün qapıları bağlanmışdı. Dumanın deputatları üçün, müsəlmanların parlament fraksiyasının üzvləri üçün gözlonılməz olmuşdu. Çünkü məhz həmin gün iki iclas toyin edilmişdi: sohor-Peterburqun nüfuzlu müsəlmanları ilə, günorta - bürənün özünmə iclası⁴⁹⁶.

Kadetlər fraksiyasının təşəbbüsü ilə hökumətə etiraz ifadə olunmuşdu. Fraksiya Dumanın iclaslarını Viborqa keçirməyi, orada iclasları trudoviklər və sosial-demokratlar ilə birlikdə davam etdirməyi qərara almışdı.

İyulun 9-da və 10-da Viborqda iclaslar keçirilmişdi⁴⁹⁷. Həmin iclaslarda Azərbaycan deputatları da iştirak etmişdilər. Xalq çağırış-müraciətin mötnini tərtib etmək üçün fraksiyalardan nümayəndələrindən ibarət qərəsə komissiya yaratmaq qərara alınmışdı. "Xalq nümayəndələrinin xalq" çağırışının layihəsi kadetlər tərəfindən tərtib olunmuş və Viborq iclaslarının iştirakçıları tərəfindən imzalanmışdı. İmzalayanlar arasında Ə.M.Topçubaşov və İ.Ziyadxanov da var idilər⁴⁹⁸.

Viborq çağırışının müəllifləri Dumanın buraxılmasına "Rusiya votondaşlarına" elan etmiş və onları aşağıdakılardan xəbərdar etmişdilər: "Sizin tapşırığınızı və borcumuzu yerinə yetirirək biz xalqın azadlığını təmin etmək üçün qanunlar tərtib edir, qanunları cozasız surətdə pozaraq azadlığı bağınə mosulüyyətsiz nazirlərin konarlaşdırılmasını tələb edir, lakin hər şeydən ovvol iso xozinə, udəl, kabət, monastır, kilsə torpaqları da daxil olmaqla və xüsusi sahibkər torpaqlarını məcburi surətdə özgəninkiləşdirməkən omokçi kondililər torpaq vərmək haqqında qanun qəbul etməyi arzulayırdıq. Hökumət bu qanunu yolverilməz hesab etdi, Duma məcburi özgəninkiləşdirmə haqqında qərarını bir daha inadla təsdiq edəndə xalq nümayəndələrinin buraxılması elan olundu".

Viborq çağırışı bütün Rusiya əhalisini Dumanın buraxılmasına müqavimət göstərməyo, vergiləri ödəməkdən, rekrut mükələfiyyətindən imtina etməyo, istiqrəzələri tanımamağa çağırıldı. Sənəddə deyildi: "... Xalq nümayəndəliyi olmadan xozinəyə bir qopik dər, orduya bir osgor dər verməyin. Öz rədd cavabınızın üstündə möhkəm durun, hamı bir nəfər kimi öz hüquqlarınızın müdafiəsində durun... Bu məcburi, lakin labüb mübarizədə sizin seçdiyiniz adamlar sizinə olacaqlar"⁴⁹⁹.

Çar hökuməti, onun yerli bölmələri ciddi narahat olmuşdu. 1906-ci il iyul 12-də Qafqaz canişini daxili işlər nazirinin adına telegram göndərmişdi: "Dövlət Dumasının keçmiş üzvlərinin qayıtmamasının bozı çotinliklər doğuracağınu güman etməkdə osasım olduğu üçün xahiş edirəm... müşahidə etmək və iqtisəşlərin qarşısını almaq üçün vaxtında lazımi tödbirlər görmək məqsədiilə onları Qafqaza golüşinə vaxtı mono xəbor verəsimiz"⁵⁰⁰.

Bakının müvəqqəti general-qubernatoru 1906-ci il iyulun 15-də yerli qəzət və möhtəboorlərin bütün redaktorlarına soroncəmən göndərərək "Dövlət Dumasının keçmiş üzvlərinin çağırışının" çap olunmasını qadağan etmiş, onları inzibati qaydada on ciddi coza ilə hədolomışdı⁵⁰¹. İyulun 31-də isə Bakı Jandarm İdarəsinin rəisi "ağırışın ottısı ilə Dövlət Dumasının keçmiş üzvlərinin osl çağırışının cəniliyini müyyəyonlaşdırımdıq üçün və ona həvalo olmuş idarədə Viborq çağırışının çapı barədə istintaq aparıldığını görə" çağırışın oslinin bir nüsxəsinin ona göndəriləməsini Polis Departamentiindən xahiş etmişdi⁵⁰².

Lakin kadetlər hökumətinə əksinə qılıblı homloklärə qarşı cavablarını əməli horokotlular möhkəməndiro bilməmişdilər. Onların müqavimətə çağırışının havadan asılı qalmışdı. Viborq iclaslarının iştirakçılarına isə divan tutulmuşdu. Çağırışın imzalamaş şoxşlor qarşı cinayət işi açılmış, onlar möhkəməyə verilmişdilər. Onlardan boziləri, mosolən İ.Ziyadxanov və Ə.M.Topçubaşov

çağırışda olları olduğunu inkar etmeyərək, irolı sürülmüş ittihadın mahiyyəti üzrə izahat vermək istəməmişdilər⁵⁰³. "Əslən zadeganlar: Bakı quberniyasından 42 yaşlı Əlimordan bəy Topçubaşov, ... Yelisavetpol quberniyasından 39 yaşı İsmayıllı xan Əbülfət xan oğlu Ziyadxanov" onda ittihad edildirlər ki, "xalq üvənləndən xüsusi çağırış vasitəsi Rusiya əhalisini itəatsizliyə və qanuna qarşı çıxmaga sövərəmək" istəmişlər və çağırışın "Rusiya hüdudlarında çoxlu nüsxələrini" yaymışlar⁵⁰⁴.

1907-ci ilin dekabrında keçirilmiş məhkəmənin çıxardığı hökme görə toqsırkarlar üç aylıq həbs cozasına məhkum edilmişdilər. Dumanın 167 nöfər keçmiş üzvü, o cümlədən də O.M.Topçubaşov və İ.Ziyadxanov galocokda Dövlət Dumasının tərkibinə seçilmək hüququndan məhrum edilmişdilər⁵⁰⁵. O.M.Topçubaşov "Kaspı" qəzeti rəhbərlikdən kənarlaşdırılmışdı⁵⁰⁶. 1907-ci il fevralın 15-də Bakı şəhər dumasının iclasında onun qlasnalarından xaric olunması məsələsinə baxılmışdı. Bir sırə qlasnaların təkidi ilə və Moskva şəhər dumasının nümunəsi əsasında qərara alınmışdı ki, o, "müvəqqəti kənarlaşdırılmış" hesab edilsin⁵⁰⁷. Buna baxmayaraq O.M.Topçubaşov şəhər dumasının tərkibindən çıxarılmışdı⁵⁰⁸.

1906-ci il sentyabrın 14-də Nazirlər Şurasının iclasında hökumət idarələrində qulluq ilə siyasi partiyalara monsubiyyətin bir araya sırmaması məsələsi müzakirə edilmişdi. Özü də yerli hakimiyyət orqanlarına verilən sərəncamda qeyd edildi ki, bu, özlərinə açıq surətdə "inqilablı" qüvvələrə aid etməsələr də, öz proqramlarında, "öz rəhbərlikinin çağırışlarında (mosolon, Viborq çağırışı kimi) vo özlərinin başqa fəaliyyətində hökumətə qarşı mübarizəyə soy göstərən və ya əhalini belə mübarizəyə çağırınlara" da addir. Daha sonra onların horəkatları "salahiyətindən və adından istifadə etdikləri hökumətin aleyhdarları" kimi qiymətləndirilirdi. Bu hal isə "yolverilməzdür və ona heç bir dövlətdə yox verilməmişdir"⁵⁰⁹.

Hökumət I Dövlət Dumasını qovaraq II Dövlət Dumasına seçkilər elan etmişdi. Bununla əlaqədar "Kaspı" qəzeti öz oxucularına izah verorək yazardı ki, I Dövlət Duması buraxıldıqdan sonra hökumət kadetləri hər cür gözədən salmağa çalışır, lakin "məcbur edib inandırmaq olmaz ki, xalq azadlığı partiyasının tərkibinə daxil olan on yaxşı rus alimləri, professorları, publisistləri, zəmstvo və şəhər xadimləri hətta "Viborq çağırışı"nın möveudlüğünü nəzərə alsaq da onlara "uşyançıları" və "inqilabçıları" çevirilmişlər. Bu partiyanın liderlərinin və başlıca xadimlərinin adları hamisi deyirdi ki, program və taktiki sahvlərinə baxma-yaraq kadetlər ciddi konstitusiyadırıllar və xalq nümayəndəliyinin onlara törfəndiridirlər"⁵¹⁰. Sonra qəzet Stolipinin nazirliyinin dumalararası dövrədə seçki

qanununa doyişikliklər edilməsinə yol verməyən Əsas Qanunun 87-ci maddosunu pozaraq seçicilərin tərkibini doyişdirdiyini və "demokratik ünsürlər" ovozino "qozalarda iri torpaq sahiblərinin, şəhərərə sahibkarların" sayını artırığını göstororək, omini olduğunu bildirirdi ki, qutulara yaxınlaşan seçicilər "hor şeyi: ölkəni monov və iqtisadi soñafətə kimin götürüb çıxardığını, ... hökumətin birinci Duma ilə mübahisəsində kimin haqlı olmasa məsolosunu, bununla da ikinci Dumaya hansı deputatlar gəndərmək məsələsini həll edəcəklər"⁵¹¹.

Səhəbkarlar seçicilərin sosinin oksriyyətini qazanmaq məqsədilə öz mətbət orqanlarının səhifələrindən geniş istifadə edirdilər⁵¹². Onlar "Rusiyada konstitusiya quruluşunu bərqrar etmək istəyon" mütərəqqi ünsürləri "bütün program və taktiki anlaşılmazlıqları, mübahisələri, forqları bir kənara qoymağə, ümumi təhlükə yaradıqanda görə iştirak etmək istəyən səhəkildər"⁵¹³, istərək Dumanın özündə⁵¹⁴ höməryilik göstərməyə çağırırdılar. Məqalolordə galocok nümayəndələrə xeyir-dualar verilirdi: "Qafqaz diyarı Rusiya imperiyasının ayrılmaz hissəsidir, onun xalqları heç bir separaççı moqsədlər güdmürər... 17 oktyabr manifesti azadlıqlarının faktiki heyata keçirilməsi, ölkə qanunvericiliyində xalq nümayəndələrinin həqiqi iştirakı, bən nümayəndələrinin qarşısında mosuluyut daşıyan nazirlik və on geniş prinsiplər əsasında yerli özüntüdərə - biz ciddi konstitusiya qaydaları dedikdə məhz bunları başa düşürük və indiki şəraitdə Qafqazdakı bütün mütərəqqi partiyaların proqramlarının əsasını bunlar təşkil etməlidir... Göstərilən ünsürlər qarşısındaki səhəkildər bu şəhər rəhbər tutmahdırlar"⁵¹⁵. Məqalədə "beynəmliləçilik naməni bütün milliçi ünsürlərə qarşı mübarizə aparmaq üçün milliyətçiliyə forq qoymadan vahid sinfi partiya yaradılmasına çalışan Qafqazın ifrat sol partiyalarına" irad tutulmuş və "qoşətin təklif etdiyi seçki sazişinə daxil olağan məmkün hesab etməyən bozı ifrat səllərə etirazlarından"⁵¹⁶ narazılıq ifadə olumuşdu.

O.M.Topçubaşov "Səhəkildə doğru" adlı məqalələr silsiləsi ilə çıxış etmişdi. O yazmışdı ki, "cəhəlet dövründə mövcud olmuş sobobllərə görə əhalinin ohval-ruhiyyəsindəki hər cür doyişikliklər hakimiyyətin özü torosindən pislənmış indiki quruluşun həqiqətən votondən azadlıqları və siyasi azadlıqlar prinsipləri əsasında şübhəsiz doğyışının daha inadlı tozahürləri xeyrinə bas vəro bilar və baş vermelidir. Bu məhz o haldır ki, buna parlament dilində "sollaşma", "mitxalifətin güclənəməsi" deyirlər"⁵¹⁷. Öz siyasi əqidəsinə sədəqətli olan O.M.Topçubaşov ümidi var olduğunu bildirirdi ki, ikinci Dumada da xalq azadlığı partiyası böyük rol oynayacaqdır. O hesab edirdi ki, xalq azadlığı partiyası "mütərəqqi ünsürlər" birləşdirdə biləcək və bununla da Dumanın oksriyyətinin fəaliyyətini "rus votondaşının şoxsiyyətinin toxunulmazlığına və



Fatali xan Xoyski

onun bütün konstitusiya hüquqlarına tominat veren müsbət qanunverciliç işi⁵¹⁸ istiqamətinə yönəldi biloçokdır. Ə.M.Topçubaşov Dumanın deputatları M.Mahmudova vo Z.Zeynalova "kondililərin deputatı" kimi xeyir-dua verorok onlara bir vozifo olaraq təşşüründür: "Yadda saxlaşınlar ki, ancaq Dumanın on yaxşı ünsürları ilə birləşməklə onlar seçiciləri olan kondililər və ümumiyyətə Bakı quberniyasının zəhmətkəz kütüllorının monafelərinin müdafiə edə bilərlər. Güç tokco birləşməkdə deyil, ancaq indiki vəziyyətdə bütün nümatımız məhz bundadır, birləşməkdir"⁵¹⁹. Bununla yanaşı Ə.M.Topçubaşov bir çox mosolordola, o cümlədən aqrar mosoloda trudoviklər partiyası ilə (Z.Zeynalov) kadetlər partiyası (M.Mahmudov) arasında mövcud olan fikir ayrılıqları barədə susmuşdu.

Azərbaycanda sosial cəhdəndən yuxarı tobogolorın monafeyino uyğun olaraq keçirilmiş seçkilər artıq onların özlərini də razi salmışdı. Qozetlər bu barədə belə yazırıldır: seçkilörde o adamları deputatlığı layiq bilirdilər ki, "heç olmasa noy işə başa düşsün, heç olmasa öz fikrini bir tohor izah edə bilsin"⁵²⁰. Bu zaman ona istinad edirdilər ki, fohlolor arasından seçilmiş "zavalı" Z.Zeynalov "deputatlığa hazır olmadığım" özü eitrafı etmişdir. Qozet bu məsələni şorh edərək yazarıldı: "Buna baxmayaraq ondan yaxşısı yox idi və məcbur olub onun üzərində dayanmalı olmuşdular"⁵²¹.

F.I.Xoyski, X.H.Xasmommodov, İ.Z.Tağıyev, M.M.Şahataxtinski, M.H.Mahmudov, Z.E.Zeynalov II Dövlət Dumasına deputat seçilmişdilər.

Fotoli xan İsləqəndor xan oğlu Xoyski - 31 yaşlı, mülködar, kollej asesoru, Moskva Universitetinin hüquq fakültosunun mozzunu, Yekaterinodar dairə möhkəməsi prokurorunun köməkçisi, Dumanın II şöbosinin, altı komissiyanın üzvü, xalq azadlığı partiyasına monsub idi; Xolil boy Hacıtbaba oğlu Xasmommodov - 34 yaşlı, mülködar, kollej asesoru, Moskva Universitetinin hüquq fakültosunun mozzunu, Yekaterinodar mahal möhkəməsi prokurorunun köməkçisi, Dumanın II şöbosinin, beş komissiyanın üzvü, xalq azadlığı partiyasına monsub idi; İsmayı Zeynal oğlu Tağıyev - 42 yaşlı, hoqiqi mülki müşavir, Azərbaycanın on iki sahibkarı H.Z.Tağıyevin oğlu, Bakı rəsəhi mötbənin mozzunu, kommersant, Dumanın IX şöbosinin üzvü, bitorof idi; Məmməd ağa Məmmədqəli Sultan oğlu Şahataxtinski - 56 yaşlı, mülködar ailəsindən, Fransada, Sorbonnada mühəzairo kursu diniomis, Leypsiy universitetinin filosof fakültosunun mozzunu, "Şorqi-rus" qəzetinin naşiri, Şorq dilləri müəllimi, Dumanın X şöbosinin, orzaq və aqrar komissiyanlarının üzvü, xalq azadlığı partiyasına monsub idi; Mustafa Hacimusa oğlu Mahmudov - 29 yaşlı, kondil ailəsindən, Qori müəllimlər seminarıyasının mozzunu, Bakıda ilk rus-tatar məktəbinin müəllimi, sonralar direktoru, Dumanın IX şöbosinin, dörd



Xəlil bəy Xasməmmədov

komissiyasının üzvü, xalq azadlığı aartiyasına mənsub idi; Zeynal İzynal oğlu Zeynalov - 29 yaşlı, kondi illosindən, ev töhsili almış, "Xəzor-Qara donuz" cəmiyyətinin mexaniki, Dumanın müsəlman omok fraksiyasının sodri, II şöbəsinin, üç komissiyasının üzvü, omokçular qrupuna mənsub idi⁵²².

Bakı şəhərində deputat olan İ.Z.Tağıyev Peterburqa getmədi. M.Şahtaxtinski 1907-ci il martın 24-də "Proqress" qəzetiinin redaktoru Ə.Ağayev müraciət edərək İ.Tağıyevin gölib Dumada iştirak etmək niyyətində olub-olmadığını aydınlaşdırmağı xahiş etmişdi⁵²³. "Proqress" qəzeti xəbor verirdi ki, bu deputat "qayıb" surətdə seçilmişdir, heç kimin bundan qabaqcıladan xəbori olmamışdır, heç kim Dumadakı goləcək fəaliyyəti barədə programını elan etməyi ondan tolob etməmişdir, heç kim onu tanımır, bir sözlu, conab Tağıyev şəhərdən seçilmiş olsa da, inidiyoduk əhalinin böyük bir hissəsi üçün tapmacadır⁵²⁴. "Proqress" qəzetiində homçının M.Şahtaxtinskinin və Ə.Ağayevin İ.Tağıyevə "Açıq məktubu" dərc olunmuşdu. Məktubda deyilir ki, oğur o, Dumaya gəlməkdən intima etdiyini rəsmi surətdə bildirirən, onda Bakı şəhəri yenidən öz deputatını seçmək hüququnu qazanacaq. M.Mahmudovun xəbor verdiyinə görə, bu məktuba müsəlman deputatlar da qoşulmuşdular⁵²⁵. Lakin müraciət cavabsız qalmışdı.

İ.Tağıyev kommersiya fəaliyyətini parlament fəaliyyətindən üstün tutaraq Dumada iştirak etmədi. Ancaq ovvollar o, Dumaya getmək istəyirdi. Bunu aşağıdakılardan səbüt edir. O, deputat seçilməsi ilə əlaqədar 1907-ci ilin fevralında Bakı şəhər rəisi K.Səfərliyevdən aldığı tobris teleqrəməna belə cavab vermişdi: "Məni Dövlət Dumasına üz seçimiş seçilərlərin etimadına və belə roğbatıno görə hamiya somimi minnətdarlığı bildirməyə borcluyam"⁵²⁶. M.H.Hacınski ilə görüşündə - yeri golmışkon M.H.Hacınski onu kadetlərin sağ təməyülli qanadına aid edirdi, - namizədiyi barədə danışan İ.Tağıyev Bakı şəhərinin deputatı kimi "milliyyətino, dinino forq qoymadan şəhərin istisnasız olaraq bütün sakinlərinin monafelərini müdafiə etməyi özünün mənəvi vəzifəsi hesab etdiyini bildirmişdi... Belə oları tqoqirda müsəlman partiyasının işində onun iştirakı qeyri-mümkünlük olacaqdı"⁵²⁷.

Nəticədə isə Bakı şəhəri Dumada təmsil olunmamışdı. Bu, Dumada son dərəcə azaşlı nümayandölyili olan Rusiya müsəlmanlarını narahat etdi. Ümumrusiya Müsəlmanlar İttifaqının mərkəzi bürosu hətta öz nümayandöslini Bakıya göndərmış və o, olibəş qayıtmışdı⁵²⁸.

II Dövlət Duması 1907-ci il fevralın 20-də işə başlamışdı. Kadet F.A.Qolovin onun sodri seçilmişdi. Azərbaycan sahibkarları yeni Dumaya böyük ümidiłr boşloyorak hesab edirdilər ki, məhz fevralın 20-si "ölkədə yeni dövrün başlamasını



Məmməd ağa Şahtaxtinski

oks etdirocok⁵²⁹ gün olacaqdır. Azərbaycan sahibkarları omini olduqlarını bildirirdilər ki, rus deputatları birinci Dumada, xüsusun do Viborq çağrısının imzalanmasında Azərbaycan deputatlarının homaylıyini nozorə alaraq onları bundan sonra daha yaxşı başa düşəcək və müdafiə edəcəklər⁵³⁰. Bakı və Yelisavetpol şəhər dumalarının qlaslarını da Dumanı salamlayaraq⁵³¹ ümidi edirdilər ki, "xalqın yenidən topluşması nümayandölyi birinci Dumanın ölkədə azadlığın osaslarının vo qarda-qanunun bərqrar olummasının sürtənləndirmək üçün lazımi tominatlar yaratmaq istəyi ilə başlığı işi axıra çatdırı biləcəklər".

Azərbaycan sahibkarları, onların ideoloqları həm seçkilər, həm də Dumanın fəaliyyətinə kifayot qədər diqqətli yanaşırıdlar. Dövri mətbuat organlarının sohifolordan Dumada baş verən hadisələr barədə geniş söhbətlər gedirdi.

Deputat M.Şahtaxtinski Dumanın zörüriliyini belə qiymətləndirirdi: "Hamı başa düşür ki, Dövlət Dumasının təsis edilməsi barədə qüvvədə olan qanunun verdikləri hətta dər siyasi nüfuz çərçivəsində də xalq nümayandölyiinin fəaliyyəti bizim indi yaşadığımız bu qədər hoyəcanlı və töhlükəli vaxtda no qədər yüksək qiymətə layiqdir"⁵³².

"Füyuzat" jurnalında Duma deputatlarına xeyir-dua verilərək yazılmışdı: "...aldadılınmamaq üçün "bitəroflərdən" çıkmımkən və öz proqramlarının möqədini bildirən müyyən partiyaların tərəfində olmaq lazımdır... Ancaq bizim yeganə arzumuz budur ki, müsəlmanların da öz programı və partiyası olmalıdır... Eyni zamanda biz onun tərəfdarıyım ki, müsəlmanların boraborlılığını vo azadlığını tomin edərək... onların dilinə və dininə hörmət edən başqa partiyalara qoşulaq. Bizim nəticəmiz borabor azadlıq vo hüquqlar tələb edən partiyalarla birləşməkdir"⁵³³. Daha sonra qəzet bütün proqramların mahiyyəti barədə oxuculara məlumat verəcəyini və edirdi.

Mətbuatda deputatlara tapşırıqlar verilirdi: "Bacardığımız qədər öz din qardaşlarının monafelərinin keşiyində duraraq ümumiyətli Rusiya vətəndaşlarının azad hoyatı və toroqşısı və xüsusun də osarot altında olan çoxmilyonlu müsəlman xalqının modoni inkişafı naməni özünüzün şəxsi monafelərinizi qurban verin"⁵³⁴. M.Mahmudov buna cavab verərək omini edirdi ki, "vətənimizin çoxmilyonlu və əzabəşəhərlərinin azad hoyatı və modoni inkişafı üçün fodakarlıqla çalışacaqlar"⁵³⁵. Deputatların horakotlarına və çıxışlarına qiymət verilirdi. Dumanın royasat heyətində yerlərin bölgüsüdürəmisi də mətbuatın diqqət mərkəzindən konarda qalmamışdı. S.Ə.Maqşudovun katibin müavini seçilməsi böyük razılıq hissi ilə qarşılıqlı olmuşdu. Bu, bütün müsəlman deputatlarının xidmoti hesab olunmuşdu. Onlar kadetlər fraksiyasının iclasında nail olmuşdular ki, Rusiyadan müsəlman uçaqlarının



Mustafa Mahmudov

deputatlarının nümayandosu katibin müavinlərindən biri seçilsin⁵³⁷. Bununla əlaqədər belə bir ümidi ifadə olunurdu ki, müsəlmanlar "başqa əhali ilə cini hüquqlar - mülki, siyasi, dini hüquqlar alacaqlar"⁵³⁸. Eyni zamanda katibin müavinlərinin sayının artırılmasına qarşı çıxmış və bu zaman "Stolipinin olalıtlarına deyil, xalqın nümayandolorino"⁵³⁹ müraciət etdiyini bildirən M. Mahmudovun davranışından narazılıq qeyd olunurdu. Qozələr yazırı ki, albəttə, hor bir deputat öz fikrini bildirməkdə azaddır, lakin belə horokotlordan hor vəchlo qaçmaq lazımdır⁵⁴⁰.

Azərbaycan deputatları müsəlmanların parlament fraksiyasının tərkibinə, F.Xoyski və X.Xasmommedov isə onun bürosuna daxil olmuşdu⁵⁴¹, "Irşad" qəzeti yazırı: "Müsəlman deputatlarımız hor şəyden ovvol ayrıca fraksiya yaratılmadırlar, homin fraksiyada siyasi, iqtisadi və başqa cəhiyalar müzakiro olumlu, müzakirodon sonra isə baxılmaq üçün Dumaya töqdim edilən qanun layiholari tərtib olunmuşdur"⁵⁴².

Fraksiyanın keçmiş lideri Ə.M.Topçubaşov fraksiyanın praktik foaliyyətində fəal iştirak edirdi. Viborq çağırışını imzaladıqdan sonra parlament foaliyyətindən rəsmi surətdə konulara dirildiyimə baxmayaq o, dosforlo Peterburqa getmiş, Dumada müzakiro olunan və qobul edilən qanun layiholari və sorğular üzrə fraksiyanın mövqeyini hazırlanıb müsəlmanların parlament fraksiyasının və Ümumrusiya Müsəlmanlar İttifaqı Morkozı Komitəsi üzvlərinin ümumi iclaslarında iştirak etmiş və bozon do sədrlik etmişdir⁵⁴³. O həmçinin bu təşkilatın fraksiyanın dumadənkonar foaliyyətinə kömək etməli olan daimi bürosuna da seçilmişdi⁵⁴⁴. Fraksiya öz foaliyyətində osason kadetlərin platformasında dayanaraq Müsəlmanlar İttifaqının göstərişlərini yerinə yetirir və birinci Duma fraksiyasının siyasetini davam etdirirdi.

Müsəlmanların parlament fraksiyası öz programını tərtib etmiş və ayrıca kitabça şəklində çapdan buraxmışdır⁵⁴⁵. 11 bölmədən ibarət olan programda votondaşların hüquqları müəyyən edilir, dövlət quruluşuna, dino, yerli özünüüdarəetməyo, məhkəməyo, xalq maarifinə, maliyyə və dövləti iqtisadiyyatına, kəndli və fəhlə mosolosuna dair müdəddəalar, fraksiyanın osas siyasi məqsədləri və vəzifələri ifadə olunurdu. Fraksiya Rusiyannın bütün müsəlman votondaşlarını, siyasi oqidiyo görə homşirkirləri Rusiya imperiyasının idarə olunması formasının doyişdirilməsinə soy göstərməyə çağırırdı. Məqbul forma konstitusiyalı parlament monarxiyası hesab olunurdu. Bu zaman ali dövlət hakimiyyəti konstitusiya ilə hüquqları möhdudlaşdırılmış padşah və bir palata - xalq nümayandolorinin "ümumi, borabor, birbaşa və gizli səsvermə" yolu ilə seçildikləri Ümumrusiya Dövlət Duması və ya Ümumrusiya par-



Zeynal Zeynalov

lamenti şəklinde xalq nümayondoliyinə verilirdi. Fraksiya Dumada müsəlmanların nümayondoliyi mosolosuna qayıdarəq onu Rusyanın müsəlman əhalisinin sayına proporsional miqdarda müyyən edirdi. Programda homçının XX əsrin ovvələrində dəfələrlə Azərbaycan sahibkarları vo onların ideoloqları torofindən təqdim olunan petisiyaların müddəaları ilə uyğun aşağıdakı tölovlər də var idi - müsəlmanların siyasi vo votondə hüquqlarının Rusyanın qalan əhalisinin hüquqları ilə boraborlıdırılması vo bu hüquqların imperiyanın osas qanunlarına daxil edilməsi, ibtidai məktəbdə icbari, ümumi və pulsuz tohsilin tətbiqi, ana dilində tohsilin tomin edilməsi, seçkili hakimlər və andlı iclaçların iştirakı ilə möhkəmələri təsisatının yaradılması, bütün yerli nümayəndəli orqanlarda, ümumi möhkəməldə dövlət dili ilə yanaşım imperiyanın müvafiq vilayətində üstünlük təşkil edən millətin diliinin də İslənməsi vo s. Program aqrar siyaseti sahəsində torpağın özgənliklədirilməsi vo onun ovozinin sahiblərinə ədalətli qiymətlər ödənilməsi barədə kadetlərin tölobunu təkrarlayırdı.

Müsəlman ucqarlarının nümayəndələri siyasi vo votondə hüquqlarının boraborlıyinə, fəhlə ittifaqlarının, yiğincələrinin azadlığına və totil hüququna, 8 saatlıq iş gününe torofdar çıxaraq, cini zamanda "cümə günlərində müsəlman fəhlələr qanunvericilik qaydasında istirahət verilməsini, müsəlmanların xristian bayramlarını keçirmək vozifəsindən azad edilməsim" tölob edirdi.

Fraksiya hökuməti loyal münəsibətini Dumanın elő ilk iclaslarında nümayiş etdirmişdi. Nazirlər Şurasının sodri P.A.Stolpinin martın 6-də Dumanın iclasında elan etdiyi hökumətin boyannamasını stütütlə qarşılıqla barədə kadetlərin idəyəsini müdafiə edən F.Xoyski fraksiyanın adından bildirmişdi ki, dəlinləməş boyannamo "hökumətin golocokdə öz siyasetini həyata keçirmək üçün nozordu yolu müyyəyon edir" vo fraksiya "nazirlik torofindən Dumaya ayrı-ayrı qanunvericilik layihələri təqdim olunanadək nazirliyin boyannaması haqqında müləhizələrini bildirməyi toxiro salmağı də məqsədəyən" deyir⁵⁴⁶. Kadetlər və onların müsəlman ucqarlarından olan homşiklərlər koskin mosololordan qaçmağa və boyannamoni müzakirə etmədən növbəti işlərə keçməyə tolosıldılar⁵⁴⁷. Ə.M.Topçubaşov bu taktikanı qiymətləndirərək yazdı: bununla Duma sübut etdi ki, "onun işlərinin planauyğunluq hololik möhkəm həyatı osası olmayan müləhizələr və fikirlər ilə pozulub və pozulmaldır"⁵⁴⁸. Ə. Ağayev II Dumada kadetlərin mövqeyinə öz münəsibətini bildirərək yazdı: "Bu partiya mahiyyətə yalnız siyasi məqsədlər güdürüb öz programının başında sosial-iqtisadi vozifələr qoy-

muşdur. Lakin o bunu yalnız taktiki mülahizələrə görə etmişdir, onun ikili yalan mövqeyi da buradan iroi golir. Hər dəfə bu vozifələr bütün köskinliyi və toxiroşalmazlığı ilə onun qarşısında duranda və qanunverciliç sanksiyası tolob edəndə bu partiya özünü itirir və "iğzüvarlılıq", "praktik mülahizələr", "dövləti zərurilidə" nücat axtarır. Öz proqramlarının başında torpaq məsolosunu, məcburi özgənlikləşdirməni, fəhlə məsolosunu, kapital ilə omok arasımda münasibətlərin tonzimlənməsini qoymuş adamlar, Viborq çağrısını imzalamaş adamlar... indi bu məsololər onların qarşısında çıxanda osməyo başlayırlar və son nöticəde Stolipinin, nümayişçiləri qovan nazirliyin, onlara divan tutan nazirliyin, hərbi-səhərə məhəkəmələrinin ağuşuna atılırlar. Onlar kartixmış halda kokolayırlar, conab Stolipinin dediklərini tokrar edirlər, forq birçə ondadır ki, Stolipin daha maraqlı, qətiyyətli və daha istedadlı danışır"⁵⁴⁹.

1907-ci ilin martında müsəlmanların parlament fraksiyasında parçalanma baş verdi. Fraksiyanın bir neçə üzvü, doqquz desək, Xasanov, Zeynalov, Atlasov, Nemetdinov, Maqasutov⁵⁵⁰ (Maqasudov) nəzərdə tutulur D.S.) bildirdilər ki, onlar qatı kadetlər "və konstitusiyalı demokratiya programına qoşulan deputatlar ilə sosialistlərin birlilikdə olmasından əldə edilən işin"⁵⁵¹ məhsuldarlığını inanırlar. Özlərini kəndlilərin nümayəndələri hesab edən bu deputatlar hər şeydən avval ondan narəzi idilər ki, fraksiya osas məsolonin - aqrar məsolənin müzakirəsini uzadırdı, "torpağın məcburi surətdə özgənlikləşdirilməsinə"⁵⁵² torəfdə çıxmaga tolosmirdi, "fəhlələri və kəndliləri tamamilə yaddan çıxarılmışdı və proqram yalnız varlıklar və zadəganlar üçün yaradılmışdı".⁵⁵³ Onlar öz seçicilərinin müraciət edərək bütünlikdə fraksiyadan ayrılmışdır və trudoviklərə qoşulmağa məcbur olmaqlarının saboblarını şorh etmiş və trudoviklərin platformasına əhalinin ana dilində təhsili tolabını olavaş edəcəkləri barədə vərmişdilər. Yeri golmışkən deyək ki, onların bu hərəkatı seçiciləri tərəfindən da boyonulmuşdı. Bunu seçicilərin məktubları da sübut edirdi⁵⁵⁴. Bu deputatlar öz izahatlarında yazırdılar ki, "rus müsəlmanlarının rohbır dairələri" müsəlman əhalisinin müxtalif toboqlarında öz mənafələrinin kifayət qədər dərk olunmasından istifadə edərək, mülkərdər və kəndlə müsəlmanların mənafələrinin zahirini cəniliyimi iddia edir, habelə müsəlmanları "azadlıq uğrunda mübarizə aparan basqa millətlərin" sırasından ayırmak zoruriyini elan edir, bununla da onları "Rusiyadan başqa millətlərinin siyasi cəhətdən şüvrələrinin" təsirindən qoruyurdular. Deputatlar etiraf edirdilər ki, onların iroi şürdükəri toloblar "mütəlqiyət Rusiyasının tör-töküntü'ləri" tərəfindən mançələrə qarşılaşacaqdır. Bu tolobların yerinə yetirilməsini onlar "xalq kütülləri

arasında six qarşılıqlı foaliyyət və bu kütüllərin Dumada xalq tolobları ətrafında birləşməsi" ilə əlaqələndirirək bunu homin toloblorın həyatə keçirilməsinə doğru "əvvəl atılmış ilk və zəruri addimlar" hesab edirdilər. Onlar "demokratik kütülləri"⁵⁵⁵ foal məbarizəyə deyil, Duma ilə dinc omok-dashlıq çağırırdılar. Vahid fraksiyada birləşmək onlarda şübhə doğururdu. "Rus" qəzeti onların sözlərində istinad edərək yazırkı ki, "milli gruppalar yahmiz sifir milli məsəleyə baxılması ilə əlaqədar müümkündür"⁵⁵⁶.

Martin 11-də Z.Zeynalovun başçılıq etdiyi omokçi müsəlman fraksiyasının Dumannın omokçi qrupu ilə birləşməsi barədə boyanat verildi⁵⁵⁷. "Kaspı" qəzətində dore olunmuş boyanatda bunulna yanaşı bildirilirdi: "Omokçi xalq içindən seçilmiş biz deputatlar müsəlman fraksiyası ilə ancaq iqtisadi və siyasi məsololordə düz golmır, qalan məsololorda, sifir müsəlman məsolollarında isə rus müsəlmanlarının arzusuna uyğun olaraq müsəlman fraksiyası ilə birlilikdə foaliyyət göstorocoyık"⁵⁵⁸. Qalan məsololər dedikdə "voqfin mahiyyətini və hüquqi normalarını aydınlaşdırmaq üçün" və "müsəlmanların vətəndəş hüquqlarının möhdudlaşdırılması məsolosunu aydınlaşdırmaq üçün"⁵⁵⁹ fraksiyanın yaratdığı komissiyalarla iştirak nozordə tutulurdu. 1907-ci ilin aprel-may aylarında Z.Zeynalov və Q.Xasanov Peterburqda "Duma" qəzətini noşr etdirmişdilər. Onlar qoşetin sohifolurunda oxucular Dumada müzakirə edilən məsololoro fraksiyanın münasibəti ilə imkan qədər dəha tam şökildə tamış etməyo çalışırdılar. Məsolon, qəzətdə Z.Zeynalovun Baki fəhlələrinin vəziyyətinə həsr olmuş yəzəfləri bu qobilden idi⁵⁶⁰.

Özlərini "sol tomatüllişlərin gone tatar partiyasına" aid edən F.Xoyski və X.Xasmommedov fraksiyanın programını "varlıklar və zadəganlar üçün"⁵⁶¹ olan program elan edərək bunu tam şöküldə qəbul etmədilər. Belə olan toqirdə Müsəlman İttifaqının mərkəzi büroosu müsəlman fraksiyasının üzvlərinin müraciət etdi. Mərkəzi büro programını müəyyən "qüsürəlmə" etiraf edərək bütün müsəlmanları onun müddəalarını rohbır tutmağı çağırırdı⁵⁶².

Azərbaycan deputatları xalq azadlığı partiyasından Dumannın müxtəlif komissiyalarına seçilmişdilər. Məsolon, bu partiyanın Dumadakı parlament fraksiyasının üzvü olan M.Şahtaxtinski, aşağıdakı komissiyaların tərkibinə daxil idi: milli-dini boraborlik komissiyası, yerli özüնüdürərcətəmə komissiyası, zəmstvo müəssisələrinə seçkilər haqqında qanun layihəsinin hazırlanması üzrə komissiya, aqrar komissiyası, kəndlə məsələsi üzrə komissiya, kəndlilərin hüquq boraberliyi üzrə komissiya, qanunverciliç komissiyası, xalq tohisi üzrə komissiya və şohor özüնüdürərcətəmə üzrə komissiya⁵⁶³. Deputatlar X.Xasmommedov və F.Xoyski milli-dini boraborlik komissiyasının üzvü idilər⁵⁶⁴.

Martin 9-da kadetlər növbəti hiyloyo ol ataraq horbi-səhra möhkəməlinin loğvi barədə qanun layihəsini baxılaq üçün Dumaya toqqim etmişdilər. Onlar yaxşı bilirdilər ki, 1906-ci ilin avqustundan töbüq edilmiş horbi-səhra möhkəmələrinin qüvvədə olma müdдəti 1907-ci il aprelin 20-də başa çatır. Onlar ayrıca qanun layihəsi ilə çıxış etmiş, bu sənəd Duma tərəfindən qəbul edilmiş, mayda isə Dövlət Şurası tərəfindən rödd edilmişdi⁵⁶⁵. M.Mahmudov və M.Şahtaxtinski horbi-səhra möhkəmələrinin loğvini tərəfdar çıxmışdır. M.Şahtaxtinski yazdı: "Qanun ilə Dumanın hüquq var ki, mövcud daimi qanunları loğv etsin. Buna görə Duma horbi-səhra möhkəmələri haqqında bu müvəqqəti qanunun da loğvini tələb etdi. Bəs nə oldu? Nazirlik Dumanın tələbinə qoşulmadı, səhra möhkəmələrinin loğvi barədə təklif keçmədi". Daha sonra o etiraf edirdi: "Deməli, bu hadisədə olduğu kimi, qanunun horfi də olmasa, ruhi Dumannın arxasında dayandığı vaxtda da o öz qanunvericilik fəaliyyətini həyata keçirmək üçün maneələrlə üzləşir"⁵⁶⁶. Deputatlar F.Xoyski, M.Mahmudov, X.Xasməmmədov horbi nazirə müraciət edərək Qəfqaz horbi-səhra möhkəməsi tərəfindən ölüm cozaşına möhkəm olunanların cozaşına yüngüləşdirəm barədə vəsətət qaldırmışdır. Lakin bu müraciət qəbul olunmamışdır.⁵⁶⁷

1907-ci il martın 21-de kadetlər parlament fraksiyasının icəsində qərara almışdır ki, Dumanın vicdan azadlığı və milli bərabərlik komissiyasına seçkilərdə təkcə partiyalılıq prinsipini deyil, həm də milli və dini mənşəbliyət prinsipini rohbor tutsunlar. Bunun əsasında qərara alılmışdır ki, 15 nofinin, o cümlədən də üç müsləmanın daxil olduğu komissiya seçilsin⁵⁶⁸.

Martin 28-də kadetlərin milli-dini bərabərlik məsololları üzrə parlament komissiyasının icəlasında müsləmanların yardımçı komissiyasının maruzələri dirlənmişdi. İclasda M.Şahtaxtinski də çıxış etmişdi. O, qırğızların nümayəndəsi Qarabayevi müdafiə edərək şəhər özüntüdərəsi, xalq tohsili və dövlət qulluğu sahəsində müsləmanların möhdudiyyətləri üzərində dayanmışdır. Komissiya milli-dini qrupların nümayəndələrinə təklif etmişdi ki, loğv edilməli olan möhdüdülsəndə qanunların maddələr üzrə siyahısını tərib etsinlər⁵⁶⁹. Müsləman fraksiyası goləcəkdə bu möhdudiyyətləri loğv edən qanun layihəsini hazırlanmaq üçün komissiya yaratmaqdə və bu komissiyaya siyahısını tərib etməyi tapşırmaqdə tolaşmışdır⁵⁷⁰. Çünkü bu, növbəti formal bir addım olmuşdu. Kadetlərin millotluları münasibətində nə dərəcədə ardıcıl olduqlarını 1907-ci ilin aprelində fraksiyanın icəlasında M.Şahtaxtinskinin çıxışı səbüt edir. Ümumi seçki hüquq barədə qanun layihəsi otrəfəndə səhbat getmiş həmin iclasda M.Şahtaxtinski qanun layihəsinin milli ehtiyaclarla

toxunmadığı üzərində dayanmış və qeyd etmişdi ki, konstitusiyalı demokratlar fraksiyası müsləmanlara kifayət qədər diqqət yetirmir⁵⁷¹. Fraksiyanın foal üzvlərindən biri N.V.Teslenko buna cavab verərək bildirmişdi ki, kadetlərin dəfələrlə müsləmanlara müraciət etdikloruna baxmayaraq müsləmanlara guya heç bir konkret təklif hazırlamamışlar. Qorara alılmışdır ki, müsləmanlar qanun layihəsinin hazırlanmasına colb edilsinlər⁵⁷².

Müsləman deputatlarının müxtəlif məsololalar üzrə çıxışları məhz konkret təkliflərin hazırlanmasına səbəbdür. Məsolon, alich çəkənlər və işsizlər kömək məsolosının müzakirəsində Z.Zeynalov trudovikləri müdafiə etmişdi. Kadetlərin bu zavallıları bir-birindən ayırmaya təklifini rödd edən Z.Zeynalov onlara kömək göstərmək üçün vahid komissiya yaradılmasını təklif etmişdi. Z.Zeynalov Dumaya məlumat vermişdi ki, onu yola salarkən seçicilər tərəfindən belə bir tapşırıq almışdır: "Bizo torpaq lazımdır, bizo azadlıq lazımdır, bizo çörək lazımdır, bizo iş lazımdır"⁵⁷³. O öz çıxışında konkret döllərlə götərək göstərmüşdür ki, tətil edən çörək ilə tomin olunmasa, alich çəkən doymaq imkanı verilməsə totilorun qarşısını almaq mümkün olmayıcaqdır. Bu fikri kadetlərin təkliflərinə qarşı çıxmış sosial-demokratlar da açıq müdafiə etmişdilər. Yalnız "sonayə böhranından" zərər çəkmiş işsizlər kömək göstərməyi təklif etmiş kadetlər bunuluna inqilabi nümayişlərdə, totilordə iştirak etdikloruna görə isdən çıxarılanları istisna edirdilər. Duma səsçoxluğu ilə bu məsolon üzrə kadetlərin qotnaməsini düzəlis edərək "sonayə böhranından zərər çəkmiş" sözlərini çıxarmışdır⁵⁷⁴. Bu məsolonun müzakirəsində M.M.Şahtaxtinski də çıxış etmişdi. O, alich çəkənlər kömək üçün xüsusilə parlament komissiyasının yaradılması fikrinə qoşulmuşdu. O, Qəfqazda alichin soboblarını zəmstvomun olmamasında, möhəsli qılığında, millətlərərən münaqışılardır və s. gördüyüni bildirmişdi⁵⁷⁵. O etiraf edərək söyləmişdi: "Bu Dumanın iş üzü onda bilindi ki, Dumanın icəlasında orzə işini Dumanın bilavasitə öz əlinə götürməsi təlobi onun tərəfindən rödd edildi və alich çəkənlər kömək üçün dövlət tərəfindən buraxılan məbləğlərin xorclanması üzərində nozərət komissiyasının tosis ediləsi barədə deputat Rödiçevin təklifi xalq nümayəndələrinin sanksiyasını aldı. Qanunun ruhuna və hərfinə tam uyğun olan belə bir komissiya xalq xidmət göstərəcəkdir"⁵⁷⁶.

M.Şahtaxtinski bu komissiyaya Qəfqaz nümayəndələrinin daxil edilməsinə təklif etmişdi⁵⁷⁷. İşsizlər kömək göstərilməsi üzrə komissiyanın üzvü M.Mahmudov "Progress" qozeti vasitəsilə oxuculara müraciət etmişdi ki, işsizlər və onlara zəruri köməyin möbləğinin haqqında məlumatlar göndərsinlər⁵⁷⁸.

Deputatların torpaq məsələsində mövqeyi əvvəlki Dumada olduğu kimi sinfi cəhdən ziddiyətli idi. Müsəlman fraksiyası torpaq məsələsinin müzakirəsinə böyük ehemmiyyət verirdi. Aqrar komissiyasının fealiyyətində iştirak etmək üçün Bakıdan Ə.Topçubaşov, Q.Qarabeyov, B.Axundov deyət olunmuşdu⁵⁷⁹. Müsəlman fraksiyası adından F.Xoyski çıxış etmişdi. Kifayət qədər geniş bəyanatında o bildirmişdi ki, "kəndlilər, şübhəsiz ki, dövlətin eله bir əsası, eله bir bazisini təşkil edirlər ki, bu skamyalarda oturanlar hamısı ona xidmət etmək üçün toplaşmışdır. Buna görə de torpaq məsəlesi son dərəcə mühümür, son dərəcə toxiresalınmadır və eyni dərəcədə mürəkkəbdür". F.Xoyski hökumətin kəndli torpaq bankı emalıyyatı və köçürümcə yolu ilə kəndlilərin torpaq məsələsini həll etmək niyyəti ilə razı olmadığını bildirmişdi. O, sözüne davam edərək demişdi ki, bankın emalıyyatları qiymətlərin artmasına gətirib çıxarı və nticidə torpaq "temin olunanların" elinə keçdi və "aztorpaqlarla və torpaqsızlar" kənardə qaldı. O, əzizim köçürümcə siyasetinin xarakterini açıb göstərməyə çalışmadan, yerli əhalinin mənafələrinin səxişdirilməsi hesabına bu siyasetin heyata keçirilməsini tənqid etmiş və torpaq məsələsinin qəti hellinədək köçürümcə dayandırmağı təklif etmişdi. Daha sonra o, fraksiyadan birinci Dumada hazırladığı aqrar programını faktiki olaraq tekrar edib "torpaqların məcburi özgeninkileşdirilməsine və onların əvəzinin edaləti qiymətə ödenilmesinə" yənə de tərəfdar çıxmış, kadetlərin mülahizələrini tamamilə müdafiə edərək bildirmişdi: "Müsəlman qrupu hesab edir ki, özgeninkileşdirilmiş torpaqlar ümumdövlət torpaq fondunu təşkil etməlidir, ... her bir vilayətin hüdudlarında vilayət torpaq fondunu təşkil etməlidir, ... her bir müvafiq vilayətin hüdudlarında torpaqların bölüşdürülməsi, əhalinin yerləşdirilməsi məsəlesi isə eñ geniş demokratik prinsiplər əsasında təşkil edilmiş vilayət özünüdürəctəmə orqanlarının ixtiyarına verilməlidir"⁵⁸⁰. V.I.Lenin "1905-1907-ci illərdəki birinci rus inqilabında sosial-demokratianın aqrar programı" əsərində "nasionalların" Dumada aqrar məsələsinə dair çıxışlarının icmalini verərən, F.Xoyskinin yuxarıdakı bəyanatına xüsusi dilqəti celb edərək yazmışdı ki, onlar "müxtəlif "ölkə" və "vilayət" fondlarını mühafizə etməyi "öz öhdələrinə almışlar". Həm de əyalətləşdirmənin ... aqrar məzmununu nəsionallara kənarə atub dedilər: heç bir məsələ qabaqcadan həll olunmasın, hamısı - ödənc məsəlesi de, mülkiyyət məsəlesi de və s. - muxtar seymlorın və ya vilayət və i.a. özünüdürərlərinin sərençamına verilsin"⁵⁸¹.

M.Sahatxtinski insan üçün xüsusi mülkiyyətin zərurılığını elan etmişdi. "Buna görə de mən xalq nümayəndələrinin o hissəsi ilə birləşdəyəm ki, şəxsi

sahibkar torpaqlarının məcburi şəkildə özgeninkileşdirilməsini toləb edir, bir şertle ki, bu, əvəzi ödənilməkə, ədalətli qiymotlondırma əsasında hə-yata keçirilsin". O, kabinet və udəl torpaqlarını da şəxsi sahibkar torpaqları-na aid edirdi. O, kilsə və monastr torpaqları barədə susaraq bununla vəqf tor-paqlarının özgeninkileşdirilməsini də istisna edirdi. Onun üçün vəqf torpaqlar-ları toxunulmaz id⁵⁸².

Aqrar məsəle müzakirə edilərkən Z.Zeynalov başçılıq etdiyi əməkçi müsəlman fraksiyası adından çıxış etmişdi. O, Bakı quberniyası kəndlilərinin vəziviyəti üzərində ətraflı dayanaraq qeyd etmişdi ki, onlar heç bir qiymotlu torpaq sahələrini almaq iqtidarındə deyilərlər. Kəndlilər torpaqları pulsuz ver-mək lazımdır. Bunun üçün "şəxsi sahibkar torpaqları məcburi surətdə özgeninkileşdirilərək Rusiyanın bütün votandaşları üçün xalq fonduna"⁵⁸³ keçirilməlidir. Z.Zeynalov öz çıxışında şəxsi mülkiyyətə, hor cür ödəncə qarşı çıxmışdı. Dumanın aqrar komissiyasında o, nəfər və zavod tikişliliyi üçün Bakı quberniyası torpaqlarının kəndlilərin əlindən alınması faktları barədə bəyan vermiş⁵⁸⁴, yerli torpaq komitələrinin yaradılması məsələsində tru-dovikləri müdafiə etmişdi⁵⁸⁵. V.I.Leninin sosial-demokrat fraksiyası üçün yazdığı "İkinci Dövlət Dumasında aqrar məsələsinə dair nitqin layihəsi"ndə "ümumi, müstəqil, bərabər və gizli səsvermə"⁵⁸⁶ ilə seçilmiş yerli torpaq komitələrinin yaradılmasına böyük diqqət yetirilmişdi. Bu layihə Z.Zeynalovun çıxışında səslənən müddələr ilə səslişirdi və mülkədar tor-paqlarının müsədidi edilmesi barədə bolşevik tələbini irəli süründü.

Aqrar müzakirələr uğursuzluqla başa çatmışdı. Əvvəlki Dumada olduğu kimi, bu müzakirələr de növbəti işlərə keçid formulunun qəbul edilməsi ilə bitmişdi. Həmin formula isə kadetlər mülkədar torpaqlarının məcburi surətdə özgeninkileşdirilməsi tələbini daxil etməyi lazım bilməmişdi.

Müsəlman fraksiyasının iclaslarında vicdan azadlığı, yerli məhkəmə, özünüdürə, seckî qanunu, müsəlman idarələrinin yenidən təşkilə barədə qanun layihələri müzakirə edilmişdi⁵⁸⁷. Fraksiya vəqf torpaqları haqqında qanun layihəsində məscidlərin bu gəlirə iddialarına toxunaraq vəqf komissiyasının, vəqf əmlakı idarəsinin loğivini tələb etmişdi⁵⁸⁸. Bu qanun layihəsi fraksiyanın özgə xalqlar üçün ümumi hüquqi və dini məhdudiyyətlərin müfəssol aydınlaşdırılmasına yönəlmış geniş fəaliyyətinin yal-nızı bir fragməti idi. Bu fəaliyyət müsəlmanların hüquqlarındakı məhdudiyyətlərin lağıvi barədə qanun layihəsinin tərtibi ilə başa çatmalı idi⁵⁸⁹.

Deputatlar əvvəller petisiyalarda qaldırılmış problemlər - diyarda zem-stvonun, yerli özünüdürənin, ümumi ibtidai təhsilin tətbiqi və s. problemlər

üzərində dəfələrlə dayanmışdılar. Azərbaycandan olan bütün deputatlar "onların dinində müqddəs sayılan" günlərdə ticarət və sonnec sahəsindəki qulluqlulara həfiyət istirahət verilməsi barədə mayın 21-də Dumaya yekdiliklə müraciət etmişdi.

F.Xoyskiyin 18-də Dumanın 173 deputati ilə birlikdə Dövlət Dumasına müraciət edərək dini və milliyəti ilə bağlı siyasi və vətəndaşlıq hüquqlarında möhdudiyətlərin loğvi barədə əsas müddəələrmən layihəsini təqdim etmişdi. Həmin layihədə dinindən və milliyətdən asılı olaraq vətəndaşların bütün hüquq möhdudiyətlərinin ümumi qanunlardan çıxarılmamasının zoruriyyəti, Rusiyadan bütün vətəndaşlarına yaşayış yeri seçmək, başqa yero köçmək, pəşə seçmək azadlığı, dövlət və ictimai hüquqla bərabər hüquqlar, şəxsiyyət toxunulmazlığı, söz, mətbuat, yığıncaq və birləşmək azadlığı, təhsil hüququ və s. verilmiş haqqında məsələ qoyulmuşdu. Dumanın sədri bu layihə barədə deputatlara məlumat vermiş, onu müzakirəyə qoyacağını və bununla da məsələ bitmişdi⁵⁹⁰.

Şəhər özüñüdarası sahəsində möhdudiyətlərin loğvi məsəlesi dəfələrlə Bakı və Yelisavetpoldə şəhər dumalarının iclaslarında müzakirə edilmişdi. Dumanın fəaliyyəti dövründə, 1907-ci il martın 6-da keçirilmiş iclasda Bakı şəhər dumasının qələmisi Ə.Ağayev demişdi: "Bütün Rusiyam, bütün dünyanın öz əsas hüquqları uğrunda mübarizə apardığı bir vaxtda... məsələn məsləhətli hər cür möhdudiyətlərin həmisişlik loğvini tələb etməlidirlər". O çox böyük narahatlıq ilə deyirdi ki, senat Qubada və Yelisavetpolda şəhər özüñüdarəctəmə orqanlarına seçkiləri loğv etmişdir, çünki məsləhətlərdən seçilən qələmlərin sayı şəhər əsasnamasının 44-cü maddəsində müəyyən edilmiş normadan, yəni qələmlərin tərkibinə 1/2 hissəsindən çoxdur. Bakı şəhər dumasına seçkiləri də bu aqibət gözləyirdi. Buna görə də o təklif etdi ki, məsləhətlərin bütün möhdudiyətlərinin loğv edilməsi barədə Dövlət Dumasına müraciət etmək lazımdır. Bu məsələ ilə əlaqədar çıxış etmiş H.Z.Tağıyev qeyd etmişdi ki, əsas məsələ, yəni şəhər ictimai özüñüdarosunun yenidən təskili məsələsi Dumada həll ediləcəkdir və bu məsləhətlərlərə aid olacaqdır. Dumanın qələmləri şəhər dumasına martın 15-də keçiriləcək seçkilərdə möhdudiyətlərin aradan qaldırılması barədə canıncı vəsətətə müraciət etməyi qərara almışdır⁵⁹¹. Lakin bu dəfə də onların müraciətləri kağız üzərində qalmışdı.

Məsləhətli fraksiyada qadınların hüquq bərabərliyi haqqında məsələ də qaldırılmışdı. Bu məsələ üzrə müzakirə gecəyədən çəkmədi. Bəziləri ehtiyat edirdilər ki, şüursuz kütlönlərin əsrlər boyu mövcud olmuş həyat tərzinə zidd olap bu qərər kütlönləri fraksiyadan uzaqlaşdıracaq və fraksiya "ordusuz generallar"⁵⁹² rolunu oynayaçaqdır. Molla şuraları və müxtəlif dini instansiylar ilə

cəxoli razılaşdırıldıdan sonra fraksiya bu qərara golmişdi: qadınlara seçmək hüququ verilsin, lakin seçkiqabğı yığıncaqlar ayrı-ayrılıqla keçirilsin⁵⁹³.

Fraksiyanın iclasında X.Xasmommodov amnisiyyət məsələsinə qaldırılmış və onun Dumadan qanunvericiliyi ilə keçirilməsi təklif edilmişdi⁵⁹⁴.

Xalq mərəfi naziri tərəfindən təqdim olunmuş qanun layihəsi barədə Dumanın xalq tohsili komissiyasının üzvü M.Mahmudov çıxış etmişdi. O, coxmilyonlu məsləhətli əhalisi arasında mərəfin vəziyyəti məsələsinin üstündən nazirin sükütlə keçməsinə narazlığını bildirirək, müsləhətli müsləhətlərin vəziyyəti üzərində dayanmış və diqqəti buna colb etmişdi ki, onlar "insan loyqatindən, xalq tohsili sahəsində bu və ya digər vəzifə tutmaq hüququndan möhrum olan xüsusi bir təbəqə" təskil edilir. Onlar öz ana dillərində danışmaq hüququndan möhründür, buna görə onları töqib edilir. M.Mahmudov qanun layihəsinin komissiya verilməsi barədə kadetlərin təklifini müdafiə edərək, layihəyə ümumi və icbari ibtidai təhsil haqqında tələbin daxil olunmasını təklif etmişdi.

Dumanın yerli məhkomə komissiyasının məruzəsi peşəkar hüquqçular F.Xoyskida və X.Xasmommodovda xüsusi maraq doğurmuşdu. F.Xoyskini narazı salan bu iddi ki, islahat yalnız zəmstvənun, yerli özüñüdarosun tətbiq olunduğu quberniyalarda nozorda tutulmuşdu. Əslində isə bu o demək idi ki, islahat ucqarları deyil, Rusiyadan yalnız mərkəzi hissəsinə ohata etməlidir. O, barəndərıcı hakimlərin yerli sakinlərdən seçilməli olduğundan da narazı idi. Özünün monsub olduğu zadəganlar sinifini "kondililər və dövlətin basqa ünsürlərinə nisbəton ziyalı sinif" sayan F.Xoyski banəndərıcı hakim yerində "münasib" adam olacağından da narahatlıq keçirirdi. Onun fikrincə, "parişdərıcı hakim seçilo biləcək şəxslər dairəsinə bu qədər əsaslı şəkildə möhdudlaşdırımaq qötüyən ettiyac yoxdur və bu, məqsədə uyğun deyildir"⁵⁹⁵. X.Xasmommodov öz çıxışında məhkomə icraatının yerli əhalinin dildənə aparanlığı zoruriyyətli tərəfdər çıxmışdı, çünki "torcüməçilər tərəfindən hoyata keçirilən hər cür ədalət mühakiməsi, Duma komissiyasının da etiraf etdiyi kimi, həyatlılıkdan - canlı və birbaşa tomasdan möhrümüzdur"⁵⁹⁶.

1907-ci ilin aprelində Dumada Xəzər donizi limanlarında gəmi komandanlarının totili ilə əlaqədar sorgunun təciliyyəti məsələsi müzakirə edilmişdi. Müzakirə zamanı xəbor verilmişdi ki, "baş vermiş iğtişəşlər ümumdüvlət əhamiyyətli olduğunu görə" hökumət "jandarmaların olahiddə korpusunun komandanı general-major Taubeni xüsusi solahiyətlərə"⁵⁹⁷ Bakıya ezmə etmişdir. M.Mahmudov sorgunun təcili verilməsinə tərəfdər çıxaraq "tətil edənlər ilə komandanın yeni formalaşan heyəti arasında ola biləcək toqquşmaların qarşısını almaq üçün"⁵⁹⁸ onu komissiyaya verməyi təklif etmişdi. Fəhlələr ilə

sonayıcılar arasında saziş oldu olunmasına kömək edən tədbirlər hazırlanmasını təklif etmiş Z.Zeynalov da bu fikirle homayrlıyını bildirmişdi⁵⁹⁹. Sorğunun taciliyi röd edilmiş və o, sorğu komissiyasına verilmişdi. Komissiya öz növbəsində "hökumətin hörəkətlərinin qanuna uyğunluğunu barədə hökumət sorğu toqdım etmək üçün esas" görməmiş və "sorğunu toqdım etməməyi", lakin Bakı neft sonayesinin əhəmiyyətini başa düşərk "Bakı rayonunda vəziyyət haqqında Dumaya izahat verməsinə hökumətdən" xahiş etməyi qorara almışdı. Komissiya bunu da əlavə etmişdi ki, "əmək ilə kapital arasında mübarizəyə müdaxilə etmələr barədə məsələyə toxumamaya qorara alınmışdır"⁶⁰⁰.

Azərbaycan deputatları bir sira daxili məsələlərin - Dumanın işinin nizamnaması, Duma dəftərxanasına seçkilərin qaydası və s. məsələlərin müzakirəsinə də bigana qalmışdılar. F.Xoyski Dövlət Dumasının dəftərxanasına qulluğa götürürlərən təhsil senzinin zorurılığını qəbul edərək dövlət qulluğunu senzi ilə razılaşmamışdı. Onu narahat edirdi ki, ali təhsili olan, lakin heç bir dövlət qulluğundə çalışmayan, bununla yanaş tamamilə yararlı ola bilən və şöbə müdürü yeri və başqa vəzifələri tutmaq üçün kifayət qədər praktik biliyi olan "çox böyük andlı müvəkkillər silki bütövlükle" dəftərxanaya buraxılmaya bilsərlər⁶⁰¹. Bu təklif Duma torəfəndən nezərə almış və qəbul edilmişdi⁶⁰².

II Dövlət Duması 103 gün yaşadı. 1907-ci il iyunun 3-də Dumanın buraxılması haqqında çar manifesti elan olundu. Manifestdə göstərildiyinə görə, Rusiyani "səkitləşdirmək" üçün yaradılmış Duma ümidişləri doğrultmadı, cünki onun tərkibinin xeyli hissəsi "qarşıqlığı artırmağa və dövlətin dağılmamasına kömək etməyə" çalışırı⁶⁰³.

Birinci Duma kimi, ikinci Duma da qovularaq qarşıya qoyulmuş məsələlərdən heç birini həll etmedi. Azərbaycan nümayəndələrinin parlament tribunasından öz hüquq və imtiyazlarını genişləndirmək üçün istifadə etmək söyləri bu dəfə faydasız oldu. Dumanın buraxılması xəbərini Azərbaycanda müxtalif cümlələr qarşılıqlı şəkildə təqdim etmişdi. Yelisavetpol qubernatoru Polis Departamenti bilirdi ki, "ikinci çağrış Dövlət Dumasının buraxılmasına" etiraz olameti olaraq "Şuşa şəhərində yerli tacirlər və sonotkarlar iyunun 11-ne tətil hazırlımlışlar". Buna cavab olaraq Şuşa qəza polis idarəsi "bütün yerli tacirlərə" elan etmişdi ki, "tətil keçirənlər, onlar həbs ediləcəklər". Polis idarəsi "əhaliyə işə bildirmişdi ki, hər hansı bir manifestasiya təşkil olunarsa, on ciddi cəza tədbirləri görülecekdir. Bu tədbirlərə görə tətil keçirilmədi"⁶⁰⁴. Bakı qubernatoru 1907-ci il mayın 14-də Polis Departamenti bilirdi ki, quberniyannın əhalisi Dövlət Dumasına təmkinlə yanaşır və buna görə da "əhali arasında Dumanın sessiyasının təsiri altında yüksək əhval-ruhiyyə və ya inqilabi

təşviqat nezərə carpmur"⁶⁰⁵. Bakı şəhər roisi Duma buraxıldıqdan sonra, 1907-ci il iyunun 8-de Polis Departamenti dəki roislərini sakitləşdirməyə töloşmişdi ki, onun başçılıq etdiyi rayonda sakitlikdir. Dumanın buraxılmasına əhali, "görünür, etnisiz" yanaşmışdır. İyunun 17-də isə canişinin doftorxanasından Polis Departamenti belə bir xəbor golmamışdı ki, "sonayə fohloları arasında bir qədər yüksək, gözələmə əhval-ruhiyyəsinə nozərə almışsaq, şəhərdə və mədənlərdə sakitlikdir"⁶⁰⁶.

Duma kampaniyasının ikinci mərhələsi belə başa çatdı. Bu mərhələ irolli sürdüyü məsələlərin həlliన nail ola bilməyən Azərbaycan deputatlarına növbəti məyusluq gotirdi.

3.2. III və IV Dövlət Dumaları və Azərbaycan

İkinci Dövlət Duması buraxıldıqdan dörrət sonra qəzetlərdə III Dövlət Dumasına seçkilər üzrə seçki qanunu dərc olundu⁶⁰⁸.

Yeni seçki qanununa uyğun olaraq Duma üzvlərinin ümumi sayı 524-dən 442-yə endirilmişdi. Əməkçi xalqın - fəhlə və kondilərin nümayəndələri hesabına mülkəddərlərdən və iri sahibkarlardan olan seçicilərin sayı koskin suradı artmışdı. Əhalinin yalnız 15 faizi seçki hüququnu var idi. Bir çox şəhərlər, o cümlədən Bakı şəhəri nümayəndələndən məhrüm edilmişdi. Milli ucqarlardan seçilənlərin sayı demək olar yox dorcasıno qatdırılmışdı. Məsolon, Orta Asiya xalqlarının, Həştərxan və Stavropol quberniyalarının köçəri əhalisinin, Zabaykalyenin qeyri-rus millətlərinin Dumada öz nümayəndələri yox idi. Qafqaz da böyük möhdudiyyətlərə moruz qalmışdı. Seçkilərin keçirilməsi üçün burada altı seçki dairəsi yaradılmışdı. Seçicilər milli olamətə görə forqləndirilmişdi. Zaqqafqaziyannın rus əhalisi qalan əhalidən ayrıca suradı Dumaya bir deputat seçirdi. Seçkilər silklər üzrə keçirilirdi: torpaq sahiblərindən, şəhər seçicilərindən və kond dairələri yığıncaqlarından. Torpaq sahiblərinin seçki qurultayından ilədə aži 30 rubl torpaq rüsumu ödəyən şəxslər iştirak edirdilər. Bundan az rüsum vermiş şəxslər seçkilərdə müvəkkillər vasitəsilə iştirak edirdilər.

Əvvəlki Dövlət Dumalarına seçkilərdə olduğu kimi, Qafqaz canişimino ixtiyar verilmişdi ki, zəruri bildiyi hallarda eyni bir quberniyannın və ya vilayətin hündürlərində: ayrı-ayrı qozaları, dairələri və ya şöbələri birləşdirərək onlar üçün birləşmiş seçki qurultayları keçirsin, bir qozanın, dairənin və ya şöbənin torpaq sahiblərini və şəhər seçicilərini başqa qozanın, dairənin və ya şöbənin müvafiq qurultayı ilə birləşdirsin⁶⁰⁹.

II Dumanın buraxılması xəbori agent teleqramı vasitəsilə Bakıya çatanda "Kaspı" qozeti yazmışdı ki, "bu çox mühüm hadiso bütün gün və bütün axşam evlərdə, klublarda və başqa ictimai yerlərdə müzakirə olundu. Hamımlı bir sual maraqlandırıldı: yeni seçki qanunu necə olacaq"⁶¹⁰. Seçki qanunu iso ohalini çox moyus edəcəkdi: əgor ovvolki durnalarda hor bir quberniyənin - Bakı, Yelisavetpol, İravan quberniyalarının horosinin 3 nümayəndəsi var idisi, indi bütün bu quberniyalar birləlikdə yalnız 2 nümayəndən seçməli idilər, Tiflis quberniyasının iso ovvolki dörd nümayəndəsi ovozino bir nümayəndəsi olmalı idi. Say məhdudiyyətləri sosial cohoṭon yuxarı tobəqoların nümayəndələrini narahat edirdi. "Yadda saxlayın ki, Qafqaz məhdudiyyətlərə düşər olub: 28 deputat ovozino o, Dumaya comi 10 deputat göndərəcək"⁶¹¹ - deyo qozetlər xobardarlıq edir və hesab edirdilər ki, mözh bu cəhət qarşısında seçkilər, xüsusun do golocok deputatların "keyfiyyətinə" daha ciddi yanaşmasını tolob edir. "Elo etmək lazımdır ki, indi Dumaya gedəcək 10 deputat ovvolki 28 deputat borabor olsun"⁶¹². "Kaspı" qozeti yazırı: "Elələrini seçmək lazımdır ki, onlar üçün xalq hakimiyyəti ideyəsi boş bir şey deyil, onlar üçün deputat adı yalnız onları şəxsiyyətini bozəyən, onlara şərəf gotiran adı deyildir, bir sözə, onlar üçün xalq qarşısında bərc - müqəddəs bir andır. Mözh bu cür seçim Qafqaza imkan verməz ki, "özünü mezlum hiss etsin"⁶¹³. Mülliş deputatların fəaliyətini töhfələrək bər noticəyə golirdi ki, II Dövlət Dumasında daim deputatların ücde bir hissəsi iştirak etmirdi. O, III Duma da belə bir voziyyət yaranacağımı, Dumanın foal hissəsinin yalnız 280-a yaxın adamın töküllərək ovozini güman edərək yazırı ki, Qafqazdan olan 10 deputat Dumada ovvolki beş faiz ovozino toxumının dörd faiz töküllərək edəcəkdir. Qozet bu noticəyə golirdi ki, "deməli, Qafqazdan olan gelecek deputatların fəaliyi yeni seçki qanununun təsirini zorarsızlaşdırıb ilər. Beləliklə, tale öz olimizdədir və bəzədə yaxşı golocoypa inamlı votondaşları yeni seçki kampaniyasında iştirak etməyə çağırıñq"⁶¹⁴.

"Kaspı" qozetinin möqalolorından biri seçkilərdə və többi ki, III Duma da Bakının tutduğu yero həsr olunmuşdu. Məqalədə qeyd olunurdu ki, əgor ovvollor Bakının və Bakı quberniyasının horosinin Dumada bir nümayəndəsi vardısa, indi seçkilərdəki voziyyət başqadır. Bu voziyyətin öz xüsusiyyətləri var və həmin xüsusiyyətlər ondan ibarətdir ki, Dumanın üzvləri arasında milli hədd qoyulacaqdır: "Bu dairədən (Bakı, İravan, Yelisavetpol quberniyaları nozorda tutulur - D.S.) seçilən iki deputatdan biri müsəlman, yəni yerli tatar ohalisindən və ona qohum müsəlman təyafalarından olmalıdır, o birisi iso başqa millotlər ilə tomsil olunacaqdır"⁶¹⁵. Daha sonra göstərilirdi

ki, qanun ikinci deputatın başqa millotlərin hansına monsubluğunu müyyəyon etmosa də, üç quberniyaların etnoqrafik tərkibini nozoro alaraq toxmın etmək olar ki, deputat etmonlordan olmalıdır⁶¹⁶. Vozifo "indiki vaxtda xalq deputatı qarşısında iroli sürülən maksimum keyfiyyətlərə malik"⁶¹⁷ bir nümayəndə tapşırmaqdan ibarətdir. Məqalədə təcarət və sonəyədə Bakının üstün mövqeyi etiraf edilərək buna colb edildi ki, belə bir voziyyət Bakı üçün seçki soslörinin chitiativini tomin edə bilər və ona "ilə növbədə hor şeyi həll etməyə qadir olan foallıq və siyasi monlik şüüru" vəro bilər. Rus ohalisindən olan deputat da bakılı olmalıdır⁶¹⁸. Lakin məqalə müəllisinin bu proqnozları həyata keçmədi...

1907-ci il iyunun 3-də təsdiq olunmuş Dövlət Dumasına seçkilər haqqında osasnamonin 25-ci maddosundan göstərilirdi ki, Bakı, Yelisavetpol, İravan quberniyaları üçün ümumi olacaq seçki yığıncağında seçkilərin keçirilməsinə nəzarət Yelisavetpol qubernatoruna həvalə olunur, yığıncaq iso Yelisavetpol şəhərində çağırılır⁶¹⁹. Neticədə də ovvollar II Dövlət Dumasının deputatı olan Xəlil boy Xasmommədov yuxarıda sadalanan quberniyaların müsəlman ohalisini torosından üçüncü Dövlət Dumasına deputat seçilmişdi.

Azərbaycanın sosial cohoṭon yuxarı tobəqolarının nümayəndələrini yenidən Dumanın necə olacaq suali narahat edirdi. "Bu - Pruşkeviçlərin, Kruçevanlıların Duması olacaq, yaxud *«a la»* zəmstvo qurulayı və ya da oksino olacaq?"⁶²⁰. "Kaspı" qozeti quberniya seçki yığıncaqlarında seçkilərin töhfəlinə istinad edərək belə bir noticəyə golirdi: "Torpaq sahibləri və iri şəhər mülkiyyətçiləri özlərinə mütləq oksoriyyəti tomin edirlər". Qozet etiraf edirdi ki, "kondilər və fohlər şəhərin xırda tobəqoları ilə birləlikdə hor yerde azlıq töküllərə edirlər. Deməli, Dumanın golocok tərkibini sosial qruplaşma cohdən bir növ burjua tobəqolarının xeyrini olacaq"⁶²¹.

Qozet Dumanın buraxılması barədə manifesto müraciət edərək yazırı ki, "Rusiya birinci və ikinci Dumanın mövcud olduğu zaman özü üçün konstitusiya ilə labübələn hor cür səratə yaratmağa macəl tapmadı"⁶²². Bu ona götəricəkdir ki, III Duma da partiyalar - öz "dünyagörüşlərinə" görə bir-birindən uzaq olan, lakin konstitusiya tomatatlarının zoruriyində yekdilən partiyalar birləşdənək. "Sonra iso biz öz monafelimizi müdafiə edəcəyik". Həm də belə bir cəhət göstərilirdi: "Əgor torpaq sahibləri arasında mütərəqqi coroyanlar hökmranlıq etse, onda seçkilərin hazırlığı bölgüsündə də müxalifətçi Duma yaranıb ilər"⁶²³. Beləliklə, üçüncü Duma da varlı siniflər üstünlük töküllərə edəcək, onların monafeləri ifadə olunacaq, idarəetmənin konstitusiya forması müdafiə ediləcək - proqnoz belə idi.

Peterburq telegraf agentliyi yeni seçki qanununa həsr olunmuş məqalədə bütün əhalini tamamilə rəsmi suradə "mədəni və ictimai cəhətdən sabit" əhaliyə və "qeyri-mədəni, ...dövlət idarəetmə işlərini başa düşməyə qotiyon hazır olmayan və xeyli hissəsi on adı təhsildən məhrum olan"⁶²⁴ əhaliyə böldürdü. Qeyd olunurdu ki, yeni qanun dövlətin ucqarlarından - Polşadan və Qafqazdan nümayəndələrin sayını azaltmışdır. Bu regionlar guya "imperiya ilə o qədər da birləşməmişlər ki, onların deputatları öz mənafətlər ilə osas əhalinin mənafətlərinin ümumiyyəti başa düşsünlər. Vatandaşlıq cəhətdən qotiyon inkişaf etməmiş ucqarlarında, Türküstənda, sohra vilayətlərində və Yakutiya vilayətində isə seçkilər müvəqqəti dayandırılırlar"⁶²⁵. Hökumət bildirirdi ki, bu məhdudiyyətlər hesabına onun qanunu "yerli özünüdürə sahəsində artıq təcrübəsi olan və dinc sakit işə vordış etmiş nümayəndələrdən ibarət Dövlət Duması yaranacağını vəd edir"⁶²⁶.

III Dövlət Duması 1907-ci il noyabrın 1-də işə başladı. Dumanın eət ilk iclaslarında Dumanın sədri, onun müavinləri, kətit və onun köməkçiləri seçilmişdir. Əvvəlcə N.A.Xomyakov sədr seçilmiş, sonra isə A.I.Quçkov və M.V.Rodzyanko növbə ilə sədr vezifəsini tutmuşlardır. Onların hamisi oktyabristlər idi. Bu onu sübi edirdi ki, III Dövlət Duması övvəlkilərdən daha çox sağ təməyülli olacağının vəd edirdi və belə də olm知道自己。Dumada səkkiz daimi komissiya seçilmişdi: bündə komissiyyası, maliyyə komissiyyası, mədaxil və moxaricin dövlət codvolinin icrası komissiyyası, redaksiya komissiyyası, sorğular üzrə komissiya, kitabxana komissiyyası, şəxsi heyət komissiyyası və sərəncamçı komissiya. 25-dən çox komissiya yaradılmışdır. Onların arasında dövlət müdafiəsi, ərzəq, xalq təhsili, köçürmə işi, torpaq, fəhərə mösolüsü, qanunverciliç təklifləri, pravoslav kilsəsinin işləri, məhkəmə islahatı, yollar, ticarət və sonayə, yerli özünüdürə və s. komissiyalar var idi⁶²⁷. "Bakinski proletari" qızəti yazardı ki, III Dövlət Dumasının fəaliyyəti üçün müzikərə edilən mösolələrin ağırlıq mərkəzinin "nazirlərin nümayəndələri ilə razılışdırmaqla layihələr hazırlanıv komissiyalara" keçirilməsi səciyyəvi idi. "Duma nazirlərin direktivləri osasında fealiyyət göstərən komissiyaların yüksəncədir" - üçüncü Dumanın əsl mənzəroesi belədir. Bu, inqilabi "mədəni" surətdə böyük üçün Nazirlər Komitəsi yəməndə düzəldilmiş "konstitusiyalı" dəstərxana deyilə, bəs nödür?"⁶²⁸.

Azərbaycan, daha doqquz desək, üç quberniyasın - Bakı, Yelisavetpol, İrovian quberniyalarının azərbaycanlı əhaliyi Durnada bir nefərə tömsil olunmuşdu. Artıq yuxarıda deyildiyi kimi, Yelisavetpol şəhərinin nümayəndəsi - özünü xalq azadlığı partiyasına aid edən X.Xasməmmədov deputat seçi-

mışdı. Ermoni əhaliyi "Daşnaksütün" partiyasını tomsil edən İ.Saqatəyanı seçmişdi. Rus əhaliyi isə sağ təməyüllülərin fraksiyasından olan, "prikazçığın şəhadətnaməsi ilə zaqafqaziyalıya çevrilmiş tosadüfi höstərxanlı" Timoşkini "özünüñ xəberi olmadan" deputat seçmişdi⁶²⁹.

Xəlil boy Xasməmmədov Imperatora müraciət hazırlanması, sorğular, köçürüme işi, məhkəmə islahatı üzrə Duma komissiyalarının üzvü idi.

Azərbaycanın sosial cəhətdən yuxarı tobəgələri öz deputatlarını orizo və petisiyaların kağız üzərində qalmış bondları uğrunda mübarizo aparmağa yönəldirdilər. Eyni zamanda onlar öz deputatlarını mövcud voziyiyoti tonqid etməyə çağırırlardı. "Bakinskoye exo" qızəti yazırırdı: "Bu istiqamətdə Qafqaz deputatlarının tekərə kadetlər və başqa sol təməyülli partiyalar deyil, hom de Dumanın dəhləyim ünsürləri - bitorəf proqressistlər, mironob-novleniyeçilər və sol təməyülli oktyabristlər do müdafiə edəcəklər". Bunu deməklə onlar ümidi edirdilər ki, bun tonqid Stolpini məcbur edəcək ki, "yerli idarəetmə və ucqarların on adı cəhətiyacının ödənməsi sahəsində bozı islahatlara başlaşın. Qoy bu ilk addım olsun, lakin bu addım atılmasa, sonrakı islahatları gözələmək çötindir. Zənnimizcə, deputatlarımızın real siyasi belə olmalıdır"⁶³⁰. Lakin gerçəklik hətta bu minimal ümidiñin də özünü doğrultmadığını göstərdi. Həc bir islahat keçirilmədi, çar hökuməti islahatları heç keçirmək niyyətindən deyildi.

Dövlət Dumasının açılışı günü İmperatora müraciət hazırlanması üçün komissiya seçilmişdi. 18 nofər⁶³¹ arasında X.Xasməmmədov da var idi. Noyabrın 13-de keçirilmiş iclasda X.Xasməmmədov müraciət barədə çıxış edərək onu "çox mühüm sonad" hesab etmişdi. Müraciətin motni iki hissədən ibarət idi: tobrik hissəsi və siyasi hissə. "Mon, siyasi "credo"su konstitusiyalı monarxiya olan qrupa moxsus şoxs kimi bu müraciətin birinci hissəsinə tam qoşulram. Müraciətdə biz Hökmətarımıza sədəqət və məhəbbət hissələrimizi həqiqətən ifadə etməliyik və edirik; bu sözləri mon siyasi hissə barədə deyə bilmərom". X.Xasməmmədov "Qafqaz mösulşəmanları" adından məlühəzə yürütmək mösulşəyin öz üzərindən götürərək Dumanın deputatlarına elan etmişdi ki, "dövlətimizin siyasi quruluşunun bu və ya başqa cür adlanmas qotiyon vacib deyil, bu siyasi quruluşun tolobatımızı, isteklərimizi yerinə yetirəməyə qadir olan mozmunu bizim üçün dəha vacibdir"⁶³². Onun və seçicilərinin "istekləri" isə çarın 1905-ci il 17 oktyabr manifestində vət etdiyi "azadlıqların" həyata keçirilməsindən ibarət idi. X.Xasməmmədovun fikrincə, manifestdə "köhnə Rusiya ilə yeni Rusiya arasında aşkar demarkasiya xotti çökülmüşdür". Manifest veriləndən sonra

"özgə xalqların" iki il ərzində gözlödikləri aşağıdakılardan ibarət idi: tam votəndəsə azadlığı, bütün votəndəşlərin siyasi və votəndəşləq cəhdəndən hüquq borabərliyi, əsl xalq nümayəndəliyi, hakimiyyətin qanuniliyi və dövlət qanunvericiliyi işlərində xalq nümayəndələrinin tam iştirakı⁶³³. X.Xasməmmədov Duman üzvlərinin nəzərini çatdırmışdı ki, ötən iki il ərzində müsəlmanların hüquqlarının imperiyanın osas əhalisi ilə borabər loşdırılmış üçün heç bir şey edilməmişdir, müsəlmanların maariflənməsi, onların rifahının yüksəldilməsi üçün heç bir şey edilməmişdir⁶³⁴. O öz çıxışında köçürmə məsələsi üzərində dayanmış və Dumanın deputatlarının inandırmağa çalışmışdı ki, "bu qodor uzun müddət torpaqsızlıqdan özyiyət çəkən" yerli kəndlilər torpaq ilə tomin edilərsə, onlar "kimliyindən və harada yaşamasından asılı olmayıraq Rusiyanın bütün övladlarını bağrlarına basarlar". Azərbaycan kəndlilərinin torpaqsızlığından X.Xasməmmədovun narahatlığını no qodor osası olduğunu belə bir fakt da sübut edir ki, Hökmədarın kəndlilər torpaq verilməsinə səlyəhinə çıxdığı təşviqat çıxışına cavab olaraq 1908-ci il fevralın 13-də üçüncü Dumanın 307 deputati "ura" qışqırmışdılar. Bu isə o demək idi ki, on başlıca məsələdə Duma "fəhlələrə və kəndlilərə qarşı Hökmədar ilə"⁶³⁵ birləşdik olacaq.

X.Xasməmmədov müraciətin siyasi hissəsinə də düzəliş etməyi, Rusiyada yaşayan millətlərin haqqı istovini həyata keçirməyi təklif etmişdi: "Bu düzəlişimiz çox vacibdir. Bununla Dövlət Duması Hökmədar qarşısında sübut edəcək ki, bu istək və tələbətə Dövlət Duması şərık çıxır, bizim istək və tələbatımız Hökmədarın irədəsindən uyğundur. Əgər 17 oktyabrdan sonra köhnə Rusiyanın siyaseti davam etməsəydi, biz şəxson bu düzəlişin aparılmasında tökdik etməzdik. Bu cəhdənən mən dəhşətli 3 iyun aktını göstərməliyim, həmin aktı gərək bizim nümayəndəliyimiz möhdudlaşdırılmışdır və bizi qismən nümayəndəlikdən tam məhrum olmuşuq..."⁶³⁶.

III Dövlət Dumasında müsəlman deputatları vahid fraksiyada birləşmişdilər. Fraksiya 8 nofardon ibarət idi, fraksiyanın bürosuna Ə.M.Topçubaşov başçılıq edirdi⁶³⁷. Dumanın deputati olmayan Ə.M.Topçubaşov bu Dumanın da müsəlman fraksiyasının faaliyyətində, sorğuların, qanun layihələrinin hazırlanmasında çox yaxınlaşdırılmışdır. Bir çox məsələlərdə fraksiyanın üzvləri homrov idilər. Onlar xalq azadlığı partiyasının təsəbbüsçülərini müdafiə etməkdən yekdil idilər. Bu yekdilliyyi S.Maqşudov belə izah edirdi: "Rusiyada 20 milyon müsəlman yaşayır. Onların hamısı bir dina qulludur və Dağıstanın bozı xalqlarını istisna etməkə eyni dildə danışır". O izah edirdi ki, müsəlmanlar panislamist məqsədlər güdməyərək vahid ittifaqda birleşmişlər. Onları milli

mənlik hissi və inkişaf yolu seçmək zoruriyi birləşdirmişdir. O, sözüne yekun vuraraq deyirdi: "Bu iki məfhum bizim üçün müqəddəsdir və biz maarif və mədəniyyət yolu ilə bunları həyata keçirəcəyik"⁶³⁸.

Fraksiyanın xüsusi iclasları ana dilində ibtidai təhsil (moroz) Dumanın altıncı yardımçı komissiyasına verilmişdi⁶³⁹, Qaflqazda zemstvo təsisatının tətbiqi⁶⁴⁰ məsələlərinə münäsibət və mövqənin hazırlanmasına həsr olunmuşdu. Müsəlman fraksiyası din azadlığı mosolosino böyük əhəmiyyət verərək bu məsələ ilə əlaqədar Dövlət Dumasına töqdim edilmiş moruzunun tətar dilinə tərcümə olunması barədə qorəq qobul etmişdi⁶⁴¹.

1908-ci ilin martında keçirilmiş iclasda müsəlman fraksiyassının üzvləri ana dilində ibtidai təhsil mosololorunu müzakiro etmişdilər. Məlumat verilmişdi ki, Duma müsəlman fraksiyassının "osaslandırılmış moruzosu" rodd etmişdir. "Özgə xalqların" məktəbləri haqqında mosoloyo otralı baxılmaq üçün Dumanın xalq təhsili üzrə üçüncü yardımçı komissiyasının ayırdığı "sokkizlərin müşavirisi" tərəfindən hazırlanın və müsəlman fraksiyasi adından töqdim olunan bu "osaslandırılmış moruzə" ibtidai məktəblərdən ana dilində təhsilin zoruriyi sübuta yetirilmişdi. Morozu ikinci dəfə baxılmaq üçün Dumanın altıncı yardımçı komissiyasına verilmişdi. Həmin yardımçı komissiyada fraksiyanın üzvləri moruzunun tösdinqəndə tökid etməyo hazırlaşmışdır. "Özgə xalqların" orta ibtidai məktəbləri haqqında layihənin də baxılmaq üçün yardımçı komissiya töqdim olunması zoruri hesab edilmişdi⁶⁴².

1908-ci il martın 10-da müsəlman fraksiyasi Dumanın Din İşləri Komissiyasının qərarını müzakiro etmişdi. Bu zaman göstərilmişdi ki, din məsələsi müsəlmanların həyatında on əgrili mosolodır, bu mosoloni dini toblığın azadlıq monasında həll olunması sobirsizlikə gözlənilir. Qərara alımmışdı ki, qeyri-pravoslav xristian dilləri nizamnamosunun 4-cü maddəsinin logvino qotiyoyt və inadla tökid göstərilsin. Bu maddə yalnız pravoslav dini üçün toblığat azadlığına yol verirdi⁶⁴³.

1908-ci il martın 17-də müsəlman fraksiyasi xalq təhsili mosolosino qayıdaraq onun ehtiyacları üçün 6 milyon rubl buraxılması məsələsini müzakiro etmişdi. Bu məbləğ səs verilməsi qorara alınaraq belə bir ümidi ifadə olunmuşdu ki, həmin məbləğ yeni xalq məktəblərinin yaradılmasına yönəldiləcəkdir, çünki "köhnə tipli məktəblər müsəlmanlar öz uşaqlarını gəndormayaçıklar, belə ki, bunlar müsəlman ohalisinin ehtiyaclarına uyğun deyil"⁶⁴⁴.

Müsəlman fraksiyası pasxa totillorına getməkdən intiha etmiş və bu dövr üçün faaliyyət məsələləri dairəsini münyəyyonlaşdırılmışdı: Qaflqazda zemstvo idarəsinin tətbiqi məsəlesi və "Qaflqaz canişinliyində vəziyyət haqqında sağı tomayülli qüvvələrin sorgusuna etirazın"⁶⁴⁵ hazırlanması. X.Xasməmmədov öz

müsəlman seçicilorino vo Bakı şohori seçicilorino müraciətində müsəlman fraksiyasiın foaliyyətində Azərbaycan nümayəndölorinin iştirakı və onunla "daha yaxından və otralı ənşiyotin" zorurılığı barədə danişmişdi. X.Xasmommedov Bakı şohori seçicilorini istər bütün fraksiyaya, istərsə de onun bürosuna "daha azmız monavi və maddi yardım"⁶⁴⁶ göstərməyə çağırırmışdı.

Pasxa totillorino getməmək qorarı 1909-cu ilin martında müsəlman fraksiyasiın üzvləri torofindən qobul olummuşdu. Pasxa totillorı zamam Əlimərdan boy Topçubaşovun iştirakı ilə müsəlman həyatının müxtəlif məsololorlu üzrə müsəvirlər keçirilməsi nozordə tutulmuşdu⁶⁴⁷. Fraksiya 1909-cu ilin martında da öz seçicilorino xəbor vermişdi ki, onun üzvləri şəriət tələblorluq osaslanaraq müsəlmanlar üçün "ümumi vərəsəlik qaydasının" töbükqi oleyhino sos verəcəklər⁶⁴⁸.

Bütövlükde müsəlman fraksiyasi deputatlarının, o cümlədən do Azərbaycan deputatının foaliyyəti aşağıdakılardan ibarət idi: fraksiyanın iclaslarında bütün qanun layihələrinin müzakirəsində iştirak, Duma iclaslarında çıxışlarda foaliyyət xəttinin hazırlanması. Məqsəd iso islahatlara nail olmaq idi, cünki, fraksiya adından təz-tez çıxış edən X.Xasmommedovun dediyinə görə, "yalnız islahatlar sayosunda ohalidə hakimiyətə etimad yaratmaq olar"⁶⁴⁹.

X.Xasmommedovun çıxışlarında təhlil edərək onları aşağıdakı iki məsololor otağında qruplaşdırmaq olar: müsəlmanlara vətəndaş və siyasi azadlıqların verilməsi, köçürmə məsələsinin nizama salınması, ana dilində təhsil və məhkəmə icraati, zəmstvo təsisatının töbükqi və s. X.Xasmommedovun ümidişlərinin no doracədə real olduğunu Stolipinin boyanatdan görünürdü: "Hökumət yaxın vaxtlarda daxili quberniyaların nozordə tutulan yeni quruluşu ilə əlaqadardır bozı ucqarlıarda özünü idarəetməyi tələbatlıdır. Həm də hökumət dövlətin vahidiyi və bütövlüyü ideyasını rəhbər tutacaq"⁶⁵⁰.

X.Xasmommedovun Qafqaz məsələsi deyilən məsələ üzrə çıxışı onun çıxışları arasında on əhəmiyyətli idi. Bu çıxışda Dumanın iclaslarında onun qaldırıldığı demək olar bütün məsələlər öz öksini tapmışdı.

O hər şeydən əvvəl ali hökumət məmərlərinin Qafqaz xalqlarını bir-birinə qarşı qoymaq töbliği dövlət oleyhino təbliğat adlandırmışdı. Sona sözünlən davam edərək demişdi: "Biz hesab edirik ki, həkimiyyət xalqlar arasında heç bir forq qoymamalıdır. Biz hesab edirik ki, xalqlar cənbi hüquqlardan istifadə etməli və cənbi vəzifələr daşımılmalıdır. Yalnız bu şortlu ohalının hakimiyətə etimadi mümkündür, bunsuz iso sağlam idarəetmə ol a bilməz"⁶⁵¹. O, köçürmə məsələsinə bir daha qayıdaq demişdi ki, Zaqqaf-

qaziyanın bütün ohalisi xristianlara və qeyri-xristianlara bölünür. Qeyri-xristian olduqlarına görə müsəlmanlara etimad yox idi, onlar üçün bir sıra mohrumiyətlər, möhdudiyyətlər qoyulmuşdu - onlar diyarda ali vəzifələrə, çox vaxt iso aşağı vəzifələrə do buraxılmışdır. Xalq tohsilli kimi "modoni inkişaf vasitəsinə" müsəlmanların yolu bağlı idi. Mövcud məktəblor ohalini tomin etmir, cünki bu məktəblorla təhsil ana dilində aparılmışdır. Məktəblorluq sayı da çox az idi - müsəlman ohalının yaşadığı yerlərdə 14 min sakino bir ibtidai məktəb, xristianların yaşadıqları yerlərdə iso 4 min ohalıyo bir məktəb düşürdü. Ali tohsilli müsəlmanlar pedaqoji foaliyyət üçün orta məktəblorla buraxılmır, nazirin icazəsi olmadan vəkillik işi ilə möşəqlərə bilmirdilər. Şəhər özünü idarəetmək orqanlarında onların sayı şəhər osasnamosının 44-cü maddəsi ilə möhdudiyyətlərmişdi. X.Xasmommedov müsəlman ruhaniyalarla qarşıında qoyulmuş möhdudiyyətlər üzərində do dayanmışdır: "Adamları dini vəzifələrə hazırlamaq üçün hənsi məktəbin olmaması, dini orqan və idarələrin əhəmiyyətini azaldılması tabeçilik vəziyyətinə gotiriləmisi müsəlman comityyəti ilə birləşdə öz vəzifəndən, müsəlmanların din, təhsil və maarif işinə tosir göstərmək imkanından möhrum olmuş ruhani idarələrimizin nüfuzunu kökündən sarsıtmışdır"⁶⁵². O sözünlən yekun vuraraq demişdi: "Bir neçə il bundan əvvəl vəzifələr bizimə olimizdən alınmışdır, vəzifələr, necə deyərlər, milli sorvətimizdir"⁶⁵³.

X.Xasmommedov izah edirdi ki, bütün buların noticosindo müsəlmanlar modəni cəhdətən öz qonşurlarından geridə qalmışlar, "sonayedə do, ticarətdə do, texniki biliklərdə do"⁶⁵⁴ onlardan arxadadırlar.

X.Xasmommedov Qafqaz ohalisi ilə Rusiyanın Avropa hissəsinin ohalisinin modəni tələbatının ödənilməsi müqayisə edərək statistikaya istinad edirdi: Rusiyada 55 kvadratversto və 1376 sakino bir ibtidai məktəb, 777 kvadratversto və 19 min sakino bir xostoxana, 650 sakino bir hökim düşür. Zaqqafqaziyada vəziyyət iso müvafiq sərotdə belədir: 108 kvadratversto və 2965 sakino bir məktəb, 1218 kvadratversto və 38000 sakino bir xostoxana, 13 min sakino bir hökim düşür. Qafqazda odalar mühəkimos yoxdur. Onun fikrincə, məhkəmə müstəntiqləri vərmək evozino, burada istintaq hissəsinə rəhbərlik edən başnəşriyi hakimlər təsisatı yaradılmışdır⁶⁵⁵. Müstəntiqlər yerli dilləri bilmir, savadsız torçumçıların olunduğu olində olan ilkin istintaq icraati texnikasından xoborsız idilər. Yerli dil, adətləri, xüsusiyyətləri bilməyən barışçıncı hakimlər do torçumçılarının olunduğu idilər. Hakimlər dili bilsələr do, kərgüzarlıq dövlət dilində aparmalı idilər⁶⁵⁶.

X.Xasmommedov diyarda ali hakimiyət məsələsinə do toxunaraq bildirmişdi ki, diyarın ali hakimiyəti "hadisələrə osl rus nöqtəyi-nozorindən bax-

mamalıdır, çünki bu nöqtəyi-nezər milli müstəsnalıq və özgə xalqlara qarşı mübariza nöqtəyi-nezərdir". Əksinə, hakimiyyət əhalisi münasibətde xeyir-xah olmalı, milletləri bir-birinden ayırmamalı, birləşməli, onlardan dövlətə məhəbbət oynamalıdır. X.Xasməmmədov Qafqazda mövcud vəziyyətdən çıxış yoluñ artıq iyirmi ilən bəri Qafqaz xalqlarının tələb etdiyi zəruri islahatların keçirilməsinə: zəmstvo idarəelerinin tətbiqində, yerli məhkəmənin deyişdirilməsində, ədalətli administrasiyada, yerli əhalisinin torpaq verilməsində və s. göründü. "Yalnız bu islahatlar diyanımızı sakitleşdirə ve icimai qüvvələri quruculuq işinə sövq edə biler"⁶⁵⁷. Sorğu nə qəbul edilmiş, nə redd edilmiş, nə da müəllifləri tərəfindən geri götürülmüşdü. Duma bu məsələni hatta səsə də qoymamış və adəton bu və ya başqa məsələ üzrə qəbul olunmadığı hallarda olduğu kimi növbəti məsələyə keçmişdi⁶⁵⁸.

X.Xasməmmədov isə Dumanın bütün fəaliyyəti dövründə müxtəlif sorğular və məsələlər üzrə çıxış edərək dəfələrlə bu problemlərə qayıtmışdı. 1908-ci il martın 28-də o, Köçürmə İdarəsinin mədaxil və məzarı smetasına baxılmasında iştirak etmişdi. X.Xasməmmədov müsəlman fraksiyası adından bildirmişdi ki, köçürmə işini çox böyük əhəmiyyəti olan dövlət tədbiri hesab edir. Bu iş iki məqsəd gümdəlidir: birincisi, gərək köçkünlər yeni yerlərdə yaxşı yerbəyər olsunlar və ikincisi, gərək onların həmin yerlərdə məskunlaşması yerli əhalinin torpaq hüquqlarına və monafələrinə toxunmasının və bunlan pozmasına. Deputat göstərirdi ki, həqiqətdə isə hökumətin bu işdə müayyən və aydın xətti olmamışdır. Hökumət teləm-tələslik köçürmə sahələri yaradır və köçkün kütlələrini istədiyi kimi ora göndərirdi. "Hökumət yalnız bir şeyi bilir və istəyirdi, yəni o, mərkəzi quberniyalarda aztorpaqlı və torpaqsız kəndlilərdən canını tez qurtarmağın hayına qalaraq" köçürmə siyasetini həyata keçirərkən əhalini öz yurd-yuvasından qovur, torpaqları varlı kəndlilərə verərək bu zaman torpaqsız və aztorpaqlı kəndlilərin qayğısına qatıyyən qalmırıldı. X.Xasməmmədov tamamilə haqqı olaraq təklif edirdi ki, əvvəlcə öz kəndlilərimiz torpaqla tomin olunmalıdır⁶⁵⁹, qalan torpaqlar isə köçkünlərə aymalıdır. X.Xasməmmədov Durnaya məlumat verərək bildirmişdi ki, Qafqaz canişini da "diyarda köçürmə işinin bu cür təşkilinə qeyri-məqsədəyüğün olduğunu öz gözləri ilə görüb köçürmənin dayandırılması barədə mərkəzi idarəyə müraciət etmişdir. Həqiqətən də, artıq ilyarımndır ki, bu köçürmə dayandırılmışdır"⁶⁶⁰. O, əhalisinin özünün yaraları torpaqlara keskin ehtiyac duyduğu Qırğızistanda da köçürmə hərəkatının dayandırılmasını tələb etmişdi.

X.Xasməmmədov fraksiyannın tapşırığı ilə Dövlət Dumasına boyanat vermişdi ki, köçürmə məsəlesi aqrar məsələ ilə sıx bağlıdır, aqrar məsələ həll

olunmadan düzgün və ədalətli köçürmə mümkün deyil. Rusyanın daxili quberniyalarından köçürmə yerli əhalinin torpaqdan istifadəsində məhrumiyyətlərə və mehdudiyyətlərə getirib çıxanır. Buna görə də müsəlman fraksiyası hesab edirdi ki, Zaqafqaziyin və Türkistandan düzən vilayətlərinə köçürmə aqrar məsələ həll olunanadək dayandırılmalıdır⁶⁶¹. "Kaspı" qəzeti baş məqədə bununla əlaqədar yazdı: yerli əhalinin torpaqla tominatı məsələsinə aydınlaşdırmaq və yalnız bunun osasında "ədalətli nəticə"⁶⁶² çıxmamaq lazımdır.

Qafqazda carizmin köçürmə siyaseti məsələsinə X.Xasməmmədov dəfələrlə qayıtmışdı. Məsələn, 1910-cu ilin martında Köçürmə İdarəsinin smetası barədə çıxış edərək göstərmİŞdi ki, Qafqazın məskunlaşdırılması vaxtsız və ədalətsiz bir addımdır, çünki "Qafqazın yerli əhalisi torpaq cohabitən zərrə qədər də tomin olunmamışdır və ister torpaqsızlıqdan, istərsə də aztorpaqlılıqdan eyni dörçədə eziyyət çekir"⁶⁶³. O bir daha bildirmişdi ki, yerli əhali torpaq sərständən tomin olunduandan sonra qalan torpaqlar köçürmə üçün ayrıla biler və ayrılmalıdır⁶⁶⁴.

Görünür, bu cür boyanatlar Qafqaz canişinino tasir göstərmış və o da öz hesabatında qeyd etmişdi ki, köçkünlər torpaq verilərək hər şəyden əvvəl Şərqi Zaqafqaziyada suvarmaya ehtiyac olan baxımsız torpaqlardan istifadə edilməlidir⁶⁶⁵. Lakin 1913-cü ildə elə onun təşəbbüsü ilə "rus köçkünlərin diyarda yerləşdirilməsində" yeni məyləmə gəlmiş, "ayn-ayn qəsəbələrdə yerli əhali arasında yerləşdirilən köçkünlərin yaşadıqları geniş massivlər yaranmışdı ki, bu da köçkünlərin yerləşdirilməsində hökumətin yeni xəttinin həm də strateji əhəmiyyət daşıdığını sübut edirdi"⁶⁶⁶. Canişinin ideyası bir növ Kiyev quberniyasından deputat, Dumanın köçürmə komissiyasının üzvü Suvçinsk'in boyanatından irəli golirdi: "... Hər dəfə köçürmə smetasına baxılan Qafqazın nümayəndələri rus köçkünlərinin ucbatından yerli əhalinin sisixdirilidən bildirlərlər. Ola bilsin ki, administrasiyanın şəhər fealiyyəti nəticəsində belə hallar baş verir, lakin bunun Qafqazın planaüyğun surətdə məskunlaşdırılması ilə heç bir əlaqəsi yoxdur və bu məskunlaşma on geniş miyyasda həyata keçirilmelidir"⁶⁶⁷.

1908-ci ilin mayında III Dumanın kəndli deputatları Dumaya 42-lərin layihəsini təqdim etmişdilər. Layihədə sahibləri tərəfindən becəriləməyən mülkərdə torpaqlarının orta bazar qayməti ilə məcburi surətdə özgəninkiləşdirilməsi nözərdə tutulurdu. Torpaq islahatının keçirilməsi üçün ümumi səvermə ilə seçilən yerli torpaq komissiyalarının yaradılması təklif olunurdu.

X.Xasməmmədov kəndli torpaq sahibliyinə aid bozı qorarlarə dəyişikliklər və əlavələr olunması barədə qanun layihəsi ilə əlaqədar Torpaq

Komissiyanının moruzosinin müzakirəsində iştirak etmişdi. O bildirmişdi ki, müsəlman fraksiyası adından verilmiş 1906-ci il 9 noyabr tarixli qanun sayca kiçik olan torpaq sahibləri sinifinin monafeyi naminə aqrar məsolonun həllinin çatındırılmasına yönəldilərək siyasi möqsədlər güdür. Buna görə də, - o deyirdi ki, - müsəlman fraksiyası bu qanun layihəsinin maddə-maddə müzakirəsinin oleyhinədir. X.Xasməmmədov qeyd etmişdi ki, 9 noyabr qanunu dövlətin bir çox yerlərində "həyat qabiliyyətini hələ de itirməyen və inдиki şəraitdə torpaqdan istifadənin daha möqsədəyən forması olan"⁶⁶⁸ icmanın sünə surətdə dağıdır, icmanın bu qanunda təklif olunan şəkildə dağıdılması daha da torpaqsızlaşacaq kondili kütəsləsinin ziyanına olaraq ayrı-ayrı şəxslərin varlanmasına getirib çıxaraq, bu fərمان kondili siniflərə parçalayır və onların arasında nifaq salır. Daha sonra X.Xasməmmədov sübut etməyə çəltmişdi ki, bu fərمان kondilişlərin dağınıq və porakəndə haldə yaşaması ucbatından ister kondili comiyətinin özünü, isterse da dövlətin maarifçilik fəaliyyətinə mənfi təsir göstərocakdır, ümumi aqrar qanunvericiliyinin yalnız bir qırığı olan bu qanun kondilişlərin külli və suretdə torpaqdan istifadəsinə çətinləşdirəcək, bu isə zaifləri və bödörxöləri müdafiə etmək möqsədi daşıyan dövlətin etik vazifələrinə ziddir⁶⁶⁹. Bolşeviklərin "Volna" qəzeti 9 noyabr qanunu ilə olaqodar yazardı: "... hakim siniflərin bütün siyaseti bu baliannan üzərində dayanır və bu balına kondi sakitləşdirmək evezinə orada daşı intensiv təbəqəloşmə yaradır, sinifi mənafələri keşkinləşdirir, kondilişlərin proletarılaşmasının gücləndirir, deməli, dahi intensiv, dahi keşkin və daşı şüürli sinifi mübarizə yaradır"⁶⁷⁰. Əgər Xasməmmədov bu formannı kondilişlər arasında "maarifçilik fəaliyyətinə mənfi təsir göstərəcəyini hesab edirdi", bolşeviklər hesab edirdilər ki, qanun "... təşviqat və tövliqat illorindənkindən daha qonşu kondili şüürunu aydınlaşdıracaq və onları öz mənafələrinin müdafiəsi üçün dəha qotiyetlə çıxış etməyə məcbur edəcəkdir"⁶⁷¹.

Bu qanun layihəsi maddə-maddə müzakirə edilsə də, müsəlman fraksiyası həmin müzakirədə iştirak etməmiş və Duma heç bir konkret qorara gəlməmişdi.

Diyarda zəmstvonun tətbiqi barədə Azərbaycan deputatının tələbini dənecə bir diqqət verilməmişdi. Rusiya imperiyasının qərbi quberniyalarında zəmstvonun tətbiqi barədə qanun layihələrə baxan Duma Zaqafqaziyada, ə cümlədən Azərbaycanda onun tətbiqi məsələsini heç qoymaq niyyətindən deyildi.

Xalq təhsili məsələləri barədə çıxışlarında X.Xasməmmədov ibtidə məktəbdə ana dilində təhsili müdafiə etse də, "dövlət dilini bilmək

zəruriyyətə" tərəfdar çıxırdı. "Nə qodur ki, diyarımızda ibtidai məktəb bizim mösət və dini xüsusiyyətlərimizə cavab vermər və ibtidai məktəblərimizdə tədris doğma türk-tatar dilində tövbə edilmər, məktəb işinin nizama salınacağına və gəncərimizin düzgün tərbiyəsinə umid etmək mümkün deyil"⁶⁷². O, müəllimlərin hazırlanması problemi üzərində dayanaraq diqqəti buna cəlb etmişdi ki, müəllimlərin hazırlanmışlığı mövcud seminariyalar - Tiflis quberniyasının Qori şəhərindəki və İrovan quberniyasındaki Zaqafqaziya seminariyalarının tatar bölmələri Azərbaycandan könardadır, oradakı vakanisiyaların sayı möhduddur, ona görə də, "müsəlmanları qane edə bilməz. Onların Azərbaycandan könarda hazırlanması də buna gotirib çıxarırlı ki, gələcək müəllimlər no milli ononolorı, no tarixi, no də adətləri birlər, ohali ilə ənsiyyət yaradı bilmirlər"⁶⁷³. Buna görə də X.Xasməmmədov Zaqafqaziya seminariyasi tatar bölməsinin Yelisavetpolə köçürülməsi və onun müstəqil seminariya şöklində yaradılması barədə Xalq Maarifi Nazirliyi qarşısında vəsətət qaldırılmışdır⁶⁷⁴. X.Xasməmmədov qadınların təhsili məsələsinə toxunaraq bildirmişdi ki, "müsəlman qadınları üçün" diyarda bir dənə də olsun "hökumət məktəbi yoxdur", olan iki-iü məktəb də ayrı-ayrı şəxslərində. Müsəlman qadınlarından müəllim hazırlamaq üçün qadın müəllim seminariyasi yaradılmış yaxşı olardı"⁶⁷⁵.

1910-cu ilin oktyabrında X.Xasməmmədov Xalq Maarifi Nazirliyinin qanun layihəsi barədə çıxış edərək bildirmişdi ki, Dumada bir çox qanunvericilik məsələlərində fikir ayrıqları ola bilər, lakin "yalnız ibtidai təhsil məsələsində"⁶⁷⁶ fikir ayrılığı olmamalıdır. O, layihənin 16-cı maddəsinin oleyhino çıxaraq demişdi: "Ibtidai məktəblərdə tədris rus dilində, Xalq Maarifi Nazirliyi tərəfindən icazə verilmiş tolimatlar və vəsaitlər osasında aparılır". O izah etmişdi ki, bu maddə artıq mövcud olan qanunlara, məsələn, 1907-ci il 1 noyabr qaydalarına nisbətən "özgə xalqlara" qarşı dəha çox odalotsızdır. 1907-ci il 1 noyabr qaydalarına uyğun olaraq "özgə xalqların məktəblərində" talimin ilk iki ilində ana dilində tədris olur verilir. X.Xasməmmədov qeyd edirdi ki, bu qanun layihəsində qara irticə ruhu özünü göstərməmişdir. Qanun layihəsi ana dilinin öyrənilməsinə ikinci kateqoriya (comi iki kateqoriya var idi) fonlorunu, yəni "imkan daxilində", hom də məktəb şurasının icazəsi və ya nazirliyin razılığı ilə məktəb kursuna daxil edilən fonlor aid edirdi. Layihənin 31-ci və 36-ci maddələrinə uyğun olaraq ibtidai məktəblərdə müəllimlər pravoslav inindən olan rus təbəələri sırasından seçilirdilər. Belə bi qeyd-sərt qoşulurdu ki, başqa dinlərdən olan uşaqlar üçün ibtidai məktəblərdə "müvafiq dindən şəxslər də müəllim seçilə bilərlər". X.Xasməmmədov hesab edirdi ki,

"seçilmiş bilerlər" sözleri heç kimi heç nəya mecbur etmir. Buna görə də o kədərləndirdi ki, müəllimlər kontingenti yənə də əhalinin ne adotlarını, ne moşətini, ne da xüsusiyyətlərini bilən adamlardan ibarət olacaq. O qabaqcədan bildirirdi ki, bəslə olan təqdirdə "məktəb işinə dair hər hansı bir təşəbbüs, demək olar ki, məhvə möhkəməndür"⁶⁷⁷.

X.Xasməmmədov ruhani idarələri üzərində ifrat inzibati qəyyumluğunu qarşı çıxmışdı. Məsələ bunda idi ki, şəriət müəllimlərinin və dini müəllimlərin teyin olunması üçün dini idarənin razılığından başqa quberniya röislərinin tövdiqi lazımlı idi. O həm də məktəb şurasının sədrinin və üzvlərinin azi yarısının xristian dinindən olmasına qarşı da çıxaraq demişdi: "Din azadlığı baretdə Əlahəzərotut 17 aprel və 17 oktyabr akllarının mövcud olduğu indiki zamanda bu cür məhdudiyyətləri biz yolverilməz hesab edirik". Bu məsələyə toxunan X.Xasməmmədov⁶⁷⁸ bəslə bir düzəliş vermişdi ki, bu məhdudiyyətlər çıxarılsın. Lakin onun düzəlişi Duma torofindən qəbul edilməmişdi⁶⁷⁹. Bütləvlükde qanun layihəsi barəsində danışan X.Xasməmmədov qeyd etmişdi ki, "layihənin güzil məqsədlorını başa düşürük. Bu məqsədlər özü xalqların milli xüsusiyyətlərini bölməq istəyindən ibarətdir. Bu, obos işdir və özü xalqların məktəbinin bütün keçmişini buna səbəbdür. Əzizlərimiz, siz bizim dillərimizi dövləti hayatı sahəsindən nə qədər çox uzaqlaşdırırsınız, qəlbimizə və zəkamızə on yaxın və doğma sahələrdə: ailə hayatında, ibadətxanalarда, ədəbiyyatda onlar bir o qədər çox işlədiyəkdər"⁶⁸⁰. "Bu layihə çox ziyanlı layihədir. Cənablar, egor siz istoyırsınız ki, üçüncü çağırış Dumasının göləcək Xalq Maarif Duması adını daşımağa ümidiłər olsun, onda qanun layihənizi düzəldin və elə edin ki, o, Rusiya imperiyasında yaşayan bütün millətlər üçün məqbul olsun" - deyirdək X.Xasməmmədov sözünü "sol torofdən" alqışlar altında yekunlaşdırmışdır⁶⁸¹.

X.Xasməmmədov "özgə xalqların" ibtidai məktəblərinin icbari fənlərinə rus dilindən sonra şagirdlərin ana dilinin daxil edilməsini təklif etmişdi⁶⁸². Lakin bütün müsəlman fraksiyası adından irəli sürülmüş bu təklif də Duma torofində redd edilmişdi⁶⁸³.

X.Xasməmmədov dini etiqad sahəsindəki məhdudiyyətlər barədə qanun layihəsinin müzakirəsində də fallıq göstərmmiş, müsəlman deputatlar hesabına Dini Etiqad Komissiyası üzvlərinin sayıının artırılmasına tərəfdar çıxmışdı⁶⁸⁴. 1909-cu ilin mayında o, hər cür dini və mozhəbi sərbəst seçmək hüququnun qanun layihəsi üzrə çıxış etmişdi. O, dini etiqad azadlığını on mühüm hayat məsələsi elan etmişdi. "Din sahəsində heç bir məcburiyyət ola bilməz"⁶⁸⁵. X.Xasməmmədov bazar və bayram günlərində ticarət işçilərinin istirahəti məsələsinin müzakirəsində iştirak edərək din azadlığı

haqqında 1905-ci il 17 aprel aktına istinad edərək cümu günfrəndində və müsəlman bayramlarında müsəlmanlara tam istirahət verilməsini xahiş etmişdi. O, müsəlman fraksiyası adından bildirmişdi: "Bayram günlərinin istirahət günləri kimi müyyəyen edilmişsi biz müsəlmanlar üçün ... dini-milli məsələdir, cümlə bunlar bizim daxili və xarici mösətimizi başqa millətlərən fərgələndirən cəhətlərdir". Buna görə də Rusyanın bütün çoxmilyonlu müsəlman ucqarlarının əhalisi "sinfindən və sərvətindən asılı olmayaraq müsəlman fraksiyasının təklif etdiyi monada bu məsəlonun hollini yekdiliklə tələb edir"⁶⁸⁶. Bu vesətə xalq azadlığı fraksiyası torofindən də müdafiə olunmuş, lakin Duma torofindən qəbul edilməmişdi⁶⁸⁷. Müsəlman fraksiyası üzvlərinin etiraz əlaməti olaraq iclas salonunu tərk etməsi də bu qərara tosir göstərməmişdi. "Kaspı" qəzeti kədərlər yazırı: "Sayca gücsüz olan, öz səs-ləri ilə öz arzusu üçün üstünlük yarada bilməyən fraksiya daha heç bir şey edə bilmədi. Onun üzvləri deyirdilər, inandırıldılarsın, lakin əksəriyyət onların sözünü eşitmirdi və noticədə Dumanın qəbul etdiyi qanun hətta mövcud qaydalarla müqayisədə geriye doğru qeyri-adı addım oldu"⁶⁸⁸.

X.Xasməmmədov Terek daimi milisinin Terek polis mühafizəsinə əvvələsi barədə qanun layihəsinin müzakirəsində də "yerli əhalini" müdafiə etmişdi. Qanun layihəsində göstərilirdi ki, onun tərkibində yalnız "yerli əhalidən etibarlılar" ola bilərlər. Bununla da yerli əhali əsasən etibarsız sayılırdı. "Bu cür prezumpsiya yolverilməz və qeyri-mümkündür, cümlətən bütün xalqı ittiham və tohqrı etmək olmaz"⁶⁸⁹. O, motrndən "etibarlılar" sözünü çıxarmağı təklif etmiş, sosvermə noticəsində təklif qəbul olunmuşdu.

Mükamməl hüquq təhsili X.Xasməmmədəvə qanun layihələrinin geniş dairəsi üzrə çıxış etməyo imkan verirdi. O, 45 deputat sırasında Şəhər İşləri Komissiyasına seçilmişdi və 1909-cu il mayın 21-də Qarsda şəhər əsasnaməsinin tətbiqi barədə Qafqaz canişinin nümayəndəsinin tövdiyi etdiyi qanun layihəsinə dair çıxış etmişdi. O, qüvvədə olan 1892-ci il şəhər əsasnaməsinin qeyri-mükəmməlliyini, Dumanın yaratdığı yuxarıda adı çökələn komissiyanın bu məsələ ilə məşğul olmasının zorurılıyını, bu qanun layihəsinin dəyişdirmək lazımlı goldiyini qeyd etmişdi. Qarsda 1892-ci il əsasnaməsi üzrə şəhər özünüidarosının tətbiqi iso "şəhər özünüidarosunda rus əhalisinin tomsil olunmasını tömən etmək"⁶⁹⁰ istoyını sübut edirdi. X.Xasməmmədov hesab edirdi ki, seçki qanununu genişləndirmək, Qarsda yaşayan 2000-dek türk əhalisinin və yunanların tomsil olunması barədə düşünmək lazımdır. "Bir halda ki, komissiya yalnız bir millətin proporsional təmsilciliyi fikrindədir, deməliyim ki, Qafqazdakı indiki voziyiyətdə Dövlət

Duması belə bir nöqtəyə-nəzəri qəbul etməkələr müxtəlif millatlırdır şovininəmən əhval-ruhiyyəsi yaradacaq, cünti biz birlərk iki, hər bir belə iş nüfəq və nərazılıq yaradır, bu isə ali dövlət idarəsi tərəfindən müsbət qarşılıqla bilməz və qarşılanmamalıdır. Əgər hətta kurial seçki sistemini müvəqqəti də olسا tətbiq etsək, biz hər şeyi etməlik ki, millətlər arasında qırğına yol verən tətbiq etsək, biz hər şeyi etməlik ki, millətlər arasında mübahisə doğurmuş və redaksiya komissiyasına göndərilməmişdir.⁶⁹¹

1909-cu ilin noyabrında X.Xasməmmədov 46 qubemiyada tətbiq edilən yerli məhkəmə istahatı layihəsinin müzakirəsində iştirak etmişdi. Bu cür məhdudiyyət dövlətin başqa qubemiyalarında zəməstvo idarəəsinin olmaması ilə izah edilmişdir. Layihə üzrə yerli hakimlər seçmək isə məhz zəməstvo idarəələrinə həvalə olunmuşdu. X.Xasməmmədov öz çıxışında qanun layihəsindəki "bir məsələyə", yəni 11.1-ci maddəyə⁶⁹² toxummuşdu. Bu maddədə "ilk dəfə olaraq ümumi qayda kimi müyyəyən edilmişdi ki, divanxanalarla məhkəmə icraati rus dilində aparılır"⁶⁹³. Xasməmmədov qeyd edirdi ki, bu islahat ucqarlarla aid olmasa da o, əhalinin anladığını dildə məhkəmənin tətbiqinə torofdarlıq. O, "özgə xalqların" yaşadığını yerlərdə barəndərici məhkəmələrdə yerli dilin tətbiqinə yol verilməsim" ⁶⁹⁴ tərəfdər çıxırı. X.Xasməmmədov 11.1-ci maddəyə düzəliş olunması təklif edirdi, yəni - məhkəmə iclasında tərəflərin mübahisəsi üstünlük təşkil edən "özgə xalqın" dilində, məhkəmə icraati isə dövlət dilində, yəni rus dilində aparılsın. Bu düzəliş xalq azadlığı partiyasının təklifi ilə üst-üstə düşündü. Lakin yerli əhalinin dili haqqında təklif kimti bu düzəliş də rədd edilmişdir.⁶⁹⁵ Qanun layihəsinə edilmiş olavaşda icazə verilirdi ki, "əhalinin oksor hissəsinin rus dilini başa düşmədiyi"⁶⁹⁶ yerlərdə şəhəri xahişlər və şikayətlər yerli dildə qəbul edilsin və bu zaman barəndərici hakimlər tərcüməçi vasitəsi ilə danışınlar, yerli dildə yazılı orizolar isə işə olavo edilsin. Beləliklə, məhkəmə yerli əhalinin anlaşılması şəkildə qalmaqdə davam edirdi.

Bir qədər sonra, 1910-cu ilin martında X.Xasməmmədov Dumanın diqqətini ona çalıb etmişdi ki, 11.1-ci maddəyə onların düzəlişini "heç bir siyasi məqsəd daşınır", yəlmiz "ədalət mühəkimosunu lazımi səviyyəyə qaldırmaga"⁶⁹⁷ yönəlmüşdür. O öz düzəlişinə bir daha qayıdırəq tərcüməçilər təsisatına qarşı çıxmış və bunu ədalət mühəkimosunda bəla hesab etmişdi. X.Xasməmmədov 1864-cü il qanunvericiliyini müzakirə edilən qanun layihəsinə qarşı qoyaraq onu müdrik qanunvericilik kimi səciyyələndirirdi. Cünti bu qanunvericilik məhkəmə iclasında tərəflərin mübahisəsinin yerli əhalinin dilində aparılmasına yol verirdi, bir şortla ki, məhkəmə müstəntiqi bu dili bilsin.⁶⁹⁸

X.Xasməmmədov 1911-ci il noyabrın 30-da horbi mükollofiyyət barədə qanun layihəsi üzrə çıxış edərək holo ovvollar III Dövlət Dumasının sessiyasında 1908-ci il çağırışında yeni əsgərlərin kontingenti haqqında qanun layihəsinin müzakirəsində müsləman fraksiyasının söylədiyi fikri təkrarlamışdı. Bu fikir ondan ibarət idi ki, 1908-ci ilədən, 1911-ci ilədən də müsləman fraksiyası horbi mükollofiyyətlərin müsləmanlara şamil ediləməsi lehino və horbi mükollofiyyət çəkmək əvvəzindən təsisi edilmiş toxumin 500 min rubl məbləğində xüsusi pul vergisinin oleyhinə çıxmışdır.⁶⁹⁹ "Kaspı" qızəti Dumada bu mosoloniñ qoyuluşu ilə oxucular tanış edərək yazdırı ki, "bütün votondaşlar votonin müdafiəsinin öziyyətini çəkməlidirlər, ... votonin bütün orası boyunca bütün votondaşlar eyni hüquqlardan istifadə etməlidirlər". Qozet yazırı: "Əgər ölkə altı iləndən bəri gözlədiyi və ona söz azadlığı, din azadlığı, əqidə azadlığı və hüquq boraborlıyi verməli olan qanunları alsayıd, bu "xüsusi" məsolə də holl onurlarındır!"⁷⁰⁰.

Qozet Dumanın fəaliyyətini maraqla izləyir və orada müzakiro edilən qanun layihələrini öz münasibətini bildirərək yazırı: "İş hədsiz dorocoda çoxdur. Burada bir-birindən iroi golon, aynılıqda holl olunması mümkün olmayan və birgə baxılmağa imkan verməyən aqrar məsoləsi də var, ölkənin yeni idarəetmə qaydasına keçməsi barədə vaxtı çatmış məsolə də və bununla six əlaqədər olan şoxsiyyətin toxunulmazlığı məsoləsi də var, burada büdecmaliyyə və sonayə-iqtisadi məsolələr və başqa məsolələr də var... və hər yerdə biz görünük ki, vəziyyət doyışanadək məsoləni toxiro salmaq meyli var, özi də heç kim kifayət qədər aydın təsəvvür etmir ki, vəziyyət məhz necə doyışməlidir və bu doyışıklılıkları məhz hansı soboblur doğura bilər. Yalnız bir şey aydınlaşdır: üçüncü Duma artıq özünü son sözünü deyo bilməmişdir və o, dövlət orqanızmına yeni həyat verən yaradıcı qıvva olmayıcaqdır!"⁷⁰¹.

1911-ci ilin martında "Kaspı"nın baş məqəlösünün mülliifi M.V.Rodzyanko-nun Dumanın sadri vəzifəsinə seçilməsinə öz münasibətini bildirmiş və bu faktı konstitusiya quruluşuna zorba kimi qiymətləndirən Peterburqlu homkarları ilə razılaşmayaqraza izah etmişdi: "Axi konstitusiyalı quruluş partiyamın və ya qrupun ixtirası deyil. Bu kağız deyil ki, onun üstündə bu və ya başqa konstitusiya yazılib. Bu, başçor comiyyətinin inkişafında və yüksəlişində töbii və zəruri mərhəlodür. Bu labüb prosesə zidd çıxan bütün hallar töbii ölümə möhkəmudur!"⁷⁰². Qozet öz oxucularını ümidivar edərək yazdırı ki, "Rodzyanko conabları "konstitusiyalı" sözünü öz lügötlorundan çıxarib atsalar da, "rus votondaşlarının" şüurundan çıxarib ata bilməyəcəklər, cünti onlarda bu ideya gündən-günə artır və möhkəmələr!"⁷⁰³.

1909-cu il martın 16-da Dumada neft sənayesinin vəziyyəti məsəlesi müzakirə edilmişdi. Qeyd olunmuşdu ki, neft çıxan torpaqların keşfiyyatı və icareye verilməsindəki pozuntu faktları neft sənayesinin inkişafına mane olur. Oktabristlər fraksiyasının belə bir arzusunun boyenmişdi ki, "hökumət neft çıxan xəzine torpaqlarının dövlət kəndlilərindən və başqa kəndlilərden alınması və onlara alınan torpaqların ovazının ödənilməsi üsulu haqqında Dövlət Dumasına qanun layihəsi təqdim etsin"⁷⁰⁵. Əslində isə bu, Abşeron kəndlilərinin yurd-yuvalarından qovulması demək idi. Azərbaycandan olan nümayənde bu məsələyə, eləcə də Bakı quberniyasında neft çıxan sahələrin qeyri-qanunu alımnası barədə Dumaya təqdim olunmuş sorguya həc bir maraq göstərməmişdi⁷⁰⁶. Bu məsələnin müzakirəsində Bəhibeybot və Sabunçu sahələrindəki neft çıxan torpaqların heł 1900-cü ilde ləğv edilmiş "Qafqaz" şirkətinin, 1906-ci ilde vəfat etmiş Basmatova və 1908-ci ilde vəfat etmiş Şixyanlı verilməsində saxtakarlıq faktları aşkar çıxmışdır⁷⁰⁷. Aşkar edilmiş faktlar ticarət və sənaye naziri V.I.Timiryazevin istefasına səbəb olmuşdu.

X.Xasmammedov fəhle qanunvericiliyinə aid qanun layihələrinin, fəhle məsələsi üzrə komissiyanın məruzələrinin müzakirəsində iştirak etmemişdi. O, mövcud qanunların pozulması hallarına, məsələn, "fabrik inspektorunun verdiyi məlumatı görə, Bakı fəhlələrinə emak haqqının qeyri-rəsmi gecikdirilməsi"⁷⁰⁸ barədə Peterburq quberniyasından deputat Poletayevin bəyannatına qotiyən diqqət yetirməmişdi. O, Bakı şəhər rəisiyinin qüvvədə olma müddətinin uzadılması barədə canişinin nümayəndəsi tərəfindən təqdim olunmuş qanun layihəsinin müzakirəsinə da laqeydlik göstərməmişdi. Qafqaz canişini isə Bakı şəhərinə yeni polis statutunun ayrılmış, Bakıda baş vermiş, şəhərin sənayesinə və ticarətinə təsir göstərək dövlət xeyli maddi ziyan vurmuş "iğtişşərlər" ilə əlaqədar Bakı neft sənayesi rayonunun Bakı quberniyasından inzibati cəhətdən ayrılmış və xüsusi şəhər rəisiyinin taşķılı barədə Duma qarşısında məsələ qoymuşdu⁷⁰⁹.

Neft sənayesi fəhlələrinin inqilabi çıxışları hakimiyyət orqanlarını çox narahat edirdi. Bu və ya digər məsələlərin hollində hökumət ilə fikir ayrılıqlarına baxmayıaraq iş fəhle hökəkatına çatanda Dövlət Duması çar mütlöqiyətinin monafələri keşiyində durdur. Duma Bakıda neft mədənlərinin və zavodlarının mühafizəsinə aid məsələlərə çox cəhətiylə yanaşır və hesab edirdi ki, Bakı neft sənayesi rayonunda təhlükəsiyin gözönölimləsi, fəhlələrin töminatı, icbari qararların layihələrinin tərtibi və s. kimi "ciddi məsələlər" içtimai nümayəndələrin iştirakı ilə divanxananın müzakirəsinə verile bilmez. Dumada qeyd olunmuşdu ki, bu ümumiyyətə rus qanunvericiliyində yeni prinsip idi, buna görə də divanxananın bu məsələlər barədə qotı qərar çıxarmaq hüququnun olub-olmamasında son dərəcə ehtiyatlı olmaq lazımdır⁷¹⁰.

X.Xasmammedov bödəxtə hadisələrdən fəhlələrin siğortalanması barədə qanun layihəsinin müzakirəsində iştirak etməmiş, domir yollarında bödəxtə hadisələrdən zərər çəkmiş qulluqçulara, ustalara, fəhlələrə və onların ailə üzvlərinə ödəniş haqqında osasnamə laiyəhəsinə baxılmasındaki tolosılıkçı qarşı çıxmışdır⁷¹¹.

Dumada müzakirə edilən fəhle məsələsinə dair qanun laiyəhələrinə Bakının neft sonayeciləri də tam bigənəlik göstərmmişdilər. Sənaye və ticarət nümayəndələri qurultayıın şurası hələ 1907-ci ilin iyununda neft sonayeciləri qurultayıın şurasına və Birja Komitəsinə müraciət edərək qanun laiyəhələrinə longımodən öyrənməyi və röyər gəndərməyi xahiş etmişdi. Ticarət və Sonay Nazirliyi bu qanun laiyəhələri ilə əlaqədər fəhle qanunvericiliyin barədə məktub tərtib edib Dumaya təqdim etməli idi. Sentyabrda bu məsələ bir dəfə Bakı sahibkarlarının yuxarıda adları çökələn orqanlarına xatırladılmışdı. Lakin "Bakı" qəzətinin öz oxucularına xəbor verdiyi kimi, "qurultayıın şurası da, Birja Komitəsi do göstərilən qanun laiyəhələrinin öz torəflərindən no müzakiro etdilər, no də müzakiro etmək niyyətində idilər"⁷¹².

"Bakının müsəlman ziyalılarının" bir qrupu müsəlman fraksiyasının üzvlərinə müraciət edərək "heç bir ittihad irolu sürüləmədən 6 aydan bəri Metex qosrında saxlanan bəkili doktor N.Norimanovun" azadlığı buraxılmışına kömək göstərməyi xahiş etmişdi. Lakin müsəlman fraksiyasının üzvləri bu barədə bir kəlmə də danişmamışdır. Bakı qəzətləri bu barədə oxuculara məlumat verərək izah edirdi ki, "kamal attestatı imtahanım" vermiş və "universitetin tibb fakültəsi kursunu" bitirmiş N.Norimanov başqları ilə borabor Tiflis iş yeri axtarmaqla getmiş, lakin ora golişinin dördüncü günü həbs olunmuşdur. "Həbs olunanların hamısı artıq azad edilmişdir, bircə o, həbsxana divarları arasında zülüm çəkməkədə davam edir"⁷¹³.

1912-ci il iyunun 9-də çarın senata verdiyi formana görə III Dumanın iclasları dayandırıldı.

Yeni IV Dövlət Duması 1912-ci il noyabrın 15-dən çağırıldı. Bu Duma seçkilər 1912-ci il sentyabrın 10-dan başlamalı idi.

Yeni Duma necə olacaqdı? Duma seçkilərdə taktika necə olmalı idi?

"Kaspı" qəzeti III Dumanın müsəlman fraksiyasının foal üzvlərindən biri, Darbənddən deputat İ.B.Heydorova bu suallar ilə müraciət etmişdi. "Üçüncü Dumanın mövcud olduğu dövrü siyasi təcrübənin göstərdiyi kimi, müsəlmanların dər mənada partiyası yoxdur, yalnız bir mütorraq siyasi coroyanı var", buna görə də "şübhəsiz ki, mütorraqçı meylli, ümmək konstitusiya monafələrinin mətanətli müdafiəcisi olan və artıq özünün içtimai və siyasi

faaliyyəti ilə tanınan şəxsləri irolı sürmək və Dövlət Dumasına üzv seçmək⁷¹⁴ lazımdır. Qozet ümidi etdiyini bildirirdi ki, "dördüncü Dövlət Dumasına golocak seçkilərə müsəlmanlar onların ehtiyaclarına daha həssaslıqla yanaşacaqlarını vəd edənlər və onların milli-madəni hüquq bərabərliyi uğrunda mübarizəsində öz köməyinə tominat verənlər ilə-əl-əl gedəcəklər"⁷¹⁵.

Lakin üç çağrı Dövlət Dumasının təcrübəsi göstərirdi ki, Rusiya imperiyası ucqarlarının nümayəndələrinin vaxtı çatmış milli problemlərin həllinə son dərəcə məhdud şansları var idi və bu, yeni Duma seçicilərinə verilmiş məsləhətlərədən özünü göstərmüşdi.

1912-ci il yanvarın 1-da "Kasp" qəzeti yeni ildə başlıca hadisənin Dumaya seçkilər olacağını hesab edərək yazdı: "Lakin voziyot elədi ki, buna çox da ümid bağlamaq lazımdır. Burada yalnız arzulardan danişa bilərik"⁷¹⁶. Arzu isə "bütün mütoroqı ünsürlərin birləşməsindən, partiya çoxışmalarından və mübahisələrindən ol çəkilməsindən və yeni Rusiyannı təraqqisini istəyənlərin hamısı üçün ümumi olan bir neçə asas müddəalarda seçki kampaniyası üçün saziş oldə olunmasından"⁷¹⁷ ibarət idi.

Seçkilər hazırlığın gedişində qazetlərdə dərc olunan məqələlərə istor ovvalı Dumanın Rusiyanın müsəlman ucqarlarına nə verdiyi tohil olunur, istorso da IV Dumada həllini gözleyən problemlərə və məsələlərə baxılırdı. Əhməd bay Ağayev Peterburqda çıxan "Utro Rossi" ("Rusiyanın şöhrəti") qəzetində dərc olunmuş korrespondensiyasında qeyd edirdi ki, müsəlmanların heç bir ehtiyacı, heç bir tələbi yerinə yetirilməmişdir, heç bir islahat nəinki keçirilməyib, heç vəd de olunmayıb. "Kiçicik sevincimiz" ondan ibarətdir ki, məllatlı horbə mülkəlliyyətdən azad edilib - bütün ası boyu üzüyələr olmağımızın mükafatı, içtimai çaxnışmalar və qarşıqliq zamanı özümüzü sakit və sobrlı aparmağımızın mükafatı budur"⁷¹⁸. Məqələdə golocak deputatların programı da müəyyən olunmuşdu - həm rus dilinin, həm də ana dilinin öyrənilməsini əhatə edən ümumi ibtidai təhsil uğrunda mübarizə. Müsəlman ucqarlarında ibtidai məktəb "əhalinin dini, etnografiq və məişət xüsusiyyətlərinə ciddi olaraq uyğun şəkildə" təşkil edilməlidir. Əks təqdirdə müsəlman əhalisi uşaqlara ana dilinin öyrədilməsinə kifayət qədər diqqət və vəsait verilməyən, əhaliyə hor cəhətdən yad olan şəxslərin mülliimlik etdiyi ibtidai məktəblərdən qorxaq"⁷¹⁹. Əhməd bay Ağayev iqtisadi və hüquqi sahələrdə geniş iştiraka imkan verən, habelə dünya mədəniyyətinə qovuşmaq vasitəsi olan rus dilinin öyrənilməsinin müsəlmanlar üçün vacibliyini qeyd edərək göstərirdi ki, ana dilinin de əhəmiyyətini azaltmaq olmaz. "Rəngarəng mözəmlunu onlara qəzet, yuzlər-

ce kitab, hətta danişq dilindəki tərəqqi - bütün bunlar müsəlmanları öz dil-lorino bağlayır. Yalnız ana dilində məktəb əhalinin rəğbotunu doğura bilər". Müəllif müsəlmanlar üçün maraq doğuran, Dumanın laqeydiliklə yan keçdiyi bir sira başqa qanun layihələri üzərində dayanmışdır. Bunların arasında müsəlman dinində müqəddəs sayılan günlərin keçirilməsi hüquq haqqında qanun layihəsi, müsəlmanların şöhrə və zemstvo özünüdürər orqanlarında iştirakı işindəki möhdüdliyyətlər, onların dini-madəni ehtiyaclarının ödənilməsi, horbə mülkəlliyyəti və orduda voziyiyəti məsələləri da var idi.

Hələ III Dövlət Dumasının faaliyyət göstərdiyi dövrə Peterburqda müsəlman fraksiyasının bir neçə iclası keçirilmişdi. Bu iclaslar qarşısındaki seçkilər və seçkilərdə platformanın aydınlaşdırılmasına hasr olmuşmuşdu. Fraksiya Rusiya votondaşları olan bütün müsəlmanları öz seçki hüquqlarından istifadə etməyə, 1905-ci il 17 aprel və 17 oktyabr manifestini və bütün xalqların hüquq bərabərliyini təməyin, müsəlmanların təlobatlarını və cəhiyacılara "hos-sashlıqlı yanamaqə", onların milli-madəni hüquq bərabərliyi uğrunda mübarizəsində onlara kömək edəcəyinə tominat verənlərə hərəkət etməyə hazır olaraq təşkilatlar, partiyalar və qruplar ilə sazişə girməyə çağırırdı⁷²⁰. Fraksiyanın üzvü İ.B.Heydərov qeyd edirdi ki, Duma müsəlmanlarının monafelərini hor vasitə ilə tapdalarıydı. Məsolon, mülkiyyət hüququnu müqəddəs hüquq elan edən Duma köçürmə məsələsi barədə qorarları ilə Qırğızistan, Türkistən və Qaf-qaz müsəlmanlarını torpaq üzərində hor cür hüquqlardan mührən edir, torpağı "çox həvəsli köçkünlər" verirdi⁷²¹. İ.B.Heydərov bütövlükde müsəlmanlara, onların ehtiyaclarına münasibət üzərində dayanaraq bildirirdi: Duma da elə deputatlar var idiki, onlar qırğız ilə tatar arasında, tatar ilə azərbaycanlı arasında və ya lozgi ilə kumik arasında heç bir ümumi cəhət görmürdürlər, Pruskeviçin simasında sağ tomayüllərinin fraksiyası isə ibtidai təhsil haqqında qanun layihəsinə belə bir düzəliş toplı etmişdi ki, "müsləmanların dili ni qabaqcadan onlara lohçəyə bölməkla, hətta sünnləri şəhərdən ayrılmala müsəlmanlara məktəblərdə öz dillərində təhsil almağa icazo verilsin"⁷²².

IV Dövlət Dumasına seçkilər Azərbaycanda 1912-ci ilin sentyabr-otkəyabında keçirilmişdi. Kuriyalar üzrə seçilmiş nümayəndələr Yelisavetpol şəhərinə gölərkən buradakı yüksəlcədə öz aralarından hor iki quberniyinin müsəlman və erməni əhalisindən iki deputat seçməli idilər. Zaqafqaziyanın rus əhalisindən deputat Tiflisdə seçilirdi. 1912-ci il oktyabrın 20-də⁷²³ M.Y.Cəfərov və M.I.Papacanov IV Dövlət Dumasına deputat seçildilər. Rus əhalisindən deputat seçilən M.M.Skobeliev kimi onlar da Bakı şəhərində yaşayırlırdı.

Məmmədəyif Hacıbaba oğlu Cəforov 27 yaşlı, Bakı Aleksandrovsk gimnaziyasının və Moskva Universitetinin hüquq fakultetinin məzunu, andlı mühəkkil köməkçisi, Dumanın müsləman fraksiyasının, V şöbəsinin, büdcə, köçürümcə komissiyalarının üzvü idi.

IV Dövlət Duması 1912-ci il noyabrın 15-də öz işinə başlamışdı. M.V.Rodzyanko Dumanın söđri seçilmişdi. O, oktyabrist-kadet çoxluğunun tomsil edirdi və dördən özünü "konstitusiya quruluşunun qəti tərəfdarı"⁷²⁴ elan etmişdi.

Dumanın müsləman fraksiyasına III Dövlət Dumasındaki 9 deputat əvvəzino 7 deputat: Ufa quberniyasından üç deputat, Orenburq quberniyasından bir, Bakı, Yelisavetpol və İrvan quberniyalarından bir, Dağıstanın bir və Samaradan bir deputat daxil idi. "Kaspı" qozeti onların partiya mənsubiyetini səciyyələndirərək qeyd edirdi ki, ilk beş deputat müttoroqqı eqidəya malik idi və Proqressistlər Partiyasına⁷²⁵ qoşuldu, Samaranın nümayəndəsi sağ tomayıllı, Dağıstanın nümayəndəsi isə oktyabrist idi. Əvvəllərər olduğu kimi, fraksiya öz fəaliyyətində bu və ya digər fraksiya və qruplarla birləşməyo məcbur idi. Buna fraksiya üzvlərinin sövq edon kifayət qədər antidemokratik qayda - sərgülər haqqında osasnamo idi. Sorgular və qanunvericilik toklılıqları vermək üçün azı 30 deputatin imzası təlob olunurdu. Sayca az olan müsləman fraksiyası isə 66-dan az üzvü olan komissiyaların tərkibinə seçile biləməzdi.

IV Dumada müsləman fraksiyası yaradıldıqdan dördən sonra belə bir məsolə ortaya çıxmışdı: müsləman deputatlar "istor kadet, istor emokçi" fraksiyası və ya başqa fraksiya olmasından asılı olmayaraq hor hansı ümumdövləti siyasi qrupuna qoşulub bununla da "öz al-qollarını onların proqramlarının bütün bondları" ilə bağlaşınlar, yoxsa öz "milli qrupunu" yaratsınlar. Həmin dövrde Peterburqda olan Ceyhun boy Hacıbəyov Dumanın iclaslarına gedərək oradakı ayrı-ayrı qrupların, fraksiyaların və partiyaların fəaliyyətini diqqətlə izləyir və hesab edirdi ki, "bizim deputatlarımız milli qrup yaratmalıdır, cənubi ümumvətəndəs hüquqlarındakı mövcud məhdudiyyətlər artıq özü-özlüyündə onlara imkan vermir ki, təmsil etdikləri xalqın milli cəhitiyalarının qotiyən nozora alınmadığı, ya da kifayət qədər əhamiyyətli verilmədiyi bir voziyətdə ümumrus cəhitiyalarının və ya öz seçki dairələrinin cəhitiyalarının ifadəçiləri sırasına tam daxil olsunlar"⁷²⁶. Lakin fraksiyanın üzvləri bu məsoləni başqa cür həll etmiş, həmişə olduğu kimi heç olmasa kömək edəcəyini və edərək ümidişdirlər və Dumada çoxluşa malik olan partiyaya qoşulmuşdular. IV Dumada belə partiya Proqressistlər Partiyası idi.

Müsəlman fraksiyası Dumanın 11 komissiyasında niyaməndolik qazanmış⁷²⁷ və öz nümayəndəsini Dumanın royasot heyətinə keçirmişdi - Q.X.Yenikeyev (Orenburq quberniyasından deputat) Duma katibinin kiçik köməkçilərindən biri seçilmişdi⁷²⁸. Fraksiya parlamentlərərət ittifaqın rus qrupunda iştirak etməyi mümkün saymışdı. Elo həmin ilin martında qrupun yığıncağında K.M.Tevkelov və M.Y.Cəforov da onun tərkibinə daxil edilmişdir. M.Y.Cəforov qrup katibinin müavini seçilmişdi⁷²⁹. Hüquq tohsili almış və buna görə də peşəkarlıq cohətdən gözəl hazırlı olan İ.Axtiyamov və M.Y.Cəforov haqqı olaraq fraksiyanın özüyin təşkil edirdilər.

1912-ci il dekabrın 9-da müsləman fraksiyası özünün rəsmi tösis yığıncağını keçirdi. K.M.Tevkelov fraksiyanın söđri, İ.Axtiyamov katibi seçildi⁷³⁰. Fraksiya öz seçiciləri ilə fasiləsiz olaqo saxlamaq və onların müraciət və arzularından xobard olmaq möqsidilə öz doftorxanası üçün xüsusi otaq icarəyə götürdü və bu baroda seçicilərə xobor verərək onlardan məktublar gözləydiyi bildirid⁷³¹.

Fraksiya həm maddi, həm də monovi cohətdən ağır voziyətdə idi. M.Y.Cəforov bu baroda seçicilərlə görüşündə olduğu kimi danışmışdı. M.Y.Cəforov seçicilərin laqeydiyi göstərərək demişdi ki, onlar yalnız özlorino aid məsololordə öz deputatlarına müraciət edərək foaliyyət göstərirler. Onlar ümumi monafelərə toxunan bu və ya digər qanun layihələrinin müzakirosi ilə bağlı lazımi materialları deputatçı qotiyəndən iştirak etmirdilər. M.Y.Cəforovu fraksiya üzvlərinin siyasi oriyentasiyasının və onun say tərkibinən son dərəcə azalığı da narahat edirdi. Məhz bu sobobdan fraksiya din, sorgu, şohor işləri kimi mühüm komissiyalara daxil ola bilməmişdi, cənubi onların üzvlərinin sayı 66 nəfərdən az idi. Duma deputatlarının oksoriyyətinin, xüsusun do sağ tomayıllı qıvvələrinə fraksiyaya münasibəti çox saymazやら idi, fraksiyanın səsino heç kim qulaq asmrırdı, müsləmanlara hüquqlar verilməsinə zoruriyyəti barədə məsolə qaldırın kimi çıxış edənə hor cür məncəlilik tərəfdirdilər. Müsləman deputatlar bu cür münasibətə qarşılaşdırıldılər və "özlorının şoxsiyyət toxunulmazlığı" üçün qorxaraq" çox vaxt susmələrənəldər. Lakin buna baxmayaraq hor bir imkanın istifadə edən M.Y.Cəforov öz deputat planlarından danışmağa çalışırdı. O, məsolon, vokillər heyətinə qəbul qaydalarında qeyri-xristian dininə mənsub şoxsələr üçün məhdudiyyətlərin, şohor osasnamosının 44-cü maddəsinin loğvi barədə boyanatlar hazırlanması üzərində xüsusi dayanmış və bununla əlaqədar Bakı şohor dumasının rəhbərliyinə müraciət edərək bu məsolə barədə əsərləndirilmiş məruzə göndərməsini xahiş etmişdi⁷³².

Fraksiyanın iclaslarında Dumada bu və ya digər qanun layiholarının müzakirəsində fraksiyanın mövcəyi ilə bağlı məsololər qoyulur və müzakirə edilirdi. Fordi xarakter daşıyan bəzi məsololər "nozora alnr", müzakirə edilən qanun layihoları və ya bədəcə məsoləsi kimi məsololər ilə əlaqədar fraksiyanın konkret üzvlərinə təpsirlər verilirdi. Məsolon, 1913-cü ilin fevralında keçirilmiş iclasda katib Axtiyamova təpsirilmişdi ki, ayrı-ayrı idarələr tərofindən və ya Dumanın təşəbbüs qaydasında irəli sürüləməş qanun layiholərindən fraksiyanın arzusuna uyğun olanların siyahısını tərtib etsin və iş planını müəyyən etmək üçün onları fraksiyanın müzakirəsinə versin. Elə homin iclasda Dumada bündən onun qarşısındaki müzakirəsinə fraksiyanın münasibəti müyyənəşdirilmişdi. Fraksiya daxili işlər, xalq maarifsi və əkinçilik nazirləklerinin, köçürümö idarəsinin sметaları barədə çıxış etməyi zəruri saymışdır⁷³³.

Hansi qanun layihosinin toxiroslanılmaz olduğu barədə Dövlət Duması sədrinin toklifini öz işindən müzakirə edən fraksiya cavab verərə bildirmişdi ki, "əgər Dövlət Duması hökumətin qanunvericilik dəstxorxanasına çevirmək istəmirse, ohalının sorğularına uyğun olaraq hökumətin təşəbbüsü ilə irəli sürürlən qanun layihələri ilə hesablaşmalıdır". Fraksiya bu müləhizələri rəhbər tutaraq toxiroslanılmaz qanun layihələri siyahısına hər şəyden əvvəl imperiyanın müsəlman ucqarlarının maraqlı olan layihələri daxil etmişdi. Bu qanun layihələri iki qrupa bölünmüdü. Birinci qrupa aşağıdakı qanun layihələri daxil edilmişdi: Dumada müsəlmanların nümayəndəliyini koskin suradı məhdudlaşdırılmış seçki qanununa dəyişikliklər haqqında, 1905-ci il 17 oktyabr manifestində elan olunmuş azadlıqların - vicedən, ittifaq, yığıncaq, mətbuat azadlıqlarının, şəxsiyyətin toxunulmazlığının həyata keçirilməsi haqqında, Dövlət Şurasında islahatlar haqqında. İkinci qrupa müsəlmanların ruhani idarələri sahəsində tam bir sıra islahatlar, müsəlman ruhani məktəbləri haqqında, zəmstvo və şəhər özünüdürəsi, xalq təhsili, ucqarlarla, xüsusən də qırğız torpaqlarına köçürmənin nizama salınması barədə qanunlar daxil idi⁷³⁴. Yuxarıda sadalanan məsələlərin müzakirəsinə fraksiyanın nə dorocudo nail olduğunu bu cəhət səbüt edir ki, o, dəfələrlə fraksiyanın iclaslarında bunlara qayıtmalı, homin məsələlərin hər biri barədə fraksiya üzvlərinin moruzolorını dinləməli olurdu.

Əvvəlkilərdən fərqli olaraq IV Dumada fraksiyanın fealiyyəti mətbuat orqanlarının sohifələrində ətraflı işıqlandırılmışdı. Paytaxt agentliklərindən və qızılçılarla təsdiq olunan rəsmi məlumatlardan savayı xüsusi məqalələr və korrespondensiyalar da dorc olunurdu. "Kaspı" qəzeti "Peterburq məktubları", "Müsəlman fraksiyasında", "Müsəlmanın qeydləri" başlığı altında dorc

olunmuş məqalələr sılsılısı bunların arasında xüsusi yer tutur. Bu məqalələrin müəllifi homin dövrə Peterburqda yaşayan Ceyhun boy Hacıbəyov idi. O özünün Dağıstanından olan ocdadlarının şorfinə homin məqalələri "Dağıstan" loqobi ilə imzalayırdı⁷³⁵. C.Hacıbəyov oxucular Tavrıya sarayında hökm sūron atmosfer ilə tanış edir, müsəlman fraksiyası üzvlərinə kifayət qədər sorraş xarakteristika verir, onun ugurlarını və uğursuzluqlarını ətraflı tohlili edirdi.

C.Hacıbəyov Dumada fraksiya məsələsinə toxunaraq hesab edirdi ki, ümumdövlət parlamentində milli olamət görə birləşmək zoruroti səbüt edir ki, dövlətdə "milli məsələ mübahisə" və qeyri-müəyyənlik mərhələsindədir, bəlkə də koskinloşma mərhələsindədir⁷³⁶. Bəs iso ümumiyyəsi problemlərin, ümumi mənafələrin zororino xüsusi mənafələri irəli sürməyə vadar edir. C.Hacıbəyov yazırkı ki, hüquqi vəziyyətin qeyri-boraborlıyi, dövlətin voton-daşlarına hökumətin eyni münasibət bəsləməyərək ögey-dəqəmliq salması Rusiyannın xalq nümayəndəliyi orqanının yaradıldığı gündən bu orqanda milli-müxälibət partiyalarının yaranmasının səbəbi idi. I və II Dövlət Dumasında fraksiyanın fealiyyətinin müqayisəli tohlilini verən, fraksiyanın dəqiq programının olmaması və başlanan irticə ilə əlaqədar qanunvericilik müəssisəsinin özünün qeyri-sabit vəziyyəti üzündən fraksiyanın fealiyyətinin nəticəsizliyi qeyd edən müəllif bununla yanaşı əvvəlki dumalardakindan onu hem kəmiyyət, hem də keyfiyyət cəhətdən dəha üstün, dəha nüfuzlu hesab edirdi⁷³⁷. 1907-ci il 3 iyun seçki qanunu müsəlmanların nümayəndəliyini 9 və hətta 7 nəsrlər məhdudlaşdırılmışdır⁷³⁸. C.Hacıbəyov qeyd edirdi ki, ədalət naməti etməmək olmaz ki, səcaya son dorco az olduqlarına baxmayaqaraq fraksiya üzvlərindən bozuları, o cümlədən də Azərbaycanı təmsil edənlər seçicilər tərofindən onların qarşılarda qoyulmuş vozifələrə tam cavab verirdilər və çox böyük qüvvə, soy, dorin bilik və peşəkarlıq sayısında bu vozifələrin öhdəsindən golməyo çalışırdılar.

C.Hacıbəyov fraksiyanın vəziyyətini, fealiyyət şəraitini qeyri-ixtiyari olaraq başqa partiyalar və fraksiyalar ilə müqayisə edərək qeyd edirdi ki, öz seçicilərinin daim qayıçı və roğbot göstərdiyi başqa partiya və fraksiyalarlardan fərqli olaraq, fraksiyaya "mənəvi cəhətdən,... lap əvvəldən işi maddi cəhətdən kömək göstərməkən tamamilə imtina etmiş comiyyət tərofindən" heç bir diqqət və kömək göstərilir və "XX əsrin əsas horakatverici qüvvəsi - pul olmadan onlar çox az iş görə bilərlər"⁷³⁹.

Buna baxmayaqaraq fraksiyanın mövcudluğu müsəlmanlarda müəyyən siyasi hüquqlar qazanacaqlarına ümidi yaradırdı. Fraksiyanın ünvanına petisiyalar və xahişlər daxil olurdu. Qırğızistan müsəlmanları hər şəyden əvvəl onları

Dövlət Dumasına seçki hüququndan möhrum etmiş 1907-ci il 3 iyun qanunun loğagini xahiş etmişdir. IV Dövlət Dumasında onların monafelörini başqa müsləman ucqarlarının deputatları təmsil etməli idilər. Vəziyyətin çotinliyi ondan ibarət idi ki, başqa müsləman ucqarlarının deputatları qırızlar ehtiyacları ilə tanış deyildilər. IV Dumada qırızların monafelörünü təmsil etmək, onların on yaxşı torpaqlarının köçkünlər tərəfindən tutulmasından narazılıqlarını Duma deputatlarına çatdırmaq, maarif sahəsində ehtiyaclarını bayan etmək missiyasını M.Y.Cəfərov və Yer Quruluşu İdarəsinin smetasına barkılarkən köçürmə məsələsi üzrə çıxış üçün materialları diqqətla öyrənməli olmuşdu⁷⁴⁰.

1913-cü ilin mayında Şamaxı şəhərinin sakinləri kollektiv məktub ilə M.Y.Cəfərova müraciət edərək 1911-ci ilin oktyabrında xalq maarifi naziri-nə verdikləri orizonin taleyini aydınlaşdırmağı xahiş etmişdilər. Ərizədə xahiş olunurdu ki, realni məktəbinin saxlanması xərclərini dövlət öz üzərinə götürsün. M.Y.Cəfərov nazirlikdə, orta məktəblər departamenti direktorunun yanındı olaraq aydınlaşdırılmışdı ki, ərizə canişinə verilmişdir və onun mübstə həll olunacağına ümidi yoxdur⁷⁴¹.

Maykop şəhər duması M.Y.Cəfərova müraciət edərək xahiş etmişdi ki, dairə məhkəməsinin açılması barədə vəsatatlarını müdafiə etsin. Lakin Dumanın mahkəmə İslahati komissiyasında müzakirə zamanı onların vəsateti redd edilmişdi. Səbəb də bu idi ki, Şimali Qafqazda bir dairə məhkəməsinin açılması, özü de Pyatiqorsk şəhərində açılması qərara alınımdı⁷⁴².

Cıxışlara hazırlaşarkən M.Y.Cəfərov Azərbaycanın şəhər və kəndlərini yorulmadan gezirdi. 1913-cü ilin aprelində o, Bakıda olmuş, şəhər ictimaiyyətini fraksiyiyəti ilə tanış etmişdi. Neft çıxan torpaqların özgeninkileşdirilməsi məsəlesi ilə əlaqədar Suraxaniya gedərək kəndlərini vəzifyətini və ehtiyaclarını, onlara torpaq verilib-verilmədini və neft çıxan torpaqları əllərindən alınmasının onların iqtisadi vəziyyətlərinə necə təsir göstərəcəyini aydınlaşdırmışdı⁷⁴³. O, özgeninkileşdirilmiş və əllərindən alınmış torpaqların əvvəzinin lazımı qədər ödənilməsi xahişi ilə müraciət etmiş Xirdalan sakinlərinə 1913-cü ilin noyabrında vət etmişdi ki, onların vəziyyətinin yaxşılaşdırılması qayğısına qalacaqdır.

M.Y.Cəfərov Quba gedərək köçürmə məsələsi üzrə çıxış üçün material toplamışdı⁷⁴⁴. Muğan zonasında səfərdə olarkən o, suvarma və torpaqdan istifadə sisteminin vəziyyəti ilə tanış olmuşdu. O, Salyana səfərindən Dumanın birinci sessiyası dövründə fraksiyanın fəaliyyəti ilə əhalini tanış etmək üçün istifadə etmişdi⁷⁴⁵.

1913-cü ilin martında müsləman fraksiyasına M.A.Sahtaxtinski müraciət etmişdi. O homin dövrda hökumətin rəsmi "Rossiya" qəzeti ndə müsləman mətbuatının icmälçisi idi. M.M.Sahtaxtinski fraksiyaya töklif etmişdi ki, hər cür soy göstərib müsləmanların monafelörünü ols etdirmək üçün Peterburqda rus dilində qəzet nəşrino nail olsunlar. Onun tokifikasi İ.Axtiyarov və M.Y.Cəfərov müdafiə etmişdilər. Fraksiya "nozordə tutacağım"⁷⁴⁶ vət etmişdi.

Fraksiya bu vədinə həyata keçirməyə müvəffəq olmuşdu. Artıq 1914-cü ilin aprelində o özünün məlbər orqanının - "Millət" qəzeti ndən nəşrino nail olmuşdu⁷⁴⁷. Qəzeti S.Q.Cantürin nəşr edirdi⁷⁴⁸. Lakin qəzet Qafqaz müsləmanları arasında populyar deyildi. 300 abunəcidiyən yalnız 14-ü Qafqazdan idi. Bu informasiyanı dərc edən "Kaspı" qəzeti bunu belə izah edirdi ki, qəzeti Kazan tatarlarının lehcsindən çıxır. Qəzeti dilinin "Tərcümən" in dili kimi türk dilinə yaxın olması barədə qafqazlıların arzusunu işə nəzəro alınmışdı⁷⁴⁹.

Fraksiya üzvlərinin dumadankənar faaliyyəti rəngarang idi. Onlar Romanovlar sülaləsinin şahlığının 300 illiyinin bayram edilməsində iştirak etmişdilər. M.Y.Cəfərov Peterburqda inşa edilən məscid üçün 20.000 rubl pul ianə etmək arzusunda olduğunu Buxara omirinə xəbər vermiş və buna görə omirin münafatına - 1-ci dərcəcə ulduz ordeninə layiq görülmüşdü⁷⁵⁰. Fraksiyanın üzvləri IV Duma dövründə müsləmanların Peterburqda keçirilmiş qurultaylarında iştirak etmiş, orada təhsil alan tələbələrlə görüşmüştərlər. Homin görüşlərə görkəmli ictimai xadimlər İ.Qasprinski, Ə.M.Topçubaşov, A.İsxakov, F.Kərimov dəvət olunmuşdular⁷⁵¹.

Dumanın iclaslarında qaldırılan məsələlərin öyrənilməsi fraksiya üzvlərindən yüksək peşə hazırlığı tələb edirdi. Dumanın faaliyyətinin lap əvvəlindən aydın olmuşdu ki, onun yanında bu və ya başqa qanun layihələrinin, sorguların hazırlanmasına, lazımi materialların, arayışların və s. yazılımasına və tərtibinə kömək edə bilən hüquqsünaslardan ibarət xüsusi komissiyanın yaradılması zoruridir.

Lakin fraksiyanın bürosunu yalnız 1916-cı ilin fevralında fraksiya üzvlərinin ictimaiyyət nümayəndələri ilə müşavirəsindən yaratmaq mümkün olmuşdu. Müşavironu M.Y.Cəfərov və Q.X.Yenikeyev aparmışdı. Müsləman dünyasında məşhur olan siyasi xadimlərin, publisistlərin, qəzet redaktorlarının və başqalarının iştirak etdiyi bu müşavirə bir neçə gün davam etmişdi. Fraksiyanın mövqeyi, Dumanın başqa deputat qrupları ilə onun qarşılıqlı münasibətləri ətrafında müzakirələr aparılmışdı. Müşavironun qərar ilə büronun tərkibinə siyaset sahəsində sorüştəsi olan 4 nofor, katib, onun üç köməkçi və bir qulluqçı daxil olmuşdu. Büronun üzvləri deputatlar ilə birlikdə məsələlərin müzakirəsində iştirak etməli, onların növbəliliyini müəyyən etməli, seçicilər ilə



Məmmədyusif Cəfərov

əlaqə saxlamalı idilər və s.⁷⁵². Onlar Dumanın deputatları kimi ayda 350 rubl alırlıdalar⁷⁵³. Büronun və fraksiyanın saxlanması üçün ovvolcədən 27.000 rubl məbləğində xərc nezord tutulmuşdu. Müşavirə iştirakçıları bu pulu Rusiya müsəlmanlarından "xahiş edib almaq" ümidində idilər⁷⁵⁴. Lakin bu çox çotin iş idi. Müsəlman seçiciləri öz deputatlarına çox könüllüst kömək edirdilər. Rusiya müsəlmanlarının demək olar bütün mətbuat orqanlarının söhifolardında bu barədə həyəcanla danışılırdı. "Mir İslama" jurnalında döre olunmuş informasiyada fraksiya ilə əlaqədər ona məlumat göndərilməsinin zəruriliyi qeyd olunurdu⁷⁵⁵. "Açıq söz" qızəti öz oxucularına təccübə bildirirdi ki, yuxarıda göstərilən müşavirəyə Bakıdan və Yelisavetpol'dan dəvət olunmuş şəxslər orada iştirak etməyə imkan tapmadılar. Qızət kodur hissi ilə yazdı: "Bizzis də təsis müşavirəsi keçirildi... Büro də yaradıldı. Bakısız da, onun milyonları olmadan da keçinorlar"⁷⁵⁶. Doğrudan da keçindilər, hərçənd bu, həyət doğurmaya bilməzdilər və bunu izah etmək çotin idi.

Bir qədər sonra "Açıq söz" qızəti IV Dövlət Dumasında və onun bürosunda müsəlman fraksiyasına kömək göstərilməsi işində Bakının rəlu və yeri haqqında öz fikrini bildirmişdi. Qızətin naşiri M.Ə.Rəsulzadə öz oxucularına təccübə bildirirdi ki, "tariximiz on mosul anında, Rusiya tarixinin ən ciddi anında, həyatın on tohlükəli məqamında... bütün şimali Rusiya fraksiyaya kömək etməyə tələsirdi"⁷⁵⁷. "Yalnız Bakı, bu neft xozinəsi, varlı diyan konarda qaldı"⁷⁵⁸.

Hələ 1913-cü ilin fevralında C.Hacıboyov ilə söhbətində M.Y.Cəfərov diqqəti ona cəlb etmişdi ki, fraksiya boyanatları və sorğular tərtib etmək üçün müxtəlif qurumlar, idarəələr, seçicilər tərəfindən informasiya materiallarının göndərilməsinə cəhiyac duyur. "Həzirdə mon vəkilər həyətində qəbul qaydalarında qeyri-xristian dininə mənşət şəxslər üçün möhdudiyyətlərin ləğvi barədə boyanat hazırlamaqla möşğulam. Bu məsələ ilə əlaqadər mon materialları toplayıram. Sonra mon şəhər əsasnamosunun məlüm 44-cü maddeşinin ləğvi barədə boyanat hazırlayıram. Həmin əsasnaməyə görə əhalisi qarşıq olan şəhərlərdə qeyri-xristian qlaslarının sayı bütün qlasların sayının yarısından çox ola biləməz. Buna görə də mon Nəcəf bəy Vəzirova yazıb xahiş etmişəm ki, bu məsələ barədə Bakı şəhər dumasının esaslandırılmış moruzosunu göndərsin"⁷⁵⁹.

Müsəlman fraksiyası hökumət boyanamosunun müzakirosında iştirak etmişdi. Nazirler Şurasının sədri V.N.Kokvtsovun boyanmamasında qeyd olunurdu ki, hökumət bu Dumanın faaliyyətini "Əlahəzər 17 oktyabr manifestində müəyyən edilmiş hüquqi əsaslarla ciddi surətdə əməl olunmaqla Rusiyanın dövlət və ictimai mösiətini hortorəflı tokmilloşdırmaq üçün yeni

yollar axtarılmasına⁷⁶⁰ yönəltmək niyyətindədir. Hökumət boyannaması ətrafında müsəlman fraksiyası adından çıxış edənlər diqqəti ona colb etmişdilər ki, boyannamədə müsəlmanları maraqlandırıran islahatlar, o cümlədən maarif, köçürümö siyaseti, yerli əhalinin torpaqla təmin olunması barədə 1910-cu və 1911-ci il qanunlarının ucaqlarla aid edilmişsi barədə heç nə deyilməmişdir. Fraksiyanın üzvləri müsəlmanların "müsəris dövlətin votondaşları üçün" çox zorlu olan özünəməxsüs modoniyyətinin inkişafını koskin surətdə longidən 1907-ci il 3 iyun tarixli seçki qanununun dəyişdirilməsi barədə danışmışdır. Ufa quberniyasından deputat İ.Axtiyarov müsəlman fraksiyasının üzvləri adından Dövlət Dumasının üzvlərinə müraciət edərək demişdi: "...bizi ikinci dörcələi votondaş voziyyətindən çıxarıın, bizi öz səviyyəyinizə çatdırın, Nazirlər Şurasının canab sədrinin sözləri ilə desək, biz müsəlmanlara milliyyət verin, elo bir milliyyət ki, Rusiyani öz votonu hesab edir, onun çıçoklənməsi və möhkəmlənməsi üçün dinc əməyə hazırlıdır və öz xoşbəxtliyini və hotta varlığı böyük rus xalqı ilə birləikdə görür. Bizo ikibaşlı rus qartalının kəlgəsi altında modoni inkişaf etməyə və bütün rus votondaşları ilə borabor comiyyətin xeyrini İsləməyə imkan verin"⁷⁶¹.

Nazirlər Şurasının sədr öz boyannamasının deputatlara izahında müsəlman fraksiyası nümayəndősünün bu müddəələri üzündə dayanımağa məcbur olmuş və yarammış şübhələri dağıtmaya çalışaraq bildirmişdi ki, qanunun borabor xeyirxah münasibətindən danışarkən hökumət bunu "müsləman xalqına" aid etmir. V.N.Kokovtsov tövəcübünə bildirərək demişdi: "Mogor bu xalq rus solotonutino tabe olan torpaqlarında uzun osrlər boyu özünü bütün xüsusiyətlərinə qayğılaş münasibəti, mohrom etiqadına və xüsusiyətlərinə qotiyon toxunmayan on nəzakətli münasibəti hiss etməmişdir mi?"⁷⁶². Bu riyakarlı kadetlərin lideri P.N.Milyukov hiddətləndirmişdi. O bildirmişdi ki, "milli məsələ barəsində baş nazirin işlətdiyi ifadələr... açıq-əşkar təhjir və zorakılıq xarakteri daşıyır... Qanun nə xeyirxah, nə də bəd-xah ola bilər. Bu, monovit keyfiyyətdir və qanuna yad olmalıdır. Qanun hamiya münasibətə sadəcə olaraq bərabər, biterəf və ədalətli olmalıdır"⁷⁶³.

1912-ci il dekabrın 10-da M.Y.Cəfərov çıxış edərək V.N.Kokovtsovun boyannamasına cavab vermişdi. O, müsəlman fraksiyasının arzularını bildirəcəyini elan etmişdi. Natiq bu arzuları Qafqaz müsəlmanlarını maraqlandıran məsololalar üzərində konkretləşdirmişdi. O hər şeydən əvvəl zəmstvo özünüdürəsi üzündə dayanmışdı. Boyannaməde zəmstvo özünüdürəsinin Qafqazda tətbiqindən səqət getməmişdi. Hərçənd zəmstvo və şəhər özünüdürərləri haqqında əsasnamoların dəyişdirilib tətbiq ediləcəyti Rusiya

vilayətləri göstərilmişdi. Hökumət iso zəmstvo və şəhər özünüdürərlərini "vətonimizin iqtisadi və modoni yüksəlikinin on yaxşı tominatı"⁷⁶⁴ hesab edirdi. M.Y.Cəfərov ovvolları dumatların deputatlarının bununla əlaqədar dosoforlər boyanat verdikloruna diqqəti colb etmişdi. Bu məsolonu dosoforlər öz "acizano moruzolorindo" qaldırmış və Qafqazda zəmstvonun tətbiqinə vaxtı gelib çatdığını göstərmüş ali yerli administrasiyanı da Qafqazın primitiv vəsütlərə idarə olunması narahat etdi. M.Y.Cəfərov maarif məsololaları üzərində dayanmışdı: "Biz kodur hissə ilə bildiririk ki, hökumət bu müqəddəs iş - xalqın maariflənməsinə qorozlı münasibəti boşloyır. Halbuki bu işdə siyaset olmamalıdır. İndiyədən hökumət müsəlmanların maarifləndirməsi adı ilə onların ruslaşdırılmasına yönəlmış tədbirləri həyata keçirməyə çalışmışdır"⁷⁶⁵. M.Y.Cəfərov xeyriyyə və maarif müəssisələrinin, onların nəzindəki məktəblərin bağlanması, ziyanlılar arasında axtarışlar və həbsler aparılması faktlarını qeyd edərək bunu "rus həyatına, rus modoniyyətinə qovuşmaq" meylinin hökumət torofindən taqib olunması, "sayca imperiyada ikinci yer tutan" xalqa etimadsızlıq tozahürü kimi qiymətləndirmişdi.

Köçürümö siyasetinə öz monfi münasibətinə bildirən M.Y.Cəfərov bunun məqsədini "yerli ünsürü sixışdırmaq yolu ilə ucaqlarda rus ünsürünü gücləndirməkde" görürdü. O, "ucqarların nümayəndəsi kim" hökuməti "dövlət monəsəyi naməni... rus ünsürü, rus adına möhəbbətin, röğbətin, etimadın güclənməsinə çalışmağa"⁷⁶⁶ çağırırdı.

M.Y.Cəfərov 1905-ci il 17 oktyabr manifestindən böyük əhəmiyyət verir, onu "böyük azadlıqlar xartiyası" kimi qiymətləndirir və "nümayəndəli qurulusa" keçidin başlangıcı hesab edirdi. Lakin deputat qeyd edirdi ki, müsəlmanlar hüquq məhdudiyyətlərinin aradan qaldırılması ilə əlaqədar ümidişlərini bu manifesto bağışlasdır, da, homin məhdudiyyətlərinin ohato dairəsi hotta genişləndirir, məsolon, onların möhkəmə fəaliyyətində məncələr yaranmışdır. Bu isə ixtisasa hüquqsunas olan M.Y.Cəfərovun monəsələrinə xüsusilə toxunurdu. Beyannamədə hökumətin vahid hüquq normaları yaratmaq arzusunun öks etdirilməsi do onu heç cür qanc etmirdi. Hökumət bunda "Rusiya imperiyasının müxtəlif hissələrinin birloşmosunin", homin normaların Polşa Çarlığı, Pribaltika və Bessarabiya quberniyalarına şamil ediləcəsinin "stimulunu" görür, hom do bu zaman qotiyon nozora almırkı ki, elo ucaqlar var ki, orada xüsusli horbi qanunlar qüvvədədir, onlar "ümumi imperiya qanunları ilə deyil, horbi qanunlarla, məsolon, sohra osasnaması ilə idarə olunur"⁷⁶⁷. 1913-cü il fevralın 27-də, Tiflis şəhər polisinin müvəqqəti şəhərin müoyyən edilmişsi barədə 1909-cu il 17 iyun qanunun qüvvədə olma müddətinin uzadılmasına dair Qafqaz canişininin

irəli sürdüyü qanun layihəsi müzakirə edilərkən də o, islahatların keçirilməsi zorulılığından danışmışdır⁷⁶⁸. Lakin o, 1907-ci il 3 iyun tarixli seçki qanununda dayışıklıklar edilməsi barədə kədet fraksiyası adından P.N.Milyukovun irəli sürdüyü qanunvericilik layihəsi ətəfəndə çıxış etmiş sosial-demokrat Skobelev ilə homşılık göstərməmişdi⁷⁶⁹.

1913-cü il martın 17-də və 18-də Peterburqdə keçirilmiş manifestasiya iştirakçılarına polis tərofündən divan tutulması ilə əlaqadər Dövlət Duması üzvlərinin daxili işlər nazirinə sorğusu müzakirə edilərkən M.Y.Coforov müsəlman fraksiyası adından bildirmişdi ki, manifestasiya dinc şəraitdə keçmişdir və nümayişçilər barəsində inzibati tədbirlər görüləməsinə heç bir cəhəti yox idi. Eyni zamanda o, manifestasiyanın "slavyanların islamə qarşı mübarizəsi" ilə əlaqadər toşkil edildiyi üçün sorğunun qəbul olunmasına səs verən Vohnsk quberniyasından deputat Melnikova etirazını bildirmişdi. "Əgər bərca hədəfa olsayı, mon buna diqqət yetirəndəm, lakin rus mətbuatının məlumatlı hissəsi də bu məsələni qoyur", - deyən M.Y.Coforov vurgulamışdı ki, məsələnin bu cür qoyuluş "bizim həmşəvətçilərimiz olan müsəlmanlarla xristianlar arasında antaqonizm" yarada bilər⁷⁷⁰.

1913-cü ilin iyununda M.Y.Coforov Baş Əkinçilik İdarəsinin ona təqdim etdiyi materiallardan istifadə edərək⁷⁷¹ 1913-cü il üçün Köçürmə İdarəsinin smetisi barədə çıxış etmişdi. "Hər bir dövlət məsələsi kimi köçürmə işinə də iki tərofən, köçürmə işinin möqsədini və vozifələrini özündə oks etdirən prinsipial tərofən və bu işin təşkilini və aparılmasını özündə oks etdirən texniki cəhətdən baxıla bila bilər"⁷⁷². Buna görə də o hesab edirdi ki, köçürmə siyasetinin birtərəfliliyi bununla izah olunur ki, hökumət mərkəzi quberniyalarda əhalinin həddən çox sıxlığını aradan qaldırmağa çalışaraq köçürmə zonalarında artıq torpaqların olub-olmaması barədə məlumatları nəzərə almamışdır. Hökumət Səhra və Türküstən vilayətlərinin, Zaqafqaziyanın yerli əhalisinin hüquqlarını və monafelərini nozorə almışa borchudur. Deputat Türküstən diyarında köçürmə işinin vəziyyəti haqqında senator Palenin məlumatına, habelə Bakı şəhərinin və Bakı quberniyasının təftişçi materiallarına asaslanaraq qətiyyən heç bir səmərəli sistemin və planlaşdırılmışlığın olmadığını göstərmmişdi - "tam xaos yerdərək torpaq ayrılmış əşyaların heç bir şey və heç bir kəs ilə hesablaşmayan rəhbərlerinin ixtiyarları istədikləri kimi işləməsi və özbaşınlığı üçün qeyri-məhdud meydən açır. Bizim köçürmə həqiqətlərimizin bütün bu dəhşətlərini tosovvür edəndə, qeyri-ixtiyari olaraq belə bir sual çıxır: doğrudanlı mədomi, hüquqi dövlətdə köçürmənin bu cür vəhşi üsullarına yol verilə bilər"⁷⁷³.

M.Y.Coforov Zaqafqaziyadəki vəziyyət üzərində dayanaraq qeyd etmişdi ki, bu diyarda, xüsusun onun dağlıq hissəsində əhalinin özünün torpaq keşkin ehtiyacı var, belə ki, adambaşına Tiflis quberniyasında toxminən 1,9 desyatın, İrvan quberniyasında toxminən 1,6 desyatın, Kutaisi quberniyasında toxminən 0,5 desyatın, Yelisavetpol quberniyasının dörd qozasında - Cavanşir, Cobrayı, Zəngəzur və Şuşa qozalarında 0,6 desyatindənək, Bakı quberniyasının Lənkəran qozasında 0,5 desyatindənək, Quba qozasında 0,9 desyatın torpaq düşür⁷⁷⁴. Köçürmə noticosında Kür və Araz çaylarının vadilərindən on yaxşı torpaqlar yerli əhalidən alınıb köçkünlərə verilmişdir. Muğan düzəninin suvarılması və moskunlaşdırılması barədə III Dumada qəbul edilmiş qanun orada yerli əhalinin yaşaması üçün bütün imkanları onların əlindən almışdır. Köçürmə işinin bu cür təşkilini M.Y.Coforov tamamilə haqlı olaraq "dövlət işi deyil", yerli əhaliyə qarşı yönəldilmiş "dövlət bəfəsi" hesab edirdi. Zənimzade, o, tam osasla köçürməni "əhalinin ayrı-ayrı hissələri arasında torpaqların tənzimlənməsin və odalıthət bolğusunun dövlət tədbiri" kimi qiymətləndirir və hesab edirdi ki, ucqarların əhalisi üçün artıq torpaqlar yalnız diqqətə yoxlandıqdan, onların kamiiyyəti və keyfiyyəti müəyyən edildikdən sonra köçkünlərə verilo bilər. O, qarşidakı köçürmə işləri ilə əlaqadər "yerli əhalinin torpaqla tomin olunması haqqında" çıxdan vəd edilən qanun layihəsini Dövlət Dumasının müzakirəsinə verməyi hökumətə toplu etmişdi. "Köçürmə işində göstərilən qeyri-normal halların aradan qaldırılması zorurəti təkcə yerli əhalinin monafeyindən deyil, həm də dövlətin monafeyindən əralı golur, cənubi hökumətin hazırlıköçürmə siyaseti əhalinin müxtəlif hissələrinin monafelərini toqquşduraraq yalnız onları bir-birinin üzərinə salışdırmağa qadirdir". Bu cür siyaset "xalq nümayəndələrinin on yaxşı hissəsi" tərofündən sərt şəkildə pislənməlidir⁷⁷⁵. Nitqinin sonunda o, müsəlman fraksiyası adından bildirmişdi ki, hökumətin köçürmə siyasetini etiraz olamotı olaraq Köçürmə İdarəsinin mərkəzi təşkilatlarının saxlanması taxisatlar ayrılmazı oleyhino şəs verəcəkdir.

Kutaisi, Batumi vilayətlərindən, Suxumi dairəsindən deputat Çənkelci öz boyanatından M.Y.Coforovu müdafiə etmişdi: "Rusyanın Avropa hissəsində bir kvadratverst 22,2 sahin, Zaqafqaziyada isə 26,4 sahin düşür⁷⁷⁶.

Bu dofta Zaqafqaziya deputatları Dumani inandıra bilməs və Duma qorara almışdı ki, köçürmə zamanı yerli əhalinin qanunu həyat monafeləri pozulmasın və "comiyyotlara və kəndliyə ayrılan torpaq payları qotı təsdiq edilmədən artıq sahələr deyilən yerlər hesabına yaradılmış köçürmə sahələrində" yeni sahələr yerləşdirilməsin.

M.Y.Cəfərov Zaqafqaziyanın bəzi yerlərində möhsul qılığından oziyyot çəkən əhaliyə kömək barədə Qafqazdakı ali car administrasiyası nümayandosının mosolosu qoymasından istifadə edərək zorçokonlara kömək göstəriləmisi ilə əlaqadər öz nöqtəyi-nazörəni bildirmişdi. O, belə hallarda əhaliyə vaxtında yardım göstərə bilən zəmstvun Qafqazda toxira salınmadan töbəqinin zorù olduğunu bildirmişdi. O xatırlatmışdı ki, zəmstvunun Qafqazda töbəqini zoruriylığını II Dumada əksoriyyət müdafiə etmişdi. Duma əksoriyyətə M.Y.Cəfərovun toklifinə səs vermiş və belə bir qarar qəbul etmişdi; hesab edilsin ki, "adı çəkilən idarəetmənin Qafqazda təzliklə töbəqini son dərəcə zoruridir"⁷⁷⁸. Zaqafqaziya deputatlarının diyarına zəmstvunun töbəqini teləbi Dumannın bir sıra deputatların tərəfindən müdafiə olunmuşdu. Kadetlərin liderlərindən biri knyaz D.I.Şaxovski bu teləbi öz proqramına daxil etmişdi.

M.Y.Cəfərov Zaqafqaziyada zəmstvunun töbəqinin möqsodəvəyğunluğu, bütövlükde diyarın tosorrüfatının inkişafı üçün zəmstvo təsisatının töbəqinin zoruriyili mosolosunu dəfələrlə qoymuşdu. O çıxış etmək üçün hər bir imkandan istifadə edirdi: 1914-cü ilin aprelində - əkinləri don vurması noticisində İravan quberniyasının bəzi yerlərində zərər çəkmiş kond əhaliyinə yardım tədbirləri mütəzakiro olunarkən, 1914-cü ilin mayında kond iqtisadiyyatı və kond tosorrüfatı statistikası şöbəsinin smetası üzrə çıxış edərək öz principino - materialları yalnız diqqətən öyrəndikdən və dərk etdikdən sonra mosololərin mütəzakirəsində iştirak etmək prinsipinə sadıq qalaraq torpaqyxasılaşdırma şöbələrinin əhaliyiyətinin mahiyyətini açıb göstərmə və iki istiqaməti müəyyən etmişdi: I - Rusiyadan mərkəzi quberniyalarında, II - Rusiyadan ucqarlarında. O, diqqəti buna cəlb etmişdi ki, bataqlıqların qurululması, torpaqların suvarılması və su ile təmin olunması yolu ilə imperiya kond tosorrüfatı fondunu artırmaq vəzifəsi daşıyan bu şöbə əhaliyinin əhətiaclarına məhəl qoymayaraq köçürmə və möskunlaşdırma möqsədilə yalnız ucqarlardakı dövlət torpaqlarının suvarılması üzərində diqqətini cəmləşdirmişdir⁷⁷⁹. M.Y.Cəfərov homçının qeyd etmişdi ki, 1914-cü il üçün kredit təyinatlarının öyrəniləşməsi noticisində aydın olmuşdur ki, bu kreditin böyük əksoriyyəti köçürmə işi və köçürmə üzrə torpaqyxasılaşdırma əhətiacları üçün nozorda tutulmuşdur. Daha sonra o, əhaliyinin əhətiaclarının nozərə alınmaması hallarına dair çoxlu misal getirərək deməşdi: "Əziyyət çəkən yerli əhali və onların əhətiacları şöbənin heç yadına da düşmür"⁷⁸⁰. Onlar suvarma imkanı qazananda, bu bəzən çox gec olurdu. Halbuki mosolon, Müğəndə bütün suvarma kanalları və suvarma qırğuları təkcə dövlət xəzinəsinin vəsaiti hesabına deyil, əhaliyinin zəmstv vəsaiti

və natural mückəlləfiyyəti hesabına inşa olunmuşdu. Yerli əhali, necə deyərlər, şoxsi suvarma kanallarının köməyindən istifadə etməyə məcbur olurdu ki, buna görə də öz möhsulun üçdə bir hissəsini öðöyirdi. M.Y.Cəfərov şöbənin əhaliyiyətini hortorofli təhlili etdikdən sonra nöqsanlarının aradan qaldırılması, miliyyətindən və dininə forq qoymadan əhaliyinin bütün qruplarına xidmət göstəriləmisi zoruriylığını qeyd etmişdi⁷⁸¹.

1916-ci ilin fevralında Dumanın deputatları Bakı şəhərində baş vermiş hadisələrlə əlaqadər verilmiş icbari qorarların izah olunması barədə sorğu-ırzı ilə Qafqaz canişinə və daxili işlər nazirinə müraciət etmişdilər. Bakıdan olan deputatlar Cəfərov, Skobelev və Papacanov çıxış edərək bildirmişdilər ki, Bakuda baş vermiş iğtişaşlar bahalıq ilə əlaqadər olmuşdur. Əsasən qadınlardan ibarət olan coxsayılı kütlə mağazalarla və anbarlara hücum çəkərək malları daşıyıb aparmışdır. Natiqlər Bakının xüsusi yer tutduğunu, xüsusun bütün ölkənin neft və neft möhsulları ilə tozchizatında onun müdafiə müəssisələrinin rolunu qeyd edərək ərzəq böhranının koskinloşmosının qarşısını almağı xahiş etmişdilər. Sorğu qəbul olunmuşdu⁷⁸².

Müsəlman fraksiyasının nümayandosu 1916-ci ilin martında Maarif Nazirliyinin smetasının mütəzakirəsindən istifadə edərək Dumanın iclasında fraksiyanın proqramını təqdim etmişdi. Bu sonnədə maarif sahəsində müsəlmanların hüquqlarını məhdudlaşdırınan qanunvericilik və inzibati normalarnın loqvi, ibtidai məktəb proqramında rus dilinin öyrənilməsinə müəyyən yər ayırlımaqla şagirdlərin ana dilində tədrisin töbəqini, ayrı-ayrı adamlara və comiyyətlərə ana dilində məktəblər açmaq hüququnun verilməsi barədə ifadə olunmuşdu. Proqram homçının yuxarıda göstərilən məktəblər üçün müvafiq pedagoji həyətin hazırlanması möqsədilə zəruri tədbirləri də nozorda tutur, müsəlmanlar üçün həyəti ohemiyəti olan bu işə xozinədən lazımi toxsisatlar ayrılmamasını müəyyən edirdi. Duma bu mosolonun iclasda hollinin çölin olduğunu bildirərək fraksiyanın razılığı ilə onu xalq təhsili komissiyasına verməyi qorara almışdır⁷⁸³.

M.Y.Cəfərov 1916-ci ilin martında Yerli Özüntüdərə Komissiyasının məruzəsi etrafında çıxış edərək Zaqafqaziyada zəmstvo idarəetmənin töbəqinin qanunvericilik qaydasında həllinin möqsədəvəyğunluğu üzərində dayanmışdı. Bu mosolonin Zaqafqaziyada çoxdan arzu olunduğu və yarımosrlik tarixə malik olduğunu bildirən M.Y.Cəfərov Papacanovun və Skobelevin fikirləri ilə homroylılığını bildirmişdi. Natiq onları dediklərinə əlavə olaraq xatırlatmışdı ki, zəmstvo özüntüdərəsinin töbəq mösolosu meydana çıxanda əvvəller mərkəzi hakimiyyət cavab verirdi ki, əhaliyəni idarəetmə formasına hazır deyildir. İndi isə, yəni 1916-ci ilə müharibə

dövrünün olduğu göstərilir və vodlər verilir ki, zəmstvo özünüdürəsi mühərribədən sonra tətbiq ediləcədir. O, zəmstvo islahatının vaxtı çatmış zəruriyinin mahiyətini açaraq yolların, əhaliyə agronom və tibbi yardımın, kondohalı arasında maarifin və s. olmamasını göstərməşdi. O, Dövlət Dumasına ümidi bəsləyərək inanırdı ki, Duma hökuməti bu məsolonu həll etməyə və yerli xüsusiyyətləri nəzərə almaqla Zaqafqaziyada heç olmasa 1890-ci il əsasnamasını tətbiq etməyə məcbur edəcəkdir.⁷⁸⁴

Zaqafqaziya deputatlarının diyarda zəmstvoda tətbiq etmək tölobi Dumannın bir sira deputatları tərəfindən müdafiə olunmuşdu. Kadetlər partiyası sol corayının liderlərindən biri olan D.İ.Saxovski bu tölobi partiyann on yaxın tələbələrini kimi öz programına daxil etmişdi.⁷⁸⁵

1916-ci il noyabrın 3-də Dumannın iclasında bir sira deputatlar hökumətə etimadlılıq bildirmişdilər. Belə ki, proqressistlər fraksiyasını təmsil edən Don qoşunları vilayetindən deputat Yefremov bildirmişdi ki, hazırkı dövrə osas vəziyyəti xarici düşmən üzərində qəlebəni təmin etməkdər. "Lakin bu hökumət bizi qəlebəyə gətirmək iqtidarından deyildir; onu böyük Rusiyaya layiq başqa hökumət əvəz etməlidir"⁷⁸⁶. Terek vilayetindən deputat Karaulov onu müdafiə edərək, demədi: "İndiki hökumət öz müsuliyyətsizliyi ilə noinki heç vaxt böyük Rusiya yaratmayacaq, mövcud olanı da məhv edəcəkdir".⁷⁸⁷

Müxälitətin hökumətə verdiyi qiyməti M.Y.Cəfərov da müsulman fraksiyasının üzvləri adından qoşulmuşdu. Deputat mühərribənin xarakteri üzərində dayanaraq və hökumətin öz sözləri ilə bunu "azadlıq mühərabəsi" adlandıraq qeyd etmişdi ki, bir haldə ki, "rus ordusunu xarici xalqlarla azadlıq aparr, onda elo həmin azadlıq Rusiya imperiyasının tərkibinə daxil olan cəoxşaylı xalqlarla da elan olunmalıdır".⁷⁸⁸ Lakin hökumət "kiçik" xalqlarla münasibətini daha da köskinləşdirmişdi. "Milli zülümün acinacaqlı praktikası heç vaxt indiki azadlıq mühərabəsi dövründəki seviyyəyə gelib çatmamışdır. İndiki kimi heç vaxt mərkəzədirilmiş rohmsız bürokrat mexanizmi Rusiyinin özü xalqlarının milli hissələrini bu qədər tohqır etməmiş və onların mösət və monovi xüsusiyyətlərini cybocorlaşdırılmamışdır".⁷⁸⁹ O, sözüne misal olaraq Türküstən və Sahra vilayətlərinin 19 yaşından 43 yaşinadək sakinlərinin hamiliqliq orduya çağırışını göstərməşdi. Əvvəller hərbi mükəlliyyətdən azad edilmiş çağırışçılar inzibati şöxsərlərindən və idarəələrdən lazımı izahat almayıaraq və müxtəlif şayılər yayaraq cəxnaşmaya düşmiş və bu da üsyan kimi qəloşa verilmişdi. Bu na görə onlara divan tutulmuşdu. Qan tökülmüş, facio baş vermiş, evlər yandırılıb viran qoyulmuşdu. Digər tərəfdən də rüsyotxorluq, ağır vergilər, zorakılıq görünməmiş migyas almışdı. M.Y.Cəfərov bütün bunların sebəbini

"mosuliyyətsiz bürokratiyada" görərək hesab edirdi ki, o öz yerini xalq nümayəndələri qarşısında mosuliyyət daşıyan hökumətə verməlidir. Deputat təklif edirdi ki, dərhal "Rusiyadan bütün xalqlarına onların golocok milli dirçəlişinin parlaq dövrünün başlığındı elan olunsun". Onun fikrincə bu, "rus xalqını özgə xalqlar ilə daha möhkəm və qırılmaz qardaşlıq telləri ilə birləşdirəcək, qanlı meydandarda vuruşan mübarizələrin sinəsinə yeni güclərəcək, ... inam yaradacaqdır ki, özgə xalqların vəton yolunda verdikləri saysız-hesabsız qurbanlar borabər hüququ ümumiyyəti həyatın qapılarını onların üzüna təybatəyə açacaqdır".⁷⁹⁰

M.Y.Cəfərovun nitq Bakı ictimaiyyətinin marağına səbəb olmuşdu. Bu çıxımlı tohililən "Açıq söz" və "Baku" qozətlərində möqalələr həsr olunmuşdu. Bir qədər narahatlıq doğuran o idi ki, sensurə çıxışın mötəniñ tam şəkildə dörçinə imkan verməmişdi. Buna görə də "Açıq söz"dəki möqalənin müəllifi müsulman fraksiyasına, onun üzvlərino xəbərdarlıq edirdi ki, "Əgər dəki mövcud qarnameştiqləq dövründə hər bir sözü ölçüb-biçmək lazımdır".⁷⁹¹ Həm də ona görə ki, "Rusiyada parlamentarizm hələ möhkəmənməmişdi və kük salmamışdır".⁷⁹²

Fraksiyanın söđri K.M.Tevkelev və M.Y.Cəfərov Nazirlər Şurasının söđrino məktub yazarəq oandan xahiş etmişdilər ki, qeyri-rus xalqlarının orduya çağırışınıza salınsın. Onlar Daxili İşlər Nazirliyinə getmiş və müsulmanların müdafiə işlərindən colb olunması barədə informasiya almışdilar.⁷⁹³ Bununla yanaşı onlar tarla işlərinin qızığ çağında əhalinin mösgüllüğünün nozora alınmasını xahiş etdərək bildirmişdilər ki, tarla işlərində çalışan əhalinin ailələrinə orduya çağırılanların ailələri kimi eyni osaslarla dövlət ərzəq payı verilməli, tibbi və yaş müayinəsi diqqətli keçirilməli, işçi drujinalar üzərində roislor toyin edilərək onların rəhbərlik edəcəkləri adamların dillorını bilməsi nozora alınmalıdır və s.⁷⁹⁴ Fraksiyanın və onun büroşunun soyları ilə başqa xalqların orduya çağırışı sentyabrin 15-dək taxiro salılmışdır.⁷⁹⁵ "Açıq söz" qozəti buna müsulman fraksiyəsinin xidmətləri kimi qeyd edərək yazardı ki, "Qafqaz müsulmanları fraksiyanın və bürönün faydasını hiss etdilər, halbuki bizdən onları heç bir xeyir və xdur".⁷⁹⁶

K.M.Tevkelevin və M.Y.Cəfərovun Nazirlər Şurasına müraciət etməsiño səbəb 1914-cü ilin mayında Bakıdan "Qafqaz müsulmanlarının" imzası ilə K.M.Tevkelevə göndərilmiş məktub olmuşdu. Məktubda xahiş olundur: ki, müsulmanların cəhiyəacları haqqında Nazirlər Şurasının söđrino molumat verilərək rus ordusuna sıralarında hərbi mükəlliyyət çəkməyin zorullığı məsəlesi xüsusi qoyulsun, bunun təzliklə Qafqaz müsulmanları arasında totbiqinə kömək göstərilsin. Məktub müəllifləri buna "müsliman xalqının milli

moniki şüunnerin yüksəldilməsi" vasitələrindən biri kimi baxaraq XIX əsrin 80-ci illərində ümumi horbi mülkollofiyyətə müsləmlərin monfi münasibətini inkar etmədən buna belə izah edirdilər ki, o zaman əhalidə "osgorun hoqiqi voziyiyəti haqqında aydın təsəvvür" yox idi. Lakin indi əhali göründə ki, "qonşusu, fohlo və ya çoban olan xristian homyerləri üçüllü xidmət çökib evə qayıdanda yarınşıvadı olsa da, rus dilində təmiz dənmiş, mögor o horbi mülkollofiyyətin bütün faydasını dörk etməyəcəkdim"⁷⁹⁷. Əgər yüz evi olan kondhor il 10-15 nofori osgorlıyo gəndərə, 10 osgor rusca savad alıb, rus dilini, müxtalif peşələri öyrənib öz diyarına qayıdır və öz homkondili ləri arasında xüsusi nüfuz qazanaraq onların mösətindən təsir göstərə bilər, bir-birinin evini yandırmaq, soyğunçuluq etmək kimi halların qarşısına ala bilər. Göründüyü kimi, Qafqaz müsləmlərlər horbi mülkollofiyyətə mödeniyət ocağı kimi baxırdılar⁷⁹⁸.

Dövlət Dumasının faaliyyəti dövründə ölkədə ümumiliyi böhran artırdı. Dumada tomsil olunmuş bütün siyasi qüvvələr də öz narazılığını gizləmdirdilər. Çarizmə olan bütün ümidi özünü doğrultmamış, vəd olunan islahatlar kağız üzərində qalmışdı. Getdikcə voziyiyot aydınlaşdırıldı - islahatlar olmayıcaq. Ümid möyusluqla avzə olunurdu və bu möyusluq demək olar bütün Dumana qətər edən narazılığı götürüb çıxarımdı.

1915-ci ilin avqustundunda Dumanın bir sira fraksiyaları - progressistlər, kadetlər, "17 oktyabr ittifaqı", zəmərəçi oktyabristlər, millətçi mərkəz fraksiyaları "mütəraqqi blokda" birləşdi⁷⁹⁹. 422 deputatdan 236-sı bu bloka daxil olmuşdu⁸⁰⁰. Duma fraksiyalarının birləşməsi ideyasının həyata keçirilməsində kadetlərin faal mövqeyi ilə yanaşı sağ təməyllü qüvvələrin təsob-büsü də mühüm yer tuturdu. Blokun programının layihəsi P.N.Milyukov torasından tərtib edilmişdi. Bu layihəyə baxan komissiyaya da o özü başçılıq etmişdi⁸⁰¹. "Mütəraqqi blokun" programının əsas təlobi "ölükən etimadını qazanmış və yaxın müddədə müəyyən programın yerinə yetirilməsi barədə qanunvericilik idarələri ilə razılığa gəlmış şəxslərdən ibarət birləşmiş hökumət yaradılması" idi. Bu təlobin əsası "İctimai Etimad Nazirliyi" süarı təşkil edirdi⁸⁰². Fraksiyalar Duma daxilində kompromis əsaslarla birləşməyi qərara alaraq milli programda özərinin həttə on adı arzularından yan qaçmağa çalışırdılar. Belə ki, kadetlər yohudilərin hüquq boraborlılığı təlobının avzəsinə yayğın, heç bir şəyə təminat verməyən başqa ideya təklif etmişdilər - "yohudilər üçün möhdudlaşdırıcı qanunların loqvi yoluna qədəm qoymaq". "Polşada torpaq sahibliyi haqqında qanunlara yenidən baxılmasına başlamaq"⁸⁰³ müddəəsi da cəni ilə bu cür seslənlərdi.

Müsləmlənlər goldikdə isə, onların problemləri proqrama daxil edilməmişdi. Müsləmlən fraksiyasiının "mütəraqqi blok" daxil olmamasının sabobi də bu idi. Halbuki blokun yaradılması dövründə M.Y.Coforov fraksiyasi hom Dumanın ağısaqqallar şurasında, hom də fraksiyalararası müşavirələrin işində tomsil etmişdi. O özünün "Mütəraqqi blok və müsləmlən fraksiyasi" məqaləsində⁸⁰⁴ bu barədə çox otralı yazılmışdı. M.Y.Coforov fraksiyaların vahid blokda birleşməsi sabobları üzərində dayanaraq qeyd etmişdi ki, "blok Dövlət Dumasının iş programı məsolosundan yarandı". Blokun vəzifəsi "ölkəni razi salmağa, düşmən üzərində qotu qolobsa üçün olverişli şərait yaratmağa" qadir olan qanun layihələrini və məsololəri programda daxil etməkdən və "bununla da programın qobil olunması üçün Dumada çoxluğu öz ətrafında toplamaqdan" ibarət idi⁸⁰⁵.

Fraksiyalarla blokun programının ilkən müzakirəsindən sonra avqustun 9-də müşavirə çağırılmışdı. Həmin müşavirədə program qobil edilməli idi. Fraksiya adından M.Y.Coforov təklif etmişdi ki, program müsləmlərlər barosunda mövcud qanunvericilikdəki hüquq möhdudiyətlərinin, inzibati sıxışdırılmaların loqvi, o cümlədən Dumada müsləmlərin nümayəndəliyini koskin suradı möhdudlaşdırılmış 3 iyun seçki aktının doyusdırılmasına də daxil edilsin. Lakin onun təklifləri qobil edilməmişdi. Bundan sonra blok ilə bağlı müşavirələr müsləmlən fraksiyasi nümayəndələri dəvət edilməmişdi. Fraksiya blokun yaradılmasından sonra onun programının hazırlanmasından yalnız avqustun 26-da qəzetlərdən xəbor tutmuşdu. "Kaspı" qəzetiində dərəcələnmiş məqalədə M.Y.Coforov blokun programında "özgə xalqların" məsolosunun qoyulmasına qiyamət vermiş, programın müvafiq bondllorunu misal çəkərək belə bir faktı bildirmişdi ki, ayrı-ayrı millətlərin deputatlarının köməyi ilə Dumanın sol qruplarının avqustun axırlarında irolı sürdükləri dini və məlli hüquq möhdudiyətlərinin loqvi barədə qanunvericilik layihələri kadetlər və progressistlərin əksəriyyəti tərəfindən rədd edilmişdir. M.Y.Coforov yazırı: "Açıq-əşkar görünürdü ki, göstərilən möhdudiyətlərin loqvinə həmişə torfadər çıxmış müxalif (kadetlər və progressistlər) fraksiyalar hazırlığı dövründə və ya hansısa başqa sobobların tosiri altında opportunist yoluñ tutdular, oktyabristlər və onlardan daha sağ təməyllü qrupu blokun programına daxil edilməməsinə razılıq verdilər. Yeri golmışın, iyulun 20-də Dumannın iclasında oktyabristlər və onlardan daha sağda dayanan blokçular həmin möhdudiyətlərin oleyhino sos vermişdilər"⁸⁰⁶.

Fraksiyanın "mütərəqqi bloka" münasibəti Rusiya içtimaiyyotinin böyük mərağına səbəb olmuşdu. Qəzətlərdə bir-birino kifayot qədər zidd olan reylor dərc olundurdu. Məsolon, II və III Dumanın üzvü, məşhur publisist, andlı müvəkkil köməkçi, Kazanda çıxan "Yulduz" qəzətinin redaktoru Sodri Əsfəndi Maqsudov "Yulduz" və "Vəqf" qəzətlərində "Mütərəqqi blok və fraksiyamız" adlı məqalo dərc etdirmişdi. O, fraksiyanın blokdan konnarda qalmasını partiyaların birləşdiriyi bu qədər müümə tarixi möqamda çox böyük siyasi sohv hesab edirdi. O, "Hüquqlarından narazı olan millət homişə və hər yerde öz ehtiyacları barədə danişmali və haray salmalıdır" şüərini irolı sərərək yazmışdır ki, oğr blokun üzvləri "müsəlmanların heç olmasa minimum tələblərini yerinə yetirəcəklərini vəd edərlər", fraksiya bloka daxil olmalıdır⁸⁰⁷. M.Y.Cəforov onunla polemikaya gırırok yazardı: "Mən Sodri Əsfəndi Maqsudovu omin edə bilərəm ki, blokun programında noinki göstərilən bənd ("özgər xalqlar") barəsində məhdudiyyətlərin loğvino dair bəndin təkcə özü, onun fikrincə, fraksiyanın bloka daxil olmağa sövq etməli idi" olsayı, hətta bloka gırırok müsəlmanların ağırılı müsələlərindən hor hənsi birinin onun programına daxil edilməsinə soy göstərmək imkani da olsayı, biz bunu edordik və Sodri Əsfəndinin zənn etdiyi kimi, bizim qürurumuz belə bir şəraitdə müraciət etməyimizə, xahiş etməyimizə heç də mane olmazdi"⁸⁰⁸.

Bununla yanaşı M.Y.Cəforov golocokda fraksiyanın bloka daxil olması imkanını da istisna etməyərək bunu blokun özünün aktuallığı və müsəlmanlara münasibətdə mövqeyi ilə əlaqələndirirdi. O, fraksiyanın bloka münasibətinə iki torşodan yanardı. Müsəlmanları tomsil edən fraksiyanın marağı var idiki, blok müsəlmanları bilavasitə aid olan məsələlərə diqqət göstərsin. Eyni zamanda o yazardı: "Biz rus votondaşları kimi, bloku və onun programını müdafiə edə bilərik, cünti xüsusun yaşadığımız indiki şəraitdə ölkənin voziyətini xeyli doroco yaxşılaşdırmağa qadir olan programın həyata keçirilməsi müsəlmanların mənafələrinə uyğun olmayı bilməz. Lakin bu hər halda bloka müsəlman deputatlar kimi münasibətimi istisna edə bilməz"⁸⁰⁹.

S.Maqsudovdan forqlı olaraq "Kaspı"da və "Açıq söz"da dərc olunan yazılarını müəllifləri müsəlman fraksiyanın üzvləri ilə həmşər idilər. C.Hacıboylu "Müsəlmanın qeydləri. Blok və biz" məqaləsində yazmışdır ki, "Dumada fraksiyamız öz tərkibinə görə no qədər zəif olsa da, onun sağlam düşüncəyə malik olmadığını və tomsil etdiyi ünsürün şübhəsiz xeyrini arzuladığını söyləmək çox böyük ədalətsizlik olardı"⁸¹⁰. Müsəlmanların siyasi təşkilatının və Rusiyanın içtimai-siyasi həyatında onları tomsil edə bileyək adamların olmadığını⁸¹¹ iddia edən M.Y.Cəforovdan forqlı olaraq "Açıq söz" qəzəfinə "Dövlət Dumasında" adlı bir sırə yazılarının müəllifi fraksiyanın

diqqətini kifayot qədər qatı şökildə Ümumrusiya müsəlmanları qurultaylarının göstərişlərinə colb etmişdi. O qeyd edirdi ki, fraksiyanın programı "İttifaqi-müslim" in programıdır, fraksiyanın çantasında olan qanun layihələrindəki müddəələr bu programdan götürülmüşdür. O, fraksiyanı programda sadıq qalaraq yalnız çəvkilər göstərməyə və taktiki üsulları tozolomaya çağırırdı. "Fraksiya müstəqil işləməli, heç kimə qoşulmamalıdır". Müəllif bloku müvəqqəti və qeyri-sabit bir şey hesab edərək fraksiyaları "hor cür siyasi coroyanlara və ohval-ruhiyəyə"⁸¹² uymamağa çağırırdı.

Duma komissiyalarının üzvü olan M.Y.Cəforov on müxtəlif məsələlərin müzakiroşunda iştirak etmişdi. O, vəkillər heyətinə qobul olunmarkən qeyri-xristian dinindən olan şəxslər barədə məhdudiyyətlərin loğvi məsələsinə dair, həbələ baş vergisi verən silklərə moxsus şəxslərin hüquqlarının boraborlaşdırılması haqqında hukumotin qanun layihəsinə baxan komissiya üçün materiallar hazırlamışdı. Kadetlər, oqtaybatlırlar və progressistlər bu təklifi müdafiə etdəklərini vəd etmişdilər. Belə ki, Büdəo Komissiyasının iclaslarında⁸¹³ M.Y.Cəforov aydınlaşdırılmışdı ki, neft çıxan torpaqlar sıfırı toqdim olunmadan xüsusi şəxslərə verilo bilərmi, Qazax qozasının həyvanarəhələsinin əlinən torpaqları almaq üçün qanunu osas varmı, köçürmə siyaseti prosesində Qırğızistanın yerli əhalisinin monafələrinin sixşdırılması hüquqa uyğundurmu? O, Varşava qaz zavodunun foholərinə qarşı zoraklıq, konditorluların maşınları və alətləri istehsal edən bir neçə zavodun sindikatının zorarı, səldən zoror çekmiş Volqabuynaya kömək barədə sorğular imzalamağı. M.Y.Cəforov sədə kəndlilərin və əvvəllər baş vergisi vermİŞ silklərə moxsus şəxslərin hüquqlarındakı bəzi məhdudiyyətlərin loğvino, şəxsi mülkiyyət hüquq ilə torpağı olan bütün kəndlilərə seçki hüquqlarının verilməsinə və s. torofdar çıxmışdı.

Birinci Dünya müharibəsi dövründə Dövlət Dumasının üzvləri adına lazaretin müvəkkiliyi tövfin edilmiş M.Y.Cəforov parlament fəaliyyəti ilə yanaşı Qəfqazda horbi əməliyyatlar rayonuna da baş çəkməli olurdu⁸¹⁴. Eyni zamanda müharibədən zorarçılıklarla yardım üzrə xüsusi müşavirədə, qacqınlara yardım üzrə Qəfqaz komitosunda Bakı müsəlman xeyriyyə comiyeytinin nümayəndəsi olan M.Y.Cəforov çox böyük mərhəmət göstərərək qacqınlar və onların uşaqları üçün sığınacaq yaradılmasına, bu adamlara hor cür kömək göstərilməsinə, əhaliyə aşağı qıymətlərlə orzəq satışı üçün orzəq dükənlərinin təşkilinə vəsait buraxılmasını hökumətdən tolob etmişdi⁸¹⁵.

Bələliklə, dörd çəqinş Dövlət Dumasında Azərbaycanın sosial coğrafiyə xuxarı təbəqələrinin nümayəndələrinin fəaliyyəti, Dumanın çoxsaylı osas və yardımçı komissiyalarında iştirakı, həbələ Azərbaycan sahibkarlarının ide-

oloqlarının yerli və paytaxt mətbuat orqanlarının sahifelerində çıxışları sübut edir ki, onlar XX əsrin əvvəllərində petisiyalarda və müraciətlərdə irəli sürdükləri tələblərin yerinə yetirilməsinə can ataraq hər cür hüquq möhdudiyyatlarının loğvi uğrunda mübarizə aparır, ana dilində tohsil hüququna, möhkəm icraatında ana dilinin tətbiqinə və s. nail olmağa çalışırlar. Onlar geniş kütlələri siyasi hüquqlar uğrunda mübarizəyə cəlb etmək isteyirdilər. Onlar Rusiyadakı mövəud konstitusiya quruluşu çörçivəsində islahatlara böyük ümidiłboslöyörək bildirirdilər ki, bu, "partyanın və ya qrupun ixtirası" deyildir, "insan birləşməsi inkişafında və yüksəlkəndə təbii və zorùri mərhələdir" və "bu labüb prosesə zidd çıxan bütün tozahürlər többi ölüma möhkəmdür"⁸¹⁶. Azərbaycanın görkəmləri ictimai-siyasi xadimi Nəriman Nərimanov isə hər cür milli və sosial möhdudiyyətlərin loğvi uğrunda mübarizonun perspektivlərini başqa cür təsəvvür edirdi. O, 1907-ci ilin avqustundan Bakıda müəllimlər qurultayındakı çıxışında tam qətiyyətə bildirmişdi: "Qarşılaşdırığımız, daim, hər yerdə üzəldiyimiz mütləqiyət siyasetidir. İndiki rejimdən nə milli müqəddərətə təyinətmədən, nə də dillərin hüquq bərabərliyindən səhbi gedə bilər. Bunlar qeyri-təbiidir"⁸¹⁷.

Tarix göstərdi ki, N. Nərimanov uzaqqorunkılıkla dediyi bu fikirlərdə tamamilə həqiqi idi. Rusiya imperiyası çörçivəsində hüquq möhdudiyyətlərinin loğvi və nail olmaq üçün Azərbaycanın sosial cəhətdən yuxarı təbəqələrinin bütün soyları boş çıxdı. Zülüm və qeyri-bərabərlik rejimi labüb surətdə 1917-ci ilin fevralında Rusiyada baş vermiş inqilabın yol açdı. Inqilabin real alternativi yox idi.

1917-ci il martın 1-do ali Əlahozrətin formanları senata boyan olundu: "Əsas dövlət qanunlarının 99-cu maddəsi əsasında əmr edirik ki, Dövlət Dumاسının iclasları bu il fevralın 26-dan dayandırılınca və fəvqələdə hadisələrdən asılı olaraq onların bərpası müddəti ən gec 1917-ci ilin aprelinə təyin edilsin... Nikolay, Çar qorargahi. 25 fevral 1917-ci il"⁸¹⁸. Lakin nə hökumət formanı, nə da çənnət 1917-ci ilin aprelində Dumanı yenidən çağırmaq ümidiñə həyata keçmodi. Fevralın 26-də Dövlət Dumاسının ağısaqqallar şurası Dumanın buraxılması haqqında formanla tanış olaraq qərara alıdı: "Dövlət Duması dağılışmasın, bütün deputatlar öz yerlərində qalsınlar".

Monarxiya süqüt etdi. XX əsrin əvvəllərində Rusiyanın ictimai inkişafının bütün gedişinin qanunuayğun noticisi belə idi. İki əsrin qovuşduğunda baş vermiş sosial toqquşmalar, 1905-1907-ci illərin inqilabi çıxışmaları, Birinci Dünya müharibəsi bütün sahələrdə ölkəni bəhrəna gotirib çıxmışdı.

Fevralın 27-də Dövlət Dumاسının İcraiyyə Komitəsi təşkil edildi. Rodzyanko, Kerenksi, Çexidze, Şulgin, Milyukov, Karaulov, Konovalov,

Dmitryukov, Rjevski, Şidlo夫ski, Nekrasov, Lvov İcraiyyə Komitəsinin tərkibində daxil oldular⁸¹⁹. Qoşetər xəbor verirdilər ki, İcraiyyə Komitəsi Dövlət Dumاسının bütün partiyalara mənsub üzvlərindən yaradılır⁸²⁰. Duma hökuməti yaratdı. Knyaz Q.Y. Lvov Nazırı Şurasının sadri və daxili işlər naziri olanıdu⁸²¹. Bakı şəhər roisi L.L. Biç martın 3-də Bakı şəhər duması adından vurdğu teleqramda yeni hökuməti salamlamış və bildirmişdi ki, Bakıda bu münasibətə bürwünsək töbrik tövsiyəsi keçirilmişdir⁸²². Ceyhun boy Hacıboylı öz sevincini gizlədi bilmirdi: "Artıq rüsvayçı "özgə xalq" damığı yoxdur. Hami üçün yalnız bir şərəfli titul var: vətəndaş". M.Ə. Rəsulzadə "böyük çevrilisi" salamlamış, bütün xalqların azadlıqlarına tominat veriləcəyini bildirmiş, müsəlmanları azadlıq namıno birleşməyə və Rusiyanın bütün vətəndaşları ilə birlikdə addımlamağa çağrımışdı. O, Dumanın müsəlman fraksiyasına böyük ümidiłboslöyörək bildirirdi: "Ondan başqa bizim heç bir siyasi toşkilatımız yox idi... Rusiyanın bütün müsəlmanları otalotı otoklorından töküb öz homvətonları ilə birgə horəköt etməlidirlər, onlar hər yerdə deməlidirlər ki, bu azadlıq üçün hər şəydan keçməyə hazırlıdlar, buna görə do hər yerdə öz soylorını çıxarmalı, özlerini təntidirənlərdir". M.Ə. Rəsulzadə omin olduğunu bildirirdi ki, Müəssisələr Məclisi azad Rusiyada yaşayan bütün xalqlar üçün şərait yaradacaq. O, hökuməti müdafio etməyi, azad partiyalarla birleşməyi hər bir xalqın bərabər hüquqlar alması üçün vasitə hesab edirdi⁸²³.

Dövlət Duması İcraiyyə Komitəsinin sadri M. Rodzyankoya və müsəlman fraksiyasının sadrine Bakı şəhərinin otuz müsəlman ictimai toşkilatı adından teleqram göndərildi. Novruz bayramı günü Bakının müsəlman xeyriyyə comiyəti torosından təşkil olunmuş ziyaftədə F.Xoyski və teleqramı oxumuşdu. Ziyaftədə Bakıda yaşayan bütün millətlərin nümayəndələri iştirak edirdilər. Qonaqları comiyətin royasat heyətinin üzvləri H.Z. Tagiyev, İ.Səfərəliyev və M.Əsədullayev qəbul etmişdi. Teleqramda yeni dövlət quruluşu alqışlanır və göstərilirdi ki, müsəlmanlar Rusiyanın bütün vətəndaşları üçün elan olunmuş mülki, siyasi və milli-dini azadlıqlara və bərabərliyə böyük ümidiłboslöyörək. Ziyaftədə ziyanlıların və fəhlələrin nümayəndələri çıxış etmişdilər⁸²⁴. Martın 11-do müsəlman qadınlarının ziyaftəsi güzərmişdi. Bu ziyaftənin də iştirakçıları M. Rodzyankoya və müsəlman fraksiyasına töbrik teleqramları göndərmişdilər⁸²⁵.

Müvəqqəti hökumətin dorc olunmuş faaliyyəti programı ilə olaqədar 1917-ci il martın 8-do müsəlman fraksiyası Nazırı Şurasına boyanat toqdim etmişdi. Beyanatda bütövlikdə programdan razılıq hissi ifadə olunmuşdu. Fraksiyani yalnız bir mosolo narahət edirdi ki, Rusiyanın ictimai-siyasi xadimlərinin uçqarların

və Volqaboyunun müsəlman əhalisinin möşət xüsusiyətlərindən nabolodlılığı programın heyata keçirilməsinə mənfi təsir göstər bilər. Bu nabolodlik özünü aydın şəkildə bunda göstərir ki, on illiklər ərzində qanunvericilik idarələri müsəlmanların on cüzi chtiyalarını ödəməyə qadır olmamışdır. Fraksiya narahat idi ki, müsəlmanların dilini, mösiyatını, dünaygörüşünü bilməmək onlarda yeni dövlət quruluşundan narazılıq doğura bilər. Buna görə də müsəlman fraksiyası "Müvəqqəti hökumətin nezərində çatdırımaq" zəruri birlərdi ki, "dövlət hakimiyəti aparatını təşkil edərkən" daxili işlər, ədliyyə, maarif nazirliklərinə, horbi, dəniz və əkinçilik idarələrinə diqqət yetirsən. Çünkü bu orqanların fəaliyyəti müsəlman əhalisi ilə və müsəlmanların eksoziyyət təşkil etdikləri Qafqaz, Türküstən, Şəhər vilayətləri, Həştərxan, Vaytak, Kazan, Orenburg, Ufa və s. quberniyalarla əlaqədardır. Teyinatlar zamanı Müvəqqəti hökumət əvvəlki rejimin sohñrlorunu təkər etməməlidir və vozifələrə təyin edilən şəxslərin təkər partiya yaxınlığı principini yox, həm də bu şəxslərin müsəlman əhalisinin mösiyatını, dilini və xüsusiyətlərini nə dərəcədə bələd olması principini rəhbər tutmalıdır. Özünü müsəlmanların yeganə siyasi təşkilatı elan edən müsəlman fraksiyası bildirirdi ki, müsəlmanların monafələri naməni öz vozifələrinə icra etməyə qadir olan şəxslərin adlarını çəkə bilər⁸²⁶.

1917-ci il martın 9-da Müvəqqəti hökumət Dövlət Dumasının üzvləri V.A.Xarlamovdan (sodr), M.Y.Coforovdan, M.I.Papacanovdan, P.A.Pereverzevdən ibarət "Zaqafqaziya diyarının təşkil edilməsi üzrə xüsusi komito" yaradılması barədə qorar qəbul edərək onlara hökumətin səlahiyyətini və Müvəqqəti hökumətin hüquqlarını verdi. Bu komito "Müvəqqəti hökumət torofindən 1917-ci il martın 6-da bütün xalqa elan olunmuş prinsiplər osasında Zaqafqaziya diyarında möhkəm qayda yaratmala və diyanə təşkil etməli idi" Komito homçının Qafqaz cobusində mühərbiyətin obəti etdiyi vilayətlərdə mülki idarəetmənin təşkili üçün tədbirlər görülməsi üçün yaradılmışdır⁸²⁷.

Xüsusi Zaqafqaziya Komitosisinin Tiflis şəhərində yerləşdirilmiş müəyyən olunmuşdu. Deputatlar martın 15-də yoluştular Bakıda dayanaraq İcraiyyə komitəsinin üzvləri və onun sodri L.L.Biç, dumanın qələmləri ilə görüşüb əhalinin müxtəlif töbəqələri ilə səhəbətlər aparmışdır⁸²⁸. Martin 16-da M.Y.Coforov mitinqdə çıxış etmişdi. Öz nitqində "azad Rusiyannı azad votəndəşəllərin" salamlamışdı. M.Y.Coforov öz səlahiyyətləri barədə danışaraq qeyd etmişdi ki, "Müəssisələr Məclisi toplaşın osas qanunları hazırlanıbadək Qafqazın müvəqqəti təşkili kimi çatın vozifə onlara həvalə olunmuşdur"⁸²⁹. O, Fevral inqilabını salamlayıb "böyük iş" kimi qiymətləndirərək bildirmişdi: "Rusiya despotik idarəe üsulundan azad oldu. Artıq çar yoxdur, artıq qüdrəti ölkəni məhvənənən qorub qırmışdır.

hökumət yoxdur"⁸³⁰. Daha sonra o, öldə olmuş bu azadlığı müdafiə etmək, qonuyub saxlamaq üçün bütün sənədlər birloşdurmaya çağıraraq demişdi: "Bu azadlığı olinizden verməyin, onu olinizdə möhkəm saxlayın, daxili işlərimiz barədə iso sonra danışarıq"⁸³¹. Tiflisdi diyar icraiyyə komitələrinin qurulduğu dövründə, 1917-ci il martın 24-də keçirilmiş mitinqdə çıxış edən M.Y.Coforov hazırlı məqəmin milli şəhərlər iştirakçı səmərə vaxtı olmadığına diqqəti colb edərək bütün milli tolobların Müəssisələr Məclisi torofindən yerinə yetirəlcəyini qeyd etmiş və Qafqazın bütün xalqlarını birliyə çağırmışdı.

Dörd çağrıçı Dövlət Dumasında Azərbaycan deputatlarının fəaliyyəti XX əsrin əvvəlində Azərbaycan xalqının malik olduğu intellektual potensialın bariz təzahürü idi. Milli-azadlıq horakatının böyük yüksəliş dövrü xalqın monafələrinin qorunacağı çalışan parlaq şəxsiyyətlərin bütün bir dəstəsin yetişmişdi. Sərt siyasi hüquqsuzluq şəraitində ilk dəfə olaraq öz monafələrin və chtiyalarını ifadə etmək hüquq qazanmış Azərbaycan içtimaiyyəti, onun ideoloqları XX əsrin əvvəlindən başlayaraq hor cür orizolor və pətisiyalar tərəib edərək çar hökumətinə göndərmişdilər. Həmin sonndlarda ifadə olunmuş bütün tolob və arzular sonralar istor dövri mötəbət sohñrlorında, istor Dövlət Dumasının iclaslarında, istoru da onun osas və yardımçı komissiyalarında mosololorın müzakirəsində konkret şəkildə səslənmişdi. Dumada bu mosololorın qoyuluşunun tədiqi belə bir nöticəyə golməyə imkan verir ki, oğur I Dövlət Dumasında Azərbaycandan olan deputatlar yalnız mosololor iştirakçı səmərə və casarol edirdilər, onların II Dumadakı çıxışlarında bunlar otaqları osaslandırıllırlar, III Dumada zəngin faktik material ilə möhkəmləndirilirdi. Çarızmının devriləməsi ərəfəsində fəaliyyət göstərmiş IV Duma iso elo imkan yaratmışdı ki, M.Y.Coforov bütün xalqının arzusunu ifadə edərək öz səsini müxalifətinə səsino qoşaraq "morkozlaşdırılmış rohmsız bürokrat mexanizminin Rusiyanın özgə xalqlarının milli hissələrini" tohqır etməsini tam açıqlığı ilə boyan etmişdi.

Bələliklə do Azərbaycanın görkəmlili içtimai xadimləri Rusiya imperiyasının mövcud quruluşunun devrilməsi üçün bütün soy və bacarıqlarını oşrəməmə, bu böyük tarixi ohomiyətli hadisənin baş vermesindən yaxından iştirak etmişdilər.

qayıtdıqdan sonra öz xalqının siyasi soviyyosunu qaldırmaq, milli mənlik şurunu inkişaf etdirmək üçün əllorundan galoni edirdilər.

Xalqın azadlıq mübarizosunun çox böyük yüksəlişinə səbəb olmuş 1905-ci il hadisələri comiyətin bütün toboqolörünün siyasi cohdən fəalaşması, ümummilli toloblorın hazırlanıb təqdim edilməsi, xalqın ehtiyac və ümidişlərin ifadə edilməsi üçün obyektiv şərait yaradmışdı.

Mövcud quruluşun "yeniləşməsinə" elan etmiş bir sıra çar formanları və reskriptləri, hökumət soroncamları Azərbaycan sahibkarlarının nümayandələrini imkan vermişdi ki, dinc, legal metodlardan istifadə edərək petisiyalar, orizolar təqdim etsinlər, yüksək mənəsəblə çar momurlarına qəbuluna getsinlər, bütün millətin arzu və toloblorını ali instansiyalara çatdırınsınlar.

Bu dövrde Azərbaycan sahibkarları törofından bir sıra petisiyalar və orizolar tortib olunmuş və çar hökumətinə təqdim edilmişdi.

1905-ci il martın 15-də H.Z.Tağıyevin sarayında Azərbaycan sahibkarları və ziyanlıları nümayandalarının müşaviri keçirilmişdi. Homin müşavirədə qorara alılmışdı ki, hökumət petisiya verilsin və onun təqdim olunması üçün Peterburqa "bütün Qafqaz müsləmanlarından"⁶³² deputat heyəti göndərilsin. Bu məqsədlə diyariñ əsas məntəqələrinə telegram göndərilsək, onlara öz nümayandalarını deputat heyətinə tövsiyə etmək təklif olunmuşdu. Bununla da istor milli qüvvələrin, istorso da Qafqazın bütün müsləmanlarının six birləşməsinə imkan yaranmışdı.

Bu petisiya Azərbaycandan çar hakimiyyəti orqanlarına təqdim olunmuş ilk rəsmi sonəd idi. Sonodda bir sıra demokratik tolobor - müsləmanlara yığıncaq və birləşmək azadlığının şamil edilməsi, şəxsiyyətin və mənzilin toxunulmazlığı, tədris ana dilində aparılmaqla ümumi icbari və pulsuz ibtidai təhsilin tətbiqi, diyarda zəmstvo təsisatının, andlı məhkəmonin tətbiqi, müsləmanlara qarşı hər cür hüquq möhdudiyyətlərinin ləğvi və s. barədə tolobor qoyulmuşdu⁶³³. Bu toloborun petisiyaya daxil edilmiş böyük ohomiyət kəsb edirdi, cünki sonodon mözəmnunə ümumdemokratik xarakter verirdi, onun milli zülüm qarşı yönəlməsinə şübhə edirdi. Əhalinin bütün toboqolörünün monafelərini oks etdirən bondlor iso petisiyaya ümummilli program ohomiyəti verirdi. Möhz bunun sayosunda sonralar bu petisiya çar hökumətinin bu və ya digər instansiyalarına müraciətlor, orizoların bir növ platforması, əsasi olmuşdu. Sonrakı müraciət və orizolordu onun ayrı-ayrı müddəalarının mözəmənu daha da konkretlaşdırılmış və genişləndirilmişdi.

Sözardı

XX əsrin ovvolları Azərbaycan xalqının tarixində, onun milli mənlik şurunun inkişafında, azadlıq mübarizosunun genişlənməsində, iqtisadi və intellektual potensialının artmasına xüsusi yer tutur.

Milli zülüm şəraitində və Rusiya imperiyasının qanunvericiliğinə aktlarının sərt möhdudiyyətləri mənənəsində yaşayış milli sahibkarların nümayandaları iqtisadiyyatın tam bir sıra sahələrində öz mövqelərini möhkəmləndirir, milli kapitalı artırır, bu kapitalın bir hissəsinə saxavətə Azərbaycan comiyətinin mödəni-maarif həyatının inkişafına, onun intellektual təbəqəsinin yaradılmasına yönəldirdilər. Milli sahibkarların iqtisadi mövqelərinin möhkəmlənməsi onların siyasi mövqelərində böyük dəyişikliklərə görüb çıxarırdı. Bu dəyişikliklər onların comiyətdəki nüfuzunun tədricən artmasına, ümummilli azadlıq mübarizəsi macrasına colb olunmalarına xidmət edirdi.

Azərbaycan sahibkarlarının vəsaiti hesabına nəşr edilən dövri mətbuat səhifələrində dərc olunmuş məqəlo və yazınlarda ümummilli ohomiyətə malik ideyalar irəli sürürlər, "həyatın canlanması", maarifçiliyin yayılmasına, xeyriyyə və mödəni-maarif təsisatlarının yaradılmasına çağırışlar ifadə olunurdu.

Avropanın və Rusiyanın ali məktəblərində təhsil almış, peşə hazırlığı keçmiş ziyanlıların parlaq, istedadlı, yüksək təhsilli nümayəndələri bu dövrdə içtimai-siyasi fəaliyyətə qədəm qoymuşdular. Onlar Azərbaycanın xeyriyyəçi sahibkarlarının köməyi ilə başqa ölkələrdə təhsil alıb vətəno-

XX əsrin əvvələrində Azərbaycan sahibkarlarının müxalifət əhval-ruhiyyəsi tokaməl yolu keçir, mövced rejimə qarşı çıxışlar müxtəlif formalar alır, mübarizonin strategiyası və taktikası dəqiqləşirdi. Cəmiyyətdə siyasi qütbloşma prosesi güclənirdi.

1905-ci il 17 oktyabr tarixi cər掌 manifestinin Azərbaycan cəmiyyətinin siyasi cəhətdən foallaması üçün böyük əhəmiyyəti olmuşdu. O dövrün siyasi publisistikası göstərir ki, demokratik azadlıqlar, o cümlədən təşkilatlar yaratmaq azadlığı vəd edən bu manifest Azərbaycan sahibkarlarının onların monafelərini ifade etdənlərin sevincinə səbəb olmuşdu. Bu da bir daha sübut edirdi ki, onlar konstitusiyalı monarxiya çərçivəsində öz tələblərinin yerinə yetiriləcəyinə ümidi edirdilər. Manifestdən və orada azadlıqların elan olunmasından sonra müəyyən qətiyyət, tələbkarlıq və müxalifətçilik müşahidə olunmuşdu. 1905-ci ilin noyabr-dekabr aylarında keçirilmiş siyasi mitinqlərdə səslənən çıxışlarda hom çar tərəfindən demokratik azadlıqların elan olunması faktının böyonildiyi bildirilmiş, hom do bunların həyata keçirilməsinin ləngidiyindən nərazılıq hissi ifadə olunmuş, bu azadlıqların döhrələr icra olunması təlebləri iрəli sürülmüdüd.

XX əsrin əvvələrində Azərbaycanda yaranmış veziyət müxtəlif siyasi və ideoloji platformaların təşəkkül tapması, partiya və təşkilatların formallaşması üçün obyektiv şərait yaratılmışdı. Sosial cəhətdən kifayət qədər rongorong olan, əhalinin demək olar bütün təbəqələrinin milli zülüm qarşı mübarizə aparmağa hazır olan nümayəndələrini öz sıralarına çökən bu təşkilatlar milli xarakter kəsb edir və öz program sənədlərində bütün xalqın monafelərini eks etdirməyə çalışırlardı.

1905-ci ilin payızında "Milli müdafiə cəmiyyəti və müsəlman zadəganlarının, ziyanlarının və yuxarı təbəqələrinin ittifaqı" yaranmışdı. Təşkilatın adından da göründüyü kimi, o, geniş sosial bazaya malik idi və sosial cəhətdən yuxarı təbəqələrin monafelərini eks etdirirdi. Təşkilatın olımızdə olan yeganə nəşri "Bakı şəhərinin zadəganlarına və nüfuzlu şəxslərinin müraciəti"⁸³⁴ adlanır. Lakin təkəcə bu sonədə deməyə əsas verir ki, Azərbaycan cəmiyyətinin tarixi perspektivə böyük ümidił bəşləyən yuxarı təbəqələr XX əsrin əvvələrində Rusiyada genişlənmiş azadlıq hərəkatına feal qoşulmuşdular.

Bir qədər sonra, 1905-ci ilin dekabrında - 1906-ci ilin yanvarında Azərbaycan sahibkarlarının və ziyanlarının tam bir sıra nümayəndələri

Konstitusiyalı Demokratiya Partiyasının Bakı şöbəsinin, onun bürosunun tərkibinə daxil olmuşdular. Rusiya Dövlət Dumasına seçkilər və Dumanın fəaliyyəti zamanı bu partiyaya vo onun programına rəğbi nozoroçarpacaq dərəcədə artdı. 1912-ci ilin yanvarında isə Yelisavetpol qubernatoru Polis Departamenti məlumat vermişdi ki, "ziyaişlər büsbüütün kadet-çilərdir, ayrı-ayrı, müstəsna hallarda öz daxili əqidolorino görə ciddi kadet-çilərdir, əksəriyyət isə nədonso belə hesab edir ki, kadet platforması hər bir ziyan üçün vacibdir. Bu cəhət siyasi partiyaları, motbuati və yerli əhalinin modern-maarrif fəaliyyətinin bütün başqa növlərini də hortorəfli səciyyələndirir"⁸³⁵.

1905-ci ilde koskinloşmış erməni-azərbaycanlı münasibələri milli qüvvələrin six birloşməsinə tölob edirdi. Qafqaz canişini torosından çağırılmış və 1906-ci ilin fevral-mart aylarında Tiflisdə keçirilmiş "barışdırıcı" qurultayın azərbaycanlı nümayəndələrinin çıxışlarında orazi bütövlüyü üçün yaranmış təhlükə qarşısında bütün qüvvələrin birləşməsində, bütün millətin menafələrinin müdafiə olunmasında təşkilatların, o cümlədən siyasi təşkilatların rolü xüsuslu qeyd olunmuşdu. Qurultaya coşğun diskussiyalar nəticəsində "Daşnaksütün" və onun silahlı qüvvələrinə qarşı müsəlmanlarıñ öz siyasi partiyasının vo silahlı dəstələrinin yaradılması zoruri sayılmışdı. Bu partiya Əhməd boy Ağayevin 1906-ci ilin avqust-sentyabr aylarında yaratdığı "Difai" partiyası olmuşdu. Partiya öz məqsədlərini hom xalqın müdafiə olunmasında, hom do maarifləndirilməsində göründü. Difaiçılar töbliği etdikləri siyasi məqsədlərin və vozifələrin qarvamlıması üçün kütlələrde müvafiq şürə və müteşəkkillik soviyyəsinin olmasının zorurılığını başa düşərək əhali arasında geniş maarifçilik işi aparır, bu zaman Bakı və Yelisavetpol quberniyalarında artıq yaradılmış olan xeyriyyə cəmiyyətlərinin potensialından istifadə edirdilər.

"Difai"nın bölmələrinin coğrafiyası geniş idi. Onların arasında on böyüyü "Qarabağ Birlik Məclisi" idi. Məclisin baş komitəsi Şuşada yerləşirdi. Onun kifayət qədər geniş programında "müsəlmanlar arasında milli birliliyin inkişafı"⁸³⁶ vezifəsi qoyulmuş, birləşmiş çağırış ifadə olunmuşdu. Məclis belə hesab edirdi ki, məhz birleşmək onların əmlakının toxunulmazlığının, maddi rifahının, moderni inkişafının və milli özünlüyünün qorunub saxlanmasıının əsasıdır. Programda cəmiyyətin iqtiisadi, siyasi və mənəvi həyatı ilə bağlı məsələlərin həllinin partiyanın olında comloşması nozordə tutulmuşdu. Bu sonədə cəmiyyətin hüquq qaydası və qanunçuluq prinsipləri üzərində yenidən

qurulmasının bir növ programı olmuş və kütütlərin siyasi cəhətdən oyanmasına kömək etmişdi.

Görkəmlə ictimai xadim İsmayılxan Ziyadxanov tərəfindən 1907-ci ilin martında yaradılmış "Müdafia" təşkilatının üzvləri də comiyətde hüquq qaydasına, xalqın maariflənməsinə və rifahına çalışırdılar. Bu təşkilatın möhüründə, buraxdığı çağınş vorəqələrində onun məqsəd və vozifələri açılıb göstərilirdi - ədalət və biliklər uğrunda mübarizə, əkinçinin monafelərinin qorunması, habelə çarizmin yerdəki administrasiyasının, məmər aparatının hücumlarından əhalinin müdafiə edilməsi və s.

1911-ci ilə yaranmış "Müsavat" müsəlman demokratik partiyası Azərbaycan xalqının siyasi potensialının six birləşməsində mühüm rol oynamışdı. Partiyaya artıq xalqın monafeləri uğrunda mübarizə tocrubəsi olan, istər yaxın illərdə, istərsə də perspektiv üçün milli azadlıq hərəkatının məqsədlərini və vozifələrini müəyyən etməyə qadir olan Azərbaycanın bir sıra faal ictimai xadimləri başçılıq edirdilər. Nezərdən keçirdiyimiz dövrə "Müsavat" yalnız təşəkkül prosesi keçmişdir. Buna baxmayaraq həmin dövrə də "Müsavat", onun lideri Məmmədəmin Rəsulzadə Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdır. Bu partiyanın yaranması Azərbaycanda azadlıq hərəkatı üçün mənəvi əhəmiyyət daşıyırırdı. Bu xüsusən comiyətin siyasi cəhətdən six birləşməsində varişliyin ifadəsi kimi özünü göstərmüşdi, çünki partiyanın üzvlərinin xatırladıqlarına görə, "Difai" partiyası dağlıqlıdan sonra onun üzvləri bu partiyaya daxil olmusdular. Bütün bu siyasi partiyaları vahid məqsəd birləşdirirdi - bütün millətin monafelərini müdafiə etmək, barabərliyi, hüquq qaydasına və qanunçuluğa nail olmaq. Partiyalar ərəb hökuməti tərəfindən toqib olunurdu. Onların üzvləri həbslərə və sürgünlərə məruz qalırdı.

Azərbaycan sahibkarlarının və onların ideoloqlarının monafelərinin ifadəçiləri öz siyasi təşkilatlarını yaratmaqla yanaşı Rusiyanın bütün müsəlmanlarının siyasi təşkilatı sayılan "İttifaqi-müslimin" in də fəaliyyətində, onun nizamnaməsinin və programının tərtib edilməsində çox yaxından iştirak etmişdilər. Təkcə bunu demək kifayətdir ki, İttifaqın programını və nizamnaməsini Əlimordan boy Topçubaşov yazmışdı. Azərbaycanın nümayəndələri Rusiya müsəlmanlarının siyasi qüvvələrinin milli zülümə və hüquqsuzluğa qarşı mübarizədə six birləşməsində böyük rol oynamış bu təşkilatın qurultaylarında, müxtəlif komissiyalarının fealiyyətində yaxından

iştirak etmişdilər. Tərkibino Ə.M.Topçubaşovun da daxil olduğu Müsəlmanlar İttifaqının Mərkəzi Komitəsi Rusiyanın Dövlət Dumasında müsəlman parlament fraksiyasının foaliyyətini də rəhbərlik edirdi. Onun üzvləri Dumaya deputat seçilir, qanun layihələrinin müzakirəsində, programın hazırlanmasında iştirak edirdilər. Bu zaman onlar Ümumrusiya müsəlmanları qurultaylarının qərarlarını rəhbər tuturdular. Bu qərarlardan biri də Dumaya seçkilərde kadetlərlə birloşmək barədə idi. Onları bu partiyaya colb edən rəsulşəhərmanın kobud zorakılıq metodlarından və milli züldən imtina edilməsi, qeyri-rus xalqlarına məktəbdə, məhkəmədə və zəmstvo özüñüdarısından ana diliindən istifadə hüququnun verilməsi barədə kadetlərin irolu sürdükləri şəurlar idi. Kadetlərin programı kimi "İttifaqi-müslimin" təşkilatının da programından konstitusiyalı monarxiya ideyası müdafiə edilmiş⁸³⁷, dövlət tərəfindən mülkədərlərə "ədaləti qiyomat"⁸³⁸ haqqı mütləq ödənilmək şartı ilə xüsusi sahibkar torpaqlarının özgəninkinləşdirilməsi barədə kadetlərin toləbi verilmişdi və s.

Kadetlərə blok belə yaranmış və bu blok Rusiyanın Dövlət Dumasında Azərbaycan nümayəndələrinin də üzv olduları müsəlman parlament fraksiyasının fealiyyətində özünün kifayət qədər bariz ifadəsinə tapmışdı. Tosadüfi deyildi ki, Dumaya golən kimi Azərbaycan nümayəndələrinin veriliş sorğu vorəqində özlərini hansı partiyaya aid etdikləri barədə suala onlar yekdilliklə belə cavab vermişdilər: xalq azadlığı partiyasına, yəni kadetlərə.

XX əsrin əvvəllərinin siyasi tarixinə müraciət mütləqiyətin böhranının artmasını, köhnəlmış siyasi sistemin doyişmiş ictimai-iqtisadi münasibətlərə uyğunluğunu açıb göstərir. Bu dövrə comiyətin bütün təbəqələrinin mövcud rejimə qarşı müxalifətçilik ohval-ruhiyyəsi artırdı. Hökmərənlər edən hakimiyyəti ilə "yuxarı dairələr" arasındaki münasiqələr neinki Rusiya gercəkliliyinin əsas ziddiyətlərini oks etdirirdi, hom də hadisələrin inkisafına kifayət qədər əhəmiyyətli doradəcə təsir göstərirdi. Dövlət Dumasında bu özünü daha aydın bürزو verirdi. İmparatorluğun başqa ucqarlarının deputatları kimi Dumanın azərbaycanlı deputatları da bütün xalqın nümayəndələri və onun monafelərinin olsı ifadəçiləri olduqlarına emin olaraq ictimai-siyasi münasibətlər sahəsində əsaslı islahatların keçirilməsinə törfdar çıxırlırdı.

Azərbaycan deputatları milli hüquq bərabərliyi, tohsil, aqrar məsələləri və s. sahələrdə əsaslı dayışıklıklar aparılması tolobını irolu sürürdülər. Çarizm bir daha özünün böyük dövlətçilik, müstəmləkəçilik mahiyyətini

nümayiş etdirirək ucqarların xalqlarının ehtiyaclarına məhəl qoymayaraq bu və ya digər islahatların həyata keçirilməsini hər cür ləngidir, bununla da ölkənin sosial-iqtisadi və ictimai inkişafı ilə ömrünü başa vurmuş siyasi quruluşu arasındaki fərqi daha da artırırı. Digər tərəfdən özünün döyişməz xəttini – "özgə xalqlara" heç bir imtiyazlar, heç bir hüquqlar verəmək xəttini həyata keçirməkdə bu cür inadkarlıq göstərilməsi müxalifotçılık ohval-ruhiyyəsinin artmasına kömək edirdi. 1916-ci ildə müsləman parlament fraksiyası adından çıxışında M.Y.Cəfərov öz səsini hökuməti qarşı müxalifətin səsini qoşaraq tam qətiyyətə bildirmiştir: "Milli zülmün acınacaqlı praktikası heç vaxt indiki azadlıq mühərbiyi dövründəki soviyyəyə golib çatmamışdır. İndiki kimi heç vaxt morko-zloşdırılmış rohmsız bürokrat mexanizmi Rusiyadan özgə xalqlarının milli hissələrini bu qədər tohqır etməmiş və onların məisət və monovı xüsusiyyətlərini cybocarlılaşdırıbmışdır"³³⁹.

Rusiyada mütəqiqiyət özünün qeyri-məhdud hakimiyətindən parlament təsisatlarının xeyrinə imtiyət etməyə məcbur oldu. 1917-ci ilin fevralında çarizmin bütün solahiyətləri inqilab tufanının dalgaları ilə süpürülüb atıldı. Azərbaycan xalqının, eləcə də Rusiyadan başqa xalqlarının qarşısında sosial-iqtisadi, siyasi və milli inkişaf üçün geniş perspektivlər açıldı.

Azərbaycanın nümayəndələri Rusiya parlamentarizminin töşəkkülündə və inkişafında yaxından iştirak edərək parlament fəaliyyətində qiymətli təcrübə qazandılar. Bu təcrübə onlara soylarını birləşdirərək qısa müddətə Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan verdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük tarixi əhəmiyyətə malikdir və XX əsrin əvvəllərində Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin qanuna uyğun yekunu kimi qiymətləndirilməlidir. Milli azadlıq horokatının liderləri müstəqil dövlətçiliyi yaradaraq, onun rohbər orqanlarına başçılıq edərək dövlət hakimiyətinin ilk addımlarından uğrunda ardıcıl və inadlı mübarizə apardıqları vəzifələri həyata keçirməyə başladılar. Onlar ilk növbədə votəndən sonra həqiqətən qanun qobul etdilər, ana dilinin öyrənilməsini tövbət etdilər və xalq tosərrüfatının bütün sahələri üçün milli kadrların hazırlanmasına başladılar.



Əlavələr

Dövlət Dumasının sessiyalarında Azərbaycan nümayəndələrinin çıxışları

I çağırış, I sessiya, 38-ci iclas,
27 iyun 1906-ci il

Aqrar məsəla barədə hökumətin məlumatı haqqında Aqrar Komissiyanın məruzəsinə dair müzakirələr

Əlimərdan bəy Topçubaşov (Bakı şəhəri)

Cənablar, müzakirə etdiyimiz məlumat, mənəcə, iyunun 26-da Dumanın Aqrar Komissiyyaya hökumət məlumatına cavab hazırlamağı tapşırırankən güddüyü məqsədlərə tam uyğundur. Çünkü o zaman məhz hökumətin etdiklərinə cavab vermək nəzərdə tutulurdu. Bax bu məlumatda biz tam cavabı görtürük. Ola bilsin ki, redaksiyada düzəliş aparmağa ehtiyat var, ola bilsin ki, bir qədər daha yumşaq ton seçmək lazımdır, ola bilsin ki, bunu daha da güclündürmək lazım idi, lakin hər halda Aqrar Komissiya Dumanın ona tapşırılmışını icra etmişdir. Komissiya tamamilə düzgün olaraq gösterir ki, hökumətin məlumatı Dövlət Dumasının özünün törəq məsesinə münasibətini qaralamaq kimi aşkar məqsəd dasıyr. Buna görə də bu məlumatın mənfi təsirini aradan qaldırmak üçün belə bir forma təklif olunur. Buna görə də mən hesab edirəm ki, məlumat qəbul edilmeli və mümkin qədər tez bir zamanda bütün ölkəyə elan edilməlidir. Bir ucqarlı kimi, bir qafqazlı kimi mən öz tərafimdən Dumağa təklif etməyi lazımlı bilərim ki, bu məlumatın daha geniş yayılması məqsədilə onun təkərə dövlət dilində dərc olunması ilə kifayətlənməsin, imkan daxilində bütün yerli dillərə də onu tərcümə etdirsin. Qey hər bir xalq, tatar da, erməni de, polaki da, gürcüsü de, başqları da, hər biri burada na işlər görüldüyü barədə öz ana dilində oxusun. Qey hər bir xalq bilsin və öz ana dilində oxusun ki, indiki nazirlik nedir və xalq nümayəndələrinin səmərəli fəaliyyətinə kim əngel törendir. (Alqışlar).

*Dövlət Duması. I çağırış.
Stenografik hesabatlar. I sessiya, SPb., 1906, sütun 1994.*

I çağırış, I sessiya, 25-ci iclas,
12 iyun 1906-ci il

1906-ci il mayın 27-də İrvanda tatarlarla ermənilər arasında baş vermiş toqquşmalar, əhalinin təhlükəsizliyinin təmin olunması tədbirleri barədə Nazirlər Şurası Sədrinə verilən sorğuya dair müzakirələr

İsmayıldan Ziyadxanov (Yelisavetpol guberniyası)

Cənab xalq nümayəndələri. Bu bayanatın tocili olmasına müdafiə edirəm və guman edirəm ki, bizim Zaqafqaziyada vo osas etibarılı İrvan, Yelisavetpol vo Bakı guberniyalarında mövcud olan biabırılığın, özbaşınlığın və fitnəkarlığın kiçik bir mənzərsini sizin üçün təsvir etməyə imkan versonız, mənim fikrimi siz də müdafiə edərsiniz. Bu günlərdə, golüşimin ikinci və ya üçüncü günü qəzetlərə baxarkən mon "Novoye Vremya"nın illüstrasiyalı olavosindo Yelisavetpol vilayətindən bir tatarın təsvirini gördüm. O, artıq beş ildir ki, qaçıb gizlənmişdir. Təsvirin altında belə bir yazı var: "Dəli Əli, Qafqazın fra-Şeytanı. Onun quḍurluğu barədə çoxlu əfsanələr var". Eto homin "Novoye Vremya"nın 1 iyun tarixli nömrəsində Menşikovun "Məhkəmə hakimiyəti" sərləvhəli məqaləsi dərc edilmişdir. Məqalədə o deyir ki, hesablaşmış olduğumuz son dərəcə həyəcanlı vəziyyət yaranır: asiyalılar golirlər və tədbir görmək lazımdır - birəcə Qafqaz Dövlət Dumasına 70-dək inqilabçı göndərir ki, onlar da bütün parlamento, bütün Rusiyaya təsir göstərəcəklər. Cənab xalq nümayəndələri, aghə bu fitnəkarlıq belə bir sən heddə qatmasayıd, mən homin məqalə və homin təsvir üzərində dayanmazdım. Mən, sözün açığı, bilmirəm ki, bizo on çox ziyar vuran nedir: nazirliklərin departamentlərində çap olunan vəroqələr, yoxsa "Novoye Vremya"da dərc olunanlar. Uzun müddədir ki, Rusiyada yaşayış özü xalqların məsesi bu naşırın sohifalarında homişə özü ona görkəmli yer tapır. Bu qəzətdəki məqalələr üçün on yaxşı material ayrı-ayrı millətlər arasındakı ədəvətdir. Bu qəzet homişə toqib etdiyi polyakların, latışların, yohudilərin əksinə olaraq yalnız müsəlmanlara bir qədər yumşaq münasibət göstərmişdir, ona görə yox ki, 20 milyonluq müsəlmanlara xüsusi roğboti var, ona görə ki, biz yatsmışq və ya, daha doqiq desəm, ölü canlar kimi 100 il orzında bizi qoşlot yuxusunda yatmağa məcbur etmişlər. Qədim romalılar demisərlər: "De mortuis aut bene, aut nihil", yəni ölonlər haqqında ya onların yaxşılığını danışırlar, ya da heç ne danışmazlar. "Novoye Vremya" özü xalqlar haqqında yaxşı danışmağa qadir deyildir, buna görə də o, bizim haqqımızda susmuşdur. Artıq elo bir

vaxt golib çatmışdır ki, biz do oyanmışq və bizim susmağa ixtiyarımız yoxdur. Yüz il bundan əvvəl Rusiya Zaqafqaziyani fəth etmişdir. Yüz il orzında biz bir növ harbi osir hesab olunurduq və horbi osir kimi daimi nozarət altında idik, heç bir hüququmuz yox idi. Biz yüz il orzında sözün tam mənasında qul idik, biz administrasiyanın hor şeyi görən gözünün daimi nozarəti altında idik. Siz sosial-iqtisadi və siyasi həyatı hansı sahəsinə toxunsanız, hor yərde yalnız hüquqsuzluq görərsiniz. Bizi işğal edəndə bizim on yaralı yərimizə, on həssas yərimizə toxunşın istədilər, - bizim dini işlərimizə müdaxilə etdilər, ruhani xadimlərinə seçməyo bəzə imkan verdiərlər, 20 rubluq maaş ilə bizo müsəlman momurlarını təyin etdilər. Bu conablarla ohali arasında heç bir hörmət və möhəbbət yox idi və onlar demək olar yüz il orzında bizim ruhanilərimiz olmuşlar. Hətta voqf pulları tutub almışlar, burada isə məscidlər söküllür, minarələr uçular və bunların bərpasına pul olda etmək üçün neçə il lazımdır. Conab xalq nümayəndələri, mon qisa danışacağam, - bunları mon ona görə deyirom ki, sizo göstərim: necə yaxşı material idi və fitneşkarlıq üçün hansi tələrə toxunurdular. Bizdə zəmstvo yoxdur, şəhər özünüşüdarəsinə goldikdə iso biz müsəlmanların qələmlərinən on cəoxu beşdə bir hissəsinə seçmək hüququmuz var idı və yalnız on axırıncı anda müsəlman qələmlərin yansını seçməyo icazə verdilər, horçənd şəhər sakınlarının böyük oksoriyyətini müsəlman ohalisi təşkil edirdi. Xalq tohsili haqqında heç düşünmeyin və deyməz: bizim kəndlərdə məktəb yoxdur. Sağə vo sola, geriyo və iroliyo yüz verst getsonz də bir dənə məktəb görməyəcəksiniz. Bəs bizado xalq tohsilinə ayrılan pəllər hara gedir? Aydırındır ki, heç nəyə yaramayan zirehlər maşınların hazırlanmasına, ya da bismi yüzd ildən bəri, indi iso artıq rus xalqının da etimad göstərmədiyi conab nazırınlara saxlanmasına. Biz məktəblərimizdə yeni metod ilə tədrisi aparmaq istovorkən, - demək hotta qoribodır, - buna mövcud quruluşu devirmək möqsidi ilə silahlı üsyan hazırlıq kimi qəbul etmişdilər. Sözümüz osaslandırmaq üçün yalnız bir fakt gotirəcəyəm. Bir neçə il bundan əvvəl Yelisavetpol şəhərindəki məsciddə bir neçə sinifdən ibarət məktəb var idi. Həmin məktəbdə tədris köhnə əsillə aparanlardı. Adamlar tapıldı ki, uşaqların döşəmə üzərində oturmaşası üçün məktəbə skamyalar, yazı taxası vermək istədilər. Bəs no olud? Bizim on yaxşı adamlarımızı tutub zindana salırdılar və yalnız iki ildən sonra onları azadlığı buraxırdılar, cünki onları mövcud quruluşu devirmək möqsidi silahlı üsyan hazırlıqla ittiham etmək üçün heç bir material tapmadılar. İki il möhbəsə qaldıqdan sonra onlardan yalnız üzr istədilər ki, "kiçicik anlaşılmazlıq baş vermişdir". Conab xalq nümayəndələri, bəzi ali məktəblərin qapısı bizim üzümüze tamamilə bağlıdır. Digerlərinə isə biz yalnız ona görə daxil ola bilirik

ki, mosoloni, filologiya fakültəsini bitirmək haqqında bir kağız alaş ki, voton qayıdan kimi dörfələr araqın tündlüyünün tödürü ilə möşəl oləq, cünki bir müsəlman kimi bizo heç bir orta məktəbdə dörs deməyo icazə vermirlər, təkəo Zaqafqaziyada deyil, bütün Rusiya imperiyasında. Qulluq? Siz elo indi do bir nofor tapa bilməzsiniz ki, öz votonində qulluq etmiş olsun. Üzr istoyıram, ali tohsilli bir barışdırıcı hakim var. Əgor onlar bu və digər idarədə qulluq etmək istoyırlor, hamisə şimalı və ya morkozı yerlərə getməyi təklif edirlər. Deyirlər ki, müsəlmanlar geridə qalmış xalqçırlar, lakin bu, düzgün deyil, onları yatmağa və geridə qalmaya məcbur etmişlər. Bir misal çökim. Senzura nizamnamosu xüsusun ciddi olanda bizo qoşet buraxmağa icazə vermirdilər. Senzura zoifleyəndən sonra isə təkəo keçən il bizado 30 müsəlman noşri olmuşdur. Bizzət administrasiya, conab xalq nümayəndələri, heç bir tonqıdən sığışır. Əgor tosovvür etsonz ki, Rusiya doniz, Zaqafqaziya isə onun sahilidir, sizdə olan lazımsız və ölü no versə hamisə bizim Qafqaz sahilinə axırdır və diyirmizsiniz onuz da monoviyatız olan administrasiyamızın tərkibini tamamlayır. Administrasiyamızın idealı - rüşvət xorluq və adamlara ozab-oziyət verməkdir. Hansı memur 90 yaşı qoçannıñ oñindən ot parçasını da yaxşı qoparıb ala bilirə, o, da yaxşı memur hesab olunur. "Lənət golmiş müsəlmanlar" üçün bundan yaxşısı heç lazımdır deyil. Əgor prokuror nozarəti administrasiyanın tabeliyində olan, homişə qısqənchılıqla qoruduğu hor hansi birisini onun oñindən qoparıb ala bilirə, burada da palataların və məhkəmələrin hökmü administrasiya üçün məcburi deyildir. Məhkəmonun məhkəmə etdiyi adamlar, - bu yaxınlarda gəzümün qabağından olub, - omollı-başlı öz işlərindədirler və qozaları idarə etməkədən davam edirlər. Bizzo məhkəmələrin binaları var, momurlar var, lakin odalet mühəkəməsi yoxdur. Harbi məhkəmələrdə ölüm hökməri, mülki məhkəmələrdə katorqaya sürgün barədə hökmər, - bu cəzələrə bizdə məhkəmələr deyil, torçumçılar məhkəmə edirlər. Müsəlman ohalisi rus dilini bilmir, momurlar iso yerli ohalının dilini bilmirlər, odur ki, qəpik-quruşa xidmət edən torçumçılar, - məndo faktlar var ki, torçumçılar 8 rubl maaş alırlar, - bütün bu cəzələrə məhkəmə edirlər. Aqrar mosolosi bizado do sizdə olduğu kimi əsildir. Morkozı Rusiya kimi bizim do torpaqqa ehtiyacımız var. Biz do torpağın azlığından, yoxluğundan oziyət çökirik. Lakin administrasiya bu mosoloni başqa cür həll etdi. Burada heç bir komissiya və yardımçı komissiyyaya ehtiyac yox idi, - onların sistemi, onların fikrincə, çox olardı: füsunxar Gürcüstanı qoşunların tapdağı altına verdilər, ermənilərin və müsəlmanların yaşadıqları əyalətlərə göldikdə iso bu millətləri bir-birinin üstüne salışdıraraq qorara aldılar ki, beləliklə onları asanca Yer üzündən silib atmaq

olar. Onda, cənab Qurko və Stijsinskilər, acizəno xahiş edirik ki, Qafqazın mərd oğullarının sümükləri səpolənmış qanlı torpaqları özünüz üçün köçürmə sahələrinə çevirin. Azadlıq hərəkatı başlanğıcında Gürcüstən onun ilk sıralarında gedirdi. Koskin aqrar məsələsi qarşıya çıxanda, kondilər mülkədalarları öldürməyə və onların malikanalarını yandırmağa başlayanda administrasiya oraya qoşular göndərməli oldu. Bu hərəkat administrasiyanı çox narahat edirdi; o zaman administrasiya düşündü: bəs gürçü əhalisine ermənilər və əxmənilər müsəlman əhalisi də qoşulsə, necə olacaq? Onda kiçik Gürcüstən ilə müqayisədə işimiz daha çox olacaq. Məhz o zaman administrasiya öz hiyologor niyyətlərino keçdi. "Divide et impera" devizini əsas götürürək, administrasiya niyyətlərini həyata keçirməyə başladı. Bu cəhənom işinən icrasımı polis agentləri öz üzərlərinə götürdülər. Biz müsəlmanlara onlar deyirdilər: siz iqtisadi cəhətdən ermənilər tərəfindən kölövoziyyotına salınmışınız, onlar öz çarlığını yaratmaq isteyərək güclü silahlılarılar, bir gün görəcəksiniz ki, siz artıq yoxsunuz. Ermenilər isə deyirdilər ki, panislamizm ideyası müsəlman cəmiyyətinin bütün təbəqələrindən dərin kök salmışdır və bir gün müsəlmanlar sizi tike-tiko doğrayacaqlar. Fitnəkarlıq bu yolla gedirdi. Bakıda ilk qətəllər baş verendo administrasiya özüne belə bərəət qazandırıldı ki, kifayət qədər qosunu olmamışdır və bu cür toqquşmaların olacağını qabaqcadan görə bilməzdə; daha sonra administrasiya deyirdi ki, bu toqquşma milli zəmində baş vermişdir. Mən boyan edirəm ki, bizim aramızda, müsəlmanlar ilə ermənilərin arasında iqtisadi zəminda heç bir nüfəq olmamışdır, biz məhrəbən qonşu kimi yaşamışq və bir-birimizi sevmişik. Sual oluna biler ki, bu nüfəq nədə ifadə olunurdu? Kortəbbi formaya malik heç bir silahlı toqquşmaya bizdə əvvəllər tosadıf edilməmişdir, tək-tük qətəllər goldukdə isə, bunlar əvvəller də olmuşdur, indi də davam etməkdədir. Lakin bunlar kortəbbi forma almamışdır. Bizim administrasiyanın üzvləri illərdən bəri idarə etdikləri xalqın mösətino, mənəviyyatına və psixologiyasına böyük deyillər; onlar bilirdilər ki, bizim aramızda qan davası var, bilirdilər ki, biz qardaşlıq və qohumluq telləri ilə bir-birimizə bağlıyiq. Ermenilər də bu veziyətdədirler. Yelisavetpol, İrəvan və Tiflis quberniyalarında talanlara qarşı və talanların qarşısını almaq üçün nə todbirlər görülmüşdür? Heç nə. Onlar bizim müxtəlif quberniyalarda baş verənlərə bir tamaşa kimi baxırdılar, onlara bu lazım idi. İrəvan şəhəri və ona yaxın yerləri yanğın burmuspdu. Nohayət, yanğın Şuşaya və sonda Yelisavetpolə keçdi. Üç ay ərzində burada iki silahlı düşərgə üz-üzə durmuşdu. Əli silah tutan hər bir kəs silahlamışdı və bu heç

də qorıbo görünmüdü. O zaman siz qozetlordon xəbor tuturdunuz ki, bax bu gün müsəlmanlar ilə ermənilər arasında osir qadınların mübadiləsi olmuşdur - özü də bu, hüquqi dövlətdə bas verirdi!... Körpüdə çoxlu adəmin gözü qarşısında administrasiya və qoşunlar bununla möşguldurlar ki, 30-40 müsəlman qadını tohvıl verirler və ovzində bəzə qodor do erməni qadının ahlər. Mən artıq dedim ki, bütün bunların sobobi fitnəkarlıq idli və qardaş qırğını dayandırmaq üçün qabaqcadan heç bir todbir görülməmişdi. Bizim generallarımız rus-yapon müharibəsində özlərin kifayət qədər göstərmişlər. Lakin o zaman onlar özlərinə bəzə haqq qazandırıldılar ki, düşmən güclüdür və horbi işdə forasoltidir. Burada, öz votonlarında isə onlar xalq idarə etmək iqtidarımda deyildirlər. İki ay bundan əvvəl Yelisavetpol quberniyasında üç general-qubernator var idi: biri bir qozaya, o birisi üç qozaya və üçüncüsi dörd qozaya rəhbərlik edirdi. Bizi dəhəlinin sayı isə bir neçə milyon deyil, comi 800 mindir. Orada üç general-qubernator var idi və onlar hər hansı bir şey etmək iqtidarındə deyildirlər və yalnız istor mühərribe dövründə, istorso də dinc dövrdə idarəetmədə özlərinin acizliyini və qabiləyyətsizliyini göstərildilər. Conab xalq nümayəndələri, bəzər gün teleqram və məktublar alıraq və bizo yəzirlər ki, diyarmızda hamı dəhəlti həyocan içindədir. Biz görürük ki, İrəvan şəhərində həlo də atışma davam edir. Dünən yoldaşlarımızdan biri gəlmədi. O deyirdi ki, aqala yüzlərə kazak və əsgər onu vağzala yola salmışdır. Bu cür yaşamaq ağlaşığımızdır, qeyri-mümkündür!... Bizi iki ildir ki, qan donizində üzür və meyitlərin üzərində gozirik. Başımıza gotirilənlər bosdır!... Biz şəhidiyik ki, azımlaşmış kütlə anaların olindən onları südəmər köpəklərini alıb havaya tullayıv və xoncorin ağzına keçirirdi; biz gördük ki, xəncəri hamilo qadınların qarınna keçirirdilər və tiyosunu çıxaranda çəğə olları görünürdü... Şəfahi surətdə və mətbuatda nifrot və ədəvət toxumlarını səpon cənab fitnəkarlar qoy utansınlar. Bosdır onlar yanğınlarmı alovundan həzzaldılar! Bosdır onlar cybocor hala salınmış meyitlərə baxırdılar, ana və bacılarımıza nalo-foryadlarını eşitməkdən həzz aldılar!

*Dövlət Duması. I çağırış.
Stenografik hesabatlar. I sessiya, SPB., 1906, sütun 1228-1231.*

II çağırış, II sessiya, 9-cu iclas**13 mart 1907-ci il**

**Hərbi-səhra məhkəmələrinin ləğvi haqqında qanun layihəsinə
dair müzakirələr**

Mustafa Mahmudov (Bakı quberniyası)

Conab xalq nümayandolori, iki gün orzindo burada deyilənləri noyi iso oləvo etmok monim üçün çotındır. Yalnız bir şeyi deyo bilerəm: bütün böyük Rusiya hazırda çoxmilyonlu xostolori olan lazaretə bonzoyır. Siz, xalq nümayandoloru, hokimsiniz, buraya konsiliuma çağırılmışınız, siz diaqnoz qoymalı və dorhal işo başlamalısınız... Hor bir həkim lazaretə daxil olarkon, hor bir sanitər dəstəsi döyüş meydandasına yola düşkən ilkən kömək göstərir, on osas, on ciddi xostoloro, lakin heç də ümidsiz olmayan xostolara ilk növbədə kömək göstərir, diqqət verir. Horbi-səhra möhkəmələrinin qurbanları belə xostoldordondur. Biz bunun soboblorını arasdırmağa vaxt itirməməliyik. Faktların özü hor şeyi göstərir, biz artıq insanları xilas edən todbirlərin həyatı keçirilməsinə başlamalıyıq. Mon qorxuram, siz do, xalq nümayandoloru, qorxun ki, hor gün həyatını xilas etmok xahişi ilə buraya müraciət edən, lakin cavab almayan həmin qurbanlar sizi bu cinayəti olibr törtənmək olsasa da sohñəkarlıqla ittiham etsinlər. Conablar, işo tolosun... Unutmayın ki, dediklərimizi bir qulaqdan alıb o qulaqdan buraxırlar. Biz etirafımızı bildirəndə, bütün horbi osasnamolorin ləğvi haqqında qotı toləblə müraciət edəndə, yalnız o zaman özümüzü on aza vicedəniz qarsısında hesab edə bilərik ki, biz iş gördük. O zaman bu qanlıñ yalnız bir istiqamətə axacaq vo isti insan qanının horisi olanlarının vicedən üzərində silinməz qara lekolor kimi qalacaqdır. Bununla da öz boyanatımı bitirirəm və xahiş edirəm ki, izahata vaxtı sərf etməyib dorhal işo başlayaqq. Hor bir natiqin nitqi, hor bir natiq üçün ayrılmış vaxt bolko da bir neçə insanın həyatına bəis olur. Xahiş edirəm qisaca danışın və dorhal işo başlayaqq. Dünən sağ tomayülliñlərdən olan natiq, horbi-səhra möhkəmələrinin müdafiəçisi, nazirliyin müttəfiqi Şülgın xalq azadlığı partiyasına sual ilə müraciət etmişdi. O, oks düşərgənin ölüm hökmələrinin aradan qaldırılması üssullarını sorusur. Mon bilmirim ki, xalq azadlığı partiyası ona no cavab verəcək, mon iso ona deyərdim: oks düşərgənin ölüm hökmələri yalnız qətlər, qanunsuzluq, hüquqsuzluq, şoxsiyyəti, vicedən tohğırları cavabdır. Bütün bu tohğırlor, bütün bu qanunsuzluğun, bütün bu hüquqsuzluğun kökünü kisin, onda bu cavab atışları da səslenməyəcək, - budur monim ona cavabım...

Dövlət Duması. II çağırış.

Stenografiq hesabatlar. II sessiya, SPB., 1907, I cild, sütun 481-483.

II çağırış, II sessiya, 10-cu iclas**15 mart 1907-ci il**

**İşsizlərə kömək haqqında qanun layihəsinə
dair müzakirələr**

Zeynal Zeynalov (Bakı quberniyası)

...Conablar, mon Bakı quberniyasının deputatiyam vo on beş idir ki, neft sonaycsindo çalışıram. Mon bu sonayenin voziyəyyotino yaxşı bolodom. Burada minlərlə fohlo çalışır və hökumət vo üümüyyotlu rus xalqı buradan çoxmilyonlu golirlər götürür. Conablar, mon dövlətinin bacılıklardan artıq minlərlə desyatın torpaq alması, milyonlarla golirlərin haradən götürüldüyü, ohlinin özüne iso bunun bir quruş da faydası olmadığı barədə danışmayaçağam. Mon sizo yalnız onu deyəcəyim ki, biz artıq çox ziyan çökmüşik, çoxlu totilor görmüşük, çoxlu talanlar görmüşük, məsələn, avqust hadisələri kimi (*Alqışlar*). Avqust hadisələri zamanı sonayete toxminən 24 milyon rubl ziyan doğmuşdır. Bundan sonra 37 fabrik vo zavod bağlanmışdır ki, noticədə 3227 nəfər fohlo ac qalmışdır. Conablar, dediklərim yalnız 1905-ci il üçün statistika göstəriciləridir, indi iso artıq 1907-ci idir. Conablar, mon sizo bildirməliyim ki, bizdə Bakıda çox minlərlə fohlo üçün iş yoxdur, çox minlərlə ac fohlolər vardır ki, onlara kömək etmək lazımdır. Conablar, mon görürüm ki, burada qalxıb çıxış edənlər çox danışırlar, lakin mono elo golir ki, bu qodor geniş danışmaq lazımdır, cümlə hamı razıdır ki, hom ac kondililər, hom do qarosız qalmış fohlolərə kömək etmək lazımdır. Conablar, mon bu talanların hansı osasda vo hənsi sobobloro görə olduğu barədə geniş danışmayaçağam. Əlbəttə, buna cəhəyac da yoxdur; düşünürüm ki, egor mon bunu desəydim, heç kim mono qarşı çıxmazdı, cümlə mon hor hansı bir partiyanın adından danışmırıam, mon öz seçicilərimin admınlən danışıram. Bu seçicilər iso məhz kondililər və fohlolərdir. Conablar, onlar bizi yola salanda yerboyerdən dedilər ki, bizo torpaq lazımdır, bizo azadlıq lazımdır, bizo çörək lazımdır, bizo iş lazımdır. Conablar, mon deyo bilerəm ki, istor tətillərdən, istorso da bizim Bakıda baş vermiş talanlardan sonayecilərimiz de fohlolımız qodor qorxurdular. No fohlolər, no fabrik sahibləri, no neft sonayeciləri buna sevinirdilər. Mon neft sonayecilərləndən dəfələrlə eşitmışım ki, egor onlar fohlolər toroslarından irali sürülmüş telebələrin dəha bir neçə dəfə tokrar olunmayıcağına əmin olsalar, tolobların okşor bəndlərini məmənnüyyotlu yerinə yetirirərlər. Conablar, buna görə də

mən ümidi edirəm ki, Dövlət Duması 1905-ci ilin avqustunda baş vermiş o dəhşətli hadisələrin tokrar olunmasına imkan verməyəcəkdir. Yaşamaq üçün çərçyo möhtac olan ac fəhləni təsvərvür edin; əgər siz ona tezliklə qarını doydurmaq imkani verəməsiniz, əgər bunu etməsəniz, ceyni şəyər tokrar oluna bilər, ceyni dərəcədə çoxmilyonlu ziyanlar çəkə bilərik. Ümidvaram ki, canabalar, siz buna yol verməyəcəksiniz və ac kəndliləri ac fəhlələrdən ayrılmayaçaqsınız. Canabalar, nəzərə alın ki, Bakıda mədənlorın yandığı avqust hadisələrindən sonra sonayecilər 20 milyon rubldan çox ssuda alıdlar, fəhlələr isə heç nə almışdır. Canabalar, doğrudanlılı siz düşünsünüz ki, fəhlələr yeməmalıdır. Axi fəhlələr achiq çəkirlər, mən kəndlilərə qarşı deyiləm, lakin hər halda kəndlilərin bir parça torpağı var, belə də hamisinin deyil, bəzilərinin varıdır; ancaq çoxlu fəhla var ki, nə bir parça torpağı var, nə də əla-ayağının yiğidirib oturmağa evi var. Buna görə də mən sizdən xahiş edirəm ki, tezliklə fəhlələrə və achiq çəkənlərə kömək edək və ümidvaram ki, bütün bunlardan sonra xalq sizi eşidəcək, xalq görəcək ki, siz onlar üçün işləmək istəyirsiniz, onda xalq da sizə işləməyə imkan verəcəkdir (*Alqışlar*).

*Dövlət Duması. II çağırış.
Stenografik hesabatlar. II sessiya, SPB., 1907, I cild, sütun 581-583.*

**II çağırış, II sessiya, 20-ci iclas
2 aprel 1907-ci il
Aqrar məsələyə dair müzakirələr**

Fətəli xan Xoyski (Yelisavetpol quberniyası)

Conab xalq nümayəndələri! Dumanın bütün qrupları və cəroyanları indi müzakirə olunan aqrar məsələyə dair öz ümumi principial fikirlərini bildirməyi zoruri sayırlar. Buna görə də müsəlman qrupu mənim vasitəmə bəzən məsələdə özünü rəhbər tutduğu müddəsləri bildirməyi vacib saymışdır. Rus dövlətinin ümumi əhalisi arasında 20 milyondan çox olan biz müsəlmanlar aqrar məsələnin bütün təbədülətlərinə ceyni həssaslıqla yanaşır və Rusiya imperiyasının qalan bütün əhalisi kimi bəzən qonaqtəbəxş hollini sobirsizliklə gözlüyür... Conab xalq nümayəndələri, sizin qarşınızda tokrar etməyimə osas yoxdur ki, kəndlilər, şübhəsiz ki, dövlətin elə bir əsasını, elə bir bazisini təşkil edirlər ki, bu skamyalarda oturanları hamisə ona xidmət etmək üçün buraya toplaşmışdır. Buna görə də torpaq məsələsi son dərəcə

mühümdür, son dərəcə taxirəsalınmazdır və eyni dərəcədə də mürəkkəbdir. Bu mürəkkəb məsələ, əlbəttə, hökumət torosundan tokrif olunan və onlarda xalqın diqqətini yayındırmağa yönoldılmış palliativlər və tədbirlərlə ilə həll olunmayıcaqdır... Mən hökumətin tokrif etdiyi tədbirlərin ikinci sırasına - köçürmə məsələsinə diqqətinizi yönəltmək istərdim. Mənə elə gəlir ki, köçürmə haqqında elə dövlətdə danışmaq olar ki, orada xalqın köçürüldüyü yerlər coğrafi, iqlim və torpaq şəraiti nöqtəyi-nəzərindən kifayət qədər öyrənilmişdir, orada lazımi rabitə var, yollar var. Yalnız bu zaman əhalini köçürməyin bəvə və ya başqa faydası barədə danışmaq olar. Bizim Rusiyada isə qatıyyon belə deyildir, belə bir şəraitdə iso köçürmə heç bir faydalı nəticə vəro bilməz. Əksinə, belə halda köçürmə yalnız mənfi nəticələr verir. Əgor siz Qafqazda köçük əşəqləri arasında böyük sayıda ölüm hallarından xəbərdar olsaydım, o zaman özünüz bu qərara golərdiniz ki, köçük üçün köçürmə yalnız böyüklik, yalnız iqtisadi müflislikdir. Zənnimcə, köçürmə məsələsi əksər hallarda bürokrat kabinetlərinin cansızlı atmosferində yaranmış bədənət fikrin məhsuludur. Bu fikir dövlətin ayrı-ayrı hissələrinin və ayrı-ayrı yerlərinin rüşəlaşdırılmasından ibarətdir. Bax, onlarda köçürmənin başlıca məqsədi köçük ənənələrin mənafələri deyil, elə budur. Köçürmə osas etibarılı son vaxtlar Qafqaza, Türküstən diyarına və qırğızların məskunlaşdıqları sohra vilayətlərinə olmuşdur. Bütöv küləklərin və mülklərin xalqın köçürüldüyü başlıca məntəqələr bunlardır. Burada müsəlman və ya başqa əhalini rus əhalisi ilə assimiliyasiya etmək, başqa sözə desək, onları ruslaşdırmaq nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, mənə belə gəlir ki, bu monada da arzu öz məqsədiən çatmamışdır və mənfi nəticələrə gotirib çıxarımdır. Tamamilə tövbidi ki, köçük ənənələrin ev-əşlik salıqları yerlərin əhalisi onlara son dərəcə düşmənçilik hissisi ilə yanaşır, ona görə ki, son təkərləri onlarda həll olunur. Hökumətin və burada Dumada sağ təməyülli partiyaların nümayəndələrinin tokrif etdiyi osas tədbirlər onlarda yalnız bunlardır. Zənnimcə, nə bu, nə də o heç bir arzuolunan nəticə vəro bilməz və tamamilə mənfi nəticələrə gotirib çıxarıır. Buna görə də biz müsəlmanlar qotı əminlik ki, aqrar məsələnin az-çox qonaqtəbəxş hollı yalnız o zaman baş verəcəkdir ki, mülkiyyətin üzdonları müqəddəs əsasları sarsılıcaqdır. Axi mahiyyətə bu müqəddəs hüquqlar hansıldır? Bir müqəddəs hüquqlar neçə yaranmışdır - burada sollardan olan bir çox natiqələr bu barədə siza danışdır. Burada sizə dedilər ki, şübhəli müqəddəs hüququn yaranması üçün həqiqətən boşarıyyətin tam bir sıra müqəddəs hüquqları tapalanmışdır... Buna görə də toxunulmaz olan heç bir müqəddəs mülkiyyət hüququndan, əlbəttə ki, nə osas qanunlar nöqtəyi-nəzərindən, nə də ali odalat

nöqtəyi-nozorindən söhbət də gedə bilməz. Lakin xozino, udel torpaqları və bu kimi torpaqlar bir yana qalsın, prinsipcə xüsusi mülkiyyətin məcburi qaydada özgəninkiləşdirilmiş hüququnun, şübhəsin, töbəq edilməli olduğuna torəfdar çıxaraq, biz müsəlmanlar hər halda düşüñürük ki, özgəninkiləşdirme ədalətli qiymətləndirmə osasında həyata keçirilməlidir. Men hansı mülahizolor osasında belə bir qonaqtı golmoyımız üzərində sizin diqqətinizi dayandurmayaçağam: bu mülahizolor xalq azadlığı partiyasının nümayəndəsi conab Kutler torosundan ərolı sürülmiş mülahizolor ilə eynidir. Biz bu delillər ilə tam razılıq və düşüñürük ki, bu halda qiymətləndirmə tamamilə zəruridir. Lakin özgəninkiləşdirilmiş bi torpaqlar hara keçməlidir? Bu mənəda müsəlman qrupu hesab edir ki, özgəninkiləşdirilmiş torpaqlar ümumdüvlət torpaq fondunu deyil, hor bir vilayət hüdudlarında vilayət torpaq fondunu toşkil etməlidir, özi də torpaqdan istifadə hüquq yahniz müvafiq vilayətin hüdudlarında daimi yaşayış şoxslorə verilməlidir; hor bir müvafiq vilayətin hüdudlarında torpaqların bölüşüldürməsi, əhalinin yerləşdirilməsi məsəlesi isə on geniş demokratik prinsiplər osasında toşkil edilmiş vilayət özünündərə orqanlarının ixtiyarına verilməlidir. Conab xalq nümayəndəleri, müsəlman qrupunun bu məsələdə osas tutduğu ümumi prinsiplər bunlardır; lakin müsəlmanların maskunlaşdırılmış yerləri əsasən aid olan cəhətlər də var. Buna görə də mon mövzunun bu torəfinin üzərindən sükutla keçə bilmərom. Conab xalq nümayəndəli! Zaqafqaziyənin şərq hissəsində və ya Türküstəndə yaşayan şoxslorə siz nə qədər torpaq vəsənət də, nə qədər ki, əhali su ilə tomin olunmamışdır, bunun heç bir qiyməti yoxdur. Bu yerlərdən şoxsələri on vacib məsələ və hayat məsələsidir... Müsəlman qrupunun nöqtəyi-nozorincə, torpaq məsələsi qotı holl olunanadək köçürümöni dayandırmaq lazımdır. Müsəlman qrupunun burada Duma qarşısında boyan etməyi lazımi bildiyi ümumi prinsiplər, muddəələr bunlardır. Bu gün aqrar məsələnin hollı üçün komissiya seçiləcəkdir. Biz dorindən inanır və ümidi edirik ki, bu komissiya Dumaya məhz ele qanun layihəsi təqdim edəcəkdir ki, o, nohəyat, çoxmilyonlu kondiləri əsrlər boyu davam edən soñafat vəziyyətindən çıxarıcaq, iqfisadi rifah yoluна qoyaçaqdır və yahniz o zaman xalq nümayəndələri bu mənəda öz borclarını yerinə yetirirək, yaxud da, heç olmasa bu borcu yerinə yetirmək üçün bütün vasitələrdən istifadə edərək elə homin xalqın dostoyino ümidi bosloya bilərlər. (Mərkəzdən alışqlar).

Dövlət Duması. II çağırış.

Stenografik hesabatlar. II sessiya, SPB., 1907, I cild, sütun 1499-1505.

II çağırış, II sessiya, 24-cü iclas

9 aprel 1907-ci il

Aqrar məsələyə dair müzakirələr

Məhəmməd ağa Şahhtaxtinski (İrəvan quberniyası)

Dövlət Dumasında artıq bir neçə iclas orzında araşdırılan aqrar məsələnin mahiyyəti aşağıdakılardan ibarətdir: konditəsəfərlər üçün lazımlı torpağın böyük hissəsi mülkədarların, xozinonin, udel idarəsinin, Əlahozrot kabinetinin, monastırların və kilsələrin, qismən də biz müsəlmanların, vəqf idarələrinin, yəni məscidlərin olındır. Buna görə də yalnız əkinçilik omayı hesabına yaşıyan kondil əhalinin özünü doydurmaq üçün lazımlı qədər torpağı yoxdur. Buna görə də Rusiyada hazırkı aqrar böhərini belə müyyən etmək olar; qüdərlər və nüfuzlu olan məhdud sayı şoxslor əhalinin böyük bir hissəsinə doydurmaq üçün lazımlı torpağı öz əlinə keçirmişlər və xalqı yaşamaq imkanından möhrüm edirlər. Belə olan toqddirdən etməli? Azuqo ilə dolu olan anbarlar mövcud ola-ola xalqın achiq çökdiyi bir vaxtda nə etmək lazımdır, onu da etməliyik: torpağı öz şoxsi omayı ilə bəcərməyənlərin olindən almaq və bəcərmək üçün torpağı olmadığına görə achiq çökən xalqa vermək lazımdır. Deyirlər ki, mülkədarın torpağı onun mülkiyyətidir; oğur mülkədarın torpağı onun olindən alınsa, onda mülkiyyətin müqaddosluysi pozular və onda yunruq hüquq borgörələr ki, bu da comiyiyətin dağılmışına və modəniyyətin möhvini gotırıb çıxarır. Şoxson mon insan üçün şoxsi mülkiyyətin zoruriyyəti dərin inam hissi bəsliyir. Buna görə də mon xalq nümayəndələrinin o hissəsi ilə birləşdəmək ki, şoxsi sahibkar torpaqlarının məcburi şəkildə özgəninkiləşdirilməsini tolub edir, bir şortlo ki, bu, ovizi ödenilməkən, ədalətli qiymətləndirmə osasında həyata keçirilsən... Dövlət ədalətli qiymətə şoxsi sahibkar torpaqları məcburi qaydada özgəninkiləşdirmək hüququna malikdirmi? Axı dövlət domir yolları üçün torpaqları özgəninkiləşdirir. Domir yolları isə yalnız əhalinin bir hissəsinin horokotını yüngüllesdirmək üçün və yüksəkliklərə qədər daşınması üçün lazımdır. İndiki halda isə torpaq xalqın həyatını tomin etmək üçün lazımdır. Belə çıxır ki, dövlət məcburi qaydada ədalətli qiymətə torpaqları domir yolları üçün özgəninkiləşdirəndən qanuni horoket edir, homin torpaqları torpaqsız, cətiyacılıq olan kondilərin xeyrində, əhalinin böyük bir hissəsinə toşkil edən kondilərin xeyrində özgəninkiləşdirəndə isə qeyri-qanuni horoket edir. Bunu söylemək ona bərabərlikdən, dövlət üçün əhalinin horokotının rahatlığı və ya yüksəkliklərə qədər daşınması xalqın özünüñ varlığından daha qiymətlidir... Əlahozrot torosundan təsdiq

olunmuş 1870-ci il 14 may tarixli Əsasnaməyə görə mülkədar kəndlərindəki mülkədar torpaqları mövcud kəndlilər arasında pay şəklində bölünməşdir və xoçino tərofından heç bir kömək olmadan kəndlilərin öz vəsaiti ilə alımaq üçün nozordə tutulmuşdur. Bu torpaq paylarının qiyəmtəndləndirilməsini qanun verdi xadimlərin - momurların ixtiyarına buraxır. Canişin Şurasının 1880-ci il 15 may tarixli jurnalı bu qiyəmləndirmənin necə aparılması barədə nümunə verir. Torpaq payının dəyinərini qiyəmtəndləndirmədən əvvəl kəndlilərin hər il mülkədarlara ödədikləri natural mükəlləfiyyətin miqdardını müəyyənəlaşdırırmak lazımdır. Bu mükəlləfiyyəti müəyyənəlaşdırırmak üçün isə Canişin Şurasının adı çəkilən jurnalı momurlara belə bir tapşırıq verir: "Mükəlləfiyyətin məbləği torpağın gəliri ilə deyil, alıcıının ödəniş vasitələri ilə müəyyən edilir". Nəhayət, Əlahezərətin təsdiq etdiyi homin Əsasnamə kəndlilər öz torpaq paylarının nəinki bütöv cəmiyyətlə, həm də ayrıca, hər bir ev üçün ayrıca satın almağa imkan verir və onlara imkan verir ki, satınalma məbləğlərini hissələrlə ödəsinlər. Beləliklə, qanun quberniyamızın mülkədar torpağında yaşayış kəndlilərə imkan verir ki, istədikləri vaxt öz torpaqlarını satın alınsalar və buna görə torpağın dəyinərini deyil, bacardıqları qədər ödəsinlər, özü də onlar üçün rahat olan vaxtda ödəsinlər. Kəndlilər üçün bundan da əlavəsişlə şərait təsəvvür etmək çətindir. Buna baxmayaraq 1870-ci ildən bu günədək heç bir kəndli torpağı satın almamışdır. Bu onuna izah olunur ki, öz məhsulunun 4/30 hissəsini ayırmış kəndli üçün elə də ağır yük deyildir ki, bundan özünü xilas edib torpaq payının haqqını ödəmək üçün çox böyük bir məbləğdə vəsait tapmaq kimi bir işin altına girsin... Beləliklə, müsəlman Zaqafqaziyasının bizim diyarlarında torpaq sahiblərinin şoxsi hüquqlarının yaxşılaşdırılmasından səhbat də gedə bilməz, çünki bu mənada onların indiki vəziyyəti də tamamilə təmin olunmuşdur. Onların mükəlləfiyyətdən: İrəvan quberniyasında məhsulun 4/30 hissəsini, Yelisavetpol quberniyasında 1/10 hissəsini mülkədarlara ödəmək mükəlləfiyyətindən azad olunmasına gəldikdə isə kənd təsərrüfatının normal və uğurlu inkişafı məqsədilə çox yaxşı oları ki, dövlət kəndlilərə torpaq haqqını ödəməkdə kömək etsin, çünki onlar öz vəsaiti hesabına bunu edə bilməyəcəklər. O zaman kəndli öz məhsulunun indi mülkədarın xeyrinə ayırdığı bir hissəsinə öz təsərrüfatının yaxşılaşdırılmasına yönəldərdi...

Dövlət Duması. II çağırış.

Stenografik hesabatlar. II sessiya, SPB., 1907. I cild, sütun 1817-1823.

II çağırış, II sessiya, 26-ci iclas

12 aprel 1907-ci il

Aqrar məsələyə dair müzakirələr

Zeynal Zeynalov (Bakı quberniyası)

Cənab xalq nümayəndələri, biz kəndlilərə deyirlər ki, bizim torpağımız çoxdur, ona görə acları çökmir ki, torpağımız yoxdur, ona görə acları çökirik ki, biz bu torpağı becərə bilmirik. Digarları də bizi deyirlər ki, biz kəndlilər aclarından deyil, oyyaşlıdan ölüür, çünki biz çoxlu araq içirik. Əlbott, yaxşı oları ki, buna mən bir az başqa cür cavab verim. Biz kəndlilərin çoxlu torpağı olduğunu deyin şoxslor haqlı deyillər, onlar sadəcə olaraq bunu dork etmək istəmirler. Bizdə elə comiyyətlər var ki, bir qarış da torpağı yoxdur. Misal üçün, conablar, Yelisavetpol quberniyasının Qaryagin qazasının Mirzocamallı kəndini götürək. Bu comiyyət 1886-ci ildə 44 evdən ibarət idi və onun ixtiyarındakı torpaq xəzino torpaqları ididir; kəndlilər daim töycü və digər torpaq vergiləri öðyəirdilər, lakin onların heç vaxt bir parça da olsun torpağı olmamışdı və indi də yoxdur. Torpaq az olduğundan bu comiyyətin toxminon 10 evi 20-25 il bundan əvvəl Şuşa qazasının sərhədində mülkədar malikanəsinə köçmüdü. Bəs onlar bu mülkədar torpağında nə edirlər, orada necə yaşayırlar - bütün bunlar, əlbott, hamiya məlumdur. Bu comiyyət defolalar həkumət idarələrinə müraciət etmiş, Seyid Mahmudlu kəndinin yanından ildə 250-350 rubl icarəye verilən boş torpaq sahəsi olduğunu göstərmiş və homin boş sahəni ona ömürlük istifadə üçün veriləsimini xahiş etmişdi. Lakin onlar heç nə almamışdır. Biz kəndlilərin torpağı becərməyi bacarmadığımız barədə ikinci ittiham, conablar, belə cavab verirdim: biz kəndlilər torpağı necə becərə bilərik ki, bu il bizim olimizdə olan torpağın golon il də bizdə olacağımı bilmirik. Conablar, axı bə mümkün deyil. Mən sizə Bakı quberniyasından misal çəkim. Bu il kəndlilər torpağı becərirlər, golon il isə torpağı onların əlindən alır, Nobel comiyyətindən və ya başqa bir hissəsi satırlar; bəs yerdə nə qalır? Deyirlər ki, biz kəndlilər aclarından deyil, oyyaşlıdan ölüür. Buna mən, əlbott, belə cavab verirdim: oğur siz, conablar, haqlı olsaydınız onda hökumət "Lidvallar vo K'" deyilən şirkətin orzágına bir neçə yüz milyonlar xörcləməzdı; bu xərc, əlbott, buna deyil, başqa şey oçukıldı. İndi isə, conablar, ümumiyyətə torpaq mosolosunu keçirəm və bizim Bakı quberniyasının başqa quberniyalar ilə forqını izah edəcəyim. Birincisi, burada ümumiyyətə torpaq azdır. Büttövlükde Bakı quberniyasının əhalisi 1.046.000

nofordir. Bakı qozasında torpağı becoro bilən sakinlər 735.000 nofordır, evlərin sayı isə 95.000-dir, bizim kondilərin istifadə edə biləcəkləri torpaqlar isə cəmi 1.486.644 desyatindir. Bu torpaqlardan 285.000 desyatın mülkətlərə moxsusdur, sahibkar torpaqlarında yaşayan kondilər isə 125.000 desyatın torpaq moxsusdur. Yeridən qalır? Yalnız dövlət kondilərinə 1.068.434 desyatın. Əgər, canablar, hazırda olduğu kimi, mülkətlər torpaqlarını (285.000 desyatın) kondilərlə verməsək, aydındır ki, hor bir kondilya 2 desyatının qodur torpaq düşür. Görünür, 285.000 desyatın mülkətlər torpaqlarını kondilərlər vermək lazımdır. Bizim Bakı qozasında 735.000 adam olduğunu, evlərin isə sayıının 95.000 olduğunu görə siz deyə bilərsiniz ki, onların heç nə hamisini okincılıkla möşğul olmayıcaqdır. Əlbəttə, mon sizinlə razılaşacağam ki, 95.000 evdən, yoxın ki, yalnız 50.000-i okincılıkla möşğul olacaqdır. Deməli, toxminon 1.500.000 desyatın torpaq bu 50.000 kondilyo verilsə, horoyo toxminon 30 desyatın düşəcək. Bax buradan belə bir sual çıxır: bu 285.000 desyatın mülkətlər torpağını haradan götürüb kondilərlər verəsən? Bizim kondilərlər bu məsələyə baxıxırlar ki, onlar imkanları olsa bu torpağın haqqını onşuz da ödəyəcəklər... Aydındır ki, bizim kondilərlər bu məbləği ödəməyo imkani olmayacaq. Onda onların çarəsi nodır? Onların çarəsi budur ki, torpağı, əlbəttə, kondili-torpaq bankı vəsitsilə alınsınlar... Beləliklə, canablar, biz belə bir noticaya golink ki, bizim kondilərimiz mülkətlər torpaqlarının haqqını ödəməyi nə qodur istəsələr də, onlar bunu edə biləməyəcəklər. Buna görə də, onlar heç də demirlər ki, torpağı zorla alıb biza verin. Onlar yalnız bunu deyirlər ki, biz torpağı ala bilmirik, əgər biza torpaq vermək istəyirsinizsə və əgər Bakı quberniyası kondilərlərin yaşamasını istəyirsinizsə, onu biza ovozsız olaraq verin... Əgər sonayecilərə torpaq lazımdırsa, qeyd olaraq bu torpağı biziñdən alınsınlar. Siz isə, hökumət, bu işlərə müdaxilə edərək bizi möcəbur edirsiniz ki, soroncamımızda olan torpağı sonayecilərə verək. Nəyə görə biz kondilərlər istədikləri məbləğdə deyil, nefti sonayecilərin istədikləri məbləğdə razi olmağa bizi möcəbur edirsiniz? Bilmək lazımdır ki, cəmiyyət bu torpaqları verəndə onlardan birdəfəlik möhrum olacaqdır və buna görə də təzliklə Bakı qozası əhalisinin yarısı öz pay torpaqlarında yaşayacaqdır. Hazırda kondilərlər az qala bütünlüklo fəhləyə çevrilmişlər; vaxt ötəcək və fəhlə mühiştində onlara yer olmayacaqdır, çünki onlar o qodur çox olacaqlar ki, onları Allah bilsə haraya sürgün etmək lazımdır goləcəkdir. Axi heç də hor bir kondili, hor bir cəmiyyət könlüllü olaraq hor hansi başqa yero getmək istəmir. Bizim kondilərlər də bunu istəmirlər. Sabunçu, Balaxanı və Ramana kondilərlərdən almış torpaqlar, əlbəttə, neftiçian torpaqlarıdır. Burada onların bağları var idi, homin torpaqda

üzüm akılmışdı və bu torpaqlar toxminon 2.000 desyatın idi. Hesabatdan göründüyü kimi, bu bağların hor desyatının onlar ilə toxminon 100 rubl qazanc götürürdürlər, deməli adı çoxikon kondilərin kondiləri oradan ilə toxminon 200.000 rubl qazanc götürürdürlər. Hazırda bu torpaq hor hansi şəkildə ovozi ödenilmədən onların olundan alındığına görə onlar bundan möhrum olmuşlar, bu bağlara, bu üzümlüklərə görə onlara heç nə verməmişlər, onlar yoxsulluq içində yaşayırlar, onların qarovalıuluq etməkdən başqa çarələri qalmayıb, onlar yalnız qarovalıuluq edirlər. Bundan başqa, canablar, bizzət bu yaxınlarda többi qaz adlanan qaz aşkar edilmişdir. Böli, bu, Atəşgah deyilən yerde olmurdur. İlk dəfə bu qaz Bakı Neft Cəmiyyəti tərəfindən aşkar edilmişdir; sonra dövlət üç-dörd il bundan ovval 8-dək sahəni koşfiyyata vermişdir. Bu sahələrdən hor biri toxminon 37 ½ desyatın qodordur.

Bu yeri belə təsvir etmək olar: on dar yer - 2 verso qodordur, on geniş yer isə 4 verso qodordur, deməli, toxminon 24 kvadrat versi, yəni demək olar 2500 desyatın sahədir. Bu torpaqda kondilərlərin 2 000-dək qaz quyuşu deyilən quyuşu vardır. Bu quyuşulara toxminon 200 000 rubl xorclanmışdır. Bu quyuşuların kondilərlər többi qaz ahr, ohong bişir və homin vəsait hesabına yaşayırlar. Todricon bu quyuşuların olundan ahrılar və artıq kondilərlər yoxsun vəziyyətinə düşürlər, oradan qazana biləcəkləri xeyir onların olundan çıxır. Bax, bütün bu forqı gərərək kondilərimiz deyirlər: biz torpağın sohinden götürdüyüümüz faydanı odalotlu torpağın altından da götürməliyik. Bu onların günahı deyil ki, torpağın tokində ölkə üçün lazımlı olan qızıl vardır. Onlar bununla tamamilə razıdırırlar, lakin deyirlər ki, torpağın tokindən sız istifadə edin, torpaqın sohindən biziñ istifadə edə biləcəyimizi isə hor il biza verin. Bundan başqa bizo deyirildər ki, hökumət özünün bütün töbəsələrini cəni cür yanaşır, lakin bizzət, Bakı quberniyasında hor halda indiyədək belə bir şey yoxdur. Əgor misal üçün əhalinin tohsiliñi götürsək, görərlik ki, bizim Bakı qozasında Xalq Maarifi Nazirliyinin kond məktəblərinin sayı 20-dir. Bu məktəblər 13.281 rubl xorclanır. Bu məktəblərdə 420 nofor rus, 235 nofor erməni və cəmi 167 nəfər müsəlman töhsil alır. İbtidai kond məktəbi isə bizdə 8-dir. ...Böli, düzəldir, mon birinci məsələdən artıq bir qodur uzlaşlaşdım. Lakin mon yenə de torpaq məsəlesi barədə dənişəcəğəm. Bizim kondilərimiz torpağın haqqını ödəmək iqtidarındə deyillər. Onlara torpaq lazımdır və bu torpağı onlara hor hansi şəkildə ovozi ödenilmədən vermək lazımdır, çünki onlar ödəmək iqtidarındə deyillər. (Sağdan səs, istehza ilə: ohson.)

*Dövlət Duməsi. II çağırış.
Stenografiq hesabatlar. II sessiya, SPB., 1907, I cild, sütun 1955-1961.*

II çağırış, II sessiya, 33-cü iclas

4 may 1907-ci il

**Xalq təhsili üzrə komissiyanın seçilməsinə
dair müzakirələr**

Mustafa Mahmudov (Bakı quberniyası)

... Xalq maarifi naziri, - mon də onu ilk vaxtlar üçün belə adlandırmı, - (Alqışlar) öz nitqində, doğrusu, bütün xalqları sadaladı, bütün xalqları faiz nisbotında sadaladı, lakin cini zamanda 20 milyonluq müsəlman əhalisinin üstündən sükütlə keçdi - yaqın ki, öz qeydlərində göstərilən faiz nisbotine görə utandığınından belə etdi (Alqışlar)... Mon əminim, mon çox əminim ki, onu yalnız həya hissə saxladı, yoxsa o heç cür 20 milyonluq müsəlman əhalisinin üstündən sükütlə keçə bilməzdi. Sözlərimi təsdiqləmək üçün mon 80-ci illərdən bu vaxtədək Rusiya imperiyasının bizo, müsəlman əhalisini münasibətə Xalq Maarifi Nazirliyinin münasibətini səciyyələndirmək istəyirəm. Söyümdən ondan başlayım ki, cənablar, biz müsəlmanlar, biz müsəlman mülliimləri Xalq Maarifi Nazirliyinin gözündə qadınlardan da aşağıda durmuşuq... (Guiliq). Qadın mülliimlər orta məktəblərdə dərs demək hüququna malikdirlər, müsəlman kişi mülliimlərinin isə orta məktəblərə yolu bağdır... (Alqışlar). İndi özünüz fikir verin, bizim voziyətəmiz necədir. Bizim üçün no qədər heyvə və tövəcüb doğursa da, Xalq Maarifi Nazirliyi üçün no qədər başçılığı gotirməsə də, biz müsəlman kişi mülliimlərini insan loyاقatından, xalq təhsili sahəsində bu vo ya digər vəzifə tutmaq hüququndan məhrum olan xüsusi bir töbəqəye ayırmışlar. Müsəlman əhalisi arasında xalq məktəblərinə göldükdə isə bir şeyi deyərdim: Rusiya imperiyasının bütün guşalarında xalq məktəblərinin açılmasına yərboyledən tolob olunduğu, xahiş edildiyi bər vaxtla, Xalq Maarifi Nazirliyinin müsəlman əhalisi arasında bu məktəblərə boşdur. Soruşur, niyə? Axu bi qəribəd, neca ola bilər? Deyim ki, bu təkcə monim sözlərim deyil, bu bir faktdır vo bunu xalq maarifi nazirinin özü də deyə bilər. Nə üçün yerli əhali, yerli müsəlman əhalisi arasında nazirlik məktəbləri boşdur? Ona görə boşdur ki, müqoddəs olan, insanı olan no varsa hor şey bu nazirlik məktəblərindən konar edilmişdir, orada heç bir müqaddəs şey qalmamışdır (Alqışlar). Bir daha sözümüz əsaslıdırmaq üçün deyim ki, azadlıq horakatının son illərindəkibiz müsəlmanları, biz müsəlman mülliimlərinin bütün todris müəssisələrində təqib edirdilər, karselərə salırdılar, coşaldırdılar, bayram günlərində yalnız ona görə mözuniyyətdən məhrum edirdilər ki, bizlərən kimə öz hommazħab yoldaşı ilə öz ana dilində danışmaq kimi ehtiyatlılıq yol vermişdir. (Şülgin yerində: Əgər sizə yalnız rusca danışmağı

öyrədirdilərə, bos siz niyo belo pis damşırsınız? Səs: sakit). Xalq maarifi nazirin, doğrusu, öz qanun layihəsində mülliiminə mövaciətin artırılması barədə danışır. Bu artırımıya onun foaliyyətini yüksəltmək vasitəsi kimi, mülliimin foaliyyətinin möhsuldarlığını torəm etmək vasitəsi kimi baxır. Mon ona etiraz edirəm. Xalq mülliimləri 8 rubla da xidmət etmişlər, xalq mülliimləri 25 rubla da xidmət etmişlər, lakin xidmət etmişlər vo onların üzərində qoyulmuş borcu vicedanla yerinə yetirmişlər. Sizin artırmanız onları xilas etməyocok, sizin artırmanız xalq məktəbinə, xalq hayatı canlandırımayacaq, onları yalnız sorbost toşöbbüs vo sorbost tofəkkür, on aza, todris müəssisələrində sorbost tofəkkür xilas edəcəkdir (Alqışlar). Polşa kolosu nümayəndəsinin acınacaqlı voziyətə haqqında, sərf siyasi münasibət haqqında, todris idarəsindən daxil olan sərf siyasi sənədlər haqqında bayanat yerli xalqların məktəblərində, yerli xalqların əhaliyi arasında müşahidə olunan doğşotlar ilə müşayisədə çox sənək görürür. Mon artıq bundan əvvəl dedim ki, yerli müsəlman əhalisinin məktəblərində müqəddəs olan no varsa hor şey konar edilmişdir, ana dili konar edilmişdir. Müsəlman əhaliyi arasında Xalq Maarifi Nazirliyinin ibtidai məktəblərindən ana dilinin konarlaşdırılmasının noticələri necədir? Ana dili konarlaşdırılaq üzənənraq "lal metod" tətbiq edilmişdir. Həmin metoda görə, mülliim rus dilində bu vo ya digər şeyi, hətta hor hansı bir mürçərədə möfhümə necə istəsə izah etməlidir. Bozən da xalq mülliimi çox gülincə voziyətə düşür. Mülliim, mosolən, "it hürű" köləməsinin monasını izah etmək üçün sinifdə it kimi hürməli, sonra isə soruşmalıdır: "İndi deyin görək mon no etdim?" (Səslər: ohson! Alqışlar). Özü do mülliim bir saatlıq dərs orzında heç bir məqsədə nail ol aila bildir, sağırdır isə o toossuratalı atırlırlar ki, mülliim it kimi hürə. Xalq maarifi naziri Dumaya seçmək üçün toklıf etdiyi komissiyaya böyük ümidiłər boşloyır. Əgər Duma komissiyani seçsə, şübhəsiz ki, seçəcəkdir, onda mon əminim, çox əminim ki, Xalq Maarifi Nazirliyi torofindən irolı sürülmüş qanun layihəsinin bu komissiyada yalnız kötüləri qalacaqdır, cünki mon vo biz hamımız actı tocrubimizdən əmin ki, Xalq Maarifi Nazirliyinin istədiyi möbələğ özünün birbaşa təyinatı ovozıno, yoni xalqın tohsilinə xərclənmək ovozıno elo həmin Xalq Maarifi Nazirliyinin mülahizəsi ilə todris müəssisəsi nozdində hor hansı bir camasıxarananın toşkilinə gedir. Mon əminim ki, Dövlət Dumasi Xalq Maarifi Nazirliyini bildirocəkdir ki, ona bir damla da etməd göstərmir, Dövlət Dumasi nəinki 5-6 milyonun, hətta 5-6 qopyiyn vo bu nazirliyin səroncamına verilməsinə imtiyə edəcəkdir, no qədər ki, Dövlət Dumasi əmin deyildikdən, bu möbələğ xalq nümayəndələrinin, xalqın səroncamına keçəcəkdir vo xalq özü, öz irədəsi vo mülahizəsi ilə bu möbələğ xalqın cəhiyəclarına xorclayıcəkdir. Monim son sözüm bundan ibarət olacaqdır ki, roqomları rohbor

tutaraq sizin diqqətinizi Xalq Maarifi Nazirliyinin Zaqafqaziyaya münasibətinə calb edim. Rus dövləti Zaqafqaziyada hər il polis mühafizosunun saxlanmasıma 2.361.460 rubl, xalq tohsilino iso yalnız 114.000 rubl xorçloyır. Bu iki rəqəmdən siz görüşünüz ki, Xalq Maarifi Nazirliyinin Qaflaza münasibəti necədir. Rus dövləti həbsxanaların tikintisini və saxlanmasına etap mülkollofiyyətinə hər il 102.646 rubl xorçloyır, bu yalnız mətbusuların etapına həbsxanaların tikintisini xorclənən pulsudur, xalq tohsilino iso 114.000 rubl xorçloyır. Nazirlik tərəfindən irolı sərslülmüş qanun layihəsi ibtidai tohsilin ümumiyyətini göstərir. Biz qaflazlıları ibtidai tohsilin ümumiyyəti razı salır. Biz ümumi "icbar" ibtidai tohsil üzərində mütləq tokid edəcək, bunu xahiş edəcək, bu məsələ üzrə öz qanun layihəmizi Dövlət Duması tərəfindən seçilmiş komissiyaya təqdim edərək bu barədə danışacaqı. (Söldən alqışlar).

Dövlət Duması. II çağırış.

Stenografik hesabatlar. II sessiya, SPB., 1907, II cild, sütun 163-166.

**II çağırış, II sessiya, 46-ci İclas
24 may 1907-ci II**

**Quberniya idarəsinin üzvü Kleşinskinin qatılı ilə əlaqədar
müvəqqəti general-qubernator Bauer tərəfindən Yelisavetpol
şəhərinin müsəlman əhalisinin cərimə olunması haqqında
sorğuya dair müzakirələr**

Xəlil bəy Xasmammadov (Yelisavetpol guberniyası)

Cənab xalq nümayəndəli. Bu sorğunun faktiki sobobları heç də mürokkəh deyildir və aşağıdakılardan ibarətdir: bu il aprelin sonlarında Yelisavetpol şəhərində quberniya idarəsinin kəndli işləri üzrə üzvü Kleşinski qotlo yetirilmişdir. Bu qotl gecə saat 2-də naməlum şoxs torəfindən töredilmişdir. Mərhüm Kleşinski içtimai yığıncaqdan evo qaydırıb şəhərin müsəlmanlar yaşayan hissəsində yerləşən monzilinin giriş qapısına yaxınlaşanda onu qotlo yetirmişlər. Belə bir sərətdən baş vermiş qotl osas vermişdir ki, Yelisavetpolun müvəqqəti general-qubernatoru Bauer şəhərinin müsəlman əhalisini 3.000 rubl mobloğında coriməyərək, öz soroncamının icrası barədə tacili göstərisi versin. Corima olunduqlarından xəbor tutan müsəlmanlar corimoni adələtsiz və qeyri-qanuni logy olunmasını xahiş etmişlər. General Bauer onlara cavab vermişdir ki, müsəlmanları ona görə coriməyib ki, bu qotl şəhərin müsəlmanlar yaşayan

hissəsində baş vermişdir, guya müsəlmanlar qatılı gizlədxirlər, qatıl öz cinayotkar niyyətini bu və ya digər şəkildə həyata keçirmək üçün bu cinayeti törətməzdən hələ xeyli əvvəl şəhərin müsəlmanlar yaşayışın həssasında yaşaması imiş vo iki ay bundan əvvəl o, xəfiyyə polisinin agenti Loladzenin qotlinə görə şəhərin ərəmoni əhalisini də corimo etmişdir. General Bauerin gotirdiyi dolilləri tohif edərək mon bildirməyi öz borcum hesab edir ki, Kleşinskiin qotlinin töredildiyi şəhərin müsəlmanlar yaşayışın hissəsi deyilən yerdə teke müsəlmanlar deyil, başqa milətlər də moskunlaşmışlar. Kleşinskiin qotlunda toqsırlondırılmış şoxs no inzibati təhqiqtə, no da ilkin istintaq ilə holo aşkar edilməmişdir və qatılıñ cozaclarla dərhal olub. Əhali arasındandır hor hansı birisi ilə olaqası müyyəyon edilməmişdir. Loladzenin qotlinə görə şəhərin ərəmoni əhalisini də toxminon 8.000 rubl mobloğında corimo oluması barədə general-qubernatorun dediklorunu goldikdə iso, mon indi bu barədə, albəttə, heç no deməyocym. Hazırkı sorğuya cavab alanda biz bu barədə danışarıq. İndi mon yalnız onu deyo bilərəm ki, biz bu corimoni də qeyri-qanuni inzibati özbaşnalıq hesab edirik. Beləliklə, conab xalq nümayəndələri, gördüyüünüz kimi, general Bauer tərəfindən corimo qoyulması üçün osas faktiki məlumatlar deyil, heç bir dəlihə osaslanmamış boş sözlərdə... Bizim qanunvericilik müyyəyon şoxsların hüquq pozuntusuna görə mosuliyyətdən damışır. Bu aydınlaşdır, cünki bu, qanunvericiliyimiz tərəfindən qobul edilmiş ümumi princip uyğundur. Qanunvericilikdə belə bir mütləq şort vardır ki, hor cür coza fərdidir, yəni yalnız hüquq pozuntusuna yol vermiş müyyəyon şoxslar cozaya moruz qalırlar. Qanunvericiliyimiz hüquq pozuntusuna görə qrup halında mosuliyyəti tanımır. Əgər bu belədir, onda mon general-qubernator Bauerden soruşardım ki, Kleşinskiin qotlini kim töredmişdir? Əgər o desə, bildirə ki, qatıl aşkar edilməmişdir, qotlin əhali ilə olaqası müyyəyon edilməmişdir, belə olan toqdirədə monim ixtiyarım var deyim ki, onun horakotu - şəhərin 20 minlik bütün müsəlman əhalisinin cozaclarla dərhal qanuna ziddir. Hörmətli xalq nümayəndələri, biz buraya qanunvericilik işi üçün çağırılmışıq, lakin qanunu qorumaq, xüsusun do qanuna daha çox omol etmək vəzifəsi - daşıyan hakimiyyət tərəfindən qanun pozularkən onu qorumaq bizim üzərimizə düşür. Komissiya bu sorğuya baxaraq onu düzgün hesab edir və Dövlət Dumasına təklif edir ki, aşağıdakı sorğu ilə Nazirlər Şurası sədrinə müraciət etsin: Yelisavetpolun müvəqqəti general-qubernatoru Bauerin yuxarıda göstərilən qeyri-qanuni horakotlarından xobordardırı və əhalini bu özbaşnalıdan xilas etmək üçün hansı tədbirləri görmək barədə düşünür?

Dövlət Duması. II çağırış.

Stenografik hesabatlar. II sessiya, SPB., 1907, II cild, sütun 1138-1141.

Fatəli xan Xoyski (Yelisavetpol guberniyası)

Hörmətli xalq nümayəndələri, biz çox gözəl başa düşürük ki, başdan-başa fəvqələdə və horbi osasnamələr ilə idarə olunan bəzim Rusiyada inzibati hakimiyyətin hərəkətlərinin qanuniliyi və qeyri-qanuniliyi barədə danişmaq son dərəcə çotındır. General-qubernatorlar öz rayonlarının hüdudlarında özlərini demək olar qeyri-məhdud solahiyətlərə malik hakim kimi aparır və istidikləri kimi hərəkət edir, heç bir qanun ilə hesablaşmırlar; onlar düşünür-lər ki, qanunlar onlar üçün yazılmamışdır. Lakin buna baxmayaq bəzim qanunvericiliyimizdə müəyyən hədlər, çörçivələr qoyur ki, bunları bu general-qubernatorlar da, qeyri-məhdud solahiyətlərə malik bəhakimlər do aşmamalıdır. Buna baxmayaq onlar bu sorhədləri keçirir, hoyasızlıqla tapdalarıylar. Bunu onlar ona görə etmirlər ki, solahiyətlərinin haradə bitdiyini bilmirlər; onlar bunu öksər hallarda tam əmin olaraq edirlər ki, hər cür hərəkətlərinə ali hakimiyyət haqq qazandıraqdır. Əvvəlkilər sorğularda biz buna kifayət qədər əmin olduğunu. Siz Moskvadan general-qubernatoru Gerşelmanın qeyri-qanuni hərəkətləri barədə cəitmişiniz. Bu hərəkətlər ali hakimiyyəti orqanları tam haqq qazandırlırlar. Bütün general-qubernatorların qeyri-qanuni hərəkətləri barədə no qədər sorgular versək də, şübhəsiz ki, bu hərəkətlərə hakimiyyətin ali nümayəndələrinin izahatlarında haqq qazandırılacaq, guya tam osas tapılacaqdır. Ancaq məsələ bunda deyil. Bəzim üçün, xalq nümayəndələri üçün hökumət nümayəndələrinin ne cavab verəcəyi vacib deyil, vacib olan odur ki, hökumətin qeyri-qanuni hərəkətlərinin hər bir təzahürünə diqqət yetirək və qanunların necə açıq-əşkar pozulduğunu xalqa göstərək. Bu sorğunun da aslında mənəvi əhəmiyyəti vardır - Yelisavetpol general-qubernatorunun açıq-əşkar qeyri-qanuni hərəkətlərini göstərmək. Bir və ya iki nəfər torəfından törədilmiş və hotta hənsi şəxslər torəfından törədildiyi məlum olmayan cinayətə görə şəhərin əhalisinin məlum hissəsinə ümumi məsuliyyətə moruz qoyan qərar no deməkdir! Hökumətin agentləri qanunvericiliyimzdə əhalinin qrup halında məsuliyyətin müəyyən edən maddələri no qədər axtarşalar da tapmayaçaqlar və bu hüquq hotta müvəqqəti general-qubernatorlara da verilməmişdir. Doğrudur, onlar möcburi qərarlar vermək hüququna malikdirlər - mənəndən əvvəl çıxış edən natiq bi barədə danişdi, - lakin bu möcburi qərarlar qanun hüdudlarında olmalıdır və heç vəchil qanuna zidd çıxmamalıdır. Axi qanun nodır? Qanun qanunvericilik idarələrindən keçmiş və Monarxin sanksiyasını almış normadır, möcburi qərarlar isə hakimiyyəti orqanları torəfindən verilir. Necə ola bilər ki, hakimiyyət qanunu pozan,

qanuna zidd çıxan normalar qəbul etsin? Əlbottə, belə möcburi qərarlar olmamalıdır və onlar qotiyən yolverilməzdir. Lakin belə möcburi qərarlar verilir və bu qərarlar hor hənsi bir şəxs torəfindən törədilmiş cinayətə görə bütün əhalini cərimələməyə imkan verir. No mon, no do, güman edirəm, işə düzgün yanaşan heç kim deyə bilməz ki, bu qərar qanuni sayıla bilər. Şübhə yoxdur ki, qərar tamamilə qeyri-qanunidir, son dərəcə hiddət doğurur və hor bir belə hərəkət Dövlət Duması torəfindən göstəriləməlidir. Belə qeyri-qanuni hərəkətlərə no qədər haqq qazandırsalar da, biz hor dofta deməliyik ki, biz bunlara heç bir halda dözə bilmərik və bu hərəkətlər bizim gözümüzzdə qanunun tapdalanması kimi qalacaqdır. İndi, əlbottə, hökumətin səsi daha güclü çıxır, biz ona qarşı gücsüzük, lakin no vaxtsa belə bir möqəm yetişə bilər ki, hoqiqətin səsi, xalq nümayəndələrinin səsi bu cür sosləri batırsın, cünki bu soslər yalan mənbədən golur. (*Mərkəzən alqışlar*).

*Dövlət Duması. II çağırış.
Stenografik hesabatlar. II sessiya, SPB., 1907, II cild, sütun 1142-1143.*

**II çağırış, II sessiya, 50-ci iclas
29 may 1907-ci il
Yerli məhkəmənin İslahatı barədə qanun layihəsinə
dair müzakirələr**

Fatəli xan Xoyski (Yelisavetpol quberniyası)

Cənablar, mon yerli məhkəmə haqqında Duma komissiyasının məruzəsi ilə tanış olarkən hor bir insana xas olan cəqizm hissə ilə böyük maraqla orada cəlo sohifələr axtanırdım ki, deyilsən: bu xeyirxah İslahat, ola bilsin, bəzi doyişikliklər və olavələr ilə imperiyamın bütün məkanında tətbiq olunur. Lakin, toosüs kİ, ümildilərin özünü doğrultmadı. İstidiklərinin əvvəzində mon bir neçə soñ tapdım ki, orada deyilir: zəmstvo olmayan quberniyalarda bu İslahatın həyatı keçirilməsi yerli özünüdürərinin tətbiqindən sonra nozordu tutulur. Moni bu son dərəcə tövəcübləndirir və mon hor şəyden əvvəl məruzənin bu bondı üzərinə sizin diqqətinizi bir neçə doqquzluq colb etməliyim. Nazirliyin irolu sürdüyü qanun layihəsi torəfindən belə bir nöqtəyə-nozor monim üçün aydındır. Bizzo, ucqarların əhalisinə homişə aydın olmuşdur ki, bürokratik osaslar üzərində təşkil olunmuş hökumətimiz homişə ucqarları unutmuşdur; ucqarlarla istismar obyekti kimi baxmışdır, ucqarların sakinlərinə kifayət qədər qoriba və hotta bir qədər tohqıramız olan "ozgo xalq" adı

vermişdir. Bu "özgə xalqlann" iso yalnız müyyəyon vozifələri vardır, lakin başqa əhali ilə borabər hüquqlara malik deyilərlər (*Alqışlar*). Hökumət torosından belə münasibət, mon deyirəm, tam aydınndır, o sobobdon ki, yerli cəmiyyəti birgə yaşayışın belə formalanna hor hansı çağınş, - orada yerli sakinlər öz həyatlarını qurmaqda istirak edə bilerlər, - şübhəsiz ki, cəmiyyətin şürrunu və hüquq şürrunu gücləndirir və cəmiyyətdə öz mülki və siyasi hüquqlarını getdikcə daha çox genişləndirmək arzusunu oyadır. Bu nöqtəyi-nəzərdən, mon deyirəm, hökumət üçün, əlbəttə, mərkəzi quberniyalarda tətbiq edilən islahatlardan ucqarları möhrum etmək daha sərfli və daha yaxşıdır. Lakin moni son dərəcə həyətindənəndir odur ki, Duma komissiyası da belə bir mövqə, mon deyordim ki, bürokratik mövqə tutur. Bunun üçün əslində hansı osaslar vardır? Duma komissiyası bunu onunla əssləndür ki, orada zəmstvo özünüdürəsi tətbiq olunmamışdır, zəmstvo idarələri yoxdur və barışdıcı hakimlərin seçkiləri yalnız mərkəzi quberniyalarda olan yerli özünüdürər orqanları torosından həyata keçirilənləridir. Lakin Duma komissiyasının özü da deyir ki, əgər yerli məhkəmənin islahatı bu özünüdürər orqanlarının demokratik əsaslı islahatından əvvəl həyata keçirilse, xüsusi kollegiallar təsis ediləcək və həmin kollegialarda barışdıcı hakimlər seçiləcəklər. Mon Duma komissiyasının moruzqasından soruşturma istərdim, ne üçün o belə düşüñür ki, zəmstvo özünüdürəsi olmayan quberniyalarda belə kollegialalar yaratmaq olmaz? Nə üçün zəmstvo özünüdürəsi olmayan quberniyalar, indiki halda mərkəzi quberniyalar üçün nozorda tutulduğu kimi, barışdıcı hakimlər seçə bilən belə təşkilatları təsis edə biləməzlər? Bu delil menə heç bir seyə əsaslanmayan dolu kimi görünür və heç bir hörmətə layiq deyildir. Əgər yerli məhkəmə ilə zəmstvo özünüdürər orqanları arasında qırılmaz, six əlaqə olsaydı, əgor onlardan biri digəri olmadan fəaliyyət göstərə biləməsydi, mon bunu başa düşürüm. Lakin hoqiqət desək, mon zəmstvo ilə məhkəmə arasında heç bir üzvi əlaqə görmürəm: zəmstvo özü üçün, yerli məhkəmə də özü üçün mövcuddur... Biza ucqarlarında zəmstvonun tətbiqindən sonra seçkili məhkəmənin tətbiqini vəd edirlər. Beli, biz bu vədləri çoxdan eşidirik. Həlo bir neçə on il bundan əvvəl bize zəmstvo tətbiq ediləcəyini vəd edirdilər. Biz iso əbas yero gözlayırıq və zəmstvonun tətbiq ediləcəyi o xoşbəxt gənű, yəqin ki, görməyəcəyik. 1864-cü il islahatı tətbiq edilərkən bunun ucqarlarında da tam həcmində həyata keçiriləcəyini bizo vəd etmişdilər. Mərkəzi quberniyalarda bu islahatın tətbiq olunmasından artıq 45 il keçir və həlo də biz onu gözlayırıq. Ucqarlarında, on azı Qafqazda no andlı iclasçıları olan məhkəmələr, no seçkili barışdıcı hakimlər var. Mübahisə etmirəm, qismən Duma komissiyası ilə razıyam ki, ucqarlarında yerli məhkəmənin tətbiqi bir qədər çatınlı doğurur. Mərkəzi quberniyalara nisbetən

burada onun tətbiqi qat-qat çotindir. Tutaq ki, orada hor bir quberniyamız öz xüsusiyyətləri, ola biler, müyyəyon, müstəsən birgoyaşış formaları vardır ki, bunları da nezər almaq lazımdır. Lakin müyyəyon çotinliklərin mövcuduluğu islahatın qeyri-müyyəyon uzaq mündədə toxiro salımması üçün osas ola bilmez. Biz razıyiq ki, müyyəyon çotinliklər vardır, lakin komissiya da elo onun içindür ki, imperiyanın müxtəlisf yerlərindən onun tərkibinə daxil olan şoxşorlu röylerini dinişsin və buna uyğun olaraq elo qanun layihələri və qanunlar hazırlanıb, bunların əsasında ucqarlarında yerli məhkəmə tətbiq edilsin. Beləliklə, Duma komissiyasının yuxarıda göstərilən mülahizələrinin heç biri monim üçün inandırıcı deyildir, əksinə, belə bir qotı qonaqtı golmok olur ki, yerli məhkəmə imperiyanın bütün məkanında cyni zamanda tətbiq oluna bilər. Doğrudan da yeni müükolləfiyyətlər, yeni vergilər tətbiq olunanda bizo demirər ki, gözloyin, biz yalnız zəmstvo quberniyalarında bunları tətbiq edirik, sizo iso sonralar şamil edəcəyik. Yeni vergilər hor yerdə cyni zamanda tətbiq olunur və hotta mərkəzi quberniyalara nisbetən bizim üzərimizə daha çox vergi qoyulur. Belə olan halda nə üçün mövcud birgoyaşış formaları daha yaxşı formalar ilə döyişən xeyrixaş islahatlardan səhəb gedəndə bizo deyirər: siz gözloyo bilorsınız mı? (*Alqışlar*). Zənnimcə, Dövlət Duması bu mövqeni toqdir edə bilməz. Bumlar monim cürazımın birinci bəndində aiddir. Daha sonra mon diqqətinizi sohv hesab etdiyim başqa bir məsələ üzərinə də colb etmək istərdim. Duma komissiyası meruzonun ikinci bəndində deyir ki, barışdıcı hakimlər hökmən yerli sakinlərdən seçilir. Mon bunuluna razılaşa bilərəm. Hom də ona görə ki, komissiyanın özü də "yerli sakin" məşhənumu müyyəyon etmər və bunu sonralar müyyəyon etmək hüququnu özündə saxlayır. Doğrudanmı biz bununla razılaşa bilər? Doğrudanmı bu prinsipin mözmununun nodon ibarət olduğunu bilmədən biz belə bir məlum prinsip qoya bilərik? Bizo deyirər: məsolonu elo həll edin ki, barışdıcı hakim yerli sakinlərdən seçilsin, yerli sakinin kim olduğunu iso sonra deyəcəyik. Monəcə, belə nöqtəyi-nəzər qotıyyət yolverilməzdür. Əgər "yerli sakin" məşhənumu dəqiq müyyəyon edilsəydi, biz, bətəhor razılığla golordik, lakin bi halda ki, bu müyyəyon edilməmişdir, gümən etməyə haqqımız var ki, bu məşhənum, ola bilər, son dərəcə möhdudlaşdırılmışın. Yerli sakin nə deməkdir? Müyyəyon quberniyasının, müyyəyon vilayətin, diyərin sakin? Belə dedikdə no başa düşüllür? O, oturaq həyata keçirməlidir, yoxsa müyyəyon quberniyada qeydiyyatı olmalıdır? Bu barədə moruzədə bir keləmə də deyilmir. Buna görə də mon deyirəm ki, bu məşhənum tamamilə çıxarılmışdır. Moruzədə bu prinsipə haqq qazandırmaq üçün belə bir mülahizə yürüdüllür ki, yerli sakin əhalinin möşət və həyət şəraiti ilə dəha yaxından tanışdır, onun mənəviiyyəti və adət-ənənələri ilə dəha yaxından tanışdır, yerli

ohaşının maraq dairəsinə daha çox daxildir. Buna görə də o, yerli cəmiyyəti tərəfindən böyük etimadə malik olacaqdır. Lakin icazə verin deym, əgər hətta müvafiq cəmiyyət tərəfindən yerli sakin seçilmişə, bu o deməkdir ki, cəmiyyət ona etibar etmir? Hansı etimadsızlıqdan səhbat gedə biler? Mən belə bir tətbiqi başa düşürəm ki, səhbat hakimlərin təyin olunmasından, onların başqa şəxslər tərəfindən təyin olunmasından gedir, hakim yerli adam olmalıdır. Ancaq biz onları özümənseqəndə, - aydınlaşdır ki, biz heç yerli sakin olmama da, etimad göstərdiyimiz şəxsi seçəcəyik. Etimad göstəriləməyən şəxs seçile bilməz. Mənə belə gəlir ki, bu o qədər aydınlaşdır ki, golmə adama nisbətən yerli sakino daha böyük etimad göstəriçəcəyindən danışmağa bəlkə də əsas yoxdur. Nə üçün müyyən zaman orzında müyyən yerde yaşamanı şəxs müyyən yerde son illər yaşayın şəxso nisbətən yerin hüquqlarından, adət-onanalarından və həyat şəraitindən dəha zə xəbərdar olacaqdır? Ola bilər ki, birinci üçün müvafiq cəmiyyətin maraq dairəsi müyyən dövrədən müvafiq yerde yaşamış şəxse nisbətən dəha əzizidir. Yerli hakimin seçilməli olduğu şəxslər dairesinin məhdudlaşdırılması həm də praktik cəhətdən çatınlıq yaradır. Əgər Rusiya höqiqətində yalnız ziyanlı şəxslərdən ibarət bir dövlət olsayıdı, onda bununla razılışmaq olardı. Lakin biz biliyik ki, hor bir yerde müyyən şəxslər kontingenti var ki, onların arasında seçmək olar. Əgər biz rayonu bir qubemə ilə məhdudlaşdırırsaq, ola bilər, orada təhsil senzinq malik kifayət qədər şəxs tapılmasın. Bizi dənənən, dənənən tələb edəcəkler var ki, orada ziyanlı şəxs az tapılır. Buna görə də əgər "yerli sakin" məfhumunu məhdudlaşdırırsaq, seçmək üçün belə şəxslər tapılmayaçaq. Seçiminin bütün layihələrinə lizum yoxdur, halbuki bu, yerli məhkəmə haqqında qanun layihəsində artıq sıxıntı, artıq yüksək yaradır. Bu, conab xalq nümayəndləri, daha bir arzuolunmaz nəticəyə gətirib çıxar: siz şəxslər dairesini məhdudlaşdırmaqla barışdırıcı hakim vəzifələrinin molum sinfə məxsus şəxslər tərəfindən tutulmasına şərait yaradırsınız. Bunu etiraf etməliyik ki, kəndlilərə və dövlətin başqa ünsürlərinə nisbətən zadəganlar on aži inyidək dəha ziyanlı olan bir sınıfıdır. Şübhəsiz ki, siz elə bir veziyət yaradacaqsınız ki, qanunun özü cəmiyyəti başqa şəxsləri, ola bilsin, onun üçün dəha münasib olan şəxsləri deyil, məhz bələ məlumat dairədən olan şəxsləri seçməyə vədar edəcəkdir. Mən deyirəm ki, bütün bu məddəalardan elə qonaqtər olmək olar ki, barışdırıcı hakim seçilo biləcək şəxslər dairesini bəzədən şəkildə məhdudlaşdırmağa qotiyən ehtiyac yoxdur və bu, məqsədən yoxdur deyildir. Daha sonra, başqa bir məsələdə Duma komissiyasının nöqtəyi-nəzəri, mənə belə gəlir ki, heç də tam düzgün deyildir. Mən barışdırıcı hakimlərin seçildikləri məddəti nəzərdə tuturam. Bu halda mən adlıyyo nazirinin rəyi ilə razılaşmalyam. O, hakimləri dəha

uzun müddətə seçməyi teklif edirdi. O, 6 illiyo seçməyi teklif edirdi, lakin, olbotta, 5 il ilə də kifayətlənmək olar. Hər halda üçillik müddət mono çox az görünür. Mən bu mülahizələri osas götürürəm ki, üçillik müddətə səz, ola bilər, həmin vozifələrin tutulmasına arzuolunan şəxsləri colb edə bilməyəcəksiniz. Höqiqətən də, kifayət qədər biliyik malik olan və ola bilsin, özünüt müyyəyon məşğulliyəti olan adam 3 ilən sonra yenidən seçiləcəyin omini olmasa, çətin ki, 3 il müddətində özünüt artıq mövcud həyat şəraitini buraxmağa risk edir. Barışdırıcı hakimlərin gölöcoyinə tominat verilməməsi başqa bir hal, dəha çox arzuolunmaz bir hal da yarada bilər – onların müstəqilliyi olmaz. Onlar istoristəməz az-çox nüfuzlu şəxslərin hüsn-roğbatını qazanmağa çalışacaqlar ki, bu cəhət də, mən deyərdim, şübhəsiz ki, hakimlərin müstəqilliyini sarsıdaq. Daha sonra, psixoloji mülahizələr də nəzərdən qaçırmıq olmaz. Axi çox qısa müddətə seçəcəklirin özürləri deşkilərə dərhal səhlonkar və dəha chiyatıtsatz yanaşacaq və ümidi edəcəkler ki, bu, çox çökəcməyəcəkdir, biz özümüzü bu şəxs ilə uzun müddətə bağlamırıq, uğursuz olsa onu yeni müddətə seçməyo bilərik. Lakin siz dəha uzun müddət müyyəyon edəndə, şübhəsiz ki, seçkilərdə seçicilər dəha çox ehtiyatlı olacaq və hiss edəcəkler ki, onlar özürləni bu şəxs ilə kifayət qədər uzun müddətə bağlayırlar. Belə olan toqirdə, şübhəsiz ki, seçkilərə dəha böyük ehtiyat və diqqətən yanaşılacaq. Bax bu mülahizələr moni bu fikrənən ki, yerli hakimlərin seçilməli olduğu müddət üçünlük deyil, hər halda beşliklə olmalıdır. Bununla da mən yerli məhkəmə haqqında məruzəyə dair iradlarını bitirirəm. (*Mərkəzdən alqışlar*).

*Dövlət Duması. II çağırış.
Stenografik hesabatlar. II sessiya, SPB., 1907, II cild, sütun 1421-1427.*

Xəlil bay Xasməmmədov (Yelisavetpol quberniyası)

Yerli məhkəmonin təşkil üçün, Duma komissiyasının fikrincə, osas olan prinsipləri nəzərdən keçirərək deməliyim ki, bu prinsiplər arasında çox mühüm və vacib olan bir prinsip çatışır. Müasir pedaqogika məktəblorla uşaqların ana dilində təhsil almaması tolab etdiyi kimi, məhkəmə məfhumu da qeytiyyatlı diktə edir ki, yerli məhkəmə yerli dildə aparılsın. Bu prinsip bizim qanunvericiliyimiz üçün yeni deyildir. İmparator II Aleksandrın qanunları məhkəmə istintaqçı aparlarkən məhkəmə müstəntiqlərinə, dövlət dilindən asılı olmayaq şəhidləri və müttəhimmələri başqa dildə, onların başa düşükləri dildə istintaq etmək hüquq vermiş, lakin onları bir vozifo olaraq tapşırılmışdır ki, protokolları dövlət dilində aparsınlar. Beləliklə, görüsünüz ki, bu prinsip həlo

1864-cü ildə qəbul olummusdur. Əgər indi mən bu məsolonu qaldırırsam, cənab xalq nümayandolor, elə görünməlidir ki, bu yeni bir şey deyildir. Tərcüməçilər tərəfindən həyata keçirilən hər cür ədalət mühakiməsi, Duma komissiyasının da etiraf etdiyi kimi, həyatlıldən - canlı və birbaşa temsədan möhrəmür. Bu monada mən həttə deyordim ki, məhkəmələrin ixtiyarında olan belə tərcüməçi kontingenti ilə həyata keçirilən ədalət mühakiməsi səhvlerdən və həttə bəzi özbaşnalıqlardan da sığortalanmamışdır. Mən deyirəm ki, belə vəziyyət labüddür. Kifayət qədər təhsil senzi olmayan şəxslərin teyin olunan tərcüməçilər çox zaman tərəflərin və onların şahidlərinin ifadələrini düzgün çatdırıb bilirlər, çox zaman da onlar prosesdə və ya digər tərəfi qəsdən dəstəkləyirlər və həmin şəxslərin ifadələrini qəsdən təhrif edirlər. Belə bir şəraitdə həyata keçirilən ədalət mühakiməsi düzgün məhkəmə qorarından və hökmdən möhrəm olur, cünki belə bir şəraitdə hakimlik edən aldadılır. Mənim bütün bu müləhizələrim mücorrd fikirlər deyildir, mən bunları həyatın özündən götürmüşəm. Mən şəxson məhkəmə idarəsində uzun müddət xidmət göstərmişəm və yadmiadır ki, idmətimin əvvəllerində kiçik nəmizəd kimi dairə məhkəməsinin məhkəmə iclaslarında katib qismində iştirak edərək mən şahid ifadələrinin tərcüməsindəki səhvli göründüm və iclas zamanı təsadüfi fasılələrdən istifadə edərək bunu məhkəməyə bildirirdim. İclas işinə başlayarkən məhkəmə bu şahidləri yenidən dindirirdi və mənim dediklərimin düzgünlüyü emin olurdu. Əgər desəm ki, mənim dediklərim çox vaxt tamamilə başqa, oks hökmün çıxarılması üçün osas olurdu, cənab xalq nümayandolor, buna tövəcübəlməyin. Bunu mənə həkimlərin özləri de deyirdilər, osaslandırılmış hökmü oxuyarkan şəxson mən özüm de buna emin olurdum. Buradan siz görürsünüz ki, məhkəmənin yerli dilde aparılması nə qədər vacibdir. Məno deyo bilaror ki, müasir tərcüməçilər təsisatının nöqsanları bu təsisatın bu və ya digər təşkilat tərəfindən aradan qaldırıla bilər. Lakin mən deym ki, həla Muravyovun nazirliyi dövründə buna cəhd göstərilmişdi. O zaman məhkəmə işinin islahatı üzrə komissiya təhsil senzi olan, maddi cəhətdən yaxşı təmin olummus tərcüməçilər təsisatı yaratmaq isteyirdi. Lakin bu təsisatın yaradılmasına özü o qədər çatın və yerli əhalinin buna münasibəti o qədər monfi idi ki, yaşın ki, elə bu, nazirliyin həmin istiqamətdə işini dayandırımdı. Əgər biz tərcüməçilərlə böyük məvacib teyin etsək - indi tərcüməçinin aldığı 25 rubla və ya 35 rubla vəcdanlı tərcüməçi tapmaq olmaz, - yerli məhkəmə o zaman çox bəhə olar. Bu tərcüməçilər de həkimlərə verilən qədər məvacib vermək lazımlı gələr. Digər tərəfdən bu həm de ona görə arzuolunmazdır ki, hər halda siz nə cür tərcüməçi təsisatı yaratsanız da, bununla, yuxarıda dediyim kimi, canlı və birbişa temas yaranmayaçaq.

Nazirliyin qanun layihəsi yerli məhkəmənin dili məsolosuna qotiyot tox-unmadı. Mən güman edirdim ki, ədliyyə naziri öz nitqində bu barədə danışa-cadır, həm de ona gör ki, bu barədə Duma komissiyasında söhbət getmişdi. Lakin o, geniş imperiyamızın hər yerdində vahid dilin tövbiqin müxtəlif xalqlar tərəfindən monfi qarşılanacağını bilarək bu barədə susdu. Duma komissiyası iki sobobden bu məsolonu müzakirə etmədi: birincisi, ona gör ki, guya nozordən keçirilən qanun layihəsi imperiyamızın yalnız daxili mərkəzi zəmstvo quberniyalarına aiddir və ikincisi, ona gör ki, guya imperiyada müxtəlif dillərə malik çoxlu xalqların yaşadığı bir şəraitdə yerli həkimlər üçün zəruri şərt on müxtəlif dilləri bilmək olardı. Mən deməliyim ki, mərkəzi quberniyalarda, məsolon, Ufa, Kazan quberniyalarında, Krimdə və başqa yerlərdə biziço elo qəzalar var ki, əhalisi büsbütin bir millətdəndir. Büsbütin bir millətin məskunlaşduğu həmin yerlərdə çoxlu dil haqqında heç söhbət də gedə bilməz. Yerli həkim yerli sakinlərin arasında seçildiyinə görə bu dili bilməlidir. Buna görə de mən Duma komissiyasının hazırladığı osas prinsiplərə öz tərafimdən aşağıdakılardı olavo etməyi özümcə borc biliyim, yəni: 1) yerli məhkəmənin dili yerli dil olmalıdır və 2) bu prinsipin həyata keçirilməsinin çatınlik doğrudğu yerlərdə yerli məhkəmədə dövlət dili ilə yanaşı əhalinin üstünlük təşkil edən hissəsinin dilinə de icaza verilməlidir. Deməliyim ki, yerli dildən möhrəm olan məhkəmə əhali içində monfi qarşılanacaqdır və bununla da qarşıya qoyulmuş məqsəd və vəzifəyə nail olmayıcağı.

Mən həmçinin osas prinsiplərin 8-ci bəndi üzərində dayanmayı lazımlıyım. Orada deyilir: "Mülki işlərə baxıllar kənara baxılları təsdiq etmək və onları idarəetmək rəhbər tuturlar, cünki adət-ənənələr ümuməməlki qanunları birbaşa qadağanlarına zidd deyildir". Güman edirəm ki, "yerli adət-ənənələri" sözlərindən sonra "müsəlman işlərində səriöt qanunları" sözləri işlədilməlidir. Deyim ki, bu, bizim qanunvericilikdə yəni bir şey deyildir. X cildin 1-ci hissəsinin 1338-ci maddəsində deyilir ki, "müsəlmanın işlərini idarəetmək və idarəetmək rəhbər tutulur, cünki adət-ənənələr ümuməməlki qanunları birbaşa qadağanlarına zidd deyildir". Beləliklə, osas prinsiplərin 8-ci bəndində belə bir düzəliş aparılması yənə de bizim qanunvericilikdə hər hansı bir yenilik deyildir. Mən komissiyanın məruzəsi ilə əlaqədar bildirməyi zəruri saydım iradələr bunlardır. (Mərkəzdən ulqışlar).

III çağırış, I sessiya, 44-cü iclas
29 mart 1908-ci il

**Köçürmə idarəsinin mədaxil və məxaric smetası barədə
Büdcə Komissiyasının məruzəsinə dair müzakirələr**

Xalil bay Xasməmmədov (Bakı, Yelisavetpol və İrəvan quberniyaları)

Köçürmə idarəsinin modaxil və məxaric smetasını nəzərdən keçirərkən, ümumiyyətə köçürmə mosolosinin və xüsusun do bunun ucqarlarla təsiri üzərindən süktüla keçmək olmur. Mən Zaqafqaziyani, Türkistani və Səhərə vilayətlərini nəzərdə tuturam. Köçürmə işinin düzgün təskili bu zaman qarşıya qoyulmuş möqsədlərdən biləvasito asılıdır. Güman edirəm ki, köçürmə işi çox böyük əhəmiyyətə malik dövlət işi olaraq iki başlıca möqsədə xidmət etməlidir. Birincisi, gərkök köçkünlər yeni yerlərdə yaxşı yerbəyər olsunlar və ikincisi, gərkök onları bu yerlərdə məskunlaşması yerli əhalinin torpaq hüquqlarına və mənafelərinə toxunmasın, bu hüquq və mənafeləri pozmasın. Özü-özlüyündə aydınndır ki, bu iki mösələ yerdeyişmənin düzgün texniki əsulları və başqa tədbirlər ilə müşayit olunmalıdır. Həqiqətən baxarkən mən kədər hissi ilə deməliyəm ki, Hökumətin bu sahədə müəyyən və aydın siyaseti olmamışdır. Hökumət yalnız bir şeyi bilir və istoyırdı: yəni o, mərkəzi quberniyalarda az torpaqlı və torpaqsız kəndlilərdən canını tez qurtarmağın hayına qalaraq, bu köçkünlərin taleyi barədə, onları göndərdikləri yerlərin yerli sakinlərinin taleyi barədə qotiyən düşünməmişdir. Hökumət tələm-tələslik köçürmə sahələri yaratmış və köçkünləri oraya yönəltmişdir. Bu sahələri yaradanda yerli sakinlərin torpaq hüquqları və mənafeləri açıq-əşkar pozulmuşdur, çox vaxt onların artıq becərməsi olduqları tarla və bağlar, kohrizlər ollorundan alınmışdır. Sözümüz əsaslaşdırmaq üçün Yelisavetpol quberniyasının Şuşa qəzasının Xonaşen kəndində baş vermiş hadisəni nümunə götirmək istoyırmış. Yeddi və ya sekiz il bundan əvvəl 1-ci Təkla, 2-ci Təkla, Çamanlı, Xalaç və Voliağa-Leyqonla kəndləri sakinlərinin da başına belə bir iş gölmüşdi. Bu kəndlərdə 2000-dən çox ev vardi. Bu müsləmlənlər Mil düzünlər qovmuşdular. Orada isə onların bir qismi olmuş, digər qismi isə bu susuz çöllərdə hər hansı bir möşəliyət tapa bilməyərək və Hökumətin yardımını olmadan hər hansı bir işlə möşəl olma bilmədiyindən sorgordan həyat sürməyə başlamışdı. Zaqafqaziyada ağır voziyət yaranmışdır. Onsuz da torpaqsız olan kəndlilərimiz bəzi yerlərdə tamamilə torpaqsız qalmışlar. Bütöv bir çox kəndlər var ki, onların əhalisi

gədimdən bəri okincılıkla möşəldür. Lakin hazırda onların heç bir torpağı yoxdur və xozino torpağının içaroyu götürmək üçün on və yüz versilərlər uzağa getməyo möcbur olurlar. Halbuki onların öz torpaqları köçkünlərə verilir. Golma və yerli əhalinin arasında bozun haqqında danışılan xəsəsgolmaz, düşmənçilik münasibətləri bax buradan irolı golur. Köçürmə işinin qeyri-normal şəraiti bax buradan yaranır. Biz hər şeydən ovvol deyirik: yerli kəndlilərimizi yerbəyər edin, bundan sonra boş torpaq qalsa, bizim kəndlilərimiz mərkəzi quberniyalardan olan öz qardaşlarını can-başa qarışılayarlar. Sözlərimi əsaslaşdırmaq üçün hökumətin Büdcə Komissiyasına bayannamesinin özüne diqqətini yönəltmək istəyirəm. Siz görəcəksiniz ki, orada torpaq ayrılmış işi necə həyata keçirilmişdir. Büdcə Komissiyasında mülki müşavir Yaxontov belə dedi: "Qaşqazda əvvəllor köçürmə sahələri ayrılmışdır və bunun üçün nəzərdə tutulmuş torpaqlar 1.000.000 desyatın idir. Lakin sonradan məlum oldu ki, diyarin yerli əhalisinin bir qismının bu torpaqlara cətiyacı vardır. Bu iso orada köçürmə sahələrinin ayrılması işini yerli əhalinin torpaqla tomin olunması işi ilə birləşdirməyə vədar etdi. Görün bizim diyarda na işlər baş vermişdir. Əvvəlcə torpaqlar ayrılmış, köçkünlər oraya üzəndən və orada məskunlaşdırıldıqdan sonra iso yerli əhalinin cətiyacları yada düşmüştür. Qaşqaz canişini diyarda köçürmə işinin bu cür təskilinin qeyri-möqsədliyin olduğunu öz gözlori ilə görüb köçürmənin dayandırılması barədə mərkəzi idarəyə müraciət etmişdir. Həqiqəton də artıq ilyarımndır ki, bu köçürmə dayandırılmışdır. Zaqafqaziyada haqqında dediklərimin hamısı eyni dorcədo Türkistana da aiddir. Orada da cinsi sobablərə və əsərlərə görə köçürmə hərəkatı müvəqqəti dayandırılmışdır. Səhərə vilayətlərində - Qırğızistana goldidə iso demək olar ki, köçürmə işi Qırğızistandakı kimi heç bir yerdə bu qodur ağır noticolar verməmişdir. Hökumət bu vilayətlərdə torpaqın çox olması barədə yayılmış sayılolarla inanaraq köçürmə dalğasını oraya yönəltmiş və orada yararlı, vo yararsız torpaqların az və çox olduğunu araşdırılmamışdır. Oradakı torpaqların yararsız olduğunu göründə iso, Hökumət qırğızların olindən torpaqlarını almağa başlamışdır. Bunun belə olduğu barədə çox danışılmışdır və bu, hamiya məlum olan faktdır. Büdcə vo köçürmə komissiyaları buna lazımi diqqət yetirmiş və hota belə təklif irolı sürmüşər ki, torpaqları köçkünlərə ayrılan qırğız əhalisinin mənafelərini qorumaq üçün Hökumət qırğızları torpaq ilə tomin olunması haqqında qanun layihəsini hazırlayıb Dövlət Dumasının müzakirosına verməyə tölossin. Əlbəttə, mən budecə vo köçürmə komissiyalarının bu cür münasibətini məmənliyətə qeyd edirəm. Lakin

deməliyəm ki, bu təklif yalnız platonik arzudur. Qırğız əhalisinin torpaq ilə tomin olunması haqqında qanun layihəsini Hökumət qanunvericilik müəssisələrinə təqdim edənədək qırğız əhalisi, ola bilər ki, indi əlində olan torpaqlardan da məhrum olsun. Buna görə də ədalət namına, qırğız əhalisinin istifadəsindən olan torpaq üzərində onun əsrlərdən bəri mövcud olmuş hüquq naminə və humanistlik naminə Qırğızistana köçürmə hərəkatı dərhəl dayandırılmışdır... Mən fikrimi davam etdirirəm - Qırğızistana köçürmə hərəkatı dayandırımlı və orada əvvəlcə qırğız əhalisinin cəhətiyəcları somorəli şəkildə öndənməlidir və yalnız qırğızların torpaq cəhətiyəcları öndəndikdən sonra ora köçürmə dalğasını yönəltmək olar. Yerlərdə torpaq paylarının ayrılması işi ile möşgül olan bütün müəssisələrin tövsiyə olunması və ayrılmaması üçün indi Dövlət Dumasının büraxdığı bütün vəsait bu nöqtəyi-nözərdən əshali tərofından monfi qarşılıancaqdır və qarşılanır. Deyilənləri nəzərə alaraq mən müsəlman fraksiyası adından Dövlət Dumasına aşağıdakı əsaslandırılmış boyanatı verməyə vəkil edilmişəm (oxuyur): "1) Köçürmə işi ümumi aqrar məsələnin həlli ilə six bağlı olduğunu görgə aqrar məsəlonun həllinin əsas müddəələri qanunvericilik qaydasında hazırlanınadək köçürmə işinin düzgün toşkil oluna bilmədiyini; 2) Belə əsas müddəələr olmadan köçürmə sahələri üçün torpaq paylarını düzgün və ədalətli ayırmagın mümkün olmadığını; 3) Köçürmə idarəsinin tacribosunun və praktikasının göstərdiyi kimi, daxili quberniyalarдан olan kökünlər üçün torpaq paylarının ayrılmamasının yerli əhalinin torpaqdan istifadədən məhrum olmasına və torpaqdan istifadə hüququnun məhdudlaşdırılmasına getirdiyini; 4) Yerli əhali kifayət qədər torpaq ilə temin edilmədən onun hüquqlarından bu cür məhrum edilməsinin və hüquqlarının məhdudlaşdırılmasının Qırğızistana vilayətdərində, Zaqafqaziyada və Türküstəndə bu gün də davam etdiyini; 5) Buna görə də köçürmə işinin sohra vilayətlərində, Zaqafqaziya və Türküstən taşķılın və adı çəkilən rayonlarda köçürmə idarələrinin faaliyyətinin yalnız monfi münasibət doğrudugu, yerli əhalini torpaq töbii və qanuni hüququndan məhrum etdiyini və bu sebəbdən de goləcəkdə heç cür tövsiyə oluna bilmədiyini və tövsiyə olunmalı olmadığı nəzərə alaraq müsəlman fraksiyası bildirir ki, sohra vilayətlərinə, Zaqafqaziyaya və Türküstəna köçürmə dayandırılmalıdır, Müsəlman fraksiyası Köçürmə idarəsinin 1908-ci il üçün smetasının yalnız adı çəkilən rayonlara aid olmayan hissələrinin təsdiq olunması lehino səs verəcəkdir".

Dövlət Duması. III çağırış.

Stenografiq hesabatlar. I sessiya, SPb., 1908, II hissə, sütun 1243-1247.

III çağırış, II sessiya, 115-ci iclas 21 may 1909-cu il

**Qars şəhərində şəhər əsasnaməsinin tətbiqi haqqında
Əlahəzərat İmperatorun Qafqazdakı canişininin nümayəndəsi
tərəfindən İrəli sürülmüş qanun layihəsi üzrə Qanunvericilik
Təklifləri Komissiyasının məruzəsinə dair müzakirələr**

Xəlil bay Xasməmmədov (Bakı, Yelisavetpol və İrəvan quberniyaları)

Canab Dövlət Dumasının üzvləri. Muzakirənə verilən qanun layihəsinə yeni olan məlum müddəələr daxil edilmişdir və bu müddəələr hazırda qıvıvoda olan 1892-ci il 11 iyul tarixli şəhər əsasnamosunu müyyən dörcəcə dəyişir. Etiraf edirəm ki, 1892-ci il şəhər əsasnaməsi qeyri-mükəmməldir və oradakı bir çox şəxslər tələbləri ödəmir və bu əsasnamə kökündən dəyişilməlidir. Lakin bu, Dövlət Duması üçün novbəti məsələdir və Dövlət Duması bu məqsədə 45 üzvənən ibarət Şəhər İşləri Komissiyasını seçmişdir ki, həmin komissiya da bu məsələ ilə möşgül olmalıdır. Qars şəhərində 1892-ci il qanunu üzrə şəhər əsasnaməsinin tətbiqi barədə ayrıca bir məsələyə, səda bir məsələyə görə belə principial məsələyə toxunmaq belə tələsik idimi, belə zoruri idimi? Görünür, burada hec bir başqa məqsəd olmamışdır, yegənə məqsəd olmusdur ki, cəhətlər qızışdırılsın və yerlərdə dözləməz vəziyyət yaradılsın. Dövlət Duması isə buna yol verməməlidir. Axi bu cür dəyişikliyin tətbiqində məqsəd şəhər özüñüdərində rus əhalisinin temsil olunması tomin etməkdir. Əlbəttə, tekce rus əhaliyi deyil, hor hansı başqa qrup da hər ixtimai idarələrdə temsil olunmalıdır və bu məqsədi, bu vozifəni var gücümüzə mədəfə etməli və bu istəyi başa düşməliyik. Lakin bu məqsəd qanun layihəsində necə hoyata keçirilir? Bu prinsiplərin hoyata keçirilməsi üçün hansı yollar seçilir? Mono belə gəlir ki, bu vozifələrin hoyata keçirilməsi üçün on düzgün üslub indiki halda seckii qanununun mümkün genişləndirilməsi olardı. Lakin bir halda ki, siz bu nöqtəyi-nözərdə deyilsiniz, bir halda ki, siz proporsional təmsilcilik sistemini seçmisiniz, bir millotin, indiki halda isə yalnız rus əhalisinin mənafələri üzərində dayanmaq olmaz. Bu sistemi montiqi sonluğuna çatdırmaq, başqa millətlərin mənafəyi barədə düşünmək lazımdır. Axi mərzonunuz o�unda də göstərilir ki, Qars şəhərində rus əhalisindən savayı basqa millətlər do yasayırlar. Elo götərok oradakı türk əhaliyini, onların sayı 2000 nəfərədəkdir. Bu əhaliyin təmsilciliyinin tomin edilməsi üçün no iş görülmüşdür? Deputat Şervəsizde burada söylədi ki, adlarını cəkdiyim millətlərənən başqa Qars şəhərində

dördüncü millət də var, bunlar da yunanlardır. Sual olunur, şəhər əhalisinin bu hissəsinin təmsilciliyini təmin etmək ucun nə is görəlmüşdür? Cabav aydındır - hec nə. Bir halda ki, komissiya yalnız bir millötün proporsional təmsilciliyi fikrindədir, deməliyən ki, Qaşaqzadı indiki voziyyətdə Dövlət Duması belə bir nöqtəyin-nazırın qəbul etməklə müxtəlif millötörlərdə şovinizm əhval-ruhiyyəsi yaradacaq, cünti biz biliirki, hor bir belə is nüfəq və narazılıq yaradır, bu isə ali dövlət idarəsinə tərəfindən müsbət qarşılıqla bilməz və qarşılanmamalıdır. Əgor hətta kurial seckii sistemini müvəqqəti də olsa töbinqətəsək, biz hor şeyi etməliyik ki, millötörlər arasında qırğına yol verməyək və onları qıcıqlandırma-yaq. Zaqafqaziya üzrə deputat yoldasım knyaz Servasidze burada tamamilə haqlı olaraq qeyd etdi ki, siz Qars şəhərində, məhz elə bir yerda əhalinin mü-əyyən hissəsi üçün imtiyazlar müyyən edirsiniz ki, bu şəhərin yaxınlığında türk dövləti yerləşir və orada artıq bütün əhaliyə hüquq bərabərliyi verilmişdir. Həls bu yaxınlardakı bu dövlətin təbəəsi olan türk əhalisinin hüquqları qorun-mursa və inkar edilirsə, onlar özlərini necə hiss edərlər? Aydınrikir, belə mü-nasibət onları ağırdıcaqdır və biz bu yola getməməliyik. Dövlət Dumasında bi-zə həmişə irad tuturlar ki, ucqarlıarda separatizm inkisaf edir. Axi bu separatiz-mi bizo hazırkı qanun layihəsi gətirir, o, rus əhalisini xususi kuriyaya ayırır, uc-qarlıarda xususlu rus separatizmi yaranır. Sual olunur, buna getmək olarmı? Dö-vlət Duması bu qanunu qətiyyətdə rödd etməli və qəbul etməməlidir. Əgor siz bu qanun layihəsinin mötnəmənən diqqət yetirirsiniz görərsiniz ki, onun bütün mötviləri insana nifrat hiss ilə, milli münasibətləri koskinloşdırıbmək istəyi ilə yoğrulmuşdur. Qaşaqzadə üzrə yoldaşım deputat Cəxidzə burada tamamilə haqlı olaraq söyledi ki, məsələni bu və ya digər şəkildə əsaslaşdırmaq üçün mütləq Qaşaqzadən galan sorğunu yada salmaq lazımdır. Bu sorğudan elə hissələr, elə yerlər götürülmüşdür ki, burada istor yerli deputatlar, istorse də hakimiyət nümayəndələri tərəfindən sənədlər əsasında rödd edilmişdir. Təessüf ki, indi monim olimdən həmin iclasın stenogramı yoxdur, lakin hakimiyət nümayəndəsinin qəti bayanatı mönim yadımdadır. O, burada bizi dedi ki, son yeddi, sökkiz ilə bütün Qaşaqzadə bir dənə do olsun məhkəmə hökmü olmamışdır ki, bir dənə də inzibati istintaq və hər hansı digər akt olmamışdır ki, yerli əhalinin rus əhalisindən qarsı hər hansı düşmənlik münasibətini müəyyən etsin. İndi isə görün, bu motivlərdən sonra bizi belə bir qanun layihəsinə irəli sürməyi və burada qəbul etməyi təklif edirlər. Fikrimcə, qanun layihəsindəki bu prinsiplər, yəni Duma komissiyası tərəfindən qəbul edilmiş dayışıklılık dövləti eleyhini dayışıklılık və Dövlət Duması belə şəyəri təqđir etməməlidir. Buna görə də mən əvvəlki natiqlərin bayanatlarını tam müdafiə edirəm ki, qanun layihəsi

yeni dən baxılmaq üçün 45-lərin komissiyasına verilsin, cünti burada qaldırılmış məsələ cox ciddi məsələdir və 1892-ci il 11 iyun şəhər osasnaması ilə Qars şəhərində şəhər özənvidarosunun töbinqətəsənədən əhəmiyyətli əməkdaşlığı təsdiq edilmişdir.

*Dövlət Duması. III çağırış.
Stenografiq hesabatlar. II sessiya, SPB., 1911, IV hissə, sütun 1649-1652.*

III çağırış, III sessiya, 14-cu iclas 6 noyabr 1909-cu il

Yerli məhkəmənin yenidən təşkilii haqqında ədliyyə naziri tərəfindən İrəli sürülmüş qanun layihəsinə dair müzakirələr

Xəlil bəy Xasməmmədov (Bakı, Yelisavetpol və İrəvan guberniyaları)

Cənab Dövlət Dumasının üzvləri. Hor şeydən əvvəl mən təessüf hissəm bildirməliyim ki, yerli məhkəmənin əsləti dövlətin bütün məkanında və o cümlədən nümayəndələrindən biri olduğum Zaqafqaziyada deyil, yalnız 46 daxili quberniyada töbinqətə olunur. Mən ona görə öz təessüf hissəm bildirirəm ki, barışdırıcı məhkəmə bizim diyarda da son döroco qeyri-normal voziyyətdədir. Bizi dən məhkəmə, həm də istintaq funksiyaları barışdırıcı hakimlərin şoxsində birləşdirilmişdir. Notarius vəzifələrini də onlar icra edirlər. Dövlət tərəfindən təyin edilən, özü də yerli əhali arasından olmayan barışdırıcı hakimlər yerli əhalinin nə mösiştəni, nə adot-anonolorını, nə də dilini biliirlər. Barışdırıcı hakimlər çatışır və onların üzərinə həddindən cox iş qoyulmuşdur. Apellyasiya instansiyası mərkəzləşdirilmişdir, yəni belə instansiya barışdırıcı hakimlərin quşləti deyil, dairo məhkəmələridir. Dairo məhkəmələri öz işlərinin xususiyətine görə apellyasiya işlərinə ikinci doroculu və olavaş iş kimi baxırlar. İndi, ol-bəttə, Zaqafqaziyada barışdırıcı məhkəmənin bütün nöqsanlarından sizin qarşınızda etrafı danışmağın yeri və vaxtı deyildir, lakin düzüntürəm ki, əhalinin necə eziyyət çəkdikləri və bu sahədən əslən necə vacib olduğunu anlamaq üçün deyilənlər de kifayət edir. Layihədən göründüyü kimi, yerli məhkəmə əslən təbəqənin töbinqətəsənədən məhdudlaşdırılmasının baslıca səbəbi dövlətin bu hissələrində zəmstvo idarələrinin olmamasıdır ki, layihədə də barışdırıcı hakimləri secmək bu idarələrə hevələ olunur. Hər dən bu və ya digər əslənətənən qəbul edəndən həmişə bizi, ucqarlıarda sakinlərinə deyirlər: gözlöyin, yerli öznitüdaro sizdə tö-

bıq edildikdən sonra islahatlar sızə şamil ediləcəkdir. Mən bilirom ki, yerli özüntüdərə orqanları olmadığı halda bir çox islahatların tətbiqi mümkin deyildir. Ancaq mən bir seyi basa düşmürəm ki, belə oları halda nə üçün Hökumət müvafiq qanun layihəsinin muzakirəyə verilməsini gecikdirir. Özü də Dövlət Duması hələ özüntün birinci sessiyasında diyanımızın zəməstvo smetəsini müzakirə edərkən bildirmişdi ki, bizdə zəməstvo idarəolörünün təzliklə tətbiq olunmasını arzulayır. Hökumətin bu cür longimosunu iso biz, toossuf ki, başqa cür yox, yalnız o cür başa düşməli olurq ki, Hökumət diyanımızda islahatları tətbiq etmək istəmir. Bu islahatlar keçirilmədən iso diyarnın bütün mədoni və iqtişadlı həyata hazırladıǵı kimi yeno da xoşagalmaz vaziyətdə olaraq qalacaqdır. Nəzərdən keçirilən qanun layihəsinin mahiyyətinə göldikdə iso, qanun layihəsinin osaslandığı az və ya çox dərəcədə mubahisəli olan bütün müddəalələr toxunmayacak, həm də ona görə ki, burada onların haqqında çox danişılmışdır. Mən yalnız nə Duma komissiyasının maruzasında, nə də məndən əvvəl çıxış etmiş natiqlər tərəfindən toxunulan bir məsoləyo dair iradalarını söyləməklə kifayətlənəcəyim. Diqqətinizi yönəlmək istədiyim məsələ qanun layihəsindəki bir yeniliyə aiddir. Layihənin 11.1-ci maddəsində ilək dəfə olaraq ümumi qayda kimi müyyəyen edilmişdir ki, divanxanalarda möhkəmə icraatı rus dilində aparılır. Quvvədə olan Möhkəmə Qanunları Məcollasında bu qarar barədə hec bir şey yoxdur, lakin buna uyğun qaydalar 2-ci kitabın maddələrində, yəni ucqarlar üçün xüsusi möhkəmə qanunları məccollosında verilmişdir. Yenidənmişkən, bu qanunlardan görünür ki, Polsa Çarlığının qmin möhkəmosunda rus dilil ilə yanasi polyak dilinin tətbiqinə icəzo verilir. Hazırda, albəttə, layihədə möhkəmə icraatının dili barədə osas qaydaların tətbiqi yaxşı olardı, ancaq bir şərtli ki, bozı yerləro aid qərarlarda yerli dilin tətbiqi mənasında istisnaya yox verilsin. Belə istisna ədalət möhkəmosının özüñün monafelərindən başqa hec bir şeydən irali galır. Hazırda artıq ham bikiirdir ki, yerli möhkəmə yaxın, borabər, ölçətan və sadə olmalıdır. Əgər bu barədə artıq hec bir mubahisə yoxdurşa, onda soruşuram: şifahilik və birləşmə möhkəməyə lazımlı olan, bolka də daha vacib olan keyfiyyətlər deyildirmi? Bunsuz hər cür ədalət möhkəmosı öz həyatı cövhörini itirir. Möhkəmə ilə iddiaçı arasında qarşılıqlı anlaşılmazlıq olmamalıdır, hakim iso birbaşa və şifahi surətdə tərəflərə danişmaq imkanına malik olmalıdır. O yerdə ki, hakim özünü kar kimi göstərir, yəni yerli dili bilmir, orada hər hansı düzgün möhkəmə icraatı yoxdur. Bu hələ bir yana qalsın, belə hallarda hakim ilə iddiaçı arasında elə bir dərin ucurum yaranır ki, onun üzərindən körpü salmaq qeyri-mümkündür. Əgər hər halda tərcüməçinin simasında körpü salınırsa, bu körpü etibarsız və təhlükəli olur, cunki tərcüməçilər

vasitəsilə həyata keçirilən ədalət möhkəmosı noinki göstərilən nüqsənləri aradan qaldırırmır, həm də möhkəmə tərəfindən tez-tez sohvlor və sui-istifadə hallarına yol veriləmisi üçün münbüt zəmin yaradır ki, bu da tamamilə yolverilməzdir. Xüsusən də yerli möhkəmələrin ixtiyarında olacaq tərcüməçilər kontingentini nozörədə tutsaq, belə voziyət labüb olacaqdır. Axi əvvəlcədən deşək sohv etmərk ki, bu kontingent yalnız azsavadlı və az məvacibə olan adamlardan ibarət olacaqdır. Unutmaq lazımdır ki, layihədə barışdırıcı hakimlərə məvacib, dəftərxana xərcləri, kəlib tutulması, sohvlor və sair üçün iləd comi 3.000 rubl nozörət tulumuşdur. Belə bir şəraitdə barışdırıcı hakimlər, olbottu, on-on beş manatlıq tərcüməçilər saxlaya biləckərlər. Azsavadlı və monovit cohdədən hec də qusursuz olmayan adamlardan başqa kim bərə vozifələrə gedəcək? Belə bir şəraitdə barışdırıcı hakimlər sohv tərcümələrə görə, qismən tərcüməçilərin bacarıqlılığı və bilişsizliyi, qismən də təməh möqosdılıq vəcdansız horokotlularına görə daim aldadılacaqlar. Belə bir şəraitdə barışdırıcı hakimlər sohv hökmələr, qoralar çıxaracaqlar ki, bunlar da axırdı onlara ohalının inamını qıracaq. Bu yaxşı işdim? Bu monada on yaxşı misal Zaqafqaziya diyanədəki barışdırıcı möhkəmə ola bilər. Mən burada, Dövlət Dumasında öton sessiyadakı çıxışlarında birində bərə baro danişmışam. Mono belə bir sual vərə biliyor: bir halda ki, islahat ucqarlar deyil, yalnız daxili quberniya yolda iddir, indi siz burada nə üçün ələşsizsiniz? Bu monada söylənilə biləcək etirazın qarşısını almaq üçün bildirməliyim ki, daxili quberniyalarda da elo yerlər az deyil ki, bùs-bütün ohalisi rus dilini bilmir. Volqaboyu quberniyalarında və Krimda belə yerlər az deyildir. Orada rus dilini bilməyən yüz minlərlə tatar yaşayır. Axi, conablar, unutmayın ki, siz özü də elo yerlərə nahiyyə möhkəmələrini ləğv edirsiniz ki, orada ohalı hakimlərlə öz doğma dilində dənüşməyə vordış etmişdir. Islahat aparılmış möhkəmədə öz dillərinin tətbiqini görməyən tatar kondilərlər bundan razı qalacaqları? Düşünmürəm ki, qanun layihəsinin 11.1-ci maddəsi ilə müyyəyen edilən ümumi qaydaların istisna olmasına, onlar razı qalmayacaqlar. Buna görə də mən gürman edirom ki, ədalət möhkəmosının özüñün monafeyi namino və möhkəməyə olan inamı qıra bilən sadaladığım xoşagalmaz hallara yol verməmək üçün layihənin 11.1-ci maddəsi ilə müyyəyen edilən ümumi qaydaların istisna olunmalıdır və özgə xalqların yaşadıqları yerlərdə barışdırıcı möhkəmələrde yerli dilin tətbiqinə yox verilməlidir. Layihədə barışdırıcı hakimlərin seçilməsi yerli idarəetmə orqanlarına həvalə olunur. Bu orqanlar özüri müyyəyen edə biliyorlər ki, barışdırıcı hakim adına namizəddən hənsi hallarda yerli dili və möhz hansi dili bilməsini tölob etmək olar. Belə bir hüququn onlara veriləmisi layihədə öz oksini tapmalıdır. Bu monada bizer yerli orqanlara tam etməd göstə-

moliyik və zənniməcə, onlar bu vozifonin öhdəsindən gələcəklər. Bildirdiyim iradlara dair müvafiq düzəlisi maddə-maddə oxunuş zamanı söyləyəcəyim. İndi iso nitqimi bitirək, mon yekun olaraq onu deməliyim ki, maddə-maddə oxunuşdan sonra aydınlaşacaq ki, irolı sürülmüş düzəlisi qanun layihəsindəki qusurları nə dərəcədə aradan qaldırmışdır. Yalnız o zaman aydın olacaq ki, bütövlükdə qanun layihəsini qəbul etmək olar, ya olmaz. (*Soldan ulqıslar*)

*Dövlət Duması. III çağırış.
Stenografik hesabatlar, III sessiya, SPb., 1909, I hissə, sütun 1447-1451.*

**III çağırış, III sessiya 73-cü iclas
16 mart 1910-cu il**

**Köçürmə İdarəsinin smetası üzrə 1910-cu II üçün xərclərin
dövlət siyahısının layihəsinə dair müzakirələr**

Xəlil bəy Xasməmmədov (Bakı, Yelisavetpol və İrəvan quberniyaları)

Mən Köçürmə İdarəsinin bütün smetasından danışmayağam, yalnız onun Qafqazın moskunlaşdırılmasına aid olan bölmələrindən birinə dair bir neçə iradla kifayətlənəcəyim. İdarə Qafqazda köçürmə işinin aparılması üçün 1910-cu ildə 703.091 rubl istəyir. Bu məbləğ 1909-cu ildə elə həmin məsələyə ayrılan toxsi-satdan 100.000 rubl çoxdur. Beləliklə, biz görürük ki, Qafqazda köçürmə işinə ayrılan toxsisat ildən ilə artmaqdır. Qafqazda moskunlaşdırmanın keçmişinə az-çox bələd olan hor hansı qərəbzəş hakim deməlidir ki, Hökumət Qafqazda köçürmə işinə həmişə dövlət höytəmin tələbatının müstəqil tozahürünə aid olan bir tədbi kimi deyil, daxili siyasetin bu və ya digər məqsədlərinə nail olmaq vasitəsi kimi baxmışdır. Mən indi sizin qarşınızda hem köçkünlərin, hem də yerli əhalinin kifayət qədər ziyan çökdüy həmin moskunlaşdırmanın keçərləri tarixindən danışmayağam, yalnız onu deyəcəyim ki, hazırda bu istiqamətde Hökumətin siyaseti qotiyən dayışmamışdır. Qafqazı və ya daha doğrusu, Zaqafqaziyanı moskunlaşdırın Hökumətin daxili siyaseti hansı məqsədləri güdür və bu məqsədlər hansı üsullar ilə hayata keçirilir, - bax mən bu məsələlər üzərində diqqətinizi dayandırımaq istəyirəm. Bu məsələlərin aydınlaşdırınmaq üçün mon rosmi mənbələrə müraciət edəcəyim. Köçürmə İdarəsinin roisi canəb Qlinkanın dili ilə Hökumət boyan edir (oxuyur): "Qafqazda bir ailənin yerləşdirilməsi Hökumət Sibirdən bəhətən başa golur, lakin Qafqazda ayrıla bilən, cəzii olan

bos yerlərin rus əhalisi ilə moskunlaşdırılmasında başqa yerlərə köçürmə kimi cənə dərəcədə dövlət məqsədi hesab olunur. İş bundan ki, Qafqazda ümumiyyətə əhalinin yalnız 4%-ə qədər ruslar və 96%-i özgə xalqlardır. Bu nöqtəyi-nozordan hər bir rus ailəsinin orada yerləşdirilməsi rus işi üçün bir növ dövlət mərağı kəsb edir. Buna görə də köçürmə smetasına köçürmə xərcləri tokəs o məqsədə daxil edilmir ki, yeni ailələr colb edilsin, həm də o məqsədə daxil edilir ki, böyük chiyac duyulan yerlərdə yolları, tibb işini inkişaf etdirməklə oraya köçməsə ailələrin son dərəcə ağır voziyəti yüngüləşdirilsin. Əslində Qafqazda köçürmənin ümumi proqramı vo ümumi planı bu cürdür; bu plan rus əhalisinə yerləşdirmək üçün torpaqın hor qarşısından istifadə etməkdon ibarətdir". Hökumətin boyanatının güzil mətbələrini, Əlahəzər İmperatorun Qafqazdakı canişininin keçmiş köməkçisi Mitskeviçin sözləri ilə desək, bizim deputat canəb Timoşkin izah edir və təməmlayır (oxuyur): "Hesab edirəm ki, - bu deputat deyir, - ümumiyyətə dövlət nöqtəyi-nozordan ucqarlıarda köçürmə məsolosu ilə əlaqədar Hökumət tərəfindən belə bir ideya nozorda tutulmalıdır və yoqın ki, nozorda tutulur ki, Rus Hökmdarının tabeliyi altında olan bütün ucqarlar istilaçı xalq kimi mohz rus xalqı tərəfindən qorunmalıdır, çünki Rusiyannın bütün ucqarlarını, başqa dövlətlər ilə bütün sorhədlərin milliyyətə yerli rus xalqı tutmalıdır. Həzadə Hökumətimiz belə bir siyaset yürütməlidir ki, bütün ucqarlarımız vo sorhədlərimiz rus xalqı ilə möhkəmləndirilsin və o zaman rus dövləti üçün heç bir tohlıku olmayaçaqdır". Beləliklə, Qafqazda rus əhalisi azdır, comi 4 %-ə qodordur. Yerli əhali qiyamçıdır, ona etibar yoxdur, buna görə də köçürmə yolu ilə onu assimilyasiya etmək lazımdır. Hökumətin boyanatını adı dildə bu cür səsləndirmək olar. Deyilməmiş belə bir fikri də bura olavo edək ki, köçürmə aqrar məsolonun gərginliyinin zoifləməsi məqsədi ilə morkozın seyrəldiləməsi üçün də lazımdır. Beləliklə də Qafqazın moskunlaşdırılmasının arxasında duran bütün məqsədlər bizo tamamilə aydın olur. Hökumətin irolı sürdüyü məqsədləri həyata keçirdiyi əsərlərə goldikdə isə, elə in-dice sitat gotirdiyim arayışdan gəndiñi kimi, Hökumət boyan edir ki, Qafqazda torpaq tapmaq və onun köçürmə üçün mümkün olan hor bir qarşısından istifadə etmək lazımdır. Torpaqlar necə təpilir və köçürmə sahələri necə yaradılır - bəzə bu tribunadan bu barədə çox danışmış və yerli əhalinin torpaq hüquqlarının bu zaman necə pozulduğunu göstərmək. Bizim fikirlərimiz rosmi mənbələrə, tozhibolun-maz faktları osaslanır. Belə faktlardan biri kimi mən bir hadisəni də xatırlatmağa bilmərəm. Bu hadisə müsəlman comiyyəti də çotin unudur: 1901-1905-ci illərdə Bakı quberniyasının Lənkəran qəzəsindən Ərəb sahəsindən, - demək olar 10.000 desyatindir, - köçürmə omolyiyatları dövründə müsəlman Alar camaati torpaqla qotiyən tomin edilmişdən oradən bəhsbütün zorakılıqla çıxarılmış və bu

sahə köçkünlərə verilmişdi. Bodboxt Alar camaati bu yerlərdə məscid və kənd idarəsi tikişmişdi, qobirstanlılıq var idi, indi isə onların bir qismi Toklə kəndi yaxınlığında sığınacaq tapmış və həmin yerin sakinlərinin mərheməti sayesində orada yerbəyər olmuş, bir qismi isə Mil düzüntə üz tutmağa məcbur olmuş və orada məhv olmuşdur. Bu cür saysız-hesabsız nümunələr sırasına bu il Suxum şəhəri yaxınlığında baş vermiş başqa bir hadisə də oləvo olundu. "Sovremennoye slovo" qəzətinin 722-ci nömrəsində bu hadisə belə təsvir olunur (oxuyur): "Suxum şəhərinin yaxınlığında Parnauti dövlət bağı yerləşir. Əvvəllər bu torpaqda yaşaşmış abxazlar 1867-ci ildə Türkiyəyə köçmüşlər. Sonralar, 30-35 il ərzində torpaq boş qalmışdır. Bu torpaqlar rus kəndlilərinə teklif olunmuş və onlar bu yerlərin çox dağılıq olduğunu və narahatlıq doğurdugunu bildirmişdilər. Sonralar bu torpaqlar minqrəllərə icarəyə verilmişdir. Minqrəllər baxımsız qalmış sahənin temizlənməsinə və bəcərləməsinə çox böyük əmək sərf etmişlər. Onları yorulmaz səyləri sayəsində Parnauti bağı gülli-chəçəklə, münbit bir rəyə çevrilmişdir. Minqrəllər də uzun müddədən bəri çəkdikləri ağır zəhmətlərinin behərinə götürürək dinc yaşayacaqlarına ümidi edirdilər. Lakin tale başqa cür qorar verdi. Yerli hakimiyyət orqanları qorara alırdılar ki, Parnauti bağı hansısa müləhizolərə görə yerli əhali torpofindən deyil, rus əhaliyi torpofindən məskunlaşdırılmalıdır. Zərro qədər də düşünmədən bəzi zərnəlləri alın torlori və qanları bahasına suvardıqları torpaqlardan qovular. Qadınları, uşaqları, yaşlıları və qocaları açıq səma altında yaşamalı oldurlar". Beləliklə, deyilənləri yekunlaşdıraraq biz belə bir rəyə golmeyib bilmirik ki, istor Hökumətin Qafqazı məskunlaşdırmaq yolu ilə çatmaq istədiyi daxili siyaset möqsədləri, istorso də bu möqsədlərinin heyata keçirildiyi əsərlər yerli əhalinin incididir, onları qarşı zorakılıqlı və onların hüquqlarının tapdalanmasıdır və deməli, sağlam dövlətçilik məramları daşıdır. Bununla olaqədar, cənablar, nozordan keçirilən məsələyə Bütən Komissiyasının münasibəti də səciyyəvidir. Əvvəllər öz hesabatlarında köçürmə zamanı yerli əhalinin manəfələrinin qorunması zoruriyinə hörmət qeyd edən Bütən Komissiyası özüünən bu mənzəsində tamam başqa şeydon danışır. Məsolon, komissiya arzu etdiyini bildirir ki, Qafqazda rus adamlarının yerləşdirilməsi gölöcökədə daha ozmələ aparsın. Bütən Komissiyasının ohvalindəki bu doyişiklik neden irolı gelir? Men nə məruzədə, no məruzoğının şəfahi izahlarında bu suala cavab tapmadım. Her haldə bu da yadda qalan hadisidir və men bunu qeyd etməyi özümə borc bilirəm. Cənablar, men nozordan keçirilən məsələyə başqa bir nöqtəyi-nəzərdən də baxmaq istərdim, yəni yerli əhalinin torpaq ilə tomin olunmasının vəziyyətini nozəre alsaq, hazırda Qafqazın məskunlaşdırılması vaxtında görülen və ədaləti tövdbirdirmi? Bu suala yalnız mənfi cavab vermək olar. Bildirirəm ki, Qafqazın yerli əhaliyi torpaq cohətdən

zorro qədər də tomin olunmamışdır və istor torpaqsızlıqdan, istorso də aztorpaqlılıqlıdan eyni dərcədə özüyyət çökir. Nəzərinizə çatdırmaq istədim bir neçə arayışdan isə siz buna emin olə bilərsiniz. Zaqqaziyada xozino torpaqlarında yerləşdirilmiş tekce dövlət kondilərinin arasında 22.000 nəfərin qotiyon torpağı yoxdur, 66.000 nəfərin adəmباşına bir desyatindək torpaq payı vardır, 254.000 nəfərin adəmباşına bir desyatindək torpaq payı 5.013 nəfərin iki desyatindən dörd desyatindək torpaq payı vardır. Kondilərin başqa bir zümrəsində, müvəqqəti mülkəlliyyətlərə goldikdə isə, onları da torpaq ilə tomin olunmasına qətiyyon hosod aparılsı deyil. Məsolon, orta hesabla hor bir kişiye 2,3 desyatindək torpaq düşür. Bu norma bəzi yerlərdə lap cüzi bir rəqəmə çatır. Məsolon, Bakı quberniyasının Lenkoran, Cəvansı, Şamaxı və Göyçay qəzələrində orta hesabla hor kişiinin payına 1,64 desyat, Quba qəzasında 0,9 desyat, Tiflis və Kutaisi quberniyalarının torpaq payını satın almamış müvəqqəti mülkəlliyyətləri arasında mövcud əhalinin kişi qisminin payına 0,6 desyatın torpaq türəti. Buna nüanya, elə həmin katçoriyadan olar torpaqsız kondilərin sayı belədir. Yelisavetpol quberniyasında - 538 ev və ya hor iki cinsdən olan 3.857 nəfər, Bakı quberniyasında - 1.996 ev və ya 11.709 nəfər və İrəvan quberniyasında - 1.209 ev və ya hor iki cinsdən olan 5.211 nəfər. Cənablar, yerli əhalinin belə bir vəziyyətdə onur torpaqla tomin olunması üçün Hökumətin heç bir tövdbə görmədiyi, di-yarda kondilərin mülkədərlərə müvəqqəti mülkəlliyyətləri müناسibətlərinin logy olunmadığı və bunun təhkimliyli xarakteri daşıdığı, bu sahədə hor cür əslahatın ilənd-ile maliyyə sebebələrinə görə toxiro salındığı bir zamanda Qafqazın məskunlaşdırılması üçün milyon rubller xorclonur. Belə bir şəraitdə, olbatta, diyarnı məskunlaşdırılması həm ədalətsiz, həm də vaxtı çatmamış bir məsolodur. Mən heç də demək istənilər ki, Qafqaz yalnız qafqazlılar üçündür. Mən yalnız onu demək isteyirəm ki, bincisi, Qafqaza köçürülmə dayandırılmalıdır, ikincisi, yerli əhalinin təzliklə və dərhal torpaq ilə düzgün tomin olunmasına başlanmalıdır. Yerli əhali torpaq sandan tomin olunduqdan sonra iso, olbotto, qalan torpaqlar köçürülmə üçün ayrıla bilər və ayrılmalıdır. No qədər ki, bu işlər görülmür, Zaqqaziyaya hor hənsi bir köçürülmə yerli əhalinin többi hüquqlarına qarşı zorakılıq və bu hüquqların tapdalanması aktıdır və əhali arasında yalnız şikayət, qozob və nifrot doğura bilər. Bəs bu yaxşı haldırı? Olbotto, yox. Elə şərait yaratmaq lazımdır ki, istor rus əhali, istorso da yerli əhali dinc yaşayıb işləyo bilsin. Cənablar, dövlətdə əhalinin bir hissəsinin bedboxtılılılığı üzərində o biri hissəsinin xorşoxbtılığını qurmaq olmaz. Bu prinsipə dözmək olmaz və buna yol verilməməlidir. (*Soldan alqışlar*).

Dövlət Duması. III çağırış.
Stenografik hesabatlar. III sessiya, SPB., 1910, III hissə, sütun 865-870.

**III çağırış, IV sessiya, 6-cı iclas
25 oktyabr 1910-cu il**

**İbtidai məktəblər haqqında xalq maarifi naziri tərəfindən İrbil
sürülmüş qanun layihəsi barədə Xalq Təhsil Komissiyasının
məruzəsinə dair müzakirələr**

Xəlil bay Xasməmmədov (Bakı, Yelisavetpol və İrəvan quberniyaları)

Dövlət Dumasının hələ birinci sessiyasında ibtidai təhsilin chtiyacıları üçün 6.900.000 rubl buraxılması haqqında Xalq Maarifi Nazirliyinin qanun layihəsinə baxılarkən məruzoçi, deputat Kovalevski belə demişdi: "Xalq təhsili işinə özünü həsr edənlərin hamısı kimi mən də ümidi edirəm ki, üçüncü çağırış nümayəndələr möclisinin zəhməti cələ noticolar verocokdır ki, galocokda bizim Durnamızı Xalq Maarifi Duması adlandırmağa imkan verocokdır". O zaman belə təsövür yaradı ki, hərəmtli deputat "xalq maarifi" sözlerini imperiyada yaşayan isticnasız olaraq bütün millətlərin maariflənməsi mənasında işlətmüşdür. Həqiqətən de, conablar, biz düşünürdük ki, Dövlət Dumasında qanunverciliyin bir çox mosololorino dair fikir ayrıqları və toqquşmalar olacaq, yalnız ibtidai təhsil mosolosunda belə olmayıacaq, bu qanun layihəsinin osas müdəddələrinə razılıq bildiriləcəkdir ki, bunlar da somoroli pedaqoqikanın toləblərinə və əhalinin toləbatına uyğundur. Belə bir ümidi Dövlət Dumasındaki morkoççı qüvvələrin boyanatlarından yaranmışdı. Onlar istər bu tribunadan, isterse to Tavriya sarayından konarda dosfolorda belə boyanatlar vermİŞdi. Bu boyanatların on bariz nümunolorini mən qeyd etmək istəyirəm; homin boyanatlar deputat fon-Anrepə məxsusdur. O, malum olduğu kimi, Dövlət Dumasının ilk günlerində Dumanın xalq təhsili üzrə işlərinin başında durmuşdur. Xalq təhsilinin chtiyacıları üçün 6.900.000 rubl buraxılması haqqında cələ homin qanun layihəsi ilə eləqədar Dövlət Dumasında ümumiyyətli ibtidai tolimin təskilinə dair müzakirələr başlananda, morkoççı qüvvələrin natiqi deputat fon-Anrep bu tribunaya çıxdı və özgə xalqların məktəblərinə münasibətdə milli xürafatdan birdəfəlik ol çökəmək lazımlı gəldiyi baroda deputat Rödiçevin iradına cavab verərək belə dedi: "Mən təmiz vicdanla deye bilerəm ki, məhz milli prinsipi yüksək tutduğuma görə, özgə xalqların milli məktəblərinə böyük hörmətə yanaşram; əgər mən deputat Rödiçevin xürafatına şərik çıxsaydım, mən de deyordim ki, orada milli dil olmamalıdır. Ali həqiqət nöqtəyi-nezərindən və on adı pedaqoq jı toləblər nöqtəyi-nezərindən özgə xalqların məktəblərində ibtidai təhsil an-

dilindo olmalıdır". Bir il keçəndən sonra iso cələ homin deputat fon-Anrep Peterburq şəhərində partiya yığincığında milli təhsil haqqında layihəni məruzo edərək belə demişdir: "Rusiya imperiyasının tərkibinə müxtəlif millətlər daxildirlər; öz modoniyyəti və öz ana dili olan millətlər bu yerlər modoni dilo hor cür qəsəblərənə azad olmalıdır. Ana dilində möktəbi tamamilə mümkün hesab edirəm. Bu, hom pedaqoji, hom də ali dövlət monəfəslərinə uyğundur". Conablar, Xalq Təhsili Komissiyası işə başlamazdan əvvəl və onun işi zamanı vəziyyət belə idi, ohval-ruhiyyə belə idi. Üçüncü sessiyanın sonunda iş motlobo çatanda iso hor şey unuduldu, hor şey günün siyasetinə qurban verildi. Buna görə də biz qarşımızda belə bir qanun layihəsini görəndə, deyo bilarık ki, necə deyərlər, olimiz hor şeydən üzüldü, cünki özü-özülündən gözəl olan ümumi ibtidai tolim ideyası özgə xalqlara münasibətdə cələ bir cybəcor formu alıdı ki, yalnız ikrəh hissi və narazılıq doğurur və başqa hiss də doğura bilməz. Qanun layihəsinin mahiyyəti fikir versək, bunun belə olduğunu omin olmaq çətin olmaz. Mən hor şeydən əvvəl qanun layihəsinin ibtidai möktəblərə aid hissəsi üzərində dayanmaq istəyirəm. Layihənin 16-cı maddəsindən deyilir: "İbtidai möktəblərdən tədris rus dilində, Xalq Maarifi Nazirliyi torofindən icazə verilmişətolimatlar və vəsaitlər osasında aparılır". Bu maddə heç bir şübhə yeri qoymur ki, özgə xalqların möktəblərindən tədris dili sağırdılınan ana dili olmayıacaq, onlara yəd və anlaşılmaz olan rus dili olacaqdır. Beləliklə, dünən ali həqiqət və adı pedaqoqji tolob sayılan bir şey bu gün artıq coşqınçı hesab olunur. Bu monada komissiya milli şövinizmin təsiri altında mövcud qanunlardan, o cümlədən Əlahozrot torofindən 1907-ci il noyabrın 1-də təsdiq olunmuş qaydalarдан da uzağa getmişdir. Homin qaydalarla uyğun olaraq, tolimin ilk iki ilində özgə xalqların möktəblərindən tədrisin ana dilində aparılmasına icazə verilir. Lakin sonra komissiya ayılmış və bir qeyd daxil etmişdir. Homin qeydə səciyyəvi olduğu üçün onu oxuyacağım: "Bu osasnamə dorc edilənədən tədris dili haqqında qüvvədə olan qanunlarda ifadə olunmuş müdəddələr bu maddədə (17-ci maddə) nəzərdə tutulmuş hüquqların həcmindən çox olduğuna görə homin qanunlar öz qüvvəsini saxlayır". Böli, əcəb məktəb islahatımız var ki, belə qeydlərə istinad etməli olurq! Bu qeyddə qanunverciliyi hopmuş qara irticə ruh özünü açıq-aydın göstərir. Qanunverciliğin noñki irolı gedir, o geriyo cəhd edir. Conablar, bilin ki, qanunverciliç inkişaf etmir – bu, ölü qanunverciliçdir. Daha sonra, layihəyə görə ibtidai möktəblərdən tədris olunan fənlər iki kateqoriyaya bölünür: yonu: 1) mütləq tədris olunan fənlər və 2) möktəbin kursuna imkan daxilində daxil edilən fənlər. Özgə xalqların möktəblərində,

12-ci maddədən göründüyü kimi, ana dili ikinci kateqoriyaya, yəni imkan daxilində kursları daxil edilən fənlərə aid edilmişdir. Özü də məktəb şurasının razılığı tələb olunur, o yerde ki, məktəb şurası yoxdur – Xalq Mərasimi Nazirliyi momurlarının razılığı tələb olunur. Ana dilinə belə yer ayrılmamasını normal hal hesab etmək olarmı? Eləcə də bu cür mühüm məsolonın həllini nazirliyin momurlarının ixtiyarına buraxmaq olarmı? Biz əvvəlcədən bilirik ki, onlar yerli dillərə nə dərəcədə xoş münasibət bəsleyirlər. Düşünürom ki, ədalət hissindən uzaq olmayan hər bir kas bu suallara monfi cavab vermolıdır. Layihənin 14-cü maddəsinə görə, qarşıq ibtidai məktəblərdə özgə xalqlardan olan vo alyq toşki edən şagirdlər üçün dini təhsil tomin edilmir, halbuki pravoslavlardan olan belə alyığın hər haldə öz dinini öyrənməsinin tomin olumluşunu nəzərdə tutulmuşdur. Conablar, özü də biz məruzonuz nə qala hər bir sohifəsində oxuyuruq ki, məktəbin vezifəsi dini-monovi torbiyyədir. Komissiyanın missioner meyilli o həddə çatmışdır ki, layihənin 31-ci və 36-ci maddələrində müəyyən edilmişdir: ibtidai məktəblərdə müəllimlər pravoslav dinindən olan rus təbəələri sırasından seçilirlər. Düzdür, bu maddələrə dair qeyd vardır. Qeyddə deyilir ki, başqa dillərdən olan uşaqlar üçün açılan ibtidai məktəblərdə müvafiq dindən olan şoxslor da müəllimlər seçilə bilərlər. Lakin bu qeyd də özünün bütün ohomiyyətini itir. Çünkü "seçilə bilərlər" sözleri heç kimi heç nəye mecbur emir. Beləliklə, bizim məktəblər üçün müəllim kontingenti işləməli olacaq mühit ilə heç bir əlaqəsi olmayan şoxslor dairəsindən cəlb edilecekdir. Onlar əhalinin nə adət-ononolorunu, nə mösiotunu, nə də digər xüsusiyyətlərini bilişəklər. Buna görə də əhalinin etimadını qazanmayıacaqlar. Bir haldə ki, bu belədir, məktəb işinə dair hor hansı bir təşəbbüs, demek olar ki, əvvəlcədən məhəv möhkəmdür. Bizim dini müəssisələrimizə münasibətdə layihənin 30-cu maddəsində irolı sürülon etimadlılığın üzərindən də sükütlə keçmək olmaz. Maddə şəriət müəllimlərimiz və dini müəllimlərimizin təsdiqi üçün nəinki dini idarəmizin razılığını, həm də quberniya rəislerinin razılığını tələb edir. Biz belə bir inzibati qoşyumluluq tamamilə yolverilməz hesab edirik, çünki hesab edirik ki, bu məsolodə yalnız bizim dini idarəmiz selahiyətlidir və onun razılığı tam kifayət edir. Nohayot, biz layihəde başqa bir məhdudiyyətlə də rastlaşırmış. Yəni, 62-ci maddədə müəyyən olunmuşdur ki, seçki üzrə məktəb şurasının sədri və şurannıñ üzvlərinin azı yarısı xristian dinindən olmalıdır. Din azadlığı haqqında Əlahəzərətin 17 aprel və 17 oktyabr aktlarının mövcud olduğu indiki zamanda bu cür məhdudiyyəti biz yolverilməz hesab edirik. Conablar, köhnə rejimdən, köhnə qanunvericilikdən biziñ

hüquqlarımızın bir çox məhdudiyyətləri qalmadır. Yeni rejimin qanunvericiləri bu məhdudiyyətləri məhv etmək ovezino bizim üçün yeni məhdudiyyətlər qoyurlar. Bu məhdudiyyətlər bizim hüquqi şüurumuzu çırırdrır və müsəlmanlar tərəfindən narazılıqla qarşılanaqdır. Biz belə bir "məhdudlaşdırıcı" qanunvericiliyə qarşı öz etirazımızı bildiririk. Bundan asılı olmayaq, komissiya özünüñ missionerlik səhərlərində nozordon qaçırılmışdır ki, bu məhdudiyyət ilə zəmstvo vo şohor özüñüñdarolarının məktəb şurası üzvlərini sərəbst seçmək hüquqları da azaldılır. Biz ictimai özüñüñdaroların hüquqlarının məhdudlaşdırılmasına qarşı da öz etirazımızı bildiririk. "Özgə xalqların məktəbi" termininin tam qeyri-müəyyənliyi vo aydın olmaması da bu layihənin qüsürudur. Hər haldə layihəde bu terminin aydınlaşdırılması üçün obyektiv eləmətlər göstəriləməmişdir. Mon məruzəcindən soruşuram: 50 nəfər şagirdindən 40 nəfəri müsəlman və 10 nəfəri pravoslav olan məktəb necə adlanacaqdır: özgə xalqların məktəbi adlanacaq, yoxsa yox? Bu iso çox vacibdir, ona görə ki, belə məktəbdə tədris işinən təşkili bu məsolonun bu və ya digər şəkildə həllindən asılıdır. Conablar, mon indi özgə xalqların məktəblerinə münasibətdə layihənin iri qüsurlarını göstərir, ümumi iradrlarla kifayətlenir. Layihənin maddə-maddə oxunuşu zamanı daha ofşarı danişacaq. Buna görə də mon layihənin başqa qüsurları üzərində dayanmayaçağam, məsələn, nazirliyin momurlarının, inspektorların və direktörələrin şagirdləri ibtidai məktəblərdən özbaşına konarlaşdırmaq hüququnu vo sair barədə danişmayaçağam. Çünkü bu barədə artıq danişmişlər və həlo də danişacaqlar. Mon iso layihənin başqa hissəsinə keçəcəyim. Həmin hissə xüsusi aşağı tədris müəssisələrinə aididir. Düzdür, layihəde belə tədris müəssisələrindən ana dilində tədris icazə verilir, lakin ovozində, 1-ci maddəyə görə, xüsusi fənn kimə ana dilinin tədrisi üçün ona uyğun olmayan yer verilmişdir. Yəni bu tədris müəssisələrinin ana dilinin tədrisi höcmüni müəyyən etmək hüquqları məhduddur. Bu monada ana dili geniş imkanlar verilmiş xərçə dillərdən də aşağıya qoymulmuşdur. Daha sonra biz görürük ki, layihəde belə xüsusi aşağı tədris müəssisələrinə qarşı cəlo tələblər irolı sürülür ki, bunlar neinkı onların inkişafına xidmət edəcəkdir, okşino, onların bağlanmasına kömək edəcəkdir. Belə ki, layihənin belə bir tələbini biz həddindən artıq sixişdiricə tələb hesab edirik ki, bu xüsusi tədris müəssisələrinəki müəllimlər ibtidai məktəblərin müəllimlərinə münasibətdə müəyyən edilmiş bütün tələblərə cavab vermolıdır. Biz başa düşürük ki, müəllimlərin təhsis senzi yüksək olduğuna məktəb də bir o qədər udur, lakin belə bir həqiqətən göz yuma bilərək ki, belə müəllimlər həqiqəton də azdır. Belə müəllimlər

haradan olmalıdır ki, imperiyada müəllimlərin hazırlanması üçün todris müəssisələri bu qədər azdır, deməirki, heç yoxdur. Daha sonra, biz layihədə müəllim şurasına, belə şuraların olmadığı yerlərdə isə nazirliyin memurlarına xüsusi aşağı todris müəssisələrinə nozarat və rəhbərlilik sahəsində verilən geniş hüquqların da ifrat olduğunu bildiririk. Biz nazirliyin memurlarına belə geniş hüquqların verilməsindən qorxurq, cümlə acı gerçeklik bizo deyir ki, belə hüquqlar sui-istifadə və özbaşınlıq hallarına aparır. Beləliklə, conablar, məktəb islahatı biz müsulmanlara heç bir müsbat şey vermır. Ən yaxşı haldə bu islahat bütün mövcud olanları, müsulmanların narazılığına və etirazına sabob olan hər şeyi qanunilaşdırır. Layihə xalq məktəblərinin həqiqi məqsədlərini tamamilə inkar edir, bu məqsədlər isə dövlət xadimləri, hüquqşünaslar, hokimlər və alimlər hazırlamaq deyil, xalq adı həyatında çox lazım olan bilik və bacarıqları tezliklə, sürətlə qazanmaq imkani verməkdir. Bu isə, conablar, ibtidai məktəblərdə fənlərin yalnız şəhərlərin ana dilində todrisi şartlı mümkinidür. Bunun əvəzində məktəb islahatı indi mövcud olan rus dili siniflərin qanunilaşdırır. Bu siniflər bizim balalarımızı şikət edərək no onlara ümumi biliklər verir, nə də, o cümlədən, rus dilini öyrədir. Biz layihənin güzil məqsədlərini başa düşürük. Bu məqsədlər özgə xalqların milli xüsusiyyətlərini böğnəq isteyindən ibarətdir. Bu, abəs işdir və özgə xalqların məktəbinin bütün keçmişsi buna sübuditur. Əzizlərimiz, siz bizim dillərimizi dövlət həyatı sahəsindən nə qədər çox uzaqlaşdırırsınız, qəlbimizə və zakamızıza yaxın vo doğma sahələrdə: ailə həyatında, ibadətxanalarında, odəbiyyatda onlar bir o qədər çox işlədiyəkdər. Siz belə layihələr ilə bizim dillərimizi öldürü və məhv edə bilməyəcəksiniz. Conablar, xatırlayı, əsrər boyu slavyan dillərini məhv edən avstriyalılar neyə nail oldular? Onlar yalnız bu dillərin gücünü artırılar, inkişafına kömək etdilər və qoyduqları sədlərdən aşan sular onların öz başına töküldü. Conablar, artıq tarix tərəfindən de pişənmış bu fikirləri konara atmaq lazımdır. Onlar nifradən, qozəbdən və düşmənçilikdən başqa heç bir yaxşı nəticə verməyəcək. Bu layihə nəinki müsulmanların məktəb tələblərinə qaşı çıxır, həm de bu tələbləri kobud şəkildə pozaraq yeni mahdudiyyətlər yoxur. Bu layihə çox ziyanlı layihədir. Conablar, əgor siz isteyirsiniz ki, üçüncü çağırış Dumasının göləcəkde Xalq Maarifi Duması adını daşımağa ümidiqli olsun, onda qanun layihənizi düzəldin və elə edin ki, Rusiya imperiyasında yaşayan bütün millətlər üçün məqbul olsun. (*Soldan alqışlar*).

Dövlət Duması. III çağırış.

Stenografiq hesabatlar. IV sessiya, SPB., 1910. I hissə, sütun 414-420.

III çağırış, V sessiya, 33-cü iclas 30 noyabr 1911-ci il

**Hərbi mükəlliəfiyyət haqqında Nizamnamədə dəyişikliklər
barədə hərbi nazir tərəfindən irali sürülmüş qanun layihəsi
haqqında Dövlət Müdafiəsi Komissiyasının məruzəsinə
dair müzakirələr**

Xəlil bay Xasmammədov (Bakı, Yelisavetpol, İrəvan quberniyaları)

Cənab Dövlət Dumasının üzvləri. Dövlətin müdafiəsinə öz münasibətimizi bih həla Dövlət Dumasının birinci sessiyasında, 1908-ci ilə çağırılan yenisi osgorlor kontingenti haqqında qanun layihəsi müzakiro olunarkən bildirmişdik. Mən o zaman qeyd etmişim, indi de təsdiq edirim ki, biz belə bir müdddətan tamamilə düzgün və ədalətli hesab edirik ki, dövlətin müdafiəsi hər bir votəndən müqəddəs vəzifəsidir. Müsulmanlar bu vəzifəni aydın dərk edərək dövlətin müdafiəsində, özü də dövlət hakimiyyətinin tələb etdiyi formada iştirak etmişlər və edirlər. İndi mən hamiya molum olan bu fakt üzərində müfəssol dayanmağa ehtiyac duymuram, buna görə də başqa məsələyə – kiçik məsələ olsa da, Zaqqafqaziyannı müsulmanların üçün böyük əhəmiyyət kəsb edən məsələyə keçirəm. Bu məsələyə Dövlət Müdafiəsi Komissiyasının moruzosunun 4-cü sehifəsindən toxunulmuşdur. İş belədir. Ümumi horbi mülkollofiyyət Rusiyada ilk dəfə 1874-cü ilə tətbiq edilmişdir; Volqaboyu, Qarə diarı və Krim yanmadasi quberniyalarının müsulmanları ümumi osaslarla horbi mülkollofiyyəti tətbiq edilmiş, lakin Zaqqafqaziyaya müsulmanlarına bu qanun şəhər edilməmişdi. Bu istisnəni doğuran motivlərin və qorxu hissini noinki hər hansı dərəcədə sanballı əsası var idi, bunlar heç həmin qanunun verildiyi vaxtdan keçən 35 illik dövr ərzində özündən doqruftulmadı. Beləliklə, Zaqqafqaziya müsulmanları horbi mülkollofiyyətin icrası baxımından bu islahatın tətbiq olunmasından əvvəlki vəziyyətlərindən qaldılar. Ancaq elo Zaqqafqaziya müsulmanları öz aralarından boy və xan zümrəsindən olan şəxsləri Peterburqa göndərir, orada onlar Əlahəzərin Konvoyu tərkibinə daxil olur, digər torofdən issə özləri köntülli surətdə orduya gedərək qvardiya da daxil olmaqla bütün qoşun növbələrində oberzabit və qorargah zabitli kadrları sırasına qatılırlırlar. Lakin 1882-ci ilə dediyim şəxslərin Peterburqa mochuri göndərilməsi praktikası loyğun olundu. Növbəti iləndə isə Zaqqafqaziyannın bütün müsulman ohalisinin üzərinə horbi mülkollofiyyət çəkmək əvəzində 500.000 rubl məbləğində xüsusi pul vergisi qoyuldu. Bu vergi həzirdə da qüvvəvədir. Mən bu verginin texniki nöqsanlarından danışmırıam.

Vergiqoyma üsulunun özü köhnəlmədir və bu sobəbdən de ayrı-ayrı öðeyicilər ədalətsiz vergilərə mənzər qalırlar. Men bunu bildirməyi öz borcum hesab edirəm ki, Zaqafqaziya müsəlmanları bu vergini özəri üçün layıqsız, acı tohqır kimi qəbul edirlər. Bir hesab edirik ki, hər bir vətəndaş üçün yüksək vəzifə, men hətta deyordim ki, onun töbii hüquq olan şəxsi hərbi mükəlləfiyyət elə bir deyər malikdir ki, onu heç bir pul ilə evoz etmək olmaz. Bu nöqtəyə-nəzərdən iki yoldan biri seçilə bilər: müsəlmanlar ya natural hərbi mükəlləfiyyətdən azad edilməlidirlər, cüñki hər hansı pul əvəzlayıcısi olmadan hərbi mükəlləfiyyətdən azad edilməlidirlər, cüñki hər hansı pul ekvivalenti sünə todbır olaraq vətəndaşların hüquqlarını pozur və onları acı tohqır edir. Zaqafqaziya müsəlmanlarının bu hisslerinin üzərində o da gəlir ki, hər il payızda onlarıñ gözü qarşısında onlar ile ceyni erəzidə yaşanan başqa xalqların arasından yeni əşqərlər kontingenti celb olunur, onlardan ise pul vergisi tutulur, bununla da, göstərilir ki, onlar ümumi votonin o cür oğulları deyil, yalnız ögəc oğullandır. İnsafon, Zaqafqaziya müsəlmanlarının nümayəndəsi kimi men burada sizə boyan etməliyim ki, müsəlmanlara belə ədalətsiz münasibət onları dövlətçilikdən uzaqlaşdırıb, onların arasında ökenin müdafiəsi məsələlərinə laqeydlik kimi zorları atmosfer yaradıb, bələlikdə də, birləşmək lazımlı galon yerdə nifq sala bilər. Zaqafqaziya müsəlmanları bu barədə artıq dəfələrə Qafqazın hakimiyət organlarının nümayəndələrinə bildirmişlər, onlar bunu 1905-ci ilde Nazirliyə Komitesinə verdikləri petisiyada da göstərmisərlər. Dövlət Müdafiəsi Komissiyası müsəlmanların belə əhval-ruhiyəsinə nezərə alaraq, həlo Dövlət Dumasının birinci sessiyasında 1908-ci ilde çağrılan yeni əşqərlər kontingenți haqqında qanun layihəsi müzakirə olunarken belə bir arzu irəli sürmüdü: "Həzirdə natural hərbi mükəlləfiyyətdən azad edilmiş ehali tədriceen, lakin qatıyyəti və toxirosalınmaz tədbirlər yolu ilə belə hərbi mükəlləfiyyətə celb edilsin, özü də ümumi votonin müdafiəsinə ilk dəfə çağrılan xalqlar üçün onların mösiyətinin, dininin, iqliminin və s. xüsusiyyətlərinə uyğunlaşdırılmış xidmət şəraitini yaratmaq lazımdır". Mən o zaman Dövlət Müdafiəsi Komissiyasının bu arzusunu alıqəsləyaraq, onu düzgün və adaletli hesab etmişdim. Dövlət Duması bu arzunu yekdilliklə qəbul etmiş, Hərbi Nazirliyin nümayəndəsi isə o zaman Dövlət Dumasına bildirmişdi ki, Hökumət bu məsəlonun müzakirəsinə başlamağa hazırlıdır. O vaxtdan bəri üç ildən sox keçə de, Dövlət Dumasının bu arzusunu həyata keçirmək üçün Hərbi Nazirliyin her hansı tədbir görüb-görmədiyi biza molun deyildir. İndi yenidən Dövlət Dumasının diqqətini hərbi mükəlləfiyyətin çökülməsinə münasibətdə Zaqafqaziya müsəlmanlarının qeyri-normal vəziyyətinə yönəldərək və Dövlət Dumasının icra olunmamış arzusunu Hərbi Nazirliyaya xatırladaraq mon bu tribunadan belə bir ümidi dəsiyəm ki, nazirlik Dövlət

Dumasına qanun layihəsini töqdim etməkdə tolosocokdır və bununla da Zaqafqaziya müsəlmanları pul vergisindən azad ediləcək və ceyni zamanda horbi mükəlləfiyyət çökülməsinə colb olunacaqlar. Əminomik ki, conablar, Zaqafqaziya müsəlmanları rus ordusunun sıralarında sonuncu yeri tutmayacaqlar, rus ordusuna isə onlarıñ simasında, Qafqazda solahiyətli hakimiyət orqanlarının, Qafqaz canişininin reyino görə, töbütəcə döyüşkən rühlu iğid süvarilərden və ola atçılarından ibarət kadrlar əldə edəcəkdir. (Mərkəzdən, soldan və sağdan alıqışlır).

*Dövlət Duması. III çağırış.
Stenoqrafik hesabatlar. V sessiya, SPB., 1911, I hissə, sütun 2933-2936.*

IV çağırış, I sessiya, 10-cu iclas

10 dekabr 1912-ci II

Nazirlər Şurası Södrinin bəyanatına dair müzakirələr

Məmmədyusif Cəfərov (Bakı, Yelisavetpol və İrəvan quberniyaları)

Cənab Dövlət Dumasının üzvləri. Fraksiya yoldaşım Axtiyamovun dediklərimə oləvə olaraq, dinişdiyimiz hökumət boyannaması ilə əlaqədar bir neçə söz demək istəyirəm. Artıq müsəlman fraksiyasının birinci nümayəndəsi torosundan toxunulmuş ümumi xarakterli mosololoro qayıtməgi lazımi bilmirəm. Mon burada nümayəndəsi olduğum diyarlın müsəlmanlarına bu və yox digor dörəcədə aidiyyəti olan bezi məqamları qeyd edəcəyim. Zəmstvo özünüñdarosundan başlayacağım. Bizim incidilmiş Zaqafqaziya bəi idarənin xeyri olmamışdır. Conab Nazirlər Şurasının Sədri burada qarşıdakı qanunvericilik işlərinin planını şöhr edərkən göstərdi ki, hökumət zəmstvo və şöhr özünüñdarələri haqqında osasnamonin yeniden nozərdən keçirilməsinə başlayır. Hökumət vətənimizin iqtisadi və mədəni yüksəlşinin on yaxşı tominatını zəmstvo və şöhr özünüñdarolarında görür. Lakin moni, conablar, son dörcə tosecibləndirdi ki, hökumətin nümayəndəsi "vətənimizin iqtisadi və mədəni yüksəlşinin on yaxşı tominatını" yaxın gelecekdə tətbiq etmək istədiyi yerlər sadalayarkən nodonbu bə neməli bizim Zaqafqaziya üçün çox gördük, sanki biz hökumətin qayğı göstərməyi özüne bərə bildiyi vətəndaşlardan deyilik, halbuki bizim diyarlımız idiyədək primitiv əsərlərlə idarə olunan bödəxtə yerlərdən biridir. Zəmstvonun tətbiqini çıxdan gözlöyənənələr ahali bir yana qalsın, hətta ali yeri administrasiyanın özü də döfələrə Əlahəzərə moruzlərindən Qafqazda zəmstvonun tətbiqinin vaxtı çatdıığım göstərməmişdir. Bu kəfədrədan üzüncü Dövlət Dumasının üzvləri də döfələrə demişlər, lakin xalqın bu tamamilə töbii arzusunu, Nazirlər Şurası Södrinin boyannamasından

göntündüyü kimi, "cavabsız çağınş" olaraq qalmışdır. Conablar, şohor əsasnamosino goldikdə isə Nazirlər Şurasının Sədri bizo xəbor verdi ki, yaxın vaxtlarda o döyişdiriləcəkdir. Ümidvar olduğumu bildirmək istedim ki, qüvvəde olan osasnamo Rəsiya votondaşları kimi biz müsəlmanların xətrinə dəyen məhdudiyyətlər şohor özüntüdəsinin yeni layihəsindən olmayaçadır. Conab Nazirlər Şurasının Sədri xalq tohsilinə dair da çox az şey vəd verdi. Men bu məsələyə tam şəkildə toxunmayaçım, yalnız bizim milli məktəblərimizə münasibətdə hökumətin hansi siyaset yerdidiyinə dair bir neçə söz deyəcəyəm. Büt kədər hissə ilə bildiririk ki, hökumət bu müqəddəs işə - xalqın maariflənməsinə qərəzi münasibət boşdır. Halbuki bu işdə siyaset olmamadır. İndiyədək hökumət müsəlmanların maarifləndirilməsi adı ilə onların nüsləndirilməsinə yönəlmış tədbirləri həyata keçirməyo çalışmışdır. Bu siyaset zəminində son illerde bizim məktəblərimizə münasibətdə təzahür olunan görzügtürməzliyi siyaseti yer almışdır. Xeyriyyə və maarif müəssisələri, onların adlıqı məktəblər bağlanır. Müsəlman ziyanlılarında arasında artxan və həbslər keçirilir. Gördüyünüz kimi, conab Dövlət Dumasının üzvəri, müsəlmanların "rus hayatına qovuşmaq", "rus mədəniyətinə qovuşmaq" istəyi hökumətin özü tərafindən təqib olunur. Conablar, bunlar conab Nazirlər Şurası Sədrinin sözləridir. Bu təqib hökumətin müsəlmanlara etibar etməməsinə osaslanır. İmpriyada öz şəyinə görə ikinci yeri tutan xalqa hökumətin etibar etməməsinin qotiqiyyən heç bir osası yoxdur. Conab Nazirlər Şurasının Sədri köçürümə mosoləsinə dair hökumətin planından danişarkən bildirdi ki, "yerli əhalinin tərəfənən lazımi şəkildə aparıldığıda, bəzi yerdə tərəfənən səxiliyi əhalinin bir hissəsinə sorbət tərəflərlə üz tutraňa sövq edir. Hökumət bu meyli ucqarların maskunlaşdırılmasının və onların ümumi rus həyatına qovuşmasının qidrəli vəsəti kimi qiymətləndirirək, köçürümə işinin düzgün təskilinə və ucqarlarının többi sərvətlərindən rus əhalisinin mənafəyi üçün məqsədönlü istifadə olunmasına ümido ohemiyət verir". Hökumət bu boyanatı ilə göstərir ki, köçürümə mosoləsində özünün köhnə siyasetini, yəni yerli əhalini səxişdirmək yolu ilə ucqarlarında rus ünsürlünü gücləndirmək isteyini yeridir. Conablar, bu tədbirlər yalnız yerli əhalinin bu siyaseti aparanlara qarşı qəzəbəmə səbəb ol bilər. Men bu məqsədən həyatə keçirilən köçürümənin eleyhdan olaraq ucqarların nümayəndəsi kimi hökumətə deyərdim ki, hökumətin köçürümə siyasetinin osaslandığı dövlət mənafəyi namənə ucqarlarında rus ünsürlünün gücləndirməsinə çalışıq lazımlı deyil, öksinə rus ünsürləne, rus adına məhəbbət, röğbətin, etimadın güclənməsinə çalışıq lazımdır. Keçmiş quruluşda, təessüf kimi, müsəlmanların hüquqlarında müxtəlif məhdudiyyətlər var idi. Nümayəndəli quruluşa keçdiyindən sonra, yəni böyük rus azadlıqları xartiyası – 17 oktyabr

manifesti verildikdən sonra biz güman edirdik ki, biz müsəlmanlara münasibətdə mövcud olan hüquq məhdudiyyətləri artıq aradan götürülmüşdür. Lakin bunun əvvəzdən biz görünük ki, hökumət hüquq məhdudiyyətlərimiz dairinosu daha da genişləndirməyə çalışır. Özüntü məhkəmə fealiyyətinə həsən ədən müsəlmanlara üçün indiyoduk manec yox idi. Təessüf kimi, son vaxtlar bu sahədə müsəlmanlar üçün məhdudiyyətlər tövbə etməyo başlamışlar. Daha sonra conab Nazirlər Şurasının Sədri dedi ki, mülki hüquq sahəsində votçina doyırılıkları barədə artıq irolı sürülənşət layihədən sonra hökumət nozordə tutur ki, Dövlət Dumasının diqqətine mülki qanunların geniş bir hissəsinin təklifi etsin. Bunlar icbari hüquqlar barədə qoralar olacaq və hazırda xüsusi mülki qanunları qıvıvdo olduğu üç yer – Polşa Çarlığı, Pribaltika və Bessarabiya qubemiyaları da istisna olmayaq, Rusiyanın bütün orasızı şəamil edilecəkdir. Çünkü dövlətin bütün hissələrindən hüquq normalarının vahid şəkildə tövbə kimi heç bir şey onları birləşdirmək üçün məhkəmə sentəmt ola biləz. Conablar, ogor bu belədir, ogor hökumət imperiya-da tövbə olunan hüquq normalarının ümumiliyində dövlətin müxtəlif hissələrinin birləşməsi üçün stimul görürse, onda nə üçün elə homin hökumət – hökumətin elə homin nümayəndəsi demədi ki, bəzədə elə bütün vilyatotlar, oyalotlar var ki, ümumi imperiya qanunları ilə deyil, horbi qanunlarla, mosolən, sohə osasnaməsi ilə idarə olunur. Bu uyğunsuzluğunu nə ilə izah etmək olar? Bir tərəfdən, hökumət dövlət monəsəfini osas tutaraq Polşa Çarlığı qubemiyasına mülki qanunları şəamil etmək istəyir, digər tərəfdən isə demir ki, ümumi imperiya qanunlarının xüsusi horbi qanunları qıvıvdo olduğu ucqarlarla da şəamil etmək yaxşı olardı. Bu uyğunsuzluğunu ilə izah etmək olar? Bizo belə gəlir ki, hökumət Polşada xüsusi mocullenin mövcud olmasında müəyyən müstəqillik, milli müstəqillilik olamotlarını görərək bu sonuncu Polşa müstəqilliyini böğməq istəyir. Conablar, bizim hökumətə mərhmət Stoliphindən mödoniyiyət, maarif sahəsində, haradə olursa-olsun hər cür müstəqilliyi böğməq, bu müstəqilliyi böğməq adotu miras qalmışdır. Bax, mənə belə gəlir ki, Nazirlər Şurası Sədrinin boyannaməsindəki son uyğunsuzluq da bununla izah olunur. Sözümüzün sonundan bildirmək istiyorum ki, imperiya müsəlmanlarının həyatındaki sadaladığım nizamsızlığın aradan qaldırılması, müsəlman fraksiyasının fikrincə, növbəti vozifədir. Bu vozifənin müsəbət və texirosalınmaz həlli dördüncü Dövlət Dumasının fealiyyətində fraksiyanın xüsusi qayıçı predmeti olacaqdır. Bu nizamsızlığın aradan qaldırılması nəinki müsəlmanların mənafəyi namənə, həm də bütün ölkənin ümumi uğurlu inkişafı möqsədilə bütün vətən namənə yaxşı olardı. (*Soldan alqışlar*)

*Dövlət Duması. IV çağırış.
Stenografiq hesabatlar. I sessiya, I hissə, SPB., 1913, sünum 518-521.*

**IV çağırış, I sessiya, 24-cü iclas,
27 yanvar 1913-cü il**

**Tiflis şəhər polisinin müvəqqəti ştatının müyyəyen edilməsi barədə
1909-cu il 17 iyun tarixli qanunun qüvvəde olma müddətinin uzadılması
Üçün Əlahezər İmperatorun Qafqazdakı canişini tərofindən İrell sürülmüş
qanun layihəsi haqqında Qanunvercilik Təkliflərinin Komissiyasının meruzəsində
dair məzakirələr**

Məmmədyusif Cəfərov (Bakı, Yelisavetpol və İrəvan quberniyaları)

Tiflis şəhər polisinin müvəqqəti ştatının müyyəyen edilməsi haqqında 1909-cu il 17 iyun tarixli qanunun qüvvəde olma müddətinin uzadılmasına dair qanun layihəsinin, habelə Bakı, Batum, Novorossiysk, Petrovsk və Poti şəhərlərinin limanlarında müvəqqəti eləvə polis ştatlarının müyyəyen edilməsi haqqında Əlahozrot tərofindən təsdiq edilmiş 1910-cu il 14 iyun tarixli qanunun qüvvəde olma müddətinin uzadılmasına dair qanun layihəsinin üç il müddətindən uzadılmasına nəzərdə tutulur, halbuki bu cür qanun layihəsi bir il müddətindən uzadılır. Burada ümumi qaydadan istisnaya yol verilir. Biz bu istisnannın izahını qanun layihəsinə dair izah məktubunda tapınq. Məktubda deyilir: "Qanunvercilik Təklifləri Komissiyası nəzərə almışdır ki, ümumi polis islahatı ilk vaxtlar Qafqaz diyanına şamil olunmayacaqdır, çünki bu diyanın xüsusiyyətləri Qafqaz diyanına polis təşkilatının ümumi prinsiplərinin tətbiqi şərtləri haqqında eləvə müləhizələr töbə edir. Bu müləhizələr, şübhəsiz ki, bir il ərzində başa çatdırılmasında mürükün olmayan kifayət qədər üzümüddəti iş tələb edir". Conablar, bütün bular köhnə şəyəldir. Mərkəzi Rusiyada müyyənen islahat tətbiq edilərken bishəmə cəmi cəmi eşidir: bu islahat Qafqazı şamil edilmiş, çünki bu diyanın xüsusiyyətləri bu islahatın Qafqaz diyanının xüsusiyyətlərinə uyğunlaşdırılması üçün eləvə iş tələb edir. Lakin heç bir olavo iş aparılmır və elbette ki, Qafqaz Mərkəzi Rusiyada həyata keçirilən bütün islahatlardan məhrum olur. Özü de polis islahatı haqqında səhbatlı çıxan gedir və əgor hökumət hoqiqətən de bu islahatı Qafqaz diyanına da şamil etmək istəsədi, bu oləvə işləri çıxdan yerinə yetirir və Mərkəzi Rusiya ilə cəni zamanda Qafqaz diyanına da polis islahatını şamil edə bilerdi. Əlbəttə, əsəri sonadır osasında Qafqaz polisinin veziyəti ilə sizi tanış etməyi lazım bilir. Polisimiz osas vəzifəsi ictimai təhlükəsizliyin və asayıñın mühafizəsidir. Bir baxaq, bizim Qafqaz polisimiz bu vəzifəni yerinə yetirir, yoxsa yox. Bakı polisində təftiş aparmış senator bu barədə yazar: "Polisin işinin en mühüm predmetlərindən birini təşkil edən ictimai təhlükəsizliyin və asayıñın mühafizəsi

baxımından şohor polisi ortababdan da aşağı soviyyododır və istor şoxsi heyoti, isterse de kobud özbaşınalıqları və qanuna tam zidd horokotları baxımından son derece kedərlər və xoşagolmaz vəziyyətdədir". Bakı polisinin toftiş etmiş senator daha sonra yazar: "Halbuki son illordə Bakı şəhərində polis momurları tərofindən her hansı az-çox iri cinayətin qarşısının alınması hadisəsi olmamışdır". Conablar, əgər nezərəalsaq ki, polis şübhəli şoxslor üzündən heç bir müşahidə aparmır və cinayətkar adamların doğaldığı qumarxanalarla lazımnıca diqqət yetirmir, bəzən de bu polis momurları homməyərlər vo qumarxanaları saxlayınanlar ilə "dostluq münasibələrində" olurlar, onda başqa cür heç ola da bilməz. Bir vaxtlar Bakıda pıristvə Borodin adına fəhişəxanannın mövcudluğunu bundan xəbor verir. Senator təftişçi de bunu təsdiq edir. Senator polisin digər vəzifəsi, yəni axtarış vəzifəsi barədə deyir: "Polisin axtarış faaliyyəti yaxşı deyildir". Bu barədə o yazar: "Polis, əslində qalsa, heç bir dindirmə aparmır, işdə öz işlərə ilə noinki cinayətlərin və cinayətkarların toqsırının açılmasında istintaq orqanlarına kömək edir, oksino işo ziyan vurur və ilkin istintaqın uğurlu gedinşini yalnız o halda ümidi bəsləmək olar ki, polis işo qarışmağa və öz müdaxiliyi ilə işi korlamaga macəl tapşırmasın". Daha sonra Əlahozrotə toqqud olmuş hesabatda polisin müyyən faktları aşkar cəmək üçün yararlanıldığı vasitələr göstərilir: bu vasitələr - adamlara hədo-qorxu gölmək, onlara qarşı zərərlilik və onları döyməkdir; buna senator da "adi hal" adlandırır. Daha sonra rəsmi sonnətde deyilir ki, bir çox məhəllə nəzarətçiləri etiraf edirler ki, onlar ümumi axına qoşularaq rüşvət aylarla, təftiş olunan polisin faaliyyəti Rusiya polisi ilə müqayisə edilə biləməz; burada, necə deyirlər, "diri do, ölü do" başdan-başa, açıq-açıqla, zərərliliklə qarot olunur, gümün-günorta çağ: əsl soyğunçuluq baş verir. Polis momurlarının monovı soviyyəsi barədə stak: rəsmi sənədlərdən götürülmüş hissələr qismən cavab verir; onların monovı soviyyəsinin aşağı olmasına heç bir şübhə ola bilməz; üçünə Dünənin komissiyası bu noticoya golmıldı, mon omnəm ki, dördüncü Duma da mosoloni müfəssol olur, bu noticoya golocok. Əlahozrotə toqqud olmuş hesabatda bu barədə aşağıdakılardır deyilir, yeri golmişkən, Dumanın üzvü Çəcidzə de öton iclaslardan birində bunu deməşdi: "Aşağı pillədən olan momurlar böyük məvacib alan polis strajnikləri monovı baxımdan ovvolları zəmstvo strajniklərindən noinki yaxşı deyiller, hətta pul qoparmadıq onları da töbü keçmişlər. Kond ohalisi ilə dəha yaxın, bilavasitə münasibətlərdən olan, polis hakimiyyətinin aşağı, cəmi zamanda amansız, demək olar nəzarətsiz hissəsinə toxşıl edən bu strajniklər şəhəri üçün əsl boladır, çünki ağır bir yük kimi onun ciyənlərində oturmuşlər. Hələndə polis dövlətin təhlükəsizliyini və votondaşların rifahını qorunmalıdır. Əhalidən şikayətlərən ki, polis strajnikləri rüşvətsiz bir addım da atmırlar". Conablar, bizim

polisimizin rəsmi sonndlərə osaslanan ümumi xarakteristikası bax budur. Polisimiz bir neçə il bundan əvvəl də belə idi və indi də belə olaraq qalır. Biz, əlbəttə, nözordu tutulan polis islahatına xüsusi əhəmiyyət vermirik, çünki ümumi, köklü islahat keçirilməsə, bu islahat müsbət noticoloğot təqib etməyə borabordır... Polis islahat haqqında qanun layihəsi hələ Dövlət Dumasına təqdim edilməmişdir, yalnız hazırlanmaqdadır. (*Yerdən səslər: o oxuyur*). Buna görə də, biz hesab edirik ki, bu islahatın Qafqazda aid olmayıağımızı səyləmok vaxtından tez olardı. Buna osaslanaraq ümumi qaydadan istifadə edərək, polisin olavo şəhərlər haqqında qanunun qüvvəsinin bir il ovozino üç il müddətinə uzadılmasını biz sohv və Qafqaz diyanının monafclorino uyğun olmayan bir addım hesab edirik. Əlahozroat Imperatorun Qafqazdakı canişini Tiflis şəhərində polisin müvəqqəti şəhərin müyyəyon edilməsi haqqında qanunun qüvvəsini qeyri-müyyəyon vaxtadək, yəni ümumi polis islahatının Qafqaz diyanına tövbinqəndək uzatmağı təklif edir. Bu monadı Dövlət Dumasının komissiyası bir addım iroliyi getmişdir, qeyn-müyyəyon vaxtadək uzadılma məsələsinə rədd edərək, onun ovozino üç il müddəti təklif etmişdir. Biz düşünürük ki, Dövlət Duması da bir addım iroliyi gedəcək, belə qanun layihələri üçün ümumi qayda qəbul edəcək, qanun layihəsinə üzülsəş şəkildə təklif etdiyiniz bircəilik müddəti müyyəyon edəcəkdir.

Dövlət Duması. IV çağırış

Stenografik hesabatlar. I sessiya, I hissə, SPB., 1913, sütun 175-1756

IV çağırış, I sessiya, 72-ci iclas 11 iyun 1913-cü il

**Köçürmə İdarəsinin 1913-cü il üçün xərclərinin smetası
barədə Bündə Komissiyasının məruzəsinə dair müzakirələr**

Məmmədyusif Cəfərov (Bakı, Yelisavetpol və İrəvan quberniyaları)

Conab Dövlət Dumasının üzvləri. Hər bir dövlət mosolosu kimi köçürmə işlərində iki torofdən, köçürmə işinin möqsəd və vozifələrini özündə əks etdirən principial torofdən və bu işin təskilini və aparılmasını özündə əks etdirən texniki torofdən baxıla bilər. Köçürmə İdarəsinin smetasına lər Püdəcə Komissiyasının müzakirə etdiyimiz moruzasi köçürmə işində hökumətin foaliyyətinə demək olar yəniz texniki torofdən baxır və mosolonin principial torofından tamamilə yan keçir. Mosolonin bu mühüm

tərəfindən bu cür yan keçmək belə təsəvvür yaradır ki, sanki hökumətin birtoroflu və açıq-əşkar qarozatino qarşı komissiyaların heç bir etirazı yoxdur. Bu siyaset iso Köçürmə İdarəsinin foaliyyətindən çox canfoşanlıqla və hoyasızcasına həyata keçirilir. Halbuki mosolonin bu prinsipial torofının aydınlaşdırılmasının o qədər böyük əhəmiyyəti vardır ki, xalqın nümayəndələri buna diqqət yetirməli və hökumətin köçürmə siyaseti haqqında özlərinin ədalətli, nüfuzlu roynı səyləməlidirlər. Dövlət Dumasında bəzən odalıtları rəyi imperiyannın ucqarlarının müsəlman əhalisi xüsuson gözlayır, çünki köçürmə dalğası osas etibarilə bəzən yerlərin yerli əhalisi olan müsəlmanların bùsbütün məskunlaşduğu homin ucqarlaraya yönəlmüşdür. Conab Dövlət Dumasının üzvləri, ogor köçürmə əhalinin həddindən çox sixlığından, mosolon, morkozi quberniyalarda təbii artım noticisində sixlığından iroli golırsa, onda əhalinin ucqarlaraya köçürülməsi yolu ilə həddindən çox olan bəzək səyirdən məsələ orada həqiqətən artıq torpaqların mövcudluğunu nözordu tutmalıdır. Biz güman edirik ki, ogor desək ki, bu osası mosolonun aşdırılmasına başlıca olaraq və ilk hövbədə köçürmə işi təskilatlarının üzərində qoyulmalıdır, bu heç kimin torofindən etiraz doğurmaz. Hökumətimiz özünün birtoroflu köçürmə siyasetinə uyaraq indiyədək bu osası mosoloni aydınlaşdırma bilməmişdir. Belə olan təqdirde dövlət ədaləti təlob edir ki, xalq nümayəndəliyi bu mosoloya öz qarozasız diqqətinə yetirsin və köçürmə siyasetinin rohborlarını xatırlatsın ki, onlar köçürülənlərin qayğısına qalarkən yerli əhalinin hüquqlarını və monafclorunu tapşalamalıdır. Sohra və Türküstən vilayətlərində, həbelə Zaqafqaziyada hökumətin köçürmə foaliyyətində yerli əhalinin monafclorino belə laqəyd mənasibət olmuşdur, toossüs ki, yeno də vərdar. Türküstən diyanının, Bakı şəhərinin və Bakı quberniyasının senator təftişinin rəsmi məlumatları, bu yerlərin əhalisindən bəzə daxil olan məlumatlar bunu göstərir. Daha böyük toossüs hissə ilə qeyd etməli oluruq ki, homin rayonlarında köçürmə işinin təskilinə bu senator təftişləri torəfindən üzə çıxarılan kədərlər göstəriciləri nəinki qüsurları aradan qaldırmamışdır, ümumiyyətə, Köçürmə İdarəsinin foaliyyətinin gedişindən heç bir şey diciyməmişdir. Köçürmə İdarəsi üçün bəzə göstəricilər kifayət qədər osası olmamışdır ki, sevimli sistemindən və adot etdiyi qaydalarдан ayrılmışa onu sivq etsin. Lakin bu barədə biz bir qədər sonra danışacaq. İndi iso mon Qırğızistən vilayətlərində Köçürmə İdarəsinin foaliyyətinin xarakteristikası üçün senator Palenin bu yaxınlarda Türküstən diyanında apardığı təftiş dair hesabatından bəzi göstəriciləri diqqətinizi çatdırımaq istəyirəm. Diyarada köçürmə işinin

toşkilinin və aparılmasıın öyrənilmesi qalın bir cild toşkil etmişdir. Burada köçürmə işinin rohborlarının foaliyyəti elə ifşa olunur, canlı və parlaq monzorolor ilə təsvir olunur ki, eger bu rosmi sənəd olmasaşı, düşünmək olardı ki, bu, qorozlı ifşadır, cünki heç cür inanmaq olur ki, dövlət adamları elə dövlətin mənafeyi namına elə homin dövlətin bir qrup votonmasına münasibətdə bu cür adətsizliyi yol versinlər. Conablar, torpaqları kəsilib köçürmə saholarino verilən qırğızların hüquq və monafelorino idaronin münasibətini senator Palen görün no cür xarakterizo edir. Senator deyir: "Söylənilən müləhizələr təsdiq edir ki, Semireçənsk vilayətinin yerli əhalisi qanun ilə köçəri haldə yaşadıqları torpaqların bütün mökanından istifadə etmişər və qanun ilə onların çalışdıqları torpaq sahələri mülkiyyət hüququ ilə onların üzündən təhkim olunmaları, eyni zamanda bütün qalan torpaqlar xəzinənin vahid mülküən keçməlidir. Buna uyğun olaraq Sohra Əsasnaməsinin 120-ci maddəsinə dair qeyddə deyilir ki, köçərilər üçün artıq ola bilən torpaqlar Əkinçilik və Dövlət Əmlakı Nazirliyinin ixtiyarına keçir. Homin qeyd bu nazirliyə əsas vermirdi ki, qırğızların torpaq ilə tomin olunması masosəsini qanunvericilik müəssisələrinən keçirmədən hor hansı bir torpağı, özü də becorilən torpağı köçərilərin müddətsiz istifadəsindən özbaşına almağa başlayaraq, dinc və qanuna tabe əhaliyə verilmiş hüquqları toxunulmaq saxlamaq yolu ilə ilk növbədə rus hakimiyətinin loyqatını qorumaqdan ibarət olan ümumidövlət monafelorino möhər qoymasının. Bütün bu müləhizələr məni bəla bir əqidəyə gotırır ki, qanun ilə gorunan özgə torpaqlarının sərhədlərinin özbaşına doyişdirilməsi üzərində qurulmuş normalar sistemi qətiyyən no imperiyanın əsas qanunlarına, no da Sohra Əsasnaməsində ifadə olunmuş xüsusi qaydalarla uyğun golur". Köçürmə İdarəsi torofindən yararlı torpaqların öyrənilməsi üsullarına və bütün tədqiqat osasında köçürmə sahoları yaratmaq üçün artıq torpaqların necə müyyən olunmasına dair başqa bir nümunəyə baxaq: "Plan və təsvirlər üzrə torpaqların keyfiyyətinin müyyəyonlaşdırılması yalnız iki adə ümumişdir. Yararlı və yarasız torpaqlar. Mənə bəla görlər ki, bu torif həttə komiyyət baxımından da dəqiq ifadə olunmamışdır. Bələ ki, böyük höcmə bataqlıqlar və tamamilo yararsız olan qamışlıqlar yararlı torpaqların ümumi sahəsinə daxil edilmişdir; böyük höcmə çöllükler da buraya daxil edilmiş və yarğanlı umumi sahədon çıxarılmamışdır. Yararlı torpaqların ümumi adətənuchsuz-bucaksız daş-kəsəklər torpaqlar və suvarma üçün yarasız olan çöllükler vardır ki, bu yerdən de yalnız yeyilmeyən otlar, ya da çox az miqdarda yem otları bitir. Ayaq altında qalan bu otu biçmək mümkün

deyildir, həm də bu ot on qısa bir vaxt orzında yetişir və sonradan tamamilə yanır küfə döñür. Bütün bunlar noinki hor hansı bir istisna olmadan, hətta qeyd-sərt də qoyulmadan yaraları torpaq adı altında ümumi torpaq sahələrindən daxil edilmişdir. Görünür, yalnız ona görə ki, lüt rəqəmlər ilə qırğız xalqında 40 desyatinklik paydan olavo artıq torpaq olduğunu sübut etsinlər. Köçürmə İdarəsi momurlarının torpaqçırmaya foaliyyətindəki bu qəribə üsulları tamamlamaq üçün mon Əlahozrotin adına yazılmış hesabatdan bir parçanı göstərmək istiyorm. Orada "artıq torpaqlar" deyilən torpaqların özgənlikləşdirilməsinə və müsadiro olunmasının no cür dəhsətli özbaşinalı və yerli əhalinin hüquqlarının hiddət doğuracaq dərəcədə kobud şəkildə pozulması osasında aparıldığı göstərilir. Yeri golmışkon, Pişpek qozə rəisi Sarıbağış nayihesində layihələşdirilmiş köçürmə sahələri haqqında deyir: "Nahiyyənin demək olar bütün əhalisi burada səpin işləri aparır, cünki taxılçılıq üçün yeganə sorfoli torpaq layihələşdirilmiş sahələrdə yerləşir. Bunu o da sübut edir ki, sahələr üçün layihələşdirilmiş torpaqlar bùsbütün qırğızların öz qüvvəsi ilə becorilir. Daha sonra o sorusur ki, eger bu ola kütlesi bu yerdən harasa köçürülməli olsa, mon düşüñürüm ki, bu amansız hökmün icraçısı homin didorginlərin kodorindən və ah-nalosından dəhsətə gelərdi. O sorusur: onların köçürüləcəyi torpaqlar haradadır? Conablar, mon Türkstan diyarında köçürmə işinin toşkili haqqında senator Palenin hesabatından yalnız o məlumatları sizin diqqətinizi çatdırırdım ki, bunlar tokzibolunmaz şəkildə müyyən edirlər ki, uçaqların müsələn əhalisinin torpaqlarına köçürmələr hansı dəhsətli özbaşinalıqlar ilə, insanı və vətəndaş hüquqlarının hiddət doğuracaq dərəcədə pozulması yolu ilə həyata keçirilir. Həm də toftişin məlumatları köçürmə işində hor hansı bir səmorolı sistemin və planlaşdırılmış qotiyən olmadığını müyyən edir – tam xaos yerdə torpaq ayrılmış işlərinin heç bir şey və heç bir kos ilə hesablaşmayan rohborlərinin ixtiyarları istədikləri kimi işləməsi və özbaşinalığı üçün qeyri-məhdud meydən açır. Bizim köçürmə həqiqətlərimiz bütün bu dəhsətlərinə təsəvvür edəndə, qeyri-ixtiyari olaraq belə bir sənət çıxır: doğrudanməmədən, hüquqi dövlətdə köçürmənin bu cür vohsi üsulların yəl verilo bilər? Doğrudanməmədən bütün bunlar qanunauyğun hesab edilmişdir, doğrudanməmədən cür köçürmənin rohborlərinin foaliyyəti dövlətçilik möhürü ilə təsdiqlənmişdir? Senator Palenin elə homin hesabatında Köçürmə İdarəsi momurlarının foaliyyəti haqqında yerli administrasiya nümayəndələrinin moruzolalarını və rəylərini oxuyun. Onlar da dəhsətə golir və başa düşmürələr. Məruzənin 50-ci sohifəsində deyilir ki, böyük höcmə torpaqlar müsadiro olunarkən noinki

ayrı-ayrı qırızı tosorrufatlarının və xırda tosorrufat aullarının, qışlaqların, homçının yüzlərə belo tosorrufatın yerinin doyişdirilməsinə icazo verilir. Krasnoreçinsk, Novopokrovsk və Baytikovsk sahələri yaradılarkən hətta üç məscid dağıdılmışdır. Bunun başlıca səbəbi odur ki, həqiqotən sərbəst olan torpaqlar becərmə üçün az-çox məsrəf çəkildikdən sonra köçürmənin ettiyi yaclarına verilər bilər ki, bunun üçün də zaman, omok və pul lazımdır. Halbuki yerli əhalinin becərdiyi torpaqlarda sahələr yaratmaq daha asan və ucuz başa gəlir. Bu zaman onların diyarın baş roisi tərofündən təsdiq edilmiş norma üzrə başqa yerdə torpaqla tomin olunduğuna istinad etmək olar. Daha sonra, 131-ci sohifədə senator Palen deyir: "Köçürmə İdarosunun momurları bir dəfə öz fəaliyyətlərində qanunsuzluğa yol verdikdən sonra daha sərhəd bilmirlər və bütün işləri gözəyərə aparırlar". Görünür, Semireçensk vilayətində sərbəst torpaqlar çoxdur, məskunlaşdırılmış torpaqlar iso azdır, köçkünləri yerləşdirmək lazımdır, qırızıllara isə hələ çox torpaq qalacaq. Vilayətdə köçürmə sahələri hazırda bu düşünsüz mülahizələrə əsasında ayrılır. Qırızılların becərdiyi on yaxşı torpaqlar qanuna zidd olaraq onların evləri və ökin yerləri ilə birlikdə köçürmə sahələri üçün ayrırlar. Daha sonra senator Palen harbi gubernatorun məlumatını misal çəkir. Yeri golmişkən, orada deyilir: "Ümumiyyətə, bütün bu qeyri-qanun və düşünsüz omolların nəticəsi belə ola bilər: indi də hoyocan içində olan və həqiqətən də doğma yurd-yuvalarından sürgün edildiklərini görən qırızıllar üşyan qaldıracaqlar". Conablar, əgər bu özbaşınalıq belə baş vermişdirsa, yerlərdə fosadlar və iğtişaşlar doğurmamışdır, bu yənənə homin uçaqların müsəlmanlarının son dərəcə loyal, dözlümlə və itaçkar münasibətdən irolı golmişdir. Əgər harbi gubernatorun dedikləri özünü doğrultmamışdırsa, bu yənənə qırızılların homin loyallığı və dözişliliyəyə sayasında olmuşdur. Lakin buna baxmayaraq etiraf etmək lazımdır ki, hökumətin köçürmə siyasetinin zərbələri onların çox hissəsə həyati monafelərinə dəyişir; bu siyasetin dohşətləri qırızılların qolbində acı inciklik izləri buraxaraq tədricən onlarda hökumət haqqında belə bir təsəvvür yaradır ki, bu hökumət onlara zülm verməkdən başqa heç nə barədə düşünməyən zalim bir hökumətdir. Ola bilsin, mənə desinlər ki, toftişdən əvvəl belə idi, indi isə göstərilən bütün qüsurlar aradan qaldırılmışdır. Yeri golmişkən, Bütöv Komissiyasında Köçürmə İdarosunun smetası müzakiro olunurken idarənin nümayəndəsi bizi çox inandırmağa çalışdı ki, indi köçürmə çox gözəl təşkil olunmuşdur. Onun deməyinə görə, qurd quzu ilə bırgə otlayır. Onun sözlərindən hətta belə çıxır ki, Türküstən diyarının bozı vilayətlərində o qədər böyük sahələr ayrılmışdır ki, əhalinin özü bu

sahələrdən imtina edoruk hesab edir ki, onun üçün bu torpaqları öz adına rosmiloşdırımöib yənənə bu torpaqlara görə vergi vermək dəhər sorfolidir. Əlbətə, idarənin nümayəndəsi conab Qlinka böyük sahələrdən danışarkən bizo bildirdi ki, bu torpaqların keyfiyyəti necədir. Lakin biz biliyik ki, Köçürmə İdarosunun praktikasında yerli əhaliyə torpaq ayrılması o deməkdir ki, yerli əhalii becordiyi münasib torpaqlardan namənasib torpaqlara qovulur. Buna görə də idarənin nümayəndəsindən inanı bilər ki, yerli əhalii böyük sahələri öz adına rosmiloşdırımöi sorfoli hesab etmir. Doğrudan da, bir halda ki, bu böyük sahələrdən istifadə etmək və golr götürmək mümkün deyilsə, buna görə vergi ödəmək öhdəliyini üzərindən görməyin no monasi var? Köçürmə yerlərindəki voziyyət əslində köçürmə işinin rohborlarının bizo təqdim etməyə çalışmışları kimi deyildir. Türküstən və Sohra diyarının müxtəlif yerlərindən fraksiyamıza daxil olan müraciətlər göstərilir ki, voziyyət senator Palenin hesabından tosir olunduğu kimi qələr. Yeri golmişkən, qırızılların həsiyələrinin, Cimkənd qozasının, Sir-Darya vilayətinin seçilmiş nümayəndələri hökumət 1912-ci il 8 yanvar tarixli müraciətlərində deyirlər: "Bununla yanaşı, - yəni qırızılların oturaq həyata keçməsinə mane olmaqla yanaşı, - Sir-Darya Köçürmə İdarəsi bizi torpaq ilə tomin etmədən on yaxşı şümələq torpaqları, on yaxşı arxları və suyu əlimizdən alaraq, bunun üçün əhalinin nə qədər zəhmət çəkdiyini, tor töküdüyüni, Türküstən diyarında əkinçiliyin bu ilkin şortlarını nəzərə almır. Biza məlumatdu ki, qanun ilə Köçürmə İdarosunu hüquq verilmişdir ki, bizi dəki artıq torpaqları alıb köçürmə fonduna versin. Biz hominın əminlik ki, böyük səylərimiz və əməyimiz hesabına orsəyə gotirdiyimiz suvarılan on yaxşı torpaq sahələrimizə artıq torpaqlar demək olmaz. Köçürmə İdarəsi on yaxşı torpaqlarımızda köçkünləri yerləşdirərək yeno də bizi öz ixtiyarımıza buraxır". Conablar, bütün buna senator Palenin hesabından misal getirmək şərəfinə nail olduğum hid-dətliyəndərinci məlumatlara necə də oxşayır. Belə olan halda, təəssüf ki, deməli olurq ki, senator Palenin toftişindəki kədərlər ifşalar hololik işdə heç noyi deyişməmişdir. Ucşar əhalisinin böyük ümidişər bəslədiyi toftişin əhəmiyyəti də yənənə heç bir nəticə verməyən hay-küdəyən ibarət oldu. Bütöv Komissiyasının 1913-cü il üçün golrların dövlət siyahısına dair moruzosunun 5-ci maddəsinin 1-ci paragrafinda alaçığ vergisi ilə əlaqədar idarənin belə bir məlumatı verilmişdir ki, torpaqdan istifadənin möhdüdülləşdirilməsi qırızıllara necə tosir göstərir. Yeri golmişkən, orada deyilir: "Qırızılların torpaq ilə ədaləti tomin olunması onların mösiotunu və bizo rəğbatını qoruyub saxlamaqla yanaşı Sohra diyarının dəha da məskunlaş-

masına olverişli təsir göstərəcəkdir". Qırğızların torpaq ilə tomin olunmasının zoruriyi artıq hökumət tərəfindən də etiraf olunmuşdur. Onların torpaq ilə qismən tomin olunmasının ilk təcrübəsi qırğız küləklərinin oturaq həyat tərziində keçməyə hazır olduğunu tam aydınlığı ilə göstərdi və qırğız əhalisinin qismən oturaq həyatdan büsbütlən torpaq ilə tomin olunmasına keçməyin zəruriliyini aşkar çıxardı. Burada vəziyyət belədir, qırğızların torpaq ilə tomin olunması vəziyyətinin necə olduğu barədə başqa yerde, Büdcə Komissiyasında canab Qılkaya verdiyim səualə o belə cavab verdi: "Qırğızların torpaq ilə tomin olunması haqqında qanun hələ qəbul edilmişmədir. Köçəri əhalinin müəyyən sahada homşolik yerləşdirilməsi moskunlaşdırma fəndundan sorf olunan xərclər baxımından son dəroçu olverişsizdir. Biz gorək onların adına elə sahələri rəsmi şəhərdərildik ki, sonralar heç bir tədbir ilə bu torpaqlardan köçürmə üçün istifadə etmək mümkün olmayıyadı. Onlar buna, yəni torpaq ilə tomin olunma işinə o qədər həvəsli gedirler ki, idarə bununla bağlı daxil olan bütün xahişlərin heç yarısını da yerinə yetirə bilmir və rədd cavabı verməyə məcburdur, cümlə idarənin bunun üçün xüsusi krediti yoxdur və bu işdə həddindən çox tolosmaya lazımlı bilmir". Bax bu, somimi və ayndır. Qırğızların torpaq ilə tomin olunması haqqında qanun nəyə lazımdır, bir halda ki, idarə bu işdə tolesməyə lazımlı bilmir, bir halda ki, köçəri əhalinin müəyyən sahələrdə yerləşdirilməsi son dəroçu olverişsiz hesab olunur. Səhra diyarında və Türküstəndə köçürmənin vəziyyəti belədir. Yeri golmişkən, mon burada Türküstən diyarında xalq məhkəməsinin islahatı barədə canab 2-ci Kapnistin nitqinə dair bir neçə söz söyləmək istəyirəm. O bunu belə osaslandırdı ki, birincisi, xalq məhkəməsi qırğızların oturaq həyata keçməsinə maneçilik tədrib və ikincisi, xalq məhkəməsi qırğızların müsəlmanlaşdırılmasına aparır. Onun birinci fikrindən dair mon demək istəyirəm ki, elə indicə söylədiyim məlumatlardan görünür ki, qırğızların oturaq həyata keçməsi üçün manəc tərədən xalq məhkəməsi deyil, Köçürmə İdarəsinin özüdür. İkinci fikrində, yəni qırğızların müsəlmanlaşdırılmasına goldidikdə isə, deməliyim ki, qırğızlar artıq çoxdan müsəlmandırlar, bütün qalan müsəlmanlar kimi müsəlmandırlar və albəttə ki, müsəlmanların müsəlmanlaşdırılmasından danişməgina döyməz. Dini baxımdan qırğızların "*tabula rasa*" olduğunu söyləmək isə qətiyyən osassızdır. Biz belə bir kiçik haşiyədən sonra başqa bir ucqara, yəni köçürmə dalgasının yoldoldıldıyi Zaqafqaziya müraciət etsək, burada da Səhra və Türküstən diyarında olan eyni monzorəni görərik. Hökumət köçürmə işində, onun aparılması üssüllərində və qaydalarında məlumat siyasetini yeridərk

burada da özüne sadıq qalmışdır. Senator Palenin hesabatından sizin diqqətinizi toklıf etmək şərəfinə nail olduğum məlumatlar kimi tam bir sıra dəhşətli məlumatları mon senator Kuzminkinin hesabatından, habelə Qafqazda Əlahozrot İmperatorun canışının Əlahozrotə töqdim olunan hesabatından da sizə çatdırı bilərəm. Lakin mon bunu artıq hesab edirəm, həm də köçürmənin Qafqaz monzorosu üçüncü Dumada dəfolorlər bu kafəradan Qafqaz deputatları torəfindən təsvir olunmuşdur, lakin yerli əhalinin onlar torəfindən ifadə olunmuş fəryad və etirazları bu müraciətlərin ünvandırıldığı şoxşələrin bir qulağından girib o biri qulağından çıxmışdır. Göründüyü kimi, bizim Köçürmə İdarəsi köçürmə vəzifələrini ovvolki və inди ki faaliyyətində həyata keçirildiyi tərzdə başa düşməyo qadır. Köçürmə İdarəsi belə başa düşür ki, bu faaliyyət özbaşinalıqlıdan və yerli sakinlərin mösiyətinin və həyatının dağılılmamasından, onların zavallı, sərgordan və sofıl vəziyyətinə salınmasından ibarətdir. Conablar, Zaqafqaziya, xüsusən də onun dağılıq hissəsində noinki artıq torpaq yoxdur, hətta yerli əhalinin özü də torpağa koskin cəhiyac duyur. Belə ki, adəmباşına Tiflis quberniyasında toxminon 1,9 desyatın, İrəvan quberniyasında toxminon 1,6 desyatın, Kutaisi quberniyasında toxminon 0,5 desyatın, Yelisavetpol quberniyasının dörd qozasında, yəni Cavansır, Cobrayil, Zongozur və Şuşa qozalarında isə 0,6 desyatınədək, Bakı quberniyasının Lənkəran qozasında 0,5 desyatınədək, Quba qozasında 0,9 desyatın, Göyçay qozasının Baruinsk sahəsində toxminon 1,2 desyatın və nəhayət, elə bu qozanın Kürdəmir sahəsində toxminon 1,14 desyatın torpaq düşür. Belə bir vəziyyətdə Zaqafqaziya də köçürmə sahələri üçün ayrıla bilən artıq torpaqlardan səhbat də gedə biləməz, lakin bir halda ki, idarə Zaqafqaziyanın rus köçkünləri ilə moskunlaşdırılmasının zorlu hesab edir, onda bütün yerli monafələr və dövlət monafələri buna qurban verilir. Köçürmə sahələri yaratmaq üçün sorbsat olaraq artıq torpaqlar yoxdur, belə torpaqlar yerli əhalinin ölümdən kiçik sahələr hesabına yaradılır, bu məqsədlə isə onlar öz doğma yurd-yuvalarından çıxarırlar. Məsolon, Kür və Araz çaylarının vadilərində yerləşən, əsrlərə yerli əhalinin istifadəsindən olan torpaqlar ola keçirilmiş və köçürmə sahələrinə çeyrilişdir. Belə olən haldə torpaqsız yerli əhalisi torpaq payı verilməsindən heç danişməgina da doymoz. Üçüncü Dövlət Duması Muğan düzünün suvarılması və moskunlaşdırılması haqqında qanun həbələtmi. Bu qanun torpaqsız yerli sakinləri heç nozora almamış və onların Muğan düzüne hor hansı şökildə golisinin qarşısına kosmuşdır. Conablar, gördüyüntü kimi, indi aparılan şökildə köçürmə işi dövlət işi deyildir, imperiyamın ucqar əhalisine

qarşılıklı dövlət bələdisi. Ucqrılarda yaşayan yerli sakinlər idarədə hökm sürən köçürməyə poroştiş qurbanına çevirilirlər. Biz məsələyə bu cür yanaşmanın, bu cür qaydaların dövlət monafeyinə uyğun olduğunu hesab edə bilmərik. Hüquqi dövlətdə belə vəziyyət ol a bilməz və olmamalıdır. Biz köçürməni əhalinin ayrı-ayrı hissələri arasında torpaqların tənzimlənməsinin və ədalətlı bölgüsünün dövlət tədbiri hesab edirik. Ona görə də həqiqəton yerli əhalinin artıq olan ucqar torpaqlarının köçürmə üçün ayrılmamasına qarşılıqlı bir etirazımız yoxdur. Lakin bunun üçün biz təlob edirik ki, bu ucqar torpaqları əvvəlcədən yoxlanılsın, kəmiyyət və keyfiyyət baxımından müyyəyon edilsin, ucqar əhalisinin özü həyat və talabatının yerli şərtlərinə uyğun olaraq əvvəlcədən kifayət qədər yararlı torpaq ilə tomin olunsun və yalnız bundan sonra artıq qalan torpaqlar köçürmə üçün ayrılsın və köçürmə işinin aparılmasından indiki özbaşınaqlı əslən heç olmasa gölöcəkdə belə ədalətlı dövlətçiliklər prinsiploruna əsaslanınsın. Nəhayət, hökumət yerli əhalinin torpaq ilə tomin olunması haqqında çoxdan vəd olunan qanun layihəsini Dövlət Dumasına təqdim etməlidir. Conablar, köçürmə işində göstərilən qeyri-normal halların aradan qaldırılması zərurəti tokəcə yerli əhalinin monafeyindən deyil, həm də dövlətin monafeyindən irəli gəlir, cənubi hökumətin hazırlığı köçürmə siyaseti əhalinin müxtəlif hissələrinin monafelərini toqquşduraraq yalnız onları bir-biriniñ üzərinə salışdırmaq qadirdir. Dövlətin ayrı-ayrı vətəndaşları arasında nisqə doğuran siyaset xalq nümayəndələrinin on yaxşı hissəsi tərəfindən koskin şəkildə pislənməlidir. Nişimi başa vurarkən boyan etməyi şərəf hesab edirəm ki, müsəlman fraksiyası hökumətin köçürmə siyasetinə qarşılıqlı etiraz əlaməti olaraq Köçürmə İdarəsinin mərkəzi təşkilatlarının saxlanması toxsisatlar ayrılması oley-hino səs verəcəkdir. (Səldən alqışlar)

Dövlət Duması. IV çağırış.

Stenografiq hesabatlar. I sessiya, III hissə, SPb., 1913, sütun 1719-1729.

**IV çağırış, IV sessiya, 2-ci iclas
20 iyul 1915-ci il**

**Nazirlər Şurası Sədrinin, Hərbi Nazirliyin müdürünin, dəniz, xarici işlər və maliyyə nazirlarının bayanatlarına
dair müzakirələr**

Məmmədyusif Cəfərov (Bakı, Yelisavetpol və İrəvan quberniyaları)

Conab Dövlət Dumasının üzvləri. Dünənki iclasda çıxış edən natiqlər ölkənin vəziyyətinin ağır monzorosunu kifayət qədər təsvir etdilər. Yətərinə oträflə olan bu çıxışlardan sonra buz bu mosolo üzərində dayanmayı lazımlı bilmirik. Çıxış etmiş natiqlərləndən heç biri Qafqaz cobhısında müsəlmanların ağır vəziyyətinə diqqətinizi colb etmədi. Hökumətin nümayəndəsi, conab Nazirlər Şurasının Sodri do bu hadisələrə göz yumdu. Hərbi omaliyyatlara və müharibə şəraitinə görə biz bu hallar üzərində diqqətinizi oträflə dayandırmaq imkanından mohrumeq, buna görə də müsəlman fraksiyası adından aşağıdakı boyanatı orz etməklə kifayət-ləncoçlığı: "Ölkənin yaşadığı ciddi hadisələr həkimiyət qarşısında müüm dövləti vəzifələr qoyur və ondan ölkədə oğum-amənliyi tömən etməyi, üzümüze golon tohlıka qarşısında hamını birləşdirməyi təlob edir. Buna baxmayaraq, bu həkimiyət müsəlmanlara və ümumən özgə xalqlara minasibətdə məqəbul dövlət monafeləri ilə heç cü bir araya gəlməyən siyaset yarımaktadır. Bu siyaset Zaqafqaziyada özünün koskin tozahərənə tapmış, istə hərbi omaliyyatlardan gedən, istərsə də Qafqaz cobhisiñ arxasında yerləşən yerlərdə xalqların açıq-əşkar toqib olunması həddindən çatmışdır. Burada müharibənin həy-küy altında dinc müsəlman əhalisini qarşı döşətlər tərodişməlidir və tərodişməkdir. Əhali tam müdafiəsizdir. Onun həyatına və omlakına heç bir şey ilə tominat verilmir. Burada müsəlmanlardan pul qoparılmış, onlara talan olunmuş və qotlo yetirilmiş adı hal almışdır. Kişi əhalisi kütüvi şəkildə sürgün edilir, qalan müdafiəsiz qadınların şərofi tohqır olunur, dağıdılmış, talan edilmiş kondlor qorxu içindədir, əhali dilənci vəziyyətinə düşmüşdür, acıdır, köməyo ehtiyacı var və heç yerdən köməyi yoxdur. Qisaca, bu diyarn müsəlmanlarının vəziyyəti belədir. Diyarn həyatı iso hərbi dövrün şərtlərinə görə inidiyoduk işçiləndirilməmişdir. Bizim olimizdə elo faktlar və rosmi məlumatlar vardır ki, bütün dediklərimizi tösüd qədir, lakin biz onları burada bildirməyi mümkün hesab etmirik. Onların barosunda vaxtı çatanda danışmaçıq. İndi isə yalnız onu qeyd edək ki, göstərilən qanunsuzluqların barosunda yerli və mərkəzi ali həkimiyət organları xəbərdar edilmişlər. Lakin, toosşif ki, bu, müsəlmanların vəziyyətini doyiştirməmişdir. Xarici xalqların azad edilməsi və milli nemətlərin qorunması müharibənin şəhərlərindən biri kimi elan edildiyi bir

halda, bizim oğullarımız və qardaşlarımız bu şüurlar uğrunda mübarizədə qan axıtları bir haldə onları evda qalmış qohumları Qafqaz cəbhəsində terrora məruz qalır vo müdafiəsizdir. Müsolman olahisi barosunda bu cür siyaset vo bu cür münasibət bütün rus müsəlmanlarının səuruna necə təsir göstərə bilər vo onlarda hansı ohval-ruhiyyəni doğura bilər? Bizzət həmişə özümüzdən olan özgə xalqlarla yuxarıdan aşağı baxmışlar, nəzərə almamışlar ki, Rusiya çoxmillətli dövlətdir vo bu dövlətdə müsəlmanlar öz sayına görə ikinci yeri tuturlar. Tokrat edirəm, sağlam dövlət monafəcləri nöqtəyi-nozorundan həmişə ziyanlı olan belə siyaset fəvqələdə şəraitin hakimiyyətyördə ölkənin bütün qüvvələrinin six birloşdırıb dövlətin müdafiəsinə yönəltəyi təlob etdiyi indiki vaxtda xüsusun ziyanlı vo tohlükəldir. Vatan qarşısında öz borcuna sədəqəti olan müsəlmanlar bundan sonra da onun bütövlüyünü vo şərəfini qoruyacaqlar. Lakin onlar düşünürək, məhariboni uğurla başa çatdırmaq üçün ölkənin bütün qüvvələrinin tam birloşması yalnız o zaman olunacaqdır ki, bu birloşmaya mane olan digər həllar sırasında Batum vo Qars vilayətlərinin müsəlmanlarına qarşı yol verilən həllar da aradan qaldırılacaqdır". (*Soldan alışqar*).

Dövlət Duması. IV çağırış.

Stenografiq hesabatlar. IV sessiya, Petrograd, 1915, sütun 153-154.

**IV çağırış, IV sessiya, 31-ci iclas,
4 mart 1916-cü il**

**Xərclərin dövlət siyahısının layihəsi barədə Bütce
Komissiyasının məruzəsinə dair müzakirələr**

Məmmədyusif Cəfərov (Bakı, Yelisavetpol və İrəvan quberniyaları)

Conab Dövlət Dumasının üzvleri. Daxili siyasitəmizə xas olan keşkin tozahürələr adı dinc dövrədə də ölkəni gərgin vəziyyətdə saxlayaraq əhalinin narazılığına səbab olurdu. Məharibə zamanı isə bu tozahürələr dövründə toleblorino, monafəclərino və əhalinin istəklərinə baxmayaraq, zoifləmək əvəzini, daha da güclənmiş və çoxalmış, bozı hallarda son dərəcə keşkin və cibocor forma almışdır. Bunlara misal olaraq, Zaqafqaziyada, Batum və Qars vilayətlərində baş vermiş hadisələri qeyd etmək lazımdır. Nazirlər Şurası Sədrinin bayannameşinə cavab olaraq bizim boyanatda bu hadisələrə qismən toxunulmuşdur. Bu hadisələrin adını ümumi şəkildə çökəmkələ kifayətlənmək olmaz, çünkü onlar çox böyük əhəmiyyətə malikdir. Bu hadisələr öz xarakterinə və əhatə dairəsinə görə

elə bir miçiyas almışdır ki, bundan güclü narahatlıq keçirən imperiyanın müsəlman əhalisi bir yana qalsın, rus əməyiyyotının vo motbuatının da diqqətini özüne colb etmişdir. Toşüs ki, məharibə dövrünün şartlarında qora, bu hadisələrin faktiki torəsi kölgədə qalmış vo lazımlıca işləşdirilməmişdir. Bu cohort Zaqafqaziya müsəlmanlarının nümayəndəsi kimi monim üzərimə homin hadisələri dəraflı işləşdirənək borcunu qoyur, çünki indiki sərət biza bu imkani verir. Mon ona görə bunu etməyi indi lazımlı bilirəm ki, bu smetaya homin hadisələrin baş verdiyi Qafqazdaçı canişinşiyin smetasi da daxildir. Molum olduğu kimi, conablar, Qafqaz cəbhəsində məharibonin zorbələri bilavasitə Qars və Batum vilayətlərində deyməmişdir. Hərbi əməliyyatlar tufanı bu vilayətləri xaraba və viran qoymuşdır. Hor şeyindən mahrum olmuş əhalisi yoxsun vəziyyətində düşmüş, bir çox yerlərdə bir parça çörəye do möhtər qalmışdır. Lakin əhalinin belə yoxsun vəziyyətində xüsusun buna görə pişəmişdir ki, hakimiyyət torosindən ona lazımı qayıçı və kömək göstəriləməsi vo bəsbutın başlı-başına buraxılmışdır. Bu vilayətlərdə hərbi əməliyyatlar başlanğıcından bəri müsəlman əhalisinin hayatı və əmlakını qorumaq üçün noiniq todlırlar görməmiş, oksino bəi əhalinin tar-mər olunmasına göz yumarıq, dolayı ilə soyğunçuların və yırıcıların cinayətkar əməllərinə rovac vermİŞLƏR. Bu həllər ilk vaxtlar tək-tük baş verirdi, lakin sonralar bunların qarşısını almaq üçün töddər görməmiş hakimiyyət orqanlarının fəaliyyətsizliyi sayosunda kütləvi xarakter alaraq hor cür cinayətkarlıqlarda bəlo bir fikir yaratmışdır ki, müsəlmanlara divan tutub cozsuz qalmış olar. Mon burada ayrı-ayrı müsəlmanlara belə divan tutulmasına dair həlləri sadalamaşacağım. Bəlo həllər çox olmuşdur. Baş verən hadisələrin xarakteri ilə sizi tanış etmək üçün mon olımdı olan sonənlərək məlumatları nozorunuzdan çatdıracağım. Qarşımızdı milis podporučki Zokoriyyə boy Acaşskinin keçmiş Qafqaz canişinino orızosidir. O öz orızosunda yazar: "Özümün bütün əmlakından məhrum olaraq vo rüsvayçı ölümündən özümü güclə-bala ilə qurtararaq, az qala öz votonimin düşməni kimi qobul olunaraq mon siz conablarına müraciət edib başına golmiş bu böyük bədənəçilik ilə olaqədar mərhəmət göstərib moni müdafiə etməyinizi və kömək göstərməyinizi xahiş edirəm. Taleyin işinə bax ki, mon, rus ordusunun zabiti var-yoxdan çıxmış vo qarot olunmuşuz. Buz buraya, yoni Ur kondino, Ərdağan istiqamətində bizon 6 verstlikdə, Gülabert kəndi yaxınlığında dayanmış rus qoşunlarının arxasına toplaşaraq türklərin basqınlarından özümüzü xilas etmək ümidiyedik, lakin bizim başımıza bolalar başqa torofdan goldı. 1914-cü il dekabrın 19-da, gecə toxminon saat 1-də paltarlarım geyinib nə bas verdiyini öyrənmək üçün çölo çıxdım. Bu zaman monim işçilərimi qaldıqları otlaqlardan

çıxarıraq gözlerimin qabağında qılıncdan keçirildiler. Mən onlara etirazımı bildirdim, dilə tutdum ki, heç bir günüñ olmayan bu insanları rohm etsinlər. Lakin monim bu hərəkətlərim az qala monim da hayatımı bails olacaqdı. Məni alman zabitlər adlandırdılar, mənən küçə söyüñ yağırdırlar, dedilər ki, oynamıñ zabit şinellini rus zabitindən oğurlamış. Şineli oynamıñ çıxardılar. Onlardan xahiş etdim ki, evə keçib sonadırlırmə və monim şaxsiyyötüm, qobilimizn etibarı vo nüfuzlu bir qobilə olduğunu əmin olsunlar. Lakin monim xahişlərim heç bir notica vermedi. Gözlerimin qarşısında 20 işçimi qılıncdan keçirildiler, qalan 12 nəfəri iso, o cümlədən səkkiz yaşlı bir oğlunu man gedəndən sonra qotlo yetirdilər". O öz orızosunu keçmiş canışına aşağıdakı müraciəti ilə bitirir: "Zati-aliləri, monim vo ailəmim başına golmiş bu dəhşətli vo amansız hadisənin ağrısı vo kodarı tosvirolunmazdır. Bu dəhşətli günlərdə yaşadıqlarıñızın oxozını dünyada heç bir hökumət öðəyo bilməz, lakin bizim qarşılıqlaşdıqımız dəhşətlər, rüsvayçılıq vo böhtənlərdən savayı biz indi həm də yoxşulq, var-yoxdan çıxmışq, yeməyo heç nöyim yoxdur. Bizim bütün qobilomız vo ailəmiz hemişə ümumi vətonimizə sədəqəti ilə seçilmişdir, buna görə də Əlahəzərin amri ilə monim morhum atama, general-major Şerif boyo istisna qaydasında 6.000 desyatın torpaq sahəsi hədiyyə olaraq mülkiyyət kimi verilmişdir. Mən şəxson birincisi Dövlət Dumasının keçmiş deputatıym, rus podporuçikiyim, Qars vilayəti qubernatoruñ təpsiri ilə 1914-cü ilin avqustundan ümumi düşmənən qarşı ordumuzun sıralarında iştirak etmək üçün müsəlmanlardan ibarət yüzbaşı dəstəsi yaratmışım. Bütün quberiñ administrasiyası monim vo ailəmim Taxt-taca vo vətənə sədəqəti olduğunu bilir və mahz mən belə dəhşətli talana moruz qalmışam. Daha az tanımış basqı acarların başına no gotirildiyini deməyo cosarotım çatır. Zati-aliləri, Büyük Əlahəzərimiz vo siz, onun nümayəndəsi yalnız başqa dina etiqad etdiyinə görə Rusyanın sədəqəti oğullarının məhvini vo var-yoxdan çıxmışına yol vero bilməzsiniz". Conab Dövlət Dumasının üzvləri, qarşısındakı başqa bir sonə iso daha maraqlıdır - bu orızə Əlahəzər Georgi Mixayloviç, Büyük Knyaza Qarsın dül və yetim qalmış qadınlarındandır. Onlar öz orızoslarında, görün, no yazırlar: "1914-cü il dekabrın 14-də türk qoşunlarından qorunmaq üçün Ərdağanın bütün rəis heyəti, başda dairə rəisi Nikolayev olmaqla, Ərdağandan çıxb Axalkalakiy üz tutdu. Onlar Ərdağanın 70 versliyində, Ərdağan dairəsinin Çadır sahəsinin Kemerben kondında dayandılar. Burada onlar yerli ağalar Dərvish ağa torosından qonaqpərvərlik gördülər. Getməzdən ovvol dairə rəisi Dərvish ağıaya təklif etdi ki, bu qədər qonaq üçün çəkdiyi böyük xorçın heç olmasa yarşını öz üzərinə götürür. Dərvish ağa bu pulları qəbul etməkdən imtina etdi, dairə rəisi asobi halda tokid etməyo başladıqdə Dərvish ağa xahiş etdi ki, bu pulları Qırımızı

Xaça versin. Bu pulların sonrakı taleyi molum deyil". Daha sonra təsvir olunur ki, ertesi gün homin Dərvish ağa öz oğlu vo qardaşı oğlu ilə birləikdə duz-çörök götürüb qoşunları qarşılıqla çıxmışlar vo onlar dorhal öldürülən, sonra iso bu kəndin sakınlarının qalan hissəsi də qılıncdan keçirilmişdi. Conablar, bu qadınlar daha sonra belə maraqlı seydlər yazırlar: "Türk qoşunları Ərdağandan 8 verstlikdə yerləşən Cincirona çökildikdən sonra golib yerli ağalar Şərif ağadan tolub etmişlər ki, onları qonaq etsin. Şərif ağa holo öton rus-türk mühəribəsində iki Georgi xaçı almış vo dinc dövrə demək olar bütün mükafatlara layiq görülmüşdü. Qeyd etmək lazımdır ki, Şərif ağa holo öton mühəribəyə görə onuna haqq-hesab çekmək istəyen türklorun möglubiyyətindən xobor tutaraq elo homin gün ailesi vo bu kəndin qalan sakınları ilə birləikdə Axaltsixi qozasından qayıtmışdır. Şərif ağıya xas olan qonaqpərvərlik vo oliaqlıqlı ilə stola hər cür naz-nemətlər düzüldükdən, nahar başa çatdıqdan sonra çağrılmannıñ bu qonaqlar deyiblər ki, onlar acıdlar. Bu zaman Axaltsixi qozasından golmiş qadınlar vo qalan nökorlar yeni toamların hazırlanmasına ev sahibinə kömək etməyo başlayıblar. Qonaqların zəhlətəkən toləblərindən sonra qadınlar vo nökorlar nahar otağının qapılarına yeməkləri gotirindo 70 yaşı ev sahibinin gözələri qarışında birdən bütün qonaqlar bir signal ilə ayağa qalxmış vo ovvolco Şərif ağınan, sonra iso onun yeganə oğlunun bası yera sorılmışdır vo nohayət, bu kəndin qalan bütün kişiləri vo oğlan uşaqları qotlo yetirilmişdir. Bundan sonra qadınlara qarşı zorakılıqlara başlamışlar. Onların çoxu dəhşət içində öz köpəklərini bağırına basaraq taxtların altında gizlənmüşdür. Uşaqların ciyiltili və ağlaşması onların yerini bildirməyo başlayanda dəhşətdən ağılmış itiron bir çox analar öz olları ilə uşaqlarını boğmuşlar. Qonaqpərvər ev sahibinin meyiti üzərində onun üç qızı zorlanmışdır. Onlardan biri elo oradəca keçimmişdir. 11-12 yaşı yeniyetmə oğlanlar da zorakılığı矛ur qalmışlar". Daha sonra yazırlar: "Müsəlmanları öldürməyo görə cozcası qalacaqlarına omlıñı momurların beynində o qodar kök salmışdır ki, bunu aşağıdakı faktlardan da görmək olar. Ərdağandan Cinciron kəndində gedən yolda strajnikin müşayiəti ilə - səhəb zəmstvo strajnikindən gedir - momur gedmiş. O, yolda yorğunluqdan, dorddən vo achiqdan halsiz bir vəziyyətə düşmüs qoca müsəlman qadını görüb ona müşayiət edən strajnik omer edir ki, qadını öldürsün. Strajnik qılınc ilə qadının başını vurur. Bu dəsto dəha sonra yolda qanı holo axmaqdə olan dəha bir öldürilmiş qadın görür. Holo tamamilə isti olan meyiñin sinəsində sapsağlam bir çəga var imiş vo süd omurmiş. Bu zaman elo momur momur elo homin strajniko çaganı öldürməyi omer edir vo homin strajnik xoncor ilə çaganın başını kosır. Bu qanlı divanın iştirakçısı olmuş qalan strajniklər xidməti buraxıb öz votonlorına, Terek vilayətinə getmişlər. Momurun vo straj-

nikerin familyaları yerində istintaqı aparana bildiriləcəkdir". Conablar, mon bundan başqa da bir çox faktları sizə söyləyiblərdim, qismən bu hadiselerin sahibi kimi, qismən də müsəlman qırğınları zamanı Qars vilayətində olmuş bir şəxs kimi. Bu hadisələr haqqında da mono vilayətinə əhalisi məlumat verməmişdir. Mon sizə çoxlu faktları söyləyiblər. Məsələn, Xəva kəndində 132 nəsəf, demək olar, bu kəndin bütün kişi əhalisi öldürilmişdir, Ərdağanlıqda qırğınlardan baş götürüb qaçan və Zurvuna kəndində doğru üz tutan 51 nəsəf qaćının hamısı yolda öldürilmişdir. Conablar, mon yalnız bir şeyi deyə bilər: o zaman Qars və Batum vilayətlərində olanlar belə bir mənzərəni müşahidə edə bilərlər ki, bütün yerli xristianlar öz xərci görünüşlərinə görə ümumiyyətdə müsəlmanlardan az forqləndiklorına görə, sinolardan böyük xaçlar aşınmışdır ki, müsəlman əhalisinin başına gələn müsibətlərdən özlərini qorusunlar. Ümumiyyətə, horbi əməliyyatlar başlananından bəri bu vilayətlər müsəlman əhalisinin taleyiənə bizim hakimiyət orqanlarının münasibəti bunuluna fərqlər kimi, müsəlmanların başına getirilən müsibətləri yolverilməz bigənalılık və acizlik ilə seyr etmişlər. Horbi əməliyyatlar başlananından bəri bu vilayətlərdə, artıq dediyim kimi, müsəlman əhalisinə qarşı zorakılıqlar başlandı. Bu zorakılıqlar baş verərkən Qars vilayətinin momurları öz işləridə idilər. Onlar nə edirdilər? Qars vilayətində hadiselerin istintaqı toyin ediləndə administrasiya bu işdə özüne faydalı mənbəyi gördü və müsəlman əhalisini, xüsusun da varlılara müräciət etməyə başladı ki, "pul verin, yoxsa biz siz xain kimi qolomo verəcəyik. Pul veriniz, sizi rahat buraxacağımız" Kimdən nə qədər alındığı barədə mənədə burada adbaad siyahı var. Yenə golmışın deyim ki, bu məlumatlar göydəndüşmə deyildi, Ərdağan dairəsində horbi gubernatorun köməkçisi toröfündən aparılmış istintaq bütün bunları nöqtəbənqötü təsdiq etmişdir. Bəs bu momurlara, sahə rösiyinə və dairə rösiyinə oldu? Onları məhkəməyə verib vozifədən kanarlaşdırmaq əvəzinə, buradan götürüb başqa sahəyə keçirdilər ki, orada da öz "faydalı işləri" ilə möşələ olsunlar. Fikirlərimi osaslandırmaq üçün mon elə homin qadınlarını orizosindən bir parçamı oxumaq istəyirəm: "Administrasiyanın momurları yerli müsəlmanların varlı olduğundan, cyni zamanda avamlığından, savadsızlığından, qanunun güvvəsinil bilməməsindən, diribaş olmamasından istifadə edərək özləri və saxta şəxslər vasitəsilə varlı müsəlmanlardan rüşvət qoparmaga başlayaraq onları qor-xudurdular ki, pul verməsələr, onları ölüm hökmü gözlöyir, onlara şor-böhtən atacaqlar. Bozı sahələrdə hamidən ucdantutma rüşvət yıqlımıdı. Qarapapaqlıldarla olan on varlı mülkədər müsəlmanların yaşadıqları təkə Çələr sahəsində horodot 500-3.000 rubl alımmışdı. Bu pulu ödəmək üçün homin qarapapaqlıldarla 32 nəsəfi Ərdağana bilavasitə dairə rösiyinə yanına çağırılmışdı. Rösi onları ovvələ

hor cür asib-kosmiş, tolub etdiyi haqqı alıddan sonra iso söz vermişdi ki, onlara heç no olmayaçaq. Jandarm istintaq başlananda iso dairo roisi sığayotlordan qorxaraq bu hörməti şəxslərdən bir çoxunu hobs etmiş və votonu xəyanətdə şor-lomışdı. İndi onlar haradadırlar, onların başına no iş goldi - məlum deyil". Conablar, bu baroda no demək olar? Əhalinin monacəyini qorunaklı olan hakimiyət və əhalini noinki qorunur, hota onu soyub talayır. Mon yalnız bir şeyi deyə bilər: onların bu cür hörəkətlərinə ad verməyo söz yoxdur. Conablar, bu vilayətlərə özbaşınalıqların höküm sündüriyə qarışq vaxtlarda vəziyyət belə idi. Sonralar, vilayətlərdə az-çox dorocədə dinc hoyat qaydaya düşəndə hakimiyət özünü necə apardı və no ilə göstərdi? Müsəlman qaćınlara öz yerlərimə qayıtmagə icazə verilmişdi və onlardan bir çoxu öz kəndlərinə qayıdışında gördülər ki, evləri dağlımış, qarot olmuş, yandırılmışdır. Büssütün yandırılmış kəndləri sayımasaqla, Qars vilayətində 120, Batum vilayətində 160 kənd belə qarot olmuş, talan edilmişdir. Istor getməyib qalanlar, istorso do qaćandan sonra qayıdanlar heç nosiz qalmışdılar və hor şeyə cəhiyəcların var idi. Belə bir zamanda helyə hakimiyət orqanları onlara noinki kümək və yardım göstərmişir, həm də müsəlman xeyriyyə müəssisələri torofindən belə bir yardımın göstəriləşməsinə maneqilik töredirdi. Bu vilayətlərin müsəlman əhalisi belə ağır vəziyyətdə idi. Büyük Knyaz Nikolay Nikolayeviç Qafqaza goldidən sonra bu vəziyyət yaxşılaşğa doğru döyüdü. Yeri golmışkon qeyd edim ki, bu vilayətlərdəki hadiseler haqqında vaxtilo mon Ali Baş Komandanə orznamə töqdim etmişdim. Bu orznamonun surətləri nazirlər göndərmişdim və şoxson Nazirlər Şurası Sodrinin yanında olmuşdum. Mon ona müräciət edərək xahiş etmişdim ki, müsəlmanların müdafiəsi üçün hor hansı tədbir gərsün. O iso görün mono nə dedi? - Horbi əməliyyatlar aparılan rayonda mülki hakimiyət orqanları hor hansı bir iş görəməkəcəklər və ağır Ali Baş Komandanın qorargahının roisi ilə görüşmək ona müyəssər olsa, bu barədə onluq danışacaq. Mon homçının keçmiş horbi nazir Suxomlinovun da yanında olmuşdum. Qeyd edim ki, o mono daha qotı cavab verərək dedi ki, bu baroda monu zoçakdır. Conab Dövlət Dumasının üzvləri, Qars və Batum hadiselerinə nozor yetirdikdə istor-istəməz belə bir sual yaranıb ki, bu hadiselerin hor hansı sobobi var idimi? Bu hadiselerin qurbanına çevrilmiş müsəlman əhalisinin davranışına goldidə iso, mon Batum vilayətində homin hadiselerin xüsusi istintaqını aparmış general Poroşinin mərəzəsindən bozı məqamları siza söyləyəcəyim. Belə ki, monuzdə o yazar: "Bu dövrə Batum vilayətində müsəlman əhalisinin ohval-ruhiyəsinin ümumi xarakteristikası bundan ibarətdir ki, onlar çox hoyocənlər idilər. Müsəlman acarlar qorxurdular, onların həyatı sakit deyildi, sanki öz cılgınlardan çıxarılmışdır, lakin, şübhəsiz ki,

qoşunlara və ya administrasiyaya düşmən münasibət bəsləmirdilər. Mixaylovsk qala artilleriyasının rəisi general-major Baranoviç Batum horbi müstəntiqino 1914-cü il 15 dekabr tarixli ifadəsində deyir: "Acarların düşməncilik münasibətlərini təsdiq edən faktları yoxdur". Buna da xüsusi diqqət yetirmək lazımdır ki, dairənin qoşunlarına soforborlik zamanı acarlar bütün mülkələfiyyətləri səliqə ilə, doqquq, azəcəq da olsa fosadlara yol vermədən yerinə yetirmişdilər. Türkiyə sərgün olunan yox idi, bütün ohali öz yerində qalmışdı. Vilayət və ya zavod administrasiyasının nümayandalarına qarşı heç bir düşməncilik müşahidə olunmamışdı, əksinə, əhalidən rus hakimiyyət orqanlarına kömək göstərmək isteyi müşahidə olunurdu. Administrasiyanın bozı üzvləri yerli müsəlmanlardan olan köhnüllülər vasitəsilə gizli koşfüyət aparrıv bunun üçün onlara heç bir haqq ödəmirdilər. Onların oldı edikləri məlumatları tamamilə düz çıxırdı. Belə agent acarlarından biri türklor torofindən olo keçirilmiş və edam olunmuşdu (Dzansil mödonlarının pristəvi Laqdiyann horbi müstəntiqo 1915-ci il 30 yanvar tarixli ifadəsi). Məruzənin başqa bir yerində Ardanuç sahəsi barosunda belə deyilir: "Bütün bu müddət orzindo müsəlman ohalisi tamamılı sakit idi, adı və horbi dövrün bütün mülkələfiyyətlərini doqquq icra edirdi, qanunu zidd olan heç bir fakt aşkar edilməmişdi". Daha sonra: "Qeyd etmək lazımdır ki, administrasiyanın məmərləri gedəndən sonra onlar tamamılı müdafiəsiz qalmışdır və Ardanuçda və yol boyu müsəlmanlar torofindən heç bir düşməncilik horokotına rast gəlməmişdilər". Müsəlmanlar administrasiyamın gedisi ilə bağlı somimi tövüsüllü hissi keçirdiklorını bildirirdilər. Comiyyətin agenti Motiyeviç özünün 1915-ci il 22 yanvar tarixli ifadəsində deyir: "Noyabrın 4-də axşamçı möz zaivoddan çıxıb bizim müsəlmanların yaşadığı evin yanından keçirdim. Məni sos-ładılar, evə çığırıldılar. Son demo, bizim yaralı zabit, Georgiyev alayının şəhər-pası, deyəsən, adı Didel idi, onları evində xəstə yatarmış. Yerli sakınların onun yarasını sənir, ona həxirdələr, sonra isə onu zavod xostoxanasına keçirmişdilər, o elə burada osır götürülmüşdü". Elə orada oxuyuruq: "Arvindən qaçarkən hərəkəti səciyyəvi halları xatırlatmamaq olmaz. Daire rəisi kapitan Zosimoviç şəhərin Karzul məhəlləsində yerləşən erməni katolik kilsəsindən İsanın anasının xüsusi ehtiramla layiq ikonasını aparmağı lazımlı bilmişdi. Keşş yoxa çıxmış, kütör Vartanc mobəddən ikonanı çıxarmaqdan imtina etmişdi. Bu işi dairə idarəsinin kərgüzən Süleyman Əsfondi Tabaxidze və iki yerli sakın etmişdi. Onların üçü də müsəlmandır. Müsəlmanların xristian ikonasını aparmasından özünü itirmiş xristianlar başlarını açmışdır. İkonə orada qalmış yeganə qayıq qoyularaq apanılmışdı". Məruzənin başqa bir yerində oxuyurraq ki, "elə homin müsəlmanlar 60 naforən ibarət bir dəstə düzəltmiş və boşalmış Pxikür kondini mühafizə

etmək üçün bu dəstədən oraya adamlar göndərmişdilər. Yalnız bunun sayısında nə kənd, nə erməni kilsəsi, nə də bir ev zərər çəkmmişdi. Sonra isə müsəlmanlar yaxınlıqda türklerin böyük bir dəstəsinin olduğunu öyrənilərən 60 naforəlik dəstəsini onlara üstüne göndərərək cavablarını vermişdilər". Conab Dövlət Dumasının üzvləri, gotirdiyim bütün bu misallardan sonra müsəlmanların müdafiəsi üçün başqa bir söz söyləmək artırdı, cənə ilə də təsvir etdiyim kodifikasi hadisələrin baş verəməsi və inkişaf etməsi üçün zəmin olan bu özbaşınaqlı və qanunsuzluq dəha aydın görünür. Biz tabelikdə olan xalqlara qarşı tozyiqlər və onların sixişdirilməsi siyasetinə qarşı, hakimiyyət orqanlarının dinc ohaliyə divan tutmasına qarşı bütün gücümüzü etirazımızı bildiririk. Biziş votənizdə və ya xaricdə baş verəməsindən asılı olmayaqda bu cür qanunsuzluq və vohşilik aktları bizdə cənə dorocoda hiddət hissi doğurur. Bizi boyan edirik ki, Qara və Batum vilayətlərindən baş vermiş, dinc müsəlman ohalisinə qarşı amansızcasına divan tutulmasına çevrilmiş kodifli hadisələr yalnız hakimiyyətin cinayətkarmasına səhərkarlığı və fəaliyyətsizliyi şəraitində töredildi bilərdi. Hakimiyyət istəsəydi, burların qarşısını alıb və köktünə kosordı. Buna görə də baş verən bütün hadisələrə görə mosuliyəti biz bütünükən həkumətin üzərimə qoyurraq. (*Solda ayri-ayri yerlərdən alıqlıqlar*)

*Dövlət Duması. IV çağırış.
Stenografiq hesabatlar. IV sessiya, Petroqrad, 1916, sütun 2749-2757.*

**IV çağırış, IV sessiya, 38-ci iclas,
17 mart 1916-cı il**

**Zaqafqaziyada zemstvo təsisatının tətbiqi barədə
qanunvericiliğin təklifiinin məqsədə uyğunluğu məsələsi haqqında
Yerli Özünüdürə Komissiyasının
məruzəsinə dair müzakirələr**

Məmmədyusif Cəfərov (Bakı, Yelisavetpol və İravan guberniyaları)

Conab Dövlət Dumasının üzvləri. Zaqafqaziyada zemstvo özünüdürəsının tətbiqi mosolosının yarmosulik tarixi vardır və Dumanın üzvü Papakanov bunu sizin qarşısınızda otaqla şorh etdi. Buna görə də mon sizə çox oziyyət verməyəcəyim, yalnız bir neçə söz söyleyəcəyim. Əvvəllər Zaqafqaziyada zemstvo özünüdürəsinin tətbiqi mosolosi qalxanda mərkəzi hakimiyyət hömisi cavab verirdi ki, yerli

ohali buna kifayot qodor hazır deyildir. Indi iso daha belə etiraz etmirlər, lakin bildirlirək, horbi əməliyyatlara görə hazırda zəmstvo özünüidarosunin tövbicisi qeyri-mümkündür və zəmstvo özünüidarosunin mühərribəden sonra tövbicidiləcəkdir. Conabalar, zəmstvo təsərrüfatına bilavasitə aidiyiyti olan məsolələrin voziyyəti barədə ogor kifayot qodor təsəvvürünüz varsa, onda razılaşarsınız ki, Zaqafqaziyada zəmstvo özünüidarosunin tövbicini longitmək olmaz. Mosolən, götirok domir yollarını. Əgor domir yolundan bir neçə verst konara getsək, adama elo gələr ki, bu yerlər heç vaxt insan ayağı doymamışdır. (*Soldan səslər: düzdür*). Sözlərimi osaslandırmış üçün bir misal çökəcəyim: on minlərlə kvadrat verst sahə tutan Bakı quberniyasının comi 120 verst yaxşı şose yolu vardır. Buradan siz belə nöticəyə golə bilinərsiniz ki, yol məsoləsi no vəziyyətdədir. Əhaliyə agronom yardımına göldikdə iso deyo bilarom ki, bu cəhətdən indiyədək heç bir yardım göstərilir. Kond əhalisinin maarifləndirilməsi işi də yaxşı deyildir. Siz əgor Qafqazda, kond rayonlarında nə vaxtsa olmuşsunuzsa, minlərlə kond görə bilordiniz ki, məktəbi yoxdur. Tibbi yardımından iso danişmağına doymoz - əhali heç ömründə tibb işçisi görmayıb. Kim Avropanı sağlı kostyunda kondo golso, onu doktor hesab edirlər, dövrəyə alırlar, xəstə uşaqları ona göstərirər və s. Conabalar, Zaqafqaziyada zəmstvo təsərrüfatı məsolələri ilə belə sohbi tanışlıq da söyləmək üçün kifayətdər ki, belə vəziyyətə dəha dözmək olmaz. Buna görə də mon düşünirom ki, conabalar, Zaqafqaziyada zəmstvo özünüidarosunin tövbicini bir an da toxiro salmaq olmaz. Dorhal zəmstvo özünüidarosunu tövbic etmək lazımdır. Bu gün Zaqafqaziya əhalisi bu tribunadan deyilənlərə qulq asır və qotiyyyən şübhə etmir ki, Dövlət Duması zəmstvo özünüidarosunin tövbicinə toradər çıxacaq və bu qanun layihəsinin hazırlanmasına başlayacaq, bununla da hökuməti, nohayət, bu məsolənin hollina girişməyə və Zaqafqaziyada heç olmasa 1890-ci il asasnamosunu yerli xüsusiyyətlərdən irolı galən doyişikliklər ilə dorhal tövbic etməyoq məcbur edəcəkdir. (*Soldan alqışlar*).

Dövlət Duması. IV çağırış.

Stenografik hesabatlar. IV sessiya, Petroqrad, 1916, sütun 3590-3591.

IV çağırış, V sessiya, 2-ci iclas, 3 noyabr 1916-ci il

**Büdcə Komissiyyasının 1916-cı il 6 oktyabr tarixli qərarı
barədə komissiya sədrinin köməkçisinin Dövlət Dumasının
Sədrinə verdiyi məlumatə dair müzakirələr**

Məmmədyusif Cəfərov (Bakı, Yelisavetpol və İrəvan guberniyaları)

Conab Dövlət Dumasının üzvleri. Müsəlman fraksiyası burada müxalifət nümayəndələri torofindən hökumətin fəaliyyətinə verilmiş qiymət ilə tamamilə şorikdir. Bununla yanaşı, fraksiya mono aşağıdakı bayanatı verəməyti tapşırılmışdır: "Boşqırıyyotdan saysız-hesabsız qurbanlar töbə etmiş böyük dünya mühərribəsi öz bayrağında belə bir şüər parlaq şöküldə tosvir etmişdir: kiçik xalqlar milli həyatın tam azadlıq hüququna malikdirlər. Buna görə də mühərribənin özü azadlıq mühərribəsi adlanır və qanlı horb duməni arxasında xalqların qardaşlıq həyatının parlaq üfşürlərini gironlorın qolbində ruh yüksəkliyi doğurur. Mühərribənin bu idəya monasi rus comiyyəti torofindən də qarvamlımsıdır. Rus hökuməti də bu deviz ilə çıxış etmişdir. Bir halda ki, rus ordusu xarici xalqlara azadlıq aparır, onda elə həmin azadlıq Rusiya imperiyasının tərkibinə daxil olan çoxsaylı xalqlara da elan olunmalıdır. Indən belə bu xalqların azad milli həyat hüququna sərsizləzə osaslar üzərindən təsdiq edilməlidir. Lakin bizi osarot altına alınmış xırda xalqların osarotdan azad edilməsinə nüvə dövlət həyatının vaxtı çatmış toləbatının yerinə yetirilməsinə doğru indiki hökumət torofindən noinki heç bir addım görmürük, əksinə milli zülümün acımacaqlı praktikası heç vaxt indiki azadlıq mühərribəsi dövründəki soviyyəyə golib çatmamışdır. Indiki kimi heç vaxt morkozdırılmış rəhmətsiz bürokrat mexanizmə Rusiyannı özgə xalqlarının milli hissələrini bu qodor tohqır etməmiş və onları möşət və monovi xüsusiyyətlərinə cybocorloşdırılmışdır. Türküstən və Səhri vilayətlərində dörən kodur doğuran hamyə molum faktlər bürokratik mexanizmının tam çılpaqlığı ilə parlaq tosviridir. Özgə xalqlardan 19 yaşından 43 yaşınadək olanların başdan-başa orduya çağırılması onların başı üzərində idarəm kimi çaxdı. Onlardan no istədiklərini, onları adı həyat şəraitindən ayrıb hara və noyo görə aparmaq istədiklərini başa düşməyərək, onlar müxtəlif toroflarda üz tutubular, müxtəlif administrasiya nümayəndələrindən və idarələrindən izahat istedilər, lakin heç kim onlara doqquz və miyyəyyən izahat verə bilmədi. Belə bir söz-söhbət yayıldı ki, songor işləri bir bohanadır, çağırışın əsl möqsədi onlardan, silahsızlardan songorlar qarşısında canlı sədd kimi istifadə etmək üçün onları orduya colb etmekdir. Onları obidi olaraq horbi mükkələffiyət-

dən azad edən çar fərمانları və omrları əsasında, -bu, mühərrihə chtiyacları üçün keçirilən hor cür toplantılar zamanı administrasiyanın elanlarında da tösdig olunurdu, - tarbiyə almış özgə xalqlar çıxnaşmaya düşdülər ki, bunu da üşyan kimi qəbul etdilər. Neticədə isə dinc əmək höyəti süren bu yerlər qana, göz yaşlarını büründü, kül olub virən qaldı. Eyni zamanda isə diyardakı qarsıqlığın bulanıq suyunda rüşvətxorluq, zoraklıq, pulqopartma halları görünməmiş heddo çatdı. Dövlətin yaşadığı belə ciddi möqamda daxili höyəti bu qanlı hadisələr ilə mürekkebləşdirəmək, xalqlar arasında qarşılıqlı nifrat və etimadsızlıq hissi oyata-maq, cəbhə arxasında yanğın törətmək kimi lazımdı? Bu faktlar aydın göstərir ki, Rusiya kimi ucsuz-bucaqsız imperiya mosuliyətsiz bürokratiya torəfindən idarə oluna bilmez: bu bürokratiya öz yerini xalq nümayəndoliyi qarşısında mosuliyət daşıyan hakimiyyətə vermelidir. Ölkənin dövlətçilik qüdrəti, eləcə də ona daxil olan xalqların xoşbəxtliyi və firavanhı yalmız o halda tomin edilə bilər ki, bu xalqlara geniş meydən verilsin ki, onlar təsərrüfat cəhdəndən öz rıfahını tam sərbəst şəkildə inkişaf etdirəməkə yanaşı özlərinə xas mənəvi doyərləri müəyyən edib dəha da inkişaf etdirsinlər. Bu vəzifə yalnız mühərrihə başa çatıqdandan sonra öz praktik həlli tapa biləsə də, biz hesab edirik ki, gərkə dərhal Rusyanın bütün xalqlarına onların gelecek milli dirçəlisinin parlaq dövrünün başlığı olunsun. Bu akt rus xalqını özgə xalqlar ilə daha möhkəm və qırılmaz qardaşlıq telləri ilə birləşdirəcək, qanlı meydanlarda vuruşan mübarizlərin sinəsinə yen güc verəcək, özgə xalqları qarşı höyətə keçirilən hazırlı xəttin neticəsi kimi ayn-ayn yerlərdə, təəssüf ki, nəzərə çarpan nöqsanları və çöküşmələri aradan qaldıracaq, belə bir inam yaradacaqdır ki, özgə xalqların voten yolunda verdikləri səyis-səhesəbzər qurbanlar borabəhüquqlu ümumsiyyəti höyatın qapılmasını onların üzüntü təybatay açacaqdır". (*Soldan alqışlar*).

Dövlət Duması. IV çağırış.

Stenografik hesabatlar. V sessiya, Petrograd, 1916, sütun 84-86.

İstinadlar

1. Əliyev H.Ə. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmazdır. "Azərbaycan" qəzeti, 28 may 1997-ci il.
2. Aлиева Л.М. Рабочие-текстильщики Баку в начале XX в. Баку, 1969, сəh.19.
3. Yenə orada, səh. 21.
4. ADTA, fond 44, siyahı 4, iş 20, vərəq 267.
5. İbrahimov M.C. H.Z.Tağıyevin toxuculuq fabrikinin yaradılması. "İqtisadiçı" jurnalı, 1992, may, №13.
6. Эфендизаде Д.М. Формирование монополистического капитала в торговом судоходстве на Каспийском море. В кн. Материалы по истории России в период капитализма. М., 1976, сəh.198.
7. Yenə orada, soh. 203.
8. Yenə orada, səh 206. Bax habelə: İbragimov M.Дж. Предпринимательская деятельность Г.З.Тагиева. Баку, 1990, сəh.74.
9. Эфендизаде Д.М. Формирование монополистического капитала в торговом судоходстве на Каспийском море. сəh.200.
10. Yenə orada, səh. 201.
11. Yenə orada, səh. 206.
12. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1910, iş 335, vərəq 3.
13. Сборник узаконений и распоряжений о переселении. Вып. 8, СПб., 1901, сəh. 234-235.
14. Yenə orada, səh. 234.
15. Исмаил-заде Д.И. Русское крестьянство в Закавказье. М., 1982, сəh. 143.
16. Yenə orada.
17. Всеподданнейший отчет о произведенной в 1905 г. по высочайшему повелению сенатором Кузьминским ревизии города Баку и Бакинской губернии. Баку, 1906.
18. "Kaspий" qəzeti, 1 dekabr 1905-ci il.
19. "Kaspий" qəzeti, 9 iyul 1905-ci il.
20. Yenə orada.
21. Исмаил-заде Д.И. Русское крестьянство в Закавказье, сəh. 219.
22. RFDTA, fond 1278, siyahı 1, iş 190, vərəq 9.

23. "Каспий" գազետ, 18 yanvar 1905-ci il.
24. Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З.Тагиева., soh. 56.
25. Мовлаева С.А. Пропаганда русской и азербайджанской культуры на страницах газеты "Каспий" (1881-1917гг). Баку, 1983, soh. 121.
26. Yenə orada.
27. "Vışka" գազետ, 18 iyun 1992-ci il.
28. "Həyat" գազետ, 13 və 27 dekabr 1905-ci il.
29. "Kaspий" գազետ, 1 aprel 1905-ci il.
30. Таирзаде Н. Состав учащихся Бакинского реального училища в последней четверти XIX в. Известия АН Азербайджана. Серия истории, философии и права, 1981, № 3; yenə opun. К истории народного образования в промысловово-заводском районе Баку в конце XIX - начале XX века. Известия АН Азербайджана. Серия истории, философии и права, 1988, № 1.
31. "Bakı" գազետ, 1 mart 1906-ci il; "Kaspий" գազետ, 1 mart 1906-ci il.
32. "Kaspий" գազետ, 1 mart 1906-ci il.
33. RFDTA, fond 1278, siyahı 1, iş 190, vərəq 10.
34. Yenə orada, vərəq 10-11.
35. Azərbaycan tarixi, 2-ci cild, Bakı, 1960, soh. 277.
36. Мильман А.Ш. Политический строй Азербайджана в XIX - начале XX вв. Баку, 1966, soh. 218.
37. "Kaspий" գազետ, 30 mart 1905-ci il.
38. Yenə orada.
39. ADTA, fond 50, siyahı 1, iş 194, vərəqlər 68-69 arxada.
40. Yenə orada, vərəq 100.
41. Yenə orada, iş 201, vərəq 16.
42. Yenə orada, iş 251, vərəq 33; iş 263, vərəq 35.
43. İbrahimov M.C. Azərbaycanda milli sahibkarlığın yaranması. "İqtisadçı" jurnalı, 1992, aprel, № 2.
44. Ибрагимов М.Дж. Нефтяная промышленность Азербайджана в период имперализма. Баку, 1884, soh. 35-36, 77; yenə opun. Предпринимательская деятельность Г.З. Тагиева, Баку, 1990, soh. 19-20.
45. Монополистический капитал в нефтяной промышленности России. 1883-1914. Документы и материалы, М.-Л., 1961, soh. 8.
46. ADTA, fond 389, siyahı 4, iş 725, vərəq 79.

47. Нуриева З.Н. Позиция национальной буржуазии в промышленности Азербайджана в конце XIX - XX в. Автореф. канд. дисс. Баку, 1987, soh. 14.
48. Стригунов И.В. Из истории формирования бакинского пролетариата (70-80-е гг. XIXв.) Баку, 1980, soh. 36-37.
49. Yenə orada, soh. 245.
50. Садыхзаде Р.М. Проникновение английского капитала в нефтяную промышленность Азербайджана. Автореф. канд. дисс. Баку, 1967, soh. 16.
51. Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З. Тагиева, soh. 104.
52. Исмаилов М.А. К вопросу о ликвидации откупной системы в азербайджанской нефтяной промышленности. В кн.: Труды Института истории и философии АН Азерб., т. II. Баку, 1952, soh.73-104.
53. İbrahimov M.C. XIX əsrin axırlarında - XX əsrin əvvollerində Azərbaycanın nefti sonayesində milli kapital problemi. "Azərbaycan" toplusu, № 276, Ankara, 1990, soh. 34.
54. Баку и его районы. 1914, soh. 330-340.
55. ADTA, fond 389, siyahı 1, iş 8, vərəqlər 2-3 arxada.
56. Azərbaycan tarixi, 2-ci cild, soh. 256.
57. TIEA, fond 1, siyahı 1, iş 5886, soh. 177-178.
58. Справочный ежегодник на 1906 г. Вся промышленность Баку и Бакинской губернии на 1906 г. Отдел V.
59. Обзор бакинской нефтяной промышленности за 1904 г., т. II, ч. II, soh. 45-47, 50-52, 53-54.
60. Баку и его районы, 1908, soh. 121-124.
61. Исмаилов М.А. Промышленность Баку в начале XX века. Баку, 1976, soh. 29.
62. Гулишамбаров Ст. Обзор фабрик и заводов Бакинской губернии. Tiflis, 1890, soh. 231.
63. Бакинский справочный календарь на 1898 г. Баку, 1897, soh.17, 24, 25.
64. Исмаилов М.А. Промышленность Баку в начале XX века. soh. 31.
65. Yenə orada.
66. ADTA, fond 509, siyahı 1, iş 18, vərəqlər 26, 46, 48-49; iş 28, vərəqlər 27-42.

67. Исмаилов М.А. Промышленность Баку в начале XX века, сəh. 41.
68. Нуриева З.Н. Позиция национальной буржуазии в промышленности Азербайджана в конце XIX - XX в. Автореф. канд. дисс., сəh. 13.
69. Сумбатзаде А.С. Социально-экономические предпосылки победы советской власти в Азербайджане. М., 1972, сəh. 156.
70. Справочный ежегодник на 1906 г. Вся промышленность Баку и Бакинской губернии. Отдел V. Промышленность. Баку, 1906, сəh. 8-9.
71. Исмаилов М.А. Промышленность Баку в начале XX века, сəh. 50.
72. Справочный ежегодник на 1906 г. сəh. 8.
73. Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З.Тагиева, сəh. 82.
74. Абдулсалымзаде Г.Я. Об обеспечении оборудованием бакинских электростанций до революции. Доклады АН Азербайджана. 1966, т. XXII, №1, сəh. 85.
75. Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З.Тагиева, сəh. 82.
76. Сумбатзаде А.С. Социально-экономические предпосылки победы советской власти в Азербайджане, сəh. 155.
77. Vəliyev T.T. İmparrializm dövründə Azərbaycan sənayesi və proletariati. Bakı, 1987, сəh. 94.
78. Yenə orada, сəh. 96.
79. Нуриева З.Н. Позиция национальной буржуазии в промышленности Азербайджана в конце XIX - XX в., сəh. 20.
80. Vəliyev T.T. İmparrializm dövründə Azərbaycan sənayesi və proletariati, сəh. 96.
81. Алиева Л.М. Рабочие-текстильщики Баку в начале XX в., сəh 17-31.
82. Vəliyev T.T. İmparrializm dövründə Azərbaycan sənayesi və proletariati, сəh. 102.
83. Yenə orada, сəh. 103.
84. Сумбатзаде А.С. Социально-экономические предпосылки победы советской власти в Азербайджане, сəh.153.
85. Справочный ежегодник на 1906 г.
86. Баку и его районы, 1908, сəh. 142.
87. Сумбатзаде А.С. Промышленность Азербайджана в XIX в. Баку, 1964, сəh. 380-381.
88. Yenə orada, сəh. 383.

89. Yenə orada, сəh. 385.
90. Справочный ежегодник на 1906 г., сəh. 2-3.
91. Исмаилов М.А. Промышленность Баку в начале XX века, сəh. 92.
92. Фабрично-заводские предприятия Российской империи, ч. II, 1914.
93. Нуриева З.Н. Позиция национальной буржуазии в промышленности Азербайджана в конце XIX - XX в., сəh. 19.
94. Сумбатзаде А.С. Промышленность Азербайджана в XIX в, сəh. 260.
95. Нуриева З.Н. Позиция национальной буржуазии в промышленности Азербайджана в конце XIX - XX в., сəh. 19.
96. Справочный ежегодник на 1906 г., сəh. 2-3.
97. Исмаилов М.А. Социально-экономическая структура Азербайджана в эпоху империализма. Баку, 1982, сəh. 66.
98. Vəliyev T.T. İmparrializm dövründə Azərbaycan sənayesi və proletariati, сəh. 128.
99. Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З.Тагиева., сəh. 85.
100. Yenə orada, сəh. 86-87.
101. Стригунов И.В. Формирование бакинского пролетариата (70-90-е годы XIX в.) Докт. дисс., Баку, 1965, TIEA, fond 1, siyahı 1, iş 5886, сəh.155.
102. Yenə orada, сəh. 314.
103. Yenə orada, сəh. 314-315.
104. ADTA, fond 387, siyahı 1, iş 24.
105. Всеподданнейший отчет о произведенной в 1905 г. по высочайшему повелению сенатором Кузьминским ревизии города Баку и Бакинской губернии, сəh. 94.
106. ADTA, fond 50, siyahı 1, iş 194, vəqəqlər 4-25.
107. Гусейнова Д.С. Развитие морского транспорта, формирование кадров рабочих-моряков Азербайджана и их революционные выступления (90-е годы XIXв. - 1907 г.). Автореф. канд. дисс. Баку, 1975, сəh.21.
108. Гусейнова Д.С. Рабочие-моряки Каспия (90-е годы XIX в. - 1907 г.). Баку, 1981, сəh. 39.
109. Yenə orada, сəh. 35-36.
110. Yenə orada, сəh. 41.
111. Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З.Тагиева, сəh. 75.

112. Мусаев М.А. Развитие торговли гор. Баку в период капитализма. (1860-1917). Автореф. докт. дисс., Баку, 1970, сəh. 17.
113. Мусаев М.А. Некоторые особенности развития внутренней торговли гор. Баку в конце XIX в. Известия АН Азербайджана. Серия экономики, 1968, № 1.
114. ADTA, fond 43, siyahı 43-2, iş 784, vərəqələr 1-125; iş 785, vərəqələr 1-62; iş 807, vərəqələr 1-158; iş 809, vərəqələr 1-84; iş 810, vərəqələr 1-112.
115. ADTA, fond 43, siyahı 43-2, iş 784, vərəqələr 1-125.
116. Мусаев М.А. Развитие торговли гор. Баку в период капитализма, сəh. 91.
117. Yeno orada, сəh. 92.
118. Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З.Тагиева, сəh. 89.
119. ADTA, fond 43, siyahı 29, iş 383.
120. ADTA, fond 43, siyahı 43-2, iş 797.
121. Yena orada.
122. ADTA, fond 419, siyahı 1, iş 6, vərəqələr 1-112.
123. Всеподданнейший отчет о произведенной в 1905 г. по высочайшему повелению сенатором Кузьминским ревизии города Баку и Бакинской губернии, сəh. 94.
124. Yeno orada.
125. Мусаев М.А. Развитие торговли гор. Баку в период капитализма, сəh. 74, 75.
126. ADTA, fond 50, siyahı 1, iş 194, vərəqələr 5-24.
127. "Bakı" qəzeti, 10 iyun 1905-ci il.
128. Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З.Тагиева., сəh. 89-90.
129. Мусаев М.А. Развитие торговли гор. Баку в период капитализма, сəh. 97.
130. Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З.Тагиева., сəh. 98.
131. Yeno orada, сəh. 100.
132. Yeno orada, сəh. 100-102.
133. Всеподданнейший отчет о произведенной в 1905 г. по высочайшему повелению сенатором Кузьминским ревизии города Баку и Бакинской губернии, сəh. 83.

134. Yenə orada, сəh. 84.
135. Yeno orada.
136. Багирова И.С. Гуммет. "Панорама Азербайджана" qəzeti, 1991, №19, 29 may-4 iyun.
137. "Bakinskiye izvestiya" qəzeti, 4 may 1905-ci il.
138. Исмаилов М., Казиев М. Крестьянское движение в Азербайджане в годы революции 1905-1907 гг. В кн. 50-летие первой русской революции. Баку, 1955, сəh. 224.
139. Гусейнова Д.С. Из истории профессионального движения интеллигенции Баку в 1905 г. В кн.: Вопросы истории Азербайджана накануне и периода первой русской революции (к 80-летию первой русской революции). Сборник статей. Баку, 1985, сəh. 125.
140. "Heyat" qəzeti, 8 iyul 1905-ci il.
141. "Kaspий" qəzeti, 20 yanvar 1905-ci il.
142. ADTA, fond 50, siyahı 1, iş 260, vərəq 29; "Kaspий" qəzeti, 20 yanvar 1905-ci il.
143. ADTA, fond 50, siyahı 1, iş 260, vərəqələr 29, 30.
144. "Şərqi-rus" qəzeti, 21 və 22 dekabr 1904-cu il.
145. "Şərqi-rus" qəzeti, 4 yanvar 1905-ci il.
146. "Kaspий" qəzeti, 18 yanvar 1905-ci il.
147. "Kaspий" qəzeti, 23 yanvar 1905-ci il.
148. "Kaspий" qəzeti, 18 fevral 1905-ci il.
149. "Kaspий" qəzeti, 28 may 1905-ci il.
150. RFDTA, fond 857, siyahı 1, iş 1476, vəroq 47; "C-Peterburgskie vedomosti", may 1905-ci il.
151. Спутник избирателя на 1906. СПб., 1906, сəh. 241, 242.
152. Черменский Е.Д. Буржуазия и царизм в первой русской революции. М., 1970, сəh. 59.
153. "Kaspий" qəzeti, 19 və 20 fevral 1905-ci il.
154. "Kaspий" qəzeti, 22 fevral 1905-ci il.
155. "Kaspий" qəzeti, 20 fevral 1905-ci il.
156. Yeno orada.
157. Yeno orada.
158. "Kaspий" qəzeti, 3 mart 1905-ci il.
159. Yeno orada.
160. Yeno orada.

161. Чермисский Е.Д. Буржуазия и царизм в первой русской революции, soh. 59-60.
162. "Каспий" qəzeti, 5 mart 1905-ci il.
163. ADTA, fond 50, siyahı 1, iş 260, vərəq 50; "Каспий" qəzeti, 10 mart 1905-ci il.
164. Yenə orada; "Сын Отечества" qəzeti, 10 mart 1905-ci il.
165. Yenə orada.
166. Yenə orada.
167. ADTA, fond 50, siyahı 1, iş 260, vərəq 50; "Каспий" qəzeti, 12 və 13 mart 1905-ci il.
168. ADTA, fond 50, siyahı 1, iş 259, vərəqlər 44-45.
169. "Каспий" qəzeti, 17 mart 1905-ci il.
170. "Каспий" qəzeti, 9 aprel 1905-ci il; "Бакинские известия" qəzeti, 9 aprel 1905-ci il.
171. "Каспий" qəzeti, 9 və 13 aprel 1905-ci il.
172. "Каспий" qəzeti, 13 aprel 1905-ci il.
173. Gürçüstan DTA, fond 7, siyahı 1, iş 620, vərəq 152; fond 12, siyahı 13, iş 250; vərəqlər 44, 45.
174. Мусульманская печать России. Oksford, 1987, soh. 40.
175. Əliyev H.Ə. Xarici siyasətünə uğurları böyükdür, ölkəmizi beynəlxalq alomda mövqelərini gücləndirməli və möhkəmləndirməliyik. "Azərbaycan" qəzeti, 8 mart 1998-ci il.
176. "Каспий" qəzeti, 17 mart 1905-ci il.
177. RFDTA, fond 1276, siyahı 1, iş 107, vərəq 63.
178. Yenə orada.
179. "Каспий" qəzeti, 19 iyun 1905-ci il.
180. RFDTA, fond 1276, siyahı 1, iş 107, vərəq 65 arxada; "Право" qəzeti, 8 may 1905-ci il.
181. RFDTA, fond 1276, siyahı 1, iş 107, vərəq 71 arxada.
182. Yenə orada, vərəq 65 arxada; "Право" qəzeti, 8 may 1905-ci il.
183. RFDTA, fond 1276, siyahı 1, iş 107, vərəqlər 68 və arxada, 69; "Право" qəzeti, 8 may 1905-ci il.
184. Yenə orada.
185. Yenə orada.
186. "Төрсүман" qəzeti, 29 aprel 1905-ci il.
187. "Каспий" qəzeti, 23 aprel 1905-ci il.
188. TIEA, iş 940, vərəqlər 12-19.

189. Yenə orada.
190. Gürcüstan DTA, fond 13, siyahı 3, iş 177, vərəq 6.
191. Yenə orada, siyahı 15, iş 24, vərəqlər 3-5 arxada.
192. RFDTA, fond 821, siyahı 133, iş 469, vərəq 332; Всеподданнейший отчет о произведенной в 1905 г. по высочайшему повелению сенатором Кузьминским реформе города Баку и Бакинской губернии, soh. 21.
193. Yenə orada.
194. "Каспий" qəzeti, 19 iyun 1905-ci il; "Hoyat" qəzeti, 14 iyun 1905-ci il; "Баку" qəzeti, 21 iyun 1905-ci il.
195. "Каспий" qəzeti, 19 iyun 1905-ci il; "Hoyat" qəzeti, 19 iyun 1905-ci il; "Баку" qəzeti, 21 iyun 1905-ci il.
196. Yenə orada.
197. "Каспий" qəzeti, 19 iyun 1905-ci il.
198. "Каспий" qəzeti, 30 iyul 1905-ci il.
199. Yenə orada.
200. "Каспий" qəzeti, 10 avqust 1905-ci il; "Hoyat" qəzeti, 11 avqust 1905-ci il; "Баку" qəzeti, 11 avqust 1905-ci il.
201. "Каспий" qəzeti, 29 may 1905-ci il.
202. Yenə orada.
203. "Каспий" qəzeti, 10 avqust 1905-ci il, "Баку" qəzeti, 11 avqust 1905-ci il.
204. Yenə orada.
205. "Каспий" qəzeti, 8 mart 1907-ci il.
206. Yenə orada.
207. Yenə orada.
208. Yenə orada.
209. Талыбзаде И.А. Аграрная реформа 1912 года в Азербайджане. Баку, 1965, soh. 36-37.
210. "Мусульманская газета", 28 fevral 1913-cu il.
211. "Народы и области" (Сборник), № 2, 1 iyun 1914-cü il, soh. 32.
212. "Каспий" qəzeti, 30 mart 1905-ci il.
213. Yenə orada.
214. "Каспий" qəzeti, 30 sentyabr 1905-ci il.
215. Yenə orada.
216. "Нефтяное дело" jurnalı, № 20-21, 1905, sütun 1977-1983.
217. "Нефтяное дело" jurnalı, № 20-21, 1905, sütun 1980.

218. "Каспий" գօշտի, 4 օկտյաбр 1905-ի լ.
219. Յեռ օրադա.
220. Յեռ օրադա.
221. "Сын Отечества" գօշտի, 9 օկտյաбр 1905-ի լ.
222. "Каспий" գօշտի, 4 և 7 օկտյաбр 1905-ի լ.
223. "Каспий" գօշտի, 7, 11 և 27 օկտյաбр 1905-ի լ.
224. Сенцадзе Д.Б. Из истории азербайджанской буржуазии в начале XX века. Баку, 1978, сoh. 97-98.
225. "Нефтяное дело" журнал, 1905, № 20-21, сütun 1987-1996.
226. "Нəyat" գօշտի, 16 օկտյաбр 1905-ի լ; "Каспий" գօշտի, 8 օկտյաбр 1905-ի լ; "Сын Отечества" գօշտի, 2 օկտյաбр 1905-ի լ.
227. "Каспий" գօշտի, 15 օկտյաбр 1905-ի լ; "Баку" գօշտի, 29 օկտյաбр 1905-ի լ.
228. Յեռ օրադա.
229. RFDTA, fond 776, siyahı 15, iş 104, vərəq 1.
230. "Каспий" գօշտի, 30 aprel 1905-ի լ.
231. "Баку" գօշտի, 15 iyun 1905-ի լ; "Сын Отечества" գօշտի, 7 iyun 1905-ի լ.
232. "Нəyat" գօշտի, 7 iyun 1905-ի լ.
233. Յեռ օրադա.
234. "Баку" գօշտի , 15 iyun 1905-ի լ.
235. "Нəyat" գօշտի, 7 iyun 1905-ի լ.
236. "Каспий" գօշտի, 20 fevral 1905-ի լ.
237. Baykara H. Azerbaycan istiklal mücadəlesi tarixi. İstanbul, 1975, soh.130.
238. Յեռ օրադա.
239. Յեռ օրադա.
240. ADTA, fond 46, siyahı 3, iş 398, vərəq 7.
241. Յեռ օրադա, vərəq 15, 22.
242. Յեռ օրադա, vərəq 13.
243. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990, soh. 22-23;
Mehmetzade M.B. Milli Azerbaycan hareketi. Ankara, 1991, soh 20-21.
244. Azərbaycan tarixi, 2-ci cild, soh. 578.
245. "Каспий" գօշտի, 20 iyl 1905-ի լ; "Баку" գօշտի, 24 iyl 1905-ի լ;
"Сын Отечества" գօշտի, 17 iyl 1905-ի լ.
246. "Каспий" գօշտի, 3 avqust 1905-ի լ; "Нəyat" գօշտի, 7 avqust 1905-ի լ; "Баку" գօշտի, 10 avqust 1905-ի լ.
247. "Каспий" գօշտի, 19 iyl 1905-ի լ.

248. Յեռ օրադա.
249. Мильман А.Ш. Политический строй Азербайджана в XIX - начале XX в., soh. 276.
250. "Баку" գօշտի, 21 iyl 1905-ի լ.
251. "Каспий" գօշտի, 11 avqust 1905-ի լ.
252. Յեռ օրադա.
253. "Каспий" գօշտի, 18 avqust 1905-ի լ; "Баку" գօշտի, 18 avqust 1905-ի լ.
254. ADTA, fond 1, siyahı 1, iş 1509, vərəqlər 29, 38, 47, 66; "Каспий" գօշտի, 29 sentyabr 1905-ի լ.
255. ADTA, fond 1, siyahı 1, iş 1509, vərəq 11-11 arxada; fond 50, siyahı 1, iş 260, vərəqlər 89 arxada - 90.
256. ADTA, fond 1, siyahı 1, iş 1509, vərəq 11.
257. ADTA, fond 50, siyahı 1, iş 260, vərəqlər 89 arxada - 90.
258. "Каспий" գօշտի, 22 sentyabr 1905-ի լ.
259. "Каспий" գօշտի, 28 sentyabr 1905-ի լ.
260. ADTA, fond 1, siyahı 1, iş 1509, vərəq 34; "Каспий" գօշտի, 28 sentyabr 1905-ի լ.
261. Յեռ օրադա.
262. ADTA, fond 1, siyahı 1, iş 1509, vərəq 29.
263. "Каспий" գօշտի, 29 sentyabr 1905-ի լ.
264. "Каспий" գօշտի, 30 sentyabr 1905-ի լ.
265. ADTA, fond 1, siyahı 1, iş 1509, vərəq 29; "Каспий" գօշտի, 30 sentyabr 1905-ի լ.
266. ADTA, fond 50, siyahı 1, iş 260, vərəqlər 89 arxada - 90; "Каспий" գօշտի, 3 dekabr 1905-ի լ.
267. ADTA, fond 1, siyahı 1, iş 1509, vərəqlər 4-8; Материалы по вопросу введения земских учреждений в Закавказье, т. 4, soh. 29-30; Orucov Q. 1905-ci ildə Azərbaycanda zemstvo kampaniyası. Azərbaycan EA-nın xəborları. Tarix, folsəfə və hüquq seriyasi, 1966, № 1, soh. 37.
268. ADTA, fond 1, siyahı 1, iş 1507, vərəq 45.
269. Յեռ օրադա.
270. ADTA, fond 1, siyahı 1, iş 1509, vərəq 15.
271. "Каспий" գօշտի, 1 oktyabr 1905-ի լ.
272. ADTA, fond 45, siyahı 2, iş 388*, vərəq 9.
273. Յեռ օրադա, vərəq 15.

274. Yenə orada, vəroq 11 arxada.
275. Yenə orada, vəroq 24 arxada.
276. Yenə orada, vəroq 2.
277. Yenə orada, vəroq 5 arxada.
278. ADTA, fond 45, siyahı 2, iş 389, vərəq 5.
279. Yenə orada, vəroq 5 arxada.
280. ADTA, fond 45, siyahı 2, iş 388* vərəqlər 16 arxada, 19.
281. Yenə orada, vəroq 247.
282. Yenə orada, vəroqlor 23, 24.
283. Yenə orada, vəroq 26 arxada.
284. Yenə orada, vəroq 28 arxada.
285. "Nаше слово" qəzeti, 10 iyun 1916-ci il.
286. "Каспий" qəzeti, 5 avqust 1905-ci il.
287. Черменский Е.Д. Буржуазия и царизм в первой русской революции, soh. 105.
288. "Каспий" qəzeti, 9 avqust 1905-ci il.
289. Пляковский А.В. Революция 1905-1907 гг. в России., М., 1966, soh. 112.
290. "Каспий" qəzeti, 9 avqust 1905-ci il.
291. "Ноят" qəzeti, 14 sentyabr 1905-ci il.
292. "Каспий" qəzeti, 27 avqust 1905-ci il.
293. "Irşad" qəzeti, 14 fevral 1906-ci il.
294. "Irşad" qəzeti, 23 fevral 1906-ci il.
295. "Каспий" qəzeti, 23 fevral 1906-ci il.
296. "Баку" qəzeti, 23 fevral 1906-ci il.
297. "Каспий" qəzeti, 23 fevral 1906-ci il.
298. "Каспий" qəzeti, 27 yanvar 1906-ci il.
299. "Каспий" qəzeti, 25 fevral 1906-ci il.
300. "Каспий" qəzeti, 3 mart 1906-ci il.
301. "Каспий" qəzeti, 25 fevral 1906-ci il.
302. "Каспий" qəzeti, 28 fevral 1906-ci il.
303. "Каспий" qəzeti, 1 mart 1906-ci il.
304. Yenə orada.
305. Yenə orada.
306. Yenə orada.
307. Нариманов Н.Н. Избранные произведения, т. I, Баку, 1988, soh. 99.
308. "Каспий" qəzeti, 1 mart 1906-ci il.

309. "Баку" qəzeti, 1 mart 1906-ci il.
310. Yenə orada.
311. "Каспий" qəzeti, 1 mart 1906-ci il.
312. Yenə orada.
313. "Каспий" qəzeti, 4 mart 1906-ci il.
314. "Каспий" qəzeti, 5 mart 1906-ci il.
315. "Каспий" qəzeti, 7 mart 1906-ci il.
316. "Каспий" qəzeti, 11 mart 1906-ci il.
317. "Баку" qəzeti, 11 mart 1906-ci il.
318. "Irşad" qəzeti, 28 fevral 1906-ci il.
319. "Баку" qəzeti, 12 mart 1906-ci il.
320. Yenə orada.
321. Yenə orada.
322. "Каспий" qəzeti, 23 mart 1905-ci il.
323. "Төрсүман" qəzeti, 7 vo 10 iyun 1905-ci il.
324. "Төрсүман" qəzeti, 19 iyun 1905-ci il; "Баку" qəzeti, 6 avqust 1905-ci il.
325. "Баку" qəzeti, 26 avqust 1905-ci il.
326. RFDTA, fond 821, siyahı 133, iş 461, vorəqlor 61 arxada, 62.
327. Yenə orada.
328. Yenə orada.
329. Yenə orada.
330. Аршарунн А. и Габидуллин Х. Очерки нацисламизма и пантюркизма в России. М. 1931, soh. 26; Ибрагимов Г. Татары в революции 1905 года. Казань, 1926, soh. 150.
331. "Kazan müxbire" qəzeti, 8 fevral 1905-ci il - bu kitabda:
Хасанов Х.Х. Революция 1905-1906 гг. М., 1965, soh. 284.
332. Yenə orada.
333. "Баку" qəzeti, 12 yanvar 1906-ci il.
334. Аврех А.Я. Столыпин и третья дума. М., 1968, soh. 33.
335. Yenə orada, soh. 26; RFDTA, fond 1276, siyahı 5, iş 143, vəroq 11.
336. RFDTA, fond 150, siyahı 1, iş 266, vəroq 99.
337. "Tokamül" qəzeti, 12 mart 1907-ci il.
338. Хасанов Х.Х. Революция 1905-1906 гг., soh. 205.
339. RFDTA, fond 821, siyahı 150, iş 419, vorəqlor 11, 12 arxada.
340. Yenə orada, vəroq 17.
341. Yenə orada, vəroq 17 arxada.

342. Хасанов X.X. Революция 1905-1906 гг., сəh. 286.
343. RFDTA, fond 821, siyahı 133, iş 461, vərəq 68 arxada; "Irşad" qəzeti, 27 aprel 1907-ci il.
344. Политическая жизнь русских мусульман до Февральской революции. Oksford, 1987, сəh. 42.
345. "Bürhani-tərəqqi" qəzeti, 29 aprel 1907-ci il.
346. Yenə orada.
347. "Kaspий" qəzeti, 23 may 1907-ci il.
348. "Kaspий" qəzeti, 20 aprel 1907-ci il; "Irşad" qəzeti, 27 aprel 1907-ci il.
349. "Kaspий" qəzeti, 20 aprel 1907-ci il.
350. Политическая жизнь русских мусульман до Февральской революции, сəh. 44-45.
351. "Прогресс" qəzeti, 7 aprel 1907-ci il.
352. Yenə orada.
353. "Açıq söz" qəzeti, 13 aprel 1916-ci il.
354. "Açıq söz" qəzeti, 23 may 1916-ci il.
355. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbesi, 1909, iş 291, vərəqlər 5, 6.
356. Yenə orada, vərəq 10.
357. Yenə orada, vərəqlər 8-9.
358. "Баку" qəzeti, 5 iyun 1914-cü il.
359. "Баку" qəzeti, 21 iyun 1914-cü il.
360. "Баку" qəzeti, 29 iyun 1914-cü il.
361. "Каспий" qəzeti, 26 oktyabr 1905-ci il.
362. "Каспий" qəzeti, 9 noyabr 1905-ci il.
363. Yenə orada.
364. Yenə orada.
365. Yenə orada.
366. "Науя!" qəzeti, 19 dekabr 1905-ci il.
367. "Каспий" qəzeti, 27 oktyabr 1905-ci il.
368. Yenə orada.
369. ADTA, fond 50, siyahı 1, iş 260, vərəq 80.
370. "Каспий" qəzeti, 26 oktyabr 1905-ci il; "Баку" qəzeti, 27 oktyabr 1905-ci il.
371. "Каспий" qəzeti, 27 oktyabr 1905-ci il.
372. "Каспий" qəzeti, 28 oktyabr 1905-ci il.

373. "Каспий" qəzeti, 6 noyabr 1905-ci il.
374. "Каспий" qəzeti, 28 oktyabr 1905-ci il.
375. Yenə orada.
376. "Каспий" qəzeti, 26 oktyabr 1905-ci il.
377. ADTA, fond 484, siyahı 1, iş 57, vərəq 109 arxada; "Каспий" qəzeti, 26 oktyabr 1905-ci il.
378. "Каспий" qəzeti, 3 noyabr 1905-ci il.
379. "Каспий" qəzeti, 20 noyabr 1905-ci il.
380. "Каспий" qəzeti, 10 noyabr 1905-ci il.
381. "Каспий" qəzeti, 11 noyabr 1905-ci il.
382. "Нəyat" qəzeti, 4 noyabr 1905-ci il.
383. "Нəyat" qəzeti, 23 noyabr 1905-ci il.
384. Yenə orada.
385. "Баку" qəzeti, 29 noyabr 1905-ci il.
386. "Нəyat" qəzeti, 30 noyabr 1905-ci il.
387. "Каспий" qəzeti, 29 noyabr 1905-ci il.
388. "Образование" jurnalı, 1906, № 3, сəh. 6.
389. "Баку" qəzeti, 29 noyabr 1905-ci il.
390. "Образование" jurnalı, 1906, № 3, сəh. 6.
391. Yenə orada.
392. "Каспий" qəzeti, 29 noyabr 1905-ci il.
393. "Каспий" qəzeti, 8 noyabr 1905-ci il.
394. Yenə orada.
395. Yenə orada.
396. Yenə orada.
397. "Каспий" qəzeti, 13 noyabr 1905-ci il.
398. Yenə orada.
399. Yenə orada.
400. "Каспий" qəzeti, 6 dekabr 1905-ci il; "Баку" qəzeti, 6 dekabr 1905-ci il.
401. Yenə orada.
402. "Баку" qəzeti, 8 yanvar 1906-ci il.
403. RFDA, fond 523, siyahı 1, iş 172, vərəq 1.
404. Yenə orada.
405. Yenə orada, vərəq 4 arxada.
406. RFDA, fond 102, 4-cü karguzarlıq, 1909, iş 108, hissə 19, vərəq 35.
407. "Нəyat" qəzeti, 30 noyabr 1905-ci il.

408. "Kəstənii" qəzeti, 27 noyabr 1905-ci il.
409. "Həyat" qəzeti, 30 noyabr 1905-ci il.
410. Yeno orada.
411. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1909, iş 309, vərəq 34; Документы по русской политике в Закавказье. Выпуск 1. Баку, 1920, soh. 24.
412. "Kəstənii" qəzeti, 26 fevral 1906-ci il.
413. ADTA, fond 62, siyahı 1, iş 59, vərəqlər 151 arxada - 152.
414. Yeno orada, vərəqlər 152-153; RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1907, iş 388, vərəqlər 4-5.
415. Документы по русской политике в Закавказье, soh. 28.
416. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1907, iş 388, vərəq 10.
417. ADTA, fond 62, siyahı 1, iş 59, vərəq 153 arxada; RFDTA, fond 1410, siyahı 2, iş 482, vərəq 1.
418. Документы по русской политике в Закавказье, soh. 37.
419. "Irşad" qəzeti, 13 oktyabr 1906-ci il.
420. RFDTA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1906, siyahı 1, iş 25, hissə 73, vərəqlər 1-2.
421. "Krasnyi arxiv" jurnalı, № 3 (34), 1929, soh. 188.
422. ADTA, fond 62, siyahı 1, iş 59, vərəq 81-110 arxada.
423. Документы по русской политике в Закавказье, soh. 1.
424. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1909, iş 309, vərəq 34.
425. Gürcüstan DTA, fond 13, siyahı 27, iş 5269, vərəq 29 arxada.
426. ADTA, fond 62, siyahı 1, iş 59, vərəq 151 arxada - 152.
427. Yeno orada, vərəqlər 10 arxada və 11.
428. Документы по русской политике в Закавказье, soh. 25.
429. Yeno orada, soh. 26; RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1907, iş 388, vərəqlər 4-5.
430. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1907, iş 180, hissə 5, vərəq 30; fond 102, 4-cu kargüzarlıq, 1908, iş 19, hissə 9, vərəq 6.
431. Документы по русской политике в Закавказье, soh. 25.
432. Yeno orada, soh. 26.
433. RFDA, fond 102, 4-cu kargüzarlıq 1908, iş 19, hissə 9, vərəq 7 arxada.

434. Документы по русской политике в Закавказье, soh. 38.
435. Yeno orada, soh. 52-53.
436. ADTA, fond 62, siyahı 1, iş 63, vərəq 28.
437. Yeno orada, iş 70, vərəq 162.
438. Yeno orada, vərəq 180.
439. Yeno orada, vərəqlər 177-179.
440. Çay A. Ermonilorin Azorbaycanda töötödiklori terror vo qotllor. Ankara, 1978, soh. 65 (türk dilinde).
441. Yeno orada.
442. Gürcüstan DTA, fond 13, siyahı 27, iş 5262, vərəq 28.
443. Документы по русской политике в Закавказье, soh. 13, 16.
444. Gürcüstan DTA, fond 13, siyahı 27, iş 5262, vərəq 28.
445. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1907, iş 709, vərəq 1; Документы по русской политике в Закавказье, soh. 11.
446. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1907, iş 709, vərəq 2.
447. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1906, (I bölmə), iş 25, hissə 73, vərəq 2.
448. Документы по русской политике в Закавказье, soh. 6-7.
449. RFDA, fond 102, 4-cu kargüzarlıq, 1908, iş 19, hissə 9, vərəqlər 2, 18, 23.
450. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1909, iş 309, vərəq 34.
451. Nəsibzadə N. Müsavat va müsavatçılıq. "Yeni müsavat" qəzeti, dekabr 1991-ci il.
452. Гусейнов М.Д. Партия "Мусават" в настоящем и будущем. Баку, 1929, soh. 9.
453. Xudiyev R.N. "Müsavat" partiyasının sosial mahiyyyəti. "Azərbaycan" toplusu, Ankara, 1991.
454. Гусейнов М.Д. Партия "Мусават" в настоящем и будущем, soh. 93.
455. Mehmetzade M.A. Milli Azərbaycan hərəketi, soh. 39.
456. Nəsibzadə N. Müsavat va müsavatçılıq, soh. 4.
457. RFDA, fond 101, Polis Departamentinin xüsusi şöbəsi, iş 74, hissə 6, vərəq A, soh. 11.
458. Yeno orada, soh. 13 arxada.
459. Сидельников С.М. Образование и деятельность первой Государственной думы. М., 1962, soh. 80.

460. "Bakı" qəzeti, 16 mart 1906-ci il.
461. "Bakı" qəzeti, 19 mart 1906-ci il.
462. "Bakı" qəzeti, 5 may 1906-ci il.
463. "Kaspий" qəzeti, 9 fevral 1906-ci il.
464. "Kaspий" qəzeti, 4 fevral 1906-ci il.
465. RFDTA, fond 1278, siyahı 1, I çağırış, 1906, iş 54, vərəqlər 3,4,7,12; iş 41, vərəq 4 arkada.
466. Yenə orada, iş 97, vərəq 3,5.
467. "Bakı" qəzeti, 3 may 1906-ci il.
468. RFDTA, fond 1278, siyahı 1, I çağırış, 1906, iş 54; Альбом портретов членов Государственной думы первого созыва. М., 1906, səh. 116, 117; Azərbaycan tarixi, 2-ci cild, Bakı, 1960, səh 385; Стельник Б.Я. Буржуазия Азербайджана и Государственная дума. В кн.: Социально-экономические и политические предпосылки социалистической революции в Азербайджане. Баку, 1983, soh. 184.
469. Сидельников С.М. Образование и деятельность первой Государственной думы, səh. 195.
470. Шелохаев В.В. Кадеты - главная партия либеральной буржуазии в борьбе с революцией 1905-1907 гг. М., 1983, səh. 204.
471. "Kaspий" qəzeti, 31 yanvar 1907-ci il.
472. Политическая жизнь русских мусульман до Февральской революции, soh. 51.
473. Yenə orada.
474. RFDTA, fond 1278, siyahı 1, I çağırış, 1906, iş 223-225.
475. "Kaspий" qəzeti, 1 iyul 1906-ci il.
476. RFDTA, fond 1278, siyahı 1, I çağırış, 1906, iş 223-225.
477. Политическая жизнь русских мусульман до Февральской революции, soh. 51.
478. Yenə orada, soh. 55.
479. Шелохаев В.В. Кадеты - главная партия либеральной буржуазии в борьбе с революцией 1905-1907 гг., səh. 206-207.
480. "Kaspий" qəzeti, 1 iyul 1906-ci il; Стельник Б.Я. Буржуазия Азербайджана и Государственная дума, səh.186.
481. RFDTA, fond 1278, siyahı 1, 1906, iş 343, vərəq 8.
482. Yenə orada, iş 203, vərəq 23 arkada.

483. "Kaspий" qəzeti, 23 dekabr 1906-ci il.
484. RFDTA, fond 1278, siyahı 1, 1906, iş 190, vərəq 8 arkada; Dövlət Duması. I çağırış, Stenoqrafik hesabatlar. 1 sessiya, 2-ci cild, SPb., 1906, sütun 1228-1231.
485. RFDTA, fond 1278, siyahı 1, 1906, iş 452, vərəq 6.
486. Yenə orada, iş 715, vərəqlər 42 arkada - 43.
487. Yenə orada, iş 452, vərəq 6.
488. Yenə orada, iş 341, vərəq 1.
489. Yenə orada, iş 190, vərəq 195.
490. Yenə orada, iş 199, vərəq 24.
491. Yenə orada, iş 202, vərəq 121.
492. Yenə orada, iş 306, vərəq 1.
493. "Kaspий" qəzeti, 1 fevral 1907-ci il.
494. "Kaspий" qəzeti, 9 fevral 1907-ci il.
495. "Kaspий" qəzeti, 20 fevral 1907-ci il.
496. "Kaspий" qəzeti, 1 fevral 1907-ci il.
497. "Красный архив" журнал, 1933, № 2(57), soh. 86-89.
498. Выборгский процесс. СПб., 1908, soh. 21.
499. Выборгский процесс, soh. 5.
500. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1906, iş 716 (1), vərəq 96.
501. "Bakı" qəzeti, 16 iyul 1906-ci il.
502. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1906, iş 716 (II), vərəq 227.
503. "Выборгский процесс", soh. 9-10.
504. "Выборгский процесс", soh. 21; RFDA, fond 523, siyahı 1, iş 423, vərəqlər 20, 56; fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1906, II bölmə, iş 716, II hissə, vərəq 225.
505. RFDA, fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1906, II bölmə, iş 716, II hissə, vərəqlər 194, 217, 248.
506. Мойлаева С.А. Пропаганда русской и азербайджанской культуры на страницах газеты "Каспий" (1881-1917 гг.). Баку, 1983, soh. 24.
507. "Kaspий" qəzeti, 17 fevral 1907-ci il,
508. "Kaspий" qəzeti, 29 mart 1907-ci il.
509. ADTA, fond 62, siyahı 1, iş 47, vərəq 82.
510. "Kaspий" qəzeti, 15 dekabr 1906-ci il.

511. Yenə orada.
512. "Kaspian" qəzeti, 17 dekabr 1906-ci il, 20 dekabr 1906-ci il, 21 dekabr 1906-ci il, 23 dekabr 1906-ci il, 12 yanvar 1907-ci il, 6 fevral 1907-ci il.
513. "Kaspian" qəzeti, 17 dekabr 1906-ci il.
514. "Kaspian" qəzeti, 20 fevral 1907-ci il.
515. "Kaspian" qəzeti, 23 dekabr 1907-ci il.
516. Yenə orada.
517. "Kaspian" qəzeti, 8 fevral 1907-ci il.
518. "Kaspian" qəzeti, 18 fevral 1907-ci il.
519. "Kaspian" qəzeti, 14 fevral 1907-ci il.
520. "Прогресс" qəzeti, 15 mart 1907-ci il; "Бакинские губернские ведомости" qəzeti, 31 mart 1907-ci il.
521. "Прогресс" qəzeti, 24 mart 1907-ci il.
522. RFDA, fond 423, siyahı 1, iş 22, vərəq 37; fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1907, iş 110, I hissə, vərəq 55; RFDTA, fond 1278, siyahı 1, 1907, iş 1333, vərəqlər 272, 418, 466, 471, 490, 628, 640, 649, 815; "Kaspian" qəzeti, 24 fevral vo 16 mart 1907-ci il; "Bakı" qəzeti, 7, 13 va 14 fevral 1907-ci il; Члены Государственной думы (портреты и биографии). Второй созыв. 1907-1912 гг. М., 1907, səh. 456, 458, 478; Əsfəndiyev S.M. Seçilmiş əsərləri, Bakı, 1977, səh. 93-94; Зейналова К.А. Литературно-публицистическая деятельность М.Шахтахтинского в русской периодической печати. Автореферат. Bakı, 1984, səh. 15, 22.
523. "Прогресс" qəzeti, 24 mart 1907-ci il.
524. "Прогресс" qəzeti, 12 mart 1907-ci il.
525. "Прогресс" qəzeti, 24 vo 31 mart 1907-ci il.
526. "Bakı" qəzeti, 10 fevral 1907-ci il.
527. "Bakı" qəzeti, 7 fevral 1907-ci il.
528. "Kaspian" qəzeti, 7 aprel 1907-ci il.
529. "Kaspian" qəzeti, 20 fevral 1907-ci il.
530. "Irşad" qəzeti, 27 fevral 1907-ci il.
531. "Kaspian" qəzeti, 24 fevral 1907-ci il; Dövlət Duması. II çağırış. Stenoqrafik hesabatlar. II sessiya. SPB., 1907, I cild, sütun 684.
532. "Прогресс" qəzeti, 23 mart 1907-ci il.
533. "Füyuzat" jurnalı, 26 noyabr 1906-ci il.
534. "Kaspian" qəzeti, 9 fevral 1907-ci il.

535. "Kaspian" qəzeti, 13 fevral 1907-ci il.
536. "Irşad" qəzeti, 27 fevral 1907-ci il.
537. "Kaspian" qəzeti, 27 fevral 1907-ci il.
538. Yenə orada.
539. Dövlət Duması. II çağırış. Stenoqrafik hesabatlar, II sessiya, SPB., 1907, 1 cild, sütun 26.
540. "Kaspian" qəzeti, 27 fevral 1907-ci il; "Irşad" qəzeti, 27 fevral 1907-ci il.
541. "Irşad" qəzeti, 27 fevral 1907-ci il.
542. "Irşad" qəzeti, 25 fevral 1907-ci il.
543. "Kaspian" qəzeti, 8 aprel 1907-ci il.
544. "Kaspian" qəzeti, 20 aprel 1907-ci il.
545. Программа мусульманской парламентской фракции. СПб., 1907
546. Dövlət Duması. II çağırış. Stenoqrafik hesabatlar, II sessiya, SPB., 1907, 1 cild, sütun 131.
547. Yenə orada.
548. "Kaspian" qəzeti, 10 mart 1907-ci il.
549. "Прогресс" qəzeti, 16 mart 1907-ci il.
550. "Прогресс" qəzeti, 1 aprel 1907-ci il.
551. "Прогресс" qəzeti, 21 mart 1907-ci il.
552. "Каспий" qəzeti, 21 mart 1907-ci il.
553. "Прогресс" qəzeti, 16 mart 1907-ci il.
554. "Прогресс" qəzeti, 6 aprel 1907-ci il.
555. Yenə orada.
556. "Русь" qəzeti, 19 mart 1907-ci il.
557. Колесниченко Д.А. Трудовики в период первой российской революции. М., 1985, səh. 307.
558. "Kaspian" qəzeti, 5 vo 8 aprel 1907-ci il; "Прогресс" qəzeti, 1 aprel 1907-ci il.
559. "Kaspian" qəzeti, 21 mart 1907-ci il; "Прогресс" qəzeti, 1 aprel 1907-ci il.
560. Периодическая печать Азербайджана (1832-1920 гг.). Библиография. Составитель Н.Ахундов. Bakı, 1987, səh. 71.
561. "Kaspian" qəzeti, 18 mart 1907-ci il.
562. "Kaspian" qəzeti, 7 aprel 1907-ci il.
563. RFDA, fond 523, siyahı 1, iş 22, vərəqlər 12, 16, 19, 34, 37, 51, 52 arxada, 54, 56 arxada, 58, 59.
564. Yenə orada, vərəq 12.

565. Колесниченко Д.А. Трудовики в период первой российской революции, сoh. 219.
566. "Прогресс" qəzeti, 23 mart 1907-ci il.
567. "Каспий" qəzeti, 20 aprel 1907-ci il.
568. RFDA, fond 523, siyahı 1, iş 1, vərəq 60 arxada.
569. "Каспий" qəzeti, 5 aprel 1907-ci il.
570. "Каспий" qəzeti, 13 aprel 1907-ci il.
571. RFDA, fond 523, siyahı 1, iş 1, vərəq 76 və arxada.
572. Yenə orada.
573. "Каспий" qəzeti, 21 mart 1907-ci il
574. Колесниченко Д.А. Трудовики в период первой российской революции, səh. 215.
575. Dövlət Duması. II çağırış. Stenoqrafik hesabatlar, II sessiya, SPb., 1907, I cild, sütun 436-437.
576. "Прогресс" qəzeti, 23 mart 1907-ci il.
577. "Каспий" qəzeti, 17 mart 1907-ci il.
578. "Прогресс" qəzeti, 1 aprel 1907-ci il.
579. "Баку" qəzeti, 7 mart 1907-ci il.
580. Dövlət Duması. II çağırış. Stenoqrafik hesabatlar, II sessiya, SPb., 1907, I cild, sütun 581.
581. Lenin V.İ. Əsərlərinin tam külliyyatı, 16-ci cild, soh. 427.
582. Dövlət Duması. II çağırış. Stenoqrafik hesabatlar, II sessiya, SPb., 1907, I cild, sütun 1817.
583. Yenə orada, sütun 1958.
584. "Каспий" qəzeti, 7 aprel 1907-ci il, "Баку" qəzeti, 7 aprel 1907-ci il
585. RFDTA, fond 1278, siyahı 1, II çağırış, 1907, iş 788, vərəq 16 arxada.
586. Lenin V.I. Əsərlərinin tam külliyyatı, 15-ci cild, səh. 170.
587. "Каспий" qəzeti, 6 may 1907-ci il.
588. "Каспий" qəzeti, 3 iyun 1907-ci il.
589. Yenə orada.
590. RFDTA, fond 1278, siyahı 1, II çağırış, 1907, iş 1221, vərəq 1-4.
591. "Баку" qəzeti, 8 mart 1907-ci il.
592. "Каспий" qəzeti, 21 mart 1907-ci il.
593. "Прогресс" qəzeti, 28 mart 1907-ci il.
594. Yenə orada.
595. Dövlət Duması. II çağırış. Stenoqrafik hesabatlar. II sessiya, SPb., 1907, 2-ci cild, sütun 1425-1426.

596. Yenə orada, sütun 1427.
597. Yenə orada, sütun 1564-1565.
598. Yenə orada, sütun 1572.
599. Yenə orada.
600. "Каспий" qəzeti, 7 aprel 1907-ci il.
601. Dövlət Duması. II çağırış. Stenoqrafik hesabatlar. II sessiya, SPb., 1907, 2-ci cild, sütun 29.
602. Yenə orada, sütun 32-33.
603. "Каспий" qəzeti, 5 iyun 1907-ci il.
604. RFDA, fond 102, 4-cü kərgizärliq, 1907, iş 19, hissə 3, vərəq 4.
605. Yenə orada, iş 108, hissə 65, vərəq 1.
606. Yenə orada, iş 108, hissə 65, vərəq 3; iş 5, hissə 2, vərəq 148 arxada.
607. Lıstovki bəkininckibolşevikov 1905-1907 rr. Baku, 1955, səh. 269.
608. "Каспий" qəzeti, 5 iyun 1907-ci il.
609. Yenə orada.
610. Yenə orada.
611. "Бакинец" qəzeti, 24 sentyabr 1907-ci il.
612. "Каспий" qəzeti, 24 iyun 1907-ci il.
613. Yenə orada.
614. Yenə orada.
615. "Каспий" qəzeti, 28 iyun 1907-ci il.
616. Yenə orada.
617. Yenə orada.
618. Yenə orada.
619. "Бакинские губернские ведомости" qəzeti, 30 iyul 1907-ci il.
620. "Каспий" qəzeti, 19 iyun 1907-ci il.
621. Yenə orada.
622. Yenə orada.
623. Yenə orada.
624. "Бакинские губернские ведомости" qəzeti, 9 iyun 1907-ci il.
625. Yenə orada.
626. Yenə orada.
627. Государственная дума в России. M., 1957, səh. 347.
628. "Бакинский пролетарий" qəzeti, 15 may 1908-ci il.
629. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. I sessiya, I hissə, SPb., 1907, sütun 135, 288, 514, 526, 749.
630. "Бакинское эхо" qəzeti, 27 oktyabr 1907-ci il.

631. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. I sessiya, I hissə, SPb., 1907, sütun 95, 135.
632. Yenə orada.
633. Yenə orada, sütun 174.
634. Yenə orada.
635. "Bakınskiy proletariy" qəzeti, 15 may 1908-ci il.
636. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar, I sessiya, I hissə, SPb., 1907, sütun 174.
637. "Kaspий" qəzeti, 8 oktyabr 1908-ci il.
638. "İttifaq" qəzeti, 13 mart 1909-cu il.
639. "Kaspий" qəzeti, 9 və 18 mart 1908-ci il.
640. "Kaspий" qəzeti, 18 mart 1908-ci il.
641. "Kaspий" qəzeti, 6 mart 1908-ci il.
642. "Kaspий" qəzeti, 9 mart 1908-ci il.
643. "Kaspий" qəzeti, 18 mart 1908-ci il.
644. Yenə orada.
645. "Kaspий" qəzeti, 9 mart 1908-ci il.
646. "Kaspий" qəzeti, 8 oktyabr 1908-ci il.
647. "Kaspий" qəzeti, 24 mart 1908-ci il.
648. "Kaspий" qəzeti, 27 mart 1909-cu il.
649. "Kaspий" qəzeti, 12 fevral 1909-cu il.
650. Gosudarstvennaya duma. M., 1957, soh. 401.
651. "Kaspий" qəzeti, 11 fevral 1909-cu il.
652. Yenə orada.
653. Yenə orada.
654. Yenə orada.
655. Yenə orada.
656. Yenə orada.
657. "Kaspий" qəzeti, 12 fevral 1909-cu il.
658. "Volna" qəzeti, 17 fevral 1909-cu il.
659. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. I sessiya, II hissə, SPb., 1908, sütun 1243.
660. Yenə orada.
661. Yenə orada, sütun 1247.
662. "Kaspий" qəzeti, 9 aprel 1908-ci il.
663. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. III sessiya, III hissə, SPb., 1910, sütun 869.

664. Yenə orada, sütun 870.
665. Всеподданнейший отчет за восемь лет управления Кавказом генерал-алъютанта графа Воронцова-Дашкова. СПб., 1913, soh. 28.
666. Исаимзаде Д.И. Русское крестьянство в Закавказье. (30-е годы XIX - начало XX вв.), М., 1982, soh. 196.
667. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. III sessiya, III hissə, SPb., 1910, sütun 886.
668. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. II sessiya, I hissə, SPb., 1908, sütun 1307.
669. Yenə orada, II sessiya, I hissə, sütun 1308.
670. "Volna" qəzeti, 17 fevral 1909-cu il.
671. Yenə orada.
672. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. II sessiya, III hissə, SPb., 1909, sütun 2450.
673. Yenə orada, sütun 2451.
674. Yenə orada.
675. Yenə orada, sütun 2452.
676. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. IV sessiya, I hissə, SPb., 1910, sütun 415.
677. Yenə orada, sütun 417.
678. Yenə orada, sütun 418, 1649.
679. Yenə orada, sütun 1600.
680. Yenə orada, sütun 420.
681. Yenə orada.
682. Yenə orada, sütun 879.
683. Yenə orada, sütun 922.
684. Yenə orada, sütun 1712.
685. Yenə orada, sütun 2002.
686. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. IV sessiya, IV hissə, sütun 92.
687. Yenə orada, sütun 548, 552-553, 556.
688. "Kaspий" qəzeti, 5 may 1910-cu il.
689. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. III sessiya, III hissə, SPb., 1910, sütun 3194.
690. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. II sessiya, IV hissə, sütun 1649-1650.
691. Yenə orada, sütun 1650.

692. Yenə orada, sütun 1651.
693. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. III sessiya, I hissə, SPb., 1910, sütun 259.
694. Yenə orada, sütun 1448.
695. Yenə orada, sütun 1450.
696. Yenə orada, sütun 1826.
697. Yenə orada, sütun 1795.
698. Yenə orada, sütun 259.
699. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. III sessiya, III hissə, SPb., 1910, sütun 1796.
700. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. V sessiya, I hissə, SPb., 1911, sütun 2933.
701. "Kaspий" qəzeti, 30 oktyabr 1911-ci il.
702. "Kaspий" qəzeti, 5 fevral 1910-cu il.
703. "Kaspий" qəzeti, 25 mart 1911-ci il.
704. Yenə orada.
705. "Kaspий" qəzeti, 22 mart 1909-cu il.
706. Монополистический капитал в нефтяной промышленности России. 1883-1914. Документы и материалы. М.-Л., 1961, 200-сü sənəd, soh. 460-461.
707. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar, III sessiya, I hissə, sütun 2164-2178.
708. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. II sessiya, V hissə, sütun 1910.
709. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. IV sessiya, II hissə, sütun 842.
710. Yenə orada, sütun 844.
711. Dövlət Duması. III çağırış. Stenoqrafik hesabatlar. V sessiya, III hissə, sütun 1931.
712. "Bakı" qəzeti, 23 sentyabr 1908-ci il.
713. "Bakı" qəzeti, 30 sentyabr 1909-cu il; "Kaspий" qəzeti, 1 sentyabr 1909-cu il.
714. "Kaspий" qəzeti, 8 iyun 1912-ci il.
715. "Kaspий" qəzeti, 11 iyul 1912-ci il.
716. "Kaspий" qəzeti, 1 yanvar 1912-ci il.
717. "Kaspий" qəzeti, 11 iyul 1912-ci il.
718. Yenə orada.
719. Yenə orada.
720. "Bakı" qəzeti, 27 may 1912-ci il; "Kaspий" qəzeti, 27 may, 11 iyul 1912-ci il.
721. "Kaspий" qəzeti, 8 iyun 1912-ci il.
722. Yenə orada.
723. "Kaspий" qəzeti, 21 oktyabr 1912-ci il.
724. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. V sessiya, Petrograd, 1916, sütun 730; "Kaspий" qəzeti, 8 noyabr 1912-ci il.
725. Аврех А.Я. Царизм и IV Дума. 1912-1914 гг. М., 1981, сюж. 30.
726. "Kaspий" qəzeti, 8 yanvar 1913-cü il.
727. "Kaspий" qəzeti, 23 mart 1913-cü il.
728. "Kaspий" qəzeti, 3 oktyabr 1913-cü il.
729. Yenə orada.
730. "Kaspий" qəzeti, 9 dekabr 1912-ci il.
731. "Kaspий" qəzeti, 16 yanvar 1913-cü il.
732. "Kaspий" qəzeti, 5 fevral 1913-cü il.
733. "Kaspий" qəzeti, 17 fevral 1913-cü il.
734. "Kaspий" qəzeti, 28 mart 1913-cü il.
735. "Вышка" qəzeti, 18 oktyabr 1989-cu il.
736. "Kaspий" qəzeti, 8 aprel 1916-ci il.
737. "Kaspий" qəzeti, 8 may 1906-ci il.
738. "Kaspий" qəzeti, 8 aprel 1916-en il.
739. "Kaspий" qəzeti, 18 oktyabr 1913-cü il.
740. "Kaspий" qəzeti, 6 mart 1913-cü il.
741. "Kaspий" qəzeti, 8 may 1913-cü il.
742. "Kaspий" qəzeti, 21 aprel 1913-cü il.
743. "Kaspий" qəzeti, 5 noyabr 1913-cü il.
744. "Kaspий" qəzeti, 10 iyun 1913-cü il.
745. "Kaspий" qəzeti, 5 və 12 sentyabr 1913-cü il, 6 iyul 1914-cü il.
746. "Kaspий" qəzeti, 12 mart 1913-cü il.
747. "Kaspий" qəzeti, 18 aprel 1913-cü il.
748. "Kaspий" qəzeti, 30 aprel 1913-cü il.
749. "Kaspий" qəzeti, 18 aprel 1913-cü il.
750. "Kaspий" qəzeti, 6 mart 1913-cü il.
751. "Kaspий" qəzeti, 9 yanvar, 15 fevral, 22 iyun 1914-cü il.
752. "Açıq söz" qəzeti, 7 mart 1916-ci il.
753. "Kaspий" qəzeti, 21 aprel 1916-ci il.

754. "Каспий" qəzeti, 24 aprel 1916-ci il.
755. "Мир Ислама" jurnalı, 1912, 2-ci buraxılış, soh. 101.
756. "Açıq söz" qəzeti, 17 mart 1916-ci il.
757. "Açıq söz" qəzeti, 13 aprel 1916-ci il.
758. "Açıq söz" qəzeti, 23 may 1916-ci il.
759. "Каспий" qəzeti, 5 fevral 1913-cü il.
760. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. I sessiya, I hissə, SPb., 1913, sütun 370-375.
761. Yenə orada, sütun 375.
762. Yenə orada, sütun 603.
763. Yenə orada, sütun 602.
764. Yenə orada, sütun 518.
765. Yenə orada, sütun 519.
766. Yenə orada, sütun 520.
767. Yenə orada, sütun 519.
768. Yenə orada, sütun 1753-1756.
769. Yenə orada, sütun 2209.
770. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. I sessiya, II hissə, SPb., 1913, sütun 18.
771. "Каспий" qəzeti, 7 aprel 1913-cü il.
772. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. I sessiya, II hissə, SPb., 1913, sütun 1719.
773. Yenə orada, sütun 1723.
774. Yenə orada, sütun 1727.
775. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. I sessiya, III hissə, sütun 1729.
776. Yenə orada, sütun 1746.
777. Yenə orada, sütun 1763.
778. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. II sessiya, I hissə, sütun 2026; "Баку" qəzeti, 23 yanvar 1914-cü il.
779. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. II sessiya, V hissə, sütun 84; "Каспий" qəzeti, 1 iyun 1914-cü il.
780. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. II sessiya, V hissə, sütun 84.
781. Yenə orada, sütun 87, 88.
782. "Каспий" qəzeti, 27 fevral 1916-ci il.

783. "Каспий" qəzeti, 17 mart 1916-ci il.
784. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. IV sessiya, sütun 3590-3591; "Каспий" qəzeti, 19 mart 1916-ci il.
785. Dумова Н.Г. Кадетская партия в период первой мировой войны и Февральской революции. М., 1988, соh. 68.
786. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. V sessiya, Petroqrad, 1916, sütun 75.
787. Yenə orada, sütun 78.
788. Yenə orada, sütun 84; "Баку" qəzeti, 5 noyabr 1916-ci il.
789. Dövlət Duması. IV çağırış. Stenoqrafik hesabatlar. V sessiya, Petroqrad, 1916, sütun 84.
790. Yenə orada, sütun 85-86.
791. "Açıq söz" qəzeti, 9 noyabr 1916-ci il.
792. "Açıq söz" qəzeti, 1 dekabr 1916-ci il.
793. "Açıq söz" qəzeti, 24 iyul 1916-ci il; "Баку" qəzeti, 25 iyul 1916-ci il.
794. "Баку" qəzeti, 25 iyul 1916-ci il.
795. "Баку" qəzeti, 20 avqust 1916-ci il.
796. "Açıq söz" qəzeti, 15 avqust 1916-ci il.
797. "Каспий" qəzeti, 30 may 1914-cü il.
798. Yenə orada.
799. Черменский Е.Д. Государственная дума и свержение царизма в России. М., 1976, соh. 97.
800. Думова Н.Г. Кадетская партия в период первой мировой войны и Февральской революции, соh. 52.
801. Yenə orada, соh. 57.
802. Yenə orada, соh. 58.
803. Yenə orada, соh. 59.
804. "Каспий" qəzeti, 9 dekabr 1915-ci il.
805. Yenə orada.
806. Yenə orada.
807. "Каспий" qəzeti, 14 noyabr 1915-ci il.
808. "Каспий" qəzeti, 9 dekabr 1915-ci il.
809. Yenə orada.
810. "Каспий" qəzeti, 14 noyabr 1915-ci il.
811. "Каспий" qəzeti, 9 dekabr 1915-ci il.
812. "Açıq söz" qəzeti, 1 dekabr 1916-ci il.

813. 1914-cü il üçün mədaxil və məxaricin dövlət cədvəli layihəsinə baxılması barədə bündə komissiyasının məruzələri. Dövlət Dumasının stenografiq hesabatlarına əlavələr. IV çağırış. II sessiya, 1913-1914. II buraxılış, SPB., 1914.
814. "Kaspий" qəzeti, 19 və 21 fevral 1915-ci il.
815. "Bakı" qəzeti, 27 iyul, 21 sentyabr 1916; "Kaspий" qəzeti, 13 oktyabr 1915; 19 fevral, 24 aprel, 24 iyun, 24 iyul 1916-ci il.
816. "Kaspий" qəzeti, 25 mart 1917-ci il.
817. Narimanov N.H. Избранные произведения, т. I, Баку, 1988, сəh. 157.
818. "Kaspий" qəzeti, 1 mart 1917-ci il.
819. "Kaspий" qəzeti, 3 mart 1917-ci il.
820. Yenə orada.
821. "Kaspий" qəzeti, 4 mart 1917-ci il.
822. "Kaspий" qəzeti, 5 mart 1917-ci il.
823. "Kaspий" qəzeti, 8 mart 1917-ci il.
824. "Kaspий" qəzeti, 10 mart 1917-ci il.
825. "Kaspий" qəzeti, 12 mart 1917-ci il.
826. "Kaspий" qəzeti, 15 mart 1917-ci il.
827. "Kaspий" qəzeti, 18 mart 1917-ci il.
828. "Kaspий" qəzeti, 17 mart 1917-ci il.
829. "Kaspий" qəzeti, 18 mart 1917-ci il.
830. Yenə orada.
831. "Kaspий" qəzeti, 19 mart 1917-ci il.
832. "Kaspий" qəzeti, 17 mart 1905-ci il.
833. RFDTA, fond 1276, siyahı 1, iş 107, vərəqələr 65 arxada-69; "Право" qəzeti, 8 may 1905-ci il.
834. "Həyat" qəzeti, 30 noyabr 1905-ci il.
835. RFDTA, fond 102 Polis Departamentinin xüsusi şöbəsi, 1909, iş 309, vərəq 34; Документы по русской политике в Закавказье. Вып. I. Bakı, 1920, səh. 24.
836. RFDTA, fond 102, 4-cü karguzarlıq, 1908, iş 19, hissə 9, vərəq 7 arxada.
837. RFDTA, fond 821, siyahı 150, iş 419, vərəqələr 11, 12 arxada.
838. Yenə orada, vərəq 17.
839. Dövlət Duması. IV çağırış. Stenografiq hesabatlar. V sessiya, Petrograd, 1916, sütun 84.

Mənbələr və ədəbiyyat

I. Mənbələr

Бакинский настольный календарь на 1907 г. Баку, 1906.

Бакинская современная печать после 17 октября 1905 г. В кн.: Баку, 1907. Промышленность и торговля г. Баку и его района. Ежегодник.

Баку по переписи 22 октября 1903 года. Баку, 1905.

Баку. Промышленность и торговля города Баку и его района. Ежегодник с адрес-календarem. Баку, 1907.

Всеподданнейший отчет о произведенной в 1905 г., по высочайшему повелению, сенатором Кузьминским ревизии города Баку и Бакинской губернии. Баку, 1905.

Докладная записка выборных бакинских рабочих по вопросу об урегулировании рабочего движения. СПб., 1905.

Документы по русской политике в Закавказье. Вып. I, Баку, 1920.

Кавказкий календарь за разные годы. Тифлис, за разные годы.

К 50-летию первой русской революции (Публикация документов). Труды Института истории и философии АН Азерб., т. IX. Баку, 1956.

Листовки бакинских большевиков 1905-1907 гг. Баку, 1955.

Листовки Кавказского Союза РСДРП 1903-1905 гг. М., 1955.

Материалы по вопросам о введении земских учреждений в Бакинской губернии. Баку, 1909.

Материалы по вопросам о введении земских учреждений в Закавказье. Тт. IV, VII. Тифлис. 1910.

Материалы по истории профдвижения бакинских нефтепромышленных рабочих. Вып. I. Баку. 1925.

Монополистический капитал в нефтяной промышленности России 1888-1914 гг. М.-Л., 1961.

Обзор Бакинской нефтяной промышленности за 1904 год, тт. I, II. Баку, 1905.

Обзор Бакинской нефтяной промышленности за 1905 год, тт. I, II. Баку, 1905.

Обзор деятельности съезда Бакинских нефтепромышленников по народному образованию за время с 1897 по 1912 гг. Баку, 1913.

Письма И.И. Воронцова-Дашкова Николаю Романову (1905-1915 гг.). В журнале "Красный архив", 1928, т. 1.

Протоколы совещания Бакинских нефтепромышленников, состоявшихся в октябре месяце в 1905 г. в С.-Пет. СПб., 1905.

Рабочее движение в Баку в годы первой русской революции. Документы и материалы. Баку, 1956.

Революция 1905-1907 годов в России. Сборник документов и материалов. В 16-ти томах. М., 1955-1965 гг.

Революционное движение в Дагестане в 1905-1907 гг. Махачкала, 1956 г.

Революция 1905 года в Закавказье. Тифлис, 1926 г.

Революция 1905 года и самодержавие. Сборник документов. М.-Л., 1928.

Социал-демократия Польши и Литвы в революции 1905 г. Сборник документов. М., 1956.

Справочный ежегодник на 1906 год. Вся промышленность Баку и Бакинской губернии на 1906 год. Баку, 1906.

Труды XIII очередного съезда нефтепромышленников. Баку, 1899.

Труды XX очередного съезда нефтепромышленников. Баку, 1906.

II. Dövri mətbuat

"Azərbaycan", qəzet, 1997, 1998.

"Açıq söz", qəzet, 1915-1917.

"Бакинские известия", qəzet, 1905-1907.

"Бакинский пролетарий", qəzet, 1907-1909.

"Бакинский рабочий", qəzet, 1906, 1908.

"Баку", qəzet, 1905-1917.

"Вперед", qəzet, 1905.

"Возрождение", qəzet, 1905-1906.

"Девят-коч", qəzet, 1906.

"Irşad", qəzet, 1906-1908.

"Кавказский рабочий листок", qəzet, 1905.

"Каспий" qəzet, 1905-1917.

"Красный архив", jurnal, 1933.

"Наша жизнь", qəzet, 1904-1906, 1914.

"Нефтяное дело", jurnal, 1905-1917.

"Новая жизнь", qəzet, 1905.

"Новое обозрение", qəzet, 1905.

"Образование", jurnal, 1906.

"Право", qəzet, 1905.

"Прогресс", qəzet, 1907.

"Пролетарий", qəzet, 1905.

"С.-Петербургские ведомости", qəzet, 1905.

"Сын Отечества", qəzet, 1905.

"Tərcümən", qəzet, 1905.

"Həyat", qəzet, 1905.

"Şərqi-rus", qəzet, 1904-1905.

III. Arxiv sənədləri

Azərbaycan Dövlət Tarix Arxivü (ADTA)

fond 1, siyahı 1, iş 1507, 1509; siyahı 7, vərəq 1.

fond 44, siyahı 1, iş 738; siyahı 2, vərəq 722, 1032.

fond 45, siyahı 1, iş 81; siyahı 2, iş 362.

fond 46, siyahı 1, iş 2, 215, 216, 217, 218, 219, 221, 458; siyahı 2, iş 13, 19, 43, 47, 50, 61, 71, 78, 80, 86, 89, 94, 104, 120, 157, 215, 249, 292, 400, 402, 440, 456, 467, 480, 522, 600; siyahı 3, iş 11, 272; siyahı 4, iş 65, 66, 82, 84, 91, 169, 182, 233, 253; siyahı 5, iş 40, 501, 504, 506, 511, 513, 514, 516, 558; siyahı 6, iş 447, 681.

fond 50, siyahı 1, iş 157, 165, 167, 170, 173, 174, 179, 190, 192, 194, 201, 259, 260, 276.

fond 62, siyahı 1, iş 47, 59.

fond 132, siyahı 1, vərəq 9.

fond 43, siyahı 29, vərəq 583; siyahı 43-2, iş 784, 785, 797, 807, 809, 810.

fond 169, siyahı 4, hissə 1, iş 139; siyahı 3, iş 69.

fond 185, siyahı 1, iş 57; siyahı 9, iş 170; siyahı 11, iş 73, 75, 77; siyahı 34, iş 48, 1050.

fond 387, siyahı 1, iş 24.

fond 389, siyahı 1, iş 8.

fond 419, siyahı 1, iş 6.

fond 480, siyahı 1, iş 2121.

fond 484, siyahı 1, iş 1, 3, 4, 10 (I cild), 11 (II cild), 27, 28, 30, 41, 43, 47, 48, 54, 55, 57, 62, 63, 64, 65, 71, 72; siyahı 2, iş 8, 9.

fond 486, siyahı 1, iş 3, 4, I cild, 4^a, 6, 7

fond 498, siyahı 1, iş 31, 89, 101

fond 509, siyahı 1, iş 60, 126, 146, 147, 148, 152, 159; siyahı 2, iş 1, 18, 27, 55, 126, 129, 142, 579, 601.

fond 532, siyahı 1, iş 9, 24, 180.

fond 528, siyahı 1, iş 174.

fond 798, siyahı 1, iş 29, 41, 249, 254, 260, 267, 462, 525, 528, 558, 580, 621, 647, 683, 691, 717, 727, 730, 736, 746, 775, 777, 793, 802, 807, 842, 899, 902, 943; siyahı 4, iş 4.

fond 990, siyahı 1, iş 1, 2; siyahı 3, iş 1; siyahı 4, iş 1, 2.

Rusiya Federasiyası Dövlət Tarix Arxivü (RFDTA)

Sankt-Peterburq şəhəri

fond 32, siyahı 1, iş 90; siyahı 2, iş 97, 99, 100, 101, 109.

fond 37, siyahı 58, iş 344; siyahı 66, iş 583, 645, 691, 711, 729, 721, 2360.

fond 40, siyahı 1, iş 59.

fond 150, siyahı 1, iş 266.

fond 560, siyahı 26, iş 31, 467, 497.

fond 776, siyahı 15, 1905, iş 104, 107; siyahı 30, 1907, iş 30; siyahı 22, 1908, iş 22; siyahı 26, 1909, iş 85.

fond 821, siyahı 150, iş 419; siyahı 133, iş 419, 461, 469, 525, 540; siyahı 139, iş 34, 103.

fond 857, siyahı 1, iş 116, 117, 220, 261, 1476, 1477, 1478.

fond 919, siyahı 2, iş 861, 874, 875.

fond 1276, siyahı 4, iş 147, 148, 168; siyahı 19, iş 15, 24, 26, 36, 70, 131, 220, 261, 265; siyahı 1, iş 3, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 31, 32, 37, 42, 107, 162, 171, 172; siyahı 2, iş 8, 9; siyahı 17, iş 335, 636.

fond 1278, siyahı 1, 1906, iş 41, 54, 190, 202, 223-225, 306, 341, 343, 452, 715; 1907, iş 788, 1221, 1333.

fond 1282, siyahı 3, iş 663.

fond 1284, siyahı 187, iş 16, 19, 83, 125, 234; siyahı 188, iş 40, 86, 163; siyahı 194, iş 20, 44, 61, 66, 79, 84, 91, 105, 109.

fond 1326, siyahı 6, iş 4, hissə 1.

- fond 1358, siyahı 1, iş 153.
- fond 1405, siyahı 107, iş 3461, 6349, 11389, 11390, 11391, 11789; siyahı 539, iş 370, 465; siyahı 110, iş 3633.
- fond 1410, siyahı 2, iş 453, 482.
- fond 1278, siyahı 1, iş 159, 272, 418, 466, 471, 490, 1264.
- fond 1458, siyahı 1, iş 237.

Rusya Federasiyasının Dövlət Arxivləri (RFDA)

Moskva şəhəri

- fond 102, Polis Departamentinin xüsusi şöbəsi, 1905, iş 90, 1350, 2465, 2540, hissə 72, iş 11, hissə 1, iş 80, hissə 38, 999, hissə 1, iş 999, hissə 43, cild 3, iş 1000, hissə 11, iş 1000, hissə 17, iş 1255, hissə 27, iş 1708, iş 1709, iş 1877, hissə 9, iş 1878; iş 13, hissə 3, 1906, iş 9, hissə 70, iş 9, hissə 82, iş 11, hissə 1, 190, 609, 832; II bölmə, iş 716, II hissə; 1907, iş 9, hissə 3, iş 10, hissə 3, iş 110, iş 588, iş 171, iş 180, iş 171, iş 388, iş 709; 1908, iş 246, 264, 289, 296, 1909, iş 1909, iş 14, 204, 291, 309, 399, 771.
- fond 102, 4-cü karguzarlıq, 1907, iş 19, hissə 3, iş 108, hissə 65, iş 5, hissə 2, cild 2.
- fond 124, siyahı 43, iş 563, 1117, 1387, 1392, 1396, 2748, 3124, 3260, 3385, 3388, 3389, 3390, 3543, 3551, 3556, 3568, 3582; siyahı 44, hissə 1, iş 375, 376, 602, 603, 933, 934; siyahı 44, hissə 2, iş 2892, 3044, 3624, 3861, 3872, 3900, 3906; siyahı 45, iş 398 II, 399 II, 400 II, 402 II, 407 II, 408 II, 409 II, 902 II, 1660 II, 621 II, 625, 627, 629, 2089.
- fond 523, siyahı 1, iş 1, 22, 423.

Gürcüstan Dövlət Tarix Arxivləri (Gürcüstan DTA)

- fond 7, siyahı 1, iş 620.
- fond 12, siyahı 2, iş 1038, 1040; siyahı 6, iş 579; siyahı 7, II kitab, iş 3320, 3325; siyahı 8, iş 1458, 1644, 1755, 1938, 2598, 3046, 3068, 3073; siyahı 9, iş 1558; siyahı 11, iş 54, 256, 308; siyahı 13, iş 250, 257, 700.

- fond 13, siyahı 27, I kitab, iş 8, 22, 29, 30, 58, 69, 70, 182, 224, 255, 270, 280, 286, 384, 435, 547, 779, 1048, 1794, 1837, 1841, 2805; siyahı 27, III kitab, iş 5104, 5110, 5137, 5146, 5262, 5362, 5364, 5379, 5384, 5395; siyahı 29, iş 1, 8, 10, 13, 15, 32, 53, 177, 201, 236;
- fond 14, siyahı 1, iş 2, 6, 12, 13, 23, 24.
- fond 17, siyahı 1, kitab 1, iş 5182, 5386; siyahı 2, iş 549.
- fond 20, siyahı 1, iş 51, 65, 301.
- fond 83, siyahı 1, iş 1, 4, 5, 20, 32, 33, 37, 62, 64, 65, 73, 79, 81, 92, 93, 97, 194, 195, 196, 198, 201, 207, 225, 229, 232, 245, 253, 296, 303, 357, 385, 394, 400, 401.
- fond 94, siyahı 1, iş 6, 62, 68, 81, 131, 138, 157, 222, 380, 434, 818, 821, 823, 842.
- fond 113, siyahı 1, iş 2858.
- fond 114, siyahı 4, iş 149, 150, 275, 625, 738, 743; siyahı 2, iş 133, 168, 178, 179, 502, 1337, 1904, 2059.
- fond 115, siyahı 1, iş 526; siyahı 2, iş 201, 417, 422.
- fond 116, siyahı 1, iş 231, 2534, 3423.
- fond 117, siyahı 2, iş 549.
- fond 153, siyahı 1, iş 1101, 3213, 3222, 3227, 3341, 3378.
- fond 480, siyahı 1, iş 1906, 2102, 2108, 2121; siyahı 2, iş 14, 111a, 182, 239, 263, 275, 413, 431, 617.
- fond 1276, siyahı 1, iş 162.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Arxivləri (TİEA)

- fond 1, siyahı 14, iş 940, 5868, 4047.

IV. Әдәbiyyat

- Авалов З.Д. Национальный вопрос на Кавказе. В журн. "Русская мысль", 1911 г., №12.
- Аврех А.Я. Столыпин и третья Дума. М., 1968 г.
- Аврех А.Я. Царизм и IV Дума. 1912-1914 гг. М., 1981г.
- Аврех А.Я. Царизм накануне свержения. М., 1989 г.
- Агамиров М. Из истории борьбы за марксистско-ленинское учение в Азербайджане (1905-1907 гг.). Баку, 1971 г.
- Ağamirov M. Birinci rus inqilabı illerinde Azərbaycanın ictimai fikrində milli məsələyə dair. Bakı, 1963-cü il.
- Азербайджан в годы первой русской революции. Сборник статей. Баку, 1966 г.
- Алексеев А.С. Манифест 17 октября 1905 г. и политическое движение, его вызвавшее. М., 1915 г.
- Алексеев А.С. Самодержавие и либералы в революции 1905-1907 гг. М.-Л., 1925 г.
- Алибеков И. Елизаветпольские кровавые дни перед судом общества. Тифлис, 1906 г.
- Алиев Г.З. Турция в период правления младотурок. М., 1972 г.
- Алиева Л.М. Положение рабочих-текстильщиков Баку и их участие в революционном движении накануне и в годы первой русской революции. В кн.: "Азербайджан в годы первой русской революции". Баку, 1966 г.
- Алиева Л.М. Рабочие-текстильщики Баку в начале XX в. Баку, 1969 г.
- Алисова В. Мусульманский вопрос в России. В журн. "Русская мысль", 1909, № 34.
- Алияров С.С. Нефтяные монополии Азербайджана в период первой мировой войны. Баку, 1974 г.
- Анфимов А.М., Волобуев П.В., Гиндин И.Ф. Социально-экономическое развитие России в начале XX в. Глава в кн.: История СССР. Первая серия, т. VI, М., 1968 г.
- Аракатский В. Подвиги царизма, кровавые дни в Баку. Женева, 1905 г.
- Аришаруни А., Габидуллин Х. Очерки панисламизма и пантюркизма в России. Рязань, 1931 г.

Багирова И.С. Гуммет. Газета "Панорама Азербайджана", 1991 г., № 19, 28 мая-4 июня.

Багирова И.С. Политические партии и организации Азербайджана в начале XX века 1900-1917. Баку, "Элм", 1997 г., № 19, май-июнь.

Бобыкин В.И. Революция 1905-1907 гг. М., 1965 г.

Боровой С.Я. Об экономических связях буржуазной верхушки и царизма в период империализма. В журн.: "История СССР", 1970 г., № 2.

Бурабаев М. Распространение идей марксизма-ленинизма в октябрьском Казахстане. Алма-Ата, 1965 г.

Бурмистрова П.Ю. Национальная политика партии большевиков в первой русской революции 1905-1907 гг. Л., 1962 г.

Валуев П.А. Деятельность большевицких организаций Азербайджана в 1905-1907 гг. В кн. Труды Азербайджанского филиала ИМЛ, т. XIX, Баку, 1955 г.

Валуев П.А. Большевики Азербайджана в первой русской революции. Баку, 1963 г.

Вамбери Г. Культурное движение среди русских татар. СПб., 1912 г.

Вардин И. Политические партии и русская революция. М., 1922.

Vəkilov M. Birinci rus inqilabı və Azərbaycanda mədəni oyanış.

"Azərbaycan" jurnalı, № 3, Baki, 1956-ci il.

Veliyev T.T. İmparizm dövründə Azərbaycan sənayesi və proletariati. Baki, 1987-ci il.

Выборгский процесс. СПб., 1908 г.

Hacıyev D. 1905-ci il inqilabı və Azərbaycan mədəniyyəti. "S.M. Kirov adına ADU-nun elmi osorları" jurnalı, 1955-ci il, № 10.

Гаджинский Д.Д. В огне революционной борьбы. Баку, 1965 г.

Гасанов И.М. Из истории крестьянского движения в Азербайджане. (О выступлении крестьян сел. Алар Ленкоранского уезда в 1905 году). В журн.: "Вестник архивов Азербайджанской ССР", № 1, Баку, 1963 г.

Галузо П.Г. Аграрные отношения на юге Казахстане в 1867-1914 гг. Алма-Ата, 1965 г.

Генезис капитализма в Закавказье. (Тезисы докладов и научных сообщений). Баку, 1969 г.

Гиндин И. Ф. Русская буржазия в период капитализма, ее развитие и особенности. В журн.: "История СССР", 1963 г., № 2-3.

- Горький М. О кавказских событиях. Тифлис, 1936 г.
- Горький А.М. Письмо к Е.П. Пешковой. В кн.: Архив А.М. Горького. М., 1955 г., т.5.
- Горький М. Собрание сочинений в 30-ти томах. М., 1958 г., т. 23.
- Гулиев А.Н., Стригунов И.В. К вопросу о генезисе и развитии капитализма в Азербайджане. В кн.: "Генезис капитализма в Закавказье (Тезисы докладов и научных сообщений)." Баку, 1969 г.
- Гулиев Дж.Б. Борьба Коммунистической партии за осуществление ленинской национальной политики в Азербайджане. Баку, 1970.
- Hüseyinov İ. Imperializm dövründen birinci xalq inqilabı. "S.M. Kirov adına ADU-nun elmi əsərləri" jurnalı, 1955-ci il, № 10.
- Гусейнов М.Д. Тюрская демократическая партия федералистов. "Мусават" в прошлом и настоящем. Тифлис, 1927 г.
- Гусейнов Р. Очерки революционного движения в Азербайджане . Вып. I. Революция 1905-1907 гг. Баку, 1926 г.
- Гусейнова Д.С. Рабочие-моряки Каспия (90-е годы XIX в.-1907 г.). Баку, 1981 г.
- Деренковский Г.М., Симонова М.С., Черменский Е.Д. Революция 1905-1907 гг. Глава в кн.: История СССР. Первая серия. т. VI, М., 1968 г.
- Думова Н.Г. Кадетская партия в период первой мировой войны и Февральской революции. М., 1988 г.
- Дякин В.С. Русская буржуазия и царизм в годы первой мировой войны. 1914-1917 гг. Л., 1967 г.
- Ерман Л.К. Интеллигенция в первой русской революции. М., 1966.
- Ерманский А. Крупная буржуазия в 1905-1907 гг. В кн.: "Общественное движение в России в начале XX в.", т. II. СПб., 1910.
- Ерофеев Н. Д. Народные социалисты в первой русской революции. М., 1979 г.
- Əliyev H.Ə. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmazdır. "Azərbaycan" qəzeti, 8 mart 1998-ci il.
- Əliyev H.Ə. Xarici siyasetimizin uğurları böyükdür, ölkəmizin beynəlxalq aləmdə mövqelerini gücləndirmeli və möhkəmləndirməliyik. "Azərbaycan" qəzeti, 8 mart 1998-ci il.
- Жвания Г. Большевитская печать Закавказья накануне и в период первой русской революции. Тбилиси, 1958 г.

- Залевский К. Национальные партии в россии. В кн.: "Общественное движение в России в начале XX века", т. III, СПб., 1914 г.
- Зейналова К.А. Литературно-публицистическая деятельность М. Шахтахтингского в русской периодической печати. Автореф. канд. дисс. Баку, 1984 г.
- Ибрагимов Г. Татары в революции 1905 г. Казань, 1926 г.
- Ибрагимов М.Дж. Нефтяная промышленность Азербайджана в период империализма. Баку, 1984 г.
- Ибрагимов М.Дж. Предпринимательская деятельность Г.З. Тагиева. Баку, 1990 г.
- Ibrahimov M.C. Azərbaycanda milli sahibkarlığın yaranması. "İqtisadçı" jurnalı, 1991-ci il, № 12.
- Ibrahimov Z.İ. Azərbaycan birinci rus inqilabı illərində. Bu kitabıda: Azərbaycan tarixi, 2-ci cild, Bakı, 1960-ci il.
- Ибрагимов З.И. Революция 1905-1907 гг. в Азербайджане. Баку, 1955 г.
- Ибрагимов З.И. Революция 1905-1907 гг. в Азербайджане. В сб.: Революция 1905-1907 гг. в национальных районах России, М., 1955 г.
- Ибрагимов З.И. Революция 1905-1907 гг. в Азербайджане и ее особенности. В кн.: Азербайджан в годы первой русской революции. Баку, 1966 г.
- Исмайлов М.А. Влияние экономики России на хозяйственное развитие Азербайджана в конце XIX - начале XX вв. Глава в кн.: Присоединение Азербайджана к России и его прогрессивные последствия в области экономики и культуры. Баку, 1955 г.
- Исмайлов М.А. Капитализм в сельском хозяйстве Азербайджана на исходе XIX и в начале XX вв. Баку, 1964 г.
- Исмайлов М. А. Промышленность Баку в начале XX века. Баку, 1976 г.
- Исмайлов М.А. Социально-экономическая структура Азербайджана в эпоху империализма. Баку, 1982 г.
- Исмаилзаде Д.И. Русское крестьянство в Закавказье. М., 1982 г.
- Azərbaycan tarixi, 2-ci cild, Bakı, 1960-ci il.
- Azərbaycan ədəbiyyatı tarixi, 2-ci cild, Bakı 1960-ci il.
- История СССР. Первая серия. т. V. М., 1968; т. XI. М., 1968 г.
- Казиев М.А. Из истории революционной борьбы бакинского пролетариата (1905-1910 гг.). Баку, 1956 г.

Qasimov M.R. Birinci rus inqilabı va "Molla Nəsrəddin" jurnalında onun ideyalarının əksi. Bu kitabda: Azərbaycan EA Tarix və Fəlsəfə Institutunun əsərləri, X cild, 1955-ci il.

Касумов М.Р. Плодотворное влияние первой русской революции на демократическую интеллигенцию Азербайджана. В журн.: Ученые записки АГУ им. С.М. Кирова, № 10, 1955 г.

Коган И.И. Карательные экспедиции 1905-1906 гг. М., 1925 г.

Колесниченко Д.А. Трудовики в период первой российской революции. М., 1985 г.

Кричинский А. Очерки русской политики на окраинах. Баку, 1919 г.

Ларин Ю. Рабочие нефтяного дела. (Из быта и движения 1903-1908 гг.). М., 1909 г.

Lenin V.I. 1905-1907-ci illərdəki birinci rus inqilabında sosial-demokratianın aqar programı. Əsərlərinin tam külliyyati, 16-ci cild.

Ленский З.С. Национальное движение. В кн.: "Общественное движение в России в начале XX века". т. 1, СПб., 1909 г.

Лунекевич В.В Подвиги царизма. Кровавые февральские дни в Баку. Женева, 1905 г.

Львов В. 1905 год в Баку. В журн.: "Новый Восток": № 13-14, 1926 г.

Материалы по истории профдвижения бакинских нефтепромышленных рабочих. Вып 1, Баку, 1925 г.

Масевский В. Армяно-татарская смута на Кавказе, как один из фазисов армянского вопроса. Тифлис, 1915 г.

Мильман А. Как избирались органы самоуправления в дореволюционном Азербайджане. Баку, 1961 г.

Мильман А. Политический строй Азербайджана в XIX - начале XX в. Баку, 1966 г.

Мильман А.Ш. Царский государственный аппарат в борьбе с революционным движением в Азербайджане в годы первой русской революции. В кн.: Азербайджан в годы первой русской революции. Баку, 1966 г.

Мовлаева С.А. Пропаганда русской и азербайджанской культуры на страницах газеты "Каспий" (1881-1917 гг.) Баку, 1983 г.

Мусаев М.А. Некоторые особенности развития внутренней торговли гор. Баку в конце XIX в. В журн. Известия АН Азерб. ССР. Серия экономики. 1968 г., № 1.

Мусаев М.А. Развитие торговли гор. Баку в период капитализма (1860-1917 гг.). Автореф. диссертации на соискание ученой степени доктора экономических наук. Баку, 1970 г.

Мусаев М.А. Торговля города Баку в XIX в. Баку, 1966 г.

Musayev M.Ə. XIX əsrin axırlarında Bakı şəhərində ticarətin inkişafı (1883-1900-cu illər). Baki, 1972-ci il.

Musayev M.Ə. XX əsrin əvvəllərində Bakı şəhərində ticarət. Baki, 1975-ci il. Нариманов Н.Н. Статьи и письма. С кратким биографическим очерком. М., 1925 г.

Nərimanov N.N. Məqalələr və nitqlər. I cild, Baki, 1971-ci il.

Нариманов Н.Н. Избранные произведения. т. 1. 1890-1917 гг. Баку, 1988 г.

Nəsibzadə N.L. Azərbaycan Xalq Cümhuriyyəti. Baki, 1990-ci il

Nəsibzadə N.L. Müsavat və müsavatçılıq. "Yeni müsavat" qəzeti, dekabr 1991-ci il.

Нафигов Р.И. Формирование и развитие передовой татарской общественно-политической мысли. Казань 1964 г.

Невский В. Январские дни 1905 г. на Кавказе. В журн.: Пролетарская революция. 1924, № 4 (27).

Новиков А. Записки городского головы. СПб., 1905 г.

Нуриева З.А. Позиции национальной буржуазии в промышленности Азербайджана в конце XIX-XX в. Автореф. канд. дисс. Баку, 1987 г. Общественное движение в России в начале XX века. т. I, СПб., 1909 г.; т. II, СПб., 1910 г.; т. III, СПб., 1914 г.

Объединенная научная сессия, посвященная 50-летию I русской революции. Тбилиси, 1955 г.

Оруджев Г. Земская кампания в Азербайджане в 1905 г. В журн.: Известия АН Азербайджанской ССР. Серия истории, философии и права. 1966 г., № 1.

Очерки истории исторической науки в СССР. т. III. М., 1965 г., т. IV, М., 1966 г.

Очерки истории коммунистических организаций Закавказья. Ч. 1, Тбилиси, 1967 г.

Очерки истории Коммунистической партии Азербайджана. Баку, 1963 г.

- Павлов М. Думская тактика большевиков в революции 1905-1907 гг. Л., 1947 г.
- Периодическая печать Азербайджана (1832-1920). Библиография. Составитель Назим Ахундов. Баку, 1987 г.
- Политическая жизнь русских мусульман до Февральской революции. Оксфорд, 1987 г.
- Пономарев К. Кавказский пролетариат и армяно-татарская война. В журн.: "Образование", СПб., 1906 г.
- Пономарев К. Письма из Закавказья. В газ. "Сын Отечества", СПб., 1905 г.
- Пляковский А.В. Революция 1905-1907 гг. в России. М., 1966 г.
- Пляковский А.В. Революция 1905-1907 гг. в Туркестане. М., 1958 г.
- Раевский А.М. Большевизм и меньшевизм в Баку в 1904-1905 гг. Баку, 1930 г.
- Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990-cı il.
- Революция 1905-1907 гг. в национальных районах России. Сборник статей. М., 1955 г.
- Рин Л.А. О совещании с нефтепромышленниками. Баку, 1907 г.
- Садыхзаде Р.М. Проникновение английского капитала в нефтяную промышленность Азербайджана (1896-1914 гг.). Автореф. канд. дисс. Баку, 1967 г.
- Самедов В.Ю. Распространение марксизма-ленинизма в Азербайджане. Ч. II, Баку, 1966 г.
- Сидельников С.М. Образование и деятельность первой Государственной думы. М., 1962 г.
- Сеидзаде Д.Б. Из истории азербайджанской буржуазии в начале XX века. Баку, 1978 г.
- Сеидзаде Д.Б. Азербайджанские депутаты в Государственной думе России. Баку, 1991.
- Сеф С.Е. Буржуазия в 1905 году. М.-Л., 1926 г.
- Старосельский В. Кавказская драма. СПб., 1906 г.
- Старцев Г.К. Кровавые дни на Кавказе. СПб., 1907 г.
- Старцев В.И. Русская буржуазия и самодержавие в 1905-1907 гг. Л., 1977 г.

- Стельник Б.Я. Буржуазия Азербайджана и I Государственная дума. В кн.: Социально-экономические предпосылки социалистической революции в Азербайджане. Баку, 1983 г.
- Стригунов И.В. Из истории формирования бакинского пролетариата (70-90-е годы XIX в.). Баку, 1960 г.
- Стригунов И.В. Формирование бакинского пролетариата (70-90-е годы XIX в.). Диссертация док. ист. наук. Баку, 1965, НАИИ, ф. 1, оп. 4, д. 5886.
- Сумбатзаде А.С. Промышленный капитал в Азербайджане. В кн.: Генезис капитализма в Закавказье (Тезисы докладов научных сообщений). Баку, 1969 г.
- Сумбатзаде А.С. Промышленность Азербайджана XIX в. Баку, 1964 г.
- Сумбатзаде А.С. Социально-экономические предпосылки победы Советской власти в Азербайджане. М., 1972 г.
- Тайранзаде Н. К истории народного образования в промыслово- заводском районе Баку в конце XIX - начале XX века. Известия АН Азербайджана. Серия истории, философии и права, 1988 г., № 1.
- Туманов Г.М. Итоги недавнего Кавказского управления. СПб., 1905 г.
- Туманов Г.М. К введению земского самоуправления. Тифлис, 1905 г.
- Фролов В.И. Забастовки бакинских нефтепромышленных рабочих в 1907 г. Баку, 1908 г.
- Фролов В.И. Очерк забастовочного движения рабочих бакинского нефтепромышленного района за 1903-1906 гг. Баку, 1907 г.
- Хасанов Х.Х. Революция 1905-1907 гг. в Татарии. М., 1965 г.
- Xudiyev R.N. "Müsavat" partiyasının sosial mahiyəti. "Azərbaycan" toplusu, Ankara, 1991-ci il.
- Çay Abdulxalıq. Ermenilərin Azərbaycanda törətdiklori terror və qəlliər. Ankara, 1978-ci il (türk dilində).
- Черменский Е.Д. Буржуазия и царизм в революции 1905-1907 гг. М., 1939 г.
- Черменский Е.Д. Буржуазия и царизм в первой русской революции. М., 1970 г.
- Черменский Е.Д. Земское либеральное движение накануне революции 1905-1907 гг. В журн. Вопросы истории, 1965 г., № 5.
- Черменский Е.Д. Русская буржуазия осенью 1905 г. В журн. Вопросы истории, 1966 г., № 6.

Черменский Е.Д. IV Государственная дума и свержение царизма в России. М., 1976 г.

Шахдин И. Революция 1905 г. в Закавказье. Заккнига, 1930 г.

Щацилло К.Ф. Русский либерализм накануне революции 1905-1907 гг. М., 1976 г.

Шелохов В.В. Кадеты - главная партия либеральной буржуазии в борьбе с революцией 1905-1907 гг. М., 1983 г.

Шелохов В.В. Партия октябристов в период первой российской революции. М., 1987 г.

Шелохов В.В. Идеология и политическая организация российской либеральной буржуазии. 1907-1914. М., 1991 г.

Эфендизаде Д.М. Формирование монополистического капитала в торговом судоходстве на Каспийском море. В кн.: Материалы по истории России в период капитализма. М., 1976 г.

Audrey L. Altstad. The Azerbaijani Turks. Power and identity under Russian Rule. California, 1992.

Baykara H. Azerbaycan istiqlal mücadelesi tarihi. İstanbul, 1975.

Bennigsen A. Wimbush E. Moslem National Communism in Soviet Union: A revolutionary strategy for the Colonial World. Chicago, London, 1979.

Hajebeyli, Jeyhonn Bey. The origins of the national press in Azerbaijan. II. Period of stabilisation, 1905-1910. The Atatic Review vol. XXVII, n.90; april, 1931.

Hotler, Charle Warren. Turkism and the Soviet. London, 1957.

Henry, Jame Dodd. An eventful history. London, 1905.

Mehmetzade M.B. Milli Azerbaycan hareketi. Ankara, 1991.

Svetochowsky T. Russian Azerbaijan, 1905-1920; The sharpening of National Identity in Moslem Community. Cambridge, 1985.

Zenkovsky A. Pan-Turkism and Islam in Russia. Cambridge, 1960.

Adlar göstəricisi

- Abbasqulu xan - 73
- Abdullayev, H. - 35
- Abdullayev, S. - 31
- Acarski, Zakariyyo boy - 287
- Əğayev, Əhməd boy - 19, 21, 24, 57, 58, 60, 64, 68, 73, 74, 76, 77, 78, 81, 89, 90, 91, 92, 94, 105, 112, 113, 117, 123, 155, 161, 168, 190, 191, 219
- Ağayev, Həsən boy - 120
- Axtiyarov, İ. - 109, 137, 193, 197, 200, 271
- Axundov, A. - 56, 108
- Axundov, B. - 166
- Axundov, Ə.X. - 101
- Axundov, Rahim boy - 89
- Axundov, Süleyman Sani - 79
- Akçurin, Y. - 98, 101, 107
- Aleksandr, II - 95, 249
- Alkin, S. - 101, 107, 137
- Allahverdiyev, H.İ. - 43
- Amilaxori, I.Q. - 70
- Arafelov - 26
- Asurbayev - 27, 50
- Asurbayov, Əli boy - 48
- Asurbayov, İ. - 117
- Asurbayov, Teymur - 44-45
- Aşurov, H.B. - 31, 42, 47
- Aşurov, H.K. - 42
- Atabaszadə, Nədir - 121
- Atamalibeyov, A.A. - 77
- Atlasov - 162
- Babayev - 35
- Babayev, H.M. - 34
- Babayev, K. - 34
- Babayev, M. - 34
- Babayev, R.K. - 35
- Baxırıuyev, A.Q. - 120
- Balıskı, Q. - 120
- Baranoviç - 292
- Bastamov - 188
- Bauer - 242, 243
- Bebhudov, N. - 117
- Biç, L.L. - 213, 214
- Borodin - 275
- Budaqov - 26
- Bulgın, A.Q. - 61, 62, 63, 64, 87, 88
- Bünyadov - 34, 42
- Cantürk, S.Q. - 197
- Cavansığır - 117
- Cavansığır - 30
- Cobayırov, H.Ə. - 42
- Coforqulu xan - 73
- Coforov - 43
- Coferov, Mommodüsif
- Hacıbaba oğlu - 109, 191, 192, 193, 196, 197, 198, 199, 200, 201, 202, 203, 204, 205, 206, 207, 209, 210, 211, 214, 215, 222, 271-296
- Çay, Abdulxalıq - 124
- Çıxıldıze - 212, 256, 275
- Çxenkelri - 203
- Dadaşov, Abdulla - 47
- Dadaşov - 36
- Dadaşov, Ə.Ə. - 24, 31, 39, 50
- Dadaşov, H.Ə. - 39, 42, 47
- Dadaşov, İ.H. - 39, 42
- Dadaşov, M.Q. - 35
- Deli Əli - 225
- Dorvış ağa - 288, 289
- Didel - 292
- Dmitriyukov - 213
- Eldarov, K.A. - 43
- Eminov, M. - 96, 97
- Əbdürəhmanov, Ə - 34
- Əfondı, Qurban - 121
- Əfondiyev, K. - 115
- Əfondiyev, S. - 56
- Əhmədov, A. - 47
- Ələkbərov, H.B. - 27
- Əliyev, Ə. - 35, 47, 50
- Əliyev, Heydər - 7, 67
- Əliyev, H.F. - 35
- Əliyev, M.S. - 34
- Əliyev, Safor - 48
- Əliyev, S.Q. - 43
- Əliyev, Mommədagı - 86, 132, 133, 143, 146, 147
- Əmirəslanov - 26, 35, 83
- Əmirəslanov, N. - 83
- Əsədullaçay, M. - 213
- Əsədullaçay, Şəmsi Hacı
- Əsədulla oğlu - 24, 25, 26, 27, 30, 31, 36-37, 38, 42, 43, 47, 50, 68, 121
- Əşgərov, Ə.H. - 43
- Əzimbayov - 35
- Əzizbayov, M. - 56
- Fəroçov, H. - 34
- Fərahani, Ədbül-Məmalik - 105
- fon-Anrep - 264, 265
- fon-Trauttenberq, P.A.Rauş - 96
- Ged - 119
- Georgi Mixayloviç - 288
- Gerselman - 244
- Gessen - 101
- Hacıboyov, Abasqulu boy - 89
- Hacıboyov, Ceyhun boy - 195, 199, 210, 213
- Hacıboyov, Üzeyir - 89
- Hacıböyük oğlu, Mehdi - 31
- Hacı Colil - 89
- Hacı oğlu, Əbdülkərim - 31
- Hacıhosonski, X.B. - 34,
- Hacinski, I. - 27, 30, 50, 83, 115, 116
- Hacinski, K. - 115
- Hacinski, M.H. - 56, 83, 85, 86, 117, 155
- Hacıyev, H.I. - 34
- Hacıyev, I. - 75, 83, 97, 110, 113, 116
- Hacıyev, Korbəayı İsrail - 89
- Hacıyev, M. - 56
- Hacıyev, Moşnid Şamil - 121
- Haqverdi oğlu, Əbdürəhman - 89

- Haqqverdiyev, Əbdürrohim boy - 78, 79, 133-135, 144, 146, 147
 Hadi, M. - 78
 Haşimov, H.B. - 25
 Heydarov, İ.B. - 189, 191
 Horidov, H.M. - 43
 Horid oğlu, Hacımcıd - 35
 Hasenov - 35
 Hasenov, Molla Sabir - 107, 115
 Hüseyin oğlu, Hacısüleyman - 31
 Hüseyinov, Mirzə Davud - 125
 Hüseyinov, Saleh - 121
 Hüseyinzadə, Əli boy - 18, 59, 61, 70, 77, 78, 79
 Xanlarov, M. - 30, 75
 Xarlamov, V.A. - 214
 Xasanov, Q. - 162, 163
 Xasmammedov, Ələkber boy - 82, 89, 120
 Xasmammedov, Əlsəgor boy - 72, 120
 Xasmammedov, Xəlil boy
 Hacıbaba oğlu - 20, 104, 107, 153, 154, 159, 163, 164, 169, 173, 174, 175, 176, 177, 178, 179, 180, 181, 182, 183, 184, 185, 186, 187, 188, 189, 242-243, 249-271
 Xatisov, K.I. - 86, 117
 Xalilibayov - 124
 Xolilov, H.M. - 43
 Xomyakov N.A. - 174
 Xoyski, C. - 82, 120
 Xoyski, Fetali xan Isgendor xan oğlu - 7, 20, 107, 152, 153, 159, 163, 164, 166, 168, 169, 213, 232-234, 244-249
 Ibrahimov, A. - 107
 Ibrahimov, Əbdürəsiđ - 104
 Ibrahimov, R. - 98
 İretskov, K.A. - 63, 64, 65
 İrovanski, Ajaxan - 89
 İsbəyov, Qalaboy - 89
- Isgenderov, Ə. - 42
 İsxakov, A. - 197
 İsrafibeyov, H. - 120
 Kalaçov, A. A. - 96
 Kamalov - 98
 Kapnist, 2-ci - 282
 Karaułov - 206, 212
 Kauski - 119
 Kazanlıpov, A. - 97
 Kazimbeyov, Bahş bay - 121
 Kazimov, X. - 113
 Kazimov, Ş.M. - 43
 Kazimzadə, A. - 56
 Kazimzadə, Abasqulu - 125
 Kerenski - 212
 Kərimov, F. - 107, 197
 Kərimov, Ə.Ə. - 47
 Kərimov, M.S. - 35
 Kərimov, M.Y. - 86
 Klejnştejn - 242, 243
 Kokovtsov, V.N. - 66, 74, 75, 76, 199, 200, 271, 272, 273
 Konovalov - 212
 Kovalevski - 264
 Kovalyov - 120
 Körçəli, Füridin bey - 18, 78, 79
 Kruevan - 173
 Kutler - 234
 Kuzminski, A.M. - 14, 39, 47, 50, 70, 71, 283
 Kuzmin, V. - 18
 Qafarov, Ə.M. - 25
 Qalevin, D. - 120
 Qarabayov - 164
 Qarabayov, Qarabay - 89, 93, 101, 117, 166
 Qaraca oğlu, Asan - 121
 Qarıyev, A. - 25
 Qasprinski, İsmayıł boy - 22-23, 98, 99, 197
 Qodirov, Ağa - 36
 Qodirov, H.M. - 42, 43
 Qiyasbeyli, Ə. - 124
 Qinka - 260, 281, 282
 Qolovin, F.A. - 155
 Qorəmekin - 146
- Qubbardom, E. - 26
 Quçkow, A.I. - 174
 Quçkow, N.I. - 115
 Qukasov, P.O. - 64
 Quqəc, Hüsaməddin - 124
 Quliyev, Ağabala - 35
 Quliyev, Ə.B. - 50
 Quliyev, H.B. - 43
 Quliyev, İsmayıł - 89
 Quliyev, Xuduj - 121
 Qulubeyov, T. - 31
 Qurkov - 145, 228
 Lafar - 119
 Laqdiya - 292
 Lenin, V.I. - 166, 167
 Letif oğlu, Salam - 31
 Letifov, L. - 34
 Liçküs-Xumotov, V. - 18
 Lıdval - 237
 Lileyev, P.A. - 82
 Lolsdz - 243
 Lvov, Q.Y. - 213
 Maqsudov (Maqasutov)
 Sedri Əfendi - 157, 162, 176, 210
 Mahmudov - 26
 Mahmudov - 84
 Mahmudbejov, M. - 18
 Mahmudov, Mustafa
 Hacimusa oğlu - 153, 155, 157, 158, 159, 164, 165, 169, 230, 240-242
 Malame, Y.D. - 81, 89, 91
 Manafov, M.S. - 39, 42, 50
 Mehdiyev - 36
 Mehdiyev, M.K. - 35
 Mehdiyev, N. - 24, 30, 42
 Mehmandarov, Kərim boy - 121
 Melnikov - 202
 Mengiükov - 225
 Malikov - 26
 Melikov, Ə.S. - 26
 Məmmədəv, Ə.H. - 31, 34, 50
 Məmmədəv, Ə.K. - 43
 Məmmədəv, E. - 83
 Məmmədquluzadə, Cəlil - 18, 78, 79
- Mommodosulov, Nadir - 31
 Mommodosulov, Hacı - 31
 Mostanəzadə - 34
 Məşədi Cəfər - 121
 Mikayılov, Kərbəlayı Volı - 125
 Milyukov, P.N. - 137, 200, 202, 208, 212
 Mirbabayev, M.T. - 26
 Mırqasimov, M. - 56
 Mıriryev, M.Ə. - 47
 Mırzəzeyev, Mirzə Şərif - 19, 89, 96
 Mıtskeviç - 261
 Motiyevic - 292
 Mövləmov, X.M. - 34
 Mövləzadə - 89
 Mövsumov, M. - 56
 Müxtarov, Aga - 48
 Müxtarov, Murtuza - 27, 30, 39, 40-41, 50, 51
 Muradxanov, Əsədulla boy - 133, 134, 146, 147
 Muravyov - 250
 Muromtsev, S.A. - 133
 Mustafa oğlu, Ağa - 39
 Mustafa oğlu, Əhməd - 39
 Nağıyev, Musa Hacıəli oğlu - 24, 25, 26, 27, 30, 31, 32, 33, 34, 39, 42, 43, 47, 50
 Nağıyev, Tağı - 125
 Naumov, I. - 119
 Nekrasov - 213
 Nəmetdinov - 162
 Nəcəfquliyev, Ə.B. - 42
 Norimanov, Noriman - 78, 79, 93, 189, 212
 Norimanov, S. - 113
 Nikolay, II - 11, 21, 58, 61, 62, 96, 110, 112, 212, 200, 235, 236, 261, 265, 266, 269, 275, 276, 283, 288
 Nikolayev - 288
 Nikolayev, A.A. - 120
 Nikolay, Nikolayeviç - 291
 Nobel - 42
 Novikov - 20
 Novruzov - 35
 Nuriyev, A.M. - 30
- Nuriyev, İ. - 25
 Nuruboy, Cahangir xan 89, 121
 Orucov - 36, 128
 Palen - 202, 277, 278, 279, 280, 281, 283
 Papacanov, M.I. - 191, 205, 205, 214, 293
 Perevezeyev, P.A. - 214
 Petrajitski - 101
 Poləvondov, Məmmədağa - 89
 Pişnamazzadə, Ə.M. - 120, 123
 Poletayev - 188
 Pörləmərov - 291
 Pörsümərov, M. - 56
 Pyotr, I. - 9
 Rayevski, N.V. - 86
 Rofibayov, Ələkəbor boy - 82, 120
 Rohimov - 34
 Rohimov, İ.H. - 43
 Romiyev, Şakir - 106
 Romiyev, Zakir - 106
 Rosulov, Ə. - 35
 Rosulov, M. 12, 35, 39, 50
 Rosulzadə, Məmmədomın
 56, 80, 103, 125, 126, 127, 128, 199, 213, 220
 Rosulzadə, Məmmədəli
 (Rosul oğlu) - 125, 128
 Rjevski - 213
 Rodicəv - 165, 264
 Rodzyanko, M.V. - 174, 187, 192, 212, 213
 Romanov - 127, 197
 Rzayev, R. - 34
 Rzayev, H.A. - 35
 Rusov, S. - 119
 Rüstəmboylu, B. - 39, 75
 Rüstəmboylu, F. -
 Sabir, Mirzə Ələkber - 78, 79
 Sadigov, H.S. - 30
 Sadigov, N.K. - 113
 Sadigov, N.Q. - 24
 Saqatəlyan, İ. - 175
 Salıhov, X. - 108
- Saniyev, H. - 124
 Saparov, A. - 83
 Soforilov, İ. - 213
 Soforilov, K. - 82, 83, 111, 113, 116, 155
 Soforilov, T. - 39
 Soforov, M. - 43
 Soħħot, Abbas - 79
 Solimov - 34
 Solimov, M. - 27, 31
 Solimxanov, Ə. - 83
 Solimxanov, N. - 25
 Solimxanov, M.Q. - 25
 Solimxanov, R. - 83
 Solimxanov, Zeynal boy - 48
 Sorkorov, Aslan - 31
 Sorkorov, Şamil - 31
 Skobelev, M.I. - 191, 202, 205, 205
 Sokolinski, N. - 18
 Stijsinski - 145, 228
 Stolpin, P.A. - 150, 161, 175, 178, 273
 Struve, P.B. - 102
 Suxomlinov - 291
 Sultanov (1) - 39
 Sultanov (2) - 107
 Sultanov, Coll boy - 89, 96
 Sultanov, Eynali boy - 89
 Sultanov, Ə. - 35
 Sultan-Krim-Girey, N.A. - 72, 89
 Sultanov, Nosib boy - 36
 Sultanov, Sultan boy - 89
 Suvçinski - 181
 Şahmaliev - 95
 Şahmaliev, Məmməd boy - 89, 99
 Şahtaxtinski, Məmməd
 ağa Məmmədəti Sultan oğlu - 18, 89, 153, 155, 156, 157, 163, 164, 165, 166, 167, 197, 235-236
 Şaxovski, D.L. - 204, 206
 Saiq, Abdulla - 79
 Seri boy - 288
 Sərvəsizdə - 255
 Şərif ağa - 289

- Sorif oğlu, Muşodi
Mehdiqulu - 121
Şorifzadə, Qulam Rıza - 125
Şxiyants - 188
Şixalibayov, Ş. - 86
Sidlowski - 213
Şirinbayov, İbrahim boy - 34
Şirvanski, R. - 68
Sülgün - 212, 230, 240
Şvarts, A.A. - 103
Tabaxidze, Süleyman Əfendi - 292
Tağıyev A.Q. - 42, 47
Tağıyev, Əşref - 121
Tağıyev, Hacı Zeynalabdin - 11, 12, 13, 17, 18, 21, 24, 25, 26, 28-29, 30, 31, 34, 35, 36, 38, 39, 42, 43, 47, 50, 67, 73, 77, 81, 108, 121, 133, 153, 168, 213, 217
Tağıyev, İsmayıllı Zeynal oğlu - 153, 155
Tağıyev S.Z. - 47
Taubé - 169
Teslenko, N.V. - 165
Tevklevəl, K.M. - 108, 109, 193, 207
Timiryazev, V.I. - 188
Timoskin - 175
Tizenqauzen, V.F. - 96
Topçubəyov, Əlimardan boy - 7, 14, 15, 17, 18, 20, 22, 23, 24, 60, 62, 63, 64, 66, 67, 68, 71, 72, 75, 76, 77, 78, 81, 82, 84, 85, 86, 89, 90, 92, 93, 94, 95, 96, 97, 98, 100, 101, 103, 104, 107, 108, 109, 110, 112, 113, 115, 116, 119, 133, 135, 136, 137, 143, 146, 147, 148, 149, 150, 151, 153, 159, 161, 166, 176, 178, 197, 220, 221, 224
Useynov, Ə. - 39, 42
Uşubbayov, Hobib boy - 120, 123
Uştmışev (Uzmiyev) - 121
Vartancı - 292
- Veysov, İ. - 108
Vokilov - 124
Vokilov, İbrahim ağa - 89, 96, 97
Vokilov, M.R. - 68
Voliyev, İ.V. - 31
Vozirov, F. - 24
Vozirov, H.M. - 30
Vozirov, M. - 43
Vozirov, Y. - 108
Vozirov, Nəcəf boy - 78, 113, 114, 199
Vitte, S.Y. - 110, 111
Volkenşteyn, Olqa - 119
Vorontsov-Daşkov, İ.I. - 15, 63, 65, 68, 71, 90, 91, 92, 97, 261, 271, 276
Yadigarov, Hüseyn boy - 89
Yaxontov - 253
Yefremov - 206
Yenikeyev, Q.X. - 193, 197
Yermolov - 109
Zeynalov - 43
Zeynalov, H. - 35
Zeynalov, Zeynal Eynali oğlu - 153, 155, 160, 162, 163, 165, 167, 170, 231-232, 237-239
Zərdabi (Molikov), Həsən boy - 16, 17, 18, 19, 22-23, 78
Ziyadxanov, Adil xan - 68, 72, 82, 89, 91, 92, 94, 95, 117, 120
Ziyadxanov, İsmayıllı xan Əbülfəz xan oğlu - 15, 20, 97, 124, 133, 135, 142, 145, 146, 147, 148, 149, 150, 220, 225-229
Zolotaryov, P.A. - 96
Zosimoviç - 292
Zülfügarov - 35
Zülqədərov, Ə. - 97
Zülqədərov, H.B. - 68

Mündəricat

Ön söz.....	5
I. Azərbaycan XIX - XX əsrlerin qovuşduğunda	
1.1. Çarızm siyaseti və Azərbaycanda sosial-iqtisadi vo ictimai-siyasi vəziyyət.....	9
1.2. Azərbaycan iqtisadiyyatında mili kapitalın mövqeyi.....	24
II. XX əsrin əvvəllərində Azərbaycanda milli-azadlıq hərəkatı	
2.1. Milli hərəkatda oyanış	55
2.2. Siyasi höyatın mühlüm möqamları.....	70
2.3. İctimai-siyasi təşkilatlar	98
III. Rusiya Dövlət Duması və Azərbaycan	
3.1. Azərbaycan deputatları I və II Dövlət Dumalarında	131
3.2. III və IV Dövlət Dumaları və Azərbaycan.....	171
Sözdəri.....	216
Əlavələr	
Dövlət Dumasının sessiyalarında Azərbaycan nümayəndəlarının çıxışları	224
İstinadlar	297
Monobeler və ədəbiyyat.....	327

Dilarə Seyidzadə
Azərbaycan XX əsrin əvvəllerində:
müstəqilliye aparan yollar
İşlənmiş, əlavələr olunmuş ikinci nəşri

*Redaktor
Asəf Həsənov*

*Dizayn
Hafiz Eyyubov
Samirə Məmmədova*

Çapı imzalanmışdır: 21.04.2004.
Format 70x100,,. Şrift qəmитuru "AzTimesLat".
Ofset çapı. Şərti ç.v. 21,75. Tiraj 2000 nüsxə.

